



TOFIQ İSMAYILOV: KÍNO VƏ HƏYAT

Hz 2014
362

**TOFIQ İSMAYILOV:
KİNO VƏ HƏYAT**

98832

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası ARXIV
"AzAtaM"
Bakı -2014

Məsləhətçi:

Nizami Cəfərov

Prof. Dr. Azərbaycan MEA-nın müxbir üzvü

Redaktor:

Dəyanət Osmanlı

Tofiq İsmayılov: kino və çərçək

Bakı, "AzAtaM", "Elm və təhsil", 2014, 412 səh.

4702000000 qrifli nəşr
N098 – 2014

©“AzAtaM” 2014
© «Elm və təhsil», 2014

ÖN SÖZ

55 ilini sənətə verən sənətkarın portreti

Mən bu fikirdəyəm ki, rejissorun vəzifəsi təkcə tamaşa qoymaqla bitmir, fikri təkcə görüntülərlə deyil, bəzən də sözlərlə ifadə etməyə daxili bir ehtiyac duyursan. Bu baxımdan Azərbaycanın Xalq artisti, professor, yazıçı, pedaqoq və kinorejissor Tofiq İsmayılov müasir kinomuzun vəziyyəti, onun axtarışları və dünya şöhrəti, kinoda xəlqilik və ideyalılıq, aktyor və rejissor sənəti problemləri kimi ciddi sənət məsələlərindən söhbət açan yüza yaxın məqaləsi, müxtəlif sənət məsələləri ilə əlaqədar çıxışları, türk xalqlarının kino sənətinin təşəkkül və təkamül dövrünü eks etdirən tədqiqat əsəri və üç cildlik “Türk Cümhuriyyətlərinin Sinema Tarixi” ensiklopedik əsəri, çəkdiyi otuza yaxın sənədli, bədii və televiziya filmlərinin rejissor və altı uşaq kitabınm müəllifiidir.

Mən Tofiq İsmayılov barədə yüksək fikirlər və ümidiirlərə yaşayram. Ona görə ki, bir yaradıcı, bir vətəndaş olaraq onun sinəsində rahatlıq bilməyən, həmişə hərərətlə döyünen bir ürək çırpmır. O, film çəkəndə də, dənişanda da, müəllimlik edəndə də, məqalə və ya uşaqlar üçün kitab yazanda da, biz bu istiliyi, bu hərərəti hiss edirik.

Tofiq İsmayılovun filmlərini seyr edib, kitablarını və elmi məqalələrini oxuyun, nitqini dinlöyin, bu yalnız bir sənətkarın yaradıcılıq yolu deyil, həm də nəcabət, insanlıq, dostluq yoludur, sənətkar qəlbinin çirpintiləridir.

Tofiq İsmayılov bu günlərdə və ümumiyyətlə, mətbuatda haqqında çox yazılın sənətkarlardandır. Bu gözəl rejissorun həyatı və fəaliyyəti ayrı-ayrı əsərləri barədə Azərbaycan oxucuları da müxtəlif məqalə və tədqiqat əsərləri oxuyub,

filmlerini izləyib, yaradıcılığına yaxından bələd olublar. Buna baxmayaraq, həyat və yaradıcılığına aid söylənən fikirlərin təkərindən qaćmaq üçün mən, əsasən onun 50 illik yaradıcılıq yolunun bəzi anılarından danışacağam.

O, 1939-cu ildə Bakıda anadan olub. 190 sayılı məktəbi bitirib. 1962-ci ildə M.A.Əliyev Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakultəsini bitirərək Dövlət Televiziya və Radio Komitəsində rejissor vəzifəsində işləməyə başlayıb. 1964-cü ildə yenidən həmin institutun rejissorluq fakultəsinə daxil olub və oranı bitirəndən sonra C.Cabbarlı adına "Azərbaycanfilm" studiyasında rejissor işləyib. 1968-ci ildə kinonun sirlərini dərindən öyrənmək, kinorejissor ixtisasına kamıl yiye-lənmək üçün Moskvada 2 illik Ali Rejissorlar və Ssenaristlər kurslarında Tarkovskinin sinfində təhsilini davam etdirir.

1969-cu ildə ilk çəkdiyi, kurs işi olan "Şəhərimin daşları" adlı musiqili filmi Azərbaycan Televiziyasına qəbul olunur və bu film indi də nümayiş etdirilir. 1970-ci ildə Tofiq İsmayılov diplom işi üçün Ənvər Məmmədxonluının "Anamın çarıqlı" hekayəsini seçir. Çəkdiyi film əla qiymətlə qəbul edilir və Sovet ekranlarında göstərilən çox az-az diplom filmlərindən biri olur. Bu, o dövr üçün çox böyük nailiyyət idi.

1971-ci ildə Tofiq İsmayılov yazdığı ssenari əsasında "Oxuyur Müslüm Maqomayev" bədii-musiqili tammetrajlı filmini çəkir. Bu filmde mərhum müğənnimiz Müslümün aktyorluq məhərəti üzə çıxmışdır. Film o vaxtlar nəinki Sovet İttifaqında, həm də xarici ölkələrdə uğur qazanır, İranda keçirilən Birinci Tehran Beynəlxalq Kino Festivalında müvəfəqiyyətlə nümayiş etdirilir.

Dünyanın 85 ölkəsinin ekranlarını gəzən bu film haqqında 23 avqust 1972-ci il tarixli "Pravda" qəzetində çıxan "Müslüm Maqomayev" filmi Moskva Kinoteatrında yazılında oxuyuruz:

"Bu günlərdə "Azərbaycanfilm" studiyasının istehsal etdiyi "Oxuyur Müslüm Maqomayev" filmi Moskvadan 50-dən

çox kinoteatrında 27 gün ekranlardan enməmişdi. Moskvalılar ssenari müəllifi və rejissor Tofiq İsmayılovun və filmi yaradan digər sənətçilərin əməyinə yüksək dəyər verir. Müğənni M. Maqomayevin həyatı və sənəti haqqında seyircidə təsəvvür yaradır. Bu filmin yaradıcı qrupuna öz minnətdarlıqlarını bildirirər". Film Moskvada olduğu kimi Kiyevdə, Minskdə, Leningradda və Bakıda da böyük tamaşaçı marağına səbəb olmuş, salonar dolub daşmış.

1970-1980-ci illar içində Tofiq İsmayılov 6 bədii film çəkir, filmləri böyük müvəffəqiyyətlə Sovet ekranlarını dolaşır, dəfələrlə Moskvadan "Ostankino" Mərkəzi Televiziyasında göstərilir. Onu da qeyd etmək istəyirəm ki, Tofiq İsmayılov bütün yaradıcılığını televiziya kinosuna həsr etmiş Azərbaycan kinorejissorudur. Sonralar Tofiq İsmayılov gənclər mövzusunda bir sira film çəkir. "Bizim məhəllənin oğlanları", "Gilas ağacı", ucqar dağ kəndi Lahica, onun ağsaqqal və gənclərinə həsr olunmuş "Çarvadaların izi ilə" televiziya filmi (1974) diqqəti cəlb edir. Film böyük yazıçımız və dramaturqu-mız İlyas Əfəndiyevin "Körpüsalanlar" povestinin motivləri əsasında çəkilib. Filmin qəhrəmanları ulu babalarının açdıqları ciğirlərlə, saldıqları izlərlə gedərək körpülər tikir, yollar çəkir.

Tofiq İsmayılov Mehdi Hüseynin "Abşeron" romanı əsasında çəkdiyi ilk üç seriyalı Azərbaycan filmini neftçilərimizin çətin əməyinə həsr edir.

Bu filmlərin sadəcə onun sənət hayatında deyil, "Azərbaycanfilm" studiyasının istehsal etdiyi əsərlər içində özü-nəməxsus yeri var.

T.İsmayılovun yaradıcılığı çox rəngarəng və ilgi çəkicidir.

T.İsmayılovun uşaq aləminə qatıla bilməsi, uşaq oyuncularla çox maraqla çalışması, onu yaxından tanıyanlar üçün möcüzə deyil. Onu da demək lazımdır ki, əksər filmlərində "Şəhərimizin daşları", "Gilas ağacı", "İntizar", "Məhəllərin oğlanları", "Mən mahni bəstələyirəm", "Çarvadaların izi

ilə”, “Musiqi müəllimi”, “Yaz günlərini xəzan yaradır”, “Sürəyya”, “Babalarımızın torpağı” və s. adlı ekran əsərlərində uşaq dünyası ilə ilişkili, çox canlı, inandırıcı, təbii ifa edilən sahnələr vardır.

Tofiq İsmayılov uşaq xarakterini, uşaq marağını yaxşı bildiyindən filmləri uğurlu olur.

O, ilk uşaq filmləri rejissorу deyildi, amma bu janrı Azərbaycanda yüksək səviyyəyə qaldıran məhz Tofiq İsmayılov olub. Uşaqlarla çəkiliş meydانında yaxınlıq qurmağı bacaran, rejissor – pedaqoq bacarığını filmdən filmə inkişaf etdirmək, ustalaşdırmaq Tofiq İsmayılov yaradıcılığını xarakterik cizgilərindən biridir. O, ümumiyyətlə çəkiliş meydanında aktyorlar ilə əl-əl verərək ifa edilən xarakterin incə, psixoloji çalarlarına nüfuz etməkdə ustadır.

1940-cı illərdən başlayaraq Azərbaycan milli teatrı üçün misilsiz işlər görən, böyük sənətkarlar yetişdirən pedaqoq – rejissor Adil İsgəndərovun rəhbərliyi dövründə gənc istedadlar axtarışı kinomuzun inkişafına və qanının təmmizlənməsinə əhəmiyyətli təkan verdi. Tofiq İsmayılov da məhz o dövrün yetişdirdiyi sənətkarlardan biridir. Kino həyatımızın çox sahələrində yeri görünən Adil İsgəndərovun yoxluğu kinomuzun onszu qalıb uğradığı böhranlıarda da aşkar duyulur.

Bir rejissor kimi Tofiq İsmayılov Adil İsgəndərov və Tarkovski məktəbinin övladı, davamçısıdır. Onun bir çox filmləri unudulmazdır, daim ürəklərdə səslənir, yorgunluğu, ətaləti candan çıxarıır, qəlblerdə dərin həyəcanlar, hissələr firtınası qaldırır. Onun “Oxuyur Müslüm Maqomayev”, “Musiqi müəllimi”, “Prima”sı, “Əzablı yollar” kimi filmləri kino sənətimizin unudulmaz əsərləridir.

“Əzablı yollar”(“Məlikməmməd” nağılı əsasında çəkilən) filmi Amerika kino xadimlərinin 1989-cu ildə ABŞda nümayiş ettermək üçün seçdikləri 14 ən yaxşı sovet filmindən biridir.

1970-1990-cı illər ərzində Tofiq İsmayılov bir çox bədii (17) və 10-a yaxın sənədli film çəkir. O sadəcə kino rejissoru

olaraq qalmır. Uşaqlar üçün televiziya programlarının sənariisini yazar, radio, televiziya və teatr üçün bir çox pyeslərin, “Qonşular”, “Şəkil – teatr”, “Şəkil - kino”, “Sevincin yuxusu”, “Dış ağrısı” və “Kinoya gedən pişik” adlı altı kitabın müəllifidir.

“Yer üzərindəki bütün sənətlər içərisində Allaha ən yaxın olanı musiqidir” deyirlər. Musiqi həmişə kino incəsənətinin ayrılmaz hissəsini təşkil edib. Səssiz kinonun yaranmasının ilk günlərindən musiqili filmlər dünya rejissorlarının nəzər, diqqətini özünə cəlb edib, onların böyük marağına səbəb olub. Milli kinomuzu öz musiqili filmləri ilə zənginləşdirən rejissor Tofiq İsmayılov bu sənətdə də çox fəal çalışmışdır. İlk dəfə bu işə Fərəc Qarayevin musiqisi əsasında çəkdiyi “Şəhərinin daşları” filmi ilə başlayıb, sonralar bu sahədə çox məhsuldar çalışıb, yeddi musiqili film çəkib.

“Oxuyur Müslüm Maqomayev”, “Mən mahni qoşuram”, “Musiqi müəllimi”, “Son tamaşa”, “Prima”, “Nəgmeli Könü”, “Müslüm Maqomayev haqqında üç novella” və “Maestro” adlı əsərlərinin milli kinomuzun bu janrda olan nümunələri əsasında özünəməxsus yer tutur. Tofiq İsmayılovun çəkdiyi musiqili filmlərdəki mahnilər ekrandan səsləndən sonra xalqın sevimli nəğmələrinə çevirilir. İstər musiqisini Tofiq Quliyevin bəstələdiyi “Musiqi müəllimi”, “Əzablı yollar”, istər Polad Bülbüloğlunun “Mən mahni qoşuram” adlı filmlərini yadınıza salın.

Onu da qeyd edək ki, bu filmərin mahnilərinə belə ürəyə yatılmışlığı bəstəkarların ilk növbədə xalq musiqisi ilə dərin bağlılığındadır.

Janrından və mövzusundan asılı olmayaq onu çəkdiyi filmləri, zəngin yaradıcılığı göz önüne gətirəndə böyük istedadda malik Tofiq İsmayılovun hərtərəfli sənət imkanları heyət doğurur. Bəzilərinin ssenarisi yazdığı “İntiazar”, “Oxuyur Müslüm Maqomayev”, “Prima”, “Musiqi müəllimi”, “Son tamaşa”, “Lahic”, “Palçıq vulkanlar”, “Çovqan”, “Gəl”, “Mən mahni qoşuram”, “Nəgmeli Könü”, “Moestro”, “Pillələr”,

“Müslüm Magomayev haqqında üç novella” və s., uzun bir siyahi yaradacaq kino əsərləri sevimlidir, köhnəlməyəndir. XX əsrin 1970-90-ci illərin kino mədəniyyəti tariximizin nə qədər xoşbəxt, nə qədər bərəkətli olduğu, təbii ki, XXI əsrin bir neçə on il sonrakı yüksəkliklərindən daha aydın görünəcək. Amma bu gün dönbür arxaya baxanda tarixin və taleyin biza münasibətdə necə səxavəli olduğu aşkar görünür.

Tofiq İsmayılovun 55 illik sənət həyatı olduqca rəngarəng və zəngindir. Onun zəngin, çoxsahəli yaradıcılığı milli kinomuzun inkişafına yönəlib. Tofiq İsmayılovun filmlərindəki ehtirasların çarpışması, həyatı ziddiyətlər, yüksək emosionallıq seyircini gərgin vəziyyətdə saxlayır. İstər bədii, istər portret, istərsə də sənədli filmləri olsun, onun heç bir əsərində artıq və ya çatışmayan sahələrə rast gəlməzsin. Bu filmlər insanın hissinə və şüuruna eyni dərəcədə təsir göstərir. Çünkü bu filmlərdə ağıllı emosiya, beyninə ürkən qırılmaz vəhdət təşkil edir.

Tofiq İsmayılovun uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetində rejissorluq sənəti üzrə dərs demiş, universitetin rejissorluq kafedrasına rəhbərlik etmişdir. Hazırda o, yenə bu universitetin professorudur. 1994-cü ildə Türkiye Cümhuriyyəti Memar Sinan adına Gözəl Sənətlər Universitetinə dəvət alan Tofiq İsmayılov tam 15 il İstanbulda çalışmışdır.

Türkiyədə doğma Azərbaycanımızı, milli kinomuzu təbliğ edir, tanıtıdır. Bu sahədə ilk və yeganə olan “Türk cümhuriyyətlərinin sinema tarixi” üçcüldük bir ensiklopediya nəşr etdimişdir. Bu kitablarında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmenistan və Türkiyə kino sənəti tarixin-dən, bu ölkələrin filmlərinin təhlili və sənətkarların yaradıcılığından söhbət edilir. Türkəlli xalqların kino sənəti haqqında latin olifbasi ilə çap olunmuş ilk və tek kitabdır. O, İstanbulda düzənlədiyi Türk Dünyası kino festivalları, “Aılə filmləri festivalı”, “Fantastik filmləri festivalı”, “Çingiz Aytmatovun əsərləri kino festivalı”, birinci və ikinci “Türk Dünyası Teatr Festivalı”,

birinci, ikinci və üçüncü “Türk Dünyası opera günləri”, birinci və ikinci “Türk Dünyası çağdaş ədəbiyyat günləri”nin, “Türk Dünyası ulduzları silsiləsi”ndən Qara Qarayev, Üzeyir Hacıbəyov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Adil İsgəndərov, Anar günləri və bir çox sənət şənliklərinin təşəbbüskarı və təşkilatçısı olub.

Nəhayət, keçən ilin son ayında Ərzurumda çox maraqlı düzənlənən “Türk Dünyası Ərzurum Film Festivalı” məhz Tofiq İsmayılovun şəxsi təşəbbüsü və zəhməti nəticəsində düzənlənib. Bütün sadaladığımız bu festivallarda, sənət şənliklərində Azərbaycan kinosu, Azərbaycan opera və balet, teatr və kino sənətkarları iştirak edərək böyük müvəffəqiyyətlər qazamışlar. Tofiq İsmayılovun Azərbaycan mədəniyyətini təkcə ölkəsində deyil, xaricdə də layiqincə tanıda bilib. 1996-cı ildə Türkiyədə 14 gün davam edən, Tofiq İsmayılovun təşkilatçısı olduğu “Azərbaycan ədəbiyyat və incəsənat günləri”nə Azərbaycandan dəvət olunan 100 sənət adamından biri kimi qatıldım. Bu tədbir milyonlarla tamaşaçı topladı. Bu günlər ərzində və sonralar da mən orada Tofiq hocanın (Türkiyədə onu belə təmizlər) necə dərin məhəbbətlə sevdiklərinin şahidi oldum. Onun yaradıcılığının təkcə doğma Azərbaycanın kinosu ilə deyil, həmçinin çox sevdidiyi Türkiyə və türkdilli xalqların kino sənəti ilə möhkəm bağlıdır. Türk dünyasından gələn qonaqların məclisində onun məzmunlu çıxışı, ədəbiyyatımızın və incəsənətimizin nailiyətləri barədə iftخار dolu söbətləri yaxşı yadımdadır. Xarici həmkarlarımıyla olan hər hansı görüşdə, söhbətdə də xalqımızın qədim tarixə malik zəngin mədəniyyətinin, mənəvi sərvətinin təəssübünü çəkməyi özünə borc bilirdi.

Onu səyi və təşəbbüsü ilə Azərbaycan dramaturqlarının əsərləri İstanbulda səhnəyə qoyulub. O, müəllimliyi ilə yanaşı, 18 seriyali “Öff et məni, Xocam” teleserialına çəkilib, Ç.Aytmatovun “Ösra bərabər gün” romanı əsasında “Manqurt” tamaşasını, qazax şairi Muxtar Şaxanovun “Çingiz xanın sıri”

mənəzum romanı əsasında bir tamaşanı İstanbul bələdiyyə teatrı üçün səhnələşdirib.

TRT-yə Ç. Aytmatovun "Çingiz xandan küsən bulut", Muxtar Şaxanovun "Çingiz xanın sırrı" əsərləri əsasında ssenarilər hazırlayıb, Yazarlar və Qəzetçilər Birliyinin sifarişi ilə Çingiz Aytmatovla birlikdə "Alp ərənlər" adlı ssenari yazıb.

Bir sözlə, Tofiq İsmayılov Azərbaycan incəsənətinə təbliğ etmək üçün çox iş görüb. O, doğma Azərbaycanın, təkcə milli kinonun deyil, Türkiyə, bütün Türk dünyası kinosunun tam səlahiyyətli müvəkkili kimi çıxış edir. Eyni zamanda, o, öz fikirlərinin genişliyi, beynəlmiləcliliyi və insanpərvərliyi ilə, qonaq olduğu türk xalqına və onun mənəvi sərvətlərinə məhəbbəti, parlaq istedadı və sənəti ilə bir pedaqoq, bir rejissor kimi orada xoş təssürat oyadaraq, böyük öndərimiz Heydər Əliyevin tabirincə desək, "Bir millət – iki dövlət" olan ölkələrimiz arasında xeyirxah münasibətlərin, müstərək filmlərin yaranması arzusunun bünövrəsinə sanballı bir daş qoyaraq Vətənə qayıdıb.

Tofiq İsmayılovun zəngin çalarlı yaradıcılığı haqqında demək istədiyim daha bir müləhizə onun son zamanlar elm aləminə daha çox meyl etməsi ilə əlaqədardır. Onun Türkiyədə üzərində 5 il çalışıb çap etdirdiyi "Türk cümhuriyyətlərinin sinema tarixi" üçcildiliyi, 50-yə yaxın türk qəzet və jurnalında çap olunan elmi yazıları və nəhayət, Azərbaycanda Atatürk Mərkəzi tərəfindən 2008-ci ildə çap olunan Türk xalqlarının kino sənətini yeni istiqlal məfkurəsi ilə araşdırınan ilk monoqrafiq tədqiqat əsəri "Türk xalqlarının kino sənəti" adlı kitabı zəngin bədii və nəzəri material, məntiqi ümumiləşmələr əsasında yazılın bitkin tədqiqat əsəri, kinoşünaslığımızda mühim elmi addımdır. Bu məqalə və kitabları həyəcansız oxumaq mümkün deyil. Onun kitabları oxucunun diqqətini axıradək özündə saxlaya bilən yüksək elmi əsərlərdir.

Mövlana Cəlaləddin Rumi YUNESKO tərəfindən keçirilən 800 illiyində Bakıda Tofiq mülliimin təşəbbüsü ilə düzən-

lənən "Mövlana həftəsi" mənə unudulmaz təsir bağışladı. Bu qeyri-adı və yaraşıqlı tamaşa ilə xalqımız Şərqi böyük şairinə ehtiramını ifadə etdi. "Mövlana həftəsi"ndə Ruminin şeirləri söyləndi, onun sözlərinə yazılmış mahnilər oxundu. Simpozium düzənləndi, İrandan gələn balet qrupunun yaraşıqlı kostyumları, ifaçıların göstərdiyi tamaşa hamumuzın diqqətini cəlb etdi. Tofiq İsmayılovun o günlərdə çəkdiyi "Gəl" adlı filmi sayəsində hamımız Mövlana müzeyinə maraqla baxdıq. Məhəbbət hissili çəkilmiş ekspozisiya-film tamaşaçıları Ruminin yaradıcılığı ilə XIII əsrən başlamış zamanımızdak türk xalqının etnoqrafiq xüsusiyyətləri, onun həyatı və mösiyi ilə bir dəha tanış etdi.

Bu günlərdə böyük bəstəkarımız Tofiq Quliyevin sənət dünyasından söhbət açan çox maraqlı bir filmin yaradıcılarından biri də məhz Tofiq İsmayılovdur. O, dəyərli sənətkarımız Eldar Quliyevlə birlikdə "Nəğməli ömr" adlı tammetrajlı müsəlili film yaradıb.

Tofiq İsmayılov ciddi göründüyü qədər də sadə və səmimidir. Ümumiyyətlə, mədəniyyətimizin, ədəbiyyatımızın, o cümlədən kinomuzun sürətli inkişafı, paklığı naminə mübarizə onun həyatının əsas mənasını təşkil edir. Tofiq mülliimi yaxından tanıyanlar onun sərt xarakteri üçün səciyyəvi olan başqa keyfiyyətlərlə yanaşı, yaşın ki, bir də dostluqda etibarlı, ailədə sədaqətli olduğunu deyərlər.

Tofiq İsmayılova ünsiyyət, dostluq adamı həqiqətən zənginləşdir, yüksəldir, onun xarakterindəki bütövlük, prinsipiallıq sənəti ilə şəxsiyyəti arasındaki vəhdətdən yorulub. Onun böyüklüyünü də mən həmin vəhdətdə görürəm. Qızığın, çılgın, ehtiraslı, istiqanlı və olduqca sadə Tofiq İsmayılovla tanışlıqdan sonra inanırsan ki, bu zəhmətkeş sənətkar məhz bu doğma torpaqda – Azərbaycanda doğulub. Bu zaman Vətən torpağının ətri, bərəkəti insanda vüqar hissi doğurur.

Anadan olmasının 75 illiyini fərəh və iftixar hissi ilə qeyd etdiyimiz, Azərbaycan mədəniyyətinin inkişafına 55 ilini verən bir sənətkarın portretini çəkmək çox asan olmasa da, belə

bir haqıqət var: Azərbaycan mədəniyyətinin faxri, milli kinonun xeyirxah və qayğıkeş dostu Tofiq İsmayılovun yaradıcılığı çoxdan könlülləri fəth edib. Əziz yubilyara Azərbaycan yazarları və mədəniyyət işçiləri adından və şəxsən öz adımdan minnətdarlıq bildirir, bu yolda ona yeni sənət uğurları, kino inciləri ilə bəzənmiş uzun ömür arzulayıram.

Nizami Cəfərov
Millət vəkili, professor
20 mart 2009-cu il
"525" qəzet

SABAHA DOĞRU

Onun haqqında yazmaq çox çətindir. Dərin biliyə malik böyük bir dövlət adamı, əsgər və natiq. Azərbaycanın uğurlu sabahı üçün mükəməl zəmin yaradan dahi şəxsiyyət, müdrik, uzaqgörən rəhbər və əsl siyasetçi. Bütün həyatını, istedad və bacarığını canından da artıq sevdiyi Azərbaycana həsr edən Heydər Əliyev...

40 il öncə, 1969-cu il iyul ayının 14-də Azərbaycan SSR-in ali rəhbərliyində baş verən islahatlar xalqımızın və ölkəmizin sonrakı hayatında həlliədici dəyişikliklərə gətirib çıxarıdı. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlangıcı oldu. Heydər Əliyev ali kursuya yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərdi. Çağdaş tariximizin 34 ili ulu öndərimizin adı ilə bağlı olmaqla xalqın taleyində şanlı və parlaq səhifəyə çevrildi. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın özünüñ konstitusiya hüquqlarına sahib çıxmazı, milli-mənəvi yüksəlişə nail olması ilə əlamətdardır. Azərbaycan müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəflə yol da, əslində, məhz dahi öndərimizin hakimiyyətə birinci rəhbərliyi dövründə başlayır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər ölkəmizin yüksəliş dövrü hesab oluna bilər. Böyük siyasetçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətənina, xalqına lazım olan qərarların Siyasi büro, Mərkəzi Komitənin plenumları, kommunist partiyasının qurultayları səviyyəsində qəbul edilməsinə nail olur, sonra da bütün xalqı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın

təraqqisi uğrunda mübarizə aparırdı. Azərbaycanı özünü tömin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən gəlmiş bir ölkəyə çevirmək onun planlarının özəyini təşkil edirdi. Başqa sözlə desək, Vətənimizin müstəqilliyə gedən yolunu Heydər Əliyev hələ dərğünluq dövründə başlamışdı.

Bu gün Bakının bəzəyi olan yüzlərlə binalar, iqtisadiyyatımızın nüvəsini təşkil edən zavodlar, fabriklər, nəhəng istehsal kompleksləri, su anbarları, dəryaçalar, yaşlılıq zonaları Heydər Əliyev zakasının, onun yorulmaz fəaliyyətinin, varlığına hopmuş Vətən sevgisinin nəticəsidir.

Çıxışlarından birində o belə bir ifadə işlətmışdır: "Azərbaycan mənəm həyatımdır". Bu ifadə doğrudan da Heydər Əliyevin həyat leytmotivi hesab oluna bilər.

70-80-ci illərdə respublikamızın həyatının bütün sahələrindəki, mədəniyyət aləmində də böyük canlanmaya və tarixi uğurlara nail olunmuşdur. Tale elə gətirdi ki, Heydər Əliyev o dövrda başladığı işləri müstəqillik illərində davam etdirdi. Qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın mədəni həyatında misilsiz yeniliklərin ideoloqu, təşəbüskarı, ilham-vericisi və təşkilatçı idi.

Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanınmasında Heydər Əliyevin müstəsna tarixi xidmətləri danılmazdır. Məhz buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. Yola saldığımız son 40 il Azərbaycan mədəniyyətinin yüksəlişi, çıxaklıması, onun bütün sahələrinin vüsətli inkişafı, zənginləşməsi, geniş miqyasda təbliği, dünyada tanınması illəridir.

Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə bağlılıq Heydər Əliyevin yaradıcı təbiətdən qaynaqlanırdı. Prezident İlham Əliyevin dediyi kimi "Əgər o siyasetçi olmasaydı, çox gözəl alim, filosof da ola bilərdi. Nəzəri baxışları, fəlsəfi tezis-

ləri və təhlilləri onun dünyagörüşünü, nə qədər müdrik insan olduğunu göstərirdi."

Heydər Əliyev doğrudan da fenomenal şəxsiyyət idi. O, müasir həyatın müxtəlif problemləri, həm də təkcə siyasi mövzuda deyil, iqtisadi, elmi, mənəvi, mədəni, tarixi, habelə sənətin ayrı-ayrı sahələrinə dair məsələlər barədə saatlarla danışlığı, mövcud vəziyyəti dərindən təhlil edərək düzgün natiçələr çıxarmağı bacaran dövlət xadimi idi. Heydər Əliyevin dünyanın ən böyük dövlətlərinin tanınmış başçıları, ayrı-ayrı ölkələrin nümayəndələri, müxtəlif rəngli diplomatlar, başqa-başqa sənət, peşə sahibləri ilə rəngarəng səpkili görüş və danışqlarını görənlər dəfələrlə bu böyük insanın intellektinə, nitq məharətinə, həmsöhbətlərini valeh etmək bacarığına heyran qaldıqlarını etiraf etmişlər.

20 yanvar hadisələri ilə bağlı Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixində Azərbaycanın Rusiya nümayəndəliyində SSRİ rəhbərliyini sərt tənqid edən bayanatı artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Növbəti sənəd onun SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanlaşığı ərizəsidir. O, kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdüyüünü açıq bəyan etmişdi. Naxçıvan Muxtar Respublikası Ali Sovetini sədri olaraq Heydər Əliyevin Naxçıvan əhalisinə müraciəti bu respublikanın ağır günlərinə təsadüf edirdi.

Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra isə qısa müddətdə dünyanın bir sıra dövlətlərinin nəhəng şirkətləri ilə Xəzərdəki neft və qaz yataqlarının istismarı ilə bağlı 20-dən artıq müqavilə imzalandı, respublika iqtisadiyyatına 60 milyard dollar həcmində sərmaya qoyulması üçün təməl yaradıldı. 1994-cü il sentyabrın 20-də "Ösrin müqaviləsi"nin imzalanması ilə Heydər Əliyevin qətiyyətlə həyata keçirdiyi neft strategiyasının özülü qoyuldu. Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında böyük rol oynamış "Ösrin müqaviləsi" xarici sərmaya qoyuluşuna stimul verməklə ölkə

iqtisadiyyatının dirçəlişinə və dünya iqtisadi sisteminə integrasiya olunmasına əlverişli şərait yaratdı.

Ulu öndərin konturlarını dəqiqliklə müəyyənləşdirdiyi neft strategiyası onun fəaliyyətinin ana xəttini təşkil edirdi. Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklerindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənilə hazırlanması və gerçəkləşməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmışdır. Görülən tədbirlər nəticəsində Azərbaycan nəhəng beynəlxalq iqtisadi layihələrin həyata keçirildiyi məkanə çevrildi. Tarixi Böyük İpək Yolunun bərpa edilməsi da belə layihələrdəndir.

BMT, ATƏT, Avropanı kimi təşkilatlardakı fəaliyyətimiz, həmçinin bir çox dövlətlərlə ikitərəfli münasibətlərimiz Azərbaycanı dünyaya qovuşdurur, integrasiyasına təkan verir. Heydər Əliyev fəaliyyəti dövründə ABŞ, Rusiya, Büyük Britaniya və Fransa kimi nəhəng dövlətlərlə Azərbaycanın münasibətlərinin məhz qarşılıqlı maraqlar zəminində qurmağa nail olmuşdur.

Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Heydər Əliyevi minlərdən, milyonlardan fəqləndirən üstün cəhət bu idi ki, o, məmələkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoydurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi.

Azərbaycan Milli Ordusunun formallaşması Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irlinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Üçüncü minilliklə əlaqədar xalqa müraciəti, Bibiheybət məscidinin təməlqoyma mərasimindəki, "Demokratik cəmiyyətdə dinin və əqidənin rolü: terrorizm və ekstremizmə qarşı mü-

barıza yollarının araşdırılması" konfransındakı çıxışları bu mənada diqqətəlayiq hadisələrdir.

Ölkə üçün ən çətin məqamlarda, büdcədə pul olmayan-da belə, Heydər Əliyev mədəniyyət tədbirlərinin keçirilməsi üçün müəyyən qaynaqlar tapırı. O, yalnız Azərbaycanda deyil, bütün Sovetlər Birliyində kino sənətinin inkişafında əvəzsiz rol oynamışdır. Öləkə kinematoqrafının 100 illiyinə və "Festivalar festivalı"nın açılışına həsr olunmuş təntənəli gecədə çıxışında Heydər Əliyev Azərbaycan kinosunun tarixində bəhs edir, perspektivində danışırı.

O, Atatürk Sülh mükafatının sahibi, Türk dünyasının dövlət adamıdır. Heydər Əliyev XX əsrə yetmiş, bugünkü Azərbaycan dövlətini qurmuş, hazırda bayraqı dünyada dalgalanan bir dövlətin öndəri kimi tanınmışdır. O, imperializm sülhü, millətinə isə birləşib bütövləşməyi öyrədən böyük dövlət adamıdır. Ondan türkdilli qardaşlarımızın, eləcə də dünyanın öyrənəcəyi bir çox fikirlər var.

Təməli Heydər Əliyev tərəfindən qoyulmuş dövlətciliyə arxalanmaqla Prezident İlham Əliyevin həyata keçirdiyi əsas məqsəd milli dövlətciliyin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsindən ibarətdir. Prezident İlham Əliyev bütün fəaliyyəti ilə göstərir ki, Heydər Əliyev siyaseti yaşayır və bu yol yeganə düz yoldur.

Bu gün qarşımızda böyük hədəflər durur. Bu, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən işlənilə hazırlanan, böyük əzmlə həyata keçirilən, son səkkiz ildə Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən Böyük Yolun Davamıdır. Bu yol bizi müştaqiliyyə, davamlı inkişafə, xoşbəxt və fıravan gələcəyə aparır. Gələcək isə Uğurlu Sabahdan başlanır. Sabaha Doğru!

*prof. Tofiq İsmayılov
Azərbaycanın Xalq artisti,
"Pəncərə" jurnalı, may*

ALP ƏRƏNLƏR

Qırğız xalqının mədəni-mənəvi aləminin müəyyənələşməsində Çingiz Aytmatov mühüm rol oynayıb. Təkcə Qırğızistandır yox, dünya mütəxəssisləri də sübut etdirilər ki, Ç. Aytmatov həqiqətən çox böyük yazıçı idi. O, qırğız ədəbiyyatının səmasında ildirim kimi çıxdı, günəş kimi parladi.

Ç. Aytmatovun çoxmüqyaslı yaradıcılığında, məhsuldar və çoxistiqaməti fəaliyyətində şübhəsiz, ilk növbədə yazılılığı asas yer tutur.

Qırğız xalqının fəxri olan Çingiz Aytmatov zəmanəsinin yetirdiyi böyük qırğızlardan biri, bəlkə də birincisidir. Ç. Aytmatov həqiqətən qeyri-adı bir ömür yaşadı, yalnız mənşəb olduğu qırğız xalqının, təkcə sovet xalqının deyil, ümumən dünya xalqlarının sevilə-sevilə oxunan bir yazılışı olaraq, özü-nün mükəmməl obrazını, aydın cizgiləri ilə seçilən möhtəşəm portretini yaratmışdır.

Çingiz Aytmatov böyük yazıçı olmaqla yanaşı, ictimai xadim, həyata hədsiz dərəcədə vurğun bir insan idi. Onun sadəliyi, ziyanlılığı, təvazökarlığı və səmimiliyi hamını valeh edirdi. O, yüksək mədəniyyət malik bir insan idi. Ç. Aytmatov hamının perəstiş etdiyi, sevdiyi görkəmlı yazıçı idi.

Mənə də bu incə və hassas qəlblə böyük sənətkarla ünsiyətdə olmaq səadəti nəsib olub.

Cox sevdiyim yazıçı Ç. Aytmatov və onun böyük romanları yaradıcılıq bioqrafiyamda mühüm bir yer tutur. Mən Azərbaycanda Ç. Aytmatovun hekayə, povest və romanlarının radio və televiziya tamaşalarını hazırlayan ilk rejissor olmuşam. Azərbaycan Akademik Dram Teatrının səhnəsində, rejissor Hüseyin Sultanovla birləlikdə Teymur Elçinin tərcümə etdiyi "Ana tarası" əsərinin ilk quruluşunu verənlərdən biri olmuşam.

Türkiyədə də, İstanbul Bələdiyyə Teatrının təklifi ilə ilk dəfə səhnəyə qoyulan "Gün var əsərə bərabər" romanının

"Manqurt" adı ilə səhnə üçün hazırlayan mən olmuşam. Bu tamaşa kimi Ç. Aytmatovun heç bir əsəri Türkiyədə oynanılmamışdı.

1989-cu ildə Daşkənd Festivalındaydım. Ç. Aytmatovla ilk dəfə olaraq orada tanış oldum. Sözarası dedim: "Mən Azərbaycan radisunda, televiziyada, teatr səhnələrində sizin əsərlərə rejissorluq etmişəm, arzum bir əsərinizi kino üçün işləməkdir. Mənə yardım edin, bir hekayəninüzün üzərində çalış mama izn verin". Ç. Aytmatov qiyiq gözlərini bir az da yığıdı, üzünə təbəssüm qondu və dedi:

-Na deyirəm ki...min birinci ol. Səndən əvvəl təkliflər çoxdur, gözləməli olacaqsın.

Bu, mənim Çingiz Aytmatovla ilk tanışlığım oldu.

Bu söhbətdən bir neçə il keçdi. Sovetlər dağıldı. Mən müəllim olaraq Türkiyəyə, İstanbula - M.S. Universitetinə dəvət olundum. Orada ilk dəfə olaraq Ç. Aytmatovun 10 əsərindən çəkilən 10 film Türkiyə seyrçilərinə 10 gün göstərildi. O zaman Ç. Aytmatov Brüsselə Qırğızistandan baş səfiri olaraq çalışırdı. Mən Aytmatovu İstanbula dəvət etdim; yaxından tanış olduq, hətta sonralar bu tanışlıq dostluğa çevrildi. Mən tez-tez Bışkek, Brüsselə girdim, o isə İstanbula gəlirdi. Almaniyada, Qırğızistanda, Kazanda, İstanbulda, Qazaxistanda keçirilən kino festivallarında birləikdə jüridə çalışırdı.

Bir gün mənə onun Türkiyədə təmsilçi olmayı təklif etdi. Razılaşdım, 4-5 il bu işlə məşğul oldum. Türkiyə içində onun müəllif haqlarını qorudum. Günlərin birində "Qəzetçilər və yazarlar" Vakfinin rəhbəri məndən Aytmatovla görüşüb, onlar üçün bir ssenari yazmasını istədi. Mən bu təklifi Çingiz müəllimə bildirdim. Türkiyəyə növbəti gelişində onu həmin Vakfa apardım. Vakfin rəhbəri Harun Tokak bəylə görüşdülər, danışdılar. Mən də onlara tərcümənlik etdim. Təklif, dünyamın bir sıra ölkələrində açılmış Türk məktəbləri haqqında bir bədii filmin ssenarisinin yazılması idi. Sovetlər Birliyi dağlılıqdan sonra türk məktəbləri türkdilli ölkələrdə də açılır, böyük maraqlı

doğurdu. Ssenari bu məktəblərin yaranması çətinliyindən, oraya bilik verməyə gedən türk müəllimlərinin yaşam həyatını əks etdirməli idi. Onu da söyləyim ki, bir il əvvəl Bişkekdə açılan türk litseylərindən birinə Ç. Aytmatov adı verilmişdi. Yaxşı ya pis, Ç. Aytmatov bu litsey haqqında bilsən, oradakı toplantılara qatılır, çıxışlar edirdi. Harun Tokak Çingiz müəllimə Vakfin istəyini anlatdı. Çingiz müəllim bir çox sorular sordu, cavab aldı. Nəhayət, Ç.Aytmatov mənə “sən ssenarisinizi yazmaqdə mən kömək edəcəyinə söz verirsənə, mən bu işə razılaşırıam” – dedi. Mən: “Nə deyirsiniz, həmişəki kimi yənə də əlimdən gələn köməyi edəcəyəm”-dedim. O , müqavilə bağlamağa razi oldu. Va biz “Alpərənlər” adlı bir filmin ssenarisinin yazılmamasına “Qəzetiçilər və yazarlar” vakfi ilə müqavilə bağladıq. Amma çox qəribə bir hadisə oldu. Bu gün onu deməmək olmaz. Mən tərcümanlıq etdiyimə görə ssenariyə ayrılan qonorarin çox hissəsini Ç.Aytmatovun adına, daha az hissəsinin öz adıma yazılımasını istədim. Müqavilə hazırlanı və gətirildi. İmza atmaq zamanı Ç. Aytmatov yazıları dirlədi və etiraz etdi, hər iki müəllifə eyni miqdarda pul ödənilməsini təklif etdi. “Hər ikimiz eyni dərəcədə çalışmalı və qonoran da eyni dərəcədə paylaşmalıyıq” – dedi. Müqavilə dəyişildikdən sonra imzalandı. Ssenari üzərində işə başladıq. Sonralar biz dəfələrlə Bişkekdə, Almatıda, Brüsseldə, Almaniyada, Bakıda və daha çox İstanbulda görüşdük. Biz bir çox ölkələrdə yerləşən türk okullarını gəzdik. Bəzisini o, bəzisini isə mən ayı-ayırılıqda gəzdik. Aytmatov rus dilində yazır, mən isə türkçəyə çevirirdim. Bir çox səhnələr səhbət edilir və o anda türkçədə yazılırdı. Nəhayət, ssenarinin ilk variantı hazır oldu. Vakfa təhvil verdik. Müzikalar başlandı. Türkçənin məşhur rejissorlarından Halid Rəfiq bəyə bu ssenarini çəkmək təklif olundu. Baş rolu, Azərbaycanda vaxtilə çox sevilən “Minik sərçə” filminin baş qəhrəmanı Blut Arasın oynayacağı düşünüldü. Çingiz müəllim Halid Rəfiqin və Vakfin ssenariyə etdikləri düzəlişlərin bəziləri ilə razılaşdı, bəzilərinə etiraz etdi.

Ssenari üzərində iş davam etdi. Bəzi düzəlişlər səhbət olaraq qaldı; Çingiz Aytmatov dünyasını dəyişdi...

Onunla görüşlər zamanı mən Ç. Aytmatovun dərin savaşda, yüksək mədəniyyətə malik olduğunu duydum və gördüm. Onun xeyirxahlığı isə Qırğızistana və qırğızlara olan rəğbətimi daha da artırdı. O, könüllərə, yaddaşlarda əbədiyyətə çevrildi. Çingiz Aytmatovun vəfati şəxsən mənim üçün, bütün türk dünyası üçün və eləcə də dünya xalqları üçün böyük itkidir.

Bu günlərdə Türkiyədə idim. “Qəzetiçilər və yazarlar” Vakfında oldum. Onunla keçən günlərimi xatırladım. . . Və birgə çalışdığımız, fəqət yarımcıq qalan ssenarisinin bir kitab halında çap olunması, sonra da film çəkəcəyi qərarına gldik.

Çingiz Aytmatovun ümumdünya ədəbiyyatına gətirdiyi yeniliklər, ədəbi görüşləri, eləcə də yaradıcılıq yolu barədə çox tədqiqat əsərləri yazılmış və yazılmacaqdır.

Allah ona rəhmət eləsin!

*Tofiq İsmayılov
“Mən Manas oğluym”
Bakı, Nurlan, 2009.*

SƏNİ KİM UNUDAR...

Günəş doğmaq üzrə idi. Bu səhərin hər zamankindan da-ha istəksiz olduğu aşkar görünürdü. Quşlar civiltisini kamış, susaraq qarşılıyırıldılar bu səhəri.... Və günəş doğur. Fəqət nə acı! Səmada biza gülən o günəş, daldalanır və bir buludun altında gizlənməklə kifayətlənir. Bu sabah yağış damcıları ilə insanlara hüznünü anladan buludlar ağladırdı.

Türk dünyasını, yox, dünya mədəniyyətini acı bir xəbor bürüdü. Dünya böyük bir itki verdi. Bu itki dahi Üzeyir bəyin itkisina, Qara Qarayevin itkisina, Rəşid Behbudovun itkisina

bərabər idi. Amansız ölüm xalqımızın nəhəng mədəniyyət ustalarından birini-görkəmli müsiqiçi, bəstəkar, vokal sənətimizin kamil ustadı Müslüm Maqomayevi sıralarımızdan ayrırdı. Faciəli xəbər ildırım sürəti ilə dünyaya yayıldı və onu sarsırdı. Azərbaycan paytaxtı Bakı həmin gün təlatümə gəlmişdi. İnsan dənizin dalğaları sevimli müğənnimiz Müslüm Maqomayevin cənəzəsini hörmət və ehtiramlı, hər kəsin şəhərimizdə müqəddəs tutduğu bir guşəyə - Fəxri xiyabana aparırdı. Küçələr çıçəklərlə dolmuşdu. Sanki dünyanın bütün qərenfilləri onu uğurlamağa gəlmişdi. Azərbaycan mədəniyyətinə, müsiqimizə çox əvəzsiz bir itki üz vermişdi. Müslüm Maqomayev dahi müğənni kimi, qədim müsiqi tarixinə malik olan Azərbaycan xalqının şərəfli oğlu kimi əbədiyyətə qoşmuşdu....

Xalqımızın müsiqi tarixində elə sənətkarlar var ki, onların adını sonsuz iftخار hissi ilə, qırurla çəkirik. Məgər Azərbaycan professional müsiqisinin banisi Üzeyir Hacıbəylini, müğəm sənətimizin böyük nümayəndəsi Cabbar Qaryağdıogluunu, gözəl səslər gülzərinin şəh Rəşidini unutmaq olarmış? Şübhəsiz ki, yox! Bu məşhur və unudulmaz sənətkarlarla birlikdə dünya şöhrətli, nadir istedad sahibi olan müasirimiz, sülh və ədalət, məhəbbət və dostluq nəğməkarı Müslüm Maqomayev də var.

İndi onun qəbri üzərində ağ qranitdən yonulmuş bir heykəl durur. Bu heykəlin qarşısında dayanmışam. Məlahətli bari-ton səsə, böyük diapozona, bədii diksiyaya malik vokal sənətimizin ustadı ilə ilk görüşlərimizi xatırlayıram. Hər kəsin həyatında dərin izlər buraxan görüşlər olur. M.Maqomayvlə olan görüşündən mənim də qəlbimdə silinməz iz qalmışdır. Mən o vaxt Moskvada ikillik ali rejissor və ssenariçilər kursunu bitirib vətənə dönmüşdüm. İlk filmimi çəkməli idim. O zaman "Azərbaycanfilm"in direktoru, respublikada teatr və kino sənətkarlarının böyük bir nəslini yetişdirən SSRİ xalq artisti, professor Adil İskəndərov məni kabinetinə çağırıb dedi: "Şah İsmayı!" operasını dinləmisen? Dedi: "Bəli!" Dedi: "Çox gö-

zəl... Sənə şərəfli və çox məsuliyyətli bir iş tapşırıram. M.Maqomayev haqqında bir film çəkməlisən".

Düyü, çox sevindim. Bir opera çəkmək həmişə arzum olub, elə indi də var. Adil müəllim davam etdi: "Film bəstəkarımız Müslüm Maqomayevin nəvəsi olan müğənni Müslüm Maqomayev haqqında olacaq".

Adil müəllimi Azərbaycan mədəniyyətinin bütün sahələri haqqında dərin biliyi malik canlı bir kitaba bənzətmək mümkündü. Mən tez-tez bu kitaba müraciət edirdim. Bu vaxtadək az-çox çəkdiyim filmlərin ən yaxşı dostu, məsləhətçisi, köməkçisi Adil müəllim olmuşdur. "Oxuyur Müslüm Maqomayev" filminin yaranması da Adil müəllimin təşəbbüsündür...

Müslüm Maqomayvlə ilk tanışlığımı xatırlarkən mən xəyalən düz qırx il bundan əvvələ qaytmış oluram. Müslüm yaradıcılığı haqqında bir film çəkmək üçün onuna görüşdüm. Bizim səmimi yoldaşlığımız və yaradıcılıq dostluğunuz həmin gün başladı. Şübhəsiz, özümü bir rejissor kimi xoşbəxt sanırdım ki, sənət taleyim məni bu müsiqi ustası ilə qovuşdurmışdır.

Beləliklə, 1970-ci ildə mənə M.Maqomayevlə yaxından tanışlıq şərəfi nəsib oldu. Bu tanışlıq zamanı onunla bir sıra ölkələrə səfər etdi: Rusiya, Ukrayna, Latviya, Litva, Estoniya, Polşa, Moldova, Gürcüstan respublikalarının müsiqi həvəskarlarının bu böyük sənətkarı necə dərin məhəbbətlə sevdiklərinin şahidi oldum. Getdiyimiz ölkələrdə M.Maqomayevin ifası ilə sehrlənmiş adamların müğənnini necə alqışladılarını təsəvvürə gətirməkdə çətinlik çəkirəm. Mən onun səhnədəki müvəffəqiyətinin sırrını ifasındaki güclü dramatizmdə görüürəm. Müslümü müsiqinin əsl mənada dramaturqu adlandırıram. İstər vokal ifası, istər fortepiano ifası, istər bəstəkar kimi yazdığı əsərlərdə ehtirasların çarpışması, həyatı konfliktler, yüksək emosianallıq dincəyicini gərgin vəziyyətdə saxlayır. İstər böyük arıyalar, istər kiçik həcmli şərqlər olsun, onun heç bir ifasında artıq və ya çatışmayan müsiqi parçalarına rast galməzsen. Müslümün ifası lirik, şux, nikbin, şaqraq və oynaq çalarıdır.

Onun orta registrli bariton ifası insanın şüruruna eyni dərəcədə qüvvətli təsir göstərir. Çünkü bu ifada ağılla emosiya, beyinlə ürək qırılmaz vəhdət təşkil edir. Bu vəhdəti yaratmaq az-az sənətkara nəsib olur.

Ustadın zəngin yaradıcılığı haqqında demək istədim ikiinci müləhizə onun opera janrına bağlılığıdır. İfa etdiyi ariyaları həyacansız dinləmək mümkün deyildir. Onun ifası tamashaçını axıradək gərgin saxlayan yüksək sənət meyarıdır. Müğənninin bu janrı meyl göstərməsi vokal sənətinin ifa tərzinin başqa növlərə nisbətən mürəkkəbliyini və təzadalarını daha əhatəli, daha qabarq şəkildə əks etdirə bilməsidir. Müslüm Maqomayevin sənət inciləri ilə bəzənmiş yaradıcılığı çoxdan könülləri fəth etmişdir.

Ssenarini yazmadan əvvəl mən xeyli operanın lent yazılarını dinlədim. Vokal sənətinin sırları ilə tanış oldum. Böyük ifaçılar qulaq asdım. Onların ifaları arasında ümumi və oxşar cəhətlər çox olsa da hər müğənninin yalnız özünə məxsus ifa incəlikləri və xüsusiyyətləri çoxdur və bu fərqlərin rəngarəngliyi maraqlıdır. Musiqi duymu, sənət problemləri, rejissor "mən"i, ifanın estetik mahiyyəti, onun dünəni, bu günü, xüsusən sabahki taleyi, düzgün yaradıcılıq ünsiyyəti doğurdu. Bütün bunlar nə qədər unudulmaz təssürat yaratsa da əsas məqsədim Müslüm Maqomayevin sənəti, onun ifaçılıq üslubu, yaradıcılıq texnikası ilə seyrçini tanış etmək, seyrçi ilə sənətkar arasında ünsiyyət yaratmaq, onları yaxınlasdırmaq idi. Bu istəklə də xeyli musiqiçi ilə görüşdüm, sənətsevərlər arasında oldum, onlarla sorğu-sual apardım. Saysız-hesabsız Neapolitan musiqilərini dinlədim.

Filmin ssenarısını məmənuniyyətlə yazdım. Təbii ki, Müslümün böyük yardımı və məsləhəti oldu. Bir arzum da vardı ki, Müslüm filmdə operalardan ariyalalar, ariozalar ifa etsin. Çox düşünəndən sonra məşhur "Şah İsmayılov", "Yevgeni Onegin", "Faust" və "Rigoletto" operalarından parçalar seçildi.

Təəssüf ki, bu operaların bütünü filmə çəkilməmişdir. İndi görürəm ki, çox şey itirmişik.

Müslüm Maqomayev necə deyərlər, on barmağında on mərifat olan bir sənətkar idi. O, gözəl şəkil çəkir, gözəl heykəl yaradır, gözəl piano çalır, gözəl oxuyur, gözəl musiqi bəstələyir və çox böyük aktyor idi. Gözəl aktyor olduğunu "Oxuyur Müslüm Maqomayev" filmində göstərdi: öz rolundan əlavə daha səkkiz başqa-başqa rolda çıxış etdi. Müslümlə nəinki yaradıcılıq əməkdaşlığı, hətta hər kiçik söhbətim belə mənim üçün xoş bir təssürat demək idi. M.Maqomayevlə ünsiyyət, dostluq adəmi həqiqətən zenginlaşdırır, yüksəldirdi. Onun xarakterindəki bütövlük, prinsipiallıq sənəti ilə şəxsiyyəti arasındaki vəhdətdən yığınlaşmışdı. Müslümün böyüklüyünü də mən elə həmin vəhdətdə gördüm.

Filmin ssenarisi yazılıdı, oxundu, düzəlişlər edildi. Nəhayət çəkililər başlandı. Çəkiliş zamanı aldığımız xoş təssüratlar da olub. Keçirdiyim həyəcanlar da olub. Ssenari çəkilişə buraxıldıq zaman "Ostankino" televiziya şirkətindən bir məktub aldım. Film onların sıfəri ilə çəkilirdi. Moskvadan yazardılar; "Filmdə Müslüm Maqomayev xaricdə istehsal olunan siqaret çəkməməli, yerli istehsal olunan siqaret çəkə bilər. Tez-tez geyimini dəyişməməli, film boyu cəmi üç kostyum dəyişə bilərdi. Evini çox dəbdəbəli göstərməyin, yemək-icməyini sadə edin. Adı bir maşınla gaza bilər. Daha çox internasional musiqilər ifa edilsin və s. Bu kimi tövsiyyələr vardı. Bir sözla, əl-ayaqlarımızı bağlayıb qaçmağı əmr edirdilər.

İnsan əməyinin bütün sahələrində yaradıcılıq məhəbbəti dolu ürəyin məhsuludur. İnsan ancaq öz sənətini hərarətlə sevdidi, böyük ilham və vəcif ilə işlədiyi zaman gözəl nəticə əldə edə bilər. Bədii sənətlər aləmində bu məhəbbət istedadla birləşərək möcüzələr yaradır. Müslüm ciddi göründüyü qədər sadə və səmimi idi. Yaxşı yadimdadır, hər bir səhnəni çəkib bitirdikdən sonra o, uşaqları sevinir və çəkiliş zamanı etdiyi siltaşlıqları yada salıb gülürdü. Özünə xas olan gülümşər sıfəti

və təmkinlə "Hollivudda da belə çəkərdilər!" deyərək razılığını bildirərdi.

Müslümlə yaxından tanışlıqdan sonra hiss etdim ki, sənətə, onun gözəliyinə vürgünluq, heyranlıq və bir sıra başqa keyfiyyətlər bizi ruhən, mənən yaxınlaşdırıb. Bu yaxınlıq M.Maqomayeva qarşı mənim ürəyimdə böyük hörmət, məhəbbət hissələri oyatmışdır. Onun böyük istedadlı müğənni kimi sevirəm. İfa etdiyi bir çox mahnı dillər əzbəridir, daim ürəklərdə səslənir, adamı yaşamağa, yaratmağa ruhlandırır, yorğunluğu, ətaləti candan çıxarıb, qəlbərdə dərin, müqəddəs həyəcanlar, hissələr firtınası qaldırır. Onun özünəməxsus məharətlə ifası ilə "Sevilya bərbəri"ndən Fiqaronun kavatinasını, "Faust"dan Mefistofelin kupletlərini, "Koroğlu"dan Həsən xanın, "Şah İsmayıł" dan Aslan şahın ariyalarını, "Ruslar mühərribə istəyirlərmi?", "Buhenvald harayı", "Azərbaycan" şəqilərini, bəstələdiyi bir sıra əsərləri sakit dinləmək olmur. Bunlar musiqi sərvətimizin unudulmaz inciləridir.

Professional vokal sənətkarlığı, məlahətli səs, böyük diapozon, bədii diksiya Müslüm yaradıcılığının əlamətdar xüsusiyyətidir. O, musiqi əsəri bəstələyəndə də, oxuyanda da, piano arxasında çalanda da, damışanda da, nitq söyləyəndə də, yazı masası arxasında oturanda da bir yaradıcı, bir vətəndaş olaraq onun sinəsində rahatlıq bilməyən, hərarətlə döyünen ürək çirpinir. Bu hərarət, bu istilik sanki Zərdüşt odundan alovlanmış bir ocağın istisidir: canları qızdırır, dörd bir tərəfa işiq səpələyir. Yaxınlığınızda olan bir teyibdən Müslümün ifasında bir mahnını dinleyin, görəcəksiniz ki, onun səsi ilə ətrafa yayılan qıgilçımlar sinənizi necə qızdırır, gözünüzü necə işiqlandırır. Təkcə bir istedadlı müğənninin deyil, coşgun bir vətənpərvərin də, sədaqətli bir dostumuzun da məhəbbət dolu səsini eşidəcəksiniz.

Müslüm özünün böyük sənətkarlığı ilə yer kürəmizin hər tərəfində məshurdur. O, ifa etdiyi mahnıları inca boyalarla təcəsum etdirir. Müğəniyə geniş şöhrət qazandıran bu mahnılar

uzun illər boyu dildən-dilə düşəcək və sevimli dinləyicilərinə haqlı sevinc, fərəh gətirəcəkdir. Xalq musiqisi yaradıcılığı çeşməsindən su içmiş sənətkar xalq durdुqca yaşayacaqdır.

M.Maqomayevin adı çəkilərkən adamın hafızasında gözəl bir insani obrazı canlanır. Biz Müslümü xatırlayarkən dinləyicini valeh edən məlahətli səsi, böyük diapazonu, bədii diksiyasının xoş ahəngi bütün incəliyi ilə qulağımızda səslənir. Belə gözəl sənət əsərlərini nəinki dahi və kamil musiqi ustası, həm də öz xalqının həqiqi övladı olan, onun milli varlığının undulmaz boyalarla tərənnüma çalışan bir adam ifa edə bilərdi.

Film çəkilib qurtardı, böyük uğur qazandı. SSRİ-nin o zamankı kinoprokat idarəsi filmi "Ostankino" studiyasından alıb böyük ekrana çıxardı. "Pravda" qəzeti yazırkı ki, "Azərbaycan kino ustalarının çəkdikləri "Oxuyur Müslüm Maqomayev" filmi paytaxt tamaşaçılarını heyran qoyub. Moskvanın 50 kinoteatrında 27 gün göstərilən bu filmin qarşısına yalnız Vasilyev qardaşlarının çəkdikləri "Çapayev" filmini misal göstərmək olar. Azərbaycan kinematoqraflarının bu müvəffəqiyyəti kino sənətimizin parlaq nümunəsidir" və s. Film Bakıda, indiki Sankt-Peterburqda, Kiyevdə, Minskdə və daha başqa şəhərlərdə aylarla ekrandan emmədi. 85 xarici ölkəyə satıldı. Bu filmdən sonra M.Maqomayev SSRİ xalq artisti fəxri adını aldı. Mən bir rejissor kimi ortaya çıxdım, tanındım. Fəqət təəssüf ki, filmin ardını çəkmədik. Mənim arzum hər on ildən bir Müslümlə film çəkmək idi. Adını da düşünmüştüm. "10 ildən sonra", "20 ildən sonra" və s. ... Hətta 20 ildən sonrakı filmi Müslüm və Tamara Sinyavskaya ilə Bakıda Eldar Qliyevin evində müzakirə də etmişdik. Film maşhur A.Dümanın "Üç müşkətyor"unun qəhrəmanı Dartanyanın ifası ilə başlamalı idi. Sponsorumuz tanınmış professorumuz İsmayıł Ibrahimov idi. Müslüm Moskvaya döndü və bu işdən vaz keçdi. Bu gün bunları çox acı hissələr keçirərək xatırlayıram. Təəssüf ki, belə böyük sənətkarlarıımızı itirəndən sonra heyfşənirik, zamanında bu işləri görmək lazımdı. Atalar demişkən sonrakı peşmançılıq

fayda verməz. Bu gün, Rəşid Behbudov, Şövkət xanım haqqında, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov barəsində filmlərimiz az saydadır. Mənçə, nə qədər gec deyil ulu sənətkarlarımız, onların böyük yaradıcılıqları haqqında silsilə filmlər çəkməliyik. Bu bizim borcumuzdur. Onlar bu xalqın milli sərvətləridir. Onları qoruyub saxlamalıyıq.

Vokalçının böyük sənətindən, "Oxuyur Müslüm Maqomayev" filminin məziyyətlərindən çox danışmaq olar. Çəkiliş zamanı olan görüşlər, hadisələr, gözlənilməz səhnələr haqqında danışdıqca bitməz. Hər bir yeni yaranan əsər özü ilə bir sıra xatirələr, hadisələr də yaradır. "Oxuyur Müslüm Maqomayev" filmi də istisna deyil. Arzum budur ki, biz ustادının surətini bədii filmdə də görək. Onun zəngin irləini gələcək nəsillərə daha ləyaqətlə çatdırıq. Çünkü Müslüm nadir şəxsiyyətdir, tarix Müslüm kimilərin az yetirir. Şair demişkən:

Böyük təbiətlər yaranır az-az,
Hər yerdə, hər zaman inci tapılmaz...

*Tofiq İsmayılov
Azərbaycanın xalq artisti, kinorejissor
2009*

XƏYALLAR GƏLƏCƏYİN XƏBƏRÇİSİDİR

Müasir kinomuzun bu gündü vəziyyəti, onun axtarışları və şöhrəti, kinoda xəlqilik və ideyalılıq, aktyor oyunu və rejissorluq problemləri və s. Bu kimi sənət məsələlərindən danışmaq şübhəsiz ki, təkcə sənət ictimaiyyətimiz üçün deyil, həm də ümumiyyətlə geniş oxucu kütləsi üçün də maraqlı olur.

Bədii sənətlər - ədəbiyyat, müsiqi, rəssamlıq, heykəltəraşlıq, teatr və kino hər şeydən əvvəl məcnunluq, vurğunluq deməkdir. İnsan əməyinin bütün sahələrində yaradıcılıq məhəbbət dolu ürəyin məhsuludur. İnsan ancaq sənətini hərarətlə sevdiyi, böyük ilham və vəcd ilə işlədiyi zaman gözəl nəticə əldə edə

bilər. Bədii sənətlər aləmində isə bu məhəbbət istedadla birləşərək möcüzələr yaradır.

"Söz qalbdə qalmaz" deyiblər. Bu dediklərim sənət müəllimlərim, sənət dostlarım, eləcə də rejissorluq sənəti haqqda, onun gələcəyi haqqında qəlbimdə "qala bilməyən", həmkarlarımıla bölüşmək istədiyim fikirlərdir.

İnsanpərvərlik, qardaşlıq və beynəlmiləlcilik ideyaları ilə aşılanmış parlaq, işiqlı, bağımsız Azərbaycan incəsənəti ölkəmizin hüdudlarından kənarda da çox məşhurdur. Mənə elə gəlir ki, öz sənətinə laqeyd olmayan hər hansı bir sənətkar onu narəhat edən məsələ barədə ilk növbədə məhsuldar və səmərəli işləməyinə maneə olan cəhətlər haqqında danışmalıdır. Vəziyyəti doğru qiymətləndirdirdikdə, ümumiyyikdə inkişafda olan rejissorluq sənətimizə maneəçilik törədən böyük və kiçik "əngəllərin" olduğu da aşkar görünəcək. Hidayətzadə, Ə.Işgəndərov, M.Həşimov, M.Məmmədov, T.Kazımov kimi rejissor pedaqoqlarla biz fəxr edirik. Onların yaradıcılığına nəzər saldıqda parlaq istedadla yanaşı, yüksək tələbkarlıq da görürsən. Təəssüf ki, bu gün bəzi rejissorlarımız yaradıcılığın bu mühüm şərtini hərdən unudur, tələsir, özünü və ya başqalarını təkrar edir. Təqlidçilik yolu ilə gedir, rejissorluq sənətinin bu gündü səviyyəsinə, vəzifələrinə, hətta öz adına layiq olmayan, zaif və solğun tamaşalar hazırlayıv və ya filmlər çəkirələr. Zənnimə, bu ciddi nöqsan çıxlarına aid olduğuna görə ad çəkməyə ehtiyac yoxdur. Lakin bu gün Azərbaycan rejissorluğu incəsənətin hər bir sahəsində geriləyib, zəifləyib. Bu gün biz 20 il bundan sonra respublikamızda rejissorluq sənətinin inkişaf etməsi üçün, gələcək 20 ilin inkişafı haqqında düşünməliyik. Əsasən gələcək gənc rejissorların yaradıcılığı haqqında düşünməliyik. Respublikamızda son vaxtlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən bir neçə istedadlı rejissorun adını çəkmək olar. Onlar bir neçə maraqlı və ümidverici tamaşaaya quruluş verib, filmlər çəkiblər. Mədəniyyət Nazirliyinin və Teatr Xadimləri İttifaqının bu sahədə işinin

müvəffəqiyətli olub-olmadığı haqda söhbət edə bilmərəm. Onların respublikamızda rejissorluğun inkişafı üçün əməlli fəaliyyətlərinin nəticəsi yəqin tez bir zamanda öz bəhrəsini verəcək. Əsl yaradıcılıq üçün sənətkarlıq və tələbkarlıq çox mühim şərtidir. Respublikamızda rejissorluq sənətinin inkişafına kömək etməli olan teatr tənqidisi və teatrşunaslıq da istanilən səviyyədə deyil. Teatrşunaslarımız bu günlər rejissorluq mədəniyyətimizin bir sıra nəzəri və əməli məsələlərdən kənarda qalırlar.

Bu dediklərimizi kino sənətimizə də şamil edə bilərik. Çünkü kino rejissorluğumuz, kino əsərlərimiz, kinoşunaslığımız da heç istanilən səviyyədə deyil.

Təbii ki, inəcənətin hər bir növü kimi kinematoqrafdada öz kino əsərləri ilə insanların şüuruna təsir edir. Kino milli şüurun oyanmasına, əxlaqi keyfiyyətlərin, əxlaqi dəyərlərin bərqərar olmasında, insanların mənən zənginləşməsində birbaşa iştirak edir. Kinematoqrafiya yarandığı gündən cəmiyyətə təsiri olub, indi də var. Biz hiss eləssək də, eləməssək də, bu təsir olur. 1930-cu illərdən başlayaraq Azərbaycan milli teatrumuzın inkişafında misli görünməyən sənətkarlar yetişdirən pedaqoq, rejissor, görkəmlı sənətkarlarımızdan biri və birincisi olan Ədil İsgəndərovun "Azərbaycanfilm" studiyasına rəhbərliyi dövründə kinomuza gənc istedadların gəlməsi, onların axtarışları kino sənətinin inkişafına və qanının təmizlənməsinə əhəmiyyətli təkan verdi. Görkəmlı sənətkarımız Ədil İsgəndərovun "Azərbaycanfilm" studiyasına gəlisi ilə deyə bilərik ki, 60-ci illərin filmçiləri kinomuzda bir dönüş yaratdı. Bu həqiqətdir. 60-ci illərin 2-ci yarısında ictimai-siyasi həyatımızda müəyyən dəyişikliklər oldu və bu dövrə daha əvvəlki nəsillərin kinoçuları da yeni təfəkkürlə çalışmağa, yeni şəkildə fəaliyyət göstərməyə başladılar. Ssenaristlər - Rüstəm, Maqsud İbrahimbəylilər, Anar, Yusif Səmədoğlu, Ramiz Rövşən, Mövlud Süleymanlı, İsa Hüseynov və sairə. Rejissorlar Həsən Seyidbəyli, Kamil Məmmədov, Şamil Mahmudbəyov, Eldar Quliyev,

Oqtay Mirqasimov, Tofiq İsmayılov, Yalçın Əfəndiyev, Rasim Ocaqov, Gülbəniz Əzizməzadə, Ənvər Əbluc, Ramiz Əzizbəyli, Yuli Qusman, Fikrət Əliyev, Əbdül Məhəmmədov və sairə. Bu nəsil sonralar altmışlıncılar adlandı. Mövzu, üslub baxımından, qaldırılan problemlər baxımından bu nəsil əvvəlki nəsillərdən çox fərqləndi. Bəlkə də 60-cıları fərqləndirən cəhətlərdən biri yeni nəsil olmalarında idi. Bu nəsil həm sənədli filmlərdə, həm bədii kinoda, həm ssenari, həm də kinoşunaslıqda seçilən bir nəsil oldu. 60-cılar kinomuza yeni nəfəs gatırə bildi. 60-ci illərin sonu tarixi bir dönüş dövrü idi. Bu tarixi dönüş təkcə kinoda deyil, ədəbiyyatda, demək olar ki, inəcənətin bütün sahələrində, ictimai-siyasi həyatda göründü.

Teatr və kino sənətinin, radioteatr və teleteatrın, ümumiyyətlə bütün bədii-dramatik sənətlərin nəzəri əsası eyni olsa da, onların hər birinə xas ifadə üsulu, spesifik forması, ifadə vasitələri var. Bu sənətlər rejissor işi və aktyor ifasına, dramaturji materialın şərhinə görə bir-birindən fərqlənir. Bu sənətləri tamaşaçılar və dinləyicilər müxtəlif vasitələrlə qavrayırlar.

Biz əvvəller "çox istedadlı teatr rejissoru", "çox istedadlı kino rejissoru" və ya "çox istedadlı televiziya rejissorusu" deyərdik. İndi nədənsə, biz teatr, kino və televiziyyada çalışan rejissorları ayrı-ayrı deyil, bu 3 sahədə öz sözünü demiş rejissor kimi qəbul edirik. Buna etirazum yox. Çünkü, tibb sahəsində və ya müəllim olaraq çalışanlara ümumi müraciətdə doktor, müəllim deyilir. Lakin onların hər birinin öz profili, öz sahəsi, öz fənni var. Heç də diş həkimi gəlib ürək əməliyyatı aparmır və ya ingilis dili, ədəbiyyat müəllimi cəbr dərsi demir.

Kino rejissorun spesifik xüsusiyyətləri ilə teatr rejissorunun, televiziya verilişləri rejissorunun spesifik xüsusiyyətləri arasındaki fərqliyən azı teatrla kinonun fərqi kimidir.

Hadisələri dialoq və ya monoloq hesabına inkişaf etdirməyi bacaran teatr rejissorundan fərqli olaraq kino rejissoru obraklı və ifadəli təsviri meydana çıxara bilmək bacarığına malikdi.

Səssiz – ləl kino dövründə yalnız təsvir ilə kifayətlənən kino rejissoru, səslı kino meydana gəldikdən sonra teatr rejissorluğunun imkanlarından bəhrələndi. Beləliklə, kino rejissoru sənətində ədəbiyyat nümunələri öz audiovizual həllini taparaq səsin və təsvirin birləşməsi sahəsində yeni ədəbi ifadə vasitəsi hesabına mükəmməl sənətə çevrildi.

Azərbaycan Mədəniyyət və İncəsənat Universitetində olduğu kimi dünyanın bütün incəsənat universitetlərində teatr rejissorluğu, kino rejissorluğu, televiziya verilişləri rejissorluğu və kino janrına çox yaxın olan televiziya filmləri rejissorluğu fakültə kimi fəaliyyət göstərir. Hətta bu sənətləri öyrədən ayrı-ayrı institutlar, universitetlər var. Bəs, bu halda biz niyə bu sənətlər üzrə ayrıca təhsil almış gənc rejissorları sonradan hər üç sənət üzrə çalışdırırıq? Mənçə bu gün teatrımızda, kinomuzda gənc istedadlı rejissor qılığının səbəblərindən biri, bəlkə də birinci budur. Kim kimdir? Teatrda 1, 2 gözəçarpan, maraqlı tamaşa qoyan, gənc, ümid verəcək rejissor tez bir zamanda kino çəkir, ya istedadlı bir ssenari müəllifi və ya kinoşünas ortaya çıxırsa, o da kino rejissorluğu sevdasına düşür. Və nədənsə “istəyinə” də çatır. Təəssüf ki, hələ müsbət natiqə verən bir örnek göstərməyə çətinlik çəkirik. Görəsən, nə üçün kino rejissorluq sənəti belə ucuz bir sənət olub ki, kənardan çox asan başa gələn bir iş kimi görünür.

Krilovun təmsili yadına düşür. Çalğıcların və ya çaldığı alətlərin yerini dəyişməklə gözəl musiqi əldə etmək olmaz. Hər musiqiçi öz alətində daha mükəmməl olmaq üçün çalışmalıdır. Bir gənc kino rejissoru çəkdiyi ilk filmi və ya tanınmış bir rejissorun çəkdiyi son əsəri zəifsa, onu gözdən salmaq lazıim deyil. Ona öz sənətində səmərəli çalışması üçün imkan yaratmaq lazımdır. Bir cərrah həkimin əlində bir xəstə sağalmırsa və ya ölürsə, o cərrahın yerinə diş həkimi götirilir mi? Yox!

Məlikməmməd nağılinin sonunda olduğu kimi ümidi edək ki, nə vaxtsa, simurq quşu peyda olub bizə hər cür bədii,

dramatik sənətin öz rejissorunun olduğu işıqlı dünyani göstərəcək. Çünkü ağ qoçu qara qoçdan ayırmak üçün artıq zaman yetişib.

Hər bir yeni yaradıcılıq işi ilə, yeni bir uğura addım atan rejissor heç vaxt nə mövzu, nə süjet, nə də bədii xüsusiyyətlər baxımından təkrarlanmamalıdır. Çünkü hər bir sənətkarın öz yaradıcılıq qayəsi, məqsədi var. Əsl rejissor hər yeni çəkdiyi filmdə və ya tamaşasında bu məqsədə, qayəyə tamamilə başqa, təkrarlanmayan yolla getməyə can atmalıdır. Rejissorlarımız hər bir yeni filmi ilə, tamaşası və ya verilişi ilə yaradıcılığının yeni bir tərəfini tamaşaçısına təqdim etməlidir. Hər bir kino əsəri – istər sənədlə olsun, istərsə də, bədii kino əsəri olsun, bənzətmələr, metaforalar, bədii təzad və suallarla zəngin, gözəl ifadə vasitələri ilə dolu olmalıdır. Təbii ki, teatr tamaşalarımız, televiziya verilişlərimiz də həmçinin.

Gənc rejissorun çəkmək üçün hazırladığı ssenarisi mövzu, forma, kompozisiya, süjet xətti cəhətdən bir vəhdət təşkil etməlidir. Gələcək tamaşanın, verilişin və ya filmin bədii keyfiyyət və məziyyətləri bir-birini tamamlamalıdır. Əsərin ideyası da qayəsi kimi maraqlı olmalıdır.

Gəlin, özümüza belə bir sual verək. Bu günü teatrımız, televiziyamız və kinomuz bir parçası olduğumuz zamanın, dövrün, yaşamın tələbinə cavab verirmi? Ən azından cavab verməyə cəhd göstərirmi?

Bu suallara cavab tapmaq üçün çağdaş kinematoqrafiyamız, incəsənətimizin adları çəkilən digər növlərinə nəzar salmaq kifayətdir. Son illərin işlərinin nəzərdən keçirməliyik. Bir-iki əsər müstəsna olaraq, ümumi mənzərə çox zəifdir.

Kinematoqrafiyanın da incəsənətin digər növləri kimi belə bir missiyası var: zamanın tələbinə uymaq, dövrün yetişdirdiyi cəmiyyətin ruhunu duymaq. Və bu günü tələblərdən çıxış edərək gələcəkdə də yararlı və aktual olə biləcək kino, teatr əsərləri və ya televiziya proqramları nümunələri yaratmalyıq.

Çox vaxt bayağı, daha çox küfürlər və lağlağırlarla dolu və ya boş bir ideya üzərində qurulan lazımlı-lazımsız döyüş səhnələri və ya erotik səhnələr üzərində qurulan filmlər də olur. Kino sənətini lazımnıca dəyərləndirə bilməyən belə filmlərin rejissorlarının tamaşaçı kütłəsi var. Bəzən belə filmlər daha çox "populyar" olursa, bu, tamaşaçının zövqstüzlüyü deyil, cəmiyyətin bədbəxtliyidir. Müəyyən müddət belə rejissorların filmləri seyir edilir, ancaq vaxt keçdikcə bu kino da, rejissor da unudulur. Həqiqi kino isə qalır, həqiqi rejissor tamaşaçısını itirmir.

Təbii ki, belə filmlər zövqsüz adamlardan pul qoparmaq üçün çəkilir. Avam filmlər avam adamlar üçündür. Mən heç kimi günahlandırmırıam, yalnız həqiqəti anlatmaq istəyirəm. Düzdür, hərənin öz həqiqəti var. Həqiqətlərdən biri də inkardır. İnkar olan yerdə inkişaf var, olub, olacaq da.

Bu əsərlər əyləncə, şöhrət və pul qazanmaq xətrinə yaranıb... Həqiqi incəsənat əsəri əbədi yaşıyır.

Bu gün belə qənaətə gəlmək olar ki, Azərbaycan kinosu sovet kinosunun bir parçası olmaqla yanaşı öz keçmişinin də davamıdır. Müasirliklə ənənə bir-biri ilə parallelləşərək elə möhkəm bir vəhdət təşkil edir ki, harada nəyin bitib, nəyin başladığını müəyyənləşdirmək çox çətinləşir. Bu cür harmoniyani qoruyan filmlərə bu günü ki kinomuzun çox böyük ehtiyacı var. Bugünkü kinomuzun əsasən ehtiyacını ödəyə biləcək bir yaradıcılıq fəaliyyətinə ehtiyacı var. Və kinomuz bununla məşğul olmalıdır.

Yalnız öz sənətinin kökünə enən, özünə etibarı olan sənətkar seçdiyi sənətdə özüna yer tutu bilər. Bu gün kino rejissoru incəsənətin digər sahələrindəki rejissorlardan daha çəvik olmalıdır. Daim müasirləşən, özündə elmin, texnikanın son nailiyyətlərini ehtiva edən kino sənəti, digər oxşar sənətlərdən tamamən ayrıılır və dünya seyircisini daha tez çatdırılır. Rejissor diplomunu almaq, kino rejissoru üçün xas olan "motor", "stop" sözlərini öyrənib demək, operatorun çəkdiyini, montajçının montaj etdiyi və səs operatorunun tonlaması nəti-

cəsində ortaya çıxan kino əsərinə "kino" demək, bu sənəti mən də "bilirom" demək deyil.

Özəlliklə kino çəkmək çox ağır bir işdir, amma təssüsü ki, bu gün hamının "bacardığı" bir işdir. Mən neçə ildir ki, film çəkmirəm. Niya? Çünkü tamaşaçımız azdır. Bəli, kino çəkmək çox ağır işdir. Çəkib bitirdikdən sonra isə tamaşaçı ilə çəkdiyin filmin görüşdürülməsini düşünmək lazımdır. Hər kəs kino çəkə bilər. Amma hər çəkilənə kino deyilirimi?

Mənə elə gəlir ki, Azərbaycan seyircisi Azərbaycan kinosundan uzaqlaşır. Bəlkə də ümumən kino seyir etməkdən belə. Bir zamanlar sovet kinosunu seyir etdi, sonralar Hollivud filmlərini gecə-gündüz izlədi. Amma öz filmlərini izləmir. Televiziya ekranından başqa. Əslində bizim seyircimizin Azərbaycan filmlərini seyir etməsi üçün marağı çox olmalıdır. Öz dili, öz adət-ənənəsi, öz məkanı, öz tipləri, xarakterleri. Bunlara baxmayaraq seyircimizin duyuguları itib. Mənə na qədər gec deyil, bu haqda fikirləşməliyik. Ola bilsin ki, bizim filmlər bir milyon tamaşaçı toplaya bilmir, amma 400 min, 500 min, heç olmasa, azı 100 min toplaya bilər. Buna cəhd göstərmək lazımdı. Bakıda yalnız Azərbaycan filmlərini göstərən bir kinoteatrımızın olmasını arzu edirəm. Şəhərimizdə "Azərbaycan" adlı bir kinoteatrımız var, amma təssüsü ki orada da bütün ölkələrin filmləri göstərilir, təkcə Azərbaycan filmlərindən başqa. Özü də hamısı rus dilində. Heç olmasa, bu filmlər Azərbaycan dilinə dublyaj olunsa, pis olmazdı. "Azərbaycan-film"də istehsal olunmuş filmləri izləmək üçün bir kinoteatrımız belə yoxdur. Bu filmlər bizim milli sərvətimizdir. Biz onu qoruyub saxlamalıyıq. Çox təssüsü ki, bu gün çox-çox dəyərli filmlərimizin təmiz-saliqəli nüsxəsi yoxdur. Bir çox filmlərimiz 15-20 ildir ki, heç bir yerdə göstərilmir. Televiziyalarımız yalnız ala-babat nüsxələri nümayiş etdirir. Bir çox filmlərimiz günümüz üçün aktual olsa da, təssüsü ki, nüsxəsi olmadığına görə işq üzü görə bilmir. Bu filmlərin neqativləri isə haradasa, Moskva kino arxivlərində yatır. Mənə bu film-

lərin istehsalı üzərində çalışan sənətkarların zəhmətinə qiymət vermek, milli sərvətimiz olan bu filmləri seyircilərimizə çatdırmaq lazımdır. Mən inanıram ki, bizim filmlərin gec-tez tamaşaçısı olacaq, indi gənc nəsil galır. Bizim seyircimiz Amerika filmlərini seyr etməkdən bezib. Bu işə Azərbaycan televiziyaları çox yardım etdi. Seyircimiz televiziyalarda seyr etdiyi keyfiyyətsiz dublyajın zəif, köhnəlmış nüsxələrini, göz-qamaşdırıcı texniki çəkilişlərin və lazımsız xüsusi effektlərin əsas olduğu filmlərdən uzaqlaşdı, əsl kino əsrlərində süjet və aktyorun oyununun əsas olduğunu anlamağa başladı.

Burada türk kinosunun tarixindən bir məqamı yada salmaq istəyirəm. 1990-cı illərdə türk kinosu da toxminən bu gün bizim kinomuzun keçirdiyi böhran günlərini keçirirdi. Amerika filmləri "Yaşıl Cam" filmlərini tamamən ekrandan uzaqlaşdırılmışdı. Türk tamaşaçısı türk kinosundan qopmuşdu. Amma indi yenidən bir bağlanma var. Bu bağlanma "Eşkiya" adlı film ilə başlandı. Kino salonları doldu - daşıdı. İnsanlar artıq "Eşkiya" ilə öz kinosuna bağlandı. Indi hər bir türk türk kinosuna gedir. Türk kinosu öz tamaşaçısını "İstanbul qanadları altında" adlı film ilə şirnikləndirdi. "Fahişə Bizans" adlı kino əsəri onları salonlara çağrırdı. "Eşkiya" adlı filmi isə türk kinosunu və türk kino sənətini tamaşaçıya sevdirdi.

"Fahişə Bizans" filmini seyr etmək üçün kinoteatrlardada bilet tapılmadı, növbələr oldu. Hər bir tamaşaçını bir sual düşündürdü : - "Görəsən, bu qədər insan bu filmə niyə gedir ?"

Bu suala cavab axtara - axtara tamaşaçı özü də bu filmə baxmağa getdi. Bu da türk sənətçilərinə inamı gücləndirdi və hər il yeni filmlər çəkməyə ürkənləndirdi, imkan verdi. Adətin artması aradakı keyfiyyətin də artmasına səbəb oldu və türk kino sənətinin daha da inkişaf etdirdi. Artıq texniki cəhətdən üstünlük təşkil edən kino əsl sənət əsəri deyil. Baxın, son Oskar'da "Avatar" filmi ən yaxşı film ödülüünü almadi. Kinoteatrlar dolub daşsa da, texniki yaradıcılıq "bumu?" insanları sənətə bağlaya bilmədi. Deməli, texniki cəhətdən ən

yaxşılıarı belə əsl sənət olmasa, bəyənilmir. Biz sənətkarlar özüməz görə yox, seyirciyə görə çəkməliyik. Sənət deyə boş - boş effektlərlə dolu səhnələr çəkmək olmaz. O ki, qaldı, ildə dörd film çəkilirsə... Mənəcə seyircimizin zövqünə, istəyinə əsasən çəkilən bir filmdə kinomuza əvvəlki səmimiyyəti qazandırar. Seyircini yavaş-yavaş salonlara toplaya bilər. Bu işin qalan qaydalarını təcrübədə öyrənərik, çünki təcrübə olmása, heç bir işi mükəmməl öyrənmək olmaz.

Bəs mürəkkəb bir zamanın tələblərinə cavab vermək çox çətindir. Texnologiya və informasiya vasitələrinin işiq sürəti ilə inkişaf etdiyi bir zamanda kinomuzun diqqəti özünə cəlb edə bilməsi çox yaxşıdır. Bütün o biri sənətlərdə olduğu kimi kinonu da yalnız ustalar yaradır.

Ən yaxşı əsər əvvəl ürəyində yetişir, sonra işiç üzü görür. Yaxşı şeir də belədir, gözəl musiqi də, nəşr əsəri də, tablo də, kino də. Ancaq rejissorun ürəyində, beynində hazır olan əsər ləntə köçürürlənə qədər qabaqcadan nəzərdə tutulan və tutulmayan neçə-neçə maneələrlə qarşılaşır. Bəlkə də rejissorluq məharəti elə bu maneələri dəf etmək sənətidir. Yağışlı havada gün gözləyirsən, güneşli havada yağış yağıdırırsan. Qışda çımrılı ləntə almalı olursan, yayda şaxtanı, ayazı. Ürəyində tutduqlarına yaxınlaşdırıqca sənətin ali məqsədinə yaxınlaşırsan.

Rejissor geniş maraq və fəaliyyət dairəsi olan bir insandır. O ətrafindakı gözəllikləri görməli, hadisə və faktlara dərinəndən dərinə varlığı bacamalıdır. Öz yaradıcılığına tələbkarlıqla yanaşmalı, rejissor sənətinin inkişafı üçün çalışmalı, onun mahiyyətinə, problemlərinə dərin maraqla yanaşmalı, Azərbaycan kino mədəniyyətinin ideyalarına sadiq olmalı, kinomuzun işiqli sabahı üçün əlindən gələni əsirgəməməlidir.

Uşaqlara gözəllik duyğusu aşılamaq, musiqiyə, incəsənətə sevgi və hörmət duyğusu, tərbiyə etmək, məktəb partasından başlamalıdır. Axi, estetik tərbiyə və tənərpərvərlik

tərbiyəsinin təməl daşıdır. Təessüf ki, demək olar, son 10-15 ildir ki, kinomuzda sırf uşaq filmlərinə rast gəlmirik.

"Yer üzündəki bütün sənətlər içərisində Allala ən yaxın olanı musiqidir" deyirlər. Musiqi həmişə kino incəsənətinin ayrılmaz hissəsini təşkil edib. Səssiz kinonun yaranmasının ilk günlərində, musiqi və musiqili filmlər dünya rejissorlarının nəzər-diqqətini özünə cəlb edir. Onların böyük maraqlarına səbəb olmuşdur. Milli kinomuzu öz musiqili filmləri ilə zənginləşdirən bir çox rejissorlarımız bu sahədə çox fəal çalışıb. Nədənsə, kinomuzda bu janrda da son illər bir dursunluq hiss olunur.

Rejissorluq sənətimizin qarşısında duran çox mühim vəzifələrdən biri də gənc, istedadlı rejissorların püxtələşməsidir. Yuxarıda dediyim kimi bununla yalnız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti məşğul olur. Təbii ki, universitetimizdə aparılan tədris prosesi yetişməkdə olan cavan rejissorlarımızın sənət yolunda düz, inamla irəliləmələrinə kömək göstərməlidir. Gənclər bizim gələcəyimiz, rejissorluğumuzun sabahıdır. Onların doğru istiqamətləndirilməsi şübhəsiz ki, rejissor sənətimizin gələcək inkişafını təmin edir.

Kino incəsənətin digər növlərinə nisbətən gündəlik həyatımızda daha çox qarşılaşıduğumuz bir sənətdir. Həyatında heç teatra getməyən, ömrü boyu heç bir müzeyə və ya sərgi salonunu gəzməyən bir çox adama rast gəlmək olar. Amma kino seyr etməyən bir adama rast gəlmək çox müşkül bir işdir.

Zəmanəmizin ən önemli sənət növlərindən biri olan kino gündəlik həyatımızda çox mühim bir yer tutur. Tarixi 115 ilə yaxınlaşır. Bu sənətin bu günü və sabahı haqqında düşünməyə dəyər, mənçə.

*Tofiq İsmayılov
Kinorejissor, professor, xalq artisti
"525"-ci qəzet
12 iyun 2010.*

TEATR VƏ KİNO – BU GÜN

İndi artıq heç kim üçün sərr deyil ki, dramaturqlar kinosenari yazar. Teatr rejissorları film çəkir, kinorejissorlar teatra tamaşa qoymağa dəvət olunurlar, kino aktyorları teatrdə çıxış edir, teatr aktyorlarının əksəriyyəti kinoda çekilir. Bu gün onlar sənət naminə öz aralarında daha sıx bağlıdır. Əvvələr bu və ya digər dram əsərinin ekranlaşdırılmasında etrafında çoxlu səhəbət gedirdi, indi bunu "necə" etmək müzakirə olunur.

İlk baxışdan adama elə gəlir ki, bu iki incəsənət növü arasında heç bir hərc-mərcilik yoxdur. Ancaq qeyd etdiyim kimi ilk baxışdan, çünki əslində onlar arasında böyük ziddiyatlılardır. Vahid audiovizual mədəniyyətin iki ayrılmaz sahəsi olan kino və teatr arasındakı bu yaradıcı ziddiyatlırlar həm teatr, həm də kinonu zənginləşdirən, inkişafına təkan verən yeni-yeni ideya və fikirlərin mənbəyinə çevrilir.

Bənzədilmiş memarlıq formaları arasında canlı insanlarla oynanılan tamaşaçı zalından yalnız şərti işarələrlə - kontur, maska və ya işıqla ayrılan sənət növü – teatr, bir parça ağ pərdə üzərində sənəyədə 24 fotosəkili əks edərək təsvir yaradın sənət növü isə - kinodur. Kino və teatr sənətləri arasında bu gün çox böyük əlaqə var. Bu iki sənət növü bir-birinə sarüşək kimi sərişiblər. Amma düz 110 ildən çoxdur ki, mübahisə edirlər.

Gördüyümüz ki, texniki baxımdan onlar arasında böyük fərq vardır. Ancaq əslində onların qarşılıqlı əlaqəsi tarixi macəra romanlarını xatırladır. Hətta bu münasibətləri ötəri nəzərdən keçirmək belə böyük maraqlıdır.

Hələ keçən əsrin əvvəllerində audiovisual mədəniyyət anlayışı olmasa da, kütləvi tamaşalar: klassik teatr, burjuadramları oynanılan teatr, opera, balet, vodevil, təsviri sənət sərgiləri, sirk və s. mövcud idi.

1895-1896-cı illər teatr mövsümündə Parisdə iki maraqlı baxış olmuşdu. Bunlar 1895-ci ilin 28 dekabrında "Kaputino Bulvarı"ndakı "Qrand kafe"də Lois və Avguste Lümyer qardaşlarının nümayiş etdirdiyi canlı fotosəkillərdən ibarət "İslanmış küçə sulayan" komik lenti və 1896-ci ilin mayında "Evr" teatrında nümayiş edilən Alfred Ksarrinin "Kral Ubyu" dramı idi.

Bu əsər ("Kral Ubyu") heç də romantizm dövrünün melodramlarına və ya Paris Kommunnası dövrünün dramlarına bənzəmirdi. Qəhrəmanın bəzi keyfiyyətlərinin ullitliliyi, hadisələrin mücərrədlüyü, ideallığı cəhatdən bu əsər özündən əvvəlkilərə oxşamırı, lakin buna baxmayaraq həmin pyes dramaturgiya tarixində yenilik də deyildi. Düzdür, çoxları bu pyesin XX əsr Avropa ədəbiyyatı və teatri modernist cərəyanlarının təsiri altında yaranmasından danışındı. Ancaq onun Aleksey Tolstoyun teatrına daha çox bənzəri vardır.

"Kral Ubyu" xüsusən də Kozma Plutkovun "Fantaziya", Suxovo-Kobilinin "Tarekinin ölümü" pyeslərini xatırladırı. Bu oxşarlıq Avropa absurd teatrının məhz bu mənbələrdən qidalandığını sübut edir. Beləliklə, kinematoqraf ilə yeni teatr eyni zamanda yaranır. Bir növ buna sübut olaraq aşağıdakı faktları göstərmək olar: 1896-ci ildə Rusiyada "Qağayı" çap olunur. 1898-ci ildə İsveçdə İohan Avgust Stringberq "Dəməşqə gedən yol" simvolik pyesini, elə həmin ildə Ibsen "Biz ölürlər diriləndə", Hautman "Günəş çıxmazdan əvvəl" naturalist dramları yazarlar. Brüsseldə Emil Verxarenin "Üfüqlər", İtaliyada Akkutsonun "Ölü şəhər" tamaşaları oynanılır.

Bir çox teatr rejissorları - Rusiyada Doscenko, Stanislavski, Almaniyyada Maks Reynharqt, İngiltərədə Qordan Kreç və başqları tanınırlar.

Müasirləri bu iki böyük hadisənin bir-biri ilə üzvü əlaqəsini dərk etmirdilər. Ancaq kino tarixçiləri kinematoqrafin inkişafını yeni dalğa dramaturgiyası ilə, teatrşünaslar isə XX əsr teatrının inkişafını adları yuxarıda çəkilən rejissorların adı ilə bağlı olduğunu söyləyirlər.

Kinematoqraf öz 10 illiyi yubileyinə böyük "balaqan tamaşası" şöhrətin qazanır. Ancaq artıq bu dövrədə kinoxronika, daha çox indiki elmi-kütəvi filmləri xatırladan-məntiqli, ciidi lentlər çəkilirdi. Yarmarkalarda, kafe-şantalarda nümayiş etdirilən illüziyaçıların, estrada artistlərinin ifaları tamaşaçıları bezdirmişdi. Kino tədqiqatçılarının qeyd etdiyinə görə, kinonun əlibbasını yaratmış Jorj Melyesin kinoya galması böyük dəyişiklik yaratsa da, bunu teatr dili ilə təqdim edirdi. Dövrün tanınmış rejissorlarından biri olan Jorj Melyes dram teatrında oyunbaşlıq və varyeteyə daha çox üstünlük verirdi.

Ancaq Melyesin bütün ciddi-cəhdlərinə baxmayaraq tamaşaçılar kinonu əyləncə xarakterli, ciddi olmayan janr kimi qəbul edirdilər. Kinonun balaqan tamaşası keçmişində ayrılmış, yəni sözün əsl mənasında "bədiilik" hüquq qazanmaq üçün kino, teatrdan öyrənməli idi. Artıq 1902-ci ildə Rusiyada fotoqraf A.O.Drankov Peterburq teatrının tamaşası olan "Boris Qodunov"u lenta çəkdi. Elə həmin ildə Parisdə A. Düma – oğul və Jorj Onenin melodramları ekranlaşdırıldı.

İncəsənətin VII növü olan kino şöhrətə çatmaq üçün teatrın təcrübəsinə müraicət edirdi. Baş teatr buna necə cavab verirdi? Bəziləri kinoya elə yaradıǵı gündən düşmən münasibət bəsləyir, onun bir vaxtlar tamaşacını teatrdan uzaqlaşdıracaǵını söyləyirdilər. Ancaq bir çoxları da teatra nisbətən kinonun səssiz olduğunu nəzərə alaraq bunu inkar edirdilər.

Bu dövrə rus kinosu başqlarına nisbətən daha çox teatrın təsiri altına düşmüştü. Burada kino seansları nitqlə müşaiyət olunurdu. Hətta kinodeklamator deyilən sənət də yaranmışdı. Buna "Krejinskinin toyu", "Hamiletin monoloqu" və s. kimi işləri misal göstərmək olar. Görünür, burada Moskva kino fabriki ilə Moskva Bədai Tetarı (MBT) ilə yaxın əlaqəsi öz təsirini göstərmişdi. Bu yaxınlıq kinoya nə isə vera bildimi? Bəzəi adamlar və tədqiqatçılar bunun əksini sübut etməyə çalışırlar. Müasirləri üçün MBT o qədər böyük əhəmiyyətə, təsir qüvvəsinə malik idi ki, kino bir qul kimi onu təqlid etməli

olurdu. Məşhur aktyorlar kinoya çekilmək istəmirdilər. Cavanlar isə buna öz teatr müdriyyətlərindən gizlin edirlər. Teatrın kino üzərindəki bu ağılığı I Dünya müharibəsi illərinədək davam etdi.

Leonid Andreyev öz məqalələrinin birində o dövür incəsənət, mədəniyyət xadimlərinin kinonu “əbədi oğru”, “estetik xuliquan” incəsənətin ən avara və dələduz növü adlandırdıqlarını qeyd edirdi. 1913-cü ildə rus carı ikinci Nikolayın “Mən kinematoqrafi boş, heç kimə lazımlı olmayan, həm də zərərlı hesab edirəm. Ancaq axmaq adam onu böyük incəsənətlə bir səviyyəyə qoya bilər” – deməsi isə kinematoqrafa olan münasibətin formallaşmasına kömək etdi. Ona qarşı mənfi ictimai rəy yaratdı.

Ancaq, demokratik əhval-ruhiyyəli teatr xadimləri bu barədə başqa fikirdə idilər. Hələ 1914-cü ildə Stanislavski K. S. geniş xalq kütünlərinin mədəniyyət və incəsənətlə yaxınlaşdırmaqdə kinonun əvəzolunmaz rolunu qeyd edirdi. Varlamov: “Heç şəksiz ki, kinematoqraf teatrın səhnələrindən biridir”. F.Şalyapin: “Daim teatra gəlmək iqtidarında olmayan tamaşaçı, kinoda ucuz qiymətə böyük aktyorları görə bilər”.

Buna baxmayaraq, kino teatrın təsirindən azad olunmanın yolunu düşünürdü.

Kino ona olan münasibətlərin bu cür rəngarəngliyinə məhəl qoymadan inkişaf edirdi. Bu dövrdə çoxlu kino ədəbiyyatı nəşr olunurdu. Təkcə Rusiyada bir kino jurnal və “Kinematoqraf bütünlükdə” adlı kitabça nəşr edildi. Kino bir növ öz inkişafına nəzər salır və teatrın aslı olduğu vəziyyəti ilə barışmaq istəmirdi, onun ağılığından xilas olmaq üçün yollar axtarırdı. 1923-cü ildə fransız kino təqnidçisi və rejissoru René Kler “Teatr” jurnalı səhifələrində çıxış edərək deyirdi: “1900-cü ildə çəkilmiş ilk filmin müəllifləri, doğurdan da haqlı idilər. “İslanmış bağça sulayan” yalnız kinematoqraf konsepsiyasından yaranmış əsər idi. Bədii film çəkmək isə səhv meyldir. Əvvəlcə, sadəcə olaraq film çəkmək lazımdır. Bədiliik isə özü gələcəkdir. Zənnimcə, 1900-cu illərin ənənəsinə qayıtmak

daha maraqlı olardı”, Çoxları o cümlədən, Jan Kolto, Fernan Lense onun bu fikri ilə razi idilər.

Bu yazıdan 6 il əvvəl isə 1916-cı ildə ABŞ-da David York Qriffit “Dözülməzlik”, 1920-ci ildə Alman Robert Vine “Doktor Kaliqarının otağı”, 1926-ci ildə isə sovetlərə Sergey Eyzənşteyn “Potiomkinin zirehli gəmisi” filmlərin çəkmişdir. Yəni artıq bu dövrdə kino öz məqsədi, fikri olan müstəqil incəsənət növünə çevrilmişdi.

Onu da qeyd edək ki, məhz Qriffit tam bədii sistemin yaranması üçün birinci plan, paralel montaj, geniş panoram kimi yeniliklərdən itifadə etmişdi. Ancaq həqiqət xatırına demək lazımdır ki, çarraz paralel montajı, geniş planı 1903-cü ildə Amerikan sinemasının pionerlərindən “Amerikalı filyatelesticinin hayatı” filminde, “Trenin böyük soyqunu” Amerikan lal sinemasının ən iyi filimdə Edvin Porter, yaxın planı və qaralamanı Jorj Melyes, hərəkətdə olan çəkilishi lümüyər qardaşlarının operatoru Promio (hərəkətdə olan qondolardan Venetsiya mənzərələrini çəkmişdir) kəşf ediblər. Alman ekspresialistləri isə bu baxımdan başqa mövqedə dururdular. İlkin olaraq məhz onlar 1900-cü il ənənələrindən üz çevirdilər. Onlar kino da naturalizmin əleyhinə idilər. Bir növ buna sübut olaraq “Doktor Kaliqarının otağı” filminde ilk dəfə olaraq teatr dekorasiyasından, qrim, işiq effektlərindən istifadə etmişdir. Onların fikrincə dekorasiyalar şərtliyik əhvali yaratmalı, filmi lazımsız naturalizmdən qorunmalı idi.

Dövrün ən böyük kəşfin-simvolik kino təsvir və kinematoqrafin metaefektiyini isə S. Eyzənşteyn “Potiomkin zirehli gəmisi”ndə yaratdı. Bu ləntdən sonra, demək olar ki, kino bütünlükə teatrın ayrıldı. Limanın dumanda təsviri, atılan nəhəng dalğa və ya pilləkənlərlə enən uşaq arabası və s. effektləri teatrda vermək olmazdı. R. Girin sözləri ilə desək, “artıq kino yalnız kinematoqraf konsepsiyasından çıxış edərək bədiliik qazanırırdı”.

1926-da S. Eyzenşteyn bədii lal kinonu yaradanda "Kinonu teatrın bir parçası yox, müasir, inkişaf etmiş davamı adlandırdı. Bu işə teatri tamamilə inkar etmək demək idi. Kinematoqraf 25 illik tarixinə və səssiz olmasına baxmayaraq bir neçə min illik inkişaf tarixinə malik olan teatrdan daha effektli və tutumlu təsvir vasitələrinə malik idi.

İndi nə qədər qəribə görünsə də inqilab dövrünün teatrı kino ilə rəqabət aparır. Beləliklə, teatr təkmilləşdirmək məqsədi ilə kinematoqrafa müraciət etməli oldu.

Almaniya və Rusiyada bu hadisə 20-ci illərin birinci yarısına təsadüf edir. Lakin ilk dəfə 1898-ci ildən Parisdə Respublika teatrının səhnəsində J. Melyes kinonu teatra gətirmişdi. Sonralar bu fakt tezliklə yaddan çıxır. 20-ci illərdə işə teatrın kinoləşdirilməsi eksentrizm fabriki və s. kimi şüurlar irəli sürürlər. Əsas odur ki, çağırışlar və şuvarlar bilavasita kinematoqrafin təsiri altında yaranırdı.

Eksentrik aktyor fabriklarının əsas məqsədi ağlagəlməyən, gözlənilməz material və janrların yaranması idi. Bu elə oyun idi ki, əvvəlki "kinoləşdirilməmiş" teatrda ona rast gəlmək olmazdı. S. Eyzenşteynin atraksionlarının montajının əsasını eksentrizm təşkil edir. Burada sirk nömrələri, orkestr və bəzədə təəssüf hissi oyatmaqdı.

1928-ci ildə Piskator deyirdi: "Teatr bir incəsənət növü kimi özünü tükəndirməyib, sadəcə olaraq onun dramaturgiya və formaları köhnəlib. Mən teatr orqanizmi barədə düşünəndə onun texniki cəhədən kinonu təkrar etməsi tərəfdarıym".

Inqilabi teatr xadimləri (futuristlər) işə bu fikirdə deyildir. Cünki teatr sinxron səsə, nitqə, müxtəlif effektlərə, musiqiyyə hətta nəinki işığa, hətta rəng effektlərinə malik idi. Ancaq bu ənənəvi teatr elementlərinə kino tapıntıları da əlavə edilsə idi, ikinci böyük təsir qüvvəsinə malik olan incəsənət növü tapmaq olmazdı.

1928-ci ildə Moskvaya Yaponiyanın Kabuki teatrı gəlir. Q.Kozintsev xatirələrində yazırı ki, «Eyzenşteyn Kabuki

estetikasında kinematoqraf strukturası olduğunu söyləyirdi. Kinematoqraf qədim şərqi teatrını xatırladır. Yəni Somarının "sintetik" teatri kinematoqrafa daha çox oxşayır. Beləliklə, qədim teatr sənəti kinonun vasitəciliyi ilə öz-özüne qayıdır.

Sovet tənqidçisi M. Bleyman Moskvada "Xudojestvenny" kino-teatrında 1930-cu ildə səslə Amerika kinofilmlərinin nümayiş etdirilməsini xatırlayaraq belə deyirdi: "Mən yoldaşlarımın nədənsə dəyişdiyini gördürüm. Biz "ad günü"nə gəlmisdik, ancaq özümüzü "dəfn mərasimi"ndəki kimi hiss edirdik. Yoldaşlarım arasında L. Trauberg, Q. Kozintsev, S. Eyzenşteyn vardi. Yalnız bir şeyi hələ indiyədək dərk edə bilmirəm, mənim gözlərim qarşısında kobud, bacarıqsız, estetik cəhətdən "tam inkişaf etməmiş səsli kino", "böyük, səssiz" sıxışdırıb aradan çıxmışdı. O, çox maraqlı ifadə vasitələri sistemində-emosional təsir, patetikaya, lirikaya malik idi. Bu, mənim üçün sırr olaraq qalırdı. Çoxları işə səslə kinoya skeptik münasibət bəsləyir və onu qəbul etmək istəmirdilər. Beləliklə, səsli kinonun yaranması və tez bir vaxtda belə şöhrət qazanması səssiz kino sənətkarlarını təsəssüfləndirməyə bilməzdilər. Məsələn, C. Caplin əvvəllər bütünlükə səsdən imtina edir, sonralar işə kiçik dialoqlardan istifadə etməyə razi olur. S.Eyzenşteyn və N. Dovjenko bir neçə il film çəkmirlər. Ermələr indi artıq sovet kinosunda klassikaya çevrilmiş "Vstreçniy" filmini çəkərkən: "bu son dərəcə solğun, naturalistik filmi çəkdiyinə görə özünə nifrat etdiyi və öz yaradıcılıq prinsiplərinə münasibətdə "satqınlıq etdiyini" söyləyirdi."

Ancaq belə bir paradoks yaranır. Teatrı dəfn etməyə hazır olan səssiz kino xadimləri özlərini canlı kimi dəfn olmuş hiss edirdilər. Tarix yenidən təkrar olundu. Yəni əvvəllər ancaq teatr xadimləri kinonun ləğv edilməsini tələb edirdilərsə, indi səssiz kino nümayəndələri də onlara qoşulmuşdu.

Rene Kler 1929-cu ildə yazardı: "Danışan kinonu bir vaxtlar səssiz filmləri qarşıladıqları kimi qəbul etdilər. 1907-ci ildə işə gördülər ki, onun köməyi ilə bir çox bədii əsərlərin

daha geniş açılmasını, şərhini vermək olar... Bu gün isə vəziyyət daha ciddidir. Danışan kino yalnız o vaxt sözün əsl mənasında mövcud ola bilər ki, özünə uyğun forma tapsın və tezliklə ədəbiyyatla kinonun təsiri altından çıxın."

Kino səs əldə etdikdən sonra bir çox teatrlar kino zali kimi yenidən quruldu və burada "Caz müğənnisi", "Bradvey melodiyaları", "Üzən teatr" kimi səsli Amerika filmləri nümayiş etdirilirdi. Bu filimlərdən daha çox teatr xadimləri narahat olmağa başlayırdılar. İlk baxışdan elə təəssürat oyanırdı ki, nəinki dram, hətta varyete və sirk də məhv olacaq. Ancaq Rene Kler 1932-ci ildə yazdı: "Çoxları deyirdilər ki, kino teatrı məhv edəcək. Ancaq teatr hələ ölməyib. Bəlkə teatr məhz kinonun köməyi ilə yenidən yaranacaq". Lakin R. Kler səhv edirdi. Teatr nəinki ölmədi, hətta daha da çıçaklanmaya başladı. Kino isə böyük sənətə çevrildi.

K.S.Stanislavski 1914-cü ildə yazdı: "Çoxları kinematoqrafın teatr üzərində qələbə çalacağından qorxurlar. Ancaq kinematoqraf teatrı əvəz edə bilməz. Sonralar teatr və kinonun uzun illik təcrübəsi də bunu sübut etdi. Ancaq gördüyüümüz kimi bir çox teatr xadimləri kinonun teatr üçün təhlükə yaratdığını sübut edirdilər. Kino texnika sarıdan, doğurdan da, teatrı üstələyir. Kino teatrın təcrübəsi və "7-ci" incəsənət növünün bütün keyfiyyətlərindən ibarət idi. Kino səs və rəng əldə etdi. Ancaq teatrın yerini tuta bildimi? Yox. Nə üçün?"

Kino tənqidinin Aristoteli-Andre Bazén 1950-ci illərdə yazdı: "Kinoya nisbətən teatrın bəxş etdiyi sevinc daha canlıdır və orada əzx etdiyimiz vicedan daha təmizdir". Bu sözləri kino nəzəriyyəcisindən eşitmək bir qədər şübhə yaradır.

Kino və teatr bir-birindən fərqləndirən-tamaşaçıdır. Amerikalı teatr aktrisası Kessika Tandinin sözləri ilə desək, tamaşaçı səhnədə baş verənlərin bir hissəsidir. Ta qədim dövrdən indiyə qədər teatr "aktyor-tamaşaçı" əlaqəsini qoruyub saxlaya bilmədi. Hətta IV divar adlandırılan və guya aktyorun "həyatda olduğu" kimi oynamasına xidmət edən anlaysış - əslində bu

qarşılıqlı əlaqənin formalarından biridir. Burada şorti işarələr sisteminin köməkliyi ilə (qrım və maska) bir və ya bir grup adam qarşısında, yəni aktyorlar tamaşaçı qarşısında oynayırlar.

Kino isə bu keyfiyyətdən məhrumdur. Tamaşa-tamaşaçının gözü qarşısında yaranır, kino isə yox. Kino lenti - sellüoz plynoka üzərinə köçürülmüş bir hadisənin, süjetinə əks etdirir. Bu bir növ məktubla canlı səhbət arasında fərqi xatırladır. Teatrın mənası və məqsədi - qarşılıqlı əlaqədir. Götedən Stanislavskiyədək, Kreçdən Jan barroyadək bütün teatr xadimləri bu fikirdə olublar. Buna görə də Andre Bazénin sözlərində həqiqət var. Teatrın tamaşaçı qarşısına qoyduğu estetik, etik və mənəvi tələb daha güclüdür. Tamaşaçı gülüş, əl çalma, göz yaşları, fit və s. ilə bilavasita səhnədə baş verən hadisələrin iştirakçısına çevirilir. Kino üçün isə tamaşaçı anonim sima olaraq qalır.

Audiovizual mədəniyyət özünün yeni bir əsrinə - televiziya və video əsrinə qədəm qoyduğu vaxtda teatr yeni bir qarşılaşma ilə üz-üzə gəlib. Ancaq bu mübahisədə sözsüz ki, teatr qalib gəlmişdir.

Səssiz, sonralarsa səsli kinonun yerinə gələn televiziya çoxlu hay-küyə, fantastik, hətta futunist mövzulu filmlərin çəkilməsinə səbəb oldu. Məsələn, ayrı-ayrı hallarda onun ölçüsü, mədəniyyətimizdəki mövqeyi son dərəcə şışirdildi. Televiziyanın yaranması ilə artıq neçənci dəfə teatrın "qırub" edəcəyi söylənilirdi. Ancaq əvvəlki hücumlardan fərqli olaraq indi kinematoqrafın da süüt edəcəyini bildirdilər. Doğrudan da, televiziyanın yaranması kino və teatrlarda tamaşaçıların azaldılmasına səbəb olmuşdu. Beləliklə, teatr və kino arasındaki mübahisə öz yeni fazasına daxil oldu. Gördüyüümüz kimi, tamaşaçı uğrunda nəinki təkcə kino sənəti, həm də kino nümayiş etdirmənin üsulları da mübarizəyə başladı. Belə olan surətdə televiziya ikili vəziyyətə düşdü: teleekran, tamaşaçıları kino zallarından uzaqlaşdırıb milyonlarla adamı kino sənəti ilə yaxınlaşdırıb. Teleekran, sadəcə olaraq, kinonu nümayiş etdirmək üçün texniki vasitədir. Ancaq teatr barədə bunu demək olmaz. Çünkü teatr sənəti

öz təbiəti etibarı ilə kino və televiziyyaya ziddir, o bilavasitə iştirak tələb edir, yəni tamaşaşın ekranlaşdırılması onun bəzi məziiyyətlərinin pozulmasına səbəb olur.

Bələliklə, tarix yənə də təkrarlanır. Müasirləri televiziyanın yaranmasının teatr və kinonun məhvini gətirəcəyini söyləyirdilər. M. Rom da bu fikirdə idi. 1959-cu ildə yazdığı "Yola nəzər" məqaləsi də belə mövqədən yazılıb və teatr əleyhinə manifestə bənzəyirdi. Maraqlı cəhət burasındadır ki, televiziyanın yarandığı bu dövrə İtaliya, Fransa və Polşa kino sənəti öz çıçaklınmə dövrünə qədəm qoymuşdu. Bu baxımdan Çexoslovakıyanın "Laterna magika" (Sehrli çıraq) teatrı daha çox diqqətə layiqdir.

50-ci illərdə Paris teatr institutunun jurnalında məqalə dərc edilmişdir, orada deyilirdi: "Laterna-magika"-bu gün geniş formatlı kino, sintetik teatr qədər konkret bir anlayışdır". Bu teatrın banisi Alfred Rodan öz texniki və yaradıcı prinsiplərini belə ifadə edirdi: "Biz film və diapozitivləri nümayiş etdirmək üçün bir neçə ekran götürürük. Onların köməyi ilə təsvir və eyni zamanda səhnədə baş verən hadisələri müxtəlif yerdən müşahidə etmək imkanı varadır. Bununla biz hadisələrin həm psixoloji, həm də tarixi qarşılıqlı əlaqəsini göstərməyə çalışırıq".

"Laterna magika" teatrinin mövcud olmasına baxmayaq, sonralar başqa teatrlar onun təcrübəsindən tez-tez istifadə edirdilər. Məsələn, 1955-ci ildə V. Pluçek və S. Yutkeviç Mayakovskinin "Haman" əsərini bu prinsipdə hazırlanmışdır. Hatta, bu gün də rejissorlar öz tamaşaçılara kino və ya estrada nömrələri əlavə edirlər.

Bələliklə, televiziyanın yaranması nəinki teatrla kino arasındakı yüzillik mübahisəni dayandırmadı, hətta onu daha da mürəkkəblaşdırıldı.

Kinonun yenilikçi ənənəsi, çoxmillətli xarakteri və milli dünyəvi əhəmiyyəti, incəsənət sahəsində onun ideoloji mübarizəsi, kinonun ədəbiyyatla, təsviri sənətlərlə, teatrla və nəhayət televiziya ilə əlaqəsindən səhəbat açmaq istəyirəm.

Kino tamamilə yeni bir sənət kimi, sovet dövrünün sosialist realizmi ilə birgə yarandı və inkişaf etdi. Sovetlərdəki sinema əsl sovet sənəti idi.

Yaşadığımız torpağı, kainatı dərk etmək üçün insanlara elm və incəsənət kömək edir. Elm ağılla, sənət isə hissə. Kinonun icadına və inkişafına kimi elmlə sənət belə bir-biri ilə yaxın və ilişkili olmamışdır. Çünkü kino elmin, texnikanın nailiyyəti ilə incəsənətin sintezi əsasında yeni bir sənət olaraq ortaya çıxmışdı.

Yeni kino janları: Vestern, Amerika kinosunun yaratdığı macəra səpkili vəhşi səpgin ram edilməsi sujetləri, "Trullingga" cinayətləri üzərində qurulmuş macəra filmləri, Yaponiya kinosunun yaratdığı "Tjambara" – qılınc döyüşü Samuray filmləri və nəhayət sovet sinemasının yaratdığı tarixi-inqilabı janrı. Sovet sinemasını inqilabdan doğulmuş "soviet kinosu" deyə adlandırıldı. 1908-ci ildə bir cariənin həyatını eks etdirən məşhur bir mahnidan çəkilən "Panizovannaya volnitça" və ya "Stepan Razin və şahzadə qız" adlı film, 1911-ci ildə dünyada ilk iki saat sürən (1855-1912) illərin döyüşünü eks etdirən "Sevastopolun müdafiəsi" filmləri Rusiyada çəkilən ilk kinolardır. Jakov Protozanov, Vladimir Qardin, Evgeni Bayer kimi sənətkarlar kino çəkməyə başladılar. 1919-cu ildə sovetlərdə kino milliləşdirildi. 1920-ci illərdə fransız Avanqardizm – yenilikçilər eksimet filmlər, Amerikanın sərbəstlərin (nezavizimix) məktəbinin sənətkarları bir çox filmlər istəsal edir, bu əsərlər zəmanəsinin bir sənət əsri olaraq qəbul edilsə də, bu filmlər tamaşaçının çox da ilgisini çəkmir.

Hollivudda dəmir ssenari təəssuratı ilə yeni tipli ssenari-lər yazdırılan Tomas Unsun ssenari fikrini, Devid Vork Qrifit'in əsərlərindəki rejissor işi alt-üst etdi (1920-25 illər).

Deyirlər, əvvəllər gələcək filmi sinopsini köynəyin qoluna yazırıqlar. Belə bir anekdot da var ki: "Bir dəfə bir sinema şirkətinə gələn adam 25-ə yaxın sinopsis götirdiyini bildirir. Sorular, bəs hanı sinopsislarının, əlinizdə nə bir çanta,

nə də bir vərəq belə yoxdur. Gələn adam köynəyinin qollarını ıraklı uzadır, "baxın burada" deyir, manjetlərində sinopsislar yazılmışdır.

Sinopsis-hadisələri və qəhrəmanların xarakterini açırdı.

"Lenq sinopsis" – dialoqları və təsvirin yazılmasını tələb edirdi.

Amerikan sinemasında süjeti biri yazar, ikincisi onun üzərində çalışır, üçüncüüsü onu tamamlayırırdı.

İtaliyan kinosunda isə konstitusiya qanunu kimi bir ssenariinin hazırlanmasında ən azı üç müəllif çalışmışdır.

Fellininin filmlərində oxuyuruq:

Sinopsis və süjet Fellini, Enito Floyano, Tilio Pinelli və Buniello Pondonun iştirakı ilə.

"Mikrafonlu adam"...

Qrimyor məşhur bir ulduz, aktyoru qrim edir. İşıqçılardan işıqlarla çalışır, operator - kamera arxasında durub, prodyusser - pul kağızları ilə məşquldur, rejissor əlindəki mikrofonla danışır. Filmnin rejissor gəmiyə ilk gəlir və (hazır) gəminin sonuncu olaraq da tərk edir.

Ssenarist gələcək filmin ssenarisini yazar. Ssenarıda filmin iştirakçılarının na edəcəkləri və bir-birinə nə deyəcəkləri yazılır. Rəssam çəkiləcək filmin dekorlarını hazırlamaq üçün eskizlər hazırlayır, artistlərin geyimlərini fikirləşib tapır. Bəstəkar personajların oxuyaqları mahniları və filmi müşayiət edəcək musiqini bəstələyir.

Lakin kinostudiyada ən əsas adam rejissordur. O, artistlərə necə oynaması, operatora isə səhnələri necə çəkməyi göstərir. Çünkü filmi çəkib ekranda göstərməzdən əvvəl onun necə olacağını yalnız rejissor təsəvvür edir.

Film kinolentinin ölçüsü ilə adlandırılır. İlk çəkilişlərdə əsasən 35 mm-lik lentlərdən istifadə olunurdu. Sonralar 70 mm-lik lentlər ixтиra edildi. 35 mm-lik "adi ekran filmi", 70 mm isə "geniş ekranlı film" adlanırdı. Sonralar panaram və üç boyutlu formatlar da yarandı.

1 m lent – 52 kadrdır. 1 san. 24 kadr keçər.

1 m – 2 saniyədir (ekran zamanı)

3 m- 6 saniyə, 8 m -16 san. Həyat üçün bu zaman çox azdır. Ekran üçün isə çoxdur.

Jan-Lyuk Çodar "Son nəfəs" filmini çox ucuz çəkdi, amma populyar oldu. Jan-Pol Belmando bu filmdən sonra ulduz oldu. 34 milyon dollara çəkiliş "Kleopatra" filmi tarixdə ən bahalı film idi.

20-ci illərdə alman rejissor böyük anbarlardan istifadə edib, pavilyon çəkimi ləri edir. Almanlar buna "uti" deyirdilər.

30-cu illərdə Amerikalı Uilyams Uayzer "Güç" filmini çəkmək üçün bir məhəlləni pavilyonda quraşdırır və bütün çəkilişi orada aparır.

Fransız rejissor Marsel Körne pavilyonda metropoliten tikir. Raj Kapur "Avara" filmində pavilyonda dəniz kənarını qurur, çünkü çəkiliş zamanı Hindistan çox isti olduğundan plynoka əriyirmiş.

Jorj Melyes "Aya səyahət" filmində sinematoqrafın gücünü seyr etdirməklə kino sənətində rejissorun nə qədər güclü olduğunu sübut etdi.

Axtarışlar və tapıntılar, müvəffəqiyyətlər və məğlubiyyətlər, sevinc və kədərlənmək, məyus olmaq-bax, əsl yaradıcılıq bu deməkdir.

Etüd – bu sadəcə ayrı-ayrı hərəkətlərin bir-birinin ardına göstərmək deyil. Etüdün mütləq süjeti olmalıdır.

Etüdün zavyaskası, kulminasiyası və razvyaskası, yəni finalı olmalıdır. Etüdün ideyası və məqsədi olmalıdır. Mütləq də janrı müəyyənləşdirilməlidir. Mənəcə, etüb üzərində ilk işə ssenarıdan başlamaq pis olmazdı. Etüb, hər hansı bir uydurulmuş və ya uydurulmamış bir hadisə ola bilər. Etüdlər macəra, romantik, komik və ya fantastik, dedektiv və s. ola bilər.

Ssenari orijinal, yəni özünün müəllifi və ya bir əsərin motivləri əsasında, yəni povest, hekayə və hər hansı bir ədəbi materialdan istifadə etmək kimi variantlardan yazılıa bilər. Hər

hansı bir ssenari olursa-olsun, onu əvvəlcə “görmək” lazımdır, yəni gələcək əsərin təsvirinin necə olacağını özün üçün təsəvvür edəcəksən. Sonra isə çəkməyə başlayacaqsan.

Tofiq İsmayılov

QƏLƏM, MİKRAFON, TELEKAMERANIN PRİNSİPI

Ədəbiyyat və incəsənətin inkişafında başlıca xətt xalqın hayatı ilə əlaqanı möhkəmləndirməkdən, həyatının zənginliyini və müxtəlifliyinin doğru və yüksək bədiiliklə eks etdirməkdən, müasir insan sürətlərinə ilhamla və parlaq surətdə təsvir etməkdən, cəmiyyətin irəliləyişinə mane olan nə varsa hamisini ifşa etməkdən ibarətdir.

Bu günün incəsənət qarşısında qaldırılan bu vəzifə bir daha subut edir ki, qələm, telekamera, mikrafon həyata daha fəal nüfuz edə bilər və etməlidir. Bütün janr rəngarəngliyi soziun əzəməti qüvvəsi ilə həyatın coşqun nəfəsini eks etdirə bilər və etməlidir. Hər gün teatr oyunu, radio və televiziya verlişində bizim müasirimizin ümumiləşdirilmiş obrazı yaradıla bilər və yaradılmalıdır. Onun bütün əməllərinin vüsətini ifadə edə bilər və etməlidir.

Bu mühüm tapşırıq və vəzifə incəsənətimizin ən operativ sahəsi olan radio-televiziya verlişlərinin hər birinin qarşısında gündəlik tələb kimi dayanır və radio-televiziya işçilərinə bu tələbləri rəngarəng və maraqlı verlişlərlə aydın, bədii şəkildə seyirci və dinləyicilərə çatdırınsın.

Radio yarandığı ilk onilliklərdən (1926) fərqli olaraq indi öz sənət auditoryasını genişləndirmiş, "Danışır Bakı", "Araz" kimi proqramlara ayrılmış, "Günün səsi", "Planetimiz bu gün", "Sabahınız xeyir", "Buta", "Tələbəlik illəri", "Təhligatçı" və önlərlə digər verlişlərlə öz populyarlığını artırılmış Azərbaycan radiosu indi 85 yaşlı bir ixiyara bənzəyir. Elə bir ixtiyara ki, sənəsində uzun illərin gərgin inkişaf mərhələsinin

neçə-neçə ugurlu-ugursuz, mürəkkəb və çətin vəziyyətlərinin xatirasını yaşıdır. Öz yaşı, öz ildönümü ilə sənət tariximizin bir qızıl sahifəsinə çevirilir.

Yuxarıda da qeyd elədik ki, Azərbaycan radiosunda müxtəlif proqramlar, bir-birindən fərqlənən verilişlər saysızdır. Bu verilişləri özündə birləşdirən redaksiyalar sırasında ədəbiyyat və incəsənət baş redaksiyasi xüsusi yer tuturdu.

Ədəbiyyat və incəsənət redaksiyاسının proqramlarında illərlə dinlədiyimiz verilişləri yada salaq: "Sənətkar və zaman", "Sorğular-cavablar", "Radio teatr", "21-ci əsr incəsənət jurnalı", "Sabahınız xeyir", "Şəbəkə", "Bulaq" və s. Bu verilişlərdə qaldırılan problemlər, toxunulan məsələlər öz aktuallığı ilə gənűn tələblərinə cavab verirdi.

Azərbaycan radiosunun bu verilişlərinin tarixi ilə maraqlıLANDIÇA qarşımızda uzun illərin yaradıcılıq sahifəsi canlanır.

Doğurdan da maraqlıdır, hələ radio texnika ölkə miqyasında genişlənmediyi bir vaxtda Azərbaycan radiosunun verilişləri necə hazırlanırdı?

Ilk növbədə onu qeyd etməliyil ki, respublikada radio yaranan vaxtlardan (1926-ci il) demək olar ki, 20 il sonraya qədər, yəni iki onilliyyin ötümündə ədəbi-badii verilişlərinin hazırlanması işi çox çətin və mürəkkəb xarakterde olmuşdur. Beleki, 50-ci illərə kimi incəsənət verilişlərinin əvvəlcədən lenta yazılması imkanı olmadıqdan efrədə canlı səslənməsi, bütün digər komponentlərin sinxrom çıxışının təşkil olunması töbii olaraq bu və digər bədii verilişin zəif olunması ilə nəticələnirdi.

Azərbaycan Radio tarixində proqramların ilk lenta alındığı bir müddət erzində radio tariximiz üçün bir-birindən monumental, bir-birindən orijinal radio tamaşalar, radio ocerklər, radio-povestlər və s. verilişlər hazırlanmış, və dinləyicilərin böyük rağbatını qazanmışlar.

Bu verilişlərin bir çoxu radiomuzun qızıl fondunda buga kimi vardır. Tez-tez səsləndirilir.

Zamanında radio tamaşaları dinləyicilərin ən çox xoşuna geldiyi və toplum halında dinlədiyi verilişlərdən biri idi. İlk tamaşalardan nümunələr sırasında, Azərbaycan və dünya müasirlərinin də əsərləri vardır.

"Müftətiş", "Fərhad və Şirin", "Yaşar", "Almas", "Şeyx Sənan" və s. radio tamaşalarını misal göstərmək olar.

60-ci illərin ortalarına doğru S.Vurgunun "Vaqif", V.Şekspirin "Otello", "Hamlet", İ.Əfəndiyevin "Bahar sular", Unuda bilmirəm", C.Məmmədquluzadənin "Dəlilər", "Dəli yığıncığı", "Danabaş kəndinin məktəbi", İ.Ibrahimovun "Üçüncü zəngi" və digər radio-tamaşaları hazırlanmışdı ki, bunlar radio tariximizin ən qiymətli səhifəsini təşkil edir.

1960-ci illərdən başlayaraq radionun qızıl fonduna S.Vurgunun, V.Şekspirin, İ.Əfəndiyevin, C.Cabbarlıının, H.Cavidin", C.Məmmədquluzadənin və digər dramaturqların əsərləri əsasında radio-tamaşalar hazırlanmışdır ki, bunlarda radio tariximizin ən qiymətli səhifəsini təşkil edir.

Biz radio tamaşaldan danışmadan əvvəl gəlin görək ki, radio teatr nədir? Onun spesifik xüsusiyyətləri nə ilə izah olunur? Radio-tamaşanın televiziya-tamaşası və ya teatr tamaşası arasındaki oxşar və fərqli cəhətləri hansılardır?

Radio tamaşası, televiziya tamaşası, teatr tamaşası. Hər üçü üçün eyni fikir: tamaşa. Hər üçü üçün tələb olunan, hər üçü üçünün ehtiyacı olduğu obyekt: insan - tamaşacı, seyirci və dinləyicidir.

Leonardo Da Vinci deyirdi ki: Göz - hissərin pəncəresi adlanan göz-sousuz təbiətin gözəlliklərini daha dərindən, daha cəzibədarlıqla müşahidə etmək üçün ən əsas bir yoldur, qulaq isə burada ikincilik təşkil edir.

Bu fikiri ona görə əsas sitat kimi işlədirik ki, bu üç sənət sahəsinə: teatrın, televizyanın, radionun anlaşıqlılığı, eyniliyi və fərqi üçün "görmə", "eşitmə" və "qəbul etmə" həm eynilik, həmdə fərq təşkil edir.

Bizcə incəsənətin bu üç sahəsini ayrı-ayrılıqla təhlil etdikdən sonra problemin həlliə keçə bilərik... Səsi əsrərəndən gələn antik teatrı tarixi kimi öyrəndiyimiz dövrlərdən başlayaraq bu günün özünə qədər bir həqiqət bizimlə addımlayırlı: Teatr həqiqəti.

...V.Q.Belininskinin "Teatr məqalələri" ni xatırlayaq, yaxud da A.S.Puşkinin "Teatr haqqında" tarixini yada salaq. Bunların hər birində teatrın böyük, yüksək təsirindən ətraflı danışılır və bizim həqiqətdə onda birləşir ki, tamaşacı teatra həmişəki vəziyyətdən fərqli olaraq, gözəl geyinib, şən əhval-ruhiyyə ilə getmək istəyir. Teatr tamaşacı üçün bir zövq mənəbəyidir. Necə ki, teatr, səhnə tamaşacısı ilə isinir. Tamaşada ictimai-zəruri vaxtdan ayırdığı, istirahətinin sərf etdiyi tamaşadan teatrda çox şey gözlayır.

Bu fikir öz-özlüyündən müxtəlif şaxələrə ayrılır: Tamaşacı öz evindəki rahatlığını teatra niyə qurban verir? Evində televiziya, radio və bunların hər birində də müxtəlif proqramlar və bu müxtaliflikdə də rəngaranglıq, fərqli verilişləri izləmək imkanından imtina edərək niyə teatra yollanır?

Bunun aydın izahını təxminən bir sıratla vər bilərik:

"...Teatr salonunda əyləşən tamaşacı səhnədə real hər tərəflisi, məkanı görür, canlı insanlar, həqiqi əşyalar əhatəsində olur. O, bütün əsərin tamaşanın, orda cərəyan edən hadisələrin iştirakçısı olur. Habelə, tamaşa zalını, səhnənin bütün tərəflərini, bu və ya digər aktyorun bütün hiss və həyacanlarını müşahidə edə bilir. Bununla bərabər teatr da, tamaşa da, tamaşacısız qüvvəsidir... Bu mənada ki, teatri tamaşacı nefsi isidir. Tamaşacı diqqəti, tamaşacı zərurəti tamaşanın müvəffəqiyəti üçün əsas bir amildir.

Bəs, seyirci televiziya tamaşasında necə bu zərurəti özündə saxlaya bilirmi? Qətiyyətlə deyə bilərik ki, xeyir. Çünkü televiziya tamaşasını izləyən seyirci texnika qarşısında öz hissələrini, öz duyu obyektiinin qüvvəsi ilə maraqlanmaya, həyacanlanmaya məruz qalır.

Televiziya tamaşasında, teatrda olan təbiilik, reallıq, müxtəlif vəziyyətlərin eyni zamanda (tamaşaçının öz istəyində asılı olaraq) izləməsi imkani itir. O, televiziya rejissorunun göstərdiyinə baxmaq məcburiyyətində qalır.

Seyirci təklif olunan, canlandırılan hadisəni, televiziya texnikasının imkanları çərçivəsində qəbul etmək məcburiyyəti qarşısında qalır. Bu mənادaki televiziya rejissorunun operatorunun, səs rejissorunun birgə əməyinin ümumiləşmiş fantaziyası nəticəsində bu və ya digər obyekt ekranda ümumi və ya iri planda göstərilir.

Biz yuxarıdakı mülahizəmizi bir fikir üzərində cəmləşdirib televiziya və teatr arasında oxşar və fərqli cəhəti söyləyə bilərik.

Bu iki sahənin hər birində tələb olunan maraq- tamaşaçı marağıdır. Hər ikisi üçün əsas olan əsərdəki hadisələrin ideya və məzmununu çatdırmaq vəzifəsi və hər ikisində əsas olan yaradıcılıq fantaziyasının (rejissor, bəstəkar, rəssam, aktyor, operator, teatrda - bufator, işiq, tərtibat və s.) orijinallığı, əsasdır.

Fərqli cəhətlərə gəldikdə isə ümumi şəkildə nəyi göstərə bilərik?

İlk növbədə yuxarıda sitat gətirdiyimiz fikri təkrar misal gətirib göstərə bilərik ki, teatrda insanın gözü öündə real təbii, həqiqi həyat lövhələri canlı aktyorların ifasında baş verir, ekranda isə texniki komponentlərin birliyi nəticəsində alınan foto-təsvir canlanır.

Teatrda müşahidə etmək, izləmək istəyi tamaşaçının özündən asılı olduğu halda televiziyyada bu imkanlar tamaşaçıdan alınır və o, telekameranın seçdiyi və rejissorun təqdim etdiyi hadisə və vəziyyəti izləmək məcburiyyətində qalır.

Teatrda yaradıcı heyət tamaşaçıyla qarşı çıxmaq həssasdır, radio və televiziya tamaşasının, yaradıcılarında həmçinin. Birincidə canlı aktyor, ikincidə səs, üçüncüdə isə təsvir əsasdır.

Bu bir həqiqətdir ki, artıq teatr və kamerası sənətdə bir-birinə üstün gəlmə, bu mənədakı kameranın teatrı, səhnə ide-

yasının üstələməsi (və ya teatrın kamerası) bir konflikti olmuş və davam etməktədir. Həmçinin bu hali televiziyanın və radio-nun öz verilişləri timsalında da göstərmək mümkündür ki, çox vaxt bunu sənətdə "efir mühəribələri" adlandıırlar.

Bunu nəzərə alaraq deyə bilərik ki, tamaşaçını itirib, onu kameralaya qurban verən teatr öz tamaşaçılarını yüksək səviyyəli tamaşalarla təmin etmək, aktuallığı ilə seçilən əsərləri repertuarına daxil etmək üçün çalışır, televiziyyada da eləcə...

Televiziya və radio verilişləri birlikləri işçilərini də düşündürən məhz bu gününü əsl çətinliyi olan efirdə üstünlük məsələsidir.

Deməli hər üç sahə: Teatr, radio və televiziya öz tamaşaçısını saxlamaq üçün həmişə gərgin sənət axtarışında, yaradıcılıq axtarışında olmalıdır.

Bəs görən radionun dinləyicisinə münasibəti, habelə, dinləyicisinin radio verilişlərinə münasibəti necədir?

Radionun spesifik xüsusiyyətlərindən danışarkən Ənvər Əlibəyli, "Qəzet oxuyarkən adam adətən ən əsas olana diqqət kəsilih. Gözlərlə oxuduğuna görə cansız şriftləri nəzərdə tutaraq başqa komponentlərə yad olursan. Amma nə vaxt ki, qulaq asırsan, sənin qəbul etmək istədiyin informasiyalar hər sözün, hətta hər səsin deyilməsindən, səslənməsindən asılı olur".

Əgər, Ə.Əlibəylinin dediyi fikri davam etdirək radio-nun imkanlarını ümumi şəkildə olsa da araşdırmaq və bunların fonunda onun televiziya və teatrından, habelə radio tamaşasının televiziya və teatr-tamaşası arasındaki oxşar və fərqli cəhətləri ni izah edək.

Radionun, televiziya və teatr tamaşalarından fərqli olaraq dinləyici hadisələri göz vasitəsi ilə izləmək, müşahidə etmək imkanından məhrumdur. Radio dinləyicisinin tanış olduğu, onu həyəcanlandıran və ya sevindirən və yaxud da onda digər hiss və duygular oyadan pyes, dramaturji material hadisələrinin da-ha yaxşı, daha aydın mənimsənilməsi üçün dinləyici qarşısında heç bir tərtibat rəngarəngliyi, rejissor fantaziyası (quruluş

nəzərdə tutulur) yoxdur. Dinləyici ona təqdim olunan obrazların xarakterini, mimikasını, jestlərini öz xəyalının təsvir “inşası” ilə duyur və qulaqlarının “gözü” ilə görür.

Deməli, qulaq-eşitmə, səs-radio tamaşasında dinləyicinin gördüyü, müşayət etdiyi obyektlər məcmusudur.

Radio rejissor da televiziya və teatr rejissoru kimi pyesin, ideyasını dinləyiciyi çatdırılmalıdır. Amma radio rejissorunun vəzifəsi daha çətin, daha məsuliyyətlidir. Göstərmə imkanı olmayan, yalnız səslərlə tamaşanın kompozisiyاسını quran rejissorun həmçinin də aktyorun işi haqda danışmaq, onu təhlil etmək çox çətindir. Amerikan mütəxəssisləri E.Staşev və P.Brets çox aydın, dəqiq şəkildə düşünülmüş replikalarla radio pyesin spesifik xüsusiyyətlərinin birini və ən əsasını göstəirlər:

“Bura gal və mənim yanımıdakı kresloda əyləş. Amma kreslonun dirsəkliyində qoyulmuş eynəyi sindırma”.

Bu cümlədə həm dekorasiya, həm də məkan təsvir olunur. Televiziya və teatr tamaşasında belə bir replikaya ehtiyac varmı? Əlbəttəki, yox! Çünkü teatr və televiziya tamaşalarnda tamaşaçı kreslonu görür, əgər kimi isə çağırınlarsa, o çağırılan adamın yerləşdiyi məkanı da müşahidə edir və bu zaman mənim yanımıdakı “kreslo” sözünə ehtiyac qalmır: Bundan başqa gələn adam əlbəttə ki, kreslonun dirsəkliyindəki eynəyi də görür və bu zaman isə “kreslonun dirsəkliyindəki “eynəyi sindırma” sözü öz əhəmiyyətini itirir.

Bundan isə belə bir naticəyə gələ bilərik ki, radio dramaturgiyasının qanunları tələb edir ki, radio pyesdə səs təkcə ideyanı, obrazın, personajın fikirlərini, istəklərini ifadə etməsin. O həmçinin, hadisələrin cərayan etdiyi məkanın, tərtibatın təsəvvürünü də izah edə bilsin. Bu zaman, səs, danışq, nəfəs, musiqi, təbii səs-küy, quşların səsi-əsas elementlər kimi çıxış edir.

Azərbaycan radiosunda hazırlanmış tamaşalardan bir neçəsinin təhlilini verməklə yuxarıda dediyimiz xüsusiyyətlərin bu radio tamaşalarında necə təzahür etdiyini göstərə bilərik. Məsələn, V.Şekspirin məşhur “Otello” tamaşasının radio ta-

maşasını xatırlayaq. Tamaşanın ilk səhnələrində aktyor Ə.Ələkbərov obrazın monoloq və dialoqlarını “Otello” obrazına uyğun olaraq yumşaq səs tonunda, şirin, nazik səs tembri ilə söyləyir. Biz bu danışq formasında Otellonun Dezdamonaya ideal hissini, sevgi və hörmət duyğularının müşahidəçisi olur, məkan, auditoriya həllini unudaraq gözümüzü, qulağımızın qüvvəsi ilə sanki o səhnələrə diktir və ayırmak istəmirik.

Aktyor Ə.Ələkbərov radio tamaşada bizim sevimli qəhrəmanımız olaraq qalır. Bu mənədakı, biz onun ifasını dinlədikcə səsin vasitəsi ilə onun obrazının ideyasını, ideala doğru addımmış, habelə səsin özünün qüvvəsi ilə qəhrəmanın əsərin zirvə nöqtəsinə doğru davamını hiss edirik.

Bütün əsər boyu hiyləsi, iftirası ilə coşub-dاشan, məkr, qərəz hissi ilə nəfəs alan, Otellonun hər addımmı izləyən, ona bir aqrəb kimi zəhərli tikamları sancağına imkan axtaran Yaqonun hiylə dənizinə düşən, günahsız, məsum Dezdamonanın bir yaylıq, bir “ayrılıq” simvolikası ilə sınaqdan çıxarmağa, imtahan etməyə başlayan Otellonun səsi də qalınlaşır, nəfəsi də tündləşir, qəzəbdən boğulmaq, qısqanlıqlıdan məhv olmaq, vəziyyətinə düşən, getdikcə əvvəlcədən gözümüzdə öz qara-Mavr donunu, irq fərgini itirmiş Otello kəsik-kəsik nəfəs alır, qırıq-qırıq səsler, sözlər deyir. Sanki, vəhşiləşir, sanki o insan, Dezdamonanın məhabətini qazandıqdan sonra nail olduğu əsil insan ləyagətini itirir. Yataqda olan, Otellosunu böyük məhabətə gözləyən Dezdamonaya yaxınlaşır...

Bu zaman qulaqlarımız qəlbimizə, bütün hiss obyektlərimizə bir duygunu, bir ideal-Dezdemona idealını ötürür. Dezdemonanın Barat Şəkinskayanın məlahətli səsi, bir lirik nəğməni xatırladan, bir həzin, inca melodiyanı yada salan titrək nəfəsi sanki qəzəbli Otellonun öz məkrli “yuxusundan” oyatmağa, özüño qaytarmağa çalışır. Səsler sanki mikrafonu da məsum titrədir. Qəzəbli Mavrın səsi, qəzəb nərəsi, məlahətli, yüksək mədəniyyət, aristokrat qızının təmizliyinin bir aydın nişanəsi-Dezdemona nəfəsi. Məsum və ince səs, tembrləri ilə əvəz olunur.

Bu an... dinləyici tamaşaçıya çevrilir... Bir anlığa nəfəsinə içino çəkir. Dezdemonanın boynuna doğru uzanan Mavrin əllərini sanki görür və bir an fikirləşir ki, o əlləri tutub heç olmazsa saxlasın. Dezdemonanın intiltilər içindədir. O, öz böyük məhəbbətinin ölüm yatağında çırpınır. Dezdemonanın sanki səhnədədir, dinləyici sanki tamaşa salonundadır, yüksək təssüs, sonsuz nifrat hissi ilə Yaqonu axtarır...

"Otello" radio tamaşası bitir. Teatrdə deyil, mikrafon qarşısında əyləşdiyini hələ də xatırlamayan dinləyici şər qüvvələri lənatlaşır, gözəl Dezdemonasına acıyr, məğrur, nəcib Otellosunu qərəz danızına atan, onu öz hiylə buxovları ilə zəncirləyən mühitə, insanlara qarşı qəlbində nifrat yarandığını hiss edir. Ümumi hiss isə dinləyicidə təssüs hissi olur.

Qisaca da olsa təhlil etdiyimiz radio tamaşada dinləyici qarşısında nə tartıbat, nə rejissor mızanları, nə də qəhrəmanların mimik cizgiləri canlanır. Amma dinləyici heç bir güzəştə yol vermədən deyə bilərik ki, öz "qulağını", "gözünü" geyərək Otellonun qəşərini hündür bir təpanın üstündə qurulduğunu təsəvvür edir, görür. Habelə qəzəbdən boğulan Otellonun gözərinin parıldadığını, ölüm dəqiqlərinin yaxınlaşdırıqca Dezdemonanın titrədiyini, əsim-əsim əsidiyini, hətta ölüm dəqiqləsində belə Otelloya qarşı incə münasibətini, ona mülayimliklə verdiyi cavabları gözü qarşısında canlandırır.

Radio tamaşanın yuxarıda dedik ki, televiziya tamaşası və teatr tamaşasından böyük, mürəkkəb fərqli cahətləri vardır. Amma onu da qeyd edək ki, hər üç sahədə sənətkarlıq səviyyəsi yüksək olarsa istər televiziya, istər teatr, istərsə də radio öz tamaşacısının zövqünü oxşaya bilər, onun mənəvi tələbatını təmamlaya bilər.

Radio tamaşaları sırasında "Teatr radio qarşısında" verilişində dinlədiyimiz bir radio-pyesi yada salaq. İ.İbrahimovun "Üçüncü zəng" radio pyesi ən maraqlı tamaşalarından biri kimi dinləyici kütləsinin marağını qazanmış, bir neçə dəfə tə-

rar verilərək öz dinləyici auditoriyasını daha da genişləndirmişdir.

...Həyatda əbədi mövzular çoxdur. Məğrurluq və İyəqət, Təmizlik və Ülvilik, Gözəllik və Nəciblik, İnsan, Təbiət, İstirab və s.v.a.i.

Bu hayatı mövzular arasında "Məhəbbət", "Sevgi" mövzusu isə deyərdik ki, ən əbədi, ən əzəlidir. "Üçüncü zəng" Radio tamaşasının müəllifi biza ömrünün üçüncü zəngini, həyatının son akordlarını dinləyən bir insanın böyük məhəbbətinin povestini təqdim edir. Bu insan fərqi yoxdur müasirimizin hansının adını, hansının soyadını daşıyır. O, sevirdi. Sevdiyi qız isə ondan xeyli kiçikdir. Qohumlarının, bütün dost və yaxın adamlarının təhnəsini, danlığını qəbul etməyən Qızın ailə qurmaq qatıyyətini itirmir. Lakin insanın sabahından qorxusu, ən əvvəl isə sevdiyi qızın onun "Üçüncü zəng" i qarşısında çəkəcəyi istirab onların ayrılmışa səbəb olur... Sevdiyi insandan ayrılan Qız öz həmyaşıdı olan, hamının yüksəkdə gördüyü, amma mənəvi idealını tamamlamayan bir gəncə ailə qurur. Bu gənc təyyarəcidir. Onlar toylarından sonra səyahətə çıxırlar. O, insan təyyarə meydanına gəlir, səqət gənc təyyarəçi xanımı ilə mindiyi təyyarə müəyyən səbəblər üzündən qəzaya səbəb olmuşdur. Buna dözməyən o insan təyyarə meydanının bir bucağına sığınır və həyatının son akordlarının "Üçüncü zəng" nin hökmü altında keçinir. Radio tamaşada müasirimizin yüksək mənəvi idealının dinləyiciyə çatmasına əsas komponentlər-musiqi, diktor səsi, müxtalif vəziyyətlərin təbii alınması üçün seçilmiş "səs-küy" əsas rol oynayır. Bu mənada ki, "Üçüncü zəng" tamaşası dinləyicidə yüksək hissələr oydur, onda belə bir ideali gücləndirir ki, insan ömrünün "Üçüncü zəngi" onun təkcə maddi həyatında deyil, mənəvi həyatında da onu izləyə bilər.

Fikrimizi bununla ümmümləşdirə bilərik ki, radio-tamaşasının televiziya və teatr tamaşalarından fərqi radio tamaşasının yalnız dinləyiciyə qulağı vasitəsi ilə yəni eşitmə

obyektinin köməyi ilə olmasındadırısa, hər üç teatrın oxşar cəhəti isə hər birinin dinişyici, seyirci, tamaşaçı auditoriyasının marağının təmin etməsi, zövqünü oxşamasındadır.

Beləki, istər televiziya, istər teatr, istərsə də radio eyni bir yol ilə gedir, onlar cənbi bir vəzifəni öz imkanlarından çıxış etmək şərti ilə yerinə yetirirlər.

Onların hər biri üçün janrı rəngarəngliyi, mövzu aktuallığı, ifa olunan orjinallığı isə həmişə vacib, mühüm vəzifələrindəndir.

Biz bütün bu yazı boyu teatr, televiziya və radio tamaşalarının spesifikasi haqda danışdıq. Hər üçünün cüzi də olsa ümumi və fərqli cəhətlərini göstərdik.

Bu üç sənətdən hansının tamaşaçı ilə əbədi, daimi ünsiyətde olduğu və olacağı haqda fikir yürütmək də çox maraqlı olardı:

Onu qeyd edək ki, teatr bu üç sənətin biri olaraq daha qədimidir. Radio ikinci, televiziya isə yenidir. Bu üç fikrin izahə ehtiyacı yoxdur. Tamaşaçının onlardan daha çox hansının özü üçün zövq mənbəyi seçməsi problemi isə bizcə yənə sənət adamlarından, sənətkarlardan asılıdır.

Teatr, televiziya, radio tamaşaları arasında oxşar və fərqli cəhətlər fikrini də məhz bu nöqtəyi nəzərdən belə yekunlaşdırıb. Bələ ki, onların hər üçü xalq üçün yaradır, xalqa verilir, xalqın zövq mənbəyi olur. Buna görə də kütülenin özündən, öz zövqündən asılı olaraq bu üç sənət növü öz əhəmiyyətini itirmir, əksinə il-ildən öz mahiyyətini gücləndirir.

Bu üç sənətin hər biri xalqın rəfahının yüksəldilməsi, onun mənəvi dünyasının zənginləşməsi, müasir insanların tərbiyə edilməsi maraqlandırır. Həqiqi sənəti geniş xalq kütünlərindən ayrı təsəvvür etmək olmur. Müasir insanların formallaşmasında əlbəttə ki, istər teatr, istər radio, istər televiziyanın habelə onlarda oynanılan əsərlərin tamaşaların da rolü böyükdür.

Bu gün geniş informasiyalar daxilində yetişən gəncliyi nə ilə zənginləşdirmək olar? Onun şüurunda hüquq və qa-

nunlarının mütərəqqiliyini, nə ilə əks etdirmək olar? Əlbəttə ki, yüksək səviyyəli, böyük sənətkarlıqla yaradılmış bədii cəhətə mükəmməl, monumental sənət əsərləri ilə: Elə sənət əsərləri ilə ki, onlar adamların ruhuna nüfuz edə bilsin, onun şüurunun inkişafına səbəb olsun.

Teatr, televiziya və radio işçiləri öz verilişlərinin siyahısı aydınlığı və məqsədönlüyü, məzmun dərinliyi, operativliyi, informasiya zənginliyi, parlaq və anlaşıqlı olması üçün çalışmalıdır.

Əhalinin radio, teatr və televiziya tamaşaları ilə əhatə olunmasına hər vasitə ilə genişlənməsinə, verilişlərin məzmunun dərinləşməsinə, ideya-siyasi səviyyəsinin yüksəlməsinə və maraqlı verilişlərin artmasına xüsusi diqqət yetirməlidirlər.

Bu səviyyəyə qalxmaq isə yalnız sənətkarın özündən asılıdır. Seçdiyin sənəti sevirsənə, onun fədaisi olmağa hazırlısanşa və ən nəhayət onun çatınlığını də, sədətini də cənbi həvəslə qəbul edirsənə, deməli, bu yol sənəti sənətin zirvəsinə doğru aparmalıdır.

Tofiq İsmayılov

KINO NECƏ ƏMƏLƏ GELİR...

Kino necə əmələ gelir? Mən bu haqda çoxdan fikirləşirdim. Bir dəfə sinif rəhbərimiz dedi ki, sabah kinostudiya tənəzəhə gedəcəyik. Hamımız çox sevindik. Sonra müslüm biza kinonun yaranmasından danişdi. O dedi ki, kino film nədən istəsə başlanıb. Amma filmin yaranmasında birinci iş ilk fikirdən başlanır, hələ tam aydın olmayan, qaranlı düşüncələrdən, bu fikir sonradan filmin əsas məzmununa çevrilir... Bunların hamisini sabah sizə kinostudiyanı gəzəndə başa salaram.

Həmişə zəng gec vurulardı. İndi isə nədənsə tez vuruldu. Həmişə bəla olur. Elə ki, istəyirsən zəng tez vurulsun, çox gec

vurulur, istəyəndə ki gec vurulsun, tez vurulur. Müəllim sözünü yarımcıq kəsdi. Biz də evə getdik.

Səhər avtobusa yığışib hərəmiz bir şey danışındıq. Mənim ən müqəddəs arzum kinostudiyanı görmək idi. Uşaqlar cürbəcür mübahisələr edir, bir birinə suallar verirdilər:

- Görəsən kinonu kim fikirləşib?
- "Anfibiya adam" filmindəki, adamlar. Həqiqətən suyun altında nəfəs almadan o gədər qala bilir?

Əsas mübahisa keçən həftə gördüyüümüz şirlər haqda olan filmdən düşdü. Burda uşaqlar iki cəbhəyə ayrıldılar. Bir dəstə deyirdi ki, həqiqi məşədə, həqiqi vəhşi şirlər və heyvanlar çəkilib. O biri isə, daha çox Ənvər təsdiq edirdi ki, orda hər şey "saxtadır".

- Şirləri heyvanxanada çəkiblər, qalan heyvanları daqorudə. Eh... kinoda həmişə belə edirlər: Lazım olan dekorasiyani qururlar və yayı qışda, qışı isə yayda çəkirler, vəssalam, -deyə Ənvər mübahisəyə son goymaq istədi.

- Axi bu nəyə lazımdı? - Əşraf soruşdu.

- Nəyə lazımdı bilmirəm, amma həmişə belə edirlər. Mən jurnalda oxumuşam, şəkillərin də görmüşəm. Ümumiyyətlə kinoda hər şey yalandı. Gəmilərin üzməyi da yalandı. - adıca modellərdi. Qatarların toqquşması da həqiqi deyil, adamların güllənilməsi də, -televizorda gözümlə görmüşəm. Bir adamı filimdə nemeslər öldürürlər, sonra, o özü filmin çəkilişdən danışmağa başladı. Kinoda hər şey mümkündü!?

Uşaqlar heç cür onunla razılaşmaq istəmirdilər, amma Ənvərin dediyində nə isə həqiqət vardi. Mən də elə bil birinci dəfəydi ki, bu haqqında fikirləşirdim, - Axi, doğurdan da - həqiqətən aktyoru öldürmək olmaz, körpüleri partladıb, həqiqi qatarları toqquşdurmaq ağıla siğmir.

İstər-istəməz döntüb müəllimə baxdım. Uşaqların hamisının sual dolu gözləri müəllimə dikilmişdi.

Müəllimimiz çalışdı bizi başa salıñ ki, kino tamamilə başdan-ayağa yalan və qondarma deyil: - Bilirsiz, uşaqlar, əksi-

nə həyatı olduğu kimi düzgün göstərir. Nə qədər o həyatı düzgün əks edir, o qədər də film yaxşı və böyük müvəffəqiyyət qazanır. Bunların hamisini orda kinostudiyada öz gözlerinizlə görəcəksiniz. Həyatı, hadisələri əks etdirməkdə geniş imkanlara malik olan kino sənətinin müxtəlif növləri vardır. Buna görə studiyaların da öz adları olur. Məsələn: "Bədii filmlər studiyası". Bu studiya da əsasən bədii filmlər çəkilir, aktyorlar iştirak edir. Ədəbiyyatda olduğu kimi burda da janrlardan istifadə edirlər. Kinodrama, kinokomediya, kino-facia və s... "Elm və kütləvi filmlər studiyası" burda çəkilən filmlərdə əsasən təbiətdən, müasir texnikanın nailiyyətlərindən, insanlara xidmət edən maşınlardan danışılır. Bu filmlər də uzaq şimal qoruqlarında yaşayan heyvanlardan, Antarktidaya və uzaq şimala gedən ekspedisiyalardan, atom enerjisindən, kosmosun fəthindən, ümumiyyətlə kiçik və böyük tamaşaçını maraqlandıran əhvalatlardan söhbət açırlar.

"Sənədli-xronikal filmlər studiyası". Burada dəqiq dəlillər əsasında, tarixi sənədlər üzərində günümüzdə, elmdə və həyatda olan yeniliklər əsasında çəkilən filmlərdi. Və nəhayət "Multiplikasiya - cizgi filmləri studiyası". Bu haqda sizə ayrıca danışacağam. Burda əsas işi rəssamlar görür, bir hərkəti çəkmək üçün onun ilk başlanğıcından başlayaraq hərəkətin tam sonuna kimi çoxlu şəkillər çəkilir, sonra onlar ləntə köçürültür və ekranda seyr etdiyimiz zaman tam bir hərəkət görürük.

Müəllim söhbətini bitirməmişdi ki, avtobusumuz dayandı. Hamımız düşdü. Qapıda C. Cabbarlı adına "Azərbaycan Film" studiyası yazılmış lövhə vurulmuşdu. Biz içəri keçdik. Studiyanın həyətinə daxil olanda hamımız donub qaldıq. Mən elə bilirdim ki, studiyaya girən kimi möcüzəli bir aləmə düşəcəyik. Sevimli filmlərin qəhrəmanları ilə görüşəcəyik. Bunların heç biri yox idi. Həyat adıca həyat idi. Adamlarda küçədəki kimi adıca gəzirdilər. Hətta soruşturma da bir şey yox idi. İki adam nə haqdasa mübahisə edirdi. Kimsə - harasa tələsirdi. Yanımızdan artist Yaşar Nuri keçdi. Müəllim bizi onunla tanış

etdi. Biz salamladıq, hamımız onu diqqət və təccübələ süzürdük ki, görək filmlərdə gördüyüümüz həmən adamdı. Yaşar Nuri zarafatla – “demək bunlar gələcəyin kino işçiləridir”. - dedi və getdi. Biz isə dörd mərtəbəli binaya tərəf yollandıq. Studiya ilə tanışlığı, əsasən pavilyondan başladıq. Pavilyon – filmlərin çəkilişi apartan yerdirdi. Dedilər ki, burada bir neçə belə pavilyon var. Bu pavilyonlarda istədiyin mənzili, teatr zalını, iki mərtəbəli binanı, hətta bağ-bağça da qurmaq olar. Bəzən istədiyin nəhəng bir fabrikanı dekorasiyalardan qurmamaq üçün, pavilyonda onun kiçik modelini, maketini qururlar. Biz böyük bir pavilyona getdik. Yuxarıda, tavanın altında, xüsusi qurğularda və divarların kənarlarında çoxlu projektorlar var idi. Onlar dekorasiyalara işıq salırıldalar.

Projektorlar o qədər çox idi. Onlar elə güclü işıq salırdılar ki, istədiyin işıq effektini almaq olardı. Aylı gecədən ta göz qamaşdırıcı günəş işığına kimi.

Biz pavilyona gələndə çəkilişi üçün qədim azərbaycan kəndinin maketini quraşdırıldılar. Bunu nə üçünsə yayda çəkməmişdilər. Mənca tabii dağlar, ağaclar isti günəş olan vaxt çəkmək daha asan olardı, indi isə studiyanın pavilyonunda bu kəndi çəkilişə hazırlayırdılar.

Mən elə bildirdim ki, kino çox asan əmələ gəlir. Aparatı qururlar və hadisələri filmdə olduğu kimi bir-birinin ardına çəkməyə başlayırlar. Əslində isə belə deyilmiş. Filmi ayrı-ayrı yerlərdə, xüsusi saatlarda, özüdə parça-parça çəkilirlər. Odur ki, biz kinoteatrlardada hazır filmə baxanda görürük ki, o bir çox ayrı-ayrı səhnələrdən, ayrı şəkillərdən və ya kino diliylə deyildiyi kimi, kadrlardan ibarətdir. Ekranda gah şəhərin küçələri, gah da zavodun sexləri göstərilir. Filmdəki hadisə gah dəniz sahilində, gah da otaqda gedir. Aktyorlar gah bütün ekran boyu “iri planda”, gah da “orta” və ya “ümumi planda” – hadisənin getdiyi yeri və məkanı bildirən səhnələrdə çəkilirlər. Bütün bu səhnələr və ya kadrlar bir-birindən fərqli olaraq ayrı-ayrı yerlərdə çəkilirlər. Sonra rejissorun köməkliyi ilə ssenarıda

yazıldığı kimi montaj masası arxasında lazımi ardıcılıqla yapışdırılır - yiğilir. Bəzən, filmin qəhrəmanı eyni yerdə, eyni məkanda film boyu bir neçə dəfə təkrarən olur. Məsələn filmin əvvəlində hadisə uzaq bir kənddə, sonra şəhərdə və sonra yenə də həmin kənddə ola bilər. Filmdə bu səhnələr zaman və vaxt etibarilə böyük məsafələrdə ola bilər. Çəkilişdə isə bu məkanda olan səhnələr bir-birinin ardınca çəkilir. Çəkilişin özü də filimdə olan kimi bir-birinin ardınca, səhnələrin ardıcılığı ilə yox, filmi çəkən qrupun iş cədvəlinin necə qurulmasından asılı olur. Çox vaxt elə olur ki, əvvəlcə qəhrəmanın ölüm səhnəsi çəkilir, sonra isə onun sağ və gümrəh, ilk keşfiyyata getması və sairə səhnələr çəkilir. İndi də belə olmuşdu. Bir neçə ay əvvəl hansı bir kənddəse aktyor səhnələri çəkmiş, indi isə söküldüldəmiş, böyürləri uçmuş komalardan ibarət kəndin avqust günləşli ümumi planını çəkirdilər.

Ötrafında və yuxarı duvarlarında çoxlu projektorlar yanındı. Kəndin lazımlı evləri, yolları və ağacları çox inandırıcı düzəldilmişdi, fəqət bir çox dəfə kiçildilmiş halda idi. İndi çəkiliş üçün axırıncı hazırlıq gedirdi. Kinooperator kollarım yerini dəyişmək üçün göstəriş verirdi.

Maketçi, göy konbinizon geymiş kürən oğlan, Quliverin liliputlar şəhərində gəzdiyi kimi, ehmalca kənddə gəzirdi. O, eli ilə çox asan komalardan birini qaldırib operatorun istədiyi yere qoydu, qabağına yaşıl çöplərdən düzəldilmiş kiçik ağaç və kollar taxdı.

- Ey, küləkverəndə kimdi? – operator birdən qısqırıldı – küləyi ver görüm!

Hava dəyişənin səsi eşidildi. Qədim kənddə meh əsdi. Elə bil ki doğrudan külək qopmuşdu.

- Tam işıq verin!

Projektorların hamısını yandı.

- İşıqların hamısını söndürün!

Projektorlar söndü.

- İndi isə gecəni yandırın!

Qara tül pərdənin arxasında olan kiçik lampalar yandı. Bu tam ulduzlu bir gecəyə oxşayırıdı.

-İndi axşam səhnəsi üçün Ayi yandırın!

Ulduzlu gecədə, rənglənmiş kətan arxasından Ay göründü.

-Əvvəl gecə səhnəsi çəkilir. Diqqət ... et.. çəkiliş! - deyə rejissor əmr verdi.

Pavilyonu gərgin sakitlik büründü. Rejissor, operator, assistentlər və rejissor köməkçiləri, işıqcılar və maketçilər, çəkilişdə iştirak edən başqa adamlar hərə öz işini dəqiq və düzgün yerinə yetirirdi.

Biz bütün hadisəyə ovsunlanmış kimi baxıraq. Həqiqətən də bunlar bir azca sehirli, nağıl aləminə oxşayırıdı.

Ənvər müəllimin əlindən dərtib, sakitcə soruşdu.

-Müəllim, bəs heç həqiqi aylı gecəni kinoda çəkirler?

-Dayanın! - Deyə rejissorun açıqlı səsi eşidildi.

-Növbətçi işıqları yandırın!

Bir neçə prajektor yandı. Müəllim bizə işaret etdi ki, çələ çıxaq.

Uşaqlar deyə, müəllim sözə başladı.

-Mən studiya ilə tanışlığı pavilyondan başlamaqla, daha doğrusu market çəkilişi ilə sizni tanış etməklə sahif etdim. Siz bir daha kinoda hər şey həqiqətdə olduğu kimi çəkmədiyinə inandız. Əslində isə belə deyil. Bu maket inqilabə qədər olan köhnə bir kəndin məketi idi. İndiki, kəndlərimizdə belə sərkük, dağlımış komalar,alaçıqlar tapmaq çətindi. Gərək Bakıdan çox-çox uzaqlara gedəsən ki, elektrik işığı və telegraf dirəkləri olmayan lazımı kəndi tapasən. Bu gün belə kənd tapmaq mümkün deyl. Ona görə də bu kəndi ümumi planda çəkmək üçün məketdən düzəldiblər.

Səs operatorları kinostudiyada xüsusi yer tuturlar. Onlara studiyanın koridorlarında və pavilyonlarda çox az rast gəlmək olar. Onlar özlərinə məxsus xüsusi otaqlarda işləyirlər. Onlara

tonatelye deyirlər. Bu otaqların qapıları çox möhkəm və səs keçirməzdilər.

Biz səsyazma sexinə getdik. Burada hansı filminsə dublyaji gedirdi.

Səs yazma sexində iş gedəndə qapının üzərində belə bir tablo yanır: "Diqqət! Səs yazılır!". Hami bilir ki, daxil olmaq qadağandır və mümkün qədər sakitliyə riaayət etmək lazımdır. Koridorlarda, hətta pillələrin üstə yazılır ki: "Səs salmayın! Sakit gəzin!"

Ela ki, qapı üzərindəki tablonun işığı söndü, biz hamımız tonatelyeyə daxil olduq. Burda qaranlıq hökm süründü. Ekrannın qarşısında bir neçə qadın dayanmışdı. Bir kişi hündürdən onlarla nə baradəsə danişirdi. Biz yalnız, - "inanın bacılar, sizin uşaqlar məktəbdən razı qalacaqlar!" - sözlərin eşitdik.

Müəllim bizə dedi ki: - Uşaqlar burda tamam sakit olmaq lazımdı.

Biz hamımız nəfəsimizi dərib oturmuşduq. Hardansa reproduktordan operatorun səsi eşidildi: - Biz hazırıq, yazmaq olar!

Pavilyonda olduğu kimi burda da rejissor əmr tonu ilə:

-Diqqət...sakit... başlayın! - dedi.

Ekranda təsvir canlandı: Otaqda oğlanla qız balaca bir pişiyin ardınca qaçırdılar. Qız xalçanın ucuna ilisib yixıldı. Birdən... Ekranın qabağında dayanan qadınlardan biri, ufuldayıb balaca uşaq kimi ağladı. Biz təccübədən diksindik. Oğlan cəld geldi ki, qızı qaldırsın ... o biri qadın oğlan kimi danişmağa başladı. Biz nəfəsimizi dərib, təccübə baxırdıq. Eləki, ekranın qabağında dayanan bəstəboy kişi pişik kimi miyoldaşağa başladı, Ənvər özünü saxlaya bilməyib piqqıldadı.

-Dayanın! - reproduktordan əsəbi səs eşidildi. -Pavilyonda səs salan kimdi? Xahiş edirəm kənar adamlar çıxsın! -dedi.

Biz bir nəfər kimi müəllimin arxasında koridora çıxdıq. Hər şeyi orda müəllim bizə başa saidı. Əgər çəkiliş zamanı ekranda danişan adamın sıfatı görünür, o vaxt təsvir ilə səs bir

yerdə çəkilir. Xüsusi aparatlar səsi ləntə spiralvari xəttlərlə cızıb yazır.

Bəzi hallarda əgər tamaşaçı aktyorun dodaqlarının hərəkətini görmür, ya orkestr çalır, qatar və ya gəmi fit verir və s. belə səhnələr səs ayrıca yazılır, hətta bəzən lap bir neçə gündən, aydan sonra da yazıla bilər.

Sonra, təsvir çəkilən və səs yazılın lentlər laboratoriyyada aşkarlaşır, görüntü və səs montajı bitəndən sonra, hər ikisi təsvir və əsas bir ləntə birləşir və tamaşaçı ekranda qayaya çırınan dalğanın təsviri ilə yanşı, ləpənin səsini də eşidir.

- Müəllim, bəs musiqi filmdə necə gəlir? - deyə, Ənvər soruşdu.

- Musiqi əsasən kinoda belə yazılır. Xüsusi tonatelye deyilən pavilyonda, çəkilmış təsvir ekranda nümayiş edilir. Orkestrdə bu pavilyonda yerləşir. Dirijor ekranə baxıb, bəstəkarın film üçün yazdığı parteturaya əsasən orkestrə ekrandakı təsvir üçün lazım olan musiqi parçasını çalmağa rəhbərlik edir. Və musiqi yazılır.

Aktyorların səsi də belə yazılır. Cox vaxt çəkilişdə səs ilə təsviri bir yerdə çəkmək mümkün olmur və ya çəkilən aktyor yaxşı tələffüz etmir, dili şirin olur və s. Belə anda təsvir çəkilir, sonra studiyaya başqa bir aktyor çağırıllar, o, ekranə baxıb lazımi sözləri elə tələffüz edir ki, ekrandaki aktyorun dodaqlarının hərəkəti ilə düz gəlir. Bu üsulla çəkilmış bir aktyorun əvəzinə istədiyin başqa aktyorun səsini yazmaq olar. Demə biz də bayaq, tonatelyedə olanda belə bir səsyazma işi gedmiş. Buna kino dilində dublyaj deyilir.

Eləki operator lazımi təsviri çəkir, səs operatoru səsi yazır, sonra bütün çəkilən plynokalar aşkarlanmaq üçün laboratoriyyaya göndərilir.

Laboratoriya kinostudiyyada ən təmiz yerdir. Burda çalışılan işçilərin hamısı ağ xalat geyir və ağ əlçək taxırlar. Divarlar ağ kafeldən döşənilib, döşəmələr par-par parıldayırlar. Ətrafda çoxlu nikelli və şüşəli maşınlar var. Qışda və yayda

səhər və axşam laboratoriyyada həmişə temperatur və havanın sıxlığı eyni dərəcədə olur. Bura kənar adamların daxil olmayı qəti qadağandır.

Bizi laboratoriyyaya aparmaqdan ötrü, müəllim studiyanın direktorundan xüsusi icazə aldı. Biz ağ xalat geyib laboratoriyyaya keçdik. Xalatlar bizə çox uzun olduğundan yerlə sürünlər. Laboratoriyyada tam sakitlik hökm süründür. Yalnız lentləri aşkarlayan cihazların səsi eşidildirdi. Təəssüf ki, lentlərin aşkarlaşdırma aminı görmək mümkün deyil. Kinolent gərək tam qaranlıqda aşkarlansın. Bu ayndı: axı kinolenti özündə, çəkiliş vaxtı yalnız özü gördüyüni eks etdirir. Əgər işi yanğınsan onda kinolentindəki təsvir aşkarlaşmadan əvvəl işi görəcək və tasvir itəcək, məhv olacaq. Aşkarlaşmış kinolent yalnız quruma bölməsində ortalığa çıxır. Burda, o isti küləyin təzyiqi altda çox aramla uzun şüşə şkaflardan keçir və nəhayət böyük qara rulonlar halında sarılır. Bu kinolentə neqativ deyilir. Neqativdən sonra isə pozitiv adlanan yeni bir kinolent çap olunur.

Laboratoriyyadan neqativ çəkilmış kinolent aşkarlanandan sonra ondan çap olunan pozitiv montaj sexinə gedir. Burda da işləyənlər ağ xalat geyirlər. Montajçı qızlar pozitiv plynokanı səhnələrə ayıırlar, ən yaxşı variantları seçirlər, sonra rejissorun rəhbərliyi ilə ayrı-ayrı səhnələri lazımi ardıcılıqlıda bir-birinin arxasında, ssenarıda olduğu kimi yapışdırırlar. Bu çox məsulliyyətli işdi, cünki, səhnə ardıcılığından filmin məzmununu, ideyası asılıdır. Səhnələrin ardıcılığını pozmaqla, bu və ya başqa bir səhnənin mənasını tamam dəyişmək olar.

Montaj otağında bir neçə stollar vardı, onların arxasında ağ xalatlı qızlar əyləşmişdilər. Döşəmədə, stollarda, şkaflarda, hər yerdə kutularda kinolentləri vardi.

Qızlar çox cəld xüsusi dolamacıqlardan pozitiv kinolenti sənirdilər... Bəzən dayanırdılar, pozitivedən bir parçanı kəsib atırdı, o biri parça ilə yapışdırıldılar...

Montaj sexindən sonra müəllim bizi tamaşa zalına apardı. Orada bizə kinonun tarixinə aid çəkilmiş “Keçmişə səyahət” filmini göstərdilər.

Bəzən fikirləşirsin ki, ixtiranı hər hansı bir nəfər adam edir. Öz kabinetində və ya emalatxanasında oturur, fikirləşir, fikirləşir və nəhayət təzə bir şey kaşf edir. Məsələn: maşını, təyyarəni və ya kinonu. Əslində isə belə olmur. Tək ixtiraçı nə qədər istedadlı olsa da “təzə” heç bir şey “kaşf” edə bilməz. Əgər o, öz işində ona qədər olan kəşfçilərin təcrübələrinə əsaslanmasa ona qədər onun kaşfinin hər hansı bir hissəsini hazırlamış alımlərin, mühəndislərin etdiklərini öyrənmədən, onların işləri ilə tanış olmadan təzə heç bir şey kaşf edə bilməz. Axırıncı yüz ildə olan nəhəng kaşflər bizim həyatımızı daha da gözəlləşdirib, bu gündü vəziyyətə gətirmişdi. Cox hallarda biz dəqiq bir adının adını çəkə bilmirik ki, hazırkı vəziyyətdə ona bu şeyin ixtiraçısı deyək.

Məsələn: Maşını kim ixtira edib, deyə bilmərik?

Maşının ixtarası bir çox admanın əməyinin məhsuludur. Onların hər birinin bu işdə öz kiçik payı var: Biri benzinlə işləyən hərəkətedici icad edib, başqası onu təkərlər üstə qoyub, üçüncüsü hava ilə işləyən şinlər fikirləşib və sairə və sairə...

Bütün bu ayrı-ayrı ixtira olunan hissələri bir yerə toplayanda, nəticədə, maşın əmələ gəlir. Odur ki, ixtira olunan maşının ayrı-ayrı hissələri icad edən ixtiraçılardan hansının işi daha əsaslı demək çox çətindir. Ümumiyyətlə maşını kim ixtira edib? - demək, daha da çətindir.

Təxminən kino da belə olub. Müasir kinematoqraf Fransada, Rusiyada, Almaniyada, İngiltərədə və Amerikada yaşayan bir çox ixtiraçıların birgə zəhmətinin bəhrəsidir. Əslində kinonun ixtiraçısı fransız mühəndisi Lui Lyumer sayılır.

Həqiqətən də təsviri lenta çəkmək üçün və sonra onu ekranda nümayiş etdirmək üçün lazımlı olan cihazı ilk dəfə o ixtira edib.

Lakin Lui Lyumerə qədər başqa-başqa adamlar tərəfindən fotoaparat, elastik - şəffaf plynoka, elektrik işığı və ən nəhayət kinematoqrafin öz prinsipi, yəni, ayrı-ayrı hərəkətsiz təsvirlərin cəminin, təssavvürümüzdə aramlı hərəkətə çevrilməsini icad etməsəydi. L.Lyumerin də ixtirası mümkün olmazdı. Əslində kinematoqrafin qanunu Lyumerin kino aparatın icadından yetmiş il əvvəl fikirləşilib. Bu qanun nədən ibarət idi: cəld fırlana bilən adicə dairəvi karton qutunun ətrafında kiçik pəncərələr açılır. Pəncərələrin qarşısında bir hərəkəti təsvir edən şəkillər yarışdırır. Məsələn: idmançının tullanması, atın çapması və sairə. Əgər qutunu hərətsək və pəncərədən baxsaq, onda ayrı-ayrı şəkillər birləşcək və tam bir hərəkət alınacaq. Keçmişdə Fransada “strabaskop” adlanan bu oyuncaq çox yayılmışdı. Onları yarmarkalarda əsl kino kimi göstərirdilər.

1877-ci ildə Amerikan alimi Meybridjin rəsmlərin yerinə straboskopa hərəkət edən adamların və heyvanların ayrı-ayrı anlarının ani fotosəkillərini yerləşdirməyi qərara aldı. O vaxt yaxşı dəqiq fotoaparatlari olmadığından belə fotosəkillərin təsvirini almaq çox çətin idi. Buna baxmayaraq Meybridjin eksperimenti yaxşı nəticə verdi. – Hərəkət nisbətən inandırıcı və həqiqətə oxşar alındı. Həqiqətə qalandı ekranın və tamaşacı zalının olmamasına baxmayaraq bu artıq elə kinematoqraf idi. Hərəkət edən təsvirlərə isə əvvəlki kimi yenədə strobaskopdan baxmaq lazımlı gəldi. Sonralar başqa alımlar tərəfindən ani fotosəkillərin alınması prinsipi təkmilləşdi və onların baxılması üçün daha rahat vasitə tapıldı.

XIX əsrin 90-ci illərdə məşhur Amerika ixtiraçısı T.Edison çəkiliş üçün ayrı-ayrı fotoplastinkaların əvəzinə, uzun elastik seliolidli şəffaf ləndən istifadə etdi və hərəkət edən şəkinin baxılması üçün rahat cihaz düzəldi. “Kinotoskop” adlanan belə cihazlar sərgilərdə nümayiş etdirilirdi, amma hərəkət edən şəkillərə yenə də yalnız bir adam baxa bilərdi. Elə bu vaxt ixtira olunan “sehri lampa” adlanan cihaz çox geniş yayıldı. Bu cihaz şəffaf şüə üzərində çəkilmiş rəsm və ya şəklə

proyeksiya vasitəsilə bir neçə dəfə böyüdüb ekrana salırdı. Belə şəkillər hərəkətsiz olurdu, amma bunlara bir anda çoxlu adam baxa bilirdi. Nəhayət, 1895-ci ildə fransız mühəndisi Lui Lyumer ona qədər edilən bütün bu kəşfləri birləşdirdi. O, Edisonun uzun elastik seliloidli foto lentindən istifadə edib, fotoaparati elə təkmilləşdirdi ki, o, bir saniyədə 16-20 foto çəkə bilsin və elə bir qurğu düzəltdi ki, onun köməyi ilə ekrana verilən foto şəkillər bir saniyədə 16-20 dəfə dəyişə bilsin. Nəticədə də kinematoqraf əmələ gəldi.

Lyumer Fransada Mone şəhərində, atasına məxsus balaca bir fotoqrafiya fabrikanın direktoru idi. O, kinoaparatın ixtira olunması işini, qardaşı Avqustanla birgə aparırdı. 1895-ci ilin əvvəlində aparat hazır olan zaman və onu təcrübədən keçirmək vaxtı çatanda iş gününün son saatı idi. Lyumerlər öz aparatını küçədə gurub işçilərin fabrikdən çıxmasını çəkdi. Bu tarixdə ilk həqiqi kino çəkilişi idi. Bundan sonra Lyumer bir neçə kiçik filmlər çəkdi. Onların içində "Qatar stansiyaya gəlişi" filmi də vardi. Bu çox kiçik film idi. Cəmi bir dəqiqəyə yaxın nümayiş olunurdu. Bu film ilk dəfə, Parisdə alimlərin yığıncağında nümayiş etdirildi. Eləki ekranda qatar tamaşaçı zalına hərəkət edəndə birinci cərgədə əyləşən professorlar və onların xanımları qışqıraraq yerlərindən qalxıb, kənara qaçmışdır. Guya qatar ekrandan enib bu saat tamaşaçı zalına gələcəkdir. Axı, hələ onlara qədər təsvirin ekranda hərəkatını heç kəs görməmişdi. Film tamaşaçılara çox böyük təsir bağışladı. Sonra, bu film demək olar bütün dünyada nümayiş etdirildi. Rusiyada isə bu film 1896-ci ildə Nijni-Novqorod yarmarkasında göstərilib. Baxmayaraq ki, onda kino lal, səssiz nümayiş etdirildi, bu onun inkişafına – şöhrətlənməsinə mane olmuşdu.

T. İsmayılov

MİN BİR CÜR SƏNƏT BİLICİSİ

Fəlsəfənin dili ilə desək, səbəbsiz heç bir nəticə yoxdur. Bu məqalənin yazılması da müəllifdə daxili bir hissən, ehtiyacın yaranması ilə bağlı olmuşdur. Deyirlər ki, insan həyatda iki dəfə ayaq tutub yeriyir. Biri iməkləmə dövründən ayaga durmaq, büdrəyə-büdrəyə yeriyərək bərkiməkdədir, o biri həyatda ayaga durmaq, addımını bərkitmək dövründür. Yada salın, təzəcə addım atan körpənin əlindən tutduqda, hansı tərəfə yeriməyi istiqamətləndirdikdə o necə də cürətlənir, necə də inamlı, sevincə yeriməyi çalışır. Bax, həyatda ayaga durmaq, yerimək, bərkimək vaxtı da beləcə əlindən tutmaq, istiqamətləndirmək tələb edir.

Sənətlər, peşələr haqqında ondan-bundan məlumat eşitmək öz gələcək mövqeyini müəyyənləşdirmək üçün kifayət etmir. Sənət seçmək, ömrü ürək istəyən işə həsr etmək insanın ikinci dəfə dünyaya gəlməsi qədər qiymətlidir. Sənət təkcə çörək pulu qazanmaq üçün maddi mənbə deyil, vətən və xalq qarşısında mənəvi borcdur. Sənət və peşə seçməkdə tələsən, qəlbinin səsini eşitməyən insanlar həyatda xoşbəxt olma bilməzlər.

Tibb institutunu bitirib bəstəkarlıq edən, mühəndisler institutunda oxuyub yazılılıq edən, yaxud agronomluq, müəllimlik diplomu ilə ticarətdə işləyən nə qədər sadavlı mütəxəssislərimiz var. Belələrinə "həkimlər içərisində bəstəkar, bəstəkarlar arasında həkim" və s. deyirlər. Doğrudur, istedadının istiqamətini gec müəyyənləşdirənlər arasında özündə daxili inqilab bilən, gərgin zəhmətin bahasına onun bəhrəsini görə bilənlər də az olmur. Aktyor və rejissorluq sənətinin ən başlıca sırrı (yəqin ki, elə bütün sənətlərin) sevmək və gərgin zəhmətdir. İstedad, qabiliyyət işin bir tərifidirsə, ondan istifadə etmək bacarığı müvəffəqiyətin digər başlıca tərifidir. Belə bir teatr kəlamı var: "pis rol yoxdur, pis aktyor var".

Bir dəfə teatrdə üç-dörd saat məşq edən üç aktyora yanaşıb eyni bir sualı verdim: "Siz burada nə edirsiniz?"

Qaşqabağı tökülmüş, həmişə kiçik rollar oynayan orta yaşılı aktyor dedi:

- Qapını açıb, qalxın, hakim gəlmir! – deyirəm. Bax, bu zəhrimar qapını açıb örtməkdən əlim qabar olub.

Nisbətən yumşaq cavab verən ikincisi:

- Necə yəni nə edirəm? Öz ailəm üçün çörək pulu qazanıram.

Üçüncü aktyor isə tərini dəsməli ilə silə-silə gülməsədi:

- Sənətlə məşğıl oluram.

İşinə hörmət, ona qiymət verməyi bacarmalısan. Seçdiyin peşa sevgilin qədər sənə yaxın olmalı, ürəyinə yatmalıdır.

"Hündür bir dağın etəyində beş nəfərə rast gəlirik. Onlardan birincisi bura elə-belə gəzməyə gəlib. İkincisi, böyükrtən yığmağa gəlib. Üçüncü adam dağın zirvəsində gözəl, nadir bir çəçək görüb. Nəyin bahasına olursa-olsun o çiçəyi dərmək haqda düşünür. Yol axtarır. Bu iş çox çətin, bəlkə də təhlükəli ola bilər. Lakin o çətinliyə sinə gəlir. Öz istəyinə nail olmaq üçün hər əzabə qatlaşır, çalışır. Dördüncü adam da o çiçəyi dərmək fikrinə düşür, çalışır. Amma yarı yoldan geri dönüb-dönməməsi haqda düşünür. O yorulub, taqətdən düşüb. Nəhayət, aşağı enir, geri qayıdır. Beşinci adam isə heç bir çətinlik çəkmədən dağın zirvəsinə qalxır, istədiyi çiçəyi asanlıqla dərir. Təsəüf ki, bu çəçək ona aşağıdan göründüyü kimi nə qəşəngdir, nə də qiymətlidir. O zəhmətinə heyfislənir. Çiçəyi tullayıb, geri qayıdır. Aşağı enəndə aramlı, ehtiyatla zirvəyə qalxmağa çalışan üçüncü adama rast gəlir. Təccübə basını yırğalayıb. Heç bir söz demədən ötüb gedir. Üçüncü şəxs isə öz istəyi uğrunda mübarizə aparır."

Biri öz arzusuna çatmaq üçün çalışır, qan-tər tökür. O biri isə öz arzusuna çox asan çatdı, amma onu duymadı, qadrını bilmədi. Doğru deyiblər ki, arzu iki cürdür: "Kor-koranə" arzu və "həqiqi" arzu. Sevib-seçdiyin sənətdə çətinliklər, bürdəmələr

olsa da dəyanəti olmalı, dözməli, onun zirvələrinə qalxmağı bacarmalısan. Bəli, sənətlərin də zirvəsi olur. Məhz o zirvəyə çıxanlara sənətkar deyirlər. Sənətkar olmaq üçün seçdiyin sənətin yolunda heç nəyi əsirgəməməli, onun zirvəsinə doğru inamla addımlamalısan.

Məhz bu həvəs, bu axtarış, öz peşəsinin sirlərini duymaq, onun nəfəsi ilə yaşamaq insana (aktyor) həmişə sənətin zirvəsinə qalxmağa imkan verir. İnsan öz yerini tapanدا, bu onun özü üçün də, vətən və xalq üçün də faydalı olur.

Teatr sənətinin spesifikasi haqqında düşünərkən, diqqətimizi cəlb edən mühüm cəhət odur ki, tamaşa (kinofilm) bir sənətkar tərəfindən yox, yaradıcılıq prosesinin çoxlu iştirakçısı tərafından yaranır. Hər bir teatr tamaşasının müəllifi kollektivdir. Kollektivdə birlik, ideya yekdilliyi, ümumi yaradıcılıq məqsədlərinə maraq olmadan mükəmməl sənət əsəri yarana bilməz.

Mən bu məqaləmdə incəsənətin kino sahəsində çalışan sənətkarlardan biri haqqında söhbət açmaq istəyirəm – kinorejissorun sənəti haqda.

Kimdir bu adam – kinorejissor? Bu nə sənətdir? Sən deyirsən: - rejissor o şəxsdir ki, film yaradır. Axi, necə yəni – yaradır? Bu əməliyyat necə aparılır?

Jorj Sadul özünün çoxcildli "kinonun ümumbaşarı tarixi" kitabında, oxucunun kinematoqrafin yaramma dövründə filmlərin necə əmələ gəldiyini təsəvvür etməsi üçün kino istehsalı haqda belə yazar: "Filmin çəkilişinə başlamazdan əvvəl braşura planlarının dəyişməsi, dekorasiyaların təsviri, hadisələrin gedisi haqda söhbət aparılır. Ssenari səhnələrə bölünür, adı teatr pyesində olduğu kimi.

Ssenarini verirlər quruluşçuya, onun da işi, demək olar ki, teatrdə rejissorun gördüyü işin eynidir. Bu quruluşçu çox vaxt, ssenari müəllifi, ya da teatrdə işləyən səhnə sənətini duyan başqa bir adam olur.

Aktyorlar seçilir, rollar bölünür və rəssam lazımi dekorasiyaları hazırlamağa başlayır. Çekilişə başlamazdan qabaq çoxlu məşq aparırlar... Rejissorlar tələbkar olurlar. Odur ki, çekilişinə və ekranda nümayiş etdirilməsinə cəmi 15 dəqiqə vaxt sərf edilən səhnə üçün, azı 3-4 həftə əlavə hazırlıq mərhələsi keçirilir. Məşq edilən səhnə rejissoru qane edən kimi, operator dəvət olunur, onunla çekilən səhnənin foto şəklini daha təmiz alınması üçün səhnənin necə işiqlanması müzakirə edilir...

Elə ki, hər şey hazır oldu çekiliş başlanır. Aktyorlar rollarını məşqdə qərara gəldikdikləri kimi ifa edirlər.

Çekiliş aparatının yanında dəyanan rejissor, əlində tutduğu rupora qışqırır, aktyorlara göstərişlər verir, kimini təqnid edir, kimini isə tərifləyir, operator isə bu vaxt çekiliş aparatının qolluğunu hərlədir.

Təşbehi burada kəsək. Ardını söyləməsək də ayındır. Beləliklə, səhnə səhnə aradıncı çekilir. Sonra çəkilmiş plynonkanın parçaları lazımi ardıcılıqla yapışdırılır, aydınlaşdırma yazıları ilə (titrlərlə) təmin olunur, (kino o vaxt lal idi) - və film hazırlanır. Bu təsvirdən sonra, 94 il bundan əvvəl, rejissor sənətinin xarakteri, quruluşunun iş prosesi haqqında təsvir və yaratmaq çətin deyil. Mənəcə, o vaxtdan heç nə dəyişməyib: indi də rejissor ssenarini oxuyur, rolları bölür, məşq edir, rəssam və operatorlarla işləyir və çekiliş zamanı ruporla öz göstərişlərini qışqırır... Hər şey olduğu kimidir... Mənəcə, rejissor zəhmətinin belə sadəliyi haqqında bundan da bəsit fikirlər söyləmək olmaz.

Moskva Bədii Akademik teatrının banilərindən biri Konstantin Sergeyeviç Stanislavski deyirdi: "Rejissor təkcə pyesi təhlil etməyi bacaran, aktyorlara rolları necə ifa etməyi məsləhət verən, təkcə rəssam tərəfindən qurulmuş dekorasiyada mızanları paylayan şəxsə demək olmaz. Rejissor – o şəxsdir ki, həyatı dərinəndə müşayət etməyi bacarsın, təkcə öz profesional – teatr sənətindən başqa, digər sənətlərdən də xəbərdar olsun, bu sahədə də ümumi biliyə malik olsun?"

Əgər bu düsturda bəzi sözləri əvəz etsək, (məsələn, "pyesdə" – sözünün yerinə "ssenaridə", "səhnədə" – sözünün yerinə "çekiliş meydançasında"), onda kinorejissor sənətinin manasını tam aydınlaşdırıb illər. Bu təyinata, aktyorlar tərəfindən oynanılan ssenarının, kinematoqrafiyanın qayda-qanunu formasında toplamağı da (montaj etməyi) bacarmaq vacibdir, düzünü desəm, ləntə çəkməyi də bilmək lazımdı. Hal-hazırda bu əsas məsələ deyil.

Əsas məsələ başqa şeydir. O məslədir ki, Stanislavski bu haqda söhbət açmir, cünki onun ələmində rejissor bu hissiz ola bilməz, bu da bədii təfəkküründü. Bu bədii hissiz nə rejissor, nə də şair olmaz...

Soruşmaq istəyirsən ki, bədii təfəkkür nə deməkdir? Mən buna cavab verməyəcəyəm, deməyəcəyəm ki, bədii hissədər, budur, bu deməkdir. Yaxşısı budur, gəlin bu parçanı oxuyaq: "İskrimas eşitidlərini görmək üçün ayaq saxladı. Bağda budağı sınnmış alma ağacının qarşısında bir qarı əllərini belinə qoyub, ərinə söyürdü. O doğurdan da qaribə bir işlə məşğul idi. - O, hələ yetişməmiş göy almaları, qırmızı rənglə boyayırdı.

Yaxınlıqdakı skamyada rəng qabları vardı. O, firçasını rəngə batırıb, almaları boyayırdı. Almaların üstə qırmızı, çəhrayı, sarımtıl, al rənglər almındı. Boyanmış almalar, yaşıl yarpaqların arasından göy qurşağına bənzəyirdilər. Göy almaların bir-bir qırmızı rəngə boyandığına, İskrimas təccübələ baxırdı.

- Krisya? Sən bilirsən, bu kimdir?
- Səfəh? – Krisya dilləndi, - dəlidir?
- O, gözəl qəlbə malik bir adamdı – deyə, İskrimas qəti dedi. – Sən bunu görə bilmirsən, cünki görməyi sənə öyrətməyiblər. Bu budağın almalarını kinli insan əlləri yetişmək hissindən məhrum edib. Onunsa onlara yazıçı gəlib – odur ki, firçanın altında almalar yetişir.

Bu gözəl səhnə Aleksandr Mittanın "Yan, yan, mənim ulduzum" filmindəndir. Mən onu ssenarıda olduğu kimi oxudum. Gözəl epizoddur.

Bu rəngsaz – yalnız sənəti etibarı ilə rəngsazdır. Amma qəlbəcə - rəssam doğulub. O, həyati öz gözəlliyyində görür, öz ahəngində duyur. Alma ağacı çıçəkləyir ki, sonra al-qırmızı çöhrəli, şirəli məhsul yetirsin. Kinli bir əl ağacı sindirib. Ahəngdarlıq pozulub. Rəngsaz bunu ürək ağrısı ilə duyur, sanki öz firçası ilə alma ağacını əvvəlki, təbii halına qaytarmağa çalışır. Rəngsazın qarısı və Krisya ona səfəh deyirlər. Çünkü onların hər ikisi bu dərin və bədii hissədən uzaqdırlar. Onlara gözəlliyyi görməyə, təbiətin ahəngliyini duymağı heç kəs öyrətməyib. Bir sözlə, onlarda estetik hiss – gözəlliyyi duymaq hissi inkişaf etməyib.

Lev Tolstoy bu haqda belə deyirdi: "bu daha xüsusi bir istedad, vergidi.. müşahidə zamanı şəxs öz diqqətini, hər hansı pridmeta cəmləşdirəndə, başqlarından fərqli olaraq, onu yeni görkəmdə görür".

Kinorejissor şübhəsiz ki, belə bir görmə istedadına malik olmalıdır. Düzü bədii təfəkkürü ətraf mühiti kinematoqrafik obrazda duymalıdır.

Bu na deməkdir?

Bir gənc öz sənədlərini kinematoqrafiya institutuna verir. Qəbul imtahanında ona belə bir sual verilir: Bir kadrdə dəhşətli isti günü, bürkünü təsvir elə. Çalış bu suali səndə həll edəsən... Əlbəttə, xəyalında üzündən tərəsu kimi axan adam, cedar-cadar olmuş torpaq, saralıb-yanmış yarpaqlar və s. Bunların hamısı artıq olub. İstinin belə təsvirində yenilik, orjinallıq yoxdur. Bir də bunlar dəqiq deyil.

Kinematoqrafiya institutuna imtahan verməyə gələn gənc bu suala belə cavab verir: "Avtobus dayanacağı. Dirək. Asfaltın üstə dirəkdən qısa bir kölgə düşür. Bu kölgənin üstə bir-birinə sıxlımlı adamlar durub, avtobus gözləyirlər."

Gəncə deyirlər: "Siz burada oxuyacaqsınız". Ona belə dedilər ki, onun kinematoqrafik görmə, (duymaq) qabiliyyəti vardı. Onun təklif elədiyi kadr, bürkünü qeyri-adi bir duymada təsvir edirdi. Onun duyumu təsirli və orijinal idi. Məzmun etibarılı də bu kadr sadə deyil, bunu da unutmayın.

Tərləmiş sıfət - bu yalnız aşyadır, konkret bir sıfətdır. Bu sıfət nə üçün tərləyib, biz hələ bunu bilmirik. Ola bilsin ki, otaq çox istidir, ya da adam xəstədir. Cedar-cadar olmuş torpaq parçası havanın istisini yox, isti keçmiş günü təsvir edə bilər. Saralıb-yanmış yarpaqlar, ağacın başqa bələdan belə vəziyyətə düşə biləcəyinə sirayət edə bilər. Məs: Susuzluqdan, yanğından, torpağın münbətsizliyindən və s.

Dirəkdən düşən kölgəli kadr, bürküdən başqa, bizdə digər heç bir assosiasiya doğurmur. O, çox dəqiq və fikir etibarı ilə dolgundur. Mübahisə edə bilərsən ki, onda adice "+40°C" termometrli kadr, fikri daha dəqiq çatdırma bilər. Unutma ki, belə kadr, hal-hazırda ətraf mühitin istiliyinin fiziki mənasından başqa heç bir təsvir oyatmır, amma bizi temperaturu yox, istiliyi, bürkünü çatdırmaq, təsvir etmək lazımdı. Bunlar da başqa-başqa şeylərdir. Bir adam sərinlik axtaranda, bu o deməkdir ki, şəxsən, o adama istidir. Bu başqa məna da verə bilər; yəni hər hansı bir səbəbə görə o adam günün altında ola bilməz. Amma o vaxt ki, bir dəstə adam asfalt üstündə gün düşməyən kiçik bir dirək kölgəsinə siğinırsa, buna daha şübhə qalmır: çox istidir, bürküdür. Elə istidir ki, bir neçə dəqiqə avtobus dayanacağında durmaq mümkün deyil.

Görürsən ki, bu kadrdə istilik əlaməti əşyaların, adamların və vəziyyətin əlqəsindən yaranır. Bu kadra daxil olan həyat əlamətləri dəqiq və ciddi seçilib, bir məqsədə qulluq edir. Nəticədə təxmini, "bürkü" sözü kimi işlədilən fikir, həlli etibarı ilə təsvir üstəlik obrazlı kəsb etdi.

Bələ düşünmə ki, kinorejissora təkcə inkişaf etmiş bədii hiss və "kadrla düşünmək" qabiliyyəti kifayətdir.

Dünyada olduqca çoxlu sənət var. Onlardan birini sözsüz ki, zahmətsevərlik nəticəsində - hər kas əldə edə biler. Digərlərinə yiyələnmək yalnız xüsusi istedadla bərabər, məqsəd uğrunda mübarizə aparmaq və üstünlük zəhmət nəticəsində əldə edilə biler. Elə sənətlər də var ki, onlar öz pərəstişkarlarını seçdikləri sənətin xüsusiyyətinə görə işləməyi tələb edirlər.

Kinorejissorluğu məhz belə sənətlərdən biri sayılır. Ssenarist öz ssenarısını yazır. Fəhlələr rəssamın eskizlərinə əsasən lazımi dekorasiyaları qurur. Aktyorlar öz rollarını ifa edir. Operator onların ifasının kinolentinə əks etdirir. Bəstəkar bəstələdiyi musiqini təsvir "calayır" və s... səndən soruşurlar: "Bu kimin filmidir?". Sən də cavab verirsən: "Filan rejissorun".

Ədalətlidirmi? Bəli, ədalətlidir!

Belə çıxıı ki, kinorejissor - yalnız ssenarinin ideyasını və obrazları təhlil edir. Filmin quruluşunu təşkil edir, vəssalam. Yox, bu belə deyil.

"Əsl sənətkar – SSRİ xalq artisti görkəmli rejissor Adil İskəndərov deyərdi, - gələcək film, hələ tam ssenari həllin tapmasa da, yalnız ayrı-ayrı epizodlardan və ya səhnələrdən ibarət olsa da rejissorun bədii təxəyyülündə artıq yaranmalıdır. Sənətkar həyatla toqquşan vaxt, onu hiss edir, onu dərk etməyə çalışır – bax, əsil rejissorluq da elə o an başlayır. Həyatın bu toqquşması onu o qədər düşündürür ki, sanki fizioloji bir tələb kimi özünün bu hissini dərk etməyini başqa adamlara çatdırmaq arzusu ilə yaşayır".

Sergey Eyzənşteyn deyirdi, - rejissorluğunu öyrətmək mümkün deyil, amma, onu öyrənmək olar. Bu söz oyunu deyil. Əsl sənətkar, fərqi yoxdur, o rəssamdır, ya şairdir, həmişə orjinaldır. Adamı yaxşı şəkil çəkməyə öyrətmək olar, amma onu öyrədərsən ki, ikinci Səttar Bəhlülzadə olsun, bu mümkün olan iş deyil. Əslində bu heç lazım da deyil. Əsas sənətkar ona görə qiymətlidir ki, o təkrar edilməzdir və heç bir başqa sənətkara oxşamır. Amma onun əsil yaradıcı olması üçün, mütləq, daima öz üzərində işləməsi və bildiyini artırmağı

vacibdir. Kinorejissorluğunu öyrətmək olmaz, ona ona görə ki, ekran sənətinin bədii xüsusiyyətlərinə malik olmaq üçün rejissor özü-yalnız özü! – yorulmadan zəhmət çəkməli və mübahisəsiz demək olar ki, ömrünün sonuna kimi özündə bu sənətkarlıq bacarığını inkişaf etdirməlidir.

Xüsusi ixtisas ocaqları – kino institutu və ya rejissorluq kursu – rejissura sahəsində qabiliyyəti olan adama yalnız seçdiyi bu çətin və daima keşmə-keşli sənət yolunda özünü sinamaq üçün tekan verir.

Görkəmlı sovet rejissor Adil İskəndərov öz tələbələrinə bir dəfə belə demişdir.

"İncəsənətin, kinematoqrafın tələb etdiyi kimi, belə daimi zəhmət tələb edən başqa sahəsi yoxdur. Ona görə ki, burdakı zəhmət adı deyil, həddən artıq əzablı və qiymətlidir."

Yox, İskəndərov öz tələbələrini nə qorxuzurdu, nə çətinliyi şisirirdi.

Kinorejissor nəyi bilməlidir və nəyi bacarmalıdır?

Sovet kino sənətinin böyük sənətkarlarından biri Lev Arnştam əsərlərinin birində rejissor nəyi "bacarmalıdır" siyahısını tərtib etməyə çalışmışdır. O siyahı belədir: Rejissor hər seydən əvvəl dramaturq olmalıdır və ya heç olmasa ssenari yaradan adama bu sahənin bacarıqlı mütəxəssisi kimi kömək etməlidir. O, gələcək filmi bütövlükdə görməyi bacarmalıdır. Ona görə də, ona təsviri duymaq fantaziyası, təsviri incəsənəti və onun qanunlarını bilmək lazımdır.

O, gərək mütləq musiqi sahəsində biliyə malik olsun. Çünkü film qəliz, ritmik bir quruluş tələb edir.

O, ayrı-ayrı yaradıcılıq məktəblərində tərbiyələnmiş profesional aktyorlarla, profesional olmayan "aktyorlar"ı birləşdirməyi bacarmalı, yəni ayrı-ayrı melodiyalarda oxuyan müğənniləri toplayıb birgə çıxış edən gözəl xor ansamblı yaratmağı bacarmalıdır.

Kinorejissor gərək yaxşı təşkilatçı, böyük iqtisadçı olsun. Bir çox istehsalat məsələlərindən baş çıxartmağı

bacarmalıdır. Çünkü filmin hazırlanması təkcə yaradıcılıq deyil, həm də istehsaldır. (keçmişdə kinostudiyanın kinofabriki adlandırılmasının heç də təsadüfi deyildi). Min bir cür başqa-başqa sənət sahiblərindən ibarət olan böyük bir çəkiliş qrupuna, sözsüz ki, onların gördükleri işlərin mənasını başa düşmədən rəhbərlik etmək, - mümkün olan iş deyil.

Görürsənmi nə qədər “borcludur”, “bacarmalıdır” sözləri işlədir. Sözsüz ki, bu həla tam mənasında rejissordan “bacarmalıdır” tələb olunan siyahının sonu deyil. Düzü belə siyahının sonu olan bilərmi! Dahi Azərbaycan kinorejissorlarından Adil İskəndərovə belə bir sual verir: “Siz kino rejissorunun bir sənətkar kimi hansı cəhətlərini daha üstün tutursuz?

A.İskəndərov “bacarmalıdır”dan başlamır. O, deyir: “Onun boynuna düşən işin öhdəsindən ləyaqətlə gəlmək və ona verilən böyük ada layiq olmaq üçün, kino rejissoru gərək xalqın həyatını dərindən və yaxşı bilsin, onun ölkəsində baş verən bütün yeniliklərdən və inkişafdan xəbərdar olsun. O, duymalıdır ki, çəkəcəyi film dövrün tələbinə cavab verə biləcəkmi, tamaşaçıyı öz arınca aparacaqmı, xalqı düşündürən problemlərin həllində ona kömək edə biləcəkmi”.

Kinorejissorun qarşısında onun sənəti belə böyük və çatın tələblər qoyur. İnanın ki, istər kino rejissoru, istər teatr rejissoru olsun, ümumiyyətlə, rejissoruluğu özünə sənət seçən hər bir gənc düşünməlidir ki, min bir sənət bilicisi rejissor bədii istedəda malik olmalıdır.

İstedad isə ictimai mühitin təsiri altında formallaşır, inkişaf edir. M. Qorki demişdir ki, “hamida istedadın müəyyən nişanələri var. Bu nişanələr yalnız əlverişli ictimai şəraitdə və zəhmət nəticəsində inkişaf edə bilər”.

T. İsmayılov

FÖVQƏLADƏ PEŞƏ – GÖZƏL SƏNƏT

-Sizin sənətiniz?

-Kino aktyoru.

Hər bir sənət müəyyən bilik, vərdiş və bacarıq tələb edir. Bunsuz seçdiyin sahədə özünü mütəxəssis hesab edə bilməzsan. “Əmək insanın yol yoldaşıdır” bunu ata-babalarımız deyib. Sənətlər, peşələr haqqında məlumatları ondan-bundan eştərkən yeniyetməyə öz gələcək mövqeyini müəyyənləşdirmək üçün kifayət etmir. Sənət seçmək, ömrü ürək istəyən işə həsr etmək insanların ikinci dəfə dünyaya gəlməsi qədər qiymətə malikdir. Sənət təkcə çörək pulu qazanmaq üçün maddi mənbə deyil, vətən və xalq qarşısında mənəvi borcdur. Havasını udduğumuz, suyunu içdiyimiz, günəşinə qızıldığımız bu həyata əvəz qaytarmaq üçün əlimizdə olan yeganə imkan vasitəsidir. Sənət və peşə seçməkdə acizlik göstərən və qəlbinin səsini eştirməyən insanlar həyatda xoşbəxt ola bilməzler.

Tibb institutunu bitirib bəstəkarlıq edən, mühəndislər institunda oxuyub yazıçılıq, şairlik eşqinə düşən, yaxud aqronomluq, müəllimlik aktyorluq diplому ilə ticarətdə işləyən nə qədər savadlı mütəxəssizlərimiz var. Belələrinə “Həkimlər içinde bəstəkar, bəstəkarlar arasında həkim” və s. adını verirlər.

Adil İskəndərovun tabirincə desək, öz sənətinin texnikasını yaxşı öyrənmədən “nəinki sənətkar, hətta yaxşı peşəkar da olmaq mümkün deyil.

Bu gün kinostudiyaların aktyor truppalarına gələn gəncərin əksəriyyəti ali təhsilli, xüsusi ixtisas almış aktyorlardır. Əsasən onlar Dövlət incəsənat və mədəniyyət universitetlərində, kino aktyorluğu şöbələrini bitirən məzunlardır.

Amma həmişə belə olmayıb. Əsrimizin əvvəlində gənc kinematoqrafa təkcə operatorlar, rejissorlar, rəssamlar deyil, onlarla bərabər, əlbəttə ki, daha çox aktyorlar da lazımdı.

Odur ki, kinematoqraf teatra müraciət etdi. Budur, nəhayət, kinokameraları ilə, işıq cihazları ilə doldurulmuş, çəkiliş pavilyonlarına teatr aktyorları gəldilər. Onları kinoaparatinin qarşısına qoyub məcbur edirlər ki, - oynasınlar. Oynamaq?! Tamaşasız, alqışsız, səhnəsiz və s.... sözsüz?! Bilirsiniz ki, kino əvvəller lal olub.

Bu ilk aktyorlar "kinematoqrafda necə oynamaq lazımdır? - sualına, hər kəsdən düzgün cavab ala bilməlidirlər. Düzünü desək, o vaxt bunu heç kəs bilmirdi. Aktyorlar kinokamerası qarşısında da elə teatrdə olduğu kimi hər jestin, hər mimikanın son sıradə əyləşən tamaşaçıya çatdırmaq iddiası ilə həvəsiylə oynayırırdılar..

İndi biz ilk vaxtlar çəkilən belə filmləri seyr etdiyimiz zaman, ən dramatik səhnələrdə belə, gülməyimiz gəlir. Bu oyun tərzi nə qədər gülməli, süni və şısqıldırmışdır.- deyirik.

Amma, illər keçidkə bir çox aktyorlar ayrıd etdilər ki, kinoaparatin qarşısında oynamağın özünəməxsus öz spesifik xüsusiyyəti, əsas ifadə üsulu, ifadə vəsiti var. Və incəsənətin bu növünə xas olan spesifik cəhətlər nəzərə alınmazsa, onun sərhəddinə uyğun hərəkət edilməzsə sənük və bayağı oyun tərzi meydana gələr.

Odur ki, bu oyun tərzinə alışmaq, kino aparatının qarşısında oynamaq ilə teatr tamaşasında oynamağın arasındaki fərqi duymaq lazım idi. Kamera qarşısında oynamaq, teatr tamaşaçısı qarşısında oynamaqdan çox fərqləndirdi. Teatrdə tamaşaçının nəzərlərini hiss etmək, duymaq, əlbəttə ki, burada yox idi. Teatr tamaşaçısı ilə səhnədəki aktyor oyunu arasında fasılısız əlaqə var. Aktyor tamaşada səhnənin, sözün, hətta ən kiçik bir ştrixin düzgün, inandırıcı ifa olunub, olunmadığını tamaşaçının nəfəsindən duyur. Bu nəfəs onu düz oynamaga ruhlandırır və ya əksinə səhvini düzəltməyə kömək edir. Teatr tamaşasında aktyor istehsalatçı olduğu anda, istehsal etdiyi məhsulun "qiymətini" duyur. Kinoaparati isə aktyorun istehsal etdiyi məhsulun, qiymətini yalnız çəkilmiş səhnənin ləntinin

aşkarlanmasıından sonra söyləyə bilər. Elə o vaxtdan bəzi aktyorlar həmişəlik olaraq öz fəaliyyətini kinematoqrafla bağladılar. Ömürlərini kinematoqrafa xas olan aktyor sənətinin texnikasının zərgərlik sırrlarını öyrənməyə sərf etdilər. Yeni sənətin ilk cütcətiləri belə əmələ gəldi.

Hələ 1916-cı ildə Bakıda "Pirone qardaşları" sənayeçilərinin buraxdıqları pul ilə İbrahim Musabəyovun romanı əsasında iki seriyalı "Neft və milyonlar sənətində" adlı ilk Azərbaycan filmi çəkilmişdir. Filmindəki əsas rollardan birini istedadlı səhnə ustası, böyük aktyor Hüseyn Ərəblinski oynamışdır. Odur ki, Azərbaycan kinosunun bədii filmlərinin tarixi bu filmin çəkilişi ilə başlanılmışdır. Sənədli filmnin tarixi isə 1989-ci ildən başlanılmışdır. Lakin kino üçün aktyor hazırlamaq haqqında, gələcəkdə bu yeni sənətin inkişafı haqqında heç düşünən də yox idi. Yalnız kinonun əhəmiyyətini və kütləvi təhlükət vasitələri sistemində ən mühüm mövqə tutduğu təsdiq olunduğu gündən sonra kino aktyorları hazırlamaq üçün, xüsusi kino sənəti məktəblərinin açılması qərarı qəbul edilir. 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Respublika maarif komissarları yanında Azərbaycan foto-kino idarəsi AFKİ təsis olunur. Milli kino rejissor və kinoaktyoru hazırlamaq üçün C. Cabbarlı, M. Mikayılov, A. Quliyev, Ə. Tahirov, R. Təhmasib və başqları kino-sənətinin sırrlarını öyrənirdilər. Bakıya Moskva və Sank-Peterburqdan görkəmli Sovet kino aktyorları və sənətkarları dəvət olunmuşdu. XX əsrin ən maraqlı sənətlərləndən biri olan kino aktyorluğu sənəti həyata belə vəsiqə olmuşdu.

Bu məqaləni gənclərimizə həyatlarının ən vacib məsələsinin həllində-özlərinə peşə seçmək prosesində səhvə yol verməyən, düzgün yol seçmək istəyən, bu sahədə çətinlik çəkə, tərəddüb keçirən yeniyetmələrə həsr edirəm. Məni bu məqaləni yazmağa sövq edən yeniyetmələrdən aldığım yüzlərlə şəxsi məktublardır. "Mən aktyor olmayı qərara almışam", "mən

kinoda çəkilmək istəyirəm”, “kino ulduzu olmaq üçün nə etmək lazımdır?” Və s. Sorularla dolu məktublar...

Mənçə yer üzündə mövcud olan sənətlərin heç birinə gənclər, kino aktyoru belə sənəti kimi belə dəmdəki yanaşmırlar. Məktub sahiblərinin arzularından nəticə çıxarmaq olur ki, onlar kinematografiyada asan yola tez şan-şöhrət əldə eləmək istəyirlər. Bu şan-şöhrətlə da yaşamaq istəyirlər. Amma məktub sahiblərinin əksəriyyəti yəqin ki, heç düşünmür ki, kinoaktyoru peşəsində də başqa sənədlərdə də olduğu kimi, “bayram” günləri ilə yanaşı “adi” günlər də var. Həyacanlı və məşqəqtli, professional adı günlər. Mənim məqaləni yazmaqdə məqsədim kimi isə qorxuzub qaçırmamış, öz fikrindən daşındırmamış deyil.

İstəyim odur ki, əsas addımınızı atmazdan əvvəl, qəti qərar qəbul etməzdən əvvəl dəqiq düşünəniniz. Mərhum kinorejissor, SSRİ Xalq artisti Adil İskəndərova, kinoda işləmək istədiyini bildirəndə həmişə belə deyərdi. “Dayan, nəfəsinə dər, gözlərini geniş aç və indi qərara gəl”. Birdə onu qeyd etmək istəyirəm ki, bu yazıda kino aktyorunun kinematografiyada işləyən teatr aktyorlarının iş üslubundakı fərqi ayırmaga çalışacağam.

Bildiyimiz kimi, bir-birinə çox qohum olan iki peşə var: teatr aktyoru və kino aktyoru. Özü də kino aktyoru peşəsi, teatr aktyoru peşəsinə nisbətən çox cavan bir sahədir və onun kökü sözsüz ki, qədim teatr sənətinin ənənələri üzərində bitib.

İstəyirəm şəxsən professional kino aktyorunun həyatından söhbət açım. Ümidvaram ki, oxucu, mümkün qədər professional kino aktyorunun yaradıcılığı prosesi ilə tanış olsa, onun yaratdığı obrazlara daha tələbkar yanaşar, zəhmətinə qiymət verməyi də bacarar. Mən bunu məqsədə uyğun hesab edirəm. Bilirəm ki, kino şeyircisi üçün filmə çəkilən bütün aktyorlar, kino aktyoru sayılır. Onu da əvvəlcədən deyim ki, müqayisədə məqsəd professional kinoaktyoru ilə professional

teatr aktyoru arasında olan fərqi ayırd etmək deyil, onların iş üslubundakı oxşar cəhətləri izləməkdir:

Hər iki peşə sahəsində çalışan aktyorlar çəkildikləri filmlərdə eyni hüquq ilə çəkilir və tamaşaçı tərəfindən də eyni cürə qarşılanurlar.

Ösəsən kino aktyorunun iş prosesini belə başlayır. İlk telefon zəngindən.

Təssəvür edin ki, siz gənc aktyorsunuz. Hələ heç bir filmə çəkilməmisiniz, amma bu arzu ilə çoxdan yaşayırınsınız...

Budur, sizə kinostudiyanın zəng çalırlar. Demə hansısa rejissor səninlə görüşmək istəyi: - “Sabah saat I üçün kino-studiyaaya gəlməyi təklif edirəm.” Sizi dəvət edən rejissorla tanış olmasınızda, sözsüz həyacan keçirməyə başlayacaqsınız. Cürbəcür fikirlər sizi öz ağışuna alacaq, görənən necə olacaq, hansı rol üçün dəvət olunursunuz, hansı paltarı geyim və s.

Ertəsi gün kimliyiniz buraxılış şöbəsinin kiçik pəncəsindən uzadıb studiyaya daxil olmağa icaza verilən kiçik vərəqi alıb, çoxlu pillələri, uzun öyri-üyru dəhlizləri, üzərində “sakit! Məşq gedir!”, “sakit! Çəkiliş gedir!” - sözləri yazılmış tablolu qapıların yanından ötüb, keçəcəksən. Dəhliz boyu səninlə ayrı-ayrı əsirlərin geyimində və qrimində olan adamlara, zədəganlara quḍurlara döyüşülərə, gözəl xanımlara, qulluqçu qızlara rast gələcəksən. Nəhayət səbirsizliklə axtardığın, arxasında səni gözləyən qapıya çatacaqsan. Sən dəvət olunmuş çəkiliş qrupunun otağına daxil olacaqsan. Divar boyu geyim və dekorasiya eskizləri asılıb, stollarda fotoşəkillər, foto albomlar düzülüb, fasıləsiz telefon zəngləri və qızığın yaradıcılıq mübahisələri. Səni assistant və ya ikinci rejissor qarşılayacaq.

Buyur! - yan otaqda əsas rejissorun, yəni quruluşçu - rejissorun səsi eşidildi. O, səni gözləyir. Elə ilk andan hiss edirən ki, quruluşçurejissorun çox iti gözləri səni dəqiq işləyir: sən necə gəldin, necə əyləşdin, necə güldün. O, səmin yerisində, gülüşünə baxışına, sıfətinə, boy-buxununa, hətta dişlərinə belə

bir anda zərgər gözləri ilə baxır. Qeyd etmək istəyirəm ki, ən adlı-sanlı aktyora da hər yeni filmdə görüşə gələndə belə diqqətlə baxırlar. Sanki təzə oynayacağın obrazı ona bənzətməyə çalışırlar.

Quruluşlu rejissor səninlə apardığı sorğu-suallara cavab versəndə hiss edirən ki, o fikrən səni gələcəkdə yaradacağın obrazı müqayisə edir.

Kino diliylə bu görüşü “danişq aparmaq” prosesini adlandırırlar. Onu da deyim ki, gənc aktyorun həyatında “danişq aparmaq” prosesi ən narahat anlardan biridir. Əgər teklif olunan rol çox böyük deyilsə, səni həmin epizodla tanış edib, rejissor ssenarisində çəkiləcəyin səhnələri tapıb göstərirələr.

Yox, əgər baş rollardan birinə dəvət ediblərsə onda ssenarini verirlər ki, aparıb evdə oxuyasən, rövlənə tanış olasan.

Ertəsi gün sınaq çəkilişi zamanı iş bir qədər asanlaşır. Artıq ssenari ilə tanış olmusan, rejissorla səhbət etmişən. Təxmini də olsa səndən nə tələb olunduğunu hiss edirən. Budur, nəhayət ən məsuliyətli an gəlib çatır. Sən geyinib, qrim etmişən. Sən-çəkiliş paviliyonunun yanındasan. Bu çox böyük bir otaqdır. Vağzala oxşayır. Rejissor gəlib səni başdan ayağı süzər - əgər, geyim və ya qrim üzrə daha bir qeydi yoxdur, çəkiləcək epizod haqqında səhbətə başlayır. Ətrafda isə həyət qaynayır. Hər kəs öz işindədir.

Kimi dekorasiyasının son mixlarını vurur. Kimi əlində fırça qopmuş hissələri rəngləyir. İşıqlıclar, işıq cihazlarının yerini müəyyənləşdirir. Operator öz köməkçiləri ilə çəkiliş zamanı kameralının müayinəsiz hərkəti üçün lazımi işləri görür. Ətrafda qaçışma, səs-küy var.

Teatr aktyoru üçün bu əlbəttə çox qəribədir. Teatr aktyoru üçün məşq zamanı gərək ətrafda tam sakitlik olsun və K.S.Stanislavskinin məşhur “sistemi”nə görə “diqqət dairəsi” yalnız aktyora xidmət etməlidir ki, aktyor lazımlı olan vəziyyətdən ayrılmamasın. Kinoya gələn teatr aktyoru çəkiliş pavilyonundakı hay-haraya təzəcə alışan vaxt ətrafdakı səs-

küydən diqqətini yayındırıb, özünü cəmləyib oynayacağı obrazı daxilən hiss etmək istədiyi anda filmin operatoru ona yanaşıb, nədənsə bir-iki addım irəli gəlməyini xahiş edir. Sonra mel və ya kömürlə onun ayaqqabılarının burnunun yerini işarə etdirir..., sonra isə uzun-uzadı işıq qurma prosesini başlayır. Aktyor göz qamaşdırıcı gur şəffaf işığın altında operatora lazım olan qədər durmalıdır. Çünkü, sınaq çəkilişlərinin müvəffəqiyyətli olub, olmaması operator bacarığından çox asılıdır. Odur ki, gənc aktyor və daha çox ilk çəkiliş çağırılmış teatr aktyorları operatorla heç vaxt belə anda mübahisə etmir. Onun hər bir əmrinə təbe olur. Məsələ bundadır ki, aktyorun sıfatının ləntdə lazımi alınması, xoşa gəlimliliyi operatorun məharətindən çox asılıdır.

Öz həyatını kinoaktyor sənəti ilə bağlamaq istəyən gənclərin əksəriyyətini indi də qorxudan bir söz var. Bu sözfotogeniya terminidir. Yəni-kino üçün əlverişli və ya əlverişli olmayan sıfır.

Bu sözün ilk anlayışı, əsas mənasından qat-qat vahiməli və dərk olunmamasıdır. Kino lügətinə bu sözü ilk dəfə fransız kinoşunası və rejissoru Lui Dellyuk gətirmiştir. Delyuka görə fotogeniya -sözü məna etibarı ilə bir poetik ifadədir.

Delyuk qeyd edirdi ki, bu söz insanların və əşyaların sima gözəlliyyinin son mərhələsini xüsusi ifadə edir.

Bu üstünlük onlara qarşılıqlı uyğunluq nəticəsində verilir. Bu termin səthi mənada olsa da lal kino dövründə çox geniş inkişaf tapmışdır. Kino ləntində təsviri dəha məlahətli alnan sıfəti, kino üçün əlverişli fotogenik adlandırıllar.

“Siz, /kino üçün əlverişli deyilsiniz/-fotogenik deyilsiniz!”. Gənc aktyorlar bu ibarədən kino sənətinin bütün dövrlərində qorxub və indi də qorxurlar. Çünkü 20-30-cu illərdə bu ibarə kinematoqrafla xudahafizlaşmək demək idi. O illər fotogenillilikli təkrarən yoxlamaq üçün kinolentini tapmaq çox çətin idi. O vaxt kino lenti xaricdən çıxıl pulla almırırdı.

İndi də studiyaya ilk sınaq çəkilişinə dəvət olunan hər bir aktyoru daha çox belə bir cavabı eşidəcəyi qorxuzur. "Sifətiniz kino üçün əlvitrişli deyil, siz çəkmək olmaz".

İllər ötdü kinematoqraf get-gedə çox şeyi özü üçün ayırdı etdi. Öyrəndi. Nəhayət, operatorlar sübut etdilər ki, iştanılən hər bir sifəti yaxşı, məlahətlə çəkmək olar. Lakin, mütləq qəşəng sifətin təsviri qəşəng alınacaq, çirkin sifətin təsviri isə çirkin olacaq. Amma çox hallarda operatorun məharəti sayəsində alınan canlı gözələr, ince gülüş və xoşa gəlməli təsvir çox da gözəl olmayan aktyora üstünlük götərir.

Bir qayda olaraq, hər bir aktyor üçün xüsusi işıq qurmaq və onun üçün əlverişli olan baxış səmtini müəyyənləşdirmək lazımdır. Düzdür, elə sifətlər var ki, təsviri həmişə yaxşı alınır, onlar üçün xüsusi işığın nə də baxış səmtinin rakursunun fərqi yoxdur.

Belə sifətlərin təsviri həmişə yaxşı alınır... Məsələn mən belə aktyorlardan Leyla Bədirbəylini, Şalyapini, Ə.Ələkbərovu, müğənni M.Maqomayevi deyə bilərəm.

L. Bədirbəylini hansı operator, hansı rakursdan çəkirdišə çəksin həmişə gözəl idi.

T.Ismayılov

XX ƏSRİN MÖCÜZƏSİ

Kino rejissorluğuna gənclərdə məhəbbət çoxdur: Ən ümdəsi də odur ki, ona hörmət azdır və ya heç yoxdur.

Bəli məhs hörmət, tamiz qəlbələ məhəbbət başlamak, duyub dərk edib bu sənəti sevmək hörməti yoxdur. Bu sənət çox asan seçildiyi kimi çox asan da görünür. Lakin, onun dərinliyini dərk edəndə isə çox gec olur.

XX əsr elmədə aviasiya epoxası kimi yaradı. İncəsənətdə kinematoqrafiya erası kimi başlandı. Amma televiziya və kosmanavтика zamanı kimi bitir. Bu əsirdə çox dəyişikliklər baş verdi. Dəyişikliklər yox, daha doğrusu inkişaf, heç bir misli bərabəri olmayan sürətli və nəhəng inkişaf.

Dərk etmək və özünün yaşadığın yer üzündə dərk etməyi öyrənməyə biziə elm və incəsənət kömək edir.

Elm-idrakla, şüurla, incəsənət-hissələ; heç bir vaxt elmlə incəsənət belə vəhdətdə olmamışdır. Yəqin ki, elm və texnika ilə yaxından bağlı olan, milyonlarla insanın üzəyinə yol tapan, həminin sevimli olan kino sənətinin yaramasına da səbəb bu idi.

Müasir insan onu əhatə edən mühitdə möcüzələrlə rastlaşmağa vərdiş edib. Lakin, o ağlına gətirə bilməzdə ki, onun yaşam sürəti bir neçə yüz dəfə artıb, yüz min kilometrlərlə irəlini görüb, eşidə bilər, bütün dünya axışib onun evinə gələ bilər.

Axi, dünənə kimi, bir əsir əvvəl ona saatda 50 km sürətlə hərəkət nağılı kimi görsənirdi, təsvirin və səsin təsbiti, şübhəli, göz bağlayıcı oyununa bənzəyirdi. Havadə uçmaq isə axmaqların xam xəyalları kimi qiymətlənirdi.

XIX əsrin sonu, XX əsrlərdə insan təyyarələri, elektrik işığını, martin sobalarını, radio və televiziyanı keşf etdi. Bütün bu möcüzəli ixtilaların hamısı elm və texnika aləmində oldu. Yalnız kino incəsənət oldu. Qəribədir ki, bütün incəsənətlər - ədəbiyyat, musiqi, təsviri sənət, heykəltəraşlıq, arxitektura və

teatr-qədim zamanlardan özləri də bu günə kimi yavaş-yavaş, yüz illərlə inkişaf ediblər. Və bu yüz illər ərzində yeni bir (səmərəli və emosional) incəsənat növü yaranmadı. Yalnız altı incəsənat növünün çoxlu, yeni, ayrı-ayrı xüsusiyyətləri, formaları, tipləri və janrları yaranırdı. Bunlar bir-birinə təsir edir, inkişaf edir, biri-digərini inkar edir, yaşadır və elmin texnikanın nailiyyətinə əsasən dəyişilirdi. Amma yeni incəsənat növü yaranmırıldı. XIX əsr özündən əvvəlki əsrlərdən elmin və texnikanın sonsuz dərəcədə inkişafı ilə fərqlənirdi. Incəsənat isə əksinə elə bil ki, əvvəlki əsrlərin yüksəlişindən fərqli olaraq öz qacışından qalmışdır.

Şekspir, Molyer, Servantes nəhəngliyindən düşməşdə, təsviri incəsənat isə Leonardo Da Vinçinin, Rafaelin, Rembranın dahi əsərlərinin qarşısında bənizi qəcmiş bir xəstəyə bənzəyirdi. Arxitektura və heykələrəşləq antik dövr sənətkarlarına müraciət edir, onlardan öyrənirdi. Yalnız adəbiyyat və musiqi inkişaf edirdi. Betxoven, Şopen, Verdi, Bax və Qlyuk yüksəlişləri fəth edirdi. Balzak, Dikkens, Tolstoy, Dostayevski, Şatobrianini, Fildinqini, Bakkoçunu üstələdilər.

Bayron, Puşkin, Hayne, Bodler isə Derjavini, Lafeentini kölgələdilər. Lakin bu heçdə ə demək deyil ki, XIX əsrədə incəsənat öz bacarıq məziyyətlərini ötbə keçirdi, öz bacarıq imkanlarından kənara çıxmaga çalışırdı. Çox vədə isə bu sənətlər birləşib əzlərini operada kitab illüstrasiyasında və ya dramatik teatrda öz əksini tapırdı.

Kino sənətinin yaranması üçün belə bir şərait – dövr yaranmışdır. Kino sənəti sintetik sənət olaraq özündə əvvəlki altı sənətin hamisənin ifadəlik imkanlarını toplayıb birləşdirdi. Həyatı, özünün xüsusi formasında əks etməyi ilə gözəl bir sənət növünə çevrildi. Kino ləntinə çəkilmiş həyatın özü sənət növünə çevrilib, özündə sənətkarın hiss və fikrini tərənnüm edən yeni bir sənət meydana gəldi. Odur ki, həyatın hər hansı bir anını duymaq və qeyd etmək, özü başa düşdüyü kimi yaradıcı sürətdə təsvir etmək üçün bir çox xalqların və döv-

lətlərin alımlarının elm və texnika sahəsindəki nailiyyətləri və ixtiraları lazımlı gəldi. 1839-ci ildən fotoqrafiyanın ixtirasından başlayaraq, bir çox texniki nailiyyətlər bir-birini tamamlayaraq, kinematoqrafiyanın yaranması üçün əsas bir bünövrə olmuşdur.

Bəyaz pərdə də öz həyatını bütünlükə yalnız təsvir vasitəsilə biruza vermək niyyəti ilə yaranan hər şey kinoya məxsusdur. Müştəqil məna kəsb etmək, özlüyündə əhəmiyyət daşımaq iddiasında olan hər şey antisinemadır. Filmin tam müştəqilliyi, ya da təsvirin təsvirinə əsasən şəhəri biza ssenariinin romandan, kono rəssamının işini təsviri sənətdən, səhnamekonstruksiyasını memarlıq abidəsindən fərqləndirməyə imkan verən əlamətdir.

Kino rejissorluğu sənəti qarşısında duran vəzifələr sənətkardan virtouz texniki bilik və yüksək sənətkarlıq tələb edirdi. Buna görə də bu və ya digər bir filmin məzmununu araşdırmaqla bərabər, texnika, sənətkarlıq sahəsində bu və ya digər nöqsanı doğuran səbəbləri ətraflı aydınlaşdırmaq üçün ən ciddi texnikamı təhlildə arayırlar.

Kim ki yorulmadan öyrənir, yalnız onun başqalarını öyrətməyə və təribüyə etməyə haqqı vardır. Buna isə ictimai-siyasi, fəlsəfi və estetik biliklərinin səviyyəsini fasılısız olaraq artırmaqla nail olmaq mümkündür.

Azərbaycanın 60-ci illərdəki sinema sənətçiləri bunları dəqiq bilmər və bu ruhla filmlər yaratmağa çalışırdılar.

Lakin sinema yalnız maraqlı əfsanə deyildir. Sinema sənəti insanların mənəvi-imkanlarına böyük təsir göstərir. Film seyircisini gündəlik adı həyatdan yaradıcı tamaşa aləminə aparır. O, ən yüksək idealları təsbiq edir, qəhrəmanların gözəlliyinə, böyükliyinə dastan qatır: insanların mənəvi qüsurlarını lağla qoyur, ictimai nöqsanlarını tənqid edərək onları aradan qaldırmağa kömək edir. Lakin kino seyircidə mənfi instinct oyadaraq seyircinin əxlaqını poza da bilər, həyat ziddiyyətləri qarşısında onun ruhunu qorxu və çəşqinliq hissi ilə poza da bilər. Sinema sənəti əxlaqlı və əxlaqsız, ideyaca məzmunlu və

məzmunsuz, mütərəqqi və mürtəcədə olur. Bu sənət həm işq namına, həm də zülmət namına yaradılır. O eyni dərəcədə həm yaxşılığa, həm də pisliyə xidmət edir. Özündə həm bayalığı, həm də gözəliyi göstərir. Sinema iki ağızlı bir silahdır ki, ondan gərək bacarıqla istifadə edəsən. Əks təqdirdə o dərin yara vura bilər.

Sinema xalqın ideya və estetik tərbiyəsində şərəfli rol oynayır. Sinemanın xalqa xidmət etmək kimi yüksək vəzifəsi rejissorun üzərinə böyük məsuliyyət qoyur. Rejissor nəinki gözəl sənətkar, öz işinin ustası olmalı, həm də öz vətəninin mənafeyi ilə yaşayan və cəmiyyətin qabaqcıl uzmanı (Xadimi) kimi nümunə göstərən vətəndaş – sənətkar olmalıdır. Bir filmin qiyməti onun daxili məzmunu ilə müəyənleşmir, bu isə öz növbəsində, yaradıcı sənətkarın özünün mənəvi zənginliyi ilə şərtlənir.

Əgər rejissor özüntün dar sənət çərçivəsində qapanıb qalırsa, ictimai həyat məsələlərindən kənarə çəkilirsə, yeni təəssürat əldə etmirsa, tədricən onda canlı yaradıcılıq materialı tezliklə bəsitləşir və o, inkişafdan qalır. Beləliklə sintetik, kollektiv bir sənət olan, özündə dramaturq və aktyorun, rejissor, rəssam, bəstəkarın və ssenaristin yaradıcılığını birləşdirən və müxtəlif bədii vasitələrin köməyi ilə seyircinin şüuruna, qəlbina təsir edən kino sənətinin bəzi spesifik xüsusiyyətləri ilə tanış olduq.

Əsl kino sənəti hər işdən əvvəl bədii ansambl sənətidir. Ansambl, sənətlərin ayrı-ayrı birləşməsi deyil, əksinə ideya mübadilələrinin ümumiliyi, vahid məqsəd və yaradıcılıq metodu ilə birləşən sənətkarların kollektiv yaradıcılığıdır. Kino ansamblı böyük bir orkestrə bənzəyir. Burada musiqiçinin məharəti öz çalğısı ilə başqalarını ötüb keçmək deyil, ona tapşırılmış hissəni əsərin partiturasına ciddi sürətdə uyğunlaşdıraraq ifa etməkdir. Lakin dahi musiqiçi partituryaya ciddi riayət etməklə yanaşı, əsərə nə isə özünün fərdi xüsusiyyətlərini də əlavə edir, ona təkrar olunmaz emosional rəng verir. Bu or-

kestri dağıtmır, əksinə, onun ümumi səslenməsini zənginləşdirib, dərinləşdirir. Bir filmin yaranmasında məhz bədii ansabının rejissor sənətçinin istiqamətini müəyyənləşdirir. Rejissorun yaradıcılıq inkişafı və gələcək əsərin müvəffəqiyyəti təkcə onun özündən yox, habelə, bir yerdə işləyəcəyi sənətkarlardan və yaradıcılığının keçəcəyi ümumi şəraitdən çox asıldır. Bax, buna görə də filimçilik işində on ciddi etika və intizam son dərəcə vacibdir.

Dəyilənlərdən aydınlaşdıığı kimi sinema-sintetik sənət növüdür, bir film texniki vasitələrdən, elmi nailiyyətlərdən istifadə olunması əsasında meydana gəlir. Burada təəccübü bir şey yoxdur, kino sənətində adıçə bir filmin yaradılmasında çox adam iştirak edir, onların birçə yaradıcılığının "meyvəsi" yalnız o vaxt "yetişir" ki, onun obrazını təşkil edən mürəkkəb sistem bədii vəhdət halına gətirilsin. Bu işin iştirakçılarından hər biri öz qarşısına yüksək etik qanun kimi ümumi məqsəd, ümumi ideya, hamı üçün vahid olan ali məqsəd qoymalıdır. Yalnız bütün hissələrin belə vəhdətin bütövlüyü və ahəngdarlığı nəticəsində ana məqsədə nail olmaq mümkündür.

Bu, hər bir sənətkardan çox böyük "qurban", yaradıcılıq intizamı və tələbatını müəyyən dərəcədə məhdudlaşdırmağı da tələb edir.

Təcrübə göstərir ki, tələbatı bu cür məhdudlaşdırmağa, K.S. Stanislavskinin təbirinə, "özünü sənətdə deyil, sənəti özündə daha çox sevənlər" qadirdir.

XOŞBƏXTLİK HAQQINDA NAĞIL

Kasib bir odunçunun uşaqları olan cəsur, Tiltıl və cəsa-rətsiz Mitil yuxu görürər. Onların gördüyü bu hadisə yeni il gecəsindən bir neçə gün əvvəl baş verir. Bir qarnı ac, bir qarnı tox uşaqlar yuxuda dövlətli evində yeni il şənliyinə tamaşa etməyə gedirlər. Zəngin şirniyyat stolu bəzənmişdir. Mitil və Tiltıl özləri yaşda qızları və oğlanların yedikləri şirniyyatlara baxıb ağızlarının suyunu axıdırular. Şənlikdə onların heç biri bu uşaqlara əhəmiyyət vermir. Tiltıl və Mitil kor peşman geri qayıdırular. Bu vaxt uşaqların otağına balaca boy, bir gözü kor, qozbel, əlində əsa olan qoca qarı daxil olur. O, uşaqlardan xəstə qızı üçün "göy quş" tapmalarını xahiş edir. Tiltıl qaridan qızının xəstəliyinin səbəbini soruşur. Qarı belə cavab verir.: "Qızım xoşbəxt olmaq istəyir".

Sən və bacın Mitil gedib "Göy quşu" tutub gətirməlisiniz. Bu quş onu xoşbəxt etməlidir. Deyən qarı uşaqlara sehirlər bir papaq bağışlayır. Papağın üstündə iki bir almaz var. O, almazı istənilən əşyanın üstünə yönəldən də əşya canlanır, dil açır, danışır. Elə əsl nağılda buradan başlanır. Tiltıl və onun bacısı Mitil sehirlə papaqla "göy quşu" axtarmağa gedirlər...

Şəhərimizin ekranlarında göstərilən "Göy quş" bədii filmi sovet Amerika kino ustalarının ilk birgə yaradıcılıq məhsuludur. Əsər "Lenfilm" kinostudyasında və "XX əsr-foks" şirkətində istehsal edilmişdir.

Məşhur İsveç yazılıcısı Moris Meterlingin "Göy quş" əfsanə pyesinin əsasında qələmə alınan ssenarinin müəllifləri Aleksey Kapler və Xyu Uaytmordur. Filmin quruluşçu rejissoru sovet tamaşaçularına özünün bir sıra filmləri ilə tanış olan Amerika sənətkarı Corc Kyu-Kordur.

Moris Meterling bu pyesini 1908-ci ildə yazmışdır. Elə həmin il Moskva Bədən Teatrında pyesin ilk tamaşası olmuşdur. Böyük teatr islahatçısı görkəmli rejissor K. Stanislavski

"Göy quş" u əla bədii tərtibati olan gözəl bir tamaşa kimi sənət-sevərlərə təqdim etmişdir. Tamaşa 1908-ci ildən bugündəkən teatrın repertuarında özüne möhkəm yer tutmuşdur.

Yeri gəlmışkən onu da deyək ki, bu pyesə incəsənatın müxtəlif janrlarında çalışan adamlar müraciət etmişlər. Məsələn, bir neçə il əvvəl sovet multiplikasiya ustaları həmin əsər əsasında multfilim yaratmışlar.

Yeni filmlə yalnız uşaqlar və gənclər deyil, yaşıtlar da böyük maraqlı göstərirlər. Digər tərfdən iki böyük ölkənin kino xadimlərinin mədəni əlaqələrimizi möhkəmlətmək yolunda atdıqları bu addım bizi sevindirməyə bilməz.

Kino xadimləri bu əsərlə poetik ruh və insanpərvərlik hissi aşılımaga qarşısına məqsəd qoymuş və isteklərinə çatmışlar. "Göy quş"un ədəbi materialı rejissora öz fantaziyasından istədiyi kimi istifadə etməyə geniş imkan yaradır. Burada rejissor fantaziyası kino möcüzələri və əsərin özündən gələn möcüzələr üzvü sürətdə birləşib həyatın gözəlliyi və onun qiymətini bilmək haqqında mahnılı, rəqsli bir film-muzikül yaradılmışdır. Bəstəkarlar Andrey Petrov və Irvin Kestel filmə gözəl mahnilar və musiqi parçaları yazmışlar. Baletmeyster Leonit Yakopsonun quruluş verdiyi rəqsler, rəssam Valeri Yurkoviçin dekorasyaları yüksək bədii təsir bağışlayır və filmin daha da maraqlı və nağılvəri alınmasına kömək etmişdir. Tamaşaçı ekranda gənc və istedadlı balerina Nadejda Pavlovanın ifasında "göy quş" obrazı ilə qarşılaşır. Əsl pişik və it tamaşaçının gözü qarşısında pişik və it sıfətli adama çevirilib gəzir, danışır və düşünür. Pişik və it rollarının ifaçıları SesiL Tayson və Corc Koul məharətli aktyor oyunları ilə tamaşaçıda rəğbət doğururlar.

Süd ilə dolu olan bardaq birdən-birə dəyişir. Onun yerinə ağ paltar geyinmiş gözəl bir qız (artist Marqarita Terexova) peydə olur. O, dil açıb, danışır. Balaca qəhrəmanılarla birlikdə "Göy quş"u tapmağa gedir. Amerika aktyoru Riçard Pirsonun

(qoca) və tannmış sovet komiki Giorgi Vitsinin (məzəli adam) rolları da hamını razı salır.

Pyesdə olduğu kimi filmdə də kəskin bir hadisə və sarsıcı hissələr toqquşması baş verir. Ümumiyyətlə bu əsər fəlsəfi nağıldır, hadisələr çox yüngül, şən uşaqqılık kimi cərəyan edir.

Tiltıl və Mitil sədəqətə, xoşbəxtliyə can atan həqiqəti axtaran uşaqlardır. Məhz elə ona görədə Tiltıl və Mitil "Göy quş" u axtarmağa gedirlər.

Filmdə gözəl aktyor ansamblılı var. Məşhur sovet aktyorları ilə Amerika kino ustaları "ümumi dil" tapa bilmışlər. S. Fonda filmdə gecə pərisi obrazını yaradır. Gecə pərisi dünyaya kədər və dəhşətlər yağıdır. Gecə çalışır ki, insanlardan fantaziyanı gizlətsin. Yalnız bir neçə kadrdə görünən gecə pərisini – Fondanın oyunu da, geyimi kimi sarsıcı, soyuq və vahiməlidir. Amerikanın digər məşhur aktyoru Elizabeth Taylor filmdə ümumiyyətlə dörd rolda çıxış edir. Odunçunun arvadı, pəri, işiq və ana məhəbəti rollarını məhərətlə ifa edən bu aktyorun oyunu doğurdanda yüksək qiymətə layıqdir. Todd Lichtenent (Tiltıl) və Petsi Kenzit (Mitil) ən gözəl ifaçılar kimi qeyd edilməlidirlər. Hər iki balaca artist ekranda o qədər real, o qədər sərbəst və o qədər məlahətlidir ki, bəzi sohnələrdə tamaşaçını öz arzularının iştirakçısına çevirirlər. Filmdə həmin rolların bu qədər real olması rejissorun böyük tapıntısidir.

"Göy quş" filmi yaxşı bir ənənənin başlangıcını qoymuşdur. Arzumuz budurki həmin ənənə uzun illər yaşasın, iki böyük dövlətin və xalqın sülh, əmin-amanlıq, dostluq şəraitində yaşaması üçün bir zəmin olsun.

*Tofiq İsmayılov
Kinorejissor
27 yanvar 1977-ci il.
"Bakı" qəzeti*

MUSİQİLİ FILMİN BU GÜNÜ, SABAHI

Bu ilin fevralında ölkəmizin musiqili filmlər çəkən rejissorları və bu janrda çalışan bəstəkarları Yurmalaya (Litva) toplamışdır. SSRİ Kinemotoqrafiya komitəsinin və SSRİ Bəstəkarlar İttifaqının təşəbbüsü ilə təşkil olunmuş seminar keçirməkdə məqsəd yenidənqurma dövründə kino sənətimizin bu çətin, lakin populyar janrının keçmişinə nəzər salıb, galəcəyi haqqında düşünmək idi. Düzü, "Musiqili film nədir? Musiqili film hansi ölçü meyari ilə ölçmək lazımdı?" — sualları hamını çox düşündürdü. Elə seminar iştirakçılarının əsas mübahisə və söhbətləri də bu barədə idi. On gün ərzində qardaş respublikaların, Moskva və Lelinqrاد studiyalarının musiqili filmlərinə baxıldı. Musiqili film bugünü və galəcəyi barədə müzakirə və söhbətlər edildi. Seminarda "Azərbaycanfilm" studyosunu Azərbaycan SSR xalq artisti, bəstəkar Polad Bülbüloğlu və mən təmsil edirdik. Taleh elə gətirib ki, studyamızda bu populyar janrda mən də bir neçə film çəkmışam. Elə Yurmalaya da studiyamızın musiqili film janrında çəkdiyi son işlərindən birini – "Musiqi müəllimi" filmini aparmışdım.

Bu janrda Azərbaycan kinosunda çox az film çəkilsə də, istər dünya kino sənətində, istər Sovet kinosunda bu populyar janrın zəngin ənənələri var. Musiqi baxımından bol olan və yaxud tez-tez musiqi ilə müqayisə olunan hər film hələ musiqili film deyil. Bəri başdan deyək ki, "musiqili film" terminini filmin "musiqisi" anlayışı ilə də dəyişik salmaq olmaz. Musiqi kinonun əzəli və əbədi yol yoldaşdır. Nə qədər qəribə görünsədə keçmişdə səssiz kino seyansları bir qayda olaraq piyano ilə müşayiət olunardı. Lal kinemotoqraf dil açandan bəri musiqi təsirli bədii ifadə vasitəsi kimi kinonun ayrılmaz hissəsidir. Tək-tək istisna halları nəzərə alınmasaq bütün filmlər musiqi ilə müşaiət olunur. Lakin, bayraq dediyimiz kimi musiqili film, musiqisi çox olan film demək deyil. Musiqili komediya,

yxud operettanın ekranlaşdırılması, hətta filmopera belə müsiqili film sayılır. Görkəmli sovet kino rejissoru Eldar Ryazanovun təbirincə desək, “əsl müsiqili film münasib dramaturji materialının, ifadəli mətnin, ürəklərə yol tapan müsiqinin, ağıllı rejissor işinin, parlaq ifa ustalığının, əla təsvir həllinin üzvü vəhdəti kimi yaranır”.

Azərbaycan kinosunun müsiqili janrda ilk axtarışları və uğurları Üzeyir bəyin ölməz əsərlərinin ekran həlli ilə bağlıdır.

Şübhəsiz ki, “Arşın mal alan” və “Məşadi İbadın” uğurlu ekran hayatı ilk növbədə Hacıbəyovun dahiyanə müsiqi və parlaq dramaturji tapıntıları ilə şərtlənir. Lirik kinokomediya janrında çəkilmiş ilk müsiqili “Bəxtiyar” filminin yadımızda qalan başlıca məziyyətləri arasında istedadlı bəstəkar Tofiq Quliyevin ürəkaçan mahni və melodiyaları, Rəşid Behbudovun heyrətamız ifası danılmazdır.

“Musiqi müəllimi” filminin mənəcə, başlıca və qeyd olunmalı cəhəti həm ümumiyyətlə bu janrin dünya və sovet kino sənətində təsdiqlənmiş ənənələrinə sədaqəti, həm də Azərbaycan kinosunda həmin janra yaxın nümunələrin ən yaxşı cəhətlərini yaradıcılıqla inkişaf etdirməsidir.

Müsiqili film rejissoru və bütün yaradıcı heyəti janrin özünəməxsusuluğunu, onun spesifik tələblərini düzgün başa düşməli və həmin tələblərə cavab verməyə çalışmalıdır.

Müsiqili film janrinin bugünkü, tələbləri hansılardır?

Yığcam desək, bu janrda müsiqi olavə bəzək, tamaşaçıya emosional təsir üçün qiraqdan tutma bir vasitə, dar ayaqda haraya çatan xilaskar deyil, əsərin məzmunu olmalıdır. El diliynən desək, müsiqi əsərin urvası yox mayasıdır... Müsiqili film ən yaxşı örnəklərində müsiqi həm müəllif fikrinin əsas ifadəcisi, həm də hər bir personajın şəxsi səciyyəsinin daşıyıcısıdır.

Seminarda ən maraqlı disbutlardan biri “musiqili film”in tələbləri mövzusu idi. Bir çox çıkış və mülahizələrdən belə nəticəyə gəlmək olardı ki, yazıçının sözనən, rəssamın çizgi və

boyalarla ifadə etdiyini müsiqili film müəllifi müsiqi dili ilə vərisə, demək, düzgün yoldadır.

Müsiqili filmdə müəllif fikrinin əsas ifadəçilərindən biri, bəlkədə ən başlıcası bəstəkardır. Axı, belə filmde bəstəkar müstəqil nömrələri yazır. Filmin məzmununu, dramaturgiyasını, obrazların səciyyəsini filmin başqa yaradıcıları ilə bir yerdə – müsiqi dili ilə şərh eləyir. Mənim fikrimcə, bəstəkarlarım kino müsiqisində milli koloritli, şirin, ürəyə yatan, yadda qalan melodiya və mahnılar ilə bu janrda yaranan filmlərdə çalışsalar bu vəzifənin öhdəsindən məharətlə gələr və tamaşaçı zövqünü oxşayan filmlər yarada bilərlər.

Ən yaxşı əsər əvvəl sənətkarın ürəyində yetişir, sonra işiq üzü görür. Yaxşı şeir də belədir, gözəl müsiqi də, nəşr əsəri də, tablo da, kino da. Məlum işdir ki, kino sintetik sənət növüdür. Dramaturgiyanın, aktyor ifasının, rəssamlığın, müsiqinin və bir sıra başqa sənətlərin vəhdətidir. Amma buna baxmayaraq, film əsl səlahiyyətli müəllifi rejissordur və sadaladığımız sənətlərin vəhdətinə də diriçorluq edən məhz rejissordur.

Dramaturji materialının təsirindən başlamış, rəssam işinə, müsiqiye, aktyor ifasına qədər, filmin bütün tərkib hissələri istər-istəməz rejissor iradəsinə tabe olur. Rejissor fikrinin açılmasına xidmət eləyir, ən məşhur ədəbi əsərlər ekranlaşdırıldıqda belə filmin uğuru da, uğursuzluğu da rejissorun adı ilə bağlanır. “Sakit don” filmini biz Gerasimovun, “Hamlet”i və “Kral Lir”i Kozinsevin filmləri kimi tanıyırıq. Odur ki, hər yaranan yeni müsiqili film danılmaz məziyyətləri və kəm-kəsiri ilə bir yerdə təkcə onu yaranadı rejissorun deyil, həm də bəstəkarın adı ilə bağlıdır. Ancaq kinorejissorun ürəyində, beynində hazır olan əsər ləntə köçürürlənə qədər qabaqcadan nəzərdə tutulan və tutulmayan neçə-neçə maneələrlə qarşılaşır. Bəlkədə rejissorluq məharəti elə bu maneələri dəf etmək sənətidir. Yağlılı havada gün gözləyirsən, günəşli havada yağış yağıdırırsan. Qışda çımrılık ləntə almali olursan, yaxda şaxtanı,

ayazı. Ürəyində tutduguna yaxınlaşdıqca sənətin ali məqsədlərinə yaxınlaşırsan.

Tək-tək istisnaları nəzərə almasaq kinonun ömrü o qədər uzun olmur. Başqa sözlə deşək, kino daha çox çəkildiyi dövrə güvənləməli, zamanasınə bel bağlamalıdır. Əgər sənin əsərin müasirlərini maraqlandırmadısa, milyonlarla tamaşaçının ürəyindən xəbər vermədiş onun sabahına ümid bağlamaq sadəlövlükdür.

Musiqli filmlər bizim müasirləri düşündürən, onların ürəyindən xəbər verən janırdır. Mənçə, məhz buna görə də bu janrıda çəkilən filmin müəllifləri öz əsərlərinin gələcəyinə ümidi baxa bilərlər.

“Musiqli film janının bu günü və sabahı” seminar müşavirsinin iştirakçıları öz sənət həmkarlarının iş üslubu ilə tanış olmaqla yanaşı, fikir mübadiləsi edib, gələcək yaradıcılıq axşaları ilə bölüşdülər. Belə görüşlər sözsüz ki, rejissor və bəstəkarlarımızı bu janrıda yeni-yeni əsərlər yaratmağa həvəsləndirdi.

*Tofiq İsmayılov
Əməkdar incəsənat xadimi
“Ədabiyat və İncəsənat” qəzeti,
6 may 1988-ci il*

MAHNILARIMIZI TÜRKİYƏDƏ YAYAN İCLAL AKKAPLAN

Hələ üstəlik ata-babasından eşitdiyi, Qafqazı alt-üst edən məşhur 1893-cü il hərbindən də söz açdı. O zaman Qarabağdan köç edən ailənin nəvəsi olduğunu da biləndən sonra nədən məhz Azərbaycan musiqisini bu qədər çox sevdiyini anladım.

Altı illik İstanbul həyatimdə çox sənətkarlarla, müğənnilərlə tanış olmuşam. Amma xatirimdə dərin iz qoyanlardan biri tanınmış müğənni İclal Akkaplandır.

...Novruz bayramı münasibəti ilə “Muğam gecəsi” konsertidə, böyük bəstəkar Camal Rəşid Reyin adına olan konsert salonunda bir müğənni diqqətimi çəkdər. Tanışlıq zamanı İclal Akkaplanın ilk sözü “Xalqımıza iyirmi beş ildir ki, azəri mahnılarını sevdirmək üçün əlimdən gələni etdim və edirəm”-oldu.

Düzünü desəm, o an bu sözlərə elə çox da əhəmiyyət vermədim. Sonralar mən İclal Akkaplanı televizorda gördüm, radioda səsini dinlədim. Müğənni xarici və daxili söhnə mədəniyyəti ilə ifa etdiyi hər mahnıni olduqca təbii və canlı hissələrlə yaşıyır, diniyicisina sevdirə bilir. Türkiyədə Azərbaycan və Kərkük mahnılarının ən başarılı ifaçısı olan Akkaplanın bu ölkələrin mahnılarından ibarət çox zəngin bir repertuarı var. Azərbaycan mahnılarıyla tez-tez televiziya proqramlarına çıxan müğənni “Azəri mahnılarını çox sevirəm və hər kəsin də sevməsini istəyirəm”- deyir.

Onu Azərbaycan oxucularına tanıtmak qərarına gəldiyim-də ağlıma gələn ilk sual bu oldu: görəsən niyə məhz Azərbaycan musiqisi?

Bu məqsədlə onunla görüşüb söhbətləşdik. Sənətkar ömrü həmişə gərgin axşalar, yaddaş sahnamasında əks olunan hadisələr, dəyərli anlar, məqamlarla zəngin olur. O rəngarəng, zəngin yaşantılar içərisində ömür də kamilləşir, seçilir və sevi-

lir. Və hər kəsin də sənət aləminə bir gəlişi olur. Görəsən, İclal Akkaplan öz sənət yolunu necə seçib, necə tapıb?

Musiqi həyatına ilk addımını 1972-ci ildə atmış olan İclal əsasən oxuduğu Azərbaycan mahnıları ilə çox qısa bir zamanda musiqi sevərlərinin sevgi və təqdirini qazanmışdır.

Türk folklor qrupu ilə Fransada keçirilən Dünya folklor festivalında birinci mükafatı alan müğənni istər Türkiyədə, istərsə Avropa ölkələrində verdiyi konsertlərdə musiqi sevərlərin zövqlə dinlədiyi bir xalq musiqisi sənətçisidir. Yetişdiyi ailə də sənətə daha çox meylli olduğunu üçün musiqiyle yanaşı rəsm çəkməyə, keramika və folklor motivli pannolar hazırlamaq istedədina sahib olan Akkaplan bütün həyatı boyu işinə, vəzifəsinə sədəqət və ehtiram bəsləyib, həmişə məsuliyyət hiss edib. O, həyatın hər üzünü-sevincini də, əzab-əziyyətini də, şöhrətini də görüb.

Bu mənali ömrün səhnəməsinə qısaca nəzər salaq... Mardinin Tuhub kəndində dünyaya gəlib. Atası Həsən Mardinin tanınmış ailələrindən olan Hacı Osmanlardandır. Anası Sivaslıdır. Ata və anası orta məktəb müəllimləri olduqlarına görə uzun zaman Mardinin bir çox kəndlərində - Çölli, Tukub, Akras və Akbak kənlərində dərs demişlər. İclal yeddi yaşındaykən valideyinləri Kütahya kəndində işlədiklərinə görə məktəbə də orada gedibdir. Daha sonra İstanbula işə dəvət olunan müəllim ailəsinin dörd övladından birincisi olan İclal orta məktəbi bitirdikdən sonra uzun müddət musiqi ilə rəsm arasında bir seçim aramaqdə çətinlik çəkəməsine baxmayıaraq, İstanbul konservatoriyanın milli musiqi bölümünü seçir. Hər iki sənət sahəsində başarılı olsa da, musiqi ağır gəlir və rəsm ikinci plana keçir.

Konservatoriyanı bitirdikdən sonra Ankara radiosunun çoxsəsli xor qrupuna daxil olmaq üçün imtahanda müvəffəqiyət qazanaraq mezasoprano sənətçisi olaraq qəbul edilir. Bir il Ankara radiosu xorunda işlədikdən sonra 1972-ci ildə xalq musiqisi üzrə solist ünvanını almaq üçün yenidən imtahanaya girir və bu imtahanlardan da uğurla çıxır.

İ.Akkaplan ilk dəfə 1972-ci ildə Ankara radiosu mikrofonlarından artıq bir solist olaraq Türkiyəyə səsini duyurdu. Üç il Ankara radisounda işləyən müğənni 1975-ci ildə İstanbul'a köçür və günümüzdəki İstanbul radisouna Türk xalq mahnılarının ifaçısı olaraq davam etməkdədir.

İstanbul konservatoriyanın xalq musiqisi fakultəsi məzunu olan müğənni bacısı Neclanın da, rəssamlı fakultəsi məzunu qardaşı Orxanın da həyatlarını incəsənətə bağlamalarının səbəbi bəlkə də bacılarının müğənni olmasıdır.

İclalın boş vaxtlarında rəssam qardaşının keramika və ya rəsm işləri ilə məşğıl olduğunu görmək olar. İclal hazırladığı bu işləri (vaza, külqabı, şəkil çərçivəsi və s.) dostları və yaxınlarına kiçik hədiyyələr olaraq bağışlayır.

Dövlət məmənu statusunda işlədiyinə görə İclal xanım yalnız TRT-də çalışan, xalq mahnılarını ifa edən müğənnilərlə birlikdə buraxılmış bir neçə kaseti heyranlarına təqdim etməyə imkan tapmışdır. Artıq iki ildir ki, İclal xanım sərbəst proqramlar düzəltməyə çalışır. Düzünü desək, buguna qədər kaset, film və səhnədə oynamağı düşünümmədiyini söyleye bilərik.

-Düzünü desəm, - İclal xanım bu an içində illər boyu saxladığı bir sırrı açmış kimi söylədi, -- olayları kənddə baş verən bol-bol folklor şərqləri ilə süslənmiş bir film olarsa, çəkilmək istərdim.

-İnşaallah, hər şey irəlidədir, bu arzularınız da həyata keçir - deyə onu ovundurdum.

Bütün səhbətimiz boyu hissələ, həyəcanla, bir az da Azərbaycan mahnılarından şövqlə kupletlər oxuyan İclalın üzünün cizgilərində bir qayğı, həyəcan duyulurdu.

-Oxuduğum bütün mahnıların mənim sənət taleyimdə öz yeri var. Onları övladım kimi sevirəm. Adlarımı çəksəm, uzun bir siyahı əmələ gələr. Özümün çox xoşladığım iki mahnı var: "Azərbaycan qızıym" və "Evleri köndələn yar". Hər bir

müğənninin öz ifası, öz sənət məktəbi olmalıdır. Yamsılamaq, təqlid etmək, məncə, oğurluqdur.

İ.Akkaplan sənətinə olan məhəbbətini, bu peşəyə məxsus incə, vacib cizgiləri mənimlə belə bələdliydi:

— Mahnını öyrənməzdən qabaq əvvəlcə sözlərinin mənasını anlamağa çalışıram. Sözlərin şərqidən nə istədiyini öyrəni-rəm. Şərqiçi nəcib, səmimi olmalıdır. Bu günə qədər hər yeni şərqiimə bu ənənəyə sadıq qalaraq yanaşmışam. Oxuduğum şərqişərin bayənlildiyini, sevildiyini görünce özümü dünyanın bəxtəvəri sanıram.

Akkaplan danişdiqca özünü oxuduğu mahnilarda hiss etdiyini duyurdum. Tamaşaçı marağının, istəyinin müğənni üçün ən böyük mükafat olduğunu başa düşürdüm.

İclaldan Azərbaycan mahniları oxumaq marağının haradan gəldiyini soruştum.

-İclal Akkaplanın qanında azərilik var da, ondan – deyə cavab verdi.

-Necə? – deyə gözlərimi sual dolu bərəltdim...

-Nənəm azəri idi... Atam tərəfindən də azəri olan arkadaşlarımız var. Mən də ailəmizdən gələn bir bağ ilə, uşaqlıqdan duyuğum azəri türklərlə bağlıdım ona. Mən hər bir sənətçinin bəlli bir dalda isim yapmasından yanayım. Mənim də türüm bu – deyə mənə anlatdı. - Bu günədək bir arzu ilə yaşamışam, Mardin kimi mənə doğma olan, sevə-sevə mahnilarını oxuduğum Azərbaycanı görüm. Azəri qardaşlarımızın qarşısında konsert verim.

25 il Azərbaycan mahnilarını Türkiyəyə tanıtdıran İ. Akkaplan indi də türk radio və televiziyalarında kərkük mahnilarını oxuyan tək qadın sənətçi olaraq tanınır. Müğənni bacısı Neca-la Akkaplan kimi oxuduqları Azərbaycan mahniları ilə şöhrət qazanan İclal xanım artıq repertuarında Kərkük mahnilarına daha geniş yer verir. Söhbətimizdə bunun səbəbini soruştum, cavabı belə oldu:

- Qısa bir zamana qədər azəri türklərini oxuyan bir neçə sənətçidən biri idim. Amma son zamanlarda hər kəsin azəri türklərinin üstüna çox fazla düşməsi məni bundan bir az uzaqlaşdırıldı. Artıq azəri türklərinin havasını verən də, verməyən də bir həvəs uğruna söyləməyə başladı. Bu səbəblə daha dəyişik bir türkű ilə uğraşmaya qərar verdim.

İstanbul radiosu türk xalq musiqisi mahnilarının ifaçısı İ. Akkaplanın həyatında Aşıq Veysəlin, saz sənətçiləri Mehmet Erenlərin və Mustafa Özgülün böyük bir yeri var.

Erenlər və Özgülün məsləhəti ilə müğənni imtahanlara girmiş məşhur ozan Aşıq Veysəlin "Dost, dost deyə xəyalına gəldiyim" mahnisini oxumuş və solist olmaq hüququnu qazanmışdır.

Kənd-kənd, qəsəbə-qəsəbə gəzib, xalq içərisində unudulmuş mahniları toplayıb onları notlaşdırın sənətçi bu günə qədər TRT repertuarına on iki xalq mahnisi qazandırmışdır. Son zamanlar Türkiyədə çox populyar olan "Əsgər türküsü" də Akkaplanın bu tip çalışmalarındandır. Ayrı-ayrı illərdə xalq mahnilarının populyarlaşması üçün xidmətlərinə görə müğənni bir çox mükafatlar da almışdır.

İ. Akkaplan yaşadığı ictimai ortamda gərəkli adam kimi yetişib-püxtələşib, xalqın sevgisini qazanıb, üstəlik cəmiyyət üçün bir övlad da yetişdirib. Bu məşhur sənətçinin 18 yaşında Kərəm adlı oğlu Kipr Universitetində oxuyur. İ. Akkaplanın dediklərindən:

-Atam istərdi ki, övladları oxuyub bir sənət sahibi olsunlar, özlərini dolandırınsınlar. Odur ki, övladlarını da özü kimi zəhmətkeş, işgüzar böyüdürdü. Mardin deyincə ağlıma gələn ilk şey köy uşaqları ilə oynadığım oyunlar və köy yaşıntıları olur. Atam öz əlləri ilə yetişdirdiyi qarızı tağdan qoparıb süfrəyə getirirdi. Yemək əsnasında cırçırımların oxuması, göy üzünün pırıl-pırıl parıldaması, tərtəmiz bir dağ havası, bostanda atama etdiyim yardımalar bir xəyal kimi gəlib

keçir. Ailəcə doğuldugum yerdən ayrı olduğumuz halda heç bir zaman özümü Mardindən kənarda olan biri kimi görmədim...

İclal xanım Mardində yaşadığı məhəlləni, evlərini elə təsvir etdi ki, sanki o yerləri mən də gördüm. Böyüdüyü o həyat günü bu günədək gözlerinin qabağından getmir. Evlərinin quruluşu, içinin döşəməsi, avadanlığı, daşlı həyətləri, qonum-qonşuda zəngin mülkləri olan bəylərin, xanımların adalarınınadək unutmamışdır. Həلا üstəlik ata-babasından eşitdiyi, Qafqazı alt-üst edən maşhur 1893-cü il hərbindən də söz açdı. O zaman Qarabağdan köç edən ailənin navəsi olduğunu da biləndən sonra nədən məhz Azərbaycan musiqisini bu qədər çox sevdiyini anladım.

Bilirsiniz, bir insan (mən bunu ən çox sənət adamlarına şamil edirəm) bütün həyatını bir söhbətdə nə yada sala, nə də danışa bilər. Odur ki, İclal xanıma qəribə də olsa belə bir sual verdim:

- Siz heç yuxu görürsünüz mü? – O, sual dolu gözlərini mənən dikdi, dodaqlarına təbəssüm gəldi. – Məsələn, mən hər gecə Bakını, sənət müəllimlərimi, peşəmələ bağlı yuxular görürəm, özü də qəribədir, hər gecə yuxumda film çekirəm – dedim.

- Mən də yalan olmasın, iyirmi ildir eyni bir röyanı görürəm – İclal xanım gülümseyərək sözünə davam etdi. – Özü də rəngli görürəm... Görürəm ki, yalnız adını eşitdiyim Qarabağdayam. Sevə-sevə mahnlarını oxuduğum Azərbaycan-dayam. Ürəyim quş kimi çırpinır. Konsert verirəm. Azəri, türk xalq şərqişlərini oxuyoram. Azəri qardaşlarım məni döñə-döñə səhnəyə çağırırlar...

Bəli, bu sözləri 25 ilə yaxın türk dinləyicilərinə Azərbaycan musiqisini sevdirən, bu musiqinin ecazkarlığına heyran qalan İ.Akkaplan deyir. O İclal xanım ki, onun dinləyicinin ürəyində yaratdığı sevginin kökü musiqi ilə, mahnı ilə, söz və musiqinin vəhdəti, yeniləşməsi ilə bağlıdır. O İclal xanım ki, adı çəkiləndə istər-istəməz dodağımız qaçıır, könlümüz sevinir.

Bu xoş təbəssümlərin içində işıqlı, maraqlı bir ana obrazının nuranı baxışlarını görürük.

Bu vaxt gözlənilmədən İclal xanım bir Azərbaycan mahnısının həzin notlarını öz səsinin yanğısına qataraq oxumağa başladı. Və qulaqlarında maşhur Azərbaycan mahnısının sədaları səsləndi:

*Yazıq o şəxsə ki, qaraqabaqdır, -
Nə gözəl yaraşır insana gülmək!...*

*Tofiq İsmayılov
professor
“Ədəbiyyat qəzeti”
1 sentyabr 2000-ci il*

CIRPINAN ÜRƏK

Alim Qasımov ister Azərbaycanda, istərsə də dünya mətbuatında haqqında ən çox yazılan muğam sənətkarlarınınadır. Bu özünəməxsus ifa üslubu olan nəhəng sənətkarın həyat və fəaliyyəti, ayrı-ayrı konsertləri barədə Türk oxucuları da müxtəlif məqalə və tədqiqat yazıları oxuyub, ifasını dinləyib, yaradıcılığına dərindən bələd olmuşlar. Bu vəziyyət böyük sənətkar haqqında yeni söz deməyi çatınləşdirir. Təkrardan qaćmaq üçün mən, əsasən, onun 21 mart 2002-ci il tarixində Novruz Bayramı gecəsi Türkiyəni fəth edən, Alim və Fərqanə duetindən-muğam konsertində danışacağam.

Səmimiyyətlə etiraf etmək istəyirəm ki, mən indi olduqca dərin həyəcan keçirirəm. Bu həyəcanı doğurdan fərəh hissidi: mən bu möhtəşəm tamaşadan sonra əziz dostum və hörmətli qonağımız, böyük muğam ustası, YUNESKO-nun İMC, ümumittifaq musiqi mükafatı laureati, Alim Qasımovu və həyatını İstanbul musiqi xadimləri adından, İstanbul Böyük

Şəhər Bələdiyyəsi Kültür işləri dairə başkanlığı adından, İstanbulda yaşayan azərbaycanlılar, orada oxuyan tələbələr, çalışan iş adamları adından şəxsən öz adımdan salamlayır və təşəkkür edirəm.

Yaddan çıxmayan daha bir gün - 21 mart 2002, Novruz gecəsi və muğam gecəsi.

Alim Qasimovun yaradıcılığı çoxdan könülləri fəth etmişdir.

Bu konsertdə İstanbul musiqisevərlərinin böyük sənətkarı dərin məhəbbətlə sevdiklərinin şahidi oldum. Muğam musiqisiylə sehrlənmiş adamların Alimi və Fərqiənəni necə alqışlaşdırıqlarını təsvir etməyə çətinlik çəkirəm.

Onların bu böyük müvəffəqiyətlərinin sırrını ifalarındaki güclü dramatizmədə görürəm. İstər özünü, istər qızı Fərqiənənin oxuması, istər tarın, istər kamançanın, istər balaban və ya klarnetin, istər nağaranın ifası, istərsə də Alimin və ya Fərqiənənin əlindəki dəflərində səsləndirdiyi melodiyalardakı ehtirasların çarpışması. Həyati konfiliqtler, yüksək emosiyalılıq dinləyicini gərgin vəziyyətdə saxlayır. İstər böyük, istər kiçik həcmli parçalar olsun, artıq və ya çatışmayan musiqi ifasına rast gəlməzsən. Konsertdə özü və Fərqiənə hissini və şüurunu eyni dərəcə qüvvətli təsir göstərir. Çünkü onlarda ağılla emosiya, beyninə ürək qırılmaz vəhdət təşkil edir. Bu vəhdəti yaratmaq az-az sənətkarlara nəsib olur. Konsertdə ifa edilən musiqi toparlaması tamaşaçını axıradək gərgin saxlayan yüksək sənət əsəridir.

Alim və Fərqiənə dueti Türkiyədə Azərbaycan muğam ifaçılıq məktəbinin nüfuzunun daha da artmasına kömək etdi.

Alim böyük olduğu qədər də sadədir. Səmimi adamdır. Mənçə, böyük muğam ustadımız Alim haqqında elmi monoqrafiyalar, kitablar yazmaq vaxtı gəlib çatmışdır. Alimin ifa tərzi Azərbaycan muğam musiqi məktəbinin tarixində ən parlaq səhifələrindən biridir. Muğam musiqimizin tarixində elə sənətkarlar vardır ki, onların adını böyük iftixar hissi ilə, qürurla

çəkirik. Məgər vokal sənətimizin ən böyük nümayəndələrini – Cabbar Qaryağdı oğlunu, gözəl səsler baxçamızın şəh Bülbülünü, məşhur xanəndələrimiz Seyid Şuşinskini, Zülfi Adıgözəlovu, Azərbaycan muğamçılarının böyük bir nəslini yetişdirən Xan Şuşinskini, Əlibaba Məmmədovu, Əbülfət Əliyevi, İslam Abdullayevi unutmaq olarmı? Şübhəsiz ki, yox! Bu məşhur və unudulmaz sənətkarla birlikdə günümüzün usta muğam xanəndəsi Alim Qasimovun da adı iftixarla çəkirəm.

Muğam ustalarının arasında nə qədər texniki, professional ifa müxtəlifliyi, rəngarəngliyi vardır. Bu müxtəliflik eyni zamanda dövrün tələbi ilə bağlı olan bir məsələdir.

Doğrusu, mən, muğam haqqında fikir deməyə çətinlik çəkirəm, çünki musiqinin bu nadir və özünəməxsus janrına layiq söz söyləmək hər kəs üçün asan deyil. Ancaq onu deyə bilərəm ki, klassik musiqimizin elə bir sahəsi yoxdur ki, muğamlarımızın orada rolu olmasın,

Alim və Fərqiənənin muğam gecəsi Azərbaycan xalq folkloru, xalq mahni və muğamlarının vəhdəti idi. Şərqi xalqlarının demək olar ki, hamisində muğamları var. Məsələn, Azərbaycan muğamlarından əlavə mən, ərəb xalqının muğamlarını, İran dəsgahlarını, Türk muğamlarını, uyğur, tatar, özbək, türkmən xalqlarının muğamlarını da az-çox dinləmişəm. Qısaca olaraq onu deyə bilərəm ki, şərqi xalqları arasında ümumi və oxşar cəhətlər nə qədər çox olsa da yənə onların muğamlarında hər xalqın yalnız özünəxəs olan incəliklər və xüsusiyyətlər dəha çoxdu. Bu fərqlərin özünəməxsusluğunu ifası xüsusiyyətlər dəha çoxdu. Bu ifada, mənçə, iki mühüm amil vacibdir: öz musiqi folklorunu dərindən bilmək və sevmək, çağdaş musiqi səviyyəsinə ucalmaq.

Mənçə, bu iki cənətin vəhdəti Alim sənətinin arzu olunan məqsədə yetməsi üçün yegana yol olmuşdur.

Məsələ bundadır ki, bir xalqın musiqisinin təkcə özünün deyil, digər xalqların da mənəvi sərvətinə çevrilməsi üçün onun məhz professional səviyyədə işlənməsi-ifası və zamanın etik-

Tofiq İsmayılov: kino və həyat

estetik tələbləri ilə səsləşməsi vacibdir. Ona görə də belə hesab edirəm ki, Alimin “muğam teatr”ının yaranması məhz bu səbəblə daha doğrusu, zərurətlə bağlıdır.

Biz, Azərbaycan sənətkarları fəxr etməliyik ki, Azərbaycan muğamları, Alim və Fərqanənin “muğam teatrosu” sayəsində indi dünyanın böyük salonlarında tez-tez səslənir. Bu o deməkdir ki, xalq musiqi sərvətimizin yüksək səviyyəli professional ifaçılıq vəhdətinə nail ola bilmışik. Bu həm də o deməkdir ki, Alim bu yolla zəngin musiqi folklorumuzu milli çərçivədə qapanıb qalmaq təhlükəsindən xilas edə bilib.

Alim Azərbaycan miniatürlərinə baxaraq sohnə düzəni tərtib etmişdir. Özü də “muğam teatrı”nın oyunçularını döşədiyi xalçalar üzərində düzdüyü mütəkkələrdə əyləşdirmişdir. Sağında tar, solunda kamança, arxa sıradə isə balaban, klarinet və nağara ifaçılarını əyləşdirmişdir. İkinci sıradə olanları tamaşaçının daha aydın görməsi üçün yüksək bir yerdə oturdur.

“Muğam teatrı”nın 6 “iştirakçısı” var. İki xanəndə, bir tar, bir kamança bir balaban, klarinet və üç nağara. Tam ortada Alimin özü, sonra qızı Fərqanə, çox vaxt hər ikisi əllərində dəf-lərlə oturlurlar. Tar kamança ilə klarinet dəflə ölüşür. Alim isə Fərqanə ilə deyişir: Füzulidən, Nizamidən, Yunus İmrədən, Vaqifdən, Xəyyamdan və Vahiddən ürkəkləri fəth edən, bülbülləri şövqə gətirən misralar Alim sənətinin süzgəcindən keçərək zəncir kimi bir-birinə düzülür. Eşqi üçün yanmış aşıqlar gözlər qarşısında canlanır. Alim muğamımızın yarı canı olan sözə nəvazışlı yanaşır, qəlbləri fəth edir, onun seçdiyi qəzəllər ürkəklərə zəm-zəm suyu kimi yayılır. Alimin ifa etdiyi “Sarı gəlin”i bu günə qədər oxunan heç bir “Sarı gəlin”ə bənzəmədi.

Alim “Sarı gəlin” mahnisından şüurlu surətdə istifadə etmiş, öz ifaçılığının sadəliyini və əzəmətini xalqın yaradıcılıq hünərlərindən ilham alaraq yaratmışdır. Alimin “muğam teatrı” tamamilə yeni və sərf muğamdan doğan bir sənət əsəridir.

Məndən sorsalar ki, Alim Qasımovun dinişəyicilər arasında populyar olmasının səbəbi nədir? Deyərdim ki, əvvəla,

Alim oxumaq xatırına muğam söyləmir, onun ifasında dərin mənə, məntiq var. Azərbaycan muğamına, qəzəllərinə, torpağımıza hədsiz bağlılıq var. Onun səsində həzin musiqi laylastı, zərif ürək döyüntüsü var. Şerin hər misrasını, hər kəlməni sərrast, aydın dilə götürir.

Mən, belə hesab edirəm ki, muğamda, şerlə musiqinin xəmri bir anda yoğrulmuşdur. Deyərdim ki, əsl musiqi gözəl bir şeri xatırladır, gözəl şer isə incə bir musiqiyə bənzəyir. Əsl şeirlə musiqi arasında eşq ehtirası var, möhkəm bir bağlılıq var, ülviyəyt var. Alimin ifası xəyalları coşdurur, fikirlər qanad verən ən yüksək duygularla insan qəlbini fəth edən möcüzədir.

Alim muğamlarımıza teatr libası geyindirir, bir sözla, böyük muğam aləminə teatr mühiti, teatr libası çox uyğun gəlir. Belə bir libas öz gözəlliyi, öz incəliyi, ahəngi, təravəti, ritmik və artistlik xüsusiyyəti ilə dünya xalqlarının mənəvi xəzinəsinə, mənçə, daha tez yol tata bilər. Alim bu çatın, mürəkkəb yolu seçmiş və böyük arzusuna yetmək üçün yola çıxmışdır. Alim, Şərqi xalqlarının bu qədim musiqi abidəsilə hər xalqın öz ölkəsinin hüdүd daxilində hərlənib kənarə çıxıa bilməz-nəzəriyyəsi ehkəmini dağıtmışdır.

Beləliklə, XX əsrin ikinci yarısı muğam ifaçıları-xanəndələri ilə Alimin “muğam teatrı” ifaçılarının sənətkarlığını müqayisə etmiş olsaq, böyük bir inkişaf fərqinə rast gəlmış olarıq

Mən, Alimi “muğam teatrı”nın dramaturqu adlandıram.

Alim Qasımov dedikdə gözlərimiz qarşısında tekce bir muğam usta, böyük bir sənətkar deyil, cyni zamanda həssas və qayğılaş bir ata, bir müəllim canlanır. Alim xoşbəxt atadır. Onun istedadlı tələbəsi doğmaca qızıdır.

Fərqanənin yaradıcılığı barədə ayrıca danışmaq istəyirəm. Fərqanə klassik miniatür rəssamlarımızın tablolarından enmiş bir mahni pərisidir. Oxuması, oturuşu, duruşu kimi, geyimi də dəqiq düşünlüb. Tara, kamançaya əlindəki qaballa ritm tutması, bu personajlarla deyişməsi, yarıması bəmə emməsi, zilə qalxması tamaşaçını heyrətə salır. Mənca, Fərqanənin adı, onun

dərin mənəni və ehtiraslı, məlahətli səsiylə birlikdə muğam dün-yasının ən ucqar güşələrində yayılacaqdır. Fərqañə muğam sə-nətinə öz malahətli ifası ilə daha dərin məna və gözəllik gətirə bilir. Məlahətli səs, böyük diapazon, bədii diksiya xanəndə ya-radıcılığının əlamətdar xüsusiyyətidir. Fərqañədə bunların ha-misi var. Fərqanə da Alim kimi yorulmadan oxumağı sevir. Bu incini qoruyub saxlamağı bacarmalıyıq. Effektsiz, tüstüsüz, işıqsız, rəqssiz və fonoqramasız, səhnənin ortasında əyləşib orkestr ilə canlı olaraq səs-səsə verərək deyişən müğənninin seyrçini valeh etməyininsəbəbini sənətinin böyüklüyündə, səhəndəki gözəllikdə görmək lazımdır. Onun səhəndəki sə-mimiyyyəti, sadəlik və təbiiliyi, bir sözə səhnə mədəniyyəti ta-maşaçılara böyük təsir bağışlaya bilməsdir.

Alim və Fərqanə-bu iki sənətkar öz estetik prinsiplərinə və həqiqi milli sənət yaratmaq səylərinə görə bir-birlərinə çox oxşayırlar. Oxumaqlarının aydınlığı və sadəliyi, xəlqiliyi, ifadə formalarının gözəlliyi hər iki müğənninin yaradıcılığına eyni dərəcədə xasdır. Alimin rəhbərliyi ilə düzənlənən "muğam teatri" incəsənətimiz tarixində görkəmli hadisə kimiqeyd olun-mağə layiqdir.

Alim xalq sənətkarlığı ilə vokal sənətkarlığını birləşdirib bir vəhdət halına gətirmiş və ürkəkləri fəth edən bir "muğam teatri" yanında bilməsdir. "Xalq sənəti yaradıcılığı çeşmə-sindən su, içmiş sənətkar xalq durduqca yaşayacaqdır."- gör-kəmli sənətkar, müəllimim professor Adil İskəndərovun dediyi bu sözləri Alim və onun "muğam teatri"na aid etmək olar.

"Muğam teatri"na gələn minlərlə türk tamaşaçısı yaradıcı kollektivin çıxışlarını böyük rəğbətlə qarşıladı.

"Muğam teatri"nın konserti İstanbullu sənətçilər və müsiqişünaslar tərəfindən də çox bəyənilmişdir. İstanbul Büyü Şəhər Bələdiyyəsi Kültür işləri dairə başkanı Şenol Dəmirözün həmin gecə "muğam teatri" iştirakçılarının şərəfinə verdiyi şam ziyaflığında çağdaş qazax şairi Muxtar Şahanov, professor Tur-an Yazqan və başqları "muğam teatri"nın sənətin yüksək qiy-

mətləndirmişdilər. Şenol Dəmir öz çıxışında Alim və Fərqa-nənin böyük sənəti haqqında belə dedi: "Alimin muğam teatr-su" ürkəkləri fəth edir. Bu teatro muğam musiqi aləmində mənçə bir yenilikdir. Bu teatronun böyük gələcəyi olduğunu söyləmək istərdim. Teatrin bütün aktyorları rollarını professional dərəcədə ifa edən sənətkar-musiqicilərdir. O ki qaldı Fərqanəyə, onun çox böyük gələcəyi var. Mənçə, Azərbaycan onu qoruyub əzməməlidir. Onun, dünyanın böyük konservatoriyası adlanan La Skalada musiqi təhsili almasına çalışmalıdır. O, gələcəyin böyük bir müğənnisi olacaqdır. Azərbaycanda daimi bir "muğam teatrosu"nun olması musiqi dünyası üçün çox maraqlı olacağını düşünürəm.

Bu konserti kameralaya çəkmək üçün İstanbulda "Cinealliance" şirkətinin sahibi Əliağa Məmmədovun İstanbul Büyü Şəhər Bələdiyyəsi Kültür işləri dairə başkanı Şenol Dəmirözə göndərdiyi faksdan bir cümlə ilə səhəbatimə son vermək istəyirəm..." "Bu konsertdə iştirak edən hər bir seyrçinin nə qədər dərin hissələr keçirdiyini və bu işin təşkilatçılarına minnətdar olduqları hər kəsin üzündən oxunurdu".

Tofiq İsmayılov

Memar Sinan Universiteti

"Sinema-TV" bölümünün professoru, rejissor.

"Ədəbiyyat və İncəsənət" qəzeti, 2002.

QIRĞIZ KİNO SƏNƏTİNDƏ ÇİNGİZ AYTMATOV MƏRHƏLƏSİ

Türk xalqları kino sənətinin ən gənc nümayəndəsi (Qırğız bədii kino sənətinin tarixi 1955-ci ildən "Səltənat" filmi ilə başlanır). Qırğız kino sənəti faktiki olaraq dünya ədəbiyyatında xüsusi fenomenal bədii hadisə sayılan Ç. Aytmatov yaradıcılığı üzərində yeni, müstəqil mərhələ yaşayır. Bu mənəvi-əxlaqi axtarışlar mərhələsidir. Onun əsasında mif və reallıq, əfsanə və tarix, kosmos və müasirlik aləmində yaşayan insanın mənəvi fəlsəfi dərki dayanır. Qeyd etdi ki, ümumsoviet kinosunda, o cümlədən türk xalqları kino sənətində təkamülün üçüncü mərhələsi 60-ci illər nəşri bədii zəminində formalasdı. Buna hər şeydən öncə bu nəsrin poetik özəlliyi imkan verirdi. 60-ci illər nəsində ssenariyə xas bir dəqiqlik, dramaturgiya üçün səciyyəvi olan dialoq strukturu, poetikada bədii detaldan istifadə mədəniyyəti xarakterik idi. Ümumiləşdirib desək, bu nəşr göründülü nəşr idi.

Bələ bir mürəkkəb ideya-fəlsəfi struktura malik nəşrin kino dilində çevriləməsi çətin, fəqət maraqlı və zəruri bir proses idi. 60-ci illərin poetika baxımından mənəvi-əxlaqi axtarışlar təməyülli nəşrinin kino sənətində coxçəhətli təmsili rus nəsində V. Şukşinin, qırğız nəsində Ç. Aytmatovun, gürcü nəsində N.Dumbadzenin, Azərbaycan nəsində İ. Hüseynovun, Elçinin, Anarın, İ. Məlikzadənin adları ilə bağlı olmuşdur. Maraqlıdır ki, V. Şukşin həm də öz filmlərinin rejissoru və aktyoru idi. Anar təkcə ssenarist deyil, həm də rejissor kimi fəaliyyət göstərdi.

Ç. Aytmatov isə Qırğızistan Kinematoqrafiyasının rəhbəri oldu. Ç. Aytmatov 70-ci illərin sonlarında qırğız kino sənətinin xarakterinin və onun millilik və ümumibəşəriliyin dialektikasına əsaslanan inkişaf yolunu səciyyələndirərək yazdı:

"İndi biz əminliklə bələ deyə bilərik: bizim bədii kinematoqraf estetik bir hadisə olaraq formalşmışdır... Ən yaxşı

milli incəsənət əsərləri bir qayda olaraq, özündə ümumibəşəriliyin idealları əks etdirir. Bəziləri milliliyi hər şeydən əvvəl patriarchal mənada başa düşürlər... biz cəmiyyətin böyük tarixi hərəkətləri epoxasında yaşayıraq: həm psixoloji, həm mədəni, həm məişət, həm də özünüdürk baxımından ciddi dəyişikliklərə məruz qalır".

1961-ci ildə ilk dəfə Moskva kinorejissor A.Saxarov Ç.Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim" povestini "Aşırım" adı ilə ekranaşdırır. Lakin film o qədər də uğurlu alınmır, Ç.Aytmatov nəşri ənənəvi ekranaşma metodlarına düz gəlmirdi. 1963-cü ildə ssenarist İ.Olsanski "Köşək gözü" povestini işləyir, rejissor L.Şepitko onu "Зной" adı ilə ekranaşdırır. Film 1964-cü ildə Karlovi Vari beynəlxalq festivalında Quran-pri mükafatına layiq görülür. Film 1965-ci ildə Frankfurt na Maynda yenidən Quran-priyə layiq görülür.

Qırğız kinoşunasları yazır: "Qırğız kino prosesini səciyyələndirən üç amil qeyd edə bilərik: Ç. Aytmatovun nəşri zamanında kinodramaturgiyanın yaranması; qırğız sənədlə kinosunun bədii kinematoqrafa təsiri; qırğız kino sənətkarlarının xalq yaradıcılığına müraciəti".

1962-ci ildə ilk təsis qurultayında Ç.Aytmatov Qırğızistan Kinematoqraflar İttifaqının birinci katibi seçilir və bütün yaradıcılığını kino sənəti ilə bağlayır. 1965-ci ildə "Qırğızfilm" Ç.Aytmatov və B.Dobrodeyevin ssenarisi üzrə ədibin eyniadlı povesti əsasında "İlk müəllim" filmini çəkir. Filmin rejissoru A. Mixalkov Konçalovski idir. Ç.Aytmatovun filmləri qırğız kinematoqraflarına maraqlı nümunə rolü oynayır. Moskva kino məktəbini, VQİK-in yetirməsi gənc kinorejissor Melis Ubukeev məşhur 1916-ci il xalq üsyənində bəhs edən "Çətin keçid" filmini yaradır. Tədqiqatçı kinoşunaslar bu filmi belə qiymətləndirirlər:

"Çətin keçid" tarixi proseslər haqqında itkilərin zəruriliyi barəsində, xalqın yaradıcı qüdrətinin perspektivinə dərin inam haqqında xəlqi və milli təsəvvürə ifadə edən fildir. Burada

ümid və inam öz təsdiqini tapır; xalq faciəsinin dərin optimizmi bu gündən baxış kimi mənalandırılır. Və əksinə, tarixdən baxış müasirliyin özündə ehtiva etdiyi dəyərlərin dərindən dərki üçün lazım idi” Bu ilərdə qırğız kino sənətinin təkamülündə rol oynamış daha iki filmi qeyd etmək lazımdır.

1968-ci ildə “Qırğızfilm” və “Qazaxfilm”in birgə istehsalı olan “Karaş aşırımında atəş” filmi ekranlara çıxır. Filmin ssenari müəllifi (A. Qarazi ilə birlikdə) və rejissoru B.Şəmşiyev idi. Ssenari qazax ədəbiyatının klassiki M. Auezovun povestinin motivləri əsasında yazılmışdı. Təqribən on il sonra 1977-ci ildə rejissor T.Okeyev E.Qropipinlə yazdıqları ssenari əsasında “Ulan” bədii filmini çəkir. Filmdə insan və təbiat problemi sərt bir şəkildə qoyulur. Filmin qəhrəmanı liman rəisi Azat Mayramovun simasında müəlliflər alkaqolizm düşkünülüyünün insan şəxsiyyətini necə mənəvi deformasiyaya uğradığını həmin problem kontekstində açmağa nail olurlar.

Bu filmlərin hər birinin qırğız kino sənətində öz yeri var. Bununla belə etiraf edilməlidir ki, 60-90-cı illərin qırğız kino sənəti daha çox Ç.Aytmatovun nəşri ve respublika kinosunun rəhbəri kimi bu dünya şöhrətli yazıçının fəaliyyəti ilə bağlı olmuşdur. Bu həqiqəti “Ç.Aytmatov qədər kinematoqrafiya ilə bağlı olan müasir yazıçı tapmaq çətindir” deyən qırğız kinoşünasları da etiraf etməkdəirlər. “Qırğızfilm” 1967-ci ildə onun çox çətin fəlsəfi-psixoloji povestini – “Ana tarlası” əsərini ekranlaşdırır. Ssenari müəllifləri Ç.Aytmatov, B.Dobrodeyev, İ.Talankin idi. Filmi rejissor Q.Bazarov çəkmişdi. 1975-ci ildə yazıçının mif və müasirliyin vəhdəti əsasında “Ağ gəmi” povesti rejissor B.Şəmşiyev tərəfindən uğurla ekranlaşdırılır. 1978-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüş filmin ssenari müəllifləri Ç.Aytmatov və B.Şəmşiyev idi.

Ç.Aytmatovun əsərləri əsasında çəkilmiş filmlər qırğız kino sənətində mənəvi əxlaqi axtarışlar mərhələsini formalasdırıdan dəyərli ekran əsərləri idi. Bu filmlərdə insanın mənəvi ləyaqəti, əxlaqi dəyəri insan və təbiət, insan və cəmiyyət, insan

və tarixi keçmiş, milli-mənəvi özünüdərk kimi problemlər kontekstində nəzərdən keçirilir, müasir baxımdan qiymətləndirilir.

Buna əminlik yaratmaq üçün ədibin müxtəlif zamanlarda çəkilmiş “İlk müəllim”, “Bəyaz gəmi” filmlərini müxtəsər nəzərdən keçirmək kifayətdir.

“İlk müəllim” filminin müəllifləri Dyüşenin simasında Orta Asiya çöllərinə məktəb, elm, oxumaq anlayışları götirmiş XIX əsr maarifçilərinin – Abay Kunanbayevin, Çokan Vəlixanovun ənənələrinin yaşadığını göstərməyə çalışmışlar. Lakin bu filmdə zaman da, bir qədər başqadır. Əvvələ onu qeyd edək ki, filmdə Ç.Aytmatovun lirik-psixoloji nəşrinin romantik incəliyindən əsər-əlamət yoxdur. Birdən-bira budyonovka papaqlı, qara şinelli, vətəndaş mühərbişinin yaralı, kontuziyalı qəhrəmanı sərt, soyuq təbiətdə yaşayan həyatı yuxu kimi yaşayan, dini-patriarxal mühitin qaydalarına ləzzət və itaṭla əməl edən bom-boz kütlənin arasına gəlir və həvəslə deyir: “Mən müəlliməm!”. Və bom-boz kütlə heç nə anlamır, necə deyərlər kütlənin heç tükü də tərpanmir. Dyüşen pərt vəziyyətdə bu fikri bir neçə dəfə təkrarladıqdan sonra kütlə ekzotik maraqla gülüməyə başlayır. Bu anda alababat savad görmüş Dyüşen daha bir səhv edir və deyir: “Mən telefon görmüşəm”. Bu söz də öz patriarxal həyatını mürgüləyən kütləyə - Dyüşenin həmyerililərinə heç nə demir, kütlənin gülüşü müəllimi ələ salmaq həddinə çatır. Və birdən Dyüşen üçüncü səhvi edir, hədə-qorxuya keçir, bir-bir adamların yaxasını tutub soruşur; “Sən sovet hakimiyyətinin əleyhinəsan?” Beləliklə də cəbhəçi müəllim kütlə psixologiyası ilə rəftarı bilmədiyindən onunla küt'ə arasında konflikt yaranır. Axi, “sovet hakimiyyəti” anlayışının özü də bayların əsərəti altında qalan, varlı olmaqdan böyük, xoşbəxt heç nə tanımayan, bayla qohumluğu səadət bilən boz kütləyə hələ heç nə demir.

Məktəbə çevirmək istədiyi at tövləsi ilə təkbətək qalannda qoca Kartanbay və arvadı Saykal onu öz yurtlarına dəvət edir. Bu minvalla da müəlliflər sərt təbiətlə, boz kütlə ilə

üzləşən fanatik qəhrəmana, necə deyərlər, bir qədər rəhm edir. Onun üçün işıq ucu qoyurlar.

Dyüşenin başına gələnlərin, onun faciəsinin bir səbəbi də ifrat fanatiki inqilabçı olmasıdır. O, patriarchal mühiti, onun çoxaslıq ənənələrinin daşıyıcısı olan kütləni nəzərə almadan birdən-birə inqilab etmək, zehinlərini dəyişmək istəyir. O, inqilabin fədakar və fanatik qəhrəmanıdır. Zorla topladığı şagirdlərindən biri Lenin haqqında, onun əbədiliyi barədə danışan müəllimlə "Lenin ölä bilərmi?" deyəndə müəllim özündən çıxır. Izahat vermək əvəzinə şagirdi tənbəh edir. Başqa bir epizod, Leninin Dyüşen gecə yarısı yatmış əhalini ayağa qaldırır, nəhəng bir tonqal çatır. Ona elə gəlir ki, belə ağır gündə adamların yatmağa haqqı yoxdur, o bunu qanmazlıq, nadanlıq adlandırır. "Sizi yatmağa qoymaram, inqilab təhlükədədir!" - deyə kədər və qəzəblə bağırır.

Dyüşen 20-ci illərdə ucqarlıarda inqilabı genişləndirməyə gələn sosializm quruculuğunu üç əsas prinsiplərindən biri olan "Mədəni inqilabi" həyata keçirən yarımqıq bir kom-somolçu-ziyalıdır. Lakin onun hərəkətlərində başladığı işə, tutduğu yola, əqidəsinə möhkəm bir inam və sədaqət var. Dyüşen hər şəyə, keçmişə də, gələcəyə də, düşdürüyü mühitin çoxəsirlik adət-ənənələrinə də bir prizmadan – inqilab prizmasından, inqilabin mənafələri baxımından nəzər salır. Bu da hələ varlı bayların böyük nüfuzu, başlıcası isə sərvətə və gücə malik olduğu mühitlə onun arasındaki konfilikti dərinləşdirir. Bir epizoduda xatırlayaq. Qışın, şaxtanın kəsə-kəs vaxtı o, çayın buzlarını sindirib şagirdlərin çaydan keçib məktəbə gələ bilmələri üçün daşlardan yol düzəldir. Müəllimin buzlu suda ayaqyalın işlədiyini görən yeniyetmə Altınay ona ona köməyə gəlir, işlədiyi vaxt buzlu suya yixılır. Dyüşen Altınayı qucağına alıb sudan çıxarıır, papağı ilə on altı yaşlı qızın ayağını qurulayır. Beləliklə də müəlliflər filmə digər əsas qəhrəmanı – Altınayı daxil edirlər. Həmin epizoddan məlum olur ki, Dyüşen və Altınay bir-birilərinə laqeyd deyillər. Rejissor yeniyetmə

gözəlin ayaqlarını silən müəllimin baxışlarından məharətlə istifadə edir. Fəqət film boyu heç yerdə Dyüşen və Altınay münasibətlərini çılpaqlaşdırır. Bu ülvü münasibətləri daxili qata keçirir.

Dyüşen və Altınay xətti filmə tragik və romantik ovqat gətirir. Bu münasibət Dyüşenin vəziyyətini daha da çətinləşdirir. Varlı, fiziki cəhətdən güclü, həm də xalq arasında sərvəti ilə nüfuz qazanmış bayın Altınaya gözü düşür. Bir gün kef məclisində içib qızışmış bay adamları ilə məktəbə gələrək Altınayı zorla aparmaq istəyir. İngilabin cəsur əsgəri, şagirdlərini ata kimi sevən Dyüşen azqınlaşmış dəstəyə müqavimət göstərir, onu ölüncə döyüb zorla qızı aparırlar. Artıq gecdir, bu on altı yaşlı gözəl qudurğan bayın təcavüzünə məruz qalır, növbəti arvadı etmək adı altında bay qızızarlayır.

Filmin ən romantik epizodlarından bir Dyüşenin namusu ləkələnmış şagirdini leysan yağışı altında at belində aula gətirməsidir. Burada insan və təbiət vəhdət təşkil edir. Rejissor yağışdan keçmişin çirkablarını yuyan vasitə kimi istifadə edir. O, füsunkar türk gözəli Altınayı lüt soyunduraraq leysan yağışı altında çaya salır. Operator ustalıqla onun bədəninin gözəlliyyini və iztirablarından, təssüsfdən dolayısi kədərli, fəqət ümid dolu surətini ekranda əbədiləşdirir. Bu səhnədən sonra inanırsan ki, Altınay pak və munisidir. Lakin bu epizodun bütün fəlsəfəsi həmin ana qədərki psixoloji məqamdadır. Fikrimizcə qırğız kino nəzəriyyəçiləri bu məqamı düzgün təhlil etmişlər: "Bu aləmdə yeni insan – Altınay yaranır. Onda sanki heç nəyə lazım olmayan, susqun sərt iqlimdə donub qalan, fəqət ehtirasların qüdrətli gücü ilə partlayıb od saçan, komuzun uzaqdan gələn nəgməsi kimi susmaq bilməyən hissələr doğulur.

Nəhayət, bu qəddar dünyada həqiqətin gözəlliyi doğulur. O, çəşinqılıq labirintlərində asta-asta mübarizə aparır. Qanlı paltardan insanlıq püskürür. Dyüşen əzilmiş və əzab çekmiş Altınayı leysanın altında atın üstündə bayın yurtundan aparır.

Onun varlığında güzəşt bilməyən amansız bir dözlüməzlik qaynayır. O, hönkürən qızı vurmağa belə hazırlıdır: "Səsini kəs, ağlama!" Fəqət... Əli - aşağı düşür, göz yaşları onu vəcdə gətirir... Altınayın əzab və zəriflik ifadə edən sıfəti, cəsarətsiz və tumar həsrətli əli ilə alına toxunur. Gözəliyin qüdrətli nur zolağı qazəbi yarıb keçir". Filmin iibrəti epizodlarından biri də Altınayın doğmaları və yenə də kütlə tərəfindən qəbul edilmədiyi sahnədir. Anası müəllimin at belində gətirdiyi qızını "Nəslə biabır etmişən" – nə qızsan, nə arvad" – deyə rədd edir. Fikrimizcə müəlliflər burada da bir qədər tendensiyaçılıqla yol verərək vəziyyətdən asan çıxış yolu tapırlar. Altınayla bağlı psixoloji gərginlik filmdə birdən-birə zəifləyir. Elin, valideynlərin yiye durmadığı qiza, necə deyərlər, inqilab, sovet hökuməti sahib çıxır. Müəllim Dyüşen onu Daşkəndə, rəfsəka oxumağa göndərir. Dyüşen dəmiryol stansiyasında yola salarkən ilk dəfə Altınayı bağrına basıb öpür. Artıq şagird kimi yox, gələcək taleyi kimi....

Əslində bununla da film bitməli idi. Fəqət rejissor A.Mixalkov – Konçalovskinin orijinallığı da bundadır ki, o Dyüşeni yenidən aula qaytarı və müəllim burada amansız bir mənzərə ilə rastlaşır. Məktəb yandırılıb, yanğını söndürmək istəyən bir şagirdin də kömüra dönmüş meyidi ortalaqdadır. Bu dəfə bir növ film əvvəlindəki vəziyyət təkrar olunur. Qəzəblənmiş kütlə müəllimi lənətləyir, "Çıx get!" – deyə onu qovmağa çalışır. Filmin dramatizmi burada son həddə çatır. Sanki, bütün imkanlar tükənib, çıxış yolu yoxdur. Lakin finalı uğurla tapırlar: Dyüşen yanmış məktəbə gəlir, qəzəblənmiş kütlədən qorxmur, baltanı götürüb məktəbi tikmək üçün nəhəng qovağı kəsməyə başlayır, onun baltasının səsi ümid simfoniyasına çevirilir, Kartanbayın da baltasının səsi bu səs qoşular. Film qoşa balta səsinin uzaqlara, gələcəyə, maarifə, nurlu sabaha yönəlmış səslərinin ahangiilə sona çatır və tədqiqatçılar yazırlar: "Film Dyüşenə, Altınaya, Kartanbaya və qovağı balta ilə sərsəri vəziyyətdə kəsərkən müəllimin

axrasında duran bütün insanlara məhəbbətin, hərarətin və əzabın möhtəşəm enerjisini eks etdirir. Qəzəb və nifrat yox, mərhəmət, inamsızlığın murdar hissiyyatını dağıtmaq ehtirası filmdə cərəyan edir. Kartanbay baltasını ərazidə yeganə qovaq ağaçına" (Dyüşenə yox!) çalanda dərk edirsən ki, tökülen qanlar, çəkilən əziyyətlər hədər getməyib.

Qovağı iki nəfər baltalayırdı. İki nəfər – min nəfərdən olduğca azdır. Lakin riyazi sayın əksinə olaraq, hər halda bir nəfərdən çoxdur. Dyüşenin tənhalığının qırılması, birliyin başlanması, baltaların ahəngdar ritimi bu amansız mühitdə gözəlikdirmi?! Bəli"

Tofiq İsmayılov

Professor

"Mədəni-maarif" jurnalı.

11.2006

SƏNƏT VƏ SƏNƏTKAR

Dostum istedadlı rejissor və gözəl pedaqqoq, uşaq yazıçısı və nəhayət alim Tofiq İsmayılovun sənət simasında başlıca cəhətin nədən ibarət olduğunu düşünəndə, bir daha təsdiq edirəm ki, hər şey istedaddan və sənətə məhəbbətdən asılıdır. Tofiq İsmayılova daim sənət ünsiyəti, kino çəkmək imkanı axtarmağı vadar edən də məhz bu məhəbbətdir.

Keçən il T. İsmayılova Azərbaycan Xalq Arstisti adı verildi. Onun İncəsənət və Mədəniyyət Universitetinin divarları arasında pedaqqoq fəaliyyəti, onun yaradıcılıq məhsulları – təbiyə etdiyi gözəl rejissorlar – bütün bunlarda istedadda, erudiyyaya yüksək professionallığı və öz işinə böyük məhəbətə dələlat edir.

T. İsmayılov Azərbaycan kinosunun ortaya çıxmış problemlərini təkcə praktiki sahədən deyil, elmi cəhətdən də dərk edir, şərh edir. Həm milli, həm də dünya kino sənətinin əslub və xarakterini duymaq qabiliyyəti T. İsmayılovun yaradıcılıq simasının müüm xüsusiyyətlərindən biridir.

Təhlil etməyə başlayan hökəmən bütövünün, tarix quşruluşunu müəyyənləşdirən ən sadə elementin üzərinə galib çıxırsan.

Azərbaycan kino sənətinin görkəmli nümayəndələrindən biri olan Tofiq İsmayılov 50 ildən artıq bir müddətdə keçdiyi yaradıcılıq yolunda çox gərgin və səmərəli fəaliyyət göstərmiş, publisistik elmi məqalələr və kitablar yazmış, zəngin və maraqlı filmlər yaratmışdır. O, uşaq və musiqili filmləri ilə bir rejissor-pedaqqoq kimi şöhrət qazanmışdır.

Öz çoxcəhətli yaradıcılığını içtimai məzmunu, ideya isitiqaməti və pafosuna görə 70-ci illər ssenari və rejissorlar nəslində mənsub olan T. İsmayılovun filmlərində dostluq, həqiqi məhəbbət, insani hiss və meyllər tərənnüm olunur.

Reallıq, tabiilik, səmimilik bu filmlərin başlıca xüsusiyyətlərini təşkil edir.

Onun 1970-1990-ci illərdə bir-birinin ardınaçlı çokdiyi «İntizar», «Şəhərimin daşları», «Oxuyur Müslim Moqamayev» «Gилас ağacı», «Bizim küçənin oğlanları», «Çarvadalarların izi ilə», «Mən mahni bəstələyirəm», «Babalarımızın torpağı», «Rəqiblər», «Zor zaman», «Torpağa dönüş», «Musiqi müəllimi», «Əzəblə yollar», «Yaz günlərini xəzan yarpaqları», «Sürəyya», «Lahic», «Palçıq vulkanları», «Çovqan oyunu», «Prima», «Son tamaşa», «Gol» və «Nəğməli ömür» adlı filmləri ilə Tofiq İsmayılov milli kinomuzun real gerçəkliliklə əlaqələri qüvvətləndirdi, ona aktual içtimai-siyasi məsələ və problemləri ilə bağlı bir çox yeni ideya gətirdi.

Tofiq İsmayılov 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Məşədi Hüseyn Rəsuloglu ərəb, fars, türk və rus dillerini mükəmməl bilən bir ziyahı – bir müəllim idi.

Tofiq İsmayılov ilk təhsilsə 190 №-li məktəbdə başlamışdı. Ədəbiyyata daha çox maraqlı göstərmışdır. Teatr oyunlarına marağı həddən artıq idi. Rus və dünya dramaturqlarının pyeslərini oxumağı çox sevirdi. Şer səyləməyi, təqlid etməyi ədəbiyyat müəllimi Zərbəli Səmədovu çox maraqlandırırdı. Tofiq İsmayılov 13 yaşında ikən ədəbiyyat müəllimi Zərbəli Səmədov onu dövrün ən istedadlı aktyorlarından biri olan Kazım Ziyanın yanına göndərir. Tofiq ilk sənət dərslərini bu böyük aktyordan alır. Kazım Ziya Tofiqin teatra olan həvəsinə «böyük diqqət və qayğı» göstərmiş, onun şer səyləməsinin və incəsənət sahəsində biliklərini təkmilləşdirmişdi.

1955-ci ildə Tofiq Gənc Tamaşçılar Teatrında keçirilən bir teatr həvəskarları festivalında dövrünün gözəl rejissorlarından biri olan Zəfər Nəmətov maraqlandırırdı və Tofiqi teatra götürür. O dövrə bir şer müsabiqəsində birinci yeri tutan, bugünkü xalq artistimiz Əminə Yusifqızını Zəfər Nəmətov teatra aktyor olaraq dəvət edir. Beləliklə, Tofiq İsmayılov orta məktəbin son illərində Gənc Tamaşçılar Teatrında çalışır. Gənc Tamaşçılar Teatri mühiti Tofiqin dünyagörüşü və istedadının inkişafında müüm rol oynayır. O, burada o dövrün görkəmli sənətkarlarından Yusif Vəliyev,

Əliağa Ağayev, Ağadadaş Qurbanov və s., Abdulla Şaiq, İljas Əfəndiyev, Yusif Əzimzadə və digər dramaturqlarla yaxından tanış olur. Beləliklə, o, gələcək həyatını teatr fəaliyyətinə həsr etmək qərarına gəlir. Tofiq İsmayılov Zəfər Nəmətovun təklifi ilə 1958-ci ildə M.A.Əliyev adına Dövlət Teatr İnstitutuna daxil olur. İnstitutda öz bilik dairəsinin genişləndirilməyə və dərinləşdirməyə xüsusi diqqət yetirir, böyük həvəs, qızığın ehtirasla aktyor sənətinin nailiyyyətlərinə yiyələnməyə başlayır. 1962-ci ildə aktyorluq bölümünü bitirən Tofiq Azərbaycan radio və televiziya komitəsinə işə qəbul olunur. Radioda rejissor olaraq çalışır. O, klassik Azərbaycan ədəbiyyatı və fəlsəfə fikri sahəsində biliklərini təkmilləşdirir, eyni zamanda rus və dünya ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrinin əsərləri üzrə radio tamaşalar verir, onların radio portretlərini hazırlayır, diniyyicilərə sunur. Radioda çalışdığı müddədə dünya teatrı, ədəbi, ictimai-siyasi, fəlsəfi və elmi fikri sahəsində də geniş məlumat alır. Onun dünyagörüşünün formallaşması və inkişafında Azərbaycan radio və televiziyasında çalışdığı yeddi il xüsusi mühüm rol oynamışdır.

Burada Avropa və rus dramaturqlarının, o cümlədən Şekspir, Molyer, Qoqol, Ostrovski və s. əsərlərin radiotamaşaları, eləcə də dünya yazıçılarının görkəmli nümayəndələrinin əsərləri ilə tanışlıq Tofiqdə rejissuraya və teatra qızığın məhəbbət oyadır, onun bədii istedadının yeni istiqamətdə inkişafına ciddi təkan verir.

Tofiq İsmayılov radioda çalışmaqla bərabər 1964-1968-ci illər arasında M.Ə.Əliyev adına Dövlət Tetar İnstitutunun rejissorluq fakültəsində təhsilini davam etdirmiş və «Teatr rejissor» fakültəsinin bitirmiştir. Akademik Dram Teatrdə M. İbrahimovun «Közərən ocaqlar» dramı onun rejissorluq sənətinə yiyələnmək üçün diplom işi olmuşdur.

Sonralar televiziyyada çalışdığı illərdə ekran sənətinin palitrasını öz genişliyi ilə öyrənmək üçün bilik dairəsini genişləndirməyə və dərinləşdirməyə xüsusi diqqət yetirir, böyük

həvəs, qızığın ehtirasla kino mədəniyyətinin nailiyyyətlərinə yiyələnməyə başlayır.

Dünya kino sənətinin filmləri və sənətkarları ilə tanış olur, rus və Azərbaycan kinosu fikri sahəsində biliklərini təkmilləşdirir.

Eyni zamanda rus və Azərbaycan kino sənətinin görkəmli nümayəndələrinin əsərləri ilə tanış olur.

1967-ci ildən «Azərbaycanfilm» studiyasında çalışmağa başlayır. 1968-ci ildə Moskvaya gedir. İki illik ali ssenariçi və rejissorlar kurslarına daxil olur. Və 1970-ci ildə oranı bitirib Azərbaycana döñür. Moskva mühiti Tofiq İsmayılovun dünyagörüşü və istedadının inkişafında mühüm rol oynayır. Çox sevdiyi və bu gün də şəxsiyyətinə pərvəsti etdiyi Azərbaycan aktyorluq və rejissorluq məktəbinin banilərindən biri olan müəllimi Adil İskəndərovun rəhbərlik etdiyi «Azərbaycanfilm» studiyasında 25 il fasıləsiz olaraq çalışır və bəzilərinin yazdığı ssenariisi üzrə olan 30-a yaxın bədii, sənədli və televiziya filmləri çəkir.

O, 1962-ci ildə doktor Səidə xanımla evlənir. Onların üç qızı və 6 nəvəsi var. Gözəl sənətkar üç övladının təlim-tərbiyəsinə xüsusi diqqət yetirmişdir. İki qızı alimlik dərəcəsi almış, bir qızı isə müəllim ixtisasına yiyələnmişdir.

Xidmət müddətində o, 1987-ci ildə Azərbaycan əməkdar incəsənət xadimi və 2008-ci ildə isə Azərbaycan Xalq Artisti üvanını qazanmışdı. Çəkdiyi filmlər təkcə Azərbaycanı, keçmiş Sovetlər ölkəsini deyil, Yer kürəsinin bir çox ölkələrini dolaşmış, hətta ABŞ-da belə göstərimə girmiştir. Seyrçi alqışlarını qazanmışdır.

Təqdirəliyiq haldir ki, kino sahəsində rejissor kimi öz yaradıcı sözünü demiş, kino tariximizə daxil olmuş bir sənətkar kimi, Tofiq İsmayılov kinoşunaslıq sahəsində də yeni əsərlər yazar. Biz onun bu istiqamətdəki səmərəli fəaliyyəti ilə hələ 2001-ci ildə İstanbulda çap olunmuş «Türk Cumhuriyyatləri Sinema tarixi» adlı üçcildilik əsərləri ilə tanış idik. 2008-ci ildə yazdığı «Türk xalqlarının kino sənəti» adlı kitabı dolğun elmi fikirlər əsasında yazılmış və kinoşunaslı-

gimiz üçün son dərəcə aktual olan bu mövzu yaradıcılıq təcrübəsi və elmi axtarışların sintezi yolu ilə işlənib. Bu da özlüyündə əsərin elmi uğurunu təmin edib. Bu kitab keçmiş sovet məkanında yazılmış Türk respublikalarının kino tarixini vəhdətdə öyrənen ilk tədqiqat əsəridir.

Tofiq İsmayılov, bizi, xalqımızın həyatı, mənəvi aləmi ilə özünün tekçə filmləri ilə deyil, həm də deyərdim ki, elmi-publisistik əsərlərinin köməyi ilə tanış edir. Təkcə bizim yox, Türk dünyasının kino sənəti və sənətkarlarının həyat və yaradıcılığı ilə, onun üç cildlik «Türk Cumhuriyyətləri sinema tarixi» adlı kitabını oxuduqda biz rejissorun istedadının bu cəhətini də görür və fərqlişlənirik. Tofiq İsmayılov bu kitablarında Türk dünyası kinosuna ölməz sənət dühaları bəxş edən Türk dünyasınınən böyük ekran ustalarının həyatından, yaradıcılığından çox şirin, çox maraqlı və olduqca sadə bir dildə danışır. Tofiq İsmayılov öz xalqının kino sənəti ilə yanaşı özbək, türkmen, qazax, qırğız və Türkiyə kino sənətinin keçmiş və müasir sənət nümayəndələrini, onların yaradıcılığını diqqətlə izleyir və oxucusuna çatdırır.

Tofiq İsmayılov bizim kinomuzda az təsadüf olunan bir janarda – müsiqili film janrında bir neçə film çəkib. İstər dünya kino sənətində, istərsə də keçmiş sovet kinosunda bu populyar janrin zəngin ənənələri var. Sevindirici haldır ki, Tofiq İsmayılov həmin ənənələrdən bəhrələnib və əsl müsiqili filmə xas olan dramaturji materialının, ifadəli mətnin, ürkəklərə yol açan Tofiq Quliyevin və Polad Bülbüloğlunun müsiqisinin və ağıllı rejissor işinin parlaq ifadə ustalığını, əlvən tasvir həllinin üzvi vəhdətini yarada bilir. Lirik komediya janrında çəkilmiş «Mən mahni bəstələyirəm» və ya «Musiqi müəllimi» filmlərin yadımızda qalan başlıca məziiyyətləri arasında istedadlı bəstəkarlarının ürəkəcan mahni və melodiyaları, müğənnilərimizin heyrətamız ifası danılmazdır.

Yazıcıının sözlə, rəssamın çizgi ilə və boyalarla ifadə etdiyi müsiqili film müəllifi isə müsiqi diliylə ifadə edir, demək düzgün yoldadır. Gəlin, «Musiqi müəllimi» filmini

yada salaq. Sən demə, uşaqlı-böyüklü hər kəsin, hər fərdin öz havası var. Sümüyə düşmək mənasında yox, onun səciyyəsini, daxili varlığını açıb göstərən müsiqi mövzusu var. Musiqi müəllimi də çətin sinfi, ipa-sapa yatmayan uşaqları məhz bu yolla ələ alır. Elə buradaca qeyd etmək lazımdır ki, səsənari müəllifi və rejissor Tofiq İsmayılovun bacarığı bundadır ki, bu ince mətbəbin ekran həllini dəqiq təpə bilmış, bu xətti filmin axırına kimi məharətlə apara bilmüşdür. Əlbəttə, belə bir uğurlu tapıntı təsadüfi ola bilməzdür. Görünür, Tofiq İsmayılovun Fərəc Qarayevin müsiqisine çəkdiyi ilk müsiqili filmi olan «Mənim şəhərimin daşları», sonralar çəkdiyi «Öxuyur Müslim Moqamayev», «Gilas ağacı», «Əzablı yollar», «Prima», «Son tamaşa», «Nəğməli ömür», «Xüsusi vəziyyət» filmləri, onun üçün yaradıcılıq laboratoriyası, müəyyən mənada hazırlıq mərhələsi imiş. Bilirsiniz ki, ən məşhur ədəbi əsərlər ekranlaşdırıldığda belə filmin uğuru da, uğursuluğu da rejissorun adı ilə bağlanır. Bu mənada Tofiq İsmayılovun çəkdiyi filmlər də, heç şübhəsiz, danılmaz məziiyyətləri və kəm-kəsiri ilə bir yerdə onun filmləridir. Tofiq İsmayılov filmlərində zəmanəmizin yüksək ideyaları ilə səsləşən ideya-estetik mövqəden çıxış edir və öz qayəsinin ekran həllini bədil boyalarla axtarır.

Kinoda 30 illik yaradıcılıq yolu keçmiş, həmişə məhsuldar işləmiş Tofiq İsmayılov artıq püxtələşmiş bir sənətkar kimi tanınır. O, respublikamızda keçmiş sovet televiziyanın sifarişi ilə çəkilən ilk bədii televiziya filminin, ilk çoxseriyali (M.Hüseynin «Abseron» romanı əsasında çəkdiyi 3 seriyalı) filmi və bir çox bədii və sənəddi filmlərin müəllifidir. Ümumiyyətlə, mübaliğəsiz desək, Azərbaycan kinosu tarixində say etibarı ilə ən çox bədii film çəkən rejissordur. Filmlərində ona müvafiqiyyət qazandıran cəhətlərdən biri öz ətrafında onun özü kimi düşünən, filmin əsas qayəsinin onun kimi duyan həmfikirləri toplaya bilməsidir.

Bəstəkarlar: Tofiq Quliyev, Fərəc Qarayev, Nazim Əlverdiyev, Polad Bülbüloğlu.

Quruluşçu rəssamlar: Elbəy Rzaquliyev, Hədir Zeynalov, Rufis İsmayılov, Rafiq Nəsirov, Kamil Nəcəfzadə.

Dövrünün ən məşhur aktyorları: Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Həsənağa Turabov, Əliağa Ağayev, Məlik Dadaşov, Səyavuş Aslan, Yaşar Nuri, Eldəniz Zeynalov, Hamlet Xanızadə, Səməndar Rzayev, Ağasadiq Görəybaylı, Amalya Pənahova, Rasim Balayev, Şəfiqə Məmmədova, Əminə Yusifqızı, Məmmədrza Şeyxzamanov və s. Rejissorla həmfikir olmasından, həməhəng işləməsi təbiidir. Hər bir bədii əsər kimi filmin də ideya-estetik platformasını sənətkar mövqeyi müəyyənləşdirir. Lakin bədii həllini tapma-yan ən yüksək ideyalar belə quru nəsihətçilik təsiri bağışlayır və tamaşaçıların ürəyinə yol tapa bilmir.

Zahirən «Musiqi müəllimi» filminin süjeti çox sadədir.

Çətin bir sinfə şohərdən gəlməmiş təcrübəsiz bir musiqi müəllimini sinif rəhbəri təyin edirlər. O, elə ilk dərsdən uşaq-ların könlünü ələ ala bilir. Çünkü onlarda musiqiyə olan təbii meyli düzgün istiqamətləndirməyi bacarıır. «Hər kəsin öz həvası, öz musiqi mövzusu var» tezisi bəzilərində inamsızlıq doğurur. Təsadüfən sinfə gələn, hələ məktəb yaşına çatmamış balaca Eminin musiqi mövzusunu çalmaq müəllimə çox asan görünür. Müəllim balaca dostunu tanımağa başladıqca yanıldığını başa düşür. Sən demə, körpə qəlbinin də böyük dünyası, zəngin aləmi varmış. Bu dünyamı, bu əlvən, ağılı-qaralı zəngin boyalı aləmi sadə bir musiqi müəlliminin musiqisi ilə ifadə etmək olmazmış. Beləliklə, musiqi müəllimi şagirdlərinə çox zəngin hissələr aşılımaqla bərabər özü də iibratımız həyat dərsi alır. Yaradıcı heyətin filmlərinin yüksək qayələrindən biri böyüməkdə olan nəslin estetik tərbiyəsi məsələsidir. Film yaradıcılarının, ilk növbədə rejissorun qənaətinə görə estetik tərbiya ümumən tərbiyə işinin bünövrəsi olmalıdır.

Doğrudan da, uşaqlarda gözəllik duyğusu aşılamaq, musiqiya, incəsənətə sevgi və hörmət duyğusu tərbiyə etmək məktəb skamayasından başlamalıdır. Axi, estetik tərbiyə və tənərəvərlilik tərbiyasının bünövrə daşıdır.

«Musiqi müəllimi» filmində balaca Eminin təzəcə tanış olduğu müəllimlə həmyaşid kimi, tay-tuş kimi, «kişi» kimi açıq səhəbat etməsi qəribə olduğu qədər təbiidir. O, hamidan-

gizlin saxladığı ürək sırrını yad müəllimə açır. Deməli, ona etibar eləyir. İnsan ünsiyyətində yüksək meyar da etibardır. Onu qazanmaq çətin, itirmek isə asandır. Məncə baiaca aktyorun bu səhnədəki sərbəstliyi, töbiliyi, həm də rejissor Tofiq İsmayılovun yaradıcılıq müvəffaqiyəti sayılmalıdır. İlk növbədə, gərək rejissor öz balaca aktyorunun ürəyinə yol tapa bilsin, onun etibarı qazansın. Yalnız bundan sonra balaca Emin öz tərəf mütqabilinə ürəyini təybatayaq aça bilər, kaməra qarşısında onunla həmyaşid kimi səhəbat eləyə bilərdi. Rejissorun uşaq dünyasına nüfuz edə bilməsi, uşaqlarla dil tapması onu yaxşı tanıyanlar üçün gözlənilməz deyil. Onun, demək olar ki, bütün filmlərində istor «Şəhərin daşları», «Güləs ağacı», «Mən mahni qoşuram» kimi sərf uşaqlar üçün çəkilmiş lentlərində, istərsə də «Vulkana doğru gedirəm», «Bizim küçənin oğlanları», «Çarvadarların izi ilə» kimi əsərlərində uşaq aləmi ilə bağlı canlı, real, təbii epizodlar var. Tamaşaçılar Tofiq İsmayılovu təkcə kinorejissor kimi deyil, həm də televiziyanın «Danişan şəkillər şəhərciyi» verilişinin ssenari müəllifi və aparıcısı, balaca oxucular isə uşaq kitablarının müəllifi kimi tanıyırlar.

Balaca ifaçılarla çökiliş meydancasında ünsiyyət tapa bilmək rejissor-pedaqoq, rejissor-tərbiyəçi xüsusiyyətlərini filmdən-filmə təkmilləşdirmək, püxtələşdirmək Tofiq İsmayılov yaradıcılığının səciyyəvi cizgilərindəndir. O, ümumiyət-lə, istər hazırlıq prosesində, istərsə də zəkiliş meydandasında aktyorla dil tapmaqdə, aktyorla əl-ələ verərək inca psixoloji cizgilərini açıb göstərməkdə, obrazın daxili aləminə nüfuz etməkdə mahirdir.

Şeypur-təbil səsindən təngə gələn müəllimlərin təkidi ilə direktor həyətdə istifadəsiz qalmış köhnə anbarı musiqi müəlliminin ixtiyarına verir. Şagirdlərin tükənməz həvəsi, müəllimin zövqü və təşəbbüskarlığı sayəsində köhnə anbar qısa müddətdə öz görkəmini dəyişir. Kino dili yüyrik olar. Biz bu dəyişmənin özünü yox, onun nəticəsini görürük. Yeni müsiqi sinfinin tərtibatında lüzumsuz təmtəraq, artıq detal yoxdur, milli koloritdən uzaq bir ünsür belə gözə dəymir.

Film iştiraklarının qibtasi, təcəcübü tamaşaçuya da sirayet edir. İstər-istəməz ürəyimizdən keçir: Müsiqi sinfi, bax, belə olmalıdır.

Bir sırə yaxşı ssenari ilə balaca seyrçilərin məhəbbətini qazanan Tofiq İsmayılov uşaqlar üçün hekayə, nağıl və pyeslər də yazır, onun «Qonşular», «Şəkil-kino», «Şəkil-teatr», «Sevincin yuxusu» və «Diş ağrısı», “Kinoya gedən pişik” kitablarında şən, məzəli, sehri və satirik hekayələri və nağılları çox oxunaqlı, çox maraqlıdır.

Bugünkü Azərbaycan uşaq ədəbiyyatında, uşaq kitablarının çox az olduğunu yalnız əsərlərin keyfiyyətində deyil, kəmiyyətində də aydın görünür. Artıq sübut olunmuş bir həqiqətdir ki, gənc yaşlarından dürüst tərbiyə olunmayan zövqü sonralar düzgün yola salmaq son dərəcə çatdırır. Uşaq yazıçısının balaca səhvi bəzi bağışlanmaz nəticələrə getirib çıxarıır. Bu səbəbə görə də uşaqlar üçün yazılan əsərlərdə həm bədii gözəlliyyət, həm də faktik cəhətlərə xüsusi fikir verilməlidir. Tofiq İsmayılov yazdığı altı kitabında – doğru yol tutmuşdur. Əsərlərində o, uşaq psixologiyasının xüsusiyyətlərinə çox diqqətli yanaşmışdır. Müəllif başına gələn hadisələri və balaca qəhrəmanlarının təbii məcrasından çıxarmamışdır. Kitabları çox sada süjetli, şən, məzəli, sehri və satirik hadisələr və xəyalparəst, özündən razı, hazırlıq, acı olsa da həqiqəti üzə deyən xarakterlərin başına gələn maraqlı əhvalatları unutmaq olmur. Hekayə və nağılları səlis və yiğcəmdir, məzmun etibarı ilə bir o qədər maraqlı və oxunandır.

Ən yaxşı əsər əvvəl ürəyində yetişir, sonra işıq üzü görür. Yaxşı şer də belədir, gözəl müsiqi də, nəşr əsəri də, tablo da, kino da. Ancaq kino rejissorunun ürəyində, beynində hazır olan əsər lenta köçürünlənə qədər qabaqcadan nəzərdə tutulan və tutulmayan neçə-neçə maniələrlə qarşılaşır. Bəlkə də rejissorluq məharəti elə maneələri dəf etmək sənətidir. Yağılı havada gün gözləyirsən, günəşli havada yağış yağdırırsın. Qışda çimərlik lenta almalı olursan, yayda şaxtanı,

ayaçı. Ürəyində tutduğuna yaxınlaşdıqca sənətin ali məqsədlərinə yaxınlaşırsan.

Yazıcıının, şairin, rəssamın bir təsəllisi də var. Onu yaşadan, ümidiñə qol-qanad verən, sabaha inamını suñmağı qoymayan möhkəm bir inamdır: «Bu gün olmasa da sabah qədrini bilərlər. Əsərlərin əsil qiyməti onda olar».

Kinematoqrafçı daha çox bu günə bel bağlıdır. Tək-tək istisnalari nəzərə almasaq kinonun ömrü o qədər də uzun olmur. Başqa sözə desək, kino dəha çox çəkildiyi dövrə güvənməli, zəmanəsinə bel bağlamalıdır. Əgər sənin filmin müasirlərini maraqlandırmadısa, milyonlarla tamaşaçının ürəyindən xəbər vermədisə, onun sabahına ümid bağlamaq sadəlövhüldür.

Tofiq İsmayılovun sənəti müasirləri düşündürən, onların ürəyindən xəbər verən filmlərdir. Mənçə, məhz buna görə də Tofiq İsmayılov öz əsərlərinin gələcəyinə ümidi baxa bilər.

Bu gün professoru olduğu Azərbaycan Dövlət İncəsənət Universitetinin 1989-ci ildə «Rejissorluq sənəti» kafedrasının müdürü seçilmiş, 1994-cü ildək «Bədii kino və televiziya» kafedrasına rəhbərlik etmişdir. Bu zaman o, özünü kino və televiziya təhsilinin, rejissor sənətinin bacarıqlı təşkilatçısı kimi göstərmiş, dərs proqramları və metodik vəsaitlər hazırlamışdır. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə T. İsmayılov professor seçilmiştir. T. İsmayılov uşaq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə bədii kitabın, bir çox ssenarilərin müəllifidir. O, 1994-cü ildən 2008-ci ilə kimi Türkiyədə Memar Sinan adına Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan və türk xalqlarının kino sənətinin, ədəbiyyat və mədəniyyətinin tədris və təbliğ etmişdir. Dünya kino sənətinin nəzəri-estetik və yaradıcılıq problemlərinə dan 100-dən artıq məqalə nəşr etdirmişdir. «Türk xalqlarının kino sənətinin təkamül mərhələləri» kimi orijinal bir mövzuda disertasiya müdafiə etmişdir. T. İsmayılovun yetirmələrindən 30 nəfəri xalq artisti, 50 nəfərə qədər isə əməkdar artist və yaxud əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.

İndi ömrünün kamil dövrünü – yetmiş beş ilini yaşayan Tofiq İsmayılov geniş maraq və fəaliyyət dairəsi olan bir insandır. O, ətrafdakı gözəllikləri görməyi, hadisə və faktların mahiyyətinə dərindən-dərinə varmağı bacarır. Öz yaradıcılığına tələbkarlıq, kinomuzun inkişaf yolundan yayınması hallarına qarşı dözülməzlilik, onun problemlərinə dərin maraq-la yanaşı, o qədər də kəskin, ehtirashlı və barişmaz olub və indi də məhz belədir.

Tofiq Hüseyn oğlu İsmayılov yaradıcılıq qüvvəsinin çıxırländiyi bir dövrü yaşayır. Azərbaycan kino mədəniyyətimizin ideyalarına sadıq olan sənətkarın cəxərefli istedadının qiymətini gərəyincə dərk etmək hər birimizə sevinc bəxş edir.

Rəfael Hüseyinov
Prof.Dr.
Milli Məclisin deputati

İNTİZAR

Novella formasında çəkilmiş "İntizar" filmi ən əziz və yaxın adamlarını inqilab işinə verən ananın talyeyindən bəhs edir. Inqilab mövzusu filmə lirik və orijinal həllini tapmışdır. Baş qəhrəman işə ümumiləşdirilmiş simvolik xarakter daşıyır.

DANIŞIR REJİSSOR T. İSMAYILOV

-Mən öz filmimi Yaziçi Ənvər Məmmədxanının "Anamın çıraqı" hekayəsi əsasında çəkmışəm. Azərbaycan oxucuları bu hekayəyə yaxşı bələddir. Hekayədə inqilabdan əvvəlki Bakı, ananın təsvir edilmiş canlı obrazı mənim diqqətimi xüsusilə cəlb etmişdir.

Film üzərində işlərkən xarici effektdən uzaq olmağa çalışmışam. Mən insanların konkret talelərini göstərmək, uşaqlarını inqilaba bəxş edən ana haqqında film-ballada yaratmaq istəmişəm.

Filmin rəhbəri, SSRİ xalq artisti Adil İsgəndərov mənə çox kömək etmişdir. Onun mülahizə və konkret düzəlişləri əsərin əsas ideyاسını başa düşüb onu açmaq üçün lazımi vasitələr axtarış tapmaqdə mənə kömək etmişdir.

İgor Boqdanovun operatorluq işi filmin mənasını qabarıq şəkildə ifadə edir. O, sürətlərin ekran təcəssümü üçün tacili vasitələr tapmış, Xəzərin poetik obrazını yaratmışdır.

Filmin rəssamı Məmməd Hüseynov uzaq 1919-cu ilin mühitini təsvir etməyə, milli məişətimizi parlaq detallarla verməyə müvəffəq olmuşdur.

Həm sohnədə, həm də ekranда bir sıra gözəl və maraqlı obrazlar yaratmış istedadlı aktrisa Leyla Bədirbəyli ilə yaradıcılıq işimiz mənə bir rejissor kimi ürəkdən sevindirmişdir.

Fərhad rolunda gənc və bacarıqlı artist Şahmar Ələkbərov çəkilmişdir. Cox şadəm ki, bizim etimadımızı doğrultmuşdur. Şahmarın istedadlı, cavan inqilabçının obrazını yaratmaqdə ona kömək etmişdir.

N.İbadov,
"Kommunist" qəzeti. 1969.

OXUYUR MÜSLÜM MAQOMAYEV

Bu yaxınlarda "Azərbaycanfilm" kino studiyası tamaşaçılara maraqlı və yeni bir sənədli film təqdim etmişdir: "Oxuyur Müslüm Maqomayev" filmi. Bu başdan deyək ki, film-konsert kimi nəzərdə tutulmuş bu əsər yaradıcı kollektivin (sse-nari müəllifləri T.Ismayılov, İ. Boqdanov, quruluşçu rejissor T.Ismayılov, operator İ.Boqdanovdur) səyi nəticəsində janrin hüdüdlərinən xeyli kənarə çıxmışdır. Əsərin adını oxuyanda adam əvvəlcə güman edir ki, yüzlərlə belə film kimi, burada da əsas səhbət möğənninin yalnız sənatindən, sənatkarlığından gedəcək, o, oxuyacaq, sən də qulaq asacaqsan. Yeni film işə

belə deyildir, orijinal bir yolla yaradılmışdır. Film elə çəkilmişdir ki, hamimizin yaxşı tanıyb sosini, istedadını yüksək qiymətləndirdiyimiz gözəl müğənni Müslüm Maqomayev, demək olar, bütün cəhətləri ilə gözümüz qarşısında canlanır.

Filmin qəhrəmanı yalnız müğənni deyil, həm də pianoçu, rəssam, heykəltərəş, aktyor və nəhayət bəstəkar Müslüm Maqomayevdir. Müğənni Müslüm Maqomayev. O, neçə illərdir ki, öz malahətli səsi ilə könülləri fəth edir. Onun səsi respublikamızdan çox-çox uzaqlarda da qüdrətlə dalğalanır. Təsadüfi deyildir ki, yaşı hələ otuza çatmış istedadlı müğənni respublikanın xalq artisti kimi yüksək ada layiq görülmüşdür.

Bəstəkar Müslüm Maqomayev filimdə müğənni özünün bəstələdiyi iki mahni ilə çıxış edir. Bunlardan biri "Sonuncu akkord" dur. Müslüm onu Büyük Vətən mühərribəsində həlak olmuş atasının eləcə də bütün qəhrəmanların əziz xatirəsinə it-haf etmişdir. Bəstəkarın ikinci mahnısı "Mavi əbədiyyat" adlanır. Burada dənizlə insanın ulfətindən, onların arasında yaranmış əbədi dostluq- dan danışılır. Dəniz həm yaxın sirdəşdir, həm də amansız düşməndir. Bununla belə, ona məhəbbəti son-suzdur. Dənizin gozəlliyyini sevməyən adam çətin tapılar. Həyəcan ve inamlı oxunan mahni bizə bu fikri təlqin edir.

Pianoçu Müslüm Maqomayev. O, necə də gözəl və ürəkdən çalır! Rəssam və heykəltərəş Müslüm Maqomayev. Bəlkə də müğənninin pərəstişkarlarının çoxu bilmir ki, o, opera teatrinin səhnəsində oynadığı obrazların əvvəlcədən eskizini kağız üzərində çəkir və gildən büstünü düzəldir, yalnız bundan sonra qırma başlayır. Filmə baxırıq. Müğənni Pipolettonun rəsmini yaradır. Mefistofelin büstünü düzəldir. Demə bu istedad Müslümə doğma atasından gəlmədir. Opera və kino aktyoru Müslüm Maqomayev. Film boyu aktyor estirada mahniları ilə bərəbər müxtəlif operalarda ariyalardan ifa edir. Biz "Şah İsmayıł" da Aslan şahin, "Yevgeni Oneginin", "Rigoletto"nın, "Faust"da Mefistofelin ariyalarını dinləyir, müğənninin sənətkarlığına heyran kəsilirik. Bu obrazların hər birində Müslüm

ayı-ayı adımdır. Axı oynadığı bu obrazların hər birinin öz dünyagörüşü, insanlara, həyata, hadisələrə öz baxışı vardır. Bu-na görə də Müslüm bu adamları bir birindən çox kəskin fərqlə yaradır, onların xarakterlərinin özünə məxsus cəhətiini bacarıqla bizə çatdırır. Onun bir röldəki hərəkatı o biri hərəkətinə oxşamır. Artistin qrimi mimikası ilə sanki bədəni də dəyişir, başqlaşır. Bu da ondan irəli gəlir ki, aktyor rolla yaşamağı məharətlə bacarır. Onun Pipolettosu ilə Onegini, Aslan şahı ilə Mefistofelin arasında nə qədər böyük fərq vardır. Sevindirici haldır ki, Müslüm həmin obrazları kamerası qarşısında yaratmasına baxmayaraq, təbiilikdən və sadəlikdən uzaqlaşır. Bu, aktyorun ekranı yaxşı hiss etməsindən, kino sənətinə dərindən bələd olmasından irəli gəlir.

Ən nəhayət, Müslüm Maqomayev bir insan kimi də filmde qabarıl şəkildə eks etdirilmişdir. Film onun gözəl, insani cəhətlərini maraqlı detalarla tamaşaçılar qarşısında açıb göstərir. Tamaşaçı onu necə dərin ata həsrətilə yaşadığını, babasının xatirəsini necə əziz tutduğunu yaxından duyub, təsirlənir. Burada, əlbəttə əsas rolu qohumluq hissi deyil, sənətə, sənətkar hörmət hissi oynayır. Müslüm ona ağıllı məsləhət verən, gələcəyə inanan müəlliməsini necə də məhəbbətlə yad edir.

Filmin əsas qəhrəmanı Müslüm Maqomayevdir. Lakin əsər təkcə onun haqqında deyil, təkcə ondan danışılır. Burada, hər şeydən əvvəl, Azərbaycan torpağının gozəlliyyi vəsf edilir. Filmin bir yerində qəhrəman özü də səmimiyyətlə bunu etiraf edir: "Man dünyanın bir çox iri şəhərlərində olmuşam, lakin ən çox sevdiyim yer, bağlılığım yer Bakıdır". Filmdə görünür ki, bu, gəlişi gözəl deyilən sözər deyildir. Qəhrəman "Azərbaycan" mahnısında (bəstəkar P. Bülbülü) ana torpağa məhəbbətini xüsusi bir həyəcanla tərənnüm edir. Filmin yaradıcıları buradan çıxış edərək, bizə respublikamızın gozəlliklərini göstərir, tamaşaçıları mənzərəli yerdən gəzdirirlər. Film həmin mahni ilə başlanır. Sonra dəmirçixana görürük. Tunc bədənli, qüvvətli insanlar gözümüz qarşısında canlanır.

Kimi qoruk basır, kimi çəkic vurur, güclü zərbələrlə əlindəki dəmir parçasını istədiyi hala salır. Kənarda bir uşaq dayanıb onları hərisliklə seyr edir. Dəmircanaxada yaranan səs-küy onu tədricən başqa bir aləmə alıb aparır. O, indi tar - qaval, kamança səsi eşidir. Diktör elan edir ki, bu uşaq gələcəkdə Azərbaycan opera sonatının banilərindən biri olacaq bəstəkar Müslüm Maqomayevdir. Bu səhnəni verməklə filmin müəllifləri sanki, müğənni Müslüm Maqomayevə qədər bir nəslin keçdiyi yolu tamaşaçılara nağıl etmək istəyirlər. Qoca Müslüm güman etməzdil ki, (filmdə elə, belə də deyilir) onun nəvəsi öz babasının operasında oynayacaq. Bu bəlkə də ona xəyal kimi gəldi, bəlkə də onun arzusu idi. Bunun dalınca ekranda biz qoca Müslümün nəvəsinin doğurdan da onun yazdığı operada çıxış etdiyini görürük.

Filmin bir yerində Müslüm Maqomayev mühərbiə əleyhinə mahni oxuyur. O, ölümə düşməndir, nahaq yerə qan tökülməsini istəmir. İstər özünü "Sonuncu akkord", istər məşhur "Buhenvald harayı" mahnularında, ıstırsadə İtaliya partizanlarının mahnisində biz onu həqiqətən ədalətsiz hərbə qarşı bir mübariz kimi duyuruq. Müğənnidə bu hiss haradandır? Filmin bir yerində Müslüm danışır ki, o, heç atasının üzünü görməyib. Yalnız böyüyəndən sonra bilib ki, mühərbiənin qurtarmasına üçcə gün qalmış atası Berlində həlak olmuşdur. Müslüm də atasından xatira olaraq cəbhədən onun ad günü munasibətilə yazdığı kağız durur. Filmdə bu kağızın mətni ilə də tanış oluruz. Məhz buna görə də Müslümün özünün bəstələdiyi "Sonuncu akkord" bizə son dərəcə dərin təsir bağışlayır.

Deyirlər Şalyapin istirahət vaxtlarında çay kənarlarına gələr, balıq tutmaqla məşğul olar, bəzən də oxuyarmış. Astadan, bəmdən özü üçün. Lakin necə oxuyarmış? Eşidənlər danışırlar ki, o, heç bir konsertində özü üçün oxuduğu kimi oxuya bilməzmiş. Müslüm də "Sonuncu akkordu" ifa etdiyi səhnədə Şalyapin kimi görünür. O, "Sonuncu akkordu" özü üçün oxuyur, amma elə oxuyur ki, onu bütün dünya eşidir.

Məhz buna görə də biz yanılmadan deyə bilərik ki, film gözəl müğənni haqqında geniş təssəvvür yaratmaqla yanaşı, həm də mühərbiə əleyhinə bir itthamdır.

Beləliklə, biz musiqili, gözəl, mənalı bir filmə tamaşa edirik. Gördüyüümüzdən zövq alır, gah sevinir, gah kədərlənirik. Həmişə də səmimiyətlə. Bunun üçün ilk nobvədə müğənniye habelə əməyi ondan az olmayan ssenari müəlliflərinə və xüsusilə quruluşcu rejissor Tofiq İsmayılova təşəkkür etmək istərdik. O, sadəcə film-konserṭ yaratmaq yolu ilə getməmiş əsəri bədii yüksəkliyə qaldırmağı bacarmışdır.

"Oxuyur Müslüm Maqomayev" sənədli filmi Tofiq İsmayılovin kinoda ikinci işidir. Lakin bununla belə, layiqli işidir. Əlbəttə, filimdə bəzi nöqsanlarda yox deyildir. Ancaq tam halda filmin yaradılması "Azərbaycanfilm" in irəliyə doğru atlığı müvəffəqiyətlidir addımlardan biri hesab edilməlidir.

Kamil Qubysov
"Kommunist" qəzeti,
13 iyul 1971

"MƏN MAHNI DÜŞÜNÜRƏM"

Kino

1979-cu il Uşaq ili elan olunmuşdur. Ölkəmizin ya-radiciliq təşkilatları bu əlamətdar hadisəni yeni əsərlərlə qeyd etmək üçün mühüm tədbirlər həyata keçirir. Azərbaycan ədəbiyyat və incəsənat ustaları da indi bir sıra yeni əsərlərini gənc nəslə həsr edirlər. Bu baxımdan "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Mən mahni düşünürəm" tammetrajlı bədii televiziya filmi mühüm əhəmiyyət kəsb edir.

Filmin ssenarı müəllifləri İbrahim İbrahimov və Tofiq İsmayılovdur. Sonuncu eyni zamanda ekran əsərinin quruluşu rejissorudur. Tofiq İsmayılov Moskvada iki illik ali kinc

rejissorluq kursunu bitirdikdən sonra C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə başlamış, bir-birinin ardınca çəkdiyi televiziya filmləri ilə bədii ictimaiyyətin rəğbətini qazanmışdılar. "Gilas ağacı", "Oxuyur Müslüm Maqomayev", "Çarvadaların izi ilə", "Bizim küçənin oğlanları" filmləri bu qəbilədəndir. "Vulkana doğru gedirəm" ekran əsəri isə Bakı kinostudiyasında çəkilmiş ilk çoxseriyalı bədii televiziya filmidir.

"Mən mahni düşünürəm" əsərinin mövzusu bizim günlərdən alınmışdır. Aydın süjet xəttinə, bitkin və dolğun kompoziyyaya malik ssenarinin rejissor təfsirində çox səmimi çalarlarla, xarakterik obrazlarla canlandırılması, rəssam, qurluçu operator və bəstəkar işinin eyni fikir ətrafında məqsədyönlü istiqamətləndirilməsi nəzərə çarpır.

... Bakıda onbirillik orta ixtisas musiqi məktəbində xüsusi internat qurupu vardır. Məktəbin nümayəndəsi ucqar bir kəndə gəlir və istedadlı uşaqları seçib ayırmış, bu internat qrupuna cəlb etmək arzusunu bildirir. Kəndin qocaman sakını, vaxtı ilə ustاد kamançaçı kimi ad-sən çıxarmış Bəhmən kişi Bakıdan gəlmış nümayəndəyə kömək edir, münsiflər heyətinin sədri kimi kənd uşaqlarını bir-bir yoxlamadan keçirir. Bəli, əsl gülməli, şən və tipik hadisələr də məhz elə bu zaman başlanır.

Bəhmən kişi rolunda çəkilmiş Gürcüstan SSR xalq artisti Kote Dauşvili obrazın bitkinliyi üçün böyük səy göstərmişdir. Bütün ekran boyu biz Bəhmən dayımı – K. Dauşvilinin müdrik kənd ağıssaqqalı, elin-obanın dərin hörmət bəslədiyi ağıllı bir məsləhətçi, çox sevilən xalq sənətkarı, nəhayət ucqar yerdə istedadlı uşaqların üzə çıxarılması üçün var qüvvəsini sərf edən bir insan kimi görürük. Onun "kəsf" etdiyi istedadlı uşaqlardan biri də məktəblı Sonadır. Lakin Sonanın Bakıya musiqi məktəbinə yola salınması işində mühüm əngəl ortaya çıxır və... Bəhmən kişi ciddi mübarizəyə qalxır.

Sona şən, qayğısız böyüyən milyonlarla həmyasıdlarından biridir, oxumağı çox sevir, mahnısız, nəğməsiz yaşamır. Ev

işlərində də, balacalarla oynayıb - əylənəndə də, bir sözlä, hər yerdə nəğmə onun müşayiətçisidir. Sonanın-Olya Rojdestvenskayanın gözəl səsi vardır. Onun şirin nəğmələri ürəkləri oxşayır. Balaca artist heç bir zahiri təmtərağa uymadır. öz obrazına elə rəngarəng boyalar, səciyyəvi çalarlar əlavə edir ki, biz filma baxdıqdan sonra da onun surətini uzun zaman yaddan çıxarmırıq. Bunda əlbəttə, rejissorun da əməyi vardır.

Məlumdur ki, uşaqlarla işləmək, balaca artistlərə kaməra qarşısında "mühitə uyğunlaşmağı" aşılımaq rejissor üçün nə qədər çətindir. Tofiq İsmayılov ümumiyyətlə, bu filmdə nəinki ancaq Sona rolunun ifaçısı O.Rojdestvenskaya ilə, habelə məktəbli obrazlarında çəkilmiş bütün ifaçılarda "ümumi dil" tapmış, epizodik surətlərin belə tam, dolğun təsfirinə nail olmuşdur.

Azərbaycan SSR əməkdar artisti Həsən Turabov bu filmdə Xudayar rolu ilə tamaşaçıların diqqətini cəlb edir. İstedadlı sənətkar obrazın özünəməxsus kəskinliyini, tündməcazlığını, bununla belə, keçirdiyi psixoloji sarsıntılarını ustalıqla nəzərə çapdırır.

Ümumiyyətle, filimdə aktyorlar uğurla tapılmışdır. Respublikamızın xalq artisti Nəsibə Zeynalova (nənə), Azərbaycan SSR əməkdar artistləri Eldəniz Zeynalov (kənd Sovet sədri), Amaliya Pənahova (Nərgiz), habelə gənc artistlər Oktay Şeyxov (Ramiz), Elxan Cəfərov (Nadir), Yalçın Ağayev (Yalçın) təbii oyunları ilə seçilirlər.

Quruluşçu operator Zaur Məhərrəmov və bədii tərtibat müəllifi respublikanın əməkdar rəssamı Nadir Zeynalov filmin baxımlı və təsirli çıxmışı üçün həm kənd mənzərəsinin ecəzkarlığını, həm milli koloriti vermək və həm də süjet ətrafında canlı görünmələri üçün çox iş görmüşdür. Xüsusun operatorun müxtəlif rakurslardan ekrana köçürüdüyü səhnələr, bir-birinə bənzəməyən nöqtələrdən canlandırdığı təsvirlər baxılmışdır.

"Mən mahni düşünürəm" ekran əsərinin bir "qəhrəmanı" da vardır; bu bütün film boyu səslənən musiqidir, şən nəğmələdir. Azərbaycan SSR əməkdar incəsənat xadimi, respublika

Lenin komsomolu mükafatı laureati Polad Bülbüloğlu filmin ruhuna uyğun əlvən musiqi parçaları, könül oxşayan, şirin nəğmələr bəstələmişdir. Mahnıları əsasən Sona - O. Rojdestvenskaya oxuyur. Lakin filmdəki uşaq xoru və ara-sıra Poladın özünü ifasında səslənən mahnilər da zövq oxşayır.

"Mən mahni düşünürəm" bədii filmi Ümumittifaq ekranına "vəsiqə" almış, Mərkəzi televiziya və Azərbaycan televiziyası ilə göstərilmişdir. Arzu edirik ki, bu müvəffəqiyyət yaradıcı qurupu yeni, daha dolğun əsərlər yaratmağa ruhlandırsın.

F.Şamilzadə
"Bakı" qəzeti,
31 may 1979-cu il,

YARADICILIQ PORTRETİ

Bir Çıraqın şöлəsi

İnsan ömrünü bəzəndə çıraqa bənzədirlər. Deyirlər xoşbəxt o kəslərdir ki, həyatın mənasını bu çıraqın daha gur şöлənməsində, ondan pay düşməsində görür. Kinorejissor Tofiq İsmayılovun 13 il əvvəl yaxıcı Ə.Məmmədxanlıının eyni adlı hekayəsi əsasında ssenarisini yazıb, quruluş verdiyi "Anamın çıraqı" filmini çəkərkən bu haqda düşünüb-düşünmədiyini deyə bilmərəm. Ancaq onu yəqin etmişəm ki, bu istedadlı ekran ustasının bütün yaradıcılıq yolu həmin çıraqın nuruna boyanıb.

Erkən yaşlarından sənət aləminə sonsuz həvəs göstərən Tofiq aktyor olmaq istəyirdi. Orta məktəbi bitirən kimi sənədlərini M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənat İnstitutuna verdi. Burada aktyorluq şöbəsini qurtaranda yeni bir arzu baş qaldırdı ürəyində, rejissor olmaq arzusu. Həmin institutun rejissorluq şöbəsini də oxuyub başa vurdu. Sonra isə YIDKİ-nin ikiillik Ali kinorejissorluq kursunda təhsilini davam

etdirməyi lazımlı bildi. Diplom işi olan "Anamın çıraqı" qısa-metrajlı filmi "əla" qiymətə layiq görüldü. 1970-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor kimi sərbəst yaradıcılıqla başlayan Tofiq İsmayılov elə həmin il öz ssenarisi əsasında "Oxuyur Müslüm Maqomayev" musiqili filmini quruluş verdi. Gənc rejissorun debutü sənətseverlərin yüksək rəyinə səbəb oldu. Məşhur müğənninin sənət yolundan, könülləri ovsunlayan ifaçılıq məharətindən mütləcif bacarıqla istifadə etdiyi qeyd edildi. Cox çəkmədən film mavi ekranlardan milyonlarla kino həvəskarlarının qəlbini yol taptı. Beləliklə də Tofiqin ilk uğurları gələcək yaradıcılıq müvəffəqiyyətlərinin özünlünü qoydu.

Sonrakı illərdə Tofiq televiziya üçün beş film çəkib, onlardan bəzi lərinin ssenarisi də özü yazıb. Bu, Oqtay Orucovun ssenarisi üzrə "Bizim küçənin oğlanları", İlyas Əfəndiyevin "Körpüsalanlar" romanının motivləri əsasında çəkilən "Çarvadların izi ilə", Mehdi Hüseynin "Abşeron" adlı romanı əsasında yaradılan "Vulkana doğru gedirəm" üç seriya (ssenarist Ç. Ələkbərzadə), "Mən mahni düşünürəm" (öz ssenarisi üzrə) filimləridir. Onlar yalnız janr və mövzu müxtəlisliyinə görə deyil, həm də rejissor yozumuna görə bir-birindən seçilir və ilk baxışdan bəlkə də diqqəti cəlb etməyən bir bağlılıq. Tofiqin özünəməxsus yaradıcılıq əslubuna, dəsti-xəttinə xas olan xüsusiyyətlərin özünü göstərir.

Onu da qeyd etməliyik ki, Tofiq geniş yaradıcılıq diapazonuna malik sənətkarlardandır. Buna onun ekran əsərlərinin janrca çox çalarlığı və həm də yaxıcı, jurnalist və kinoşunas kimi fəaliyyəti bariz şübhətdür. O, uşaqlar üçün film çəkməyi xoşladığı kimi, onları maraqlandıran mövzularda əsərlər yazmayı, televiziyyada verilişlər təşkil etməyi də unutmur. "Gənclik" nəşriyyatının müxtəlisilif illərdə çap etdiyi "Qonşular", "Şəkil teatrı", "Sevincin yuxusu" balaca oxucuların sevimli kitablarına çevrilib. "Qonşular" kitabı latış, Litva və Eston

dillərinə tərcümə olunub. Yeni "Şəkil kitabları" və "Mən necə canlandım" kitabları bu ilin əvvəllərində çapdan çıxacaqdır.

Tofiq İsmayılovun uzun müddət respublika televiziyasiñda öz təşəbbüsü ilə yaradılan və əksəriyyəti də onun sənəarisi əsasında hazırlanmış uşaq verilişlərini aparıb, "kino-pəncərə"nin mavi ekranda şərhçisi olub.

Yaradıcılığının ən coşgun və məhsuldar dövrünə qədəm qoymuş istedadlı kinorejissor T. İsmayılov ötən il "Məlikməmməd" Azərbaycan xalq nağılinin motivləri əsasında Oqtay Məmmədovun yazdığı sənəari üzrə "Özablı yollar" film-nağılini çəkib və bu film yüksək qiymətlə qəbul olunaraq, Ümumittifaq ekranlarına çıxarılib. Hal-hazırda isə Tofiq moskvəli uşaq yazıçısı R. Kuşneroviçlə birgə yazdığı sənəari əsasında çəkdiyi "Musiqi müəllimi" uşaq televiziya bədii filmini tamamlamaq üzrədir. Yeni kinolentdə musiqinin insan şüruruna, uşaq mənəviyyatına güclü təsirindən bəhs edilir.

Bəli, kövrək və saf uşaq qəlbinin incəliklərinə yaxşı bələd olan, onlara sonsuz məhəbbət bəsləyən sənətkar bu filmi ilə yenədə öz sevimli dostlarına töhfə hazırlayıb. O, öz filmlərində həmişə aktual mövzulara müraciət edərək mənəviyyat, həyatsevərlik, vətənpərvərlik və beynəlmənilçilik ideyalarına əsaslanır. "Anamın çırığı" ilə başlanan yolda, həmin çırığın şolələri altında yazıb-yaradır.

*İmrəh İsmayılov
"Yeni Filmlər" dörgüsü
1983 №2*

BİZİM TƏQVİM

Bir neçə il bundan əvvəl ABŞ-da sovet filmlərinə baxışda C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yaradılmış "Özablı yollarla" film-nağılinin göstərilməsi xəbərini eşidəndə doğrusu həm həyacanlandıq, həm də qurur

hissi keçirdik. Bəli, məşhur Azərbaycan nağılinin qəhrəmanı Məlikməmməd öz hünəri, cəsarəti və saf məhəbbəti ilə Amerika kino tamaşaçılarının ürkəklərini fəth etmişdir. Həmin filmin quruluşu rejissoru respublikanın əməkdar incəsənət xadımı Tofiq İsmayılov idi. Bu günlərdə yubilyarla görüşərkən səhbətimizə də həmin film-nağılla başladıq.

"SEÇDİYİN SƏNƏT ÜRƏYİNCƏ OLMALIDIR"
(*T. İsmayılovun anadan olmasının 50 illiyi*)

Elə bir azərbaycanlı tapılmasız ki, uşaqlıqda "Məlikməmməd" nağılini oxumamış olsun, özünü ona bənzətməsin. Məlikməmməd gənclər üçün qorxmazlıq, xeyirxahlıq, qəhrəmanlıq rəmziyə çevrilmişdir. Biz Məlikməmmədi ekranə çıxararkən tamaşaçılara onun bu keyfiyyətlərini göstərməyə çalışmışıq. Eşitdiyimə görə "Özablı yollarla" film-nağılı bir sıra xarici ölkələr tərəfindən alınmışdır.

-Tofiq müəllim, tamaşaçular sizini kinorejissor kimi tanıylar, onu da bilirik ki, sənətə gəldiyiniz yol çox uzun, lakin uğurlu olub. Bu barədə danışmağınızı xahiş edirik.

-Hələ yeddinci sinifdə oxuyunda Bakıda özfəaliyyət dram dərnəklərinə respublika baxışı keçirilirdi. O vaxt Gənc Tamaşaçılar Teatrının baş rejissoru Z. Nemətov məni və indi istedadlı sənətkar tanınan Əminə Yusif qızını teatra dəvət etdi. Sevincimin hədii-hüdudu yox idi. Çünkü əsl səhnəyə çıxmış imkanı əldə etmişdim. Bu teatrda bir neçə il müxtəlif tamaşalarda uşaq rollarında oynadım. Sonra yenə də görkəmli rejissor Z. Nemətovun xeyir-duası ilə radioya gedib çıxdım. "Çuk və Gek" radio tamaşasında Gek rolunda çıxış etdim.

Əlbəttə, hələ orta məktəbdə oxuyarkən mənim qarşısında "Hansı sənətin ardınca getməli?" suali durduruldu. Ona görə də 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsini, beş ildən sonra isə rejissorluq fakultəsini bitirdim. Bir müddət C. Cabbarlı adına "Azərbaycanfilm"

kinostudiyanın dublyaj şöbəsində rejissor işlədim. Burada kino ilə yaxından tanış oldum. Kinematoqraf məni özünə elə cəlb etdi ki, ali ssenari və rejissorluq kurslarını bitirməli oldum, kino rejissori ixtisasına yiyələndim.

- Mərkəzi televiziyanın sisfərişi ilə çəkilmiş ilk Azərbaycan filmi - "Oxuyur Müslüm Maqomayev" sizin ilk böyük işinizdir.

- Elədir. Bu filmi 1971-ci ildə çəkmişəm. Filmin uğurlu taleyi olub, I Tehran beynəlxalq kinofestivalında və Praqa Kino bazarı festivalında nümayiş etdirilib. Daşkənddə keçirilən Ümumittifaq televiziya filmləri festivalında kinolent Özbəkistan Bəstəkarlar İttifaqının mükafatını alıb.

Bundan sonra "Gilas ağacı", "Bizim küçənin oğlanları", I. Əfəndiyevin "Körpüsalanlar" əsasında "Çarvadaların izi ilə", "Xüsusi vəziyyət", "Yay günlərinin xəzan yarpaqları", "Sürəyya" və başqa filmlərə quruluş vermişəm.

- Bizim üçün ilk və hələlik axırıncı olan çoxseriyali "Vulkana doğru gedirəm" televiziya bədii filmini də siz çəkmisiniz.

- Həmin filmi Mehdi Hüseynin "Abşeron" romanının motivləri əsasında ekranlaşdırıdım. Çox təessüf ki, başqa studiyalarda çoxseriyali televiziya bədii filmləri yaradılması işi müvəffəqiyyətlə davam etdirildiyi halda bizim kinostudiyada bu məsələ hələ də öz yoluna salınmayıb.

- Sizin çəkdiyiniz filmlər arasında müsiqili kinolentlər çoxdur. Məsələn, "Oxuyur Müslüm Maqomayev", "Mən mahni düşünürəm", "Musiqi müəllimi" və s. Bu, nə ilə bağlıdır?

- Mənim müsiqiyə olan böyük məhəbbətimlə. Düzdür, xüsusi musiqi təhsilim olmasa da, həyatımı musiqisiz təsəvvür edə bilmirəm. Həm də mən çəkdiyim filmlərdə kadri musiqisiz hiss etmirəm.

- Bəzi filmlərimin ssenarilərinin də özünüz yazmışınız. Buna səbəb nədir?

- Fikirlərimi ekranda daha dolğun təcəssüm etdirə bilmək üçün. Amma mən daxili tələbat olmadan ssenari yazmaq xatırınə cızmaqara etmək tərəfdarı deyiləm.

- Niyə görə iki ildir ki, film çəkmirsiniz?

- Çəkəcəyim yeni filmin ssəanrisini yazıram. "Anam, atam, idman və mən" adlanacaq bu film rok-opera janrında olacaqdır. Filmdə belə fikir irəli sürürlür ki, çox vaxt biz körəbii olaraq sənət seçirik. Sonra da bütün ömrümüz boyu bunun ağrısını çəkirik. Halbuki, hər kəs sevib seçdiyi işdən yapışmalı, sənəti onun ürəyincə olmalıdır.

- Bəzən çəkiliş qrupunun üzvləri şikayət edirlər ki, iş prosessində rejissor onlara yaradıcılıq sərbəstliyi vermir, onları öz fikrinin icraçısına çevirir.

- Heç bir rejissor çəkiliş meydandasına amirlik iddiası ilə çıxmır. Bu günlərdə "Ədəbiyyat və incəsənət" qəzetində mənim "Min bir cür sənət bilicisi" məqaləm çap olunacaq. Burada məhz sizin sualınıza cavab verilir. Əgər buna bir cümlə ilə cavab vermiş olsaq, deyə bilərəm ki, televiziya, kino və teatr rejissoru hər cür sənətdən baş çıxarmalıdır. Çünkü kinonun yaranmasında min bir cür sənət adamı iştirak edir.

- Kinostudiymız tam təsərrüfat hesabına keçməyə hazırlaşır. Siz bu yeniliyə necə baxırsınız?

- Əgər biz kinomuzun gələcəyi barədə düşünürüksem, mütləq kinematoqrafin yeni modeli həyata keçirilməlidir. Bunun üçün "Azərbaycanfilm" gözəl sənət əsərləri ilə Ümumittifaq miqyasında əvvəlcə öz "mən"ini sübut etməlidir. Deyə bilərsiniz ki, studiyamız dəyərlə sənət əsərləri də çəkir. Amma bir çəçəklə bahar olmaz.

Digər tərəfdən studiyamızın texniki bazası qırıncı illərin səviyyəsindədir. Yaradıcı qruplar texnika sarıdan çətinlik çəkirlər. Videofilmlər çəkmək üçün də aparatlarımız yoxdur. Bu məsələ də təxirə salınmadan həll edilməlidir. Daha bir problem. Studiyamızda digər peşə sahiblərinin rejissorluğa axımı da dəb düşüb. İllərlə təhsil alıb kinematoqrafin müəyyən sahəsində ixtisaslaşan və öz ixtisası üzrə az-çox tanınan sənətkar "Debüüt" yaradıcılıq birliliyində kiçik bir film çəkməklə dönüb olur quruluşçu rejissor. Hər halda "istəmək"lə "olmaq"

sözlərinin fərqiənə dərindən varmaq pis olmazdı. Məncə studiyamızda yenidənqurma işləri bu problemləri aradan qaldırmaqla həyata keçirilməlidir.

-*Kinomatografdan başqa daha nə ilə məşğul olursunuz?*

-Mən kino çəkməklə yanaşı, incəsənət institutunda da dərs deyirəm. Hazırda rejissorluq kafedrasının müdürüyəm. On səkkiz il televiziyyada "Danışan şəkillər şəhərciyi" verilişinin aparıcısı olmuşam. Bu veriliş uşaqlara incəsənəti başa düşməkdə kömək edib, onlarda bu sahəyə məhəbbət hissi aşayıb.

-*Sizin bir neçə kitabınız da çapdan çıxmışdır.*

"Gənclik" nəşriyyatı tərəfindən mənim "Qonşular", "Sevincin yuxusu", "Şəkil teatrı", "Şəkil kino", "Diş ağrısı" kitablarım buraxılmışdır. Bunların hamısı incəsənətlə bağlı həkaya və nağıllardır. Bu kitabları yazmaqdə məqsədim incəsənəti kiçik yaşı uşaqlara sevdirmək olmuşdur.

-*Xoşbəxtsinizmi?*

-1954-cü ildən bu günə kimi incəsənətlə temasda olduğum üçün ən başlıcası, gündəlik fəaliyyətimlə xalqına xidmət etdiyim üçün özümü xoşbəxt hesab edirəm.

-*Biz də sizi anadan olmanızın 50 illiyi münasibatla təbrik edir, kino sənətində, incəsənət sahəsində milli kadrların hazırlanması işində sizə daha böyük uğurlar diləyirik.*

*Aydın Ələsgəroğlu
"Kino yenilikləri" qəzeti,
1 aprel 1989-cu il*

ÖZÜMÜZƏ İNANAQ

Milli kino nümunələrinin, ayrı-ayrı televiziya verilişlərinin bədii məziiyyətləri ilk növbədə yaradıcılığın bu sahələrində çalışın mütəxəssislərin peşə hazırlığının səviyyəsi ilə müəyyən olunur. Etiraf edək ki, bu məsələyə respublikamızda heç də həmişə diqqət və qayğı göstərilməmiş, nəticədə yeni kadrlar

hazırlığı problemləri yalnız səmərəsiz diskussiyalar, söz-söhbət mövzusu olaraq qalmışdır.

Bu gün, problemi həll etmək üçün ilk addım atılmışdır. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda iki yeni fakültədə - bədii kino və televiziya filmləri rejissorluğu və televiziya verilişləri rejissorluğu kafedraları açılmışdır. Müsahibimiz institutun rejissorluq kafedrasının müdürü, kino rejissor, əməkdar incəsənət xadimi Tofiq İsmayılovdur.

-*Tofiq müəllim milli kinomuz və televiziyanız üçün kadrlar hazırlanması məsələsinə münasibətdə mütəxəssislər heç də həmişə eyni mövqedə dayanmayıblar. Bəziləri iddia edirlər ki, kadr hazırlığında əvvəlki ənənələrdən birdəfəlilik əl çəkmək, yeni milli ənənələrin əsasını qoymaq lazımdır. Bunun əksini deyənlərə az deyil. Sizin fikriniz?*

- Məsələdə hər iki baxışda həqiqət anları var. Lakin tam həqiqət onların kəsişdiyi yerdədir. Doğurdan da kadr hazırlığında yalnız köhnə struktura bel bağlamaq olmaz. Əvvələ ona görə ki incəsənət üzrə İttifaq ali məktəblərində bizim respublika üçün ayrılan yerlərin sayı tələbatımızı tam ödəmir. Yuxarıdan səxavətə bel bağlamaqdansa öz imkanlarını hərəkətə getirmək özümüzə güvənmək daha doğru yoldur.

Diger tərəfdən, Moskvada oxumaq üçün abuturiyentlər seçəndə bəzən elə meyarlar əsas götürür ki, bunu milli sənətimizin gələcək taleyi ilə bilavasitə əlaqəsinə şübhə etməyə bilmirsən. Mən çoxları arasında mübahisə doğuran bu fikirləri birdə təkrar etmək istəyirəm: Kinoda, televiziyyada çalışan rejissorlar milli mədəniyyətimizi, adət-ənənələrimizi dərindən bilməlidirlər. Yoxsa, onların hazırladığı verilişlər, çəkdiyi filmlər, tamaşaçıların qəlbinə yol tapmayacaq, bu və ya digər milli problem ətrafında düşündürməyəcək.

Lakin nəzərə almaq lazımdır ki, bu yolda köhnə ilə əlaqəni birdəfəlilik kəsməkdə bizi öz məqsədimizə çatdırılmayaq. Kadr hazırlığının yeni modelini yaratmaq üçün güclü maddi bazamız, yüksək hazırlıqlı mütəxəssislərimiz, dərsliklərimiz və s. olmalıdır.

Tələbələrinin dünya mədəniyyəti ənənələrini dərindən öyrənmələri də son dərəcə vacib məsələlərdəndir.

Yaxud televiziya verilişlərinin bədii səviyyəsini götürək. Bu sahədə problemlərimiz daha çoxdur. İndi elə zəmanədə yaşıyırıq ki, televiziya har ailənin həyatına möhkəm daxil olub. Adamların mənəvi - intellektual dünyasının formallaşmasında mühüm rol oynayan amila çevrilib. Televiziya adamlarla onların qəlbini yaxın anlaşıqlı çevik və həm də obrazlı dildə danışmalıdır.

- *Yeni fakültələrə qəbul şərtləri, nəzərdə tutulmuş tədris proqramları barədə nə deyə bilərsiniz?*

- Televiziya verilişləri rejissorluğunu fakültəsinə hər il on nəfər gənc qəbul olunacaq. Onların beşi əyani, beşi isə qiyabi şöbədə təhsil alacaqdır. İndi televiziyyada işin texniki tərəflərini az-çox mənimşəyən, lakin öz peşə hazırlığını yüksəltmək üçün təhsil almağa ehtiyac duyan cavan kadrlar az deyil. Belələrini qiyabi şöbədə təhsilə cəlb edəcəyik. Qoy həm işləsinlər, həm də öz nəzəri hazırlanıqları artırınsınlar.

Bədii kino və televiya filmləri rejissorluğu fakültəsinə isə hər il beş nəfər gənc qəbul olunacaq. Tədris proqramları ÜDKİ-nin və Çerkasov adına Lelinqrad Musiqi, Kino və Teatr İnstiunun proqramları əsasında tərtib edirik. Təbidir ki, öz ədəbiyyatımızın, teatr və kino sənətimizin nəzəriyyə və təcrübəsinə daha çox diqqət yetirəcəyik. İndi bu istiqamətdə yeni metodiki və dərs vəsaitləri hazırlanır.

- *Tofiq müəllim, biz həmişə istedadlı rejissorların azlığından şikayatlanmışıq. Amma çoxları bilmir ki, Azərbaycan rejissorlarının sayına görə İttifaqda bəlkə də ön yerlərdən birini tutur...*

- Bildim nə demək istayırsən. Diplomlu mütəxəssislərin sayı ilə, sənətin ümumi səviyyəsi arasındaki uyğunsuzluq ümumiyyətlə bizim yaradıcılıq aləminin ən böyük ziddiyətlərindən biridir. Məsələn, uzun illərdir ki, incəsənət institutu hər il dörd nəfər teatr rejissoru buraxır. Amma Azərbaycan teatrlarında hazırda 23 rejissor yeri boşdur. Bu tədrisin istehsalatla pis əlaqələndirilməsində, tələbələrin yaradıcılıq peşələrinə yiyələnmə-

si məsələsinə laqeyd münasibətdən doğan bir haldır. Biz bunu da nəzərə almışıq. Yeni fakültələr Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudyası ilə bağlanmış onillik müqavilələr əsasında yaradılıb. Yəni biz həmin illər ərzində bu təşkilatlarda sifariş ilə kadrlar hazırlayacaqıq. İndi yaradıcılıq təşkilatlarına böyük müstəqillik verilir və bunun nəticəsində yaradıcılıq planlarının həcmi xeyli genişləndirilir. Məsələn, 3-4 il əvvəl kinostudyannın illik planı dörd film idisə, bu il həmin rəqəm on birə çatdırılıb. Gələcəkdə daha çox film çəkmək planlaşdırılır. Onu da nəzərə alaqlı ki, Azərbaycanın kino rejissorlarının çoxu yaşa dolmuşlar. Onlar tezliklə estafeti öz gənc həmkarlarına verməli olacaqlar. Deməli, kinomuza yeni rejissor nəslinin gəlməsi labüb prosesdi. Sadəcə olaraq bu prosesə nəzarət etmək lazımdır. Biz məzunlarımıza diplom verməklə öz işimizi bitmiş hesab edə bilmərik. Kinorejissor olmaq istəyənlər bu diplому almazdan əvvəl "Debüüt" yaradıcılıq birliliyində öz diplom işlərini çəkəcəklər. Sınaqdan uğurla çıxanlar sənətin mürəkkəb və çatın yoluna qədəm qoyacaqlar. Ümidişlərinin doğrultmayan məzunlar isə ikinci rejissor, rejissor assiseni kimi işə qəbul olunacaqlar.

Müsahibəni apardı:

Əlisəfər Hüseynov

"Kino yenilikləri" qəzeti,

28 Aprel 1990-ci il

İSTANBULDA BÖYÜK YUBILEY GECƏSİ

Azərbaycan icitimaiyyəti görkəmli kinematoqrafcı, ölkəmizin əməkdar incəsənət xadimi, professor Tofiq İsmayılovu yaxından tanıyor və onun yaradıcılığını sevə-sevə izləyir. Tofiq müəllim yaradıcılığı ərzində iyirmidən artıq bədii filma, əsasən, gənc nəslə xitab edilən kitablara, tamaşaçılarımızın böyük rəğ-

bətinin qazanan televiziya və radio verilişlərinə imzasını qoyan sənətkarlarımızdır.

Talein gedisiñə baxın ki, həyatını doğma Azərbaycanın tarix, mədəniyyət, adət-ənənəsinin və folklorunun təbliğinə həsr etmiş sənətkarımız 60 illik yubleyini İstanbulda, Memar Sinan Universitetində işlədiyi vaxtda qarşılaşmışdır.

Tofiq müəllim yadıcılığı boyunca novatorluğa can atmış bir şəxsiyyətdir və Türkiyədə də bir neçə yeniliyin təməlini qoymuşdur.

İstanbul Büyük Şəhər Bələdiyyəsi Türkiyədə nadir bir tədbir keçirmiştir. İstanbulun tarixi məkanlarından biri olan İstiqlal prospektindəki "Tarik Zəfər Tunaya" Mədəniyyət Mərkəzində ilk dəfə "xarici" bir sənətkar - Tofiq İsmayılovun 60 illik yubileyinə həsr olunmuş əbədi-bədii gecə keçrilmişdir. Yubiliyamızın şərəfinə təşkil olunmuş gecədə "Tarik Zəfər Tunaya" Mədəniyyət Mərkəzinin konfrans salonunu dolduran türk kinoseverləri ilə yanaşı, İstanbuldakı vətəndaşlarımız, xarici ölkələrin burada akkredita olunmuş diplomatları, Türkiyənin görkəmli kino və teatr xadimləri də iştirak etmişdilər.

Yubiley gecəsində çıxış edən İstanbul Büyük Şəhər Bələdiyyəsi Mədəniyyət Departamentinin rəhbəri Şenol Dəmiröz, T. İsmayılovun yaradıcılığından söz açaraq, son zamanlar sənətkarımızın usanmaz enerjisi və səmərəli əməyi nəticəsində İstanbulda "Azərbaycan Mədəniyyət Dekadası", "Türkdilli ölkələrin opera gecələri", "Türk dünyasının birinci kino festivalı", "Türk dünyasının teatr günləri" tədbirinin keçirdiyini bildirmiştir. Bu tədbirlərin yalnız Türkiyədə deyil, Türkdilli xalqların yaşadığı bütün coğrafi ərazidə böyük əks-səda yaratdığını və bu qardaş xalqların mədəniyyətlərinin qarşılıqlı tanınmasına, təbliğinə və yaxınlaşmasına xidmət edən tarixi missiyada Tofiq İsmayılovun böyük rol oynadığını xüsusi qeyd etmişdir. Tofiq İsmayılovu bu əlamətdar gündə təbrik edənlərin arasında Türkiyənin məhşur kinomatoqrafı Xalid Rəfiq, Hülya Koçigit, Gülsen Bibikoğlu, Memdun Un, Meral Konrad, Ertəm

Erenç, Engin Akça İstanbuldakı Azərbaycan, Qazaxistən, Özbəkistan, Qırğızistən və Türkmanistən bas konsulları, Azərbaycanın Ankardakı səfirliyinin əməkdaşları və Şimal Kibriz Türk Respublikasının kinomatoqrafçıları da var idi. Yubiley gecesində Azərbaycan Kinomatoqrafçılar İttifaqından, "Azərkinovideo" birliyindən, Azərbaycan Yazıçılar Birliyindən, Azərbaycan Teatr Xadimləri İttifaqından, Azərbaycan Demokrat Sahibkarlar Partiyasından, Dünya Azərbaycanlıları Dayanışma və Kültür Dərnəyindən, Azərbaycan, İncəsənət Universitetindən Tofiq müəllimin ünvanına galən təbrik teleqramları və faksları oxundu. Tofiq İsmayılovun yubileyi gecəsində çıxış edən qızı Sevinc və ilk tələbələrindən olan Məlahət Abbasova salona yığışan tamaşaçılara həzin anlar yaşatdılar. T. İsmayılovu bir ailə başçısı və pedaqoq kimi tanıdan Sevinc Rzayeva və Məlahət Abbasova onun müləyim və məhəbbət dolu qəlbinin incəliklərini, tələbkar pedoqoji xüsusiyyətlərini dilə gətirdilər. Yubiley gecəsində T. İsmayılovun "Oxuyur Müslüm Maqomayev", "Sürəyya", "Gilas ağacı", "Vulkana doğru", "Bizim məhəllənin uşaqları", "Əzablı yollarla" filmlərindən parçalar göstərildi.

Türkiyənin bir sıra kinematoqrafiya sindikatlarının nümayəndələri həmyerlimizə fəxri mükafatlar təqdim etdilər.

Yubiley gecəsinin sonunda tamaşaçılardan dəqiqələrlə ayaq üstə alqışla qarşılılığı yubilyarın "Prima" filmi göstərildi.

Türkiyənin nüfuzlu və çoxtutajlı qəzetlərindən olan "Türkiyə", "Radikal", "Yeni yüz yıl" və "Yeni şəfəq" qəzetlərinin səhifələrində Tofiq İsmayılovun yaradıcılığına yer ayıraq onun 60 illik yubileyini təbrik etmişlər.

Biz də bu təbriklərə qoşular, yubilyarımıza uzun ömür, can sağlığı, ailə səadəti və Azərbaycan mədəniyyətinin təbliğinə yönələn fəaliyyətlərində uğurlar arzulayıraq.

Tural Rzayev
"Günay" qəzeti.
22 Mart 1999-cu il

TOFIQ İSMAYILOV - 60

60 yaş nədir hələ

Tofiq İsmayılov bütün yaradıcılığını televiziya kinosuna həsr etmiş Azərbaycan kinorejissorudur. T. İsmayılov 45 illik əmək fəaliyyətinin 35 ilini incəsənətə həsr edib. 1962-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyor fakültəsini bitirib. Dövlət Televiziya və Radio Komitəsində rejissor vəzifəsində işləməyə başlayıb. 1964-cü ildə yenidən həmin institutun rejissorluq fakültəsinə daxil olub və oranı bitirəndən sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor işləməyə başlayıb. Kinonun sırlarını dərindən öyrənmək, kinorejissor ixtisasına kamil yiyələnmək üçün Moskvada iki illik Ali Rejissorlar və Ssenaristlər kurslarında təhsilini davam etdirib. Diplom işi üçün Tofiq İsmayılov Ə. Məmmədəxanlıının "Anamın çırığı" hekayəsini seçib. Çəkdiyi film əla qiymətlə qəbul olunub.

1971-ci ildə T.İsmayılovun İ.Boqdanovla birgə yazdıqları ssenari əsasında "Oxuyur Müslüm Moqamayev" bədii-musiqili tammetrajlı filmi ekran üzü görür. Bu filmdə gözəl müğənni Müslümün aktyorluq məharəti də üzə çıxmışdır. Film o vaxtlar nəinki Sovet İttifaqında, həm də xarici ölkələrdə uğur qazanır, İranda keçirilən birinci Beynəlxalq kinostestivalında müvəffəqiyyətlə nümayiş etdirilir.

Sonralar Tofiq İsmayılov uşaq və gənclər mövzusunda bir neçə film çəkir: "Gilas ağacı", "Məhəlləmizin oğlanları", "Mən mahni qoşuram", "Əzəblə yollar" ("Məlikməməd") filmi Amerika kino xadimlərinin 1989-cu ildə ABŞ-da nümayiş etdirmək üçün seçidləri 17 ən yaxşı sovet filmindən biridir.

Tofiq İsmayılov uşaq xarakterini, uşaq marağını yaxşı bildiyindən filmləri uğurlu olur. Onun ucqar dağkəndi Lahicə, onun xalq istedadlarına, ağısaqqallarına və cavanlarına həsr

olunmuş "Çarvadaların izi ilə" televiziya filmi (1974) diqqəti cəlb edir. Film yazıçı və dramaturq İ. Əsfəndiyevin "Körpüalanlar" povestinin motivləri əsasında çəkilmişdir. Filmin qəhrəmanları ulu babaların açıqları cığırlar, saldıqları izləri gedərək yollar çəkən xeyirxah peşə sahibləri-inşaatçılardır. Tofiq İsmayılovun M. Hüseynin "Abşeron" romanı əsasında Ç. Ələkbərzadənin ssenarisi üzrə çəkdiyi üç səryalı televiziya filmi neftçi-lərin çatın əməyinə həsr olunmuşdur.

Təkcə 80-ci illərdə T.İsmayılov 4 bədii, 90-ci illərdə isə 4 sənədli film çəkmişdir.

O, uzun illar Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq sənəti üzrə dərs demiş, universitetin rejissorluq kafedarasına rəhbərlik etmişdir. Hazırda Tofiq İsmayılov Türkiyənin İstanbul şəhərində Memar Sinan adına Universitetdə dərs deyir. O, Bakıda olarkən demişdi: "Məni hələ 1993-cü ildə İstanbul Universitetində dərs deməyə dəvət etmişdilər. Getmək fikrim yox idi. Amma sonralar milli kinomuzda acinacaqlı vəziyyət yarandı, döza bilmədim, getdim. Məni Türkiyə televiziyasının "canlı yarım"larına tez-tez dəvət edirlər. Burada Azərbaycan kinosunun tarixindən danışram. Teatr, kino və televiziya üzrə kurslarda rejissorluq sənətindən dərs deyirəm. Atatürk Dövlət Kitabxanasının videosalonunda "Türk dünyası sineması ilə tanışlıq" silsiləsindən söhbətlər aparıram və filmlərə baxışlar keçirirəm. Türk televiziyası üçün "Göydən üç alma düşdü." programını da mən aparıram.

Hazırda universitetdə kino dili və ssenari yazılışı fənnindən dərs deyir, Türkдilli xalqların kino tarixi fənnini də aparıram. Türkiyədə doğma Azərbaycanımızı, milli kinomuzu təbliğ edir, tanıtırıram.

Universitetdə Azərbaycan kino muzeyi yaratmışam, "Türk cumhuriyyətlərinin sinema tarixi" adlı kitab nəşr etdirmişəm. Burada Azərbaycan, Özbəkistan, Qırğızistan, Qazaxistan, Türkmenistan və Tatarstan kino sənəti tarixindən,

onların yaradıcılarından söhbət gedir. Bu, türkdilli xalqların kino sənəti haqqında latin əlifbaşı ilə çap olunmuş ilk kitabdır. Türkiyədə gözəl sənətlərə meyl çox güclüdür. Burada ilahiyyətə nə qədər məhəbbət varsa, gözəl sənətlərə də o qədər məhəbbət var...

Azərbaycanın əməkdar incəsənət xadimi, istedadlı kino-rejissor və pedaqqoq, professor Tofiq İsmayılovun 60 yaşı tamam olur. Belə bir forəhlı gündə ona can sağlığı, sənətdə və pedoqoqi fəaliyyətdə yaradıcılıq uğurları diləyirəm. Azərbaycan və Türkiyə mədəni əlaqələrinin genişlənməsində yeni-yeni nailiyatlılar arzulayıram.

Xalq yazıçısı, Respublika Dövlət Mükafatı laureati ANAR:

-Tofiq mənim qohumumdur, qudamdır. Oğlum Tural onun qızı Sevinç evlənibdir.

Amma qohum olmaqdan əvvəl Tofiq mənimlə iş yoldaşıdır, kolleqadır. O da kino sahəsində işləyir, mən də kino sahəsində işləmişəm. Kolleqa olmaqdan qabaq da bilmirdik ki, qohum olacaq, dost idik. Bir vaxtlar radioda işləyirdik. Mən onda redaktor idim, o rejissordu. Bir yerdə bir neçə vacib işlər göründük, o cümlədən Tofiq Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yişincəgi" və "Danabaş kəndinin məktəbi" üç yemesini radio-tamaşasını verdi.

Cox maraqlı tamaşalar idi. Sonra başqa bəzi verilişləri bir yerdə işlədik. Sonra kinostudiyada. Doğrudur kinostudiyada bir yerdə işləməmişik, ancaq təmasda olur və tale elə gətirdi ki, sonra qohum olduq.

Tofiqin kino sahəsində, teatrda, televizyada, radioda çox böyük, səmərəli işləri olub. Amma mən, bir qohum kimi, onun bir cəhətinə qeyd eləmək istəyirəm ki, Tofiq çox ailəcanlı, balacanlı və nəvəcanlı bir adamdır. Özünü oda-köza vurur ki, ailəsi yaxşı dolansın, yaşasın. Və indi İstanbulda da çox xeyirli işlər görür. Orada türk dünyasının opera festivalını, teatr festivalını

təşkil edir, əsas təşkilatçı odur, çox əmək sərf eləyib, amma mən ona həmişə deyirəm ki, Tofiq, üç qızın var, üçünü də əra vermisən, nəvələrin var, hamisi yaxşı dolanır. Bir az sakit ol, özün haqqında düşün. Az qalıb 60 yaşı olsun.

İndi 60 yaşı tamam olur. Bundan sonra arzu edirik ki, Tofiq bir az da özünü düşünsün, yəni özünü oda-köza vurmasın, yaradıcılıq işi ilə daha çox məşgul olsun. Və mən Tofiqi bu gün 60 yaşı münasibətilə ürəkdən təbrik edirəm. O, həm də bizim Yazıçılar Birliyinin üzvüdür. Və bizim "Ədəbiyyat qəzeti"ndə də təbrikimiz çıxacaq. "Günay" qəzeti vasitəsilə də Tofiqə salamlarımı və ən xoş arzularımı çatdırıram.

Səs operatoru Akif NURİYEV:

-Tofiq İsmayılov yüksək mədəniyyətli, savadlı kinorejis-sordur. Onunla işləmək həmişə xoşdur. O öz işinin bilicisi və həmişə nə istədiyini bilən sənətkardır. Onunla iş prosesində heç bir problem yaramır. Musiqi ilə bağlı film çəkərkən mən onun bəstəkar, ümumiyyətlə, professional fikrina necə hörmət etdiyinin şahidi olmuşam. Biz Tofiq İsmayılovu xatırlayır və sevirik. İstəyirik ki, həmişə aramızda olsun. Ona uzun ömrə və yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timurçın ƏFƏNDİYEV:

-Tofiq İsmayılov Azərbaycanın görkəmli kinorejis-sorlarından biridir. O, universitetimizdə əvvəl adı müəllim kimi fəaliyyətə başlamış, sonra dosent, professor vəzifələrinə yüksəlmiş, kafedra müdürü işləmişdir. T. İsmayılov kino və televiziya rejissorluğuna aid onlara metodiki göstərişlər və proqramlar hazırlanmışdır. Bu sənət ixtisasının açılmasına onun xidmətləri əvəzsizdir. O dəfələrlə Lehninqrad və Moskvaya yaradıcılıq ezamıyyətinə getmiş, gətirdiyi metodik vəsaitlər əsasında yerli mühitə uyğun tədris proqramları tərtib etmişdir.

Tofiq İsmayılovun iki tələbəsi bədii qırayət üzrə beynəlxalq müsabiqəsinin qalibi olmuşdur.

Hazırda o, Türkiyədə geniş yaradıcılıq fəaliyyəti aparır. O, İstanbul Büyük Şəhər Bələdiyyəsində də uğurla çalışır.

Dünya Azərbaycanlıları Topluluğu Dayanışma və Kültür Dərnəyinin fəaliyyətində yaxından iştirak edir. Onun bu fəaliyyətini ürkəndə bəyənirəm.

İnanıram ki, Tofiq İsmayılov gələcəkdə bizi yeni-yeni əsərləri ilə sevindirəcək.

Respublikanın xalq artisti Dövlət mükafatı laureati, kinorejissor Eldar QULİYEV:

-Tofiq İsmayılovun 60 yaşı olmasına inanmaq çətindir. Çünkü o, heç dəyişilməyib, həmişəki kimi cold və fəaldır. Tofiq İsmayılov Azərbacan kinosu üçün çox iş görüb. Azərbaycanda televiziya filmlərinin yaradıcılarından biridir. O, son dərəcə zəhmətkeş insandır. Biz onun Azərbaycan haqqında, vətənimizin ən ucqar bölməleri, xalqımızın adət və ənənələri haqqında çəkdiyi filimləri televiziya ekranlarında çox görmüşük. Tofiq İsmayılovun yaradıcılığı geniş miqyaslığı ilə yadda qalır. Onun kənd və şəhər həyatından bəhs edən filmləri ittifaq ekranlarına çıxar, bu filmlərə böyük tamaşaçı auditoriyası tamaşa edərdi.

Tofiq İsmayılov respublikamızda kino kadırları hazırlığına xüsusi əhəmiyyət verirdi. Bu gün onun tələbələri kinostudiyada, telestudiyada fəaliyyət göstərirlər.

Son illər Tofiq İsmayılov Türkiyədə işləyir və Azərbaycan kinosunun təbliği sahəsində uğurlu fəaliyyət göstərir. İnanıram ki, o yenidən ölkəmizə qayıdacaq və öz tamaşaçılarını yeni filmlərlə sevindirəcəkdir.

Ona müvəffəqiyyət və cansağlığı arzulayıram.

Respublika Dövlət mükafatı laureati operator Kənan MƏMMƏDOV:

-Tofiq İsmayılov "Azərbaycanfilm" kinostudiyasında yeganə rejissordur ki, coxsayı filmlərlə, xüsusilə televiziya filmlərinə qurluş vermişdir. Təəssüf ki, onunla cəmi bir flimda - "Fövqəladə vəziyyət" filmində işləmişəm. Ssenarisi lirik-dramatik üslubda yazılmış bu film Daşkəsən filiz mədənində baş vermiş fəlakətdən bəhs edir. İstehsalat - çəkiliş üslubuna görə film son dərəcə çətin idi. Filmdə o mühiti, o atmosferi yaratmaq vacib idi. Biz Tofiq İsmayılovlə ay yarım Daşkəsəndə birlikdə çalışdıq.

Filmin rəssamları Nadir Zeynalov və Əlibəy Rzaquliyev kinostudiyanın paviliyonunda yeraltı şaxtanın real dekorasiyasını qurmuşdular. Mən və Tofiq İsmayılov bu gözəl dekorasiyadan səmərəli istifadə edib, cəlbedici səhnələri ekranda canlandırma bildik.

Tofiq İsmayılovun aktyor seçmək bacarığını mən xüsusi qeyd etmək istəyirəm. O, filmdə Səyavuş Aslan kimi komik aktyordan dramatik aktyor kimi istifadə etdi və buna müvəffəq oldu.

İstəyirəm ki, Tofiq İsmayılovlə yeni-yeni filmlərdə birlikdə çalışıaq.

"Mozalan" satirik kinojurnalının məsul katibi Vaqif MƏMMƏDOV:

-Rejissor Tofiq İsmayılov 40 ilə yaxındır tanıyorum. Onunla birlikdə bir neçə sənədlə film üzərində işləmişik "Mozalan"da çəkilən onurlarla bədii, sənədlə filmlərin rejissoru olmuşdur. O, öz rejissor dəst - xəttlə başqa rejissorlardan seçilirdi. Cox operativ, ən çətin vəziyyətdə çıxış yolu tapan, həddindən artıq şən, zarafatçıı insandır.

Tofiq İsmayılov məhsuldar rejissorlardan biridir, 20-dən artıq bədii filmi var. O, aktyorlarla işləməyi bacarırdı. "Mozalan" da eyni zamanda müəllif kimi də fəaliyyət göstərir, ssena-

rılər yazırıdı. Tofiq İsmayılovdə zamanın nəbzini tutmaq qabiliyyəti var. Film çəkəndə həmişə o dövrün abu-havasını da ekrana gətirməyə müvəffəq olurdu.

Qurluşu operator Şərif ŞƏRİFOV:

-1982-ci ildə kinorejissor Tofiq İsmayılovun çəkdiyi, hamımızın uşaqlıqdan sevdiyimiz "Məlikməməd" film-nağilinin qurluşu-operatoru olmuşam. Bu film təkcə nağıl deyil, həm də dostluğun, birliyin və məhəbbətin rəmziidir.

Film üzərində işə böyük həvəslə başladıq. Tofiq İsmayılov çəkilən hər bir obyekte əsil sənət bilicisi kimi yanaşırıdı. O, heç vaxt çəkiliş maydançasına hazırlıqsız gəlməzdi. Tofiq müəllim öz fikrini hər kadir üçün şərti qrafik şəklində təsvir edir, məndən xahiş edirdi ki, kadırın kompozisiyasında bəzi dəyişiklik etməkə onun çəkdiyi qrafik təsvirə uyğun qurum.

Kinostudiyanın başqa rejissorlarından fərqli olaraq Tofiq İsmayılov çəkiliş günlərinin işçi saatlarından maksimum istifadə edirdi. Onun peşəkarlıq enerjisi çəkiliş qrupunun başqa üzvlərini də məcbur edirdi ki, öz işlərinə tələbkar olsunlar. Tofiq İsmayılov özünün əvvəlki filmlərində olduğu kimi, bu filmdə də Azərbaycan kinosu gənc aktyor istedadlarını axtarış tapmışdı.

Film ekrana çıxanda böyük tamaşaçı rəğbəti qazandı. Bir il sonra "Məlikməməd" filmi Ümmüttifaq kino təsvirinə texniki baxış müsabiqəsində mənim operator işim münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. Bu qiymət Tofiq İsmayılova da aid idi.

Tofiq İsmayılov xeyli vaxtdır kino yaradıcılığından uzaqlaşır, lakin inanıram ki, o, sənətə yenidən qayıdacaq və kino həvəskarlarını yeni, maraqlı filmlərlə sevindirəcək.

Azərbaycan Respublikasının xalq artisti, Respublika Kinematoqrafları İttifaqının birinci katibi Rasim BALAYEV:

-Tofiq İsmayılov Azərbaycanın populyar rejissorlarından biridir. Onun "Vulkana doğru" filmində ilk dəfə çəkilmişəm. Tofiq İsmayılovun çəkiliş qurupunda nizam-intizamın yanınmasına xüsusi rolu vardı. Azərbaycanda maliyyə çətinliklərlə bağlı kino çəkilişləri getməyəndə Tofiq İsmayılov boş dayanmağa dözməzdı, Türkiyəyə getdi və orada Azərbaycan mədəniyyətinin yayılmasına, kino və teatr festivallarının təşkilinə başladı. Tofiq İsmayılovun Türkiyədə hörməti yüksəkdir. O, Memar Sinan Universitetində kino sənətindən dərs deməklə yanaşı, İstanbul Büyük Şəhər Bələdiyyəsində mədəniyyət məsələləri üzrə müşavir kimi fəaliyyət göstərir.

Mən, Tofiq İsmayılova uğurları diləyirəm.

Mahmud Məmmədov:

Hörmətli Tofiq Hüseyn oğlu!

60 illik yubleyiniz münasibəti ilə Sizi, təbrik edir, uzun ömür, cansağlığı və yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram.

30 ildən artıq yaradıcılıq dövrünüzdə Siz "Bzim məhələnin oğlanları", "Çarvadarların izi ilə", "Mən mahni bəstələyirəm", "Oxuyur Müslüm Maqomayev", "Rəqiblər", "Dönüş", "Son sinaq", "Özablı yollar", "Musiqi müəllimi", "Sürəyya", "İntizar", "Mənim şəhərimin daşları" və s. Filmlərinizlə kinosevərlərin yaddaşında qalmış, istər tarixi, istər bədii, istərsə də siyasi mövzulu əsərlərinizlə yüksək ixtisasınızı, əvəzsiz peşəkarlığını təsdiq etmisiniz. Yaradıcılığınız ərzində Siz həmişə gənc nəslin layiqli böyüməsinə, istedadların inkişafına, uşaqlarda vətənpərvərlik hissələrinin inkişafına diqqət yetirmiş və bu mövzulara həsr olunmuş filmlər çəkmisiniz.

Sənət aləmində Siz həm də yüksək peşəkarlarınızla bərabər prinsipal mövqeyə malik, mövcud çatışmamazlıqlara qarşı barışmaz insan mövqeyinizi seçilən sənətkarlardansınız.

Ölkəmiz üçün sınaq, imtahan günlərində siz daim ön sıralarda olmuşsunuz. Facieli 20 Yanvar hadisələrində xalqımızın başına gətirilən müsibətləri ləntə almaqla şəxsi rəşadət və şücaət, şəhid ailələri ilə münsibətdə isə qayğı göstərmisiniz. Bununla bərabər həmişə ətrafinzdakılarla təvazökar, alicənab insan kimi davranmışınız. Siz, əldə etdiyiniz, nailiyyətləri daima kino sənətində ilk addımlarını atan gənclərlə bölüşmiş, onlara dayaq olmuş, imkanınız daxilində kömək göstərmişiniz. Fəaliyyətinizdə həmişə kino sənətini təbliğ etmiş, dünya kinosunun nailiyyətləri ilə həmvətənlərimizin də tanış olmasına imkan yaratmışınız. Bu amalla Azərbaycanda ilk özəl telekanal olan "BM-Tİ"-nin dəvətini qəbul etdiniz, "Oskar" kinosevərlər klubunu müəllifi və aparıcısı kimi tamaşaçılara bu mötəbər mükafatı almış aktyorların, rejissor və ssenaristlərin, bəstəkarların həyat və yaradıcılıqları barədə maraqlı məlumatlar verdiniz. O vaxt siz maddi çətinlikləri müvəqqəti unutduraraq ailələrə mədəniyyət və sevinc gətirdiniz.

Kino sənətindən əlavə sizin qəlbinizdə nəşrə, publisistika ya böyük meyl var. Analitik fikirlərlə, yenilikçilik ruhuyla, qoxmaz düşüncələrlə seçilən materiallər kütłəvi – infarmasiya vəstələrində çıxış edir, respublikamız üçün həyatı əhəmiyyətli məsələlərin müzakirəsində vətəndaşlıq mövqeyinizi, prinsipiallığınıizi göstərisiniz. Müəllifi olduğunuz "Sevincin yuxusu", "Şəkil teatrı", "Diş ağrısı", "Qoşular", "Şəkil kino" və s. kitablarla azyaşlıların məhəbbətini və ehtiramını qazanmışınız.

Hazırda Türkiyənin ən nüfuzlu ali elm və təhsil müəssisələrindən biri olan Memar Sinan Universitetində kino və televiziya fakültəsində dərs deməklə Azərbaycanın bu sahədəki nailiyyətləri ilə türk qardaş və bacılarını tanış edir, kino sənətinin çətin, keşmə-keşli yolları barədə onlara lazımı biliklər verirsiniz. Lakin qardaş Türkiyədə də siz adı bir müəllim "ömrü" yaşıya bilmədiniz, türk dünyasının zəngin kinematoqrafiya tarixində xəbərsiz, onların sayının çox yüksək olduğunu

görərək üçcildlik "Türk dünyasının sinema tarixi" kitabı üzərində işləməyə başladınız.

Türkçülükdən təfakkürünüz, fəal vətənpərvərliyiniz, yüksək əməksevərliyiniz nəticəsində 1996-ci ildə Sizin təşəbbüsünüzle İstanbul Böyük Şəhər Bələdiyyəsi "Azərbaycan Mədəniyyəti Günü"ni, "Türk dünyası operaları günləri"ni, 1998-ci ildə "Türk dünyasının birinci kino festivalı" həftəsini, bu ilin fevralında "Türk dünyasının teatrlarının birinci festivalı"nı keçirdi. Tükənməz enerjiniz, doğma yurdunuza qarşı olan məhəbbətiniz harda olmağınızdan aslı olmayıaraq mədəniyyətimizi təbliğ etməyə, Azərbaycanın nailiyyətləri ilə dostlarımizi sevindirməyə, gözü götürməyənələri isə kadərlənməyə məcbur edir.

Siz heç vaxt ictimai həyatdan kənardə qala bilməmisiniz. Türkiyədə yaşayın qan qardaşımıza yardım etmək, Azərbaycanın düşdüyü vəziyyətlə, torpaqlarımızın işğalı ilə Türkiyə vətəndaşlarını tanış etmək, Azərbaycanın elm, mədəniyyət və incəsənət nailiyyətlərini təbliğ etmək, türk iş adamlarını ölkəmizə calb etmək məqsədilə sizinlə birgə İstanbulda "Dünya Azərbaycanlıları Topluluğu Dayanışma və Kültür Dərnəyi"ni təsis etdik. Az vaxt ərzində dənək öz üzvlərinin sayını artırdı, soydaşlarımızın cəmləşdiyi bir quruma çevrildi. Birgə fəaliyyətimiz ilə rəsm sərgiləri, konsertlər, bayram şənlikləri, görüşlər keçirdik, Ermənistanın işgalçılıq siyasetini ifşa edən etiraz tədbirləri təşkil etdik, geniş məlumatlarla televiziya kanallarına çıxdıq, qəzetlərdə materiallar dərc etdik. Dərnəyin təşəbbüsü ilə İstanbulda "Can Azərbaycan" adlı istirahət parkı salındı və küçələrdə birincə olmaz şairimiz Xəlil Rza Ulutürkün adı verildi.

İstanbulda pedaqoji, ictimai və yaradıcı fəaliyyətinizdən əlavə, həm də Böyük Şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsini də icra edirsiniz. Belə bir şəraitdə müxtəlif təməyülli əməyinizlə siz bütün Azərbaycan xalqına hörmət gətirirsiniz. Birgə işlədiyimiz müddədə mən

sizi heç vaxt boş, işsiz, dincələn görmədim. Siz həmişə axtarışa olan insansınız.

Bu yubiley gündündə mən-sizi bir daha ürəkdən təbrik edir, gördüğünüz işlərdə böyük uğurlar arzulayıram.

*Aydın Kazimov
kinosünas,
"Günay" qəzeti,
10 aprel 1999-cu il*

GƏRƏKLİ BİR İŞİN BAŞLANĞICI

Daha çox rejissor kimi tanıdığımız professor Tofiq İsmayılovun Türkiyədə nəşr olunan üç cildlik araşdırması haqqında qeydlər

Qəribə də olsa, təsdiq olunmuş faktdır; sənətin inkişafı əngollərlə rastlaşdıqda, onun tarixinə maraq daha da artır, sənətçilərin gerçəkləşməyə can atan enerjisi tarixi-araşdırma sənətinə yön alır. Hər halda, ötən il kino tariximizlə bağlı Bakıda işıq üzü görən "Azərbaycan kinosu tarixi öcherkləri" və İstanbulda nəşr olunan üçcildlik "Türk Cumhuriyyətləri sinema tarixi" tədqiqatları bu həqiqətin daha bir təsdiqididir. İkinci nəşr daha sanballı olduğundan bu araşdırmağa bağlı fikrlərimizi oxucu və seyircilərlə bölmək istədik.

Sənətə 60-cıların sırasında gələn Tofiq İsmayılov peşəyə münasibətdə çəvikliyini dəfələrlə sübuta yetirib. 1962-ci ildə Azərbaycan Teatr İnstitutunun aktyorluq fakültəsinin məzunu kimi Gənc Tamaşaçılar Teatrında və Dövlət Teleradio Komitəsində rejissor assistenti işləyib; sonra həmin institutun rejissorluq fakültəsində təhsil alıb: "Azərbaycanfilm" kinostudiyasında filmlər çəkə-çəkə pedaqoji fəaliyyətə başlayıb; 1970-ci ildə Moskva Ali Rejissorluq və Ssenari Kurslarına daxil olub; təxminən 25 il ərzində 22 tam, 4 qisametrajlı bədii, bir

neçə sənədli və televiziya filmləri ləntə alıb; pedaqoji fəaliyyətində professor və kafedra müdürü mərtəbələrinə yüksəlib; üstəlik nasir kimi beş kitabı işıq üzü götürüb; 1994-cü ildən Memar Sinan Universiteti Gözəl Sənətlər fakültəsi "Sinema TV" bölümündə türk cumhuriyyətləri kinosu fənnini tədris eyləyen professor Tofiq İsmayılov çəsidi toplantı və simpoziumlarda təşkilatçılıq bacarığını göstərib; nəhayət, yetərinə qısa müddət ərzində təxminən 900 səhifədən ibarət olan sanballı tədqiqatını ortaya qoyub. Etiraf eyləyək ki, bu qədər məhsuldar fəaliyyət göstərmək çox az adamlara nəsib olur və sənətçi-tədqiqatçı Tofiq İsmayılov da məhz belə xoşbəxtlərdən biridir.

Öncə onu deyək ki, nəşrin işıq üzü görməsində Türk Gözəl Sənətlər Vəqfi Yönətim qurulu başçısının professor Sami Şəkəroğlunun xidmətləri əvəzsizdir. Sami bəy bu nəcib ideyanın gerçəkləşməsinin təsadüf üzündən baş tutduğunu üçcildiyə yazdığını ön sözündən anladır: "İllər öncə Fransada Nant film festivalı Mətin Erksanın" "Susuz yaz"ıyla açılmışdı. Biz də ordadayıq. Tolomuş Okeyevi ilk dəfə orada tanımışdı... Çox gözəl günler keçirmişdik. Buna Tofiq İsmayıla anladınca həyəcanlandı, həmən qırğız sinemasıyla ilgili geniş açıqlamalar yapmağa başladı. Söhbətlərimiz hər türk dövlətləri sınırması üzərinə olurdu. Eyni kültürün dəyişik yansımaları həm bizi, həm onu həyəcanlandırır. Bir gün Xalit Rəfiq: "Tofiq bəy, bunları yapsanız", - dedi. Basma imkansızlığından bəhs edinca: "Mən həll edərəm. Bizim Türk Gözəli Sənətlər Vəqfi yayına bilər", - dedim... Professor Tofiq İsmayılov bu kitab üzərində həş il ciddi araşdırma apardı. Türk dövlətlərini dolaşdı, sənətçilərlə söhbətləşib material topladı.. Sonudan, bu üçcildilik əsər meydana gəldi..." Nəşrin birinci cildi Azərbaycan, ikinci cildi Qazaxıstan və Qırğızistan, üçüncü cildi isə, Özbəkistan və Türkmenistanın kino tarixinə həsr olunub. Sovetlər Birliyi dağılıandan sonra illər boyu bir-biriyle bağlı olan milli kine-matoqrafların bir – birindən uzaq düşməsi təqiqatın aparılması

yönüündə qarşıya çıxan başlıca çətinliklərdən sayılmalıdır. Amma yenice yaranmış Türk Cümhuriyyətlərinin ekran sənətinə bələd olmaq istəyən müəllifə və Türk Gözəl Sənətlər Vəqfinə həmin çətinliklər mane olmayıb.

Tofiq İsmayılov türk cumhuriyyətləri kinosunun yiğcam ensiklopediyası sayyla biləcək üçcildiyyin bütün bölmələri üçün vahid quruluş müəyyənləşdirib: birinci bölmədə milli kinonun tarixi və inkişafından bəhs edilir, ikinci bölmədə isə, çəkilmiş bədii filmlərin xronoloji olaraq, müfassal və illüstrasiyalı kataloqu verilib. Eyni zamanda, hər türk cumhuriyyətinin kino sənətindən bəhs edən hissə həmin dövlət haqqında ümumi məlumatla başlayır, bu da oxucu və seyircilərin təsəvvür bütövlüyünü tamamlamağa xidmət edir.

Əlbəttə, beş türk cumhuriyyətinin kino tarixini əhatə edən üçcildiyyin bir cildini, özü də birinci cildinin məhz Azərbaycana həsr olunması Tofiq İsmayılovun xidməti və bütövlükdə əlamətdar hadisə sayılmalıdır. Çünkü danılmaz həqiqətdi ki, bunca təfəkkür, dil və kültür birliyinə baxmayaraq, indiyəcən Azərbaycan kinosu Türkiyədə yetərincə tanımayıb. Üstəlik, Azərbaycan kinosunun keçdiyi uzun, zəngin və keşməkeşli yol arasdırıcıya bu haqqı verir. Keçilən yoluñ müxtəlif mərhələlərini, gorkəmlı sənətçilərin yaradıcılığını qısa məqalələrdə yetərincə açıqlamaq imkannya olmayan T.İsmayılov əsas diqqəti başlıca faktların üzərində cəmləyir və oxucuda təsəvvür bütövlüyünün formalşmasına can atır.

T.İsmayılov Azərbaycan kinosunun tarixini doğru olaraq üç mərhələdə-aprel çevrilişinə qədər olan (1915-1920-ci illər) dövrə, sovet dönməmində (1920-1990-ci illər) və bağımsızlıq illərində (1991-ci ildən sonrakı) zaman kəsiyində araşdırır. Düzü, müddət və tutumluluq sarıdan bu mərhələlər bir-birindən fərqlənir, lakin belə bir yanaşma müəllifə həmin mərhələlərin ümumi xarakterik cizgilərinin müəyyənləşdirməkdə kömək edir. Tabii olaraq, sovet döneminin kinosunu səssiz və

səslə dövrlərə, sonra isə ayrı-ayrı onilliklərə ayıran araşdırıcı başlıca uğurları xatırlamaqdə zamanın kino mühitini yaradır.

Nəşrin təqdirəlayıq cəhətlərindən biri də budur ki, T.İsmayılov türk cumhuriyyətlərinin kino tarixini təkcə mərhələlərlə deyil, həm də konkret şəxsiyyətlər-sənətçilər və ayrı-ayrı ekran əsərləriylə oxucusuna çatdırır. Məsələn, Azərbaycan kino tarixi Üzeyir bəy Hacıbəyov, Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Səməd Mərdanov, Mikayılov, Lətif Səfərov, Tofiq Tağızadə, Əjdər İbrahimov, Həbib İsmayılov, Adil İskəndərov, Anar, Rüstəm İbrahimbəyov, Rasim Ocaqov yaradıcılıq portreti ilə zənginləşdirilib. 40-ci illərdə "Arşın mal alan" və "Fətəli xan" kimi ekran əsərlərinin yaradılmasında, eləcə də 50-ci illərdə bütöv bir nəslin ekran sənətinə gəlməsində mühüm rol oynayan Rəsul Rzanın, görkəmlı sənətçilər Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Cavanşir Məmmədov, Arif Babayevin... ayrıca portretlərinin nəşrə daxil edilməsi təsşüf doğursa da bunu yalnız həcmə bağlı zərurət olduğunu düşünürük. Çünkü Qazaxıstan - Türkmenistan və Özbəkistan - Qırğızistan cumhuriyyətləri kinosuna həsr edilmiş cildlərdə də eyni vəziyyətlə rastlaşırıq. Nəşrin ən qiymətli cəhətlərindən biri, tabii ki, hər bir milli kino bölümünün yetərincə mükəmməl sorğu aparatıyla təmin edilməsidi. Bu aparata bədii filmlərin izahlı və əlifba kataloqları, ingilis və rusca xülasələr, araşdırıcının yararlandığı qaynaqlar daxildi. Izahlı kataloqda hər bir ekran əsərindən kadırlar verilir ki, bu da nəşrin dəyərini daha da artırır. Ümumiyyətlə, belə materialların zənginliyi üçcildiyyin ər dəyərli cəhətlərindəndi.

Təqdirəlayıq haldır ki, prof. T.İsmayılov türk cumhuriyyətlərinin mükəmməl kino tarixini yazdığını iddəsində deyil: "Tarix yazmaq təkbaşına yapılacaq bir şey ola bilməz. Burada çap elediyim bu vaxta qədər qələmə alınanların arasından gərəkli bilgiləri seçib öz fikirlərimi də əlavə eyləyərək, oxucuya çatdırmaqdır. Bu kitabda təqdim olunan

filimlərin çoxunu seyr etmək mənə nəsib olduğu kimi, bu cümhuriyyətin bir çox sənətcisi ilə şəxsi tanışlığım, dostluğunum və sənət ilışgilərim onlar haqqında içimdən gələn sözləri söyləməmə zəmin yaratmışdır". Məhz araşdırıcının qaynaqlandığı faktları öz duyumu ilə təqdim oləməsi və şəxşən tanıldığı sənətçilərin şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələrin oxucuya bölüşməsi kitabı daha da oxunaqlı eyləyir.

Müəllif hətta nəzəri düşüncələrini belə, oxucusuyla bələşməkdən çəkinmir. Azərbaycan kinosuna həsr olunmuş cildə daxil eldiyi "Sinema sənəti və seyri", "Filmin yaradıcısı kimdir?", "Min bir sənətin sırrını bilən" məqalələrində prof. T. İsmayılov Adil İsgəndərov və Anarın yaradıcılığının timsalında sənətçi və seyri problemini çözür, müəllif və rejissorun film yaradılmasındaki roluna aydınlıq götürir. Bu düşüncələr təkcə Azərbaycan kinosuna deyil, digər türk cümhuriyyətlərinin ekran sənətinə aid bölmələrlə də səsləşir.

1998-ci ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 75 illik yubleyinə həsr olunmuş tədbirlər sırasında keçrilən "İ Türk dünyası sinema günləri" postsovet türk dövlətləri arasında bu sahədə işbirliyinin başlangıcı oldu. Şöhrət Abbasov, Xocaqulu Nəriyev, Tolomus Okeyev, Anar, Rüstəm İbrahimbəyov, Lütfi O. Akad, Xalid Rəfiq, Hülya Koçyigit, Atif Yılmaz, Ömer Gavur... kimi görkəmli sənətçilərin qatıldığı həmin tədbirə kino sahəsində işbirliyi yaradılması barədə protokol imzalandı. Fikrimizcə, prof. T. İsmayılovun böyük zəhmət bahasına araya-ərsəyə gətirdiyi üçcildilik araştırma bu işbirliyinə layiqli töhfədi.

Bakıda işıq üzü görən "Azərbaycan kino tarixi ocerkləri" kitabı ilə eyni vaxtda İstanbulda nəşr olunan "Türk cümhuriyyətləri sinema tarixi" üçcildiliyi in迪yəcən sovet kinosu kimi təsdiq olunmuş milli ekran sənətimiz üçün çox gərkəldi. Xüsusən, qardaş ölkədə Azərbaycan kinosu haqqında yetərinə təsəvvür yaranan İstanbul nəşri dəyərli bir ənənənin başlangıcını qoyur. Güman edirik ki, Bakıda "Türkiyə Cümhuriyyəti kinosunun tarixi", yaxud İstanbulda bütövlükdə "Türk sineması

tarixi" (Türkiyə, üçcildiliyə daxil olan ölkələr, digər türk qövmələri də daxil olmaqla) nəşrlərini gerçekləşdirmək artıq yaxın gələcəyin işidi.

Nəriman Əbdülrəhmanlı
"525 qəzet",
22 yanvar 2002-ci il,

SƏNƏTKAR QƏLBİNİN ÇIRPINİTLARI

*Bu çirpintilərin türkü türkü, dünyanın türkü
tanımasına kömək eləyir*

Ürək çirpintisi bəzən həyəcandan, insan çətinlik qarşısında qalib nə eləyim, necə eləyim seçimi qarşısında qalandan da yarana bilər. Tofiq İsmayılov isə nə eləməli olduğunu da, necə eləməli olduğunu gözəl bilir. Onun sənətkar qəlbinin çirpintilərindən Azərbaycan mədəniyyətinin inkişafına pay düşür. Türkiyə-Azərbaycan mədəni əlaqələrinin genişlənməsi, möhkəmlənməsi qaynaqlanır. Bu gün isə qətiyyətlə demək olar: Tofiq İsmayılov türk dünyası mədəniyyətindən planetimizin hər yerində xəber tutulmasını səmballı töhfəsini verib. 2001-ci ildə Türkiyədə "Türk Gözəl Sənətlər Fondu" tərəfindən nəşr edilən "Türk Cümhuriyyətlər Sinema Tarixi" adlı üçcildilik kitabı belə deməyə əsas verir. Türk dünyası kino mədəniyyətindən geniş və hərtərəfli bilgi verən bu kitabın Bakıda keçirilən tanıtma gecəsi ərəfəsində kitabın müəllifi ilə görüşməyə bizi sövq edən də bu idi. Amma yeganə səbəb deyildi...

-Tofiq müəllim, türk dünyası kino mədəniyyətinin öyrənilməsi sahəsində hadisə sayla biləcək kitabınızın çapdan çıxmazı münasibətlə əvvələ sizi təbrik edirik. Bu sevincli anlarınızda yaradıcılığınızla köklü təsir göstərən bir məqama diqqət cəlb etməmək mümkün deyil. Bakıya bundan əvvəlki səfərləriniz zamanı, ünsiyyətlərimiz vaxtı da qeyd edirdiniz ki,

Türkiyədə Dünya Azərbaycanlıları Topluluğu Dayanışma və Kültür Dərnəyinin sadri kimi fəaliyyətiniz səzə türk dünyası xalqları arasında bütün sahələrdə, o cümlədən mədəni əlaqələrdə olan boşluğu daha yaxından hiss etməyə imkan verib. Qurum hər zaman həmin boşluğu doldurmağa çalışıb. Bu barədə qisaca söhbət açmaqla üçcildiliyinizin ərzəyə gəlməsinə hansı amillərin mühüm təsir göstərdiyini, yəqin ki, daha yaxşı anlatmış olarsınız.

-Azərbaycan keçmiş sovetlər birliyinin tərkibində olarkən indi “iki dövlət-bir millət” dediyimiz Türkiyə ilə yaxından tanış olmaq imkanımız olmayıb. Hərçənd, Türkiyə ilə Azərbaycanın mənəvi yaxınlığı heç kimdə şübhə doğurmurdur. Müstəqillik qazanandan sonra Türkiyə dövlətinin dəvəti ilə 4 aylığa Memar Sinan Universitetində işləmək üçün dəvət alanda xalqlar arasında körpünü rəsmi dairələrdən önce, necə deyərlər xalq diplomatiyasının yaratmalı olduğunu düşünərək belə bir fırsat yaranması səbəbindən məmənnuniyyətlə qəbul elədim. Dörd aylığa getsəm də, indi 8 ildir ki, Türkiyədə çalışıram. Amma bu illər ərzində qardaş Türkiyədəki fəaliyyətimin ən önəmli şəhifələri, heç şüphəsiz Dünya Azərbaycanlıları Topluluğu Dayanışma və Kültür Dərnəyi ilə bağlıdır. Bu qurum yarandığı ilk gündən xalqlarımız arasında möhkəm körpünün qurulmasına xidmət eləyib və mən bu gün tam əsasla deyə bilərəm ki, biz bu işə bütün səy və bacarığımızı qoymuşuq. Bizim fəaliyyətimiz nəticəsində Türkiyədə Azərbaycan mədəniyyəti kifayət qədər geniş təbliğ edilmiş, mədəniyyətimizin gözəl nümunələri burada tamaşaşa qoyulmuşdur. Amma buna baxmayaraq, hələ də hesab etmək olmaz ki, başlıca məqsədə nail olmuşuq.

-Bu qədər yaxın olduğumuz halda, mədəni əlaqələrimizin yüksək səviyyədə qurulmasına nə maneə olur?

-Azərbaycan cəmiyyətində bu gün müşahidə etdiyimiz bütün proseslər təəssüf ki, Türkiyədə özünü göstərir. Parça-parça qruplara bölməmişlik. Sanki burada iqtidar-müxalisət münasibətlərinin həlli ön plana keçib. Belə olan halda təbii ki,

Azərbaycanı olduğu kimi tanıtmaq üçün xeyli problemlər meydana çıxır. Heç kim üçün qaranlıq deyil ki, düşmən təbliğatı o zaman məqsədinə çatır ki, millət özünün qədim keçmişə və mədəniyyətə malik olduğunu ortaya qoya bilmir. Türkiyə - Azərbaycan əlaqələrinindəki bəzən hiss edilən soyuqluq da bunun nəticəsidir. Düşmənlərimiz çox məharətlə bizim pərakəndəliyimizdən istifadə eləyirlər. Məsələn, bu gün hamı Qarabağ məsələsindən bolluca danışır. Qarabağ nə vaxt qaytarılacaq deyə soruşur. Amma çox nadir hallarda təsadüf eləyirik ki, kimsə öz-özüna sual versin ki, Qarabağın qaytarılması üçün nə etmişəm? Qarabağı tək bir nəfər qaytarala bilməz, çünki Qarabağı bir nəfər verməyib. Özümüzə tənqidi baxmamığımız hər zaman təsirini göstərir. Bax, bu yaxınlarda Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi. Dünyanın hər yerində azərbaycanlılar gəldilər, görüşdülər, söhbət etdilər, fikir mübadiləsi apardılar. Ayrılan kimi nədən söhbət getdiyini, nə etməli olduğumuzu yaddan çıxarıq. Azərbaycanı tanıtmaq üçün konkret əməli fəaliyyətlə məşğul olmaq lazımdır. Dediym kimi, Türkiyədə yaradığımız qurum buna can atır. Bizi ağrısından budur ki, erməni diasporası Azərbaycan icmasından kiçik olmasına baxmayaraq xeyli təşkilatlanmış haldadır. Onlar hətta Türkiyədə bizim mədəniyyətimizə şərīk olmaq, balabanımızı, “Sarı gəlin” mahnimizi özlərinə çıxmış istəyirlər. Çünki biz mədəniyyətimizin tanidlmasına biganə yanaşırıq. Çox zaman Azərbaycandan Türkiyəyə sənətçi dəvət eləyəndə bir çoxu mənimlə savaşır ki, qurum yol pulu verirənə gəlirəm. Belə olmaz. Bəlkə də bu xırda məsələdir, amma bütövlükdə Türkiyə-Azərbaycan mədəni əlaqələrinin istənilən səviyyədə qurulmasına mənfi təsir göstərir. Ümid eləyirəm ki, bunlar keçici xarakter daşıyacaq.

-Türkiyədə çapdan çıxan və az müddətdə böyük rezonans doğuran kitabınız həmin ümidiinizin gerçəkləşməsi yolunda mühüm rol oynayacağı birmənəli qeyd edilir.

-Bu kitab üzərində beş il işləmişəm. Təxminən 900 səhifədən və iki min şəkildən ibarət olan bu kitabın işıq üzü görməsindən Türk Gözel Sənətlər Vəqfi Yönətim Qurulu baş-qanı professor Sami Şəkəroğlunun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Kitabın birinci cildində Azərbaycan Cümhuriyyətinin, ikinci cildində Qazaxıstan və Qırğızıstan cumhuriyyətlərinin kino tarixi və bədii filmlərin açıqlamalı kataloqu verilmişdir. Türk cumhuriyyətləri kinosunun yiğcam ensiklopediyası sayla biləcək üçcildiliyin bütün bölmələri üçün vahid quruluş müəyyənləşdirilib. Birinci bölmədə milli kinonun tarixi və inkişafından bəhs edilir. İkinci bölmədə çəkilmiş bədii filmlərin xronoloji olaraq mürfəssəl və illüstrasiyalı katoloqu verilib. Eyni zamanda, hər türk cumhuriyyətinin kino sənətindən bəhs edən hissə həmin dövlət haqqında ümumi məlumatla başlayır. Bu da oxucuların təsəvvür bütövlüyünü tamamlamağa xidmət edir. Mən türk cumhuriyyətlərinin mükəmməl kino tarixini yazmaq iddiasında olmamışam. Tarix yazmaq tək başına görüləcək iş deyil. Əslində, bu kitabı tarix deyil, bir sənətkar qəlbinin çırpıntıları hesab etmək hesab edirəm. Bu kitab yalnız türk xalqlarının kino tarixi deyil, eyni zamanda əsillik, insanlıq, dostluq tarixidir. Kitabın qısa müddətdə populyarlıq qazanması da göstərir ki, dayanmaq lazımlı deyil. Bir-birimizi daha yaxından tanımaq istəyiriksə, mütləq mədəni əlaqələrimizin yüksək qurulmasına önem verməliyik. Belə olarsa, xalqlarımız arasına heç kim, heç bir qüvvə ə davət toxumu səpə bilməz.

-Müsahibəyə görə sağ olun!

P.S. Dünən Azərbaycan Kinematoqraflar Birliyinin toplantı salonunda professor Tofiq İsmayılovun "Türk Cumhuriyyətləri Sinema Tarixi" kitabının tanıtma gecəsi keçirilmişdir. Azərbaycan Yazuçılar Birliyinin sədri Anar. İstanbul Böyük Şəhər Bələdiyyəsi Mədəniyyət İsləri şöbəsinin müdürü Şenol Demiröz, Azərbaycan Respublikasının mədəniyyət

və İncəsənət Universitetinin rektoru Timuçin Əsfəndiyev, Azərbaycan Kinematoqraflar Birliyinin birinci katibi Rasim Balayev. Sənətşünas Məryəm Əlizadə və başqaları çıxış edərək kitabın məziyətlərindən danışmış, müəllifin gördüyü böyük iş yüksək qiymətləndirmişlər.

Kitabın müəllifinə ünvanlanan təbrik telegramı oxunduqdan sonra Tofiq İsmayılov çıxış edərək barəsində deyilən xoş sözlərə görə minətdarlığını bildirdi.

Tədbir T. İsmayılovun ssenari müəllifi və rejissorluğu ilə Azərbaycanın görkəmli bəstəkarları Cövdət Hacıyev və xanımı milli rəqs ustası Əminə Dilbazının həyat və yaradıcılığını əks etdirən bədii-sənədli filmin premyerası ilə başa çatmışdır.

*Müsahibə apardı:
Əli Səmədov
"Günay"qəzeti,
16 fevral 2002*

TÜRK KİNOŞU TARİXİNİN ÜÇCİLDİLİK SALNAMƏSİ

Kinematoqraflar İttifaqında Tofiq İsmayılovun "Türk cumhuriyyətləri sinema tarixi" kitabının təqdimati keçirilib

Dünən Azərbaycan Kinematoqraflar İttifaqında tanımlı kinorejissor, Türkiyədəki Memar Sinan Universitetinin professoru Tofiq İsmayılovun yeni çapdan çıxan üç cildlik "Türk Cumhuriyyətləri Sinema Tarixi" kitabının təqdimat mərasimi keçirildi.

Qeyd edək ki, türkdilli ölkələrdə kinonun tarixini əks etdirən bu kitabın birinci cildində Azərbaycan, ikinci cildində Qazaxıstan və Qırğızıstan, üçüncü cildində isə Özbəkistan və Türkmenistan kinosunun tarixi, bədii filmlərin xronoloji

prinsiplə tərtib edilən, müfəssəl, illüstrasiyalı kataloqu yer alıb. Bundan əlavə, ayrı-ayrı türkdilli ölkələrin kino sənətindən bəhs edən hissə oxucu və tamaşaçıların təsəvvür bütövlüyünü tamamlamaq məqsədilə həmin dövlətlər haqqında ümumi məlumatla başlayır. Nəşrin təqdirəlayıq cəhətlərindən biri də odur ki, müəllif türkdilli ölkələrdə kinonun tarixini təkçə mərhələlərlə deyil, həm də konkret şəxsiyyətlər-sənətkilər və ayrı-ayrı ekran əsərləri üzərində dayanmaqla oxucuya çatdırır.

Müsəir türk dünyası kinosunun keçmişini və gələcəyi, onun qazandığı şöhrət, bu yönədə aparılan axtarışlar və başqa bu kimi maraqlı, ciddi sənət məsələlərindən söhbət açan bu kitab təkçə kino ictimaiyyətinin deyil, həm də geniş oxucu kütləsinin dərin marağına səbəb olacaq bir kitabdır. T. İsmayılovun adı çəkilən kitabı ötən il Türkiyədə "Türk Gözəl Sənətlər Fondu" tərəfindən nəşr edilib.

Kitabın təqdimatı ilə bağlı dünən keçirilən, türkdilli ölkələrin Bakıdakı səfirliliklərinin nümayəndələrinin də qatıldığı tədbirdə Yazarlıının sədri, xalq yazarı Anar, İstanbul Büyük Şəhər Bələdiyyəsi mədəniyyət işləri şöbəsinin müdürü Şenol Dəmiröz, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əsfəndiyev, Kinematoqraflar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev və başqları çıxış edərək, T. İsmayılovun gərgin əməyinin, uzunmüddətli axtarışlarının möhsulu olan üçcildiliyi yüksək dəyərləndirdilər.

Sonra T. İsmayılovun ssenari müəllifliyi ve rejissorluğu ilə çəkilən, mərhum bəstəkarımız Cövdət Hacıyevlə onun xanımı, görkəmli rəqs ustası Əminə Dilbazinin həyatını, sənət fəaliyyətini işıqlandıran bədii-sənədli filmə ilk baxış keçirildi.

Günay
"525" qəzet,
16 fevral 2002

MƏN BAKIYA KİNO DEYİB GÖLMİŞDİM

"Son rejissor işim Heydər Əliyevin andığımə mərasimi olub."

Tofiq müəllimlə fevralın 25-də yenidən İstanbula yola düşməmişdən bir neçə gün əvvəl Mədəniyyət Fondunda görüşüb söhbət etdik. Fonddə "Sönməyən ulduzlar" assosiasiyasiının hazırladığı Nazim Hikmətin "Bayramın birinci günü" pyesinin məşqi, gedirdi. İncəsənət xadimlərimizin çoxdan görəmdikləri Tofiq müəllimlə görüşü çoxbucaqlı söhbətlər doğurdu. "Mən Bakıya kino deyib gəlmışdım. Amma gələndən ancaq teatr sözü eşidirəm. Hərə bir teatr açıb. Kiçik teatrların dahi rejissorları əmələ gəlib. "Azdrama" isə rejissorsuz qalıb.

Mən həmişə bu fikirdə olmuşam ki, ən gözəl quruluş sovet quruluşdur. O vaxt hərənin öz yeri aydın idi. O cümlədən də sənətdə. Ədil İsgəndərovun vaxtında tramplin var idi. Gənc Tamaşaçılar Teatrı tramplin idi. Azərbaycan teatrinin varlığını qoruya-qoruya zənginləşdirən rejissorların hamısı əvvəl bu teatrdə püxtələşib, sonra "Azdrama"ya keçirdilər. Eləcə də aktyorlar. Belə də olmalıdır. Kiçik teatrlar "Azdrama"ya aktyor hazırlamalıdırular."

Tofiq müəllimin Azərbaycan kinosu haqqında da fikri qatılıyində qalıb. "Mən demisəm Azərbaycan kinosu ölüb, basdırıcı yoxdu. İndi bu sahəni Mədəniyyət Nazirliyinə verməklə hələ də dəfn olunmamış bu öltünü bir az da iyləndilər. Konkret olaraq Azərbaycan kinosunun dirilməsi yalnız onda baş verə bilər ki, bu sahənin inkişafı bir kökə bağlanıns. Mən "Məlik-məmməd" filmini çəkəndə belə bir detal fikirləşib tapmışdım: gənc bir oğlan olan Məlikməmmədin üçbaşlı əjdahamı öldürməsi o qədər də inandırıcı deyil. Ona görə də bu epizodu bu cür çəkməyi qərara aldım-Məlikməmməd bu başları dalaşdırır. Sağdakına deyir ki, ortadakı baş sənə çox pis yer verib. Sən yalnız sağı görə bilərsən. Soldakına da eyni sözləri deyir.

Beləliklə, vuruşub, üçü də bir-birini öldürür. Məlikməmməd də qalib gəlir. Mənəm-mənəm demək lazımdır.

-Daha çox nəyi düzgün hesab etmirsiniz – kinonu Mədəniyyət Nazirliyinə verilməsini, yoxsa bu ötürülmədəki təyinatı?

-Sənətkar işi ilə məşğul olar. Bacarıqlı rejissor bacarıqlı filmlər çəkər. Özü də bu, cavan adamdırsa, onun yeri meydandır. Polad Bülbüloğludan götürür – gözəl bəstəkar idi, pis nazır elədik onu.

Mənəm əgor burda film çəkməyimdən ötrü vəsait, şərait olsaydı, heç Türkiyəyə getməyə qərar verməzdəm.

-Kinorejissorluq fəaliyyətiniz 1994-cü ilə kimi necə davam edirdi?

-Təkcə onu desəm kifayət edər ki, Azad Şərifov, Cəmil Əlibayov ən pis ssenariləri mənənə verirdilər. Hər cür çətinlik yaradırdılar. Hətta bir müddət işsiz qalmağıma da nail oldular. "Məlikməmməd" filminin çəkilişləri Şəkidə aparılmışdı. İmkan vermadılar. Filmi Muğam Teatrında çəkəsi oldum. Amalya Pənahovani "Mən mahni bəstələyirəm" filmindəki rola təsdiq etmirdilər. Çəkiliş gələndə yoldan qaytarıldılar.

Amma çətinliklər mənəni usandırmadı. Hətta ilk çoxseriyalı filmi də-üç seriyalı "Vulkana doğru" filmini çəkdim.

-Türkiyədə yaşadığınız bu illər ərzində bir dənə də olsun film çəkməmisiniz. Sizə elə gəlmirmi ki, çox ehtiyatla yanaşısız rejissorluğunuzun Türkiyə mərhələsinə?

-Ehtiyatla yanaşmırıam, vicdanla yanaşıram. Doğrudu, Türkiyənin kino sənəti bizdən çox aşağıdı. Ancaq bu, o demək deyil ki, onların əsl sənətkarları yoxdu. Türkiyə kinosunda olunduqca yüksək səviyyəli aktyor və rejissorlar var. Bola orasından ki, onlar filmlərini Amerika filmlərinə oxşadırlar. Bir dəfə soruşdum ki, sizin filmlərdə qadınlar ərlərini tapança ilə vurub öldürürler. Mən neçə ildi burda yaşayıram, belə qadın görməmişəm axı.

Təklif əlbəttə ki, olub. Amma çox əcaib bir təklif. Biri mənə dedi ki, sənə na qədər istəyirsən pul verirəm. Get, filmini çək. Əvvəzində mənə pambıq ver. Digəri dedi, neft ver. Təsəvvür edirsiz? Bax, belə işlər Türkiyə kinosunu bu günə qoyub. Televiziyalarında o cür təkliflər edən iş-bazlardan da danışdım, mətbuatlarında da az qala səcdə olunan, əslində heç bir sənətləri olmayan aktyorlarından da yazdım. Kadir İnanır zəng edib dedi ki, xocam, sən məni nə vaxt öz filminə dəvət etmisən? Dədim, mən heç səni dəvət etmərəm də. Çəkildiyin filmlərdə necə süni oynadığını görürəm ki.

Mən orda film çəkməyi qətiləşdirsem, bütün türk dünəyinin aktyorlarını yiğacam. Nəyə görə hər hansı avropalı rejissorun filmində bir neçə Avropa ölkəsindən olan aktyorlar bir çəkiliş meydançasına yiğilib sərf Avropa filmi ərsəyə getirə bilirlər? Türk dünyasında onlardan heç də əskik olmayan sənətkarlar var.

"Gılas ağacı", "Mən mahni bəstələyirəm", "Musiqi müəllimi", "Məlikməmməd", "Müslüm Maqomayev", üç seriyalı "Vulkana doğru gedirəm" filmləri təsəvvürdə canlanan əsrrarəngiz filmlərdir. Bu filmlərin rejissoru olan TOFIQ İSMAYILOV 1994-cü ildən İstanbulun Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində kino və televiziya rejissorluğu fənnini tədris edir.

"Həftə içi" qəzeti,
2-5 mart 2002

“MƏN MAHNI QOŞURAM”

Sənət həmişə qurban tələb edir və ya rejissor
qızının xətrinə necə dəydi

1979-cu ildə “Azərbaycanfilm” kinostudiyası “Mən mahni qoşuram” filmini istehsalata buraxdı. Tofiq İsmayılovun ssenarisi əsasında çəkilən filmə elə rejissor özü quruluş verdi.

Filmin yaradıcı heyəti: rejissor və ssenarı müəllifi – Tofiq İsmayılov, operator - Zaur Məhərrəmov, rəssam - Nadir Zeynalov, bəstəkar-Poland Bülbüloğlu, səs operatörleri - Əsəd Əsədov, Tofiq Babayev, Azərbaycan dilində mahniların mətni - Fikrət Qocaya, rus dilində olan mətni isə Onegin Hacıqasimova addır.

Rollarda iştirak edirlər: Olya Rojdestvenskaya (Sona), Elxan Cəfərov (Nadir), Həsənəğa Turabov (Xudayar), Konsstantin Dauşvili (Bəhmən dayı), Nəsibə Zeynalova (nənə), Amaлиya Pənahova (Sohanın anası), Sadiq Hüseynov, Kamil Məhərrəmov, Rafiq Əzizov, Gülşən Qurbanova, Ağasadiq Gəraybəyli və başgaları çəkilmişlər.

Məzmunu: Film müğənni olmağa can atan Sonanın ailəsində qarşılaştığı məneələrdən bəhs edir. Kənd dəyirməncisinin qızı Sona gözəl mahnilar oxuyur. Bakıdan gələn musiqi müəllimi bu qızı özü ilə şəhərə aparmaq, musiqi məktəbində oxutdurmaq istəyir. Qızın atası isə uşağını həkim görmək arzusundadır. Kənd camaatının təkidi və qızın istəyi ilə nəhayət ata nainki razılıq verir, hətta uşağını özü Bakıya aparır.

Film Polad Bülbüloğlunun təklifi ilə
musiqili janrda çəkildi

Rejissor Tofiq İsmayılov “Mən mahni goşuram” filminin çəkilişi ərəfədə rejissorla Polad Bülbüloğlunun görüşü olur. “Polad Bülbüloğluna filmin bəstəkar işini təklif etdim. Xatırladım ki, Poladla birgə “Müslüm Maqomayev” filmində əməkdaşlıq etdiyim üçün onun musiqi duyumuna, geniş dünyagörüşüne bələd idim. Öz növbəsində, Polad Bülbüoğlu da mənə təklif etdi ki, gəl, filmi musiqili janrda çəkək”. Rejissorusun dediyinə görə, həmin ərəfələrdə Polad Bülbüoğlu musiqili film çəkmək arzusunda olduğu üçün demək olar ki, bütün bəstələri yazıb hazırlayıbmış.

Eyni zamanda, ssenarini bitirməmişdim. Buna baxmayaraq ssenarini Polad Bülbüloğluna təqdim edərək oxunmasını xahiş etdim. Bu ona görə idi ki, o, bir bəstəkar olaraq ssenarıda şerin, bəstənin necə yerləşdirilməsi məsələsini həll etsin və bundan sonra birgə müzakirə apararaq konkret razılığa gələ bilək.

Onegin Hacıqasimov mahniların mətnini yazdı

Filmin bəstəkarı mahninin sözləri ilə əlaqədar olaraq bu barədə Moskovada bir neçə şairlə səhbət edir. Nəhayət, Polad Bülbüloğlu Onegin Hacıqasimovla anlaşırlar və onlar birgə filmin musiqisi ilə mətnini hazırlayaraq rejissora təqdim edirlər.

Tofiq İsmayılov: “O vaxta qədər Onegin Hacıqasimovun adını eşitməmişdim. Onunla şəxsən tanış olmasam da, biliydim ki, Moskovada mahni mətnlərinin yazılı kimi məşhurdur. Hətta “Mosfilm”in istehsal etdiyi filmlərin əksəriyyətinin mahni mətnlərini o yazmışdı. Bundan başqa, o, İosif Kobzon kimi müğənninin mahniları üçün mətnlər yazırırdı. İlk dəfə olaraq Polad məni onunla tanış etdi. Onu da qeyd edim ki,

Onegin Hacıqasimov azərbaycan dilini bilmədiyi üçün məninin mətnini rus dilində yazmışdı.

Rejissorla Onegin Hacıqasimovun əməkdaşlığı o dərəcədə inkişaf edir ki, hər iki yaradıcı bir neçə filmdə - "Musiqi mülliimi", "Əzablı yollar"da da birgə çalışıblar. Filmin əsas həyəti müəyyənləşdirildikdən sonra aktyorların sınaq çəkilişlərində yoxlanması prosesi başlanır. Tofiq İsmayılovlua söhbətimiz zamanı o, filmə cəlb etdiyi aktyorlardan, ümumiyyətlə, kənar studiyalardan dəvət etdiyi aktyorlardan da bəhs etməyi unutmadı.

Habil Əliyev Bəhmən dayı rolunda çəkilə bilərdi

Məmmədrza Şeyxzamanov Tofiq İsmayılovun quruluş verdiyi filmlərin əksəriyyətində maraqlı rollar yaradıb. Rejissor etrafı edir ki, aktyorun talenti onu daima valeh edib: "Ancaq bu filmimdə bir az dəyişiklik etmək fikrinə düşdüm. Axi daima eynilik heç də yaxşı nəticə vermir. Çərçivədən çıxməq namənə Bəhmən dayı'obrezinin sınağına Ağasadiq Gəraybəyli ilə gürcü aktyoru Kote (Konstantin) Dauşvilini dəvət etdim. Hansısa səbəblərdən Gəraybəyli sınaq çəkilişlərində mütəmadi olaraq iştirak etmədi. Buna görə də dövrün qayda-qanuna tabe olaraq Bəhmən dayı rolunun sınağına Habil Əliyevi də çağirdım".

Habil Əliyevlə bir müddət məşq prosesi aparan rejissor sonda başa düşür ki, o, musiqiçi kimi (xatırladaq ki, Bəhmən obrazı ssenariyə əsasən musiqiçidir, kamança çalır) rola uyğun gəlsə də, aktyor kimi ifa nümayiş etdirə bilmir. Buna görə də rejissor bu rola gürcü aktyorunu təsdiq edir.

"Habil Əliyevin Bəhmən rolu üçün çəkilən foto və kinosınaq çəkilişləri bu günə qədər də kinostudiyanın arxivindədir. Onu da qeyd edim ki, filmdə kaman vasitəsilə nümayiş olunan ifa Habilə məxsusdur. Etiraf edim ki, Bəhmən dayı roluna məvbur olduğum üçün Gürcüstandan Kote Dauşvilini dəvət etdim. Onun çəkildiyi bir neçə film, xüsusilə "Mimino" mənim çox xoşuma gəlməşdi. Dauşvili Bəhmən rolunun öhdə-

sindən böyük məharətlə gəlid. Bir sözla, Dauşvilinin Bəhməni elə azərbaycanlısısaq idi".

Tofiq İsmayılov: "Sənət mənim üçün hər şeydən üstündür"

Filmdə uşaq rollarının sınaq çəkilişlərinə çox sayıda məktəbli cəlb edilsə də, əksəriyyəti talant baxımından rejissor qane etməyib. Hətta rejissor baş rola (Sona) öz qızını çəkmək fikrinə düşür. Və Tofiq İsmayılov qızı Vəfanın kino aləminə olan marağını əsas götürərək onu Sona roluna təsdiq edir.

Məktəbli qız sevincini məktəb yoldaşları ilə bölüşərək yaxın vaxtlarda filmə çəkiləcəyi barədə hamiya məlumat verir. Lakin sonda Sona rolu Moskva məktəblisini qismət olur.

Tofiq İsmayılov: "Vəfanı "Gilas ağacı" filmində çəkmişdim. Vəfa "Mən mahni qoşuram" filminin çəkilişində "mən də çəkilmək istəyirəm" dedi. Təsəvvür edin ki, Sona roluna çox sayıda məktəbli dəvət etməyimə baxmayaraq Vəfanı da sınaq çəkilişində yoxladım. Qızım olduğu üçün demirəm, hiss etdim ki, Vəfanın ifası digər məktəblilərdən üstündür. Buna görə də onu rola təsdiq etdim. Aktyor heyətinin digər üzvlərini də müəyyənləşdirildikdən sonra çəkilişlərə başladıq".

Rejissor öncə ssenariyə əsasən musiqi olmayan səhnələri çəkməyə başlayır. Belə günlərin birində Polad Bülbülüoğlu Moskovadan Tofiq İsmayılova zəng edərək onu ora dəvət edir.

"Polad Moskvada filmin musiqisi üzərində çalışırı. Telefon bağlantısı zamanı o mənə dedi ki, "xahiş edirəm, musiqi yazılışı ilə əlaqədar olaraq Moskovaya gələsən", Söhbət əsasında onu da qeyd edim ki, Sona rolü üçün uyğun məktəbli var, onun ifasını da yoxlayarsan. Sən demə, Polad artıq həmin məktəblinin ifasında musiqini yazımaqla məşğul imis. Tez bir vaxtda Moskvaya yola düşdüm. Yeri gəlmışkən, qızım Vəfanın ifasında Sona rolunun bir neçə səhnəsini çəkmişdim. Elə ki, Moskva məktəblisi Olyani gördüm, onun oxumasını, oynamasını, təbii ifa nümayiş etdirməsini gördüm, bu zaman fikrim də-

yışıdı. Sənət mənim üçün hər şeydən üstündür. Buna görə də qızımın narazı qalması kimi həllər məni narahat etmədi. Beləliklə də Olyanı Bakıya gətirərək Sona roluna təsdiq etdim və çəkilişlərə başladıq".

Qəti qərar qəbul edən rejissor qızı Vəfaya hər şeyi olduğu kimi danişir: "Çəkilişlə əlaqədar olaraq Vəfaya təhsil aldığı orta məktəbin rəhbərliyindən üçaylıq icaza almışdım. Görəndə ki, Olya Rojdestvenskaya hərtərəfli, hatta görünüş baxımından da azərbaycanlı qızı Sona roluna uyğun gəlir, bu zaman qızımı məsləhət gördüm ki, dərslərindən qalmasın, məktəbə getsin".

Vəfa ağlaya-ağlaya məktəbə gedərək dərslərinə davam etsa də, yoldaşlarına heç nə demir. Vaxt tamam olur, filmin ilk nümayişi başlayır. Həmin gün Vəfanın bütün dostları əllərində gül-çiçək kinoteatra yollanır. Filmi maraqla izləyən kiçik yaşılı tamaşaçılar məktəb yoldaşlarını orada görmədikdə təcübünlənirlər. "Filmin çəkilişindən 30 ilə yaxın vaxt keçir. Bu yaxınlarda dostlar, tanışlar hamımız ailəvi bir məclisdə idik. Söhbət zamanı sənətlə bağlı geniş müzakirələr başlandı. Müzakirəyə qatılıraq sənətin incəliklərindən, sənətdə güzəştə yol vermə-məkdən bəhs etdim və misal olaraq da "Mən mahni qosuram" filmindən sitat gətirdim ki, bəs mən, filan vaxtda sənət namına qızımı gözüyüşlə qoyaraq Moskva məktəblisini Sona roluna çəkmişdim. Bu zaman məclisdə iştirak edən qızım Vəfa "ata, sənin sənət eşqin mənə baha başa oturdu. Filmin ilk nümayishi zamanı məni orada görməyən məktəbli yoldaşlarım düz orta məktəbi bitirənə qədər adını "yalançı" çağırıldılar" – deyə hönkürtü ilə ağlamağa başladı. Təsəvvür edin ki, bu illər ərzində qızım bu sırrı məndən gizlin saxlayaraq nə qədər eziyyət çəkib. Doğrudan da sənət güzəştə sevmir fikri mənə baha başa oturmuşdu. Vəfanı baş rolda çəkməsəm də, heç olmasa digər məktəbli rollarında çəkə bilərdim. Nə başınızı ağridim, bütün məclis iştirakçıları qarşısında qızımdan üzr istəyərək onun könlünü aldım".

Elxan Cəfərov o günləri hələ də unutmayıb

Hazırda rejissor kimi fəaliyyət göstərən Elxan Cəfərovun "Mən mahni qosuram" filmi haqqında maraqlı xatirələri var:

Filmin rejissoru Tofiq İsmayılovlə həm qonşu idik, həm də ailəvi dostluq edirdik. Demək olar ki, mənim uşaqlığım onun gözləri qarşısında keçmişdi. Ancaq filmin sınaq çəkilişləri dövrün qayda-qanunlarına əsasən keçirildi. Sınaq çəkilişləri zamanı bir neçə qızla tərəfmüqabili oldum. Ümumiyyətlə, Sona roluna çox sayıda qızlar yoxlandı. Tofiq müəllimin öz qızı da çəkiliş qatılmışdı. Sonda üstünülük Moskva məktəblisinə verildi.

Olya ilə yaşad olsaq da, o, artıq təcrübəli müğənni hesab olunurdu. Çəkilişlə bağlı maraqlı təssüratlarım çox olub. Hazırda da o günləri unuda bilmirəm. Hər səhər yuxudan tez oynamaq, çəkiliş gedən məkanın gözəlliyini duymaq özü hər şeyə dəyərdi".

Rejissor balaca aktyoru necə ağlatdı?

Filmin çəkilişlərinin bir hissəsi Qubada, ev şəraitində olan epizodlar isə kinostudiyanın pavilyonunda ləntə alınmışdır. "Filmdə belə bir epizod var ki, Bakıdan gəlmış komissiya üzvləri mənim yanına gələrək çıxışımı dinləmək istəyirlər. Mənim filmdə oynadığım Nadirə Sona (Olya) dəst idilər. Onlar daima birgə oxuyur, birgə oynayırlar, hətta gələcək musiqi təhsillərini də birgə almaq arzusundadırlar. Nadir görəndə ki, Sonanın atası onun musiqi təhsili almasına icazə vermır, bu zaman hirslenərək komissiya üzvlərini həyətdən qovur. Bu epizoda əsəbi bir ifa nümayiş etdirmək mənim üçün bir çox çətinliklər yaradırdı. Əvvələ, mən aktyor deyildim, ikincisi, böyüklərin qarşısında onların bir qismını həyətdən qovmaq kimi çətin bir işi etməli idim. Ancaq Tofiq İsmayılov uşaqlarla çox işlədiyi üçün onlara psixoloji təsir göstərməyi bacarırdı. Tofiq müəllim hamının arasında məni pərt

etdi. Bütün yaradıcı heyatın arasında “səndən aktyor çıxmaz, çünki bacarıqsızsan” dedi. Bundan sonra mənə bir ağlamaq, bir əsəb gəldi ki, gəl görəsən. Epizodda mənə aid olan səhnəni ürkəklə oynadım. Əlbətə ki, çəkilişdən sonra rejissor könlümü alaraq incikliyimi aradan qaldırdı”.

“Mən mahnı qosuram” filmində Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Həsənağa Turabov, Amalya Pənahova, Kamil Məhərrəmov kimi aktyorlar oynayırlar və Elxan Cəfərov uşaqlıq illərindən aktyorların arasında olduğu üçün onların arasında özünü narahat hiss etməyib.

Ssenariyo əsəsan, Nadir tütəkçalandır. Elxan, filmdə tütəyi elə həvəslə çalır ki, ifanın onun özüne məxsus olmamasına şübhə etmirsən. “Əslində isə tütəyi heç də özüm çalmamışam. Eləcə də filmdə mənim kiçik qardaşım rolunda oynayan oğlan qosşanağarını görüntüsü olduğunu üçün çalmağa başlayıb. Həmin oğlanın adını unutmuşam, ancaq yadimdə qalan yalnız odur ki, o, geniş bilgiyə sahib idi. Çəkilişdən sonra bir qrup uşaqla məşələri gəzməyə gedirdik. Həmin oğlan ağaclar haqqında elə maraqlı məlumatlar verirdi ki, hamımız heyrətləndirdik”, - Elxan Cəfərov deyir.

Film 1-ci kateqoriyaya layiq görüldü

“Mən mahnı qosuram” filmi iki dildə - həm rus, həm də azərbaycan dillərində dublyaj olunub. “Bu da ondan irəli gəldi ki, film Mərkəzi Televiziyanın sıfərişi ilə çəkilmişdi. O dövrə sifarişlə çəkilən filmlərin hamısı iki dildə-azərbaycan və rus dillərində dublyaj olunurdu”.

Ümumittifaq Pioner Təşkilati Mərkəzi Şurasının Fəxri Fərmanına və “Qırmızı gərənfil” mükafatına layiq görülen film keçmiş SSRİ məkanında geniş tamaşaçı auditoriyası qazanmış və 1-ci kateqoriyaya layiq görülmüşdü.

Ulduzə Qaraqızı
“Ekspres” qəzeti,
2 iyun 2005

LENTƏ KÖCÜRÜLMÜŞ ÖMÜR

Həyatını, taleyini yaradıcılığa, sənətə həsr etmiş adamlarla ünsiyyətdə olmaq hədsiz dərəcədə maraqlıdır. Bir ömründə iki həyat – insan həyatı və sənət həyatı yaşayışın insanlar zəngin mənəvi potensiala malik olurlar. Həyatımıla bağlı belə şəxsiyyətlərdən biri görkəmli kinorejissor, kinoşunas alim, ssenarist və yaziçi, professor Tofiq İsmayılovdur. Bu il T.İsmayılovun 70 yaşı tamam olur, o ömrünün və yaradıcılığının müdriklik mərhələsinə daxil olur.

Adətən deyirlər ki, şairlər həmişə özünü yazar. Mən bu fikri bədii sənətlə məşğul olan bütün müəlliflərə, o cümlədən rejissorlara aid edərdim. Rejissor, hər seydən öncə öz ömrünü köçürür ləntə. Sənət sənətkarın içində süzülüb durulan bulağa bənzəyir. T.İsmayılovun sənəti də belədir. Hansı əsərinə baxırsan orada ən qabarlıq görünən rejissorun şəxsiyyətidir. Rejissor şəxsiyyəti T. İsmayılovun filmlərinin kontekstoloji əsasını təşkil edir. Başqa sözə T.İsmayılov fərdi yaradıcılıq üslubuna və mənerasına malikdir, bu isə başlıca şərtidir.

Ssenarist matının, aktyor oyunun, rəssam dekorasiyaların, bəstəkar musiqinin, operator ləntərin-rejissor isə filmin müəllifidir. XX əsrin möcüzəsi-sintetik sənət olan kinoda bütün sənət növləri məhz rejissor vasitəsi ilə birləşir, sintez olunur. T.İsmayılov belə qüdrətli bir rejissordur. Təsadüfi deyil ki, o özü rejissoru “min bir cür sənət bilicisi” adlandırır.

Rejissor ömrünün ləntə köçmüş zəngin salnaməsindən bəzi faktlara nəzər salaq. T.İsmayılov 70 il əvvəl bizim hamımızın arzularının beşiyi olan Bakı şəhərində bu fani dünyaya təşrif gətirib. Sənətə böyük marağının arxasında o, orta məktəbi bitirib M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Institutuna gəlib. Burada aktyorluq fakültəsini bitirib. Gənc və istedadlı aktyorun yeni arzusu çıçək açıb: Rejissor olmaq! Böyük həvəslə rejissor ixtisasına yiyələnən T.İsmayılov Moskvaya Ali

kinorejissorluq kurslarına gedib təhsilini təkmilləşdirir. Onun diplom işi olan Ə. Məmmədxanlınnın eyni hekayəsi əsasında çəkdiyi "Anamin çıraqı" qisametrajlı filmi əla qiymətə layiq görülür. Bu il filmin ayağı uğurlu oldu. Bu gün T.İsmayılov Azərbaycanda ən çox film çəkmis rejissordur. O, milli kino sənətimizə müxtəlif metrajlı 30 film bəxş edib.

1970-ci ildə gənc və prespektivli kinorejissor T.İsmayılov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yaradıcılıq fəaliyyətinə başlayır. Və burada ona söhrət gətirən ilk filmi - "Oxuyur Müslüm Maqomayev" filmi Tehran Beynəlxalq kinofestivalında, Praqa kino baharı festivalında, nümayiş etdirilib. Film Daşkənd televiziya filmləri festivalında Özbəkistan Bastəkərlər İttifaqının xüsusi mükafatını alıb. Filmin uğurları bununla bağlı idi ki, burada dramaturgiyanın hər iki qəhrəmanı, həm M. Maqomayevin şəxsiyyəti, həm də əlahəzərət musiqi yüksək rejissor sığalından çıxmışdı. Təbii ki, rejissorun ilk uğurları ona ilk təravətlə sənət sevincləri ilə birlikdə, həm də ilk qıtbələr, ilk rəqiblər və ilk müqavimətlər də bəxş etdi. Lakin T. İsmayılov prinsipial və inadkar adamdır. O, məhz inadkar bir inamla da öz sənət mübarizəsini davam etdirdi. Əsas məsələ yanılmadan işləmək və yaratmaq idi. T. İsmayılov İ. Əfəndiyevin "Körpüsalanlar" povesti əsasında "Çarvadaların izi ilə", "Bizim küçənin oğlanları", "Xüsusi vəziyyət", "Yay gülərinin xəzan yarpaqları", "Sürəyya" kimi uğurlu romantik filmlər çəkdi. Lakin bir film - 1980-ci ildə "Məlikməmməd" nağılı əsasında ekranlaşdırıldığı "Özəbli yollar" əsəri rejissorun kino sənətimizdəki mövqeyini möhkəmlətdi, söhratini dünyaya yayıdi. 80-ci illərin ortalarında ABŞ-da göstərilən ən yaxşı Sovet filmləri sırasında "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Özəbli yollar" nağıl-filmi də var idi. Hələ o zaman filmin qəhrəmanı Məlikməmməd öz novator oyunu, koloriti ilə Amerika tamaşaçılarının mənəvi dünyasını fəth etmişdi.

Yeri gəlmışkən, uşaq filmləri T.İsmayılovun yaradıcılığında ikinci mühüm təməyülli əmələ gətirir. Kinoya ecazkar, saf və bühlur uşaq əlamini gətirmək meyli artıq təkcə ssenarist və rejissor T.İsmayılovdan yox, həm də uşaq yaziçisi T.İsmayılovdan gəlir. O, bir yazıçı kimi uşaqların həyat, arzu və tələrindən bəhs edən "Qonşular", "Sevincin yüxusu", "Şəkil teatrı", "Dış ağrısı", "Şəkil kino" əsərlərini yazib. Bu əsərlər Tofiq müəllimin kino ilə ən ciddi şəkildə rəhsətgül olduğu on il ərzində - 1976-86-ci illərdə yazılb. Uşaqfər haqqında yazmaqda, onlarla film çəkmək də olduqca çətindir. Məsələn, "Mən mahni qoşuram" (1979) filmində T.İsmayılov kənd ağsəqqalı Bəhmən kişi, yeniyetmə istedad Sona və öhün atası Xüdayar obrazlarının çarpazlaşlığı mühitdə əsas diqqəti Sənənin istedadı üzərində cəmləyir, bütün varlığı, hər günü, hər saatı nəğmə ilə nəfəs alan bu qızın dolğun obrazını yaradır. Yaxud "Nəğmə müəllimi" filmində müəllim (müğənni Sərxan Sərxan) müsiqinin qüdrəti ilə bütün kəndi öz işinə cəlb edir. Az müddət ərzində hamı - balaca körpələr də çalıb oxumağa başlayır. T. İsmayılov öz filmlərində müxtəlif mövzular kontekstində millimənəvi vərlığımızı narahat edən taleyüklü problemləri ləntə alıb. "Babalarımızın torpağı", "Lahic", Azərbaycan kinosu tarixində ilk çoxseriyalı bədii televiziya filmi olan "Vulkana doğru gedirəm" əsərləri öz koloriti, etnoqrafik özəlliyi və müasirlik imkanları ilə seçilən baxımlı filmləridir.

T. İsmayılov təkcə kino sənətinin yaradıcısı deyil, həm də tədqiqatçısı və təbligatçısıdır. Çəkdiyi filmlərin yaridan çoxunun ssenari müəllifi məhz T. İsmayılov özüdür. Hesab edirəm ki, T. İsmayılovun səmimiliyi, tədqiqatçılığı, onun müəllimliyi, bir pedoqoq kimi fəaliyyəti ilə six bağlıdır. O, 1974-cü ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində kinorejissor pedoqoq kimi fəaliyyət göstərir. T. İsmayılov burada dosent, professor, kafedra müdürü kimi olduqca səmərəli fəaliyyət göstərib. Gənc kinorejissor kadrların yetişməsi üçün bütün varlığı ilə çalışıb.

Mən dostum T. İsmayılovu Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin canlı körpüsü hesab edirdim. İş elə gətirdi ki, T. İsmayılov 1994-cü ildə Türkiyədə işləməli oldu. O, Memar Sinan Gözəl Sənətlər Universitetində Gözəl Sənətlər fakültəsi kino-TV bölümünün professoru kimi fəaliyyətə başlayıb və tezliklə maraqlı işlərinə görə nüfuz qazanıb. 1996-2004-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsi Kültür İşləri Dairə Başkanlığından danışman olaraq T. İsmayılov bütün türk xalqlarının mədəniyyətlərini əhatə edən iyirmiyə yaxın tədbirin təşkilatçısı, ssenaristi və rejissorlu olub. Təkcə 2002-2004-cü illərdə "Türk Dünyasının Ulduzları" layihəsi üzrə onlarca türk sənət adının, o cümlədən Ü. Hacıbəyli, Anar, Adil İskəndərov, Qara Qarayev, B. Vahabzadə kimi görkəmli şəxsiyyətlərin ildönümlərini təşkil edib. T. İsmayılovun Türkiyədə türk xalqları mədəniyyətlərinin doğmalaşması namənə gördüyü işlərin həm məzmunu, həm də əhatə coğrafiyası çox genişdir. Onu tanıyanlara yaxşı məlumdur ki, T. İsmayılov hələ gənc yaşılarından TV ilə bağlı olub, burada mütəxəssis kimi çalışıb, "Kinopanoram" verilişini aparıb, sonra da müəllif kimi həmişə six əlaqə saxlayıb. O, Türkiyədə də bu istiqamətdəki fəaliyyətini davam etdirib. Bütün bunları bəlkə də onun bir peşə borcu, gündəlik işi hesab etmək olardı.

T.İsmayılovun fəaliyyətinin əsas, qiymətli sahələrindən biri tədqiqatçı kinoşunas kimi görüyü işlədir. O, İstanbulda türk dövlətlərinin ədəbi-mədəni birliyinə xidmətlər göstərmış konfrans, simpozium, müşavirələr, kinofestivallar, teatr tamaşaları, ədəbi-bədii mərasimlər keçirməklə bərabər ardıcıl şəkildə türk xalqlarının kino tarixini yazmaqla məşğul olub. Nəhayət, 2001-ci ildə Türkiyədə "Türk Güzel Sənətlər Fondu" Azərbaycanın əməkdar incəsənət xadimi, professor T. İsmayılovun "Türk cümhuriyyətləri sinema tarixi" adlı üçcildiliyi çap olundu. Kitabın I cildində Azərbaycan, II cildində Qazaxıstan və Qırğızıstan, III cildində Özbəkistan və Türkmenistan olmaqla beş türk dövlətinin kino sənəti öz əksini təpiib. "Türk cümhuriyyətində təqdimatçılar" adlı əsərin 1999-cu ildə təqdimatçılarla əlaqələrinin əhatə etdiyi əsərlərindən biri T. İsmayılovun "Türk xalqlarının kino sənəti" adlı əsəridir.

yətləri sinema tarixi" kitablarını türk kino sənəti haqqında ensiklopedik əsərlər kimi dəyərləndirmək olar. Bu əsərlərin İstanbulda və Bakıda geniş təqdimatları keçirildi, onlar elm və sənət adamları tərəfindən yüksək qiymətləndirildi, mətbuat əsərlərinə nəzəri-tarixi əhəmiyyətinə dair məqalələr dərc etdi.

T. İsmayılov bir kinoşunas kimi olduqca fəaldır. O, tez-tez həm Türkiyə, həm Azərbaycan telekanallarında, kino sənətimizin problemlərinə dair çıxışlar edir, maraqlı məqalələr yazar, aktual problemləri araya gətirən müsahibələr verir. Söhbətimizdə o, böyük sənətkar yangığı, vətəndaş ağrısı, dərin təs-sübkeşlik hissi ilə kino sənətimizin bugünkü yaradıcılıq təleyindən danışır. Kinoya belə sevgi T. İsmayılovun axtarışlarının da əsasında dayanır. Bir neçə il öncə o mənə müdafiə etmək istədiyini bildirdi. Açığı, ömrün şöhrəti və müdrik çağında onun bu həvəsə düşməsi mənə qorıb gəldi. Bu həvəsdə onun həm kino sənətinə məhəbbəti, həm də ciddi alım niyyəti var. Başlıcası isə müəyyən etdiyi mövzu məni tutdu: "Türk xalqları kino sənətinin təkamül mərhələləri". Bu əsər T. İsmayılovun həm rejissor kimi sənət təcrübələrinin, həm də tədqiqatçı kimi axtarışlarının səmərəli yekunu oldu. Əsərdə 5 türk respublikasının kino sənəti eyni mənşəli xalqların mədəni birliliyi kontekstində üç təkamül mərhələsi üzrə nəzərdən keçirildi. Əsərin birinci fəsildə türk xalqları kino sənətinin təşəkkül özünə-məxsusluğu, ikinci fəsildə tarixi mövzu və tarixilik, üçüncü fəsildə isə türk kino sənətində mənəvi-əxlaqi axtarışları araşdırılır, bunların mərhələvi xüsusiyyətləri, habelə hər bir mərhələnin tarixi-estetik miqyasları müəyyənləşdirilir.

T.İsmayılovun "Türk xalqlarının kino sənəti" (2008) monografiyası onun namızədlilik dissertasiyası əsasında hazırlanıb. Türk kino tarixinə dərindən bələddik, nəzriyyə ilə tacribənin üzvi vəhdəti, zəngin materialın bacarıq və səriştə ilə ümumi-ləşməsi bu kitabın əsas məziyyətləridir. Bu monografiya beş türk ölkəsinin kino sənətini eyni səviyyədə əks etdirir. Və təbii

ki hər bir türk respublikası üçün eyni dərəcədə əhəmiyyətlidir. Türk respublikalarının heç birində bu səviyyəli əsər yazılmayıb.

T.İsmayılovun "Türk xalqlarının kino sənəti" monoqrafiyası müəllifin əsas elmi konsepsiyasını ifadə edən belə bir fikirlə tamamlanır: "Türk xalqları kino sənətinin təkamülü çəgədaş türkçülyün əsas təməyullərindən biridir. O antitürk ideologiyaya qarşı müqavimətdə formalaşıb. Xalqa, millətə daha yaxın, doğma və səmimi dildə danişan milli xarakteri, etnik-mənəvi psixologiyani əks etdirən kino sənətimiz yeni, istiqal dövrünə əzmələ, böyük bədii-fəlsəfi yaradıcılıq uğurları ilə daxil olub. Bu unikal sənətin istiqal məskurəsi işığında tədqiq sənətşünaslığımızın nəzəri-tarixi vəzifələrindəndir. Türkçülük, həm də mədəniyyət vasitəsi ilə türkləri yüksəldən möhtəşəm ideya, tarixi-fəlsəfi təlimtdir." Beləliklə, T. İsmayılovun son on beş ildəki fəaliyyətinin məzmunu mədəniyyət vasitəsi ilə türkləri ucaltmadan ibarət olub. Türkün mədəni-tarixi gələcəyinə dənməz inam T. İsmayılov sənətinin bədii-fəlsəfi pafosunu müəyyən edir.

Nizaməddin Şəmsizadə
Filologiya elmləri doktoru, professor
"525-ci qəzet", 8 aprel 2009

İSTEDADLI KİNO XADİMİ

İllərlə dostluq, əməkdaşlıq etdiyin adam haqqında yazmaq şərəfli olsa da, çətindir. Nəcə deyərlər, gərək yüz ölçüb, bir bığcasən. Onun taleyini, keçdiyi həyat yolunu, yaradıcılığın cəhətlərini necə var, eləcə də təsvir edib, nəzərə çatdırısan.

O, 1939-cu il aprelin 6-də dünyaya göz açıb. Dövr zamanı erkən yaşlarında onu çətin sınalqlara çəkib. Lakin iradəsi qalib gəlib, arzularının həyata keçməsi uğrunda qətiyyətələ mübarizə aparıb. 190 nömrəli orta məktəbi qurtaran ili Azərbaycan Dövlət Teatr İnstitutun aktyorluq fakültəsinə daxil olub.

Görkəmli pedaqoqlardan dərs alıb, istedadlı tələbə kimi tanınıb. Ali təhsilini bitirən ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. Rauf Kazimovski, Arif Babayev və başqa peşəkar rejissorlarla əməkdaşlıq edib. Seçdiyi sənətin ovsununa düşərək yenidən qayıdır başa vurdugu instut, rejissorluq fakültəsinə daxil olub. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazimov kimi ustadlardan sənətin sırlarını öyrənib. Tələbəlik dövrü sona çatanda C.Cabbarlı adına "Azərbaycan film" studiyasında rejissor işləyib. 1968-ci ildə Moskvaya gedib iki illik ali rejissorlar və ssenaristlər kurslarında Tarkovskinin sinifində təhsilini davam etdirib. Hələ tələbəlik illərində ilk lenta aldığı "Şəhərimin daşları" musiqili filmina bər gün də maraqla baxıllı.

Moskvada diplom işi üçün görkəmli yazıçı Ənvər Məmmədxanlının "Anamın çırığı" həkayəsinə seçmiş, çəkdiyi qışametrajlı film yüksək səviyyədə qəbul edilmiş və sovet dövrünün ekranlarında nadir hallarda göstərilən diplom filmlərindən biri olmuşdur. O, öz ssenarisi əsasında "Oxuyur Müslüm Maqomayev" bədii-musiqili tammetrajlı filmini çəkib. Həmin ekran əsərində unudulmaz müğənninin aktyorluq istedadı, məharəti üzə çıxmışdır. Dönyanın 85-dən artıq ölkəsində nümayiş etdirilən film haqqında o zamanlar "Pravda" qazeti yazdı: "Azərbaycan film" studiyasının istehsal etdiyi "Oxuyur Müslüm Maqomayev" filmi Moskvanın 50-dən çox kinoteatrında göstərilmişdir. Tamaşaçılar ssenari müəllifi və rejissor Tofiq İsmayılovun və digər sənətçilərin əməyinə yüksək qiymət verir. Film M.Maqomayevin həyatı və sənəti haqqında tamaşaçılarda tam təsəvvür yaradır. Həmin ekran əsəri Kiyevdə, Minskdə, Leningradda və Bakıda çoxsaylı tamaşaçı marağına səbəb oldu.

Sonralar Tofiq müəllim "Gilas ağacı", "Məhəlləmizin oğlanları" filmlərini çəkdi. 1989-cu ildə Amerika kino xadimlərinin ABŞ-da nümayiş etdirmək üçün seçdikləri 17-ən yaxşı sovet filmindən biri də "Əzablı yollar" oldu. 1974-cü ildə çəkdiyi, ucqar dağ kəndi Lahica, onun sakinlərinə həsr olunan "Çarva-

darların izi ilə” televiziya filmi yaddaşlarda qalıb. Bu ekran əsəri yazıçı-dramaturq İlyas Əsfəndiyevin “Körpüsalanlar” povestinin motivləri əsasında lento alınb. Filmin qəhrəmanları ulu babalarının aqdığı cığırla gedərək yollar çəkən xeyrxah peşə sahibləri-inşaatçılardır. Rejissorun M. Hüseynin “Abşeron” romanı əsasında çəkdiyi üçseriyali televiziya filmi qəhrəman neftçilərimizin çatın və şərəfli əməyinə həsr olunub.

Ümumiyyətlə, Tofiq İsmayılovun ekran yaradıcılığında əsas yeri əmək mövzusu tutur. Halal əməyin təsvirini, tərənnümünü badii boyalarla, inandırıcı şəkildə lento köçürür. O, 1970-1990-ci illərdə 17 badii, 10 sənədli film çəkib. Eyni zamanda, uşaqlar üçün televiziya verilişlərinin ssenarilərini teatr pyesinin, “Qonşular”, “Şəkil-teatr”, “Sevincinin yuxusu”, “Diş ağrısı” adlı kitabların müəllifidir.

Azərbaycan MEA-nın müxbir üzvü Nizami Cəfərovun fikridir: “Janrından və mövzusundan asılı olmayaraq, onun çəkdiyi filmləri, zəngin yaradıcılığını göz önüne gətirəndə gətirəndə böyük istedada malik Tofiq İsmayılovun hərtərəfli əsər imkanları heyrət doğurur.”

Bəzilərinin ssenarisini yazdığını, “Babalarımızın torpağı”, “Rəqiblər”, “Torpağa dönüş”, “Gəl” və başqa kino əsərləri çox sevimlidir, köhnəlməyənlərdi. XX əsrin sonlarının kino mədəniyyət tariximizin nə gədər xoşbəxt, nə qədər bərəkətli olduğu, təbii ki, XXI əsrin bir neçə on il sonrakı yüksəkliklərində daha aydın görünəcək. Bu baxımdan Tofiq İsmayılov ömrünün 50 ilini əsərə həsr etdiyi dövr olduqca rəngarəng, zəngindir. Onun çoxsəhəli yaradıcılığı milli kinomuzun inkişafına yönəlib. Filmlərindəki ehtirasın çarpışması, həyatı konfliktler, yüksək emosionallıq tamaşaçını gərgin vəziyyətdə saxlayır. İstər badii, istərsə də sənədli filmləri olsun, onun heç bir əsərində artıq, yaxud da nə isə çatışmayan səhnələrə rast gəlmək mümkün deyil. Bu filmlər insanın – görənilən hissini və şüurunu eyni dərəcədə təsir göstərir. Çünkü həmin ekran əsərlərində ağılla emosiya, beyninə ürk qırılmaz vəhdət təşkil edir.

T.İsmayılov 1974-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq sənətindən dərs deyərək rejissorluq kafedrasına rəhbərlik edib. Hazırda o, yenə həmin ali təhsil ocağının professorudur. 1994-cü ildə Türkiyə Cumhuriyyəti Memar Sinan adına Gözəl Sənətlər Universitetində dəvət alan Tofiq müslüm 15 il İstanbulda pedaqoji fəaliyyət göstərib. Doğma Azərbaycanımızı, milli kinomuzu təbliğ etməyi də unutmayıb. Onun “Türk Cumhuriyyətinin sinema tarixi” üçcildilik ensiklopediya xarakterli kitabları bütün türk dünyasına yayılıb. Tofiq müslümün səyi və təşəbbüsü ilə Azərbaycan dramaturqlarının əsərləri İstanbulda dəfələriə səhnəyə qoyulub. O, müəllimliyi ilə yanaşı, 18 seriyali “Əfv et məni, xocam” teleserialına aktyor kimi çəkilib. Ç.Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında tamaşaları İstanbul Bələdiyyə Teatrı üçün səhnəlaşdırıb. Bir sözlu, Tofiq İsmayılov Azərbaycan İncəsənatını təbliğ etmək üçün çox iş görüb. Onun ötən il işıq üzü görən “Türk xalqlarının kino sənəti” kitabı bu baxımdan xarakterikdir. Həmin tədqiqat əsəri kinoşünaslıq sahəsində ədəbi hadisə kimi qarşılanıb.

Tofiq İsmayılov indi də yeni yaradıcılıq həvəsi ilə yaşıyır, düşünür, fəaliyyət göstərir. Özü bu barədə belə dedi: “Sənətkar əməyinin qiymətləndirilməsini görəndə daha da həvəslə, inamlı olur. Ötən əsrin 70-ci illərində qazandığım uğurlar sonrakı taleyimi həll etdi. O zamanlar ulu öndər Heydar Əliyevdən: gördüğüm qayğı nəticəsində yeni-yeni publisistik, ekran yaradıcılığı həvəsinə düşdüm. Fəxr edirəm ki, göstərilən etimadı layiqincə doğrulda bilmışəm. Bundan sonra da müstəqil Azərbaycanımızın bu gününü, sabahını yazılarımıda, çəkəcəyim filmlərdə təsvir, tərənnüm edəcəyəm. Ən böyük arzum isə Qarabağımızın düşmən işğalından azad olmasına görməkdir...”

Görkəmli sənətkarın, sevilən pedaqoqun ad günü ərəfəsində onun dostlarının da ürək sözlərini, təbriklərini eşitdik:

Anar, xalq yazıçısı: - Tofiq İsmayılov daim axtarışda, yeniliyə can atan həm kino sənətkarı, həm də işqli təfəkkürə

mail yaradıcı qələm sahibidir. O, əməyindən mənəvi zövq alır. Onunla birgə ötən əsrin 60-cı illərində dövlət radiosunda Mirzə Cəlilin "Ölülər", "Dəli yiğincəyi" tamaşalarını eñirdə səsləndirmişik. Tofiq həddən artıq istedadlı, qayğıkeş, diqqətciil insandır. Onun 70 yaşını səmimi qalbdan təbrük edirəm.

Rasim Balayev, xalq artisti: - Tofiq İsmayılov Azərbaycanın ən tanınan, sevilən kino rejissorlarından biridir. O, gözəl sənətkar olduğu kimi, ham də səmimi, mehriban insandır. Onda o qədər müsbət cəhətlər var ki, inanmiram yaşının bu vədəsində ömrünün arxada qalan vaxtlarını xatırlayanda peşmanlıqlı hissi keçirsin.

Eldar Quliyev, xalq artisti, kinorejissor: - Atam Tofiq Quliyevin sənət dünyasından bəhs edən bədii-publisistik "Nəğməli ömür" filmini çəkmək barədə düşünənə ilk imdadıma çatan dostum Tofiq oldu. Həmişəki kimi, yenə də ondan qayğı gördüm. Tofiqin xidmətləri sənət, sənətkarlıq tariximizə yazılmışda davam edir.

Cəmil Quliyev, əməkdar incəsənat xadimi: - Tofiq İsmayılov İstanbulda düzəldəndiyi I, II, III Türk dünyası kino festivaları, Aile filmləri festivalı, Ç. Aymatov əsərlərinin kino festivalı "Türk ulduzları" silsiləsindən Qara Qarayev, Üzeyir Hacıbəyov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Adil İsgəndərov, Anar günləri və bir çox yaradıcılıq tədbirlərinin memarı olmuşdur. Tofiq müəllim 50-yə yaxın qəzət və jurnalda dərc edilən elmi yazıları, Azərbaycanda Atatürk Mərkəzi tərəfindən çap olunan "Türk xalqlarının kino sənəti" adlı kitabı bədii və nəzəri material, məntəqi ümumiləşmələr əsasında yazılmış bitkin tədqiqat əsəri, kinoşünaslığımızda mühüm elmi addımdır. T.İsmayılov 1987-ci ildə əməkdar incəsənat xadimi, ötən il isə xalq artisti adlarına layiq görürlüb.

*Telman Ağaoğlu,
"Azərbaycan" qəzeteti,
8 aprel, 2009*

XALQ ÜÇÜN YARATMAQ ŞƏRƏF İŞİDİ

Tofiq İsmayılov-70

Aprelin 8-də R. Behbudov adına Mahni teatrında xalq artisti, görkəmli kinorejissor Tofiq İsmayılovun anadan olmasının yetmiş və sənət həyatının əlli illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirildi. Əvvəlcə sənətkarın çəkdiyi filmlərdən fragmentləri əks etdirən slayt nümayis etdirildi.

Tədbirin aparıcısı AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov T.İsmayılovun zəngin fəaliyyəti və maraqlı şəxsiyyəti haqqında ətraflı məlumat verərək deyir: "2008-ci ilin avqust günlərində Şərqi ən qədim, böyük tarixə malik məkanlarından olan Konyada idik. Tofiq İsmayılov Azərbaycanda keçiriləcək Mövlənə günlərinə hazırlaşırıdı. O həmin günlərə həsr edilmiş "Gəl!" filminin son kadrlarını çəkirdi. Mənim çıxışım ləntə alinan zaman arxa tərəfdən, dağın döşündən maşın karvanı keçdi. Çəkilişi dayandırıb bir az yuxarı qalxdıq. Yenə də əvvəlki hadisə təkrar oldu. Tofiq müəllim həmin anda sanki ətrafda nə varsa hamısını dayandırmaq istəyirdi. O, dağın yuxarısına qalxdıqca elə bil günəşin, işığın ardınca qaçırdı. Tofiq müəllim özü də günəş kimi, işıq kimi adamdır. Harada günəş, işıq varsa orada gözəllik var. Tofiq müəllim öz gözəl ömrünün əlli ilini Azərbaycan mədəniyyətinin, milli kinomuzun inkişafına həsr edib. Onun ata-babaları haqsız olaraq repressiyaya məruz qalmışdır. Tale elə gətirib ki, "xalq düşməni"nin oğlu xalq artisti adına layiq görülüb. İnsan Tofiq müəllimin işlərinə baxanda heyrətlənir. Bu heyrətin sırrı elə onun öz yaradıcılığındadır. Görə biləcəyi işdən qat-qat artıq iş görmək Tofiq İsmayılovun ailə tərbiyəsindən irəli galır. Bu il Azərbaycan kinosunun 111 yaşı tamam olur. Ona şərəf gətirən insanların içində Tofiq müəllimin də adı var. Bütün möcüzələr içində kino işi müstəsna yer tutur. Tofiq İsmayılov möcüzəli

olan kino sənətində öz möcüzələrini yaratdı. Onun taleyi onda gətirib ki, yaxşı müəllimləri olub. O, görkəmli sənətkarımız Kazım Ziyadan ilk qıraqət, sənət dərsini aldı. Büyyük və nəcib bir insan olan Zəfər Nemətov onu gördü və görməməzliyə vurmadi, əlindən tutub böyük sənətə gətirdi. Burada o, Yusif Vəliyevi, Ağadadaş Qurbanovu, Firəngiz Şərifovanı gördü. Adil İsgəndərovdan dərs aldı. Bu dərsi Moskvada davam etdirdi, Tarkovski kimi sənətkarlardan çox şey öyrəndi. Bu səbəbdən özü də böyük müəllim kimi yetişdi.

R.Hüseynov bildirdi ki, dünyanın ən müxtəlif ölkələrindən, eyni zamanda, Azərbaycanın Ruminiya, Macarıstandakı səfirliklərindən yubilyarın ünvanına gələn təbrik teleqramlarında Tofiq İsmayılov sənətinin böyüklüyündən səhbət açılır: "Tofiq İsmayılovun ailəsi repressiya olunduğundan o, çətin günlərlə üzləşmişdi. Xatirələrində birində deyir ki, o vaxt anam göyərçin yumurtalarını göy göyərtiyə vurub bizə yedirdərdi. Bəlkə elə bu səbəbdəndi ki, onun əsərləri belə qanadlıdı, sülh-pərvərdi..."

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev mərasimdə çıxış edərək dedi: "Bir az əvvəl hamımızın maraqla izlədiyi kadırlar Tofiq müəllimin mənəli özü yolu kifayət qədər eks etdirdi. Ətən əsrin 80-ci illərindən mənim özümün də yaxşı tanıdığım kino rejissor Tofiq İsmayılov sonralar üçcildilik "Türk Cümhuriyyətləri sinema tarixi" təqdim etdi. Bu, böyük bir Institutun görə biləcəyi işdir. İllər bir an kimi gəlib keçdi. Tofiq müəllim böyük zəhməti bahasına sənət qovşalarından keçərək mənəli bir ölüm yaşadı".

Ə. Vəliyev sonra Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin təbrik məktubunu yubilyara çatdırıldı.

İstanbulda fəaliyyət göstərən Yeddişəpə Universitetinin müəllimi, rəssam Teymur Rzayev mərasimdə çıxış edərək dedi: "Tofiq İsmayılov firtına və ulduz kimi insandır. Buna görə də mən onun rəsmini bu meydandan yanaşaraq katana köçürümüşəm".

Sonra o, çəkdiyi portreti yubilyara hədiyyə etdi.

Xalq artisti Əminə Yusifqızı T. İsmayılovlı ilk gənclik illərində Gənc Tamaşaçılar Teatrında tərəf müqabili kimi çıxış etdiyi günləri xatırladı: "Sonra o rejissorluq sahəsini seçdi. Bundan sonra biz sənətin müxtəlif sahələrində görüşdük".

Xalq artisti Amaliya Pənahova öz çıxışında yubilyarın böyük vətənpərvər olmasından türk dünyasının bütövlüyü istiqamətində gərəkli işlər görməsindən söz açdı. Bildirdi ki, onun filmləri Azərbaycanın gözəl təbiətini, böyük şəxsiyyətlərini özündə yaşıdır, "onun öz sənətinə, xalqına, xalqının böyük sənətkarlarına olan sədaqəti həmişə yetərli olub. Tofiq müəllim "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin Türkiyədə keçirilməsində yetərli fəaliyyət göstərib".

Xalq artisti Yaşar Nuri mərasimdə çıxış edərək bildirdi ki, əgər Tofiq İsmayılov vaxtilə məni təkidlə sənət yoluna çəkməsəydi, bəlkə də mən bu gün sohnədə olmazdım.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yubilyara ən səmimi ürək sözlərini çatdıraraq dedi: "Dünya kino sənəti tarixində Azərbaycan kinosunun öz xüsusi yeri var. Tofiq İsmayılov bu sahədə böyük əmək sərf edib. Bu mərasimdə Tofiq müəllimin anadan olmasının yetmiş və sənət aləminə gəlməsinin əlli illiyini qeyd edirik. Lakin mənə elə gəlir ki, bu rəqəmləri tərsinə oxumalıq. Elə bil Tofiq müəllimin yaşı əlli, sənət yolunun yaşı isə yetmişdir. Mən onun altmış illiyində də xüsusi məqalə yazmışam, yetmiş illiyində də. Hesab edirəm ki, səksəndə də, doxsanında da yazacam. Tofiq müəllim öz heykəlini özü dikəldib-böyük işləri, zəhməti ilə..."

AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov da öz növbəsində bildirdi ki, o, T. İsmayılovlı bir çox iş prosesində əməkdaşlıq edib: "Tofiq müəllimin filmlərində qəribə bir etnoqrafik səmimiyyət var. Bu, onun təbiətinin şəkli. Səmimi olmayan insanların dedikləri şaxələnməz, artmaz. Tofiq müəllim səmimi insandır. Onun filmləri dərslik kimidir. Həssashiğı isə hadisədir. Bu həssaslıq sadəcə sənət texnologiyası yox, daha

çoç insanlıq amılıdi. Tofiq müəllimin ömrü, yaratdıqları örnekdir. Bütün çəkdiyi filmlərdə elə bil Tofiq müəllimin ürəyi oxuyur”.

Professor Cəmil Quliyev akademik Yusif Məmmədəliyev adına medalı yubilyara təqdim edərək onun dəyərli sənətindən söz açdı. Mərasimdə T.İsmayılovun çəkdiyi “Oxuyur Müslüm Maqomayev”, “Gilas ağacı”, “Bizim küçənin oğlanları”, “Abşeron”, “Mən mahni bəsədələyirəm”, “Musiqi müəllimi”, “Əzablı yollar”, “Xüsusi vəziyyət”, “Gəl!” filmlərindən fragmentlər nümayiş etdirildi. Tanınmış sənətçilərdən xalq artisti Azər Zeynalovun, o cümlədən, Brilliant Dadaşovanın, Sərxan Sərxanın, Aygün Bəylərin çıxışları hərarətlə qarşılandı.

Sonda T.İsmayılov onun sənətini yüksək dəyərləndirənlərə dərin minnətdarlığını bildirdi: “Nə etdimsə millətim, xalqım, dövlətim üçün, ailəm üçün etdim. Rəhmətlik müəllimim Adil İsgəndərov da deyirdi ki, xalq, vətən üçün yaşamaq şərəf işidir”.

S. Əsgərli
“Ədəbiyyat” qəzeti,
10 aprel 2009-cu il

BƏSTƏKAR ÖMRÜNDƏN AKKORDLAR

Oktyabrın 4-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Maestro”- özüm və zaman haqqında sənədli filmin təqdimat mərasimi keçirildi. Film başlamamışdan əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin müasir musiqi mədəniyyətinin tarixində Xəyyam Mirzəzadənin böyük xidmətlərini qeyd etdi, vətənin yüksək mükafatına – “Şərəf” ordeninə layiq görülməsi münasibətilə ona cansağlığı və uğurlar arzuladı. O, “Şərəf” ordenini dövlət başçısı adından Xəyyam Mirzəzadəyə təqdim etdi. Yüksək mükafat münasibətilə ölkə rəhbərliyinə təşəkkürünü bildirən bəstəkar dedi ki, mən fərəh hissi keçirirəm. Son illər əsərlərimin iki cildliyi nəşr olunmuş, 6

diskdən ibarət musiqi əsərlərim hazırlanmışdır. İndi də mənə “Şərəf” ordeni təqdim olundu. Ümummülli lider Heydər Əliyevin mənə “Şöhrət” ordenini necə təqdim etdiyi yadimdadır. İlkinci ordenə isə mən İlham Əliyevin sərəncamı ilə layiq görüldüm. Sonra isə o müəllimi, görkəmli sənətkar Qara Qarayevi xatırladı, doğulduğu Bakı şəhərinin son illərdə abadlaşdırılmasını diqqətə çatdırıldı.

Rəsmi açılış bitdikdən sonra “Maestro”- özüm və zaman haqqında sənədli filmi nümayiş olundu. Filmdə görkəmli bəstəkarın, xalq artistinin, Azərbaycan Dövlət mükafatı laureatının portreti diktör mətninə istinad olunmadan üç vasitə ilə verilir. Bəstəkarın özünün xatirələri və düşüncələri, əsərlərinin səsləndirilməsi, Fərəc Qarayev kimi tələbəsinin, Vaqif Səmədoğlu kimi dostunun, Bəxtiyar Vahabzadə kimi məsləkdaşının ürək sözləri, səhəbətləri ilə. Xəyyam Mirzəzadə danışdıqca musiqisi film boyu səslənir.

Bəstəkar filmdə bəhərələndiyi Üzeyir Hacıbəyli dühəsindən da bəhs edir, onun şagirdləri olmuş, sonralar Azərbaycan və dünya musiqisinə incilər vermiş böyük bəstəkarlar barədə də danışır. Ən başlıcası isə biz filmdə möhkəm xarakterli, sözünü çəkisini və hədəfini bilən Xəyyam Mirzəzadəni görürük. Filmin yaradıcı heyəti, bəstəkarı musiqini öz tələbələrinə öyrədərkən də canlandırır. Musiqiləri isə pianoda Murad Adıgözəlzadə, orqanda Rasimə Babayeva, arfada Kötüil Əmirova, klarnetdə Anar Seyidov ifa edirlər. Bu məqam xüsusi ilə diqqət çəkəndir. Çünkü burada bəstəkar öz musiqisini ifaçılarından hansı səviyyədə almaq istəyi ilə tanış oluruz.

Yaradıcı heyət Xəyyam Mirzəzadəni bəstəkar və pedoqoq kimi təqdim edir, onu bir vətəndaş kimi dəyerləndirir. Filmin leytmotivinə uyğun olaraq bəstəkarın simfonik və kameral əsərlərindən nümunələr təqdim olunur, mahnıları səsləndirilir. Onun filmlərə, teatr tamaşalarına yazdığı musiqilər xatırlanır. Bununla əlaqədar yeri düşdükəcə təsvir vasitələrindən istifadə olunur. Biz ekranдан dünyanın müxtəlif guşələrindən

səslənən Xəyyam Mirzəzadə musiqisinin sədاسını eşidirik. Film boyu ekranda tamaşaçı alqışlarının da şahidi olurq. Tamaşaçı alqışlarını qazanmaq üçünsə istedad, zəhmət artır. Bəzən həyatdakı axına qarşı da üzməli olursan. Bu axından üzü ağ, zəfərlə çıxmış insandan hünar, mərhamətlik tələb edir. Ömrü boyu da Xəyyam Mirzəzadəyə bu keyfiyyətlər xas olub.

Filmin nümayişi başa çatdıqdan sonra Mədəniyyət və Turizm Nazirliyinin sıfəri ilə "Salnamə" və "Cenealliance" studiyalarının müştərək çəkdikləri filmin yaradıcı heyəti ilə görüş keçirildi. Görüşdə filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, prodüserleri Əliağa Məmmədov, Böyükəga Məmmədov, operator Ziya Babayev, filmin musiqi redaktoru Rauf Əliyev, filmin redaktoru Ramiz Rövşən, filmi montaj edənlər-Hüseyn Quliyev və Elmin Seyidli, səs operatoru Altay Useynov iştirak etdilər. Onlar film üzərindəki yaradıcı işləri barədə tamaşaçılara məlumat verdilər. Film Ramiz Rövşənin "Tək əldən səs çıxmaz" şerini ilə sona çatdı.

*A.İsmayıloğlu
"Ədəbiyyat qəzeti",
7 oktyabr 2011*

AMACIMIZ KÖMƏK ETMƏKDİR

"Bu səs hərdən pəncərəmi döyüb qaçırm... Qulağıma nəsə deyib, qaçırm!" Təkcə hissi, duygunu, ruhu deyil, ötüb keçmiş zaman, o zaman daxilində yaşanan tarixi oyadır piano dilləri, skripka, orqon naləsi. Ekran boyu keçib gedən siluet, qala divarları, İçərişəhərin damdar, əyri-köndələn küçələri, lap elə yaddaşı oyadıb, ruhu göynədən qocaman tut ağacı divarlıqdan, küçəlkəndən, tut ağaçlığından çıxıb tarixin canlı şahidləri kimi gəlir göz öünüə. Bütün bu məqamları seyirçilərin içindən keçib gələn azan səsi izlöyir. Bir də görkəmli bəstəkarımız, xalq artisi Xəyyam Mirzəzadənin uşaqlıq xatırələri: "İçərişəhərin öz

təbəti var. Bu unikal şəbəkə daha çox insanların ünsiyyətinə hesablanıb. Küçələrin bir-birinə "salam"la açıldığı vaxtları unutmaqmı olar? Kimsə rastlaşdırığı insanın yanından etinəz, salamsız keçardısa, belə fikir yaranardı ki, filankəs daha ou yerdə danişmir, özüne-sözünə yad olub. Burada hər qapının belə öz tarixi var. Bax, bu Şamaxı qapısı, bu Quba qapısı, bu Salyan qapısı. Bu adlar həm də burada yaşayan sakinlərin hansı bölgədən gəldiklərini nişan verir. Biz köhnə Bakı nəslindənik. Babam, atam bakılı, anam şəkili olub..."

Xalq artisi, tanınmış rejissor Tofiq İsmayılovun çəkdiyi və bəstəkar Xəyyam Mirzəzadənin musiqiyə bağlı zəngin özür yolundan bəhs edən "Maestro" sənədli filmində baxıram. "Özüm və zaman haqqında" silsiləsindən olan bu maraqlı ekran əsərinə baxdıqca yaddaşimdə qəlmə dostum Güləyənin "Zamanın zamana ehtiyacı var" misraları dolanır. Bu zaman daxilində görkəmli bəstəkar dünyaya gəlisi, ilk gənclik, yetkinlik illərinin gününü, ayını, ilini bir-rə-birə yada salır, 1941-1942-ci illərin uşaqlıq xatırələri dil açır: "Bax, bu qocaman tut ağacının altı, meydan yeri tay-tuşlarımızın vəda yeri idi. Burada futbol oynadığımız günləri yadına salıram. Topu da parçadan düzəltdiyimiz top əvəz edərdi. İçərişəhər elə də böyük ərazi deyil. Hərdən təccüb edirəm ki, belə balaca bir yerdə nə qədər məscid tikilmişdi. Elə götürək eviminə üzbüüz Sınıq-qala məscidini. Rus topu bu məscidin minarəsinin yarısını qoparıb aparmışdı. O zaman İçərişəhərdə Səftər Quliyev, Əlizadələr kimi akademiklər yaşayardı. Səməd Mənsur kimi məşhur musiqi xadiminin qonşuluğunda yaşayırıq. Atam dil tarixinin əsası qoyanlardan biri idi."

Hələ küçə boyu nəyi-nələrisə arayan o balaca oğlan... Arada qulağımı daş kitabələrə söykəyib dinləyir, sənki tarixin, zamanın səsini dinləmək istəyir. Bu, çox unikal, maraqlı bir kadrdır. Bir yandan da piano dilləri üstündə gəzən barmaqlar. Elə bil şirmayı dilləri yox, ötən günlərin yaddasını döyəcəyir. Arxasında gəlir 1962-ci ilin xatırələri: "Həmin il ailəmiz köhnə

Qəssab bazarının yanına köcdü. O zamankı baqqal dükənlərinin yerində indi Azərbaycan prospekti uzanıb gedir. Əvvəllər buradan konka-tramvay yolu keçirdi..."

Sonra gəlir ölməz bəstəkarımız Üzeyir bəy Hacıbəylinin adını daşıyan Konservatoriyyada təhsil aldığı illərin xatırası: "Üzeyir bəyə ümumxalq məhəbbəti vardi. Biz onda ilahi bir qüvvə görürdük. Mən dahi bəstəkar Qara Qarayevin sinfində təhsil aldım. Oranı bitirəndən sonra rəhmətlik Cövdət Hacıyevin təklifinə konservatoriyyada müəllim kimi çalışmalı oldum. Bu, artıq 1957-ci il idi. Həmin vaxtdan mənim bir sənətim olub-musiqiçi və müəllim..."

Bu böyük musiqiçi və müəllim haqqında sonra sənət dostları və tələbələr-bəstəkarlardan Fərəc Qarayev, Kəmalə Əlsgərli, İlham Arzumanlı, Sərdar müəllim söz açır, xatira fotosəkillərdən boylanan Nazim Qəmərlinski, Əli Babayev yad edilir, "Üçüncü simfoniya", "Oçerkələ-63"-dən parçalar səsləndirilir. Xəyyam Mirzəzadə dərs prosesində təqdim edilir. O, tələbəsi Könüllü qarşı nə qədər səmimi, duyğulu görünsə də, bir o qədər də tələbkar və ciddidi: "Kağızın üzərində yox, içəridə, daxildə mizan-tərəziyə, nöqtə-vergülə diqqət yetirmək lazımdı..."

Xalq şairləri Bəxtiyar Vahabzadənin, Vaqif Səməd oğlunun dəyərləndirmələrini mərhum müğənni Oqtay Ağayevin yadigar səs saxlancı izləyir. Xəyyam müəllim bu ovqatın cəbibində ötənləri xatırlayır: "Anarın, Vaqif Səmədəoglunun şeirlərinə mahnilər bəstələmişəm. Ancaq mahni janrıñ özümə sənət bilməmişəm. Daha çox kino və teatr üçün yazmışam".

"Bizim küçə", "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə", "Bağ mövsümü" və s. filmlərə bəstələdiyi musiqidən dənişir, xarici ölkələrdə əsərlərinə olan maraq önə çəkilir.

Və nəhayət, tanınmış şair Ramiz Rövşənin öz ifasında səsləndirdiyi "Tək əldən səs çıxmaz" şerisi...

Hər mizan bir-birinə ayaq verir, hər episod bir-birini təmamilayır. Bütöv bir harmoniya. Tarix, ötüb-keçənlər, yaşılmış ömür bu günlə, sabahla, əbədiyyətlə yanlayan addımlayırlar...

İndi bu maraqlı sənədlə film üzərindəki işi, elə kinomuzun bugünkü durumu ilə bağlı bir çox məsələlər barəsində də tənmiş kinorejissor Tofiq İsmayılov həvəslə səhbət açır, illər öncəsi qardaş Türkiyədə çalışdığı illəri göz öünüə getirir. Bütün səylədiklərini haqq-hesaba vurdुqca baxıb görürəm ki, onun yaratdığılarını, araya-ərsəyə gətirdiklərini birçə söz lə ifadə edəsi olsaq, böyük hərflərlə "zərurət" kəlməsini yazıb da nöqtə qoymalı olarıq. Hər halda, onun səylədikləri bu qənaətimizin yüzda-yüz təsdiqi kimi səslənir:

-Düz on altı il Azərbaycandan kanarda, gözəlimiz Türkiyədə çalışası oldum. Türkiyəyə getməmişdən avvel çəkdiyim son filmim "Prima" idi. Bu filmin qəhrəmanları xalq artistləri Əminə Dilbazi və Cövdət Hacıyev haqqında idi. Deyim ki, bu maraqlı filmin süjeti mənə xeyli düşündürdü, nədən başlayacağımı dəqiqləşdirə bilmirdim. Günlərin birində Əminə xanımla zəngləşib, evində görüşdük. Fikir verib gördüm ki, nəvələr ilə rus, yeri gələndə nəticələri ingilis dilində danişir. Bu yaşanan zamanın, vaxtın milli kimliyin faciəsi idi. Baxmayaraq ki, Əminə xanım, onun ömür-gün yoldaşı, görkəmli bəstəkarımız Cövdət Hacıyev Azərbaycan mədəniyyətinə, musiqisinə nə qədər dəyərli xidmət göstərməsidilər... Müşahidə etdiyim bu ziddiyət həmin sənədlə filmin sujetindən aparıcı xətt kimi keçdi və bir növ filmin araya-ərsəyə gəlməsinə implus verdi. Həmin filmin çəkilişindən sonra mən İstanbula getdim, orada da əsas işim Azərbaycan mədəniyyətini təbliğ etmək oldu. "Leyli və Məcnun" operasını 92 ildən sonra İstanbul sahəsinə gətirdim. Deyim ki, 1990-ci ildə Azərbaycan mədəniyyəti Türkiyə üçün bir növ örnək idi. İndi az qala əksinə olub. Bunun əsas səbəbi daha çox televiziya verilişlərimizin aşağı səviyyədə, bərbad vəziyyətdə olmasından irali galır. Bu sahədə "çörəyi vərçörəkçiyə" mizan-tərəzisi az qala itib, yetən-yetən özü üçün bir

veriliş yaradır, aparıcı olur. Nəzərə alınmır ki, hər oxuyan Molala Pənah olmaz. Fərqiñə varılmış ki, bu televiziya verilişlərindən, bayağı çal-çağırdan tamaşaçılar nə götürür, nə yadda qalır. SMS-lərə hesablanan qaliblik yarışı millətin zövqünü korlayır. Müslüm Maqomayev, Rəşid Behbudov, Xan əmi, Adil İsgəndərov, Möhsün Sənəni kimi görkəmlı sənətkarlarımızın haqqında hazırlanmış verilişlər arxa plana keçir. Səbəbi yersiz şou programları düzənləyənlərin zövqsüzlüyüdü. Götürək ki, mənim vaxtıla ekranlaşdırıldığım "Oxuyur Müslüm Maqomayev" filmi düz qırıq ildi öz təravatını qorumasının ləzzətini hələ də yaşayırıam. Bu film dünyanın səksən beş ölkəsi tərəfindən alındı, o zaman "Pravda" qəzeti yazdırdı ki, "Oxuyur Müslüm Maqomayev" filmi bir ay ərzində Moskvada fəaliyyət göstərən əlli kinoteatrda iyirmi yeddi gün nümayiş olunub. Bu ilk film idi ki, İranda keçirilən festivala qatıldı, böyük uğur qazandı. Ya elə xalq artisti Gülxar Həsənova haqqında ekranlaşdırıldığım "Son tamaşa" sənədli filmini götürək, yaxud "Öztüm və zaman" silsiləsindən görkəmlı bəstəkar Tofiq Quliyev haqqında çəkdiyim filmə baxaq. Təəssüf ki, bu film Türkiyədə dəvətimlə bağlı olaraq yarımcıq qaldı, mən geri dönəndə isə artıq Tofiq müəllim dünyasını dəyişmişəm... Sonra Mədəniyyət və Turizm Nazirliyinin sıfəri ilə "Nəğməli ömür" adlı filmi çəkdim. Bakıya dönüşüm bir çox yarımcıq işlərimin tamamlanmasına yol açdı. Hər necə olsa, vətən, torpaq ürəyimi çəkdir.

Qayıdan sonra ilk işim görkəmlı bəstəkarımız Tofiq Quliyev haqqında oldu. Bu film üzərində Eldar Quliyevlə bərabər işlədik.

O ki, qaldı "Maestro" filminə, deym ki, bu təklif də Mədəniyyət və Turizm Nazirliyindən gəlmışdı. Çox maraqlı təklif idi. Dostum, görkəmlı bəstəkarımız Xəyyam Mirzəzadə yetmiş beş illik mənəli ömrünü mədəniyyətimizin inkişafına ləyaqətlə həsr etmiş bir sənətkardı. Baxmayaraq ki, onun da öz kaprizləri var, iş prosesində istədiyini ondan almağın çətinlikləri var, ancaq hesab edirəm, nəticə uğurludu, film alınıb. Təbii ki, on

altı ildən sonra yeni bir sənədli film üzərində işləmək məni də qorxudurdu. Bir növ, bu son akkordun necə alınacağından ehtiyatlanırdım. Bu səpkidə çəkdiyim filmlər bir-birinin davamı kimidi. Ehtiyat edirdim ki, ilk təssürata xələl gələr. Məsələn, "Prima" haqqda Rüstəm İbrahimbəyov demişdi: "Sənədli filmdə min forma var, sen min birincini tapmışan". Hesab edirəm ki, "Maestro" filmində min ikinci formaya nail ola bilmişəm. Hər halda, mən özüm bu fikirdəyəm, hesab edirəm dostumun və sənətimin yanında üzüqara çıxmamışam.

Kino işi ardıcılıq, sistemli iş, peşəkarlıq sevir. Biz yeni nəslə yetişdirməliyik. Əvvəller bu iş çox sistemli qurulmuşdu. Tutaq ki, mən yetmişinci illərdə kinoya gəlmişdim, 1975-ci ilə kimi dörd-bəs film çəkmışdım. Ancaq indiki nəslin beş-altı ilə bu işlərdən birini görmək imkanı belə yoxdu. Belə baxırsan, otuz səkkiz dublyaj yeri var, ancaq nəyi və necə çevirirlər, ya yeni bir film çəkilir, ancaq nə çəkirlər? Rejissorun çəkdiyi film olmalıdır. Sənətkar praktikada yetişməlidir. İndi hərə öz sözüna mahni qoşub-oxuduğu kimi, az qala, hərə də öz filmini, teleserial çəkir. Dövlət kifayət qədər pul ayırib, maraqlıdı ki, Azərbaycanda seriallar çəkilsin. Ancaq bu serialları kimlər və necə çəkirlər? Təəssüf edirəm ki, "Küləklər şəhərində" adlı qeyri-peşəkar, bayağı çoxseriyalı filmlərimiz ekranı doldurur. Ancaq bizdə ənənə var. 1975-ci ildə çəkilmiş "Vulkana doğru" adlı üç seriyalı və "Xüsusi vəziyyət", "Qorxma, mən səninləyəm" adlı iki seriyalı filmlərimiz çəkilib. Vaxtı ilə adları çəkilən bu filmlər dəfələrlə Mərkəzi Televiziyyada nümayiş edilib. Təəssüf ki, son iyirmi ildə bu filmlər bir dəfə də olsun öz televiziya kanallarımızda göstərilmir. Eləcə də "Çarvadaların izi ilə", "Sürəyya", "Körpüsalanlar" və s. Bir çox klassik filmlərimiz var. Hər gün 10 dəfə göstərsələr belə, üç yüzə qədər yaxşı filmimizi ortaya çıxarmaq olar. Sovet dənəməsində bizdə çəkilən filmləri Moskva göstərirdi. Ancaq indi özümüz öz kinolarımıza laqeyd yanaşırıq. Dövlətin vəsaiti hesabına çəkilən filmlər sahibsiz, baxımsız qalmamalıdır, bu iş məsuliyyət tələb edir. Nəyi

çəkirkəsə Azərbaycanın bu günü, sabahı, gələcəyidi. Biz dünya ekranlarına çıxası çoxseriyalı filmlər çəkməyə özümüzdə güc tapmaliyiq. Bunları deməkdə amacımız döymək, inkar etmək yox, yol göstərmək, kömək etməkdir.

Sərvaz
“Ədəbiyyat və İncəsənat” qəzeti, 2012

“TÜRK CÜMHURİYYƏTLƏRİ SİNEMA TARIXİ” KİTABININ TANITMA GECƏSİ

Kitabın müəllifi kinorejissor Tofiq İsmayılov “Mən azərbaycanlılığımıla fəxr etdim”, -dedi

Türkiyənin İstanbul şəhərindəki Sinan Universitetinin “Gözəl sənətlər” fakültəsi “Sinema-TV” bölümünün profesoru, həmyerlimiz, kinorejissor Tofiq İsmayılovun Bakıya hər gəlişi kinosevərlər üçün, əsl mənada, sürprizə çevrilir. Bu dəfə isə Tofiq müəllim özü ilə Türkiyədə yenica çap etdiridi “Türk cümhuriyyətləri sinema tarixi” üçcildlik kitabını götirmişdi.

Fevralın 15-də Azərbaycan ziyalıları Kinematoqraflar İttifaqında həmin kitabın işığına toplaşmışdılar. Kitabın tanıtma gecəsini Azərbaycan Yaziçılar Birliyi, Azərbaycan Kinematoqraflar İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universiteti birgə təşkil etmişdilər. Xalq artisti, İttifaqın I katibi Rasim Balayevin təbərinə desək, “Bu qədər ziyalı sənət adamı son vaxtlar belə toplanmamışdı”.

Gecəni giriş sözü ilə Yaziçılar Birliyinin sədri Anar açdı. O göstərdi ki, Tofiq müəllim bu gecəyə özü ilə birgə İstanbulun Mədəniyyət Vəqfinin başqanı, Azərbaycanın dostu, kinematoqraflı Şenol Demirözü də götirmişdir. O göstərdi ki, vaxtilə türk xalqlarının yaxınlaşması təhlükə hesab edilirdi, tale biza bir yaxınlıq bəxş etdi və bu gün türk qardaşımız Şenol bəy bizimlə birgə bu tədbirdə iştirak edir. Sonra xalq artisti Rasim Balayev, mədəniyyət naziri Polad Bülbüləoğlu, sənətşünaslar Gülrux Əli-

bəyli, Məryəm Əlizadə, Mədəniyyət və İncəsənat Universitetinin rektoru Timurçın Əsfandiyev, türkiyəli qonaq Şenol Demiröz, professor Həsən Quliyev, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov və başqaları çıxış edərək “Türk cümhuriyyətləri sinema tarixi”nin türk xalqlarının yaxınlaşmasında, onların mədəni əlaqələrinin inkişafında əhəmiyyətindən danışdır.

Gecənin sonunda çıxış edən kitabın müəllifi Tofiq İsmayılov bu toplantıının təkcə onun yaradıcılığına deyil, bütövlükdə türk mədəniyyətinə böyük hörmət və məhəbbət nümunəsi olduğunu dedi. Və sonda Tofiq müəllimin xalq artisti Əminə Dilbaziyə həsr etdiyi sənədlə film göstərildi.

Tofiq İsmayılovla görüşüb bu kitabın yaranma səbəbi haqqında danışmasını xahiş etdim.

-Bu gün türk türkü tanımır, -dedi. Təsəvvür edin, Türkiyədə bizim kino çəkdiyimizi bilən çox az adam var. Mən ilk vaxtlar Türkiyəyə gələndə deyirdilər ki, sizdə də kino var? Özbəkistanda da kino var? Və s. Dünya kinosunun 100 illiyinin bayram edildiyi vaxt türk xalqlarının kinematoqrafları da galymişdi İstanbulda. O vaxt mən onlarla görüşəndə dedilər ki, yaxşı olar, türk xalqları kinosu haqqında bir kitap çap olunsun. Mən də dedim ki, yazarıq, ancaq kim çap edəcək onu? Bir rejissor var idı, dedi, sən bunu yaz, bir şey fikirləşərik. Bizim universitetin rektoru Sami Şəkəroğlu qayıtdı ki, mən onu çap etdirərəm. Bu kitabı da onlar nəşr etdilər. Kitab il yarındır hazır idi. Düz beş illik zəhmətim axır ki, üçcildlik bu gördüyüün nəşrə çevrildi. Bu kitablar türk cümhuriyyətlərinin kino tarixini şəhatə edir.

Kitabın ilk prezentasiyası İstanbulda oldu, indi buradadır, sonra bütün türk cümhuriyyətlərində keçiriləcək. Biz Moskvada da belə bir görüş keçirməliyik. Çünkü onlar da bu kitabla maraqlanıblar. Kitab ingilis, alman və fransızca tərcüməyə verilmişdir. Bu ilk təşəbbüsdür, yəni türk xalqlarının kino tarixinin ilk nəşridir.

Bir az da kitab haqqında

“Türk xalqlarının kino tarixi” üç cilddə çap olunmuşdur. I cild “Azərbaycan Cümhuriyyətinin kino tarixi və bədii filmlərin açıqlamalı kataloqu”, II cild “Qazaxıstan və Qırğızıstan cumhuriyyətlərinin kino tarixi və bədii filmlərin açıqlamalı kataloqu” adlanır. Türk Gözəl Sənətlər Fondu tərəfindən nəşr edilən bu kitab türk xalqlarının kino sənəti tarixinin qısa ensiklopediyası da adlandırıla bilər. Hər türk cumhuriyyətinin kino sənətindən bəhs edən hissə həmin dövlət haqqında ümumi məlumatla başlayır.

Nəşrin təqdirəlayiq cəhətlərindən biri də budur ki, T. İsmayılov türk cumhuriyyətlərinin kino tarixini oxuculara təkcə mərhələlərlə deyil, həm də konkret şəxsiyyətləri və ayrı-ayrı ekran əsərlərini tanıtmaqla çatdırır. Tofiq müəllimin özünü dədiyi kimi: “Bu kitab yalnız türk xalqlarının kino tarixi deyil, eyni zamanda əsillik, insanlıq, dostluq tarixidir, sənətkar qəlinin çırpıntılarıdır”.

M. Mükərrəmoğlu
“Xalq qəzeti”

TOFIQ İSMAYILOV - 70

Hörmətli Tofiq müəllim!

Sizi - tanınmış nasir və kinodramaturqu 70 yaşıınızın tamam olması münasibətilə təbrik edirik.

Siz adəbi fəaliyyətə ötən əsrin altmışinci illərində başlaşmışınız. “Ağ dəsmal” adlı ilk hekayəniz 1962-ci ildə “Göyərçin” jurnalında dərc edilmişdir. 1978-ci ildə “Qonşular” kitabıñ oxucuların ixtiyarına verilmişdir. Sonralar “Sevincin yuxusu”, “Şəkil-teatr”, “Şəkil-kino”, “Diş ağrısı” kitablarınız işıq

üzü görmüşdür. Yaradıcılığınız çoxşaxəlidir. Siz tanınmış kino xadimisiniz. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq və rejissorluq fakültələrini, Moskvada Ali rejissorluq və ssenaristlər kurslarını bitirmisiniz. Əmək fəaliyyətinə gənc Tamaşaçılar Teatrında başlamışınız. Azərbaycan Dövlət Tele-radio Verilişləri Komitəsində rejissor, “Azərbaycanfilm” Kinostudiyasında rejissor işləmişsiniz. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdürü vəzifələrində işləmişsiniz. Hazırda həmin universitetin professorusunuz. 1969-cu ildə çəkdiyiniz “Mənim şəhərimin daşları” adlı filmlə rejissorluq fəaliyyətinə başlamışınız. Rejissoru olduğunuz (bəzisinin həm də ssenari müəllifi) “Oxuyur Mülüm Maqomayev”, “Bizim məhəllənin oğlanları”, “Gilas ağacı”, “Mən mahni bəstələyirəm”, “Musiqi müəllimi”, “Özablı yollar” və s. filmlər Azərbaycanın kino tarixinə daxili olmuşdur. Uzun müddət Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində dərs demisiniz. Qardaş ölkədə mədəniyyətimizin təbliği sahəsində çox işlər görmüşünüz. Azərbaycan yazıçılarının əsərlərinin səhnələşdirilməsində, müxtəlif festivalların, sənət toplantılarının təşkilində və keçirilməsində bilavasitə iştirak etmisiniz. Çox qiymətli üçcildlik “Türk Cumhuriyyətləri sinema tarixi” ensiklopedik kitabının müəllisiniz.

Mədəniyyət sahəsində xidmətləriniz yüksək qiymətləndirilmiş, sizə Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi fəxri adları verilmişdir.

Hörmətli Tofiq müəllim!

Sizi bir daha 70 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyi

TOFIQ İSMAYILOV: "FÜZULİNİ REAL VƏ CANLI
ŞƏKİLDƏ EKRANA GÖTİRƏMƏK İSTƏYİRƏM..."

"Azərbaycan kinosunun dünəni çox maraqlı idi, bu günü isə yoxdur. Bu gün Azərbaycanda çoxlu tarixi film çəkilir. Bu tarixi filmi hansı şəraitlə, necə çəkirsən? Axi bu gün bizim texnika, imkan və şəraitlə tarixi film çəkmək, sonra da onu dünyaya təqdim etmək mümkün deyil. Biz bu gün Cavad xanı dünyaya təqdim etməyə nə texnik, nə də sənətkarlıq baxımdan hazırlıq. Rejissor elə mövzu seçməlidir ki, onu çəkməyə gücü çatın". Bu sözləri APA-ya açıqlamasında İstanbul Büyyük Şəhər Bələdiyyəsinin mədəniyyət şöbəsinin müdirinin müşaviri, kinorejissor Tofiq İsmayılov deyib.

Bu gün Azərbaycanın on yaralı yerinin Xocalı faciası, Qarabağ problemi olduğunu deyən T. İsmayılov bu həqiqəti yetərinə ekrana gətirə bilmədiyimizə təssüfləndiyini qeyd edib: "Bu işi bacara bilmiriksə, onda kiçik-kiçik partlayışlar etmək kima, nəyə lazımdır? Xocalı haqqında, bu faciənin baş verməsi səbəbləri barəsində niyə tammetrajlı bədii film çəkil-məsin? Azərbaycanın bu qədər məşhur yazıçıları, rejissor və aktyorları var. Onları yığış tələb etmək lazımdır ki, ortaya belə bir film qoyulmalıdır, vəssalam". Artıq 15 ildir ki, Türkiyədə çalışan kinorejissorusun ssenarisi əsasında TRT hazırlıda "Çingiz xanın sirri" adlı beş seriyali film çəkir. Bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığından bəhs edən filmi tamamlamaq üzrə olduğunu bildirən rejissor Məhəmməd Füzuli haqqında da film çəkməyi arzulayır: "Məhəmməd Füzuli daha çox şair kimi tanınır, təqdim olunur. Amma biz onu bir mütəfəkkir, xalqın ağsaqqalı kimi hələ görə bilmirik. Mən Füzulinin real və canlı Dədə Qorqud kimi görürəm və onu bu şəkildə ekrana gətirmək istəyirəm. Daha bir arzum isə xalq yazıçısı Anarla birgə çoxseriyali "Dədə Qorqud" filmini tamaşaçılara təqdim etməkdir".

"525-ci" qəzet, 19.10. 2007

"ALP ƏRƏNLƏR"
DÜNYANI HEYRƏTLƏNDİRƏCƏK"

İstedadlı rejissor, ssenarist və Türkiyənin Memar Sinan Universitetinin professoru Tofiq İsmayılov n redaksiyamızın qonağıdır.

-*Tofiq müəllim, əvvəla, sizi üç cilddən ibarət "Türk Cümhuriyyətləri sinema tarixi" adlı kitabınızın çap olunması münasibilə ZAMAN qəzetiinin kollektivi adından təbrik edirəm. Kitabları vərəqlədikcə, doğrudan da, bu əsərlərin türk dünyasının kino tarixində ilk və tek qaynaq olduğu qənaətinə gəlmək mümkündür. Sabah Azərbaycan Kinematoqrafcılar Birliyində ensiklopediya sayılı biləcək üçcildiyyin təqdimetmə mərasimi keçiriləcək. Digər türkdilli dövlətlərdə də bu cür tədbirlərin keçiriləcəyi gözlənilirmi?*

-Artıq öten ayın əvvəllerində Türkiyədə belə bir tədbir keçirildi. Türk dünyasının tanınmış sənətkarları Çingiz Aytmatov, Anar, Oljas, Süleymenov, Şöhrət Abbasov, Hocakulu Narliyev və başqalarının qatıldığı mərasimdə beşillik araşdırmaçılar əsasında ərsəyə gətirdiyim bu kitab layiqincə dəyərləndirildi. Belə ki, Çingiz Aytmatov onu türk kino dünyasının "qurani" adlandırdı. Millət vəkili Anar isə bu işimin 70 illik sovet dövründə kino ilə məşğul olan qurumların fəaliyyətindən yüksəkdə durduğunu qeyd etdi. Nə isə... Özbəkistan, Türkmenistan, Qazaxıstan, Qırğızıstandan da bu məsələ ilə bağlı təkliflər almışam. Bu kitaba Rusiyada da böyük maraq var. Amma zənn edirəm ki, bu görüşləri bir qədər təxirə salmalı olacağam. Çünkü Belçikada olmalıyam...

-*Bu sahəniz nə ilə bağlıdır?*

-İstanbul teatri üçün Çingiz Aytmatovun xeyir-duası ilə onun "Manqurt"unu səhnələşdirdim. Az sonra türk sənətciləri bu görkəmli yazıçı tərəfindən iki ssenarının yazılması təşəbbüs ilə çıxış etdilər. Öten il Çingiz Aytmatov Türkiyədə olar-

kən bu təklifi ona çatdırıldım. O belə bir şərt qoymuş: əgər sən də mənimlə birgə çalışsan, təklifi məmənuniyyətlə qəbul edərəm. Və beləcə, hər iki ssenarini müşərək işləməyi planlaşdırıldıq. Belçikaya səfər zamanı onunla görüşəcək və artıq başa çatmaqdə olan ssenarilər barədə bir daha fikir mübadiləsi aparacağı.

-Bəs ssenarilərdə əsas mövzü nədir?

-Ssenarilərin biri Çingiz Aytmatovun 1970-ci ildə qələmə aldığı və mühüm ictimai, mənəvi, əxlaqi problemləri özündə əks etdirən "Ağ gəmi" povestinin motivləri əsasında yazılmış. Onu da deyim ki, bu ssenarının sıfarişçisi türkiyəli bir rejissor. O, yazacağımız ssenarı əsasında bədii film çəkəcək. O biri isə Qəzətçilər və Yazarlar Vakfinin sponsorluğu ilə çəkiləcək "Alpərənlər" filmi üçün yazılmış. Təbii ki, bəşəriyyətə elm, mədəniyyət bəxş etmiş ulularımızdan söz açacaq "Alpərənlər" də bütün türk dünyasına kifayət qədər yer ayrılacaq. Çingiz Aytmatovun bu mövzuda nə vaxtsa roman yazacağını da zənn edirəm. Çünkü olduqca maraqlı materiallər toplamış.

-Bəs, "Alpərənlər" i türk dünyasının kino tarixinə qatmaq hansı xoşbəxt rejissora nəsib olacaq? Yoxsa həmin rejissor sizsiniz?

-Bu barədə hələ bir söz deyə bilmərəm. Hələ ki ssenarist kimi çalışmaqdadayam. Təbii ki, təklif olunsa, etiraz etmərəm. Axi bəla bir şərəfli, həm də məsuliyyətli işdən kim kənar durar? Onu da deyim ki, Çingiz Aytmatov kimi tanınmış bir şəxsiyyətlə ssenarı yazmağın özü da xoşbəxtlikdir.

-Yəqin ki, həmin filmdə bütün obrazları türk dünyasının tanınmış sənətçiləri ifa edəcəklər. Bu mənada rejissor Tofiq İsmayılov "Alpərənlər" də hansı Azərbaycan aktyorlarını görmək istəyir?

-Rasim Balayevi, Amaliya Pənahovani, Şəfiqə Məmmədova. Əlavə edim ki, "Alpərənlər" də bir obraz var. Həmin rol ancaq Şəfiqə Məmmədovaya görə işlənilir. Hər halda, o filmi kim çəksə, mən həmin rolun Şəfiqə xanımı həvalə olunmasını tövsiyə edəcəyəm.

-Tofiq müəllim, təbii ki, bu, yalnız türk dünyasını deyil, eləcə də bütün dünyayı heyrətə gətirən bir film olmalıdır. Buna nail olacağınızə əminsiniz?

-Əgər Çingiz Aytmatov kimi bir sənətkar "mümkündür" deyirsə, deməli, mümkündür.

-Bəs ssenariləri nə vaxt yekunlaşdırmaq fikrindəsiniz?

-İnşallah, aprel ayında...

-Tofiq müəllim, siz 22 tam, 4 qışometrajlı filmin rejissorunuz. Lakin 9 ildir, daha doğrusu, Türkiyədə fəaliyyət göstərdiyiniz müddət ərzində rejissor kimi heç bir film çəkməmişsiniz. Bəs bu nə ilə əlaqədardır?

-Film çəkmək barədə mənə çox təklif olub. Amma ssenarilər xoşuma gəlmədiyi üçün etiraz etmişəm. Halbuki o təkliflərə baş qoşsaydım, kifayət qədər də para qazana bilərdim. Ona sənətçilər deməzdilərmi ki, bu nə ssenarıdır, yaxud filmdir? Axi mənim Azərbaycan rejissorluq ənənələrinə xələl götirməyə haqqım yoxdur. Bir sözlə, o cür ssenarilərə filmlər çəkməklə Azərbaycan rejissorlarının ayağını Türkiyədən kəsmək istəmədim. İnşallah, ürəyimcə olan bir ssenari olan kimi işə başlayacağam.

-Belə çıxır ki, Tofiq müəllim Türkiyədə film çəkmədən Azərbaycana qayıtmaq fikrində deyil.

(gülərək) Elədir.

-Amma Bakıya gələn kimi yeni film çəkmək fikrində olduğunuzu dila götirdiniz.

-Ha...Onu Elçinin "Sarı gəlin" hekayəsinin motivləri əsasında ləntə almaq fikrindəyəm. Bilirsinizmi, niyə? Mənşur düşmənlərimiz "Sarı gəlin"ni, qədim musiqi alətimiz sayılan balabanın onlara məxsus olduğunu dünyaya car çəkirler. Hətta onlar Üzeyir Hacıbəyovun şair Əhməd Cavadın sözlərinə bəstələdiyi "Çırpinırı Qara dəniz" mahnısını da özünüküləşdirmək istəyirlər. Utanmaz-utanmaz deyirlər ki, bəs onun sözləri Sayat Novanın, musiqisi də bir hanisə "yan"ındır. Məhz onları

susdurmaq üçün bu mövzunu ekranlaşdırmaq istəyirəm. Ürəyim doludur...

-Eşitdiyimizə görə, hərdən filmlərə çəkilməklə öz gəncliyinizi xatırlayarsınız?

-Hə... Tanınmış türk rejissor Xalit Rəfiqin 18 bölümündən ibarət olan "Əfv et məni, xocam" filmində çəkildim. Ötən il isə gənc bir rejissorun "Divar" filmində azərbaycanlı həkim obrazını ifa etdim.

-Tofiq müəllim, bir halda ki, söhbət türk kinosundan düşdü...

-Əvvələ, Türkiyə barədə bir neçə kəlmə söyləmək istərdim. Ora ilk dəfə üz tutanda, demək olar ki, o məmələkət haqqında olan düşüncələrim alt-üst oldu. Orada batılışma-qərbləşmə gördüm. Sənət adamları ilə söhbətlərin birində bu barədə danışanda dedim ki, vaxtıla bizi rus dilini zorla öyrənməyə məcbur edirdilər, siz isə gülə-gülə ingilisləşirsiniz. Bu, faciədir. Doğrusu, mən dil öyrənməyin əleyhinə deyiləm. Amma hər şey milliliyə uyğun şəkildə olanda daha gözəl olur. Təbii ki, filmlərində ölüm, digər dəhşətli səhnələr baş alıb gedir. Amma Türkiyənin gözəl filmləri də var. Məsələn, mən "Çalıquş"un bir bölümünü yüzlərlə seriyadan ibarət olan heç bir Amerika filmində dəyişmərəm. Arzum budur ki, türk dünyası müstərək filmlər də çəksin!

-Bəs Azərbaycan kinosunun bu günü sizdə hansı təəssüratlar oyadır?

-Bizim bir günahımız var. Bir-birimizi sevmirik. Bir-birimizlə dartsıraq. Bununla isə heç nəyə nail olmaq mümkün deyil. O ki qaldı kinomuza, o ölüb, tabutdadır, basdırıcı yoxdur.

-Tofiq müəllim Türkiyəyə 4 aylıq müddətə dəvət olunmuşdu...

-Elədir... Orada uzun müddət qalmığımın səbəblərindən biri, bayaq ərz etdiyim kitabla bağlı oldu. Fikrimcə, onu bu sənətlə bağlı bütün tarixləri özündə əks etdirən kitab adlandırmaq düzgün olmazdı. Çünkü kitablarda qələmə aldıqları, hər şey-

dən əvvəl, sənətkar qəlbinin döyüntüləridir. Bu mənada o, romandır. Kitabın ərsəyə gəlməsi üçün haralarda olmadı? Təbii ki, bu şərait mənə Türkiyə yaratdı. Onu da deyim ki, bu nəşrin işiq üzü görməsində professor Sami Şəkəroğluun, Memar Sinan Universiteti gözəl sənətlər fakültəsinin Sinema-TV bölümünün rəhbəri, həmçinin İstanbul Böyükşəhər Bələdiyyəsi Kültür İşləri Dairə Başbakanlığının böyük xidmətləri olub. Neçə-neçə beynəlxalq festivalda münsiflər heyətində təmsil olundum. 1998-ci ilin 28 noyabrında türk sənətçilərilə birlikdə orada "Türk dünyası sinema günü" təsis etdik. Amma bütün bunlarla işimi bitmiş hesab etmirəm. Məqsədim türkü türkə tanıtmaq programına bütün türk dünyasını cəlb etməkdir. Axi nə üçün Füzulini bütün türk dünyası tanıdığı halda, Səməd Vurğun, Üzeyir bəyi, Nəcib Fazıl Qısakürəyi, Mirzə Fətəli Axundovu tanımasın! Sovet türk dünyası birliliyini parçalamışdı. Yenidən birləşmək üçün isə bugün tarixi zəmin var. Bizi isə bu birliyə yalnız elm və mədəniyyət qovuşdura bilər.

-Tofiq müəllim, sizə bu şərəflə işinizdə uğurlar və cansağlığı arzulayırıq. Daim xoş sorağınızı eşidək!

Qvami Məhəbbətoğlu.

"Zaman" Azərbaycan beynəlxalq qəzeti.

14-15 fevral 2002

YENİ "DƏDƏ QORQUD" ÇƏKİLƏCƏK

Tanıtım:

Tofiq İsmayılov 1939-cu ildə Bakıda anadan olub. 1958-1962-ci ildə M.F.Əliyev adına Azərbaycan Dövlət İncəsənat Institutun aktyorluq fakültəsində, 1962-1968-ci illərdə rejissorluq fakültəsində, 1968-ci ildə Moskvada Ali rejissorluq və ssenari kurslarında təhsil alıb. 1967-ci ildən təxminən 1993-cü ilə qədər "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Bu illər

ərzində "Bizim küçənin oğlanları" (1973), "Çarvadalarların izi ilə" (1974), "Vulkana doğru" (1976-1977), "Mən mahni qoşuram" (1979), "Əzablı yollar" (1982), "Musiqi müəllimi" (1983), "Xüsusi vəziyyət" (1986), "Sürəyya" (1988), "Yay gününün xəzən yarpaqları" (1987) adlı tammetrajlı filmləri, "İntizar" (1970), "Gilas ağacı" (1972) və s. qısametrajlı, bundan başqa isə "Şəhərimizin daşları" (1968), "Oxuyur Müslüm Maqomayev" (1971) televiziya filmlərini çəkmişdir.

Tofiq İsmayılov: "Bütün türk dünyası Azərbaycan mədəniyyət körpüsündən keçməlidir"

Bir neçə gün əvvəl eşitdik ki, görkəmli kinorejissor Tofiq İsmayılov bir neçə günlük vətənə dönüb. Fürsətdən istifadə edib, onunla görüşmək, hansı sobəbdən 11 il əvvəl vətəni tərk etməsi və ən əsası isə Türkiyədəki fəaliyyəti ilə bağlı məlumat əldə etmək üçün redaksiyamıza dəvət etdi.

Söhbət əsnasında rejissor vətəni tərk etmək sözünü, nədə bu gedisin işsizliklə eləqədar olduğunu qəbul etmediyini bildirdi. Ən azından ona görə ki, o dövrde Heydər Əliyevin hakimiyyətə gəlmişinin, andıqmə mərasiminin ssenarisini yazmaq və çəkmək məhz Tofiq İsmayılova həvalə olunmuş və o da öz növbəsində bu etimadı doğrultmuşdu.

- Azərbaycanın ən ağır günlərində vətəni tərk edən ziyanlı gruppı arasında siz də vardınız. Bu gediş hansı istəkdən yarandı?

- Əvvələ mən heç vaxt vətəni tərk etməmişəm, heç bu fikrim olmayıb da. 1974-cü ildən müəllim kimi çalışdığım İncəsənat Universitetinin rejissorluq kafedrasına 1988-ci ildə müsabiqə yolu ilə müdər seçildim. Fəaliyyətim müddətində Universitetdə kinorejissorları və televiziya rejissorları bölümünü açdım. 1993-cü ildən İstanbulda keçirilən kino festivalına dəvəti olduğum üçün orada iştirak etdim. Bir müddət sonra İstanbul Memar Sinan Universitetinin bir qrup müəllim heyəti İncəsənat Universitetinə təşrif buyurmuşdular. Onlar dərslərimlə

maraqlandılar və mən öz təhsil ocaqlarına müəllim kimi dəvət etdilər. Etiraf edim ki, rektorumuz Timurçın Əsfəndiyev bu təklifi, yalnız bir semestr üçün razılaşma əldə etdi dən sonra qəbul etdi. Ancaq iş elə gətirdi ki, bir neçə aylıq gedis 11 ilə kimi uzandı və bunun nə zaman bitəcəyini bilmirəm. Bu illər İstanbul Memar Sinan Universitetinin Sinema TV. bölümündə dərs deməklə, TRT dövlət kanalının rəhbərliyinin müşaviri kimi fəaliyyət göstərməklə yanaşı, eyni zamanda da bütün türk dünyasının birləşməsi sahəsində də bir çox işlər görmüşəm. Mənə qədər orada Türk Dünyasının birləşməsi ilə bağlı keçirilən toplantılar, seminarlar, qurultaylar yalnız müəyyən müdəddətə davam etmiş və verilən vədlər söz olaraq qalmışdı. Ancaq biz bu yolu tutmadıq, əksinə belə qərara gəldik ki, türkün birləşməsi onun ədəbiyyatı, mədəniyyəti ilə olacaq. Ona görə də mədəniyyət işləri ilə ciddi məşğul olmağa başladıq. Bu illər ərzində 3 dəfə Türk Dünyası Sinema festivalı, 3 dəfə Türk Dünyası Opera gecələri, 3 dəfə Çağdaş Dünyası Ədəbiyyat günləri keçirdik və Türk Dünyasının ulduzları adlı televiziya programı ilə TRT kanalına çıxdıq. Təbii ki, keçirdiyimiz hər bir tədbirlərdə Azərbaycan, Azərbaycan sənətkarları öndə olub. Bir sözə, 11 ildə daima Azərbaycanın və Türk Dünyasının təbliğilə məşğul oldum, bütün Türk Cümhuriyyətləri gəzib dolaşdım və "Türk Cümhuriyyətləri Sinema tarixi" adlı 3 cildlik kitab yazdım. Bu kitabda Türk Cümhuriyyətlərinin kino tarixindən verilən geniş bilgilar öz əksini tapmışdır.

- Bizlər güman edirik ki, Türkiyədə Azərbaycanın təbliğini yetərinə deyil? Bu fikirlə necə, razısimiz?

- 11 il ərzində Azərbaycanın Türkiyə tanınmasında böyük rol oynamışam. Mən türklərə deyirəm ki, Türk Cümhuriyyətləri Azərbaycan mədəniyyət körpüsündən keçdikdən sonra ədəbiyyatda, incənətdə, mədəniyyətdə yüksələ bilər. Bunu yazılarımında, dərslərimdə, televiziya kanallarında və s. tədbirlərdə demisəm və deyirəm. Biz əsrlərlə digər Türk Cümhuriyyətlərinən irəlidəyik. Sadəcə olaraq bir-birimizin mədəniyyətinə, ədəbiyy-

yatına, incənətinə dərindən bələdçiliyim yoxdur. M. F. Axundov, Üzeyir Hacıbəyov türk deyilmə? Niyə onları bütün Türk Dünyası tanımasın? Nəhayət ki, parçalanmış Türk Dünyası bir-ləşməlidir. Biz “bir millət, çox dövlətlik” devizi altında birləş-məliyik. 1993-cü ildə TRT kanalında canlı yayımlanan proq-ramların birində iştirak edirdim. Programın 3 saatlıq gedişi nəticəsində mən müxtəlif səpkidə suallar verdilər. Suallardan biri belə idi: “Yəni azərbaycanlılarinema na olduğunu bilirlər-mi?”. Mən dedim ki, axı bütün Türk Dünyası Azərbaycan mə-dəniyyət körpüsündən keçməlidir. Suala görə onları qınamadım. Çünkü türklər o dövra qədər bizim filmlərə baxmamışdır, əsrlorımızdan xəbərləri belə yox idi. Üzeyir Hacıbəyovun bir melodiyası bütün türk melodiyasını əhatə edir. Eləcə də biz də onların görkəmli şəxsiyyatlarını tanımirinq. Şəxson mən Yunis İmrani tanımadım, ancaq indi taniyıram, onun bütün yaradıcılığına bələdəm. İş burasındadır ki, bir-birlərimizi tanımağımız da səbəbsiz deyil. Rus imperiyası bizləri ayırdı. Bu ayrılığın nəticəsi idi ki, soyumuzdan, kökümüzdən ayrı qaldıq.

-*Azərbaycana gəlisiiniz Xocalı soyqırımının 13-cü ildə-nümü günlərinə təsadüf edir. Türkiyədə olarkən faciəli günlərimizi yad edə bilirdinizmi?*

- Azərbaycan Dövlət Televiziyanın Səhər programına dəvətlə olduğumuz zaman bu suali mənə vermişdilər. Bir azərbaycanlı olaraq xalqımızın sevinci mənim olduğu kimi, dərdi də mənimdi. Hər il 20 yanvar gündündə İstanbulda faciəli günü özündə eks etdirən sərgi açıram. Burada iki sərgi olur ki, bu da uşaqlar və böyükler üçün nəzərdə tutulur. Eyni zamanda isə orada artıq neçə illərdir ki, yaratdıığımız Dünya Azərbaycanlılarının dayanışma və kültür dərnəyi fəaliyyət göstərir. Həmin dərnək bu yöndə bir çox işlər görür. Xocalı soyqırımı məndən ötrü böyük dərd olduğu üçün həmin günə biganə qala bil-mərem. Bu faciəmizi bütün dünya bilməli və öz münasibətini bildirməlidir. Xocalı soyqırımı ilə bağlı TRT Azərbaycandan bütün dünyaya canlı program hazırlayıb, həmin programda

Anarla mən də iştirak etmişik və Dünya Azərbaycanlılarına, eləcə də dünya xalqlarına öz sözümüzü demmişik. Təsadüfi deyil ki, mən “Dədə Qorqud”da da bu faciəli günümüzü özündə eks etdirən kadrlara yer verəcəyəm.

Həsiyyə

Anarla Tofiq İsmayılov 13 seriyadan ibarət olacaq “Dədə Qorqud” filminin çəkilişlərinə hazırlanırlar. Və kinorejissorun Azərbaycana olan budəfəki səfəri də məhz bununla bağlıdır.

- Dədə Qorqud, bütün türkərin müqəddəs abidəsidir. Müdhiş bir abidə, müdhiş bir əsər olan Dədə Qorqudu oxumayan onun dərinliyinə var, ləzzətini duya bilməz. Hələ 1970-ci ildə Moskva qəzetlərindən birində reportaj xarakteri daşıyan bir yazıda yaradıcılığımıla bağlı müsahibə vermişdim. Orada mən belə bir sual verilib: “Rejissor olsanız, hansı əsərə müraciət edərsiniz?” Bu suala “Böyük rejissor olaramsa (söza diqətlə fikir venirin-böyük rejissor olaramsa-T.İ.), ilk növbədə “Dədə Qorqud”a müraciət etmək, onu film şəklində çəkmək mənim çoxdanki arzum olub. O dövrə Anar ssenarini yazarkən onu film şəklində çəkmək Tofiq Tağızadəyə qismət oldu. Hər iki yaradıcının yaratdığı film çox gözəl alındı, sadəcə bu, mənim istədiyim “Dədə Qorqud” deyildi. İllər keçdi, bu barədə olan fikirlər məni bir an da olsun tərk etmədi. Ancaq maddi dəstək olmadığı üçün mən bu arzunu illər əzunu reallaşdırıb bilmədim. Nəhayət ki, bir çox illər keçdikdən sonra belə bir imkan yaradı ki, “Dədə Qorqud” filmini çəkim. Əlbəttə filmin ssenarisi Anara aid olacaq, hazırda bu yönələ hazırlıq işləri gedir. Onu da qeyd edim ki, mən əvvəlcədən xəbərdar etmişəm ki, 13 seriya çəkiləcək filmin ssenarisi tam hazır olmayıncı çəkilişə başlamayacağam.

- *Bizlər 13 rəqəmənə nəhs gözəl baxarıq. Bu rəqəmin nəhs olması siz qorxutmur ki, filmi 13 bölümündə nəzərdə tutmusunuz?*

- Bu suali gözləyirdim. Nəhs söhbəti ilə işimiz yox, ancaq filmin 13 bölümündə nəzərdə tutulması heç də təsadüfi deyil.

Bildiyiniz kimi "Dədə Qorqud" əsəri 12 boydan ibarətdir. Nəzərdə tutmuşuq ki, filmin bir seriyasını Dədə Qorquda həsr edək. Yəni Dədə Qorqud kimdir, hardan gəlib, hara gedir, hərada Dədə Qorqudlar var və s. Ancaq bir məqama da toxunum ki, çəkiliş zamanı filmin seriyası arta bilər ki, bu da ən yaxşı halda ola bilər.

- *Maraqlıdır, filmin aktyor heyətində kimlər olacaq?*

- Bütün türk cumhuriyətlərində fəaliyyət göstərən kinostudiyaların aktyorlarını, təbii ki, seçim əsasında filmə cəlb edəcəyik.

- *Bəs Dədə Qorqud obrazının ifaçısı kim olacaq? Yəqin ki, bu seçim öz aktyorlarımız arasında aparılacaq?*

- Hələlik bu ifaçı tapılmayıb. Əgər Dədə Qorqud obrazının ifaçısı tapılarsa, o zaman demək olar ki, film artıq başa çatmışdır.

*Ulduzə Qaraqızı
"Ekspress" qəzeti. 2
mart 2005.*

TÜRK DÜNAYISINA XİDMƏT MÖVQEYİNĐƏ

Azərbaycanın milli kino və teatr sənətinə, həmçinin, televiziya jurnalistikasının inkişafında dəyərli xidmətləri olan Tofiq İsmayılov illərdən bəridir ki, qardaş Türkiyə Cumhuriyyətində çalışır, müəllim, rejissor və teatrşunas kimi Türk dünyasına öz töhfələrini verir. Bu illər ərzində Azərbaycanı bir an belə unutmayan, əksinə xalqımızın milli - mənəvi dəyərlərini, ədəbi - mədəni məhsullarını ümumtürk müstəvisinə çıxmağa sönməz həvəslə girişən Tofiq müəllimin bir neçə günlük Bakıda olmasına istifadə edib onunla səhbətləşməyə imkan tapdıq. Güman edirik ki, bu səhbət oxucularımızın da diqqətini çəkəcəkdir.

- *Tofiq müəllim, öncə keçdiyiniz həyat yoluna bir nəzər salaq. Bu yolun başlanğıcında özünü axtaran balaca Tofiqə indiki - ahilliq zirvəsinə ucalmaqdə "böyük" Tofiq necə baxır?*

-Mən lap kiçik yaşılarımdan, çox erkən sənətə - teatr, kino mədəniyyətinə qeyri - adı bir məhəbbət bəsləmişəm. Bu mənim içimdən gəlib. Tale belə gətirib ki, incəsənət institutunun əvvəlcə aktiyorluq, sonra rejissorluq fakultasını bitirmişəm. Bunlardan sonra isə BDU - nun şərqsünaslıq fakultasında oxuyaraq ərəb dilini öyrənmişəm. Həyatda öz mövqeyimi dəqiqləşdirmək ərəfəsində qismət məni Moskvaya - ali rejissorluq və ssenaristilik kurslarına aparıb. Bu mühitdə mənim dünyagörüşüm, sənətə peşkar baxışım kökündən dəyişib və o vaxıdan kinonu seçmişəm.

Sizə deyim ki, Moskvadan qayıdan sonra iyirmi yaşın bədii film, o cümlədən saysız - hesabsız televizya filmi çəkmişəm. O illərdə mənim fəaliyyətim təkcə kinorejissorluqla məhdudlaşmayıb, Azərbaycan televiziyasında hələ də insanların yadında qalan "Danışan şəkillər şəhərciyi", "Kino yenilikləri" verlişlərinin aparıcısı olmuşam. İyirmi ildən artıq radio - televiziyyada çalışaraq efir ünsiyyətindən yetərincə istifadə etmişəm. Məqsədim yurd达şlarımızı maarifləndirmək, bilgiləndirmək və mədəniyyətimizi sevdirmək olub.

- *Mədəniyyətimizin çağdaş mənzərəsində, konkret desək, kinoda hansı qüsurlar görürsünüz?*

-Birinci qüsuru kino sənətinə laqeyd münasibətlərdə görüram. Mən "Müslüm Maqomayev" adlı film çəkmişəm. İnanım səmimiyyətimə, bu filmi dünya arenasına çox sərbəst və rahat çıxarmaq olar. Bircə fakt deyim. Sovetlər Birliyi zamanında çəkdiyim bu film aylarla Moskva kino - teatrlarının repertuarından çıxmış bilmirdi. Bu film papulyarlığa görə bənzər "Çapayev" filmi idi ki, o da kino - teatrların gündəmindən düşmürdü... İndi gəlin görək mənim çəkdiyim filmin bu gün əlimizdə, yaxud hansısa lent arxivində surəti varmı? Təəssüf ki, yox!

Başqa, bir misal: "Məlik Məmməd" filmi çəkmişəm. ABŞ-də, Avropada və keçmiş SSRİ-də bu film çox populyar olub. Di gəl ki, onun da surəti qalmayıb. "Vulkana doğru gedirəm" filmi də həmçinin, həmin filmde çəkilmiş aktrisalarдан

biri bu gün mən görüb rica etdi ki, bəlkə məndə o lentin sürəti qalmış ola, mən məyus oldum...Bax, incəsənətimizə, kino tariximizə belə laqeyid, biganə münasibət məni alovlaşdırır.

-*Tofiq, müəllim, siz incəsənətin bir neçə, amma yaxın sahələrin özündə birləşdirən sənətkar olmaqla bərabər ərbəşinənəssiniz. Maraqlıdır ki, ərbəf filologiyasına meyl haradan peydə oldu.*

-Doğrusu budur ki, mən bildiklərimi, öyrəndiklərimi bu xalqın dəyərləri kimi başqa ölkələrin xalqlarına da tanıtmaq naminə Şərqi dillərini, xüsusən ərbə dilini öyrənmək həvəsinə düşdüm. Əslində Azərbaycan mədəniyyətinə də ümumşərq və ümumtürk kontekstində baxıldığı üçün mən yanılmamışdım. Amma iş ele gətirdi ki, məni Türkiyə Cümhuriyyətinə dəvət etdilər, burada müxtəlif istiqamətlərdə - müəllim, rejissor, teatr-sünas kimi çalışmağa başladım. Son vaxtlar İstanbul bələdiyyəsində çalışımagım da mənim üçün türk həyat tərzinin, yaşam qaydalarının incəliklərinə varmağıma, yeni bir dünyagörüş qazanmağıma rəvac verdi. Yeri gəlmışkən vurğulayım ki, türk mədəniyyət tarixi ilə bağlı yazdığını üçüncülik əsərlərim Türk dünyasının ciddi marağına səbəb oldu. Bu əsərlərdə təbii ki, Azərbaycan türklərinin mənəvi mədəniyyət tarixinə də geniş yer ayırmışam.

-*Tofiq müəllim, bildiyimə görə siz Mövlana Cəlalləddin Rumiyi çox sevirsiniz və qardaş Türkiyədə Mövlana ilə bağlı bir sira tədbirlərin təşkilatçısı olmuşunuz. İndi də Azərbaycanda "Mövlana günləri" keçirməyə hazırlaşırsınız. Bilmək olarmı bu sevginin sırrı nədəd?*

-Mən 1994-cü ildə Türkiyəyə İncəsənət Universitetinə müəllim dəvət olunmuşum. TRT-də, bələdiyyədəki fəaliyyətinin sonlarını əhatə edir. Universitetdə kino sənətindən dərs deyərkən türk həmkarlarının tez-tez istinad etdikləri Mövlana bir şair və filosof kimi mənim də diqqətimi çəkdi. Onun əsərləri ilə dərindən tanış oldum. Mövlanənin ədəbi irsi mənə kəlamlar xəzinəsin xatırladır. Mən hər dəfə dərsə girəndə mühazirəmi böyük şairin bir sözü ilə başlayırdım: "Gülün içindən gül

çıxarmaq çətin deyil, tikanın içindən gülü çıxarmaq çətindir. "Əslində mən tələbələrimə ixtisas qazanmağın çətinliyini Ruminin dilində başa salırdım. Mövlana ni mən Türkiyədə tanıdım və sevdim. Etiraf edirəm ki, Azərbaycanda təbliğatın zaifliyindənmi, ya nədənsə onu tanımamışdım... Ürəyimdən keçdi ki, bu qüdrətli söz sənətkarının Azərbaycanda da dərindən tanımması üçün bir tədbir düzənləyək. Şükürlər olsun ki, söz-sənət aşıqları, o cümlədən Konya Şəhəri Bələdiyyəsi Azərbaycan Mədəniyyət Turizm Nazirliyi, Milli Elimlər Akademiyası, Yaziçilər birliliyi mənim bu fəaliyyətimi dəstəklədi. Azərbaycanda "Mövlana günləri" keçirməyin programı tam hazır vəziyyətdədir.

-*Program barədə bilgi verərdinizmi?*

-Əlbətədə, bu sırrı deyil... Biz tədbiri oktyabrın 22-nə nəzərdə tutmuşuq - bir həftə davam edəcək. Müxtəlif ölkələrdən yetmişə yaxın qonaq olacaq. Rəsmi hissə, sonra iki günlük simpozium olacaq. Alımların Mövlana haqqında çıxışları dinləniləcək. Sonra C. Rumiyə həsr edilmiş filmlər nümayiş etdiriləcək, fotosərgilər açılacaq, musiqili poezya gecesi keçriləcək. Mənim də "Mövlana və Azərbaycan" adlı çəkilişi yenicə başa çatan filmim göstəriləcək. Yeri gəlmışkən bildirim ki, Mövlana Şəms Təbrizi ilə çox yaxın olub. Odur ki, bu münasibəti Azərbaycana münasibət, bizim xalqa məhəbbət kimi ekran həyatına gətirməyə çalışmışam.

YUNESKO anadan olmasının 800 illiyini nəzərə alaraq, 2007-ci ili "Mövlana Cəlallədin Rumi ili" elan etmişdir. Rumi əsələn Konyalıdır... Onun Konya şəhərindəki muzeyi şəhər büdcəsinə ilə 2-3 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti gətirir. 800 ildir ki, Mövlana Konyanın iqtisadi durumuna yardım edir...

-*Maraqlı söhbətə görə təşəkkür edirik.*

*Söhbətləşdi: Adil Cəmil
"Ədəbiyyat" qəzeti 06.2007*

**"MÖVLANƏ GÜNLƏRİNİN MÖHTƏŞƏM ALINMASI
ÜÇÜN VAR QÜVVƏMİZLƏ ÇALIŞIRIQ"**

*Kinorejissor Tofiq İsmayılov: "MİLLİ KİNOMUZUN İNDİKİ
FACİƏVİ DURUMU ÜRƏYİMİ AĞRIDIR"*

O, 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsini, 1967-ci ildə isə həmin İnstitut rejissorluq fakültəsini bitirib. Təhsilini Moskvada davam etdirərək 68-70-ci illərdə rejissorluq və ssenaristlik ixtisasına yiyələnib. Azərbaycan kino sənətinin inkişafında xidmətləri otuz ilə yaxın dövrü əhatə edir... 1994-cü ildən İstanbul Memar Sinan Universitetinin professororudur. Mövlanə Cəlallədin Ruminin 800 illiyi ilə əlaqədar bir sıra layihələrin həyata keçirilməsinə rəhbərlik edir. Həmsöhbətimiz-tanınmış kinorejissor Tofiq İsmayılovlua bu günlərdə baş tutan söhbətimiz həm onun yaradıcılığı, həm də ümumən Azərbaycan kinosunun hazırlığı durumu barədə oldu.

-Tofiq müəllim, Azərbaycan kino sənətində öz yeriniz və yaradıcılığınızın tutduğu mövgeyi necə qiymətləndirərdiniz?

-İlk dəfə Ənvər Məmmədxanlıının "Anamın çırığı" adlı hekayəsi əsasında "İntizar" filmini çekmişəm. Bu film Moskvada iki illik ali təhsili mi başa vurduqdan sonra buraxılış işim olub. Film bütün Sovetlər İttifaqının ekranlarında göstərildi. Bu hadisə o dövr üçün təkcə mənim deyil, bütün Azərbaycanın uğuru idi. Buraxılış işi kimi bu filmi Rayzman, Trauberg, Çuxray, Maklyarski və başqa dünya şöhrətli alımlar, rejissorlar yüksək səviyyədə qiymətləndirilmişdir. Ondan sonra isə "Oxuyur Müslüm Maqomayev" bədii televiziya filmini çəkdim. Bu film ilə Azərbaycan bədii televiziya filminin əsası qoyuldu, 50 kinoteatrdə göstərildi, iyirmi yeddi gün ardıcıl ekranlarda getdi. Həmçinin bu film Özbəkistan Bəstəkarlar İttifaqının ödülüünü aldı. Bunu deməkdə məqsədim odur ki, heç də əbas yerə məni

Azərbaycanda televiziya filmlərinin banisi hesab etmirlər. Bundan başqa, indiyə qədər 22 bədii, tammetrajlı film, bir neçə sənədli film çəkmışəm. Azərbaycan kino sənətində bir çox yəniliklərimlə sadəcə qürur duyuram. Mənim 1983-cü ildə "Məlikməmməd nağlı" əsasında çəkdiyim film bu günə kimi Amerikada göstərilən yeganə Azərbaycan filmidir. Bu il İranda keçirilən ənənəvi "25-ci Fər" film festivalına münsiflər heyətinin üzvü kimi dəvət aldım. Qeyd edim ki, hələ 1972-ci ildə mənim "Oxuyur Müslüm Maqomayev" filmim bu festivalda göstərilib. Bundan başqa türk dünyası kinosu haqqında 3 cildlik kitab yazışdır. Bu kitabın birinci cildi sərf Azərbaycan kinosunun tarixinə həsr olunub.

-Azərbaycan kino sənətinin hazırkı durumu sizi qane edirmi?

-Bugünkü Azərbaycan kinosunun vəziyyəti məni heç cür qane edə bilməz. Milli kinomuzun indiki faciəvi durumu ürəyimi ağridır. Bu sənət bu koko düşməməliydi. Azərbaycan kinosunun çox gözəl keçmiş var. O zaman ildə beş-alı film çəkdiyimiz vaxtlar vardı. Kinomuzun indiki faciəsi ilk növbədə gənc rejissorlara ciddi bir iş tapşırılmamasındadır. Azərbaycanın gələcəyini düşünərək ssenaristlər, rejissorlara qayğı ilə yanaşmalıdır. Gənc nəslə bu sənətə hazırlanmaq üçün yaşı nəslin təcrübəsindən istifadə etmək lazımdır. Televiziyyaya laqeyd yanaşmaq olmaz. Bu işdə təcrübəsi, bu sahədə təhsili olmayanlar film çəkə bilməz. Əgər buna sənət deyiriksə, bu sənətə dərindən yiyələnmək lazımdır.

"Məhəllə" söhbətlərindən ibarət "filmər" kinomuzu acı-nacaqlı hala, ağlamalı vəziyyətə salır. Bu günün kinosunda düsündürən məqamlar yoxdur...

-On ildən artıqdır ki, Türkiyədə yaşayırsınız. Türkiyə-Azərbaycan mədəni əlaqələri haqqında nə deyə bilərsiniz? Bu mədəni əlaqələrə sənətinizlə bağlı hansı töhfələri vermişsiniz?

--Müstəqillik əldə etdikdən sonra bir çox sənətçilərimiz dünyada tanınmaq, öz bacarığını göstərmək üçün xarici ölkə-

lərə üz tutdular. O zaman Türkiyənin ən məşhur təhsil ocaqlarından olan Memar Sinan Universitetinə məni kinorejissura və ssenariçilik sənəti üzrə müəllim kimi dəvət etdilər.

1994-cü ildən bu günə kimi Türkiyədə yetişən bir çox dəyərli kino adamları mənim tələbələrim olublar. Qardaş ölkədə müəllimlik fəaliyyətinə başladığım zaman məni TRT-də iki saatlıq programda dəvət etdilər. Telefon bağışlarından bu ölkədə bizim kino sənəti haqqında məlumatları belə olmadığını anladım. İstər-istəməz bu hadisə mənə pis təsir etdi və Azərbaycan mədəniyyətinin Türkiyədə tanıtılmasını bir vətəndaş olaraq qarşıma məqsəd qoydum. O zamandan etibarən tək-cə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyəti haqqında məlumatlar yığmağa başladım. Bu sahədə İstanbul Büyük Şəhər Bələdiyyəsinin mədəniyyət işlər şöbəsində əlavə bir vəzifə mənə tapşırıldı. İki il TRT radiosunda baş direktorun müşaviri işlədim. Bu gün Türkiyədə Azərbaycan mədəniyyətinin elə bir sahəsi yoxdur ki mən onu təmsil etməyim. Azərbaycan Opera və Balet Teatrının, İstanbulda tamaşalarını müğənnilərimizin konsertlərini təşkil etmişəm. 1996-ci ildə mənim təşkilatçılığımı hər il 21 martda İstanbul şəhərinin "Rəşid Rey" adına konsert salonu"nda əsası qoyulan muğam gecəsi programı indi də davam edir. İlk dəfə olaraq, Türkiyədə 13 gün davam edən Azərbaycan mədəniyyət günləri programını həyata keçirdim. Bu tədbirdə Azərbaycandan yüz nəfərə yaxın ziyanlı iştirak edirdi. Bu programın bütün xərclərini İstanbul Büyük Bələdiyyəsi çəkdi. Bundan başqa, 92-ci ildən sonra Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"u, "Aşiq Qərib" operası İstanbul sahnəsində göstərildi. Bu illər ərzində üç dəfə Türk Dünyası Kino Festivalı, üç dəfə Türk Dünyası Ədəbiyyatı günləri keçirildi. Həmçinin hər ay "Türk Dünyası korifeyləri" programlarında Azərbaycandan on-on iki sənətkarın yaradıcılığına həsr olunmuş günlər təşkil olundu. Bu program Bəxtiyar Vahabzadənin, Üzeyir Hacıbəyovun, Anarın, Ədil İsgəndərovun, Qara Qarayevin və başqalarının yaradıcılığını əhatə edir. 1996-ci ildə

ilk dəfə olaraq İstanbulda dünya azərbaycanlılarının "Dayanışma və Mədəniyyət" dərnəyini qurdum. Bu dərnəyə uzun illər rəhbərlik etdim. Bu dərnəyin fəaliyyəti hələ də göz önündədir. Teatr, rəqs, mahnı festivalları keçirdim. Atatürk adına kitabxanada hər həftə bir film göstərib müzakirə edirik. Bütün bu fəaliyyətimdə, qeyd etdiyim kimi, ilk olaraq Azərbaycan mədəniyyətinin təbliğini əsas götürdüm və bu mənim vətəndaşlıq borcumdu.

-Müəllim saydığınız insanlardan kimlərin adını xüsusi vurgulamaq istərdiniz?

-Ən çox sevdiyim bir adam olub-Ədil İsgəndərov. O, mənim ən çox sevdiyim müəllimlərimdəndir. Mövlana Cəlallədin Rumi öz həyatı haqqında danışarkən Şəms Təbrizini müəllimi kimi yüksək dəyərləndirib və həyatının günüşi adlandırb. "Şəms Təbrizi olmasaydı, mən də olmazdım" deyən Mövlana kimi, mən də Ədil İsgəndərovun həyatının günüşi sayıram. Mövlana'nın söylədiyi kimi, xam idim, Ədil İsgəndərovu tanışından sonra bişdim, yandım...

-Yeri gəlmışkən, Mövlana Cəlalləddin Ruminin 800 illiyi bütün dünyada qeyd olunur və sizin də bu tarixi şəxsiyyətin yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirmək planınız var...

-Mövlana Cəlallədin Rumi dünyanın əvəzolunmaz sənətkarıdır. O, şair, mütəfəkkir, alim olmaqla bərabər, həm də Şərq poeziyasının ulduzudur. Mövlana deyir ki; "şair yazdım, amma şair deyilməm, hekayələr yazdım, amma nasir deyilməm." O, bəşəriyyətin əl-ələ verib birgə yaşamasının, insanların bir-birini sevməsinin tərəfində idi. Bunun timsalında Şəms Təbrizi ilə Mövlana Cəlallədin arasındaki dostluğu, mehribanlığı ustadla şagird arasında olan ünsiyyəti insanlığa ərməğan kimi göstərmək olar... Mövlana "gəl" deyir. Kim olursa ol, istər yəhudİ ol, istər xristian ol, istər buddist ol, istərsə də gündə yüz dəfə tövbə edib tövbəni pozmuş ol, yenə də gəl. YUNESKO heç də boş yerə 2007-ci ili Mövlana ilə əlan etməyib... Bütün

dünyada olduğu kimi, Azərbaycanda da Mövlana günlərinin keçirilməsi arzusunda idim. Təsadüfən təyyarədə tanış olduğum Nadir adlı bir şəxslə Mövlana haqqında danışdıq və arzumu ona bildirdim. Nadir bəyin NAB şirkətlər qrupu adından maddi və mənəvi dəstəyindən ruhlanıb, arzumu reallaşdırmaq üçün ilk olaraq Azərbaycan Yaziçılar Birliyinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Hər iki təşkilat arzumun gerçekləşməsi üçün bu işlərin başlanmasına təkən verdi. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə yaradıcı təşkilatların əksəriyyəti "Mövlana Azərbaycanda" adlı bir həftəlik Mövlana Gündərində hazırlanır. Bu tədbirlərin möhtəşəm alınması üçün var qüvvəmizlə çalışırıq. Oktyabrın 22-dən 27-nə qədər keçirilən bu günlərin Mövlana Simpoziumu ilə bağlanması nəzərdə tutulub.

Simpoziumda iştirak etmək üçün Türkiyədən və İrandan bu sahə üzrə tanınmış alımlar dəvət olunacaq. Konya şəhər bələdiyyəsindən gətirilən fotoların, rəsmələrin, heykəllərin, xətt sənati nümunələrinin böyük bir sərgisi keçiriləcək. Bununla yanaşı, ney sənətinin xüsusiyyətlərini və Mövlana Cəlallədin əsərlərində neyin yerini açıqlayan programın Musiqi Akademiyasında təşkili nəzərdə tutulub. Türk yazarı Turqay Narin qələmə aldığı "Can atəşində qanadlar" adlı bir teatr tamaşasının gerçekləşməsinə ümidiyyik. Yaziçılar Birliyində Azərbaycan şairlərinin Mövlana Cəlallədin Rumiya həsr etdikləri şeirlərin oxunması və aktyorların ifasında böyük sufi şairinin məsnəvilərindən parçalar səsləndiriləcək. Planımızdakı tədbirlərdən biridir. Bundan başqa, Mövlana haqqında türk rejissor Atif Yılmazın 1975-ci ildə çəkdiyi bədii film, bir çox sənədlə ekran işlərinin nümayishi qərara alınıb. 22 oktyabrda flarmoniyada açılışı düşünlən Mövlana haftasının əvvəlində Yaziçılar Birliyinin elan etdiyi "Birlikdə yaşamaq sənəti və Mövlana" müsabiqəsinin nəticələri açıqlanacaq və mükafatlar təqdim olunacaq. Tədbir Konya Böyük Şəhər Bələdiyyəsi tərəfindən göstərilən 35-40 nəfərlik yaradıcı qrupun ifasında səma-

göstərisi ilə bitəcək. Bir həftə ərzində Bakıdan sonra, Nazirliyin məsləhət bildiyi digər rayon və şəhərlərdə də səma qrupunun tamaşaları göstəriləcək. Razilaşmaya əsasən, Mövlana Cəlallədin "Məsnəvi"si Azərbaycan şairləri tərəfindən orjinaldan-fars dilindən ana dilimizə tərcümə olunacaq. Bu çevirmələr Konya Böyük Şəhər Bələdiyyəsi tərəfindən çap olunacaq, Azərbaycandakı Mövlana Gündərində kitabın 2000 nüsxəsi paylanacaq. Mövlənənin hekayələrindən ibarət iki adda kitab Azərbaycan dilində çap olunub uşaqlarımıza hədiyyə kimi veriləcək. Rafael Hüseynovun ssenarisi üzrə quruluş verdiyim 50 dəqiqəlik televiziya filmi böyük sufi şairin həyatından bəhs edir. Filmdə Nizami Cəfərovun, Rafael Hüseynovun, Anarın, Çingiz Əli-oğlunun və başqalarının Mövlana yaradıcılığı ilə bağlı çıxışları ilə yanaşı, ildə iki milyon ziyaratçı olan Mövlana muzeyi ilə bağlı hissə də yer alıb. Əminəm ki, Konyanı və Mövlana Cəlallədin Rumini tanımayanlar üçün bu film yaxşı tanışlıq vasitəsi olacaq.

Faiq Hüseynbəyli
"525-ci qəzet, 28 iyul 2007"

"SƏNƏTƏ TƏSADÜFİ ADAMLAR GƏRƏK DEYİL"

Tofiq İsmayılov: "Əsl sənətkar sənəti sevməli və xalqına düzgün xidmət etməlidir"

Sənət istedadla yaranır. Lakin bu istedad dərin savada səykəndikdə davamlı bəhrəsini verə bilir, o zaman söhbat əsl sənətkardan gedir. Xalq artisti, professor, bir neçə bədii və bir çox sənədlə filmlərin rejissoru Tofiq İsmayılov da belə sənətkarlardandır. O, İncəsənət İnstitunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq və rejissorluq ixtisasları üzrə təhsil aldıqdan sonra Respublika Teleradio Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961) və rejissor (1962-1967), "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi kimi çalışıb. Sonra ixtisasını artırmaq məqsədilə Moskvaya

gedir, orada kinorejissor və ssenaristlik üzrə ikillik kurslarda (1968-1969) təhsil alıb. Bakıya qaydaraq "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışır. 1971-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında dərs deyir. 1988-1994-cü illərdə kafedranın müdürü olur. 1994-2008-ci illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor kimi fəaliyyət göstərir. İstanbul Böyükşəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir işləyir. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

100-ə yaxın elmi-publisistik məqalənin, "Qonşular", "Səvincin yuxusu", "Şəkil teatrı", "Diş ağrısı", "Türk cumhuriyyətlərinin kino tarixi" (Türkçə, üç cilddə), "Türk dünyası kino sənəti", "Kinoya gedən pişik" (hekaya və pyeslər) və s. Kitabların müəllifidir. "Şəhərimizin daşları", "İntizar", "Gilas ağacı", "Bizim küçənin oğlanları", "Mən mahni qoşuram", "Əzablı yolar" və s. filmlərin rejissorudur. Tofiq İsmayılov bu yaxınlarda yeni filmin çəkilişlərinə başlayıb. Ona söhbətimizdə ilk sualımız da bu barədə oldu:

-Hansı film üzərində işləyirsiniz?

-Hələ 40 il əvvəl dahi sənətkar Müslüm Maqomayev haqqında film çəkmişdim. "Oxuyur Müslüm Maqomayev" filmi tamaşaçılar tərəfindən geniş rəğbətlə qarşılandı, böyük ekran həyati yaşadı. Müslüm Maqomayev dünya şöhrətli musiqiçi, estrada müğənnisi, opera arıyalarının mahir ifaçısı olmaqla yanaşı, həm də gözəl aktyorluq, rəssamlıq qabiliyyəti olan çoxşaxəli sənətkar idi. Həmin filmə çəkiləndə öz rolundan başqa, ayrı-ayrı operalardan, səhnə əsərindən 11 müxtəlif roluda məharətlə ifa etdi. Film Azərbaycan kinosuna da uğur gətirən ekran əsərlərindən oldu. Filmin ekranlara çıxmاسından 10 il sonra Müslümə həsr olunmuş daha bir film çəkmək istədim, alınmadı, 20 il sonra isə artıq ssenari də hazır idi, maliyyə məsələsi də həll olunmuşdu, lakin bu dəfə Müslüm

Maqomayevin səhhətində yaranan problemlərə görə filmin çəkilişi baş tutmadı. Bu gün həmin filmin ekranlara çıxmاسından 40 il ötüb və dahi müğənni haqqında növbəti tammetrajlı sənədlə filmin üzərində işləyirəm.

-Yeni ekran əsərində Müslüm Maqomayevin həyat və yaradıcılığının hansı cəhətlərinə xüsusi diqqət verəcəksiniz?

-Film üç novelladan ibarət olacaq. Bu novellalarda sənətkar üç tərəfdən xarakterizə olunacaq. Birinci novellada həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskayanın gözü ilə Müslüm Maqomayevin xüsusiyyətləri təqdim ediləcək. 35 il birgə yaşayan və hər ikisi böyük sənətkar olan bu insanların birgə həyatı necə olub, həyatlarında nələr baş verib, onların sənətə münasibəti, dostluqları, məhəbbəti hansı formada olub, -bu məsələlər öne çəkiləcək. İkinci novellada sənətkarın yaxın dostu Araz Ağalarovun dilindən Müslüm Maqomayev bir dost kimi təqdim ediləcək. Üçüncü novellada isə Müslüm Maqomayev müəllim kimi xarakterizə olunacaq. Əslində o, müəllim kimi fəaliyyət göstərməyib, amma gənc müğənni Emin Ağalarov onu öz müəllimi hesab edir. Üçüncü novellada onun xatirələrilə dahi sənətkarın xüsusiyyətləri açılacaq.

-Çəkilişlər nə yerdədir?

-Tamara Sinyavskaya Bakıya gələndə burada bizi lazım olan səhnələri çəkmış. Bildiyiniz kimi, onlar Bakıda tanış olublar və məhəbbətləri bu şəhərdə başlayıb. Bakı ilə bağlı bəzi səhnələr çəkilib. Təbii ki, Moskvada da çəkilişlər olacaq. Hazırda bununla bağlı məkanları seçirik. Oktyabrın əvvəlində Moskvada çəkilişlər planlaşdırılır. Onu da deyim ki, filmdə bədiiliyə yol verilməyəcək. Sırf sənədlə-musiqili film olacaq.

-"Sənətkarlığımızın portreti" silsiləsindən Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında bədii-sənədlə filmlərin müəllifisiniz. Bu siyahıya daha kimlər əlavə olunacaq?

-“Sənətkarlığımızın portreti” silsiləsi “Oxuyur Müslüm Maqomayev” filmindən sonra başladı. Mənim əsas məqsədim sənətkarları yaddaşlarda yaşatmaqdır. Bu janrda film çəkmək çox çətindir. Təbii ki, siyahını davam etdirmək istərdim. Bəstəkar Fərəc Qarayev, opera müğənniləri Fidan və Xuraman Qasımovə bacıları, Azər Zeynalov haqqında film çəkmək niyətindəyəm. Allah ömür versə, siyahını zənginləşdirəcəyəm.

-Yazıcılıqla necə, yenə məşğul olursunuzmu?

-Bu, mənim ən sevimli hobbiimdir. Yazılarımda çox rahatam. Hekayə və pyeslər kitabım var. Arada yazırıam.

-*Pedoqoji fəaliyyətinizdən danışaq. Tələbələr gələcəyə ümidi verirmi?*

-Gələcəyə ümid həmisi var. Bütün tələbələr istedadlı olmasa da, aralarında kifayət qədər uğur qazananlar var. Sadəcə, onlara düzgün istiqamət verilməlidir.

-*Xeyli müddət Türkiyədə çalışmışınız. Türkiyə və Azərbaycanın yaradıcı mühitləri arasında fərqlər nədən ibarətdir?*

-Türkiyədəki tələbələrlə bizim tələbələr arasındaki fərqdən xüsusən damışmaq istərdim. Türkiyədə incəsənət sahəsinə ən yüksək bal toplayan tələbələr sənəd verir. Incəsənət tələbənin şəxsi seçiminə əsaslanır. Bizdə isə sənətə bir qədər laqeyd münasibət var. Bu işdə valideynlər biza kömək olmalıdır. Bu sahəyə təsadüfi adamlar görək deyil. Əsl sənətkar sənəti sevməli və xalqına düzgün xidmət etməlidir. Bu zaman incəsənətimiz də düzgün inkişaf edəcək.

-*Sənətin inkişafı üçün ilk növbədə nə önemlidir?*

-Bu sahədə savad önemlidir. Sənətə yaxşı bələd olmaq lazımdır. Təbii ki, istedad öz yerində. Digər məsələ isə ixtisaslaşmadır. Kino rejissoru kinolla, teatr rejissoru teatrla məşğul olmalıdır. Ixtisaslaşma əsasdır və işə qəbul da bunun əsasında aparılmalıdır. İngilis dili müəllimi rus dilindən dərs deyə bilərmi? Sənət də prinsip əsasında qurulmalıdır.

-*Sənət fəaliyyətinə televiziyadan başlamışınız. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?*

-Təəssüf ki, bu gün telekanallarda dedi-qoduçuluq daha çox təbliğ olunur. Əvvəller kitabdan damışlırdı, hər hansı yeni kitab, əsər və ya film müzakirə edilirdi. İndi isə kimin kiminlə ailə qurması, boşanması gündəmə gəlib. Bunlara qarşı mübarizə aparmaq lazımdır. Əsl sənət naminə çalışmaq və təbliğat aparmaq önemlidir.

-*Rejissor kimi arzularınızı eşitmək istərdik...*

-Təbii ki, arzular var. Yuxarıda dediyim kimi, Allah ömür versə, “Sənətkarlığımızın portreti” silsiləsindən filmlərin çəkilişini davam etdirmək istərdim. Həmçinin Müslüm Maqomayev haqqında tammetrajlı bədii film də çəkmək istərdim. Sənətkar istəyi bitib-tükənməzdır. Yaşamağa nə qədər zamanımız olsa, istəklərimiz də bir o qədər çox olacaq.

Söhbətləşdi:

Reyhan Isayeva

“Mədəniyyət” qəzeti.

20.06.2012

AZƏRBAYCAN KİNOSUNUN GÖLƏCƏYİ SƏNƏTKARLARIN ƏLİNDƏDİR

Rejissor Tofiq İsmayılov “Türk cümhuriyyətləri sinema tarixi” kitabı ilə Bakıdadır.

Bu günlərdə Kinematoqrafçılar İttifaqında Tofiq İsmayılovun “Türk cümhuriyyətlərinin sinema tarixi” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan kinosunda əsasən uşaq filmlərinin rejissoru kimi tanınan Tofiq İsmayılov səkkiz ildir ki, Türkiyədə yaşayır. Memar Sinan Universitetinin gözəl sənətlər fakultəsinin professoru kimi bu günlərdə Bakıya dönen rejissorun gelişinin məqsədi var.

"Bizim ƏSR"ə müsbahıbəsində o, önce Türkiyə həyatından danışır.

-Səfərin bu qədər davam edəcəyini düşününmürdüm. Memar Sinan Universitetinin rəhbərliyinin dəvəti ilə bir müddət orada dünya və sovet kinosuna dair mühazirə oxumağa getmişdim. Ancaq iş elə gətirdi ki, qalmalı oldum. Türkiyədə ayrı bir çalışmadan var. Əvvəla deyim ki, ora gedəndə türk dünyası barədə anlayışım belə yox idi. Türk dünyasının hansı ölkələri əhatələdiyini də bilmirdim. Orada Şenol Demirözə tanış oldum. Şenol Demiröz rejissordur. Çox maraqlı sənədli filmləri var. Ərəbistanı, Əfqanistanı, Çini qarış-qarış gəzib, filmlər çəkib. Hazırda isə İstanbul böyük şəhər bələdiyyəsinin mədəniyyət işlərinə başçılıq edir. Bizim təbirimizcə desək, mədəniyyət naziridir. Şenol bəyin bir sözü var – deyir, bizim amacımız türk türkə tanıtmaqdır. Türk fransızı, rusu və başqa xalqları tanır. Ancaq soykökü bir olan türk xalqları bir-birini tanımlar. Bir sözlə, qarşımıza məqsəd qoymuşq ki, ölkələrimiz arası mədəni əlaqələri sıxlasdıraq. Bu sahədə müəyyən işlər görmüşük. "Leyli və Məcnun", "Aşıq Qərib" operaları, "Min bir gecə" baleti türk tamaşaçılara təqdim olundu.

-Yəqin ki, Bakıya bu gəlisiñizdə də müəyyən razılaşmalar əldə etmisiniz?

-Bəli. Şenol bəylə birgə Polad Bülbüloğlu ilə görüşdük. Bu il Azərbaycan Dövlət Opera və Balet Teatrının Türkiyəyə qastrol səfəri gözlənilir. Muğam operası dünya, eləcə də Türkiyə üçün yenidir. Nə dünya, nə də Türkiyə muğam operasını görüb. İndi İtaliya operası ilə yanaşı, muğam operasına da heyran kəsililər. Novruz bayramı münasibətilə muğam konserti təşkil etmək fikrindəyik. Alim Qasımovun qızını dəvət etmişik. Türkiyəyə ildə, ən azı, 200 sənətçi gəlir. Təbii ki, mədəni əlaqələr yalnız Azərbaycanla qurulmur. Bütün dünyadan sənətçilər dəvət edirik. Bu ilin oktyabr ayında Üçüncü türk dünyası sinema festivalı keçiriləcək. Türkiyədə gerçəkləşəcək Nazim

Hikmət günlerinə Yaziçılar Birliyinin sədri Anar, mədəniyyət naziri Polad Bülbüloğlu başda olmaqla, böyük nümayəndə heyətinin gəlişi nəzərdə tutulur.

-*Tofiq müəllim, bu günlərdə "Türk cümhuriyyətləri sinema tarixi" kitabınızın təqdimat mərasimini keçirdiniz. Türk dünyası kinosunun tarixinə dair ətraflı və eyni zamanda ortaq bir kitab yazmışınız. Bu kitab hansı zərurətdən doğdu?*

-Bilirsiniz ki, az-çox, son illərdə Türkiyədə Azərbaycan, Azərbaycanda Türk kinosunu görübər. Bununla belə, Türkiyədə "Azərbaycan kinosu" anlayışı barədə bilmələr çox məhduddur. Hətta bəziləri "Azərbaycanda da kino çəkilir?" sualını verir. Bu kimi zərurətlərin nəticəsi olaraq, üç cildlik "Türk cümhuriyyətləri sinema tarixi" kitabı yazdım. Birinci cild bütünlükdə Azərbaycana həsr olunub. Ona görə yox ki, mən azərbaycanlıyam. Xeyr. Sadəcə, Azərbaycan kinosu digər türk cümhuriyyətlərinin kinosundan daha qədim və daha zəngindir. Hər bir cild özlüyündə iki hissədən ibarətdir. Azərbaycana həsr olunmuş kitabın birinci hissəsində milli kino tariximizə nəzər salmışam. İkinci hissə isə bu günə qədər Azərbaycanda çəkilən bütün filmləri əhatə edən bir kataloqdur. Film neçənci ildə, hansı rejissor tərəfindən çəkilib, nədən bəhs edir, yaradıcı heyət kimlərdən ibarətdir, bir sözlə, filmlə bağlı bütün informasiyaları qeyd eləmişəm. İkinci cilddə Qazaxistan və Qırğızistan kino tarixi, eləcə də filmlərin kataloqu eks olunub. Üçüncü cilddə isə Özbəkistan və Türkmenistan kinosu yer alıb. Əslində, mən bu kitablarla sanki bir film çəkmışəm. Kitabı kinonun qayda qanununa uyğun yazımışam. Onu da deyim ki, adımı çəkdiyim ölkələrin heç birində belə əhatəli, dolğun kataloq yoxdur. İndi bu kitab fransız, ingilis, alman dillərinə tərcümə olunur. Azərbaycan dilində işq üzü görməsini arzu edənlər də var. Yeri gəlmışkən, deyim ki, ilk dəfə olaraq bu kitabda Azərbaycan filmlərinin əlibası var. Təvəzükərlərdən kənar olmasın, ancaq kitabın bir neçə sahədə üstünlüyü göz qabağındadır.

- *Tofiq müəllim, yəqin ki, beş ölkənin kino tarixini yazmaq üçün müxtalif mənbələrə müraciət etməli, zəngin material toplamalı olmusunuz. Bu işin öhdəsindən necə gəlmisiniz?*

- Ömrümün düz beş ilini bu kitaba həsr eləmişəm. Kitabın ərsəyə gəlməsində Şenol bəylə birgə adını çəkdiyim ölkələrə dəfələrlə səfər etmişik.

Bəzən günlərlə bir filmdən şəkil axtarmışım. İndi mənim çox zəngin və deyərdim, dünyada heç kəsdə olmayan bir kino arxivim var. Təbii ki, o arxiv gələcəkdə Azərbaycan mədəniyyətinə qalacaq. Mən bu kitabı türk dünyasına hadiyyə olaraq yazmışam. Fikirləşirəm ki, bu kitab digərlərinə də yol açacaq. "Türk dünyasının ədəbiyyat tarixi", "Türk dünyasının teatr tarixi" və s. kimi kitablar yazılacek.

- *Digər ölkələrdə də kitabın təqdimat mərasimi keçirəcəksiniz?*

- Bəli. Azərbaycandan sonra sözü gedən ölkələrdə təqdimat mərasimi keçirəcəyik. Moskvadan da dəvət almışım.

- *Tofiq İsmayılovun bəs film yaradıcılığı nə yerdədir? Yoxsa müəllimlik və yazarlıq siz çəkiliş meydانınızdan tamamilə uzaqlaşdırıb?*

- Əslə. Mən rejissorluğunu atmamışam. İstanbulda gedərkən də film çəkəcəyimi düşünürdüm. Ancaq elə oldu ki, film çəkmədim, iki filmə çəkildim. İlk növbədə, türk kinosunun abuhavasını öyrənmək istəyirdim.

- *Hansi filmə çəkilmisiniz?*

- Halid Rəfiqin ekranlaşdırıldığı "Əfv et məni, xocam", bir də gənc rejissorun çəkdiyi "Divar" filmlərində oynamışam. Həzirdə isə Çingiz Aytmatovla birgə Türkiyə üçün iki ssenari yazılıq. Biri Çingiz Aytmatovun "Ağ gəmi" əsəri əsasındadır. Digari isə "Alpərənlər" adlanır.

- *Necə oldu ki, Çingiz Aytmatovla birgə ssenari yazısı oldunuz?*

- Türk Bəlidiyyəsi Teatrında Çingiz Aytmatovun "Ösrlə bərabər gün" əsəri əsasında "Manqurt" tamaşasını sahnələşdirdim. Çingiz Aytmatov bu tamaşaşa baxmaq üçün Türkiyəyə gəldi. Türkiyədə ona ssenari yazmağı təklif edilər. O dedi ki, bu işdə Tofiq İsmayılov mənə yardımçı olarsa, yazaram. Bunu nəyə görə deyirəm? "Ağ gəmi" əsəri əsasında olan ssenarini türk rejissorу çəkəcək. Güman ki, "Alpərənlər" i mən ekranlaşdıracam. Sözün düzü, Türkiyədə olduğum müddət ərzində mən çox ssenari təqdim ediblər. Ancaq mən imtiyət edərək, film çəkmədim. Orta saviyəyli bir türk filmi çəksəydim, Azərbaycan kinorejissorluğuna xəyanət etmiş olardım. Türkiyədə elə bir film çəkmək lazımdır ki, görənlər "Azərbaycan filmi nə gözlərdir" desinlər.

- *Tofiq müəllim, neçə ildir film çəkmirsiniz. Bir anlıq təsəvvür edək ki, çəkiliş meydançasınızdañız. Ekrana nələri gətirərdiniz?*

- Bu yaxınlarda Elçinin "Sarı gəlin" hekayəsini oxumuşam. Hekayəni oxuduqdan sonra əminliklə qərar verdim ki, onun əsasında film çəkəcəm. Nə səbəb? Ermənilər həmişə "Sarı gəlin" mahnısını özünükülvələşdirirlər. Təbii ki, bu yalanlara cavab veririk, çox savaşırıq. Həmişə də fikirləşirəm ki, necə edək ermənilərin haqsız iddialarına birdəfəlik son qoyaq. Bütün dünya görsün ki, "Sarı gəlin" Azərbaycanın xalq mahniśidir. Elçinin əsərini oxuyanda başa düşdüm ki, istədiyimi tapmışam. Yoxsa Azərbaycanın nəyi varsa, erməni deyir ki, mənimdir. İndi Anar çox gözəl bir əsər yazar. Azərbaycanın böyük bir tarixini əhatə edir. İndi bu iki əsəri ekranlaşdırmaq istəyirəm.

- *Yəqin ki, Azərbaycan kinosunun bu günü durumundan xəbərdarsınız. Geniş şərhə ehtiyac yoxdur. Bizim üçün maraqlıdır ki, bütün bu hadisələrdən kənardə olan kino rejissoru hansı fikirdədir?*

- Bu suala "Türk cumhuriyyətlərinin kino tarixi" kitabından cavab vermişəm. Azərbaycan kinematoqrafçıları ilə görüşən - ölkə başçımız Heydər Əliyev söyləyib ki: "Azərbaycan kinosunun gələcək inkişafı və tərəqqisi üçün mən əlimdən gələni edəcəyəm, sənətkarlıq işə sizin əlinizdədir."

Mən də bu fikirdəyəm ki, Azərbaycan kinosunun gələcəyi sənətkarların alındır. Amma təəssüf ki, bu gün sənətkarlar bir-birlərlə dil tapa bilmirlər. Kino qurumunun Mədəniyyət Nazirliyinin tabeçiliyinə verilməsinə işə haqq qazandırıram. Və mənəcə, hər rejissor gəlib müdir ola bilməz. Çünkü istər-istəməz, ən yaxşı ssenarini özünə götürürəcək. Bir dəfə Adil İsgəndərovdan soruştum ki, niyə siz cəmi bir film çəkmisiniz? Dedi-qadam, mən direktor oldum. Dedim ki: "Lap yaxşı!". Dedi: - Qadam, onda ən yaxşı ssenarilər üzrə özüm film çəkəcəkdir, bəs siz nə edəcəksiniz? Ya direktorluq, ya da rejissorluq. İki bir arada ola bilməz.

Sevinc Rəhimova

**"DOSTLUQ VƏ HƏMRƏYLİK
QARŞILIQLI OLMALIDIR"**

Müsahibimiz Dünya Azərbaycanlıları Topluluğu Dayanışma və Kültür dərnəyinin sədri, professor Tofiq İsmayılovdu.

-Tofiq müəllim, Türkiyədə nə var-nə yox? İstanbuldan Azərbaycan necə görünür?

-Azərbaycan dünyanın bütün nöqtələrindən Vətən kimi görür. İstanbuldan işə bu virtual görüntü işə daha da nosaljili, daha ecazkardır. Bilirsizimiz, biz həmişə bu fikirdə olmuşuq ki, Azərbaycan - Türkiyə bir millət-iki dövlətdir. Bu həqiqətən belədir, lakin ölkəmiz müxtəlif inkişaf səviyyəsinə malik olduğu üçün xalqlarımızın bu gün mədəniyyətimizin öyrənilməsindən tutmuş, siyasi məsələlərin integrasiyasına qədər

yaxınlaşmağa ehtiyacı vardır. Bu ehtiyacın ödənilməsi üçün isə illərlə vaxt lazımdır.

Fikrimizcə, xalqlar arasında körpü ancaq xalq diplomatiyası yolu ilə həyata keçirilə bilər. Başqa sözə desək, rəsmi kanallarda daha çox ayrı-ayrı qeyri-hökumət təşkilatlarının bu sahədəki rolü ölçüyə gəlməzdir.

Ona görə də Türkiyədə geniş populyarlıq qazanmış Dünya Azərbaycanlıları Topluluğu Dayanışma və Kültür Dərnəyi xalqlarımız arasında hərtərəfli münasibətlərin daha da inkişaf etməsi üçün yorulmadan səy göstərir. Dərnəyin fəaliyyət göstərməsi üçün çoxlu problemlər olmasına baxmayaraq əsası Mahmud Məmmədov tərəfindən qoyulmuş bu qurumun tam gücü ilə işləməsi üçün əlimizdən gələni edirik.

Hazırda Türkiyədə Azərbaycan diasporunun ən böyük nöqsanı və yaxud faciəsi onun pərakəndəliyidir. Bütün səylərimizə baxmayaraq, İstanbulda fəaliyyət göstərən, eyni funksiyani yerinə yetirən dəməkləri vahid qurumda birləşdirmə mümkün olmur. Təsəvvür edin ki, bu il Xocalı faciisinin il dönmü İstanbulda səkkiz yerdə qeyd olundu. Əcaba, səyləri birləşdirərək bir mərasim hazırlamaq, buraya müxtəlif siyasi qüvvələri, hətta xarici nümayəndəliklərin əməkdaşlarını cəlb etmək daha məqsədə uyğun olmazdım? Təəssüf ki, bizim bu çağırışımıza heç kəs səs vermedi.

Türkiyədə erməni diasporu Azərbaycan icmasından dəfələrlə kiçikdir. Lakin burada ermənilərin dörd qəzeti, stadionu, hətta futbol komandası fəalliyət göstərir. Amma çox acınaqlıdır ki, 2,5 milyon azərbaycanlıların yaşadığı Türkiyədə öz dilimizdə bir dənə də olsun qəzet çıxmır. Qəzet bir yana, burada hətta Koreyanın mədəniyyət mərkəzi olduğu halda nə bizdə, nə də Türkiyədə analoji qurumlar yoxdur. Buna nə ad vermək olar?

-Tofiq müəllim, bəzək sadaladığınız məsələlərin reallaşması üçün kifayət qədər təşəbbüskarlıq və səy göstərilmir?

-Mən belə düşünürəm. Dərnəyin, onun o vaxtkı rəhbəri Mahmud Məmmədovun inadlı səyi nəticəsində azadlıq carçısı Xəlil Rza Ulutürk adı İstanbulda küçələrdən birinə verildi. Bundan əlavə, burada türklerin çox sevdikləri "Can Azərbaycan" parkı da bizim səylərimiz nəticəsində yaranmışdır. Mən yenidən İstanbulda fəaliyyət göstərən digər kültür dərnəklərinə öz iradımı bildirmək istəyirəm. Şəhərdə Füzulinin abidəsi vardır, lakin onun mövcudluğundan nəinki türklerin, bəlkə azərbaycanlıların bir çoxunun da xəbəri yoxdur. İlkə bir dəfə Füzulinin İstanbuldakı abidəsi önündə poeziya bayramı keçirmək olmazdım? Mən bu işə Azərbaycanın rəsmi diqqətini də calb etmək istərdim.

-Konkret olaraq siz Türkiyədə nə işlə məşğulsunuz?

- (Gülümşəyir). Türkiyədə məşğul olduğum məsələlərdən danışsam, saatlarla vaxt lazım olar.

Rəsmi olaraq mən türk dövlətinin dəvəti ilə dörd aylığa ölkədə çox məşhur olan Memar Sinan Universitetinə işləmək üçün dəvət edilmişdim. Həmin dörd ay yeddi ilədək uzandı.

Təvəzörkarlıqdan kənar da olsa bildirməliyəm ki, bu müddət ərzində Azərbaycanın 250-dən çox sənətçisi İstanbulda dəvət edilmiş, onların türk auditoriyası qarşısında çıxış etməsi üçün hər cür şərait yaradılmışdır. Bizim təşəbbüsümüzlə Türkiyədə "Leyli və Macnun" operası tamaşaşa qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. Ötən il isə F.Əmirovun "Min bir gecə" baleti Türkiyədə sənətsevərlərin dərin marağına səbəb oldu. Yaxın gələcəkdə Ə. Bədəlbaylinin "Qız qalası" baletini tamaşaşa qoymaq üçün intensiv hazırlanıq işləri aparılır.

Yeri gəlmışkən, bu günlərdə bütün Türkiyəni heyrətə getmiş bir məsələdən danışmaq istərdim. Ölkədə keçirilən ənənəvi Bax konsertlərini açmaq ABŞ, İngiltərə, Almaniya, Fransa və digər ölkələrin tanınmış kollektivləri arasında Q. Qarayev adına kamera orkestrinə nəsib olmuşdur.

Bundan əlavə, mən Türkiyədə olduğum müddət ərzində türk respublikalarının kinematoqrafiyasının tarixinə dair böyük

bir monoqrafiyanı işləyib başa çatdırmışam. Bir sözlə, xalqlarımız arasında mədəni əlaqələrin genişlənməsi üçün əlimdən gələni əsirgəməmişəm.

-Amma etiraf edək ki, bütün səylərə baxmayaraq, son vaxtlar Azərbaycanla Türkiye arasında münasibətlər heç də arzuolunacaq səviyyədə deyildər...

-Sizin sözünüzdə həqiqət var. Ölkələrimiz arasında güclə sezilən soyuqluq Türkiyədə də hiss olunur. İki qardaş xalqı bir-birinə qarşı qoymaq istəyən qüvvələr təəssüf ki, Türkiyədə də vardır. Onlardan ən başlıcası erməni lobbisidir. Onlar bizim aramızı vurmaq üçün ən adı faktlardan belə bacarıqla istifadə edirlər. Məsələn, aprel ayında Türkiye və Azərbaycan yığma futbol komandalarının arasında Bakıda keçirilən matç ətrafında yaradılmış ajiotajı yada salar. Həmin mövzu uzun müddət Türkiyə mətbuatının, xüsusən ermənipərəst mövqeyi ilə tanınan "Şou TV"-nin müzakirə obyekti qeyri-qəbul olundu. Təəssüf edin ki, bizim dildə deyilmiş "Qapıcı Rüştü" ifadəsi "Şou TV"də az qala təhqirəmiz ifadə kimi qələmə verildi. Biz tacili olaraq işə qarışdıq və mətbuat vasitəsilə çıxış edərək məsələyə aydınlıq gətirdik. Amma olan olmuşdu.

Və yaxud Türkiyənin dövlət naziri Əbdülxalıq Çayın Azərbaycana səfəri zamanı qarşıya çıxan bəzi anlaşılmazlıqları dövlətlər arasında konflikt səviyyəsinə çatdırmaq ara vurmaq deyilmə? Təkrar edirəm, bu gün ölkələrimiz arasında birləşdirici, qardaşlıq, dostluq münasibətləri yaradan tədbirlərə üstünlük verilməlidir.

-Yeri gəlmışkən, bir müddət öncə Azərbaycanda fəaliyyət göstərən türk məktəblərinin də fəaliyyəti də şübhə altına alınmışdır...

-Mənim bu məsələdən xəberim yoxdur. Amma inanıram ki, Türkiyə Azərbaycana ziyan vurmaq fikrinə düşsün. Əksinə, mən bu günlərdə Bakıda "Respublika" sarayında türk litseylərinin azərbaycanlı məzunlarının toplantısında iştirak etdim. Orada məlum oldu ki, 80-a yaxın azərbaycanlı gənc dünya

olimpiadalarında qızıl və gümüş medallar qazanmış, dünyanın bir sıra ali məktəblərinə imtahansız qəbul edilmişlər. Yeri gəlmışkən, məşhur türk maarifçisi Fətullah Gülənin maraqlı bir deyimi var. O, göstərir ki, beş məscid tikməkdənsə, on məktəb açmaq yaxşıdır. Yəqin ki, mənim fikrimi başa düşdünüz.

Türkiyə bizim əbədi və əzəli dostumuz, qardaşımızdır. Dostun, qardaşın da arasında söz-söhbət olur, lakin bu söz-söhbətlər qarşıdurma və ya inciklik səviyyəsinə qalxmamalıdır. Özü də Azərbaycanda bu məsəldə xüsusi canfəşanlıq göstərən qüvvələrin nəzərinə çatdırmaq lazımdır ki, Türkiyə həmisi Azərbaycanın köməyinə gəlmiş, ona yardım etmişdir. Nəzərə almaq lazımdır ki, Türkiyənin bizə etdiyi xidmətlərin müqabiliндə biz hələlik ona lazımı dəstək verə bilməmişik, onun problemlərinin həllinə kömək göstərməmişik. Hərçənd ki, dostluq da, həmrəylik də qarşılıqlı olmalıdır...

Müsahibəni apardılar:
Tofiq Yusifov, Əhməd Məmmədov
"Günay" qəzeti.

Тофиг Исмаилов: Фильмы и Жизнь

ВЕЛИКИМИ НЕ СТАНОВЯТСЯ,
ВЕЛИКИМИ РОЖДАЮТСЯ

Он не первый наш режиссёр. Но наша режиссура впервые получила признание благодаря Адилю Искендерову. Он был автором бесподобных примеров режиссёрского искусства Азербайджана. Он стал азербайджанским режиссером, известным во всем Советском Союзе, его с уважением встречали знаменитые советские театры, продолжатели школы Станиславского. На протяжении 40 лет Адиль Искендеров работал главным режиссером Азербайджанского государственного драматического театра.

Полный мужчина маленького роста, он обладал очень сильным характером. Встретив его на улице, нетрудно было усомниться в том, что это действительно знаменитый Адиль Искендеров. Но когда он выходил на сцену как актер или в те моменты, когда он занимался режиссурой, он становился словно стройнее и выше, превращаясь в знаменитого Адilha Искендерова.

Значение Адilha Искендерова для азербайджанского театра и кинематографа было очевидным и при жизни режиссера, но после смерти мы ощутили его еще сильнее. Он был нашим «пробным камнем». Твердый характер и талант позволили ему в течение многих лет препятствовать проникновению в наше кино и театр вредных влияний и тенденций, китча, неоформленных, не дозревших элементов. Его присутствие заставляло всех становиться внимা-

тельнее, ответственнее. Рядом с ним даже опытные кинематографисты и актеры, достигшие в своей работе успехов, выпрямлялись и усерднее принимались за работу, говоря друг: «Осторожно, Гадам услышит».

Адиль Искендеров был родом из Гендже (Гянджи), у него была привычка обращаться к людям, используя слова «Гадам»: «Гадам, вот это давай сделаем по - другому», «Гадам, куда ты пошел?» «Гадам, эту роль надо понимать вот так»...

Конечно, это не единственная его особенность. В ходе репетиций, особенно генеральных, или во время просмотра фильма он часто закрывал глаза и словно погружался в глубокий сон. Из-за полноты он очень тяжело дышал. Впервые встретившись с Адилем Искендеровым, человек разочаровывался. Однажды один из известных актеров, Мухсум Сенани, вернулся из Москвы, закончив там театральное образование, и во время репетиции одной из мизансцен, решив, что Адил Искендеров спит, решил не играть эту мизансцену, а только произнести необходимый текст. Не меняя своего положения, режиссер медленно произнес: «Гадам Сенани, ну-ка сыграй мизансцену! Забыл что ли?».

Адиль Имкендеров был очень требовательным не только к другим, но и к себе. Он страстно боролся за порядок и четкость во всем. Режиссура стала неотъемлемой чертой его характера на всю жизнь. Нельзя не признать первостепенную роль Гадама в воспитании целого поколения азербайджанских режиссеров, которым уже за 60. И для меня Гадам тоже был идеалом, целью, к которой хочется стремиться. Этот удивительный режиссер, достигший настоящих вершин мастерства, получил режиссерское образование в Московском Государственном Институте Театрального Искусства. На мой взгляд, основой его успе-

ха была способность генерировать идеи, придумывать. Увлеченный работой, он забывал об усталости.

Адиль Искендеров заслужил славу трудом, не щадя себя, он читал, учился, репетировал. Театральные постановки Адила Искендерова «Платон Кречет», «Вагиф», «Ферхат и Ширин», «В Турции», «Сиявуш», «Отелло», «В 1905-м», «Алмаз», полнометражный фильм «Где Ахмед?», актерские работы в фильмах «Черные камни», «Последний перевал», «Лейли и Меджнун», «26 Бакинских комиссаров», «Любовь моя, печаль моя», «Удар в спину», «Ромео, мой сосед», «Звезды не гаснут», «Дервиш взрывает Париж» наполнены незабываемыми чувствами, они обращены к сердцу зрителя и заставляют его плакать, смеяться, переживать вместе с героями. В каждой роли, в каждой работе этого великолепного режиссера и талантливого актера, учителя, сценариста, профессора, искусствоведа, народного артиста СССР, лауреата государственной премии СССР за лучшую мужскую роль, проявляется душа Гадама, которую питает любовь к искусству. Многие авторы пьес нередко считали себя счастливыми только потому, что первым режиссером их спектаклей был Гадам, потому что каждый из них имел возможность лично познакомиться с ним, стать свидетелем его невероятной способности творить. Все они знали: в мире нет второго режиссера, который совмещал бы талант и любовь к авторам и к актерам, лишенную зависти и тщеславия, но наполненную искренним интересом, желанием творить и нести добро, не требуя ничего взамен.

Дом Гадама был настоящим пристанищем для людей искусства. В Баку не было дома более гостеприимного, чем дом Гадама. За столом в теплой атмосфере его дома собирались люди, каждый из которых был историей, каждый день его жизни тоже был историей. Сколько талантливых писателей, поэтов, музыкантов, актеров, ученых впервые

познакомились друг с другом в этом доме, их затянувшиеся до полуночи беседы, задорный смех, веселые шутки скрепляли дружбу, заставляли задумываться или смеяться. Двери дома Адилы Искендерова были открыты не только для его товарищей и коллег, но и для его студентов. Мне также посчастливилось быть одним из его гостей, поэтому с гордостью могу сказать: «Моим университетом был этот дом». Учитель Адиль был настоящим альтруистом, очень добрым и одновременно вспыльчивым человеком, отчаянным, упрямым, лишенным чувства страха, ни перед чем не преклоняющим голову, прямым и очень щедрым человеком. Если он от кого-то отвернулся - значит, конец.... Если кого-то отстранил от работы, т.е. решил уволить, он говорил: «Пойди, скажи на проходной, чтобы завтра тебя сюда не пускали». И люди действительно исполняли то, что он им говорил.

В 1959 г. мне выпала честь вместе с Искендеровым поехать в Москву, где мы должны были принять участие в Днях культуры и литературы Азербайджана. Во время этой поездки я стал свидетелем того, насколько сильно ценят и любят искусство Адилы Искендерова в Москве. Трудно передать тот шквал аплодисментов, который обрушился на моего учителя в театрах после демонстрации его спектаклей, насыщенных драматизмом. Я считаю Искендерова истинным «драматургом» режиссуры. Драма, комедия, трагедия, опера всегда держат зрителя в напряжении, демонстрируя высший уровень чувств человека, столкновение страстей, жизненные противоречия. Мизансцены его спектаклей нельзя упрекнуть в недостаточности или, наоборот, в преувеличении. Пьесы оказывают одинаково сильное воздействие на чувства и на сознание человека, поскольку в них чувства и разум, мозг и сердце составляют единое целое.

Реализовать это единство удается немногим деятелям искусства во всем мире.

Невозможно остаться равнодушным к его пьесам. Его режиссура - тонкое искусство, которое до последней секунды держит зрителей в напряжении. Адиль Искендеров очень любил жизнь, стремился наполнять ее смехом, музыкой, голосами людей. Талантливый режиссер, народный артист СССР, прекрасный педагог и просто хороший человек, профессор умер 18 сентября 1978г. от сердечного приступа. Но в памяти учеников, со многими из которых мне посчастливилось встретиться в 2002-2003 гг., он все такой же живой, активный и талантливый.

Современные классики нашего искусства постепенно покидают нас, это неизбежно коснулось и Гадама, который отдаляется от молодого поколения, его помнят и знают все меньше людей. В книгах по истории кинематографа в Азербайджане, в учебниках, энциклопедиях непременно упоминается имя Адилы Искендерова. Перелистывая страницы таких книг, необходимо знать, что это имя имеет особое значение для Азербайджана - имя человека, близкого и любимого всем народом. Он был беззатейным патриотом своего народа и государства.

Память об Адиле Искендерове живет не только в сердцах азербайджанского народа, его любят и помнят все тюркские народы, народы Грузии и России. Дни памяти известного режиссера, организованные в Стамбуле, стали настоящим праздником азербайджанского искусства, азербайджанской школы режиссуры, выражением любви и признательности гениям искусства тюркского мира.

Сегодня Адиль Искендеров представляется нам вершиной, к достижению которой стоит стремиться. В конце прошлого года, вдали от нашей родины, в Стамбуле был проведен показ программ серии «Звезды тюркского мира», одна из программ называлась «Адиль Искендеров: перво-

проходец азербайджанского театра» (20-26 декабря 2003). Эта программа вызвала большой интерес у ценителей искусства, а Адиль Искендеров был представлен как символ величия искусства нашего народа. Его высокий культурный уровень, альтруизм, простота, внутренняя чистота, гуманизм - прекрасный пример для нас всех. Мы все признательны Адилю Искендерову за его славу, которая обошла весь мир. Он открыл для нас путь к вершинам искусства. Он был отцом среднего поколения азербайджанских режиссеров, держал всех нас за руку, когда мы были на грани падения. Он переживал, волновался за всех нас.

Когда заходит речь об искусстве, я всегда остаюсь на стороне Адилы Искендерова. Говоря о служении искусства народу, я вспоминаю слова Адилы Искендерова: «Искусство-привилегия народа. Своими глубокими корнями оно слилось с внутренней сущностью народа. Искусство должно объединяться с чувствами, мыслями, желаниями и стремлениями народа, возвышать его».

В наше время деятели искусства должны создавать произведения, которые помогают становлению процесса независимости, отвечают требованиям времени, находят путь к сердцам людей. Я могу смело сказать: нам это удается - ведь мы наследники искусства великого мастера Адилы Искендерова.

Его богатый опыт, кипучая фантазия и режиссерский гений создали широкие возможности для возвышения и развития нашего кино. Почитаемый учитель и воспитатель, Адиль Искендеров часто повторял: «Необходимо любить не себя в искусстве, а искусство в себе». И он сам, и его искусство всегда были тесно связаны с обществом, с жизнью простых людей.

Среди сынов азербайджанского народа профессору, педагогу, талантливому деятелю искусства Адилю Искендерову принадлежит особое место. Годы разлучили нас с

Адилем Искендеровым. Но мы всегда с глубоким почтением будем вспоминать его имя. Как бы далеко он ни был от нас сейчас, память о нем жива, потому что своим искусством он заслужил бессмертие. Это подтверждают и слова уважаемого поэта Самеда Бургана:

Пусть не радуется смерть,
Жизнь ведь прожита не зря.
Память о себе оставит навсегда
Любящий других больше, чем себя.
Кто живет любя, любимым умирает...

Тофик Исмаилов
Профессор Университета им. Архитектора
Синана, факультет искусства,
Отделение телевидения и кинематографии
(Стамбул)

ОТ НАЦИОНАЛЬНОГО К МИРОВОМУ: ШУХРАТ АББАСОВ

С известным узбекским режиссером Шухратом Аббасовым мы часто встречались, как члены жюри на регулярно проводимых в советское время конкурсах чтецов в Санкт - Петербурге, в которых участвовали студенты институтов театра и кино. В жюри я представлял Азербайджан, а Шухрат Аббасов - Узбекистан. К тому времени мы успели, и подружиться, и стать соперниками на всесоюзных и международных кинофестивалях. Наши взгляды на кинематограф отличались, но, несмотря на это, каждый из нас стремился обойти, обогнать другого. К счастью, в выигрыше оказывалось искусство и истинное мастерство.

Чтобы иметь представление о Шухрате Аббасове, не обязательно знакомиться с ним лично. Достаточно посмотреть его фильмы. Однако если у него возникнет желание рассказать о себе, вы оцените глубину его знаний и его интеллигентность.

В Узбекистане Шухрат Аббасов известен своими режиссерскими и сценарными работами. К сожалению, в Турции о нем и других не менее талантливых кинематографистах тюркского мира знают очень мало.

При поддержке отдела культуры Муниципалитета района Бююкшехир города Стамбула 25-30 января 2003 г. была организована программа «Звезды тюркского мира», в рамках которой прошла неделя фильмов Шухрата Аббасова, каждый из которых восхитил зрителей и рассказал о его создателе. В каждом фильме мы встречаем впечатляющий анализ узбекско - советского образа жизни. Автор внимательно наблюдает за переменами в социальной и культурной сферах, не избегая острых тем и сюжетов, что доказывает и новый фильм режиссера « Земли, завещанные отцом». Аббасов с успехом соединяет эпическую традицию азиатского кино с техникой и достижениями западного кинематографа. Его внимание привлекает мудрость Востока, поэтому он нередко обращается к жизни великих восточных поэтов и ученых, например, в биографических фильмах «Абу Райхан Бируни» и « Хаким Ниязи» Аббасов - человек зрелый, высококультурный сценарист и тонкий мастер, владеющий разнообразными творческими приемами. По мнению критиков, последний фильм Аббасова «Земли, завещанные отцом», соответствующий традиционной философии искусства Узбекистана, является одним из важных достижений узбекского кинематографа постсоветского периода. В основе сюжета лежат исторические факты, однако, своей духовностью и нравственностью этот фильм отвечает исканиям современного мира. Режиссер акцен-

тирует внимание на вопросах власти и смерти, еще раз напоминает о необходимости извлекать уроки из прошлого, которое предостерегает нас от эгоизма и закрытости, подчеркивает, что развитие человечества основано именно на этих основах.

Фильм, поставленный по одноименному роману узбекского писателя Тогая Мурада, повествует о событиях столетнего отрезка историй одной узбекской деревни от момента захвата царской Россией Туркестана до наших дней.

Я глубоко потрясен тем, как Шухрат Аббасов в реалистической форме сумел оживить канувший в прошлое старый узбекский мир с его обычаями и традициями, городами и деревнями, народными песнями и танцами.

Основатель современного узбекского кино Шухрат Аббасов - гордость не только Узбекистана, но и всего тюркского мира. Аббасов является разносторонним, высокообразованным автором, умело использующим веками накопленное богатство культуры, в которой он вырос. Опираясь на традиции, он с успехом творит новые формы искусства. Вышедшие из-под его пера сценарии и снятые им фильмы внесли большой вклад в развитие современной культуры Узбекистана.

Шухрат Аббасов - один из представителей поколения кинематографистов, которые в 1960-х гг. стали зачинателями новой волны в узбекском киноискусстве. Зрителей всегда привлекают фильмы, в которых отражается богатый внутренний мир современников, их переживания и проблемы, переданные в высокохудожественной форме.

Многогранное искусство Шухрата Аббасова, органично сочетающее в себе вселенское и национальное, способствовало пробуждению самосознания узбекского народа и представило его во многих странах мира.

Шухрат Аббасов, чья первая киноработа увидела свет в 1960 г., - талантливый сценарист, требовательный театральный режиссер и, наконец, кинорежиссер. Начиная с 1962 г., он снял более двадцати фильмов, которые привлекли внимание в равной степени зрителей и критиков. Аббасов родился в 1931 г., получил образование в Ташкентском театральном институте. В 1958 г. в Москве он окончил Высшие режиссерские и сценарные курсы. В том же году снял короткометражный фильм «Филиппинец и пьяный» по роману У. Сарояна. Успех этого фильма, который стал выпускной работой начинающего режиссера, навсегда связал его жизнь с кино. Первый полнометражный фильм Шухрат Аббасов снял в 1960 г. Это была комедия «Об этом говорит вся махалля». Действие фильма, сценарий для которого написали А. Рамазанов и Б. Решта, происходит в одном из старых районов Ташкента. В маленьком квартале, затерявшемся среди недавно построенных многоэтажных домов, живут три семьи, судьбы которых тесно переплетены. В финале фильма, изобилующего смешными моментами, влюбленные обретают друг друга и сочетаются браком. Режиссер подобрал прекрасный ансамбль актеров, создавших живые, реалистичные образы героев. Известность Шухрату Аббасову принес фильм «Ты – не сирота» снятый им в 1962 г. В фильме, поставленном по сценарию Рахмата Файзи, рассказывается о том, как узбекская семья берет на воспитание сирот, потерявших своих близких во время Второй мировой войны. Кузнец Шайахмет Шахмамудов и его жена стали родителями 14 детей разных национальностей, интересную историю этой подлинной семьи, получившую широкую известность, режиссер рассказывает на присущем ему образном языке.

Затем последовала картина «Ненависть», повествующая о глубоких ранах, нанесенных человеческому сердцу войной. Сценарий фильма написал сам Шухрат Аббасов.

После фильма «Любовное приключение» он снял фильм «Ташкент-город хлебный», в основу которого положен роман русского писателя Александра Неверова. Сценарий написал Андрей Михалков - Кончаловский. Фильм рассказывает о злоключениях деревенского мальчишки Мишки Додонова, который после окончания. Первой мировой войны отправляется в Ташкент, чтобы спастись от голода, и добыты немногого хлеба.

Большую славу Шухрату Аббасову принес историко-биографический фильм «Абу Райхан Бируни», снятый им в 1974 г. к 1000-летней годовщине со дня рождения знаменного ученого прошлого. Эта лента была удостоена Золотой лавровой ветви Международного фестиваля в Тегеране.

Ученик лучших мастеров киноискусства своего времени, Шухрат Аббасов много сделал для того, чтобы узбекское кино знало свою нишу в мировом кинематографе. В 1977-1985 гг. Шухрат Аббасов снимает шестнадцатисерийный фильм по собственному сценарию «Огненные дороги». Это фильм представляет собой эпическую поэму, посвященную легендарному сыну узбекских туркменов, писателю, композитору, художнику, драматургу и государственному деятелю Хамзе Хакимзаде Ниязи. В 1989 г. режиссер снял фильм «Маленький человек на большой войне». Сценарий фильма, над которым режиссер работал с удивительным усердием и нескончаемой любовью, имеет автобиографическую основу. Эта работа была, воспринята как продолжение фильмов «Ты - не сирота» и «Ташкент-город хлебный».

Фильмы Шухрата Аббасова имеют поразительно сильное творческое воздействие на зрителя. Когда мы смотрим фильм «Маленький человек на большой войне», повествующий о трагедии в маленьком узбекском городке, началом которой стало печальное известие с фронта Второй мировой войны, то в полной мере ощущаем весь тра-

гизм военного времени. Мы также видим, с какой ювелирной точностью режиссер обрисовывает облик героев.

Для каждого своего фильма Аббасов тщательно отбирает актеров. Каждая роль словно написана для определенного исполнителя и воплощена им.

Народный артист Узбекистана, лауреат государственной премии, директор киностудии «Узбекфильм», председатель Союза кинематографистов Узбекистана, сценарист, знаменитый режиссер Шухрат Аббасов и сегодня отдает все силы развитию кинематографа и воспитанию новых мастеров кино независимого Узбекистана. Сейчас он заведует кафедрой актерского мастерства и режиссуры Ташкентского университета искусств им. М.Уйгура.

В 1991 г. после распада Советского Союза, Узбекистан обрел полную независимость. Во всех областях культурной жизни республики, в том числе и в кинематографе, наступил новый этап развития. Кинематограф, как и вся социально-культурная сфера жизни республики, переживал очень тяжелые дни. Помимо новых профессиональных режиссеров, в Узбекистане появились многочисленные кинематографисты-любители. Здесь, как и во многих других бывших республиках Советского Союза, возникли условия для деятельности целого ряда людей, жаждущих быстро «сделать деньги» на кино, которое ничего общего не имеет с искусством. Слабые и бессмысленные сценарии, «украшенные» многочисленными сценами насилия и эротики, быстро проложили путь на экран. Появились десятки местных кинокомпаний, откуда началась атака кинематографистов - любителей, стремившихся полностью завладеть кино и видеопроизводством в своих республиках. Примерно такое положение сложилось на сегодняшний день в узбекском кинематографе. Единичные фильмы, снятые в Узбекистане, настолько противоречивы по своим качествам, что

рассматривать их в рамках единого узбекского кино было бы большой ошибкой.

Западный, в особенности американский, кинематограф занял почти все кинопространство республики и завладел вниманием зрителей.

Сегодня для создания нового фильма необходимо найти спонсора, найти инвестиции. Кинематографисты студии «Узбекфильм», которая носит имя Камиля Ярматова, снимают две-три полнометражные и документальные ленты в год, создают телевизионные программы и сериалы. Но самое главное - они работают с полной отдачей сил, творят для будущего своей республики, для ее блага и процветания. Рано ставить точку... Жизнь течет своим чередом, снимаются фильмы, рождаются новые звезды...

Основная цель узбекского кинематографа постсоветского периода - представить миру узбекское кино вне связи с Советским Союзом.

После того как перестало существовать советское государство, мы долгие годы не виделись с Шухратом Аббасовым.

И только в 1998 г., благодаря организации отделом культуры муниципалитета района Бююкшехир города Стамбула Дней тюркского кино, мы старые друзья – кинематографисты, собрались в Стамбуле. Фильмом Шухрата Аббасова «Земли, завещанные отцом» была открыта неделя узбекского кино в Стамбула, которая проходила с 21 по 28 ноября 1998 г. в рамках Дней тюркского кино. Эта работа, вызвавшая большой интерес у критиков, была по достоинству оценена и турецкими зрителями. В сердцах тюркских кинематографистов Стамбул занимает особое место. Стамбул является передовым центром культуры и искусства всего тюркского мира. В одной из наших бесед Шухрат Аббасов, настаивающий на необходимости продолжение этой миссии Стамбула, сказал: «У нашего кине-

матографа еще очень много проблем. На территории обитания тюркских народов необходимо вести работу над созданием кино, непосредственно связанного с нашими традициями и с историческим прошлым наших народов».

Тофик Исмаилов
«Да»
№9 2002 г май

ТУРКМЕНСКОЕ КИНО ДО И ПОСЛЕ СОВЕТСКОЙ ВЛАСТИ БЕСКОНЕЧНАЯ СТЕПЬ КИНОСТУДИИ

В Туркменистане, стране удивительной породы лошадей, киносъемки впервые были произведены уже после установления советской власти. Тогда, из Советской России на поезде вместе с отрядом отдела пропаганды, в Туркменистан приехали кинематографисты, и был снят документальный фильм.

Началом истории туркменского кино можно считать открытие 7 февраля 1926 г. в Ашхабаде студии «Туркменфильм».

Сегодня туркменскому кино 74 года. Возраст мирового кинематографа превысил 100 лет. Для человеческой жизни это большой отрезок времени. Для развития нового вида искусства это всего лишь начало пути.

Благодаря своей динамичности, молодости и массовости, искусство кино в 20в. сыграло важную роль в формировании нового поколения и создании нового общественного сознания. Нам кажется, что среди мировых ценностей, приобретенных благодаря этому виду искусства, нашлось место и произведениям туркменского кинематографа.

Сегодня, рассматривая историю туркменского кино на уровне национального самосознания, не стоит претворяться и утверждать, что путь его становления был чист от противоречий, конфликтов и непонимания. Но, не смотря на эти отрицательные факторы, индустрия кино в Туркмении не только сумела устоять на ногах в условиях жестокого политического режима советской власти, но и добилась хороших результатов, поскольку в этот период туркменским кинематографом был приобретен богатый опыт и воспитана своя школа кинематографистов.

Первые фильмы, посвященные Туркмении, снимались русскими работниками кино, приезжавшими из Москвы и Ленинграда (Санкт-Петербурга). Это были документальные фильмы на научно-популярные темы в рамках небольшой новеллы.

Постановку первого фильма, в основу которого была положена туркменская тематика, осуществил в 1929 г. режиссер А. Владычук. Этот фильм под названием «Белое золото», рассказывал о борьбе хлопководов, целью которой была организация колхоза в одной из туркменских деревень.

1930-е гг. отмечены стремлением многих молодых туркменских писателей, режиссеров и операторов внести свой вклад в создание своего национального кинематографа.

В 1933 г. вышел на экран полнометражный фильм «Семь сердец», главную роль (роль пастуха Ораза) в котором сыграл первый туркменский киноактер Ашир Мельяев. Сценарий для фильма «Я вернусь» (режиссер Александр Ледащев) (1935), который также занимает одно из важнейших мест в туркменском кинематографе, был написан при участии поэта Ораза Тачназарова по мотивам его стихотворения «Батрак». Одну из главных ролей (роль Нури) в

фильме сыграл актер Туркменского Драматического Театра Гулук Ходжаев.

В 1939 г. возможности киностудии «Туркменфильм» стали намного шире.

Снятый в 1940 г. фильм «Дурсун» (режиссер Е.Иванов-Барков), который открыл дорогу в кино известному актеру Алты Карлиеву. В настоящее время киностудия «Туркменфильм» носит его имя. «Дурсун» - это первый туркменский фильм. Получивший государственную премию Советского Союза. В съемках этого фильма была задействована группа актеров, которые известны сейчас как мастера туркменского кино: Аман Кульмамедов, Сурай Мурадова, Сары Карапьев, К. Кульмурадов, Ата Девлетов.

В 1941 г., в то время, когда весь мир был охвачен огнем войны. Из оккупированной фашистской Германией Украины, студия «Киевфильм» была временно перенесена в Туркменицию. Среди кинематографистов, приехавших тогда в Туркмению из Украины, были такие знаменитые режиссеры, как А. Довженко, М.Донской, И.Савченко. В результате совместной работы украинских и туркменских деятелей кино, были сняты фильмы: «Партизаны украинских степей», «Стебельков в облаках», «Как закалилась сталь», «Люди красного креста». Отдельно хотелось бы упомянуть о фильме «Радуга» на антифашистскую тему, который был снят Марком Донским и произвел большое впечатление на президента Соединенных Штатов Америки Рузельята, смотревшего этот фильм в Белом доме.

В 1948 г. в Туркмению, не успевшую еще свободно вздохнуть и прийти в себя после событий Второй Мировой Войны, пришла новая беда. От землетрясения в этом регионе пострадало много деревень и, особенно, столица-Ашхабад. Естественно, что это послужило причиной приостановления развития кинематографии в Туркменистане.

В 1950-х гг. Ашхабад был похож на вновь построенный город. В это время свой путь в кинематографе начинали такие режиссеры, как Мерет Атаканов, Хангельди Агаханов, Аннамухаммед Гельдиев. Очень высокое мастерство продемонстрировал Алты Карлиев в фильме «Далекая невеста» (1948), где он сыграл главную роль. Эта комедия второй раз принесла туркменскому кинематографу государственную премию СССР и завоевала международную славу молодому актеру. Позже, сняв такие фильмы, как «Решающий шаг», «Тайны Мугама» (1973), «Махтумкулы», Алты Карлиев добился больших успехов в режиссуре, искусно соединяя в своих фильмах два основных элемента туркменского кино: эпiku и лирику. Кроме этого, благодаря нему, туркменский кинематограф приобрел таких звезд кино, как Баба Аннанов, Артык Джаллыев, Хомат Муллик и Лиза Караева.

Вышедший на экраны в 1965г. фильм «Решающий шаг», снятый Алты Карлиевым по одноименному роману Берди Кербабаева, стал большим событием для туркменского кинематографа. Получив в 1967 г. первую премию на кинофестивале Союза Советских Социалистических Республик, он принес Туркмении еще одну государственную награду.

Важной вехой истории туркменского кино являются 1960-е годы, когда иностранная критика обратила на него внимание, и впервые в прессе появились очерки об особенностях туркменской киношколы. В эти же годы студия «Туркменфильм» пополнилась новыми талантами, выпускниками Московского государственного института кинематографии (ВГИКа). Среди них Булат Мансуров, Ходжакулу Нарлыев, Язгельди Сеидов, Каков Оразсахатов, Мухаммед Союнханов, Усман Сапаров.

Сразу после выхода на экран фильма Булата Мансурова «Состязание» (1963), Чингиз Айтматов, позднее став-

ший всемирно известным писателем, опубликовал статью под названием «Музыка, погребающая в песок топоры». В этой статье Чингиз Айтматов писал: «После просмотра этого необычного фильма выходишь с таким чувством, словно был застигнут на открытом месте бурей и, промокнув до нитки, в твоей душе вдруг появляется радуга. Ты радуешься этому свету внутри себя, и долгое время остаешься под впечатлением от увиденного. Такие моменты не так уж часто удается вкушать. Мне кажется, в кинематографе Средней Азии, еще не создавалось ничего подобного. Этот фильм достоин сравнения с лучшими шедеврами мирового кино. После этого фильма очень многое и в кинематографе, и на сцене необходимо пересмотреть заново. Теперь уже не возможно работать по-старому. Словом, фильм «Состязание» приподнял планку выше».

Ничего удивительного нет в том, что для туркменского кинематографа характерно обращение к национальной истории и элементам фольклора. Потому что в Туркменистане фольклор придают особое значение. Чарующий мир сказок, легенд и песен стал неотъемлемой частью туркменского образа жизни и, в большой степени, благодаря ему, национальные традиции, произведения искусства и духовные потребности народа приобрели оттенок воззвщенности.

В основе фильма «Состязание», поставленного по повести Нурмурада Сарыханова «Дар благодарности», лежит легенда о национальном поэте – «озане». Поэт идет в соседнее государство, с которым враждует его народ и вступает там, в состязание с придворными музыкантами, которых побеждает и тем самым предупреждает кровопролитие между братскими народами.

Фильм Булата Мансурова, рассказывая о прошлом, повествует о настоящем и даже ссылается на будущее. Во вступительной части фильма прошлое, настоящее и буду-

щее, то есть весь период времени, в котором происходят события, описанные в фильме, объединены фразой «Отныне и вовеки веков».

Бессспорно, проблемы, поставленные фильмом, дуэль между добром и злом, миром и войной, милосердием и насилием, искусством народа и придворным искусством для всех времен и народов будут существовать вечно. Кроме этого, одним из факторов, повлиявших на то, что фильм получил такую громкую известность, является музыка, написанная в то время еще очень молодым композитором Нури Халмамедовым, которая представляет собой органический синтез многозвучности тюркского национального инструмента дутара с классической полифонией симфонического оркестра.

Успех «Состязания» стал поворотной точкой для туркменского кинематографа, и эта работа даже была представлена на международном кинофестивале в Каннах. Впервые фильм, снятый кинематографистами Средней Азии, поднялся на такой уровень и получил высокую оценку в мире. Среди фильмов, представленных на фестивале вне конкурса, «Соревнование» стал лучшим.

Позже, в 1972 году, на экраны выходит художественный фильм «Невеста», снятый талантливым режиссером Ходжакулу Нарлыевым, который получил награды нескольких международных фестивалей, а также государственную премию СССР. Фильмы, снятые Ходжакулу Нарлыевым в последующие годы: «Когда женщина оседляет коня» (1975), «Умел сказать», «Нет!» (1977), «Дерево Джамиля» (1980). «Влюбленные, хранимые счастьем» (1985), также были отмечены наградами международных кинофестивалей и фестивалей советского кино.

Успехи туркменского кинематографа продолжены работами Хальмамеда Какабаева и Усмана Сапарова. Несмотря на существенные различия во взглядах на искусство

этих двух режиссеров, между ними очень много общего. Это общее заключается в том, что оба режиссера снимали фильмы про детей и о детстве. Фильмы Хальмамеда Карабаева «Мальчик с осликом» (1973), «Похищение скакуна» (1978), «Вот папа вернется» (1981), «Короткие рукава» - это драматические произведения, ограниченные не только наблюдением за процессом познания ребенком окружающего мира, но и прослеживающие поиск маленьким человеком духовного смысла бытия. Самый известный фильм Хальмамеда Карабаева - «Сын». В этом фильме, темой которого является бедственное положение детей во время войны, показана неразрывная связь между ребенком и, погибшим на войне отцом, передавшим сыну свое музыкальное мастерство. «Сын» получил «Серебряного слона» на международном фестивале в Дели (Индия), занял первое место на международном фестивале детского кино в Каире (Египет), вошел в прокат в Италии и Иране. В Туркмении получил государственную премию им. Махтумкулы.

Фильмом, который принес больше всего наград студии «Туркменфильм», можно считать работу Усмана Сапарова «Мужское воспитание» (1982). Это история о мальчике, единственном сыне в семье, очень разбалованном и капризном, которого на лето отправляют к дедушке-чабану. Рядом с дедушкой, находясь в постоянной близости с природой, характер мальчика меняется и приобретает новые, мужские черты. Этот фильм получил первую премию на международном кинофестивале в Москве, занял первое место на фестивале в Манхейне, получил большой приз фестиваля детского кино в Португалии, золотую медаль в Италии. Кроме этого, завоевал государственную премию Советского Союза.

Надо отдать должное туркменским кинематографистам, которые, не смотря на то, что им приходилось работать в условиях советской системы, все-таки сумели ос-

таться верными сынами своего народа. При создании фильмов, они руководствовались принципами выделения особенностей своей нации, постоянно обращались к источникам национальной культуры и всеобщим человеческим ценностям, а также открыто сопротивлялись применению в искусстве государственной политики ассимиляции населения с целью создания единого типа «советского человека». Истинные художники в своих работах не стремились подстраиваться под эту фальшивую формулу советского искусства - кино должно быть национальным по форме, но социалистическим по содержанию. Понятие «национальный» намного глубже, чем просто рамка, фон или украшение. Это понятие является жизненно важным элементом для правильного познания мира, понимания характера народа и трактовки его философии.

Туркменские фильмы, снятые в советский период, завоевали признание во многих странах мира. Эти фильмы несут в себе чистоту, своеобразную национальную добродетель и человеческие истины, объединенные духовным разумом, свойственным туркменскому народу. Но опять же. Политическое давление диктатуры коммунистической партии, классовая и антирелигиозная тенденция развития советского кино, разные подходы при установлении жизненных стандартов, оказали на содержание фильмов и судьбы режиссеров очень большое влияние. Многие фильмы потеряли свою неповторимость и ценность, так как были урезаны цензурой, чтобы соответствовать требованиям партийной идеологии. Большинство новых, оригинальных идей были либо сжаты по содержанию, либо проявлялись в виде намеков и иносказаний. Такое положение было характерно для кинематографа всех республик Советского Союза.

Несмотря на большое количество международных и отечественных наград (5 государственных премий Советского Союза, 5 государственных премий им. Махтумкулы,

полученных на туркменских кинофестивалях), присужденных студии «Туркменфильм», Москва давала разрешение на съемку лишь 2-3 социально ориентированных игровых фильмов в год и практически не финансировала их производство.

Поиск возможностей проката туркменских фильмов их создателями, участие в фестивалях и налаживание отношений с мировой кино-общественностью, строго запрещались центральными органами управления (как и в остальных республиках). Например, настоящий кино шедевр, фильм «Состязание», так и не был назван пацифистским, в результате чего ни внутри страны, ни за ее пределами не имел возможности широкой демонстрации. Только после обретения Туркменистаном независимости, фильм получил долгую оценку и был удостоен премии им. Махтумкулы.

С распадом Советского Союза и разрывом многих экономических связей, для национального кинематографа начались тяжелые времена. Независимое государство Туркменистан, появившееся на свет на стыке столетий и тысячелетий, в условиях постоянно изменяющейся и стремительно развивающейся действительности, все еще очень молодо. Но за плечами туркменского народа, с его гуманистическими традициями, миролюбивостью, гостеприимством, высокими добродетелями и национальной духовностью. Славная тысячелетняя история.

Деятели искусства, стоящие во главе туркменского движения сопротивления, делают все возможное для того, чтобы построить новое туркменское государство, приблизить народ к истокам культуры, языка, вере, национальным обычаям и традициям. Их целью является создать государство, гарантирующее осуществление политики открытых дверей, точкой опоры которой являлось бы плодотворное деловое и культурное сотрудничество с мировым сообществом.

Сегодня туркменские деятели кино, чувствуя радость того, что их искусство признано мировыми авторитетами, приступают к работе, опираясь на бескрайние просторы истории, по-новому постигая философские и литературные аспекты античного и современного искусства с тем, чтобы развить свой национальный кинематограф до нового качественного уровня. Туркменские фильмы, снятые за последние 8 лет, достойно представили себя на крупных международных фестивалях. Новая волна туркменского кино получила положительные отклики критики в прессе.

«Ангелочек, подари мне счастье» (режиссер Усман Сапаров), «Яндым» (режиссура Байрама Абдулаева и Лоры Степанской), «Человек и сосна» (режиссер Бюльбюль Мамедов), «Тоба» (режиссер Хальмамед Карабаев), «Засада» (режиссер Ораз Гуммадов), «Охламун» (режиссер Эдуард Реджепов), «Легенда» (режиссер Керим Аннанов) и другие туркменские фильмы, представленные на известных кино-форумах в Германии (Берлин), Чехии (Карловы Вары), Канаде (Монреаль), США (Нью-Йорк, Чикаго), России (Москва, Сочи), Турции (Стамбул), Иране (Тегеран), Индии (Дели), Англии (Лондон) и других странах, вызвали неподдельный интерес у зрителей во всем мире.

Фильм «Ангелочек, подари мне счастье» получил 16 наград на международных кинофестивалях. Шесть из них - гран-при Фильм «Яндым» был отмечен наградами международных организаций UNESCO и FIBRESCI.

К сожалению, сейчас туркменское кино переживает период застоя. В Ашхабаде в данный момент не работает ни один кинотеатр. Место, где раньше располагалась студия, пришло в негодность и сейчас здесь планируется начать строительство новой киностудии. В последние годы практически не снимаются новые фильмы. Большинство из упомянутых нами туркменских кинематографистов, зани-

маются сейчас другими, не связанными с кино, делами или бегают в поисках спонсоров для своих новых фильмов.

Несмотря на это, можно сказать, что процесс возрождения туркменского кинематографа начался. Наше главное желание-создание благоприятных условий для возможности выхода нового поколения туркменских деятелей кино на мировую арену.

*Тофик Исмаилов
Журнал «Да»
Август 2002 г.*

«ОБ ОКЕЕБЕ- ДРУГЕ ИСКУССТВА»

Скоро рассвет. На этот раз заметно, что произойдет это не так, как всегда, без желания... Встает солнце, на както горько на душе! То солнце, которое улыбалось нам, прячется и уходит за облака. В это утро плакало небо, дождиками донося до людей свою печаль.

Тюркский мир, культура и кино потрясла горькая весть. Мы понесли тяжелую утрату. Эта утрата сравнима с потерей Назыма Хикмета, Кемаля Тахира, Йылмаза Гюнея. От нас ушел Мастер кыргызского кинематографа, человек, заставлявший замирать сердца, изумлявший своими творениями многих людей.

Бишкек – столица Кыргызстана в тот день бурлила. Волны человеческого моря провожали в последний путь любимого кинорежиссера, Толомуша Океева, с великим почетом и уважением. Слова, сказанные у могилы друзьями мастера, приехавшими отовсюду - из братского Казахстана, Туркменистана, Азербайджана, Турции, Москвы и Санкт-Петербурга,- заставляли рыдать сердца.

Есть в истории кыргызской культуры такие художники, имена которых хранятся в памяти людей с чувством глубокого трепета и гордости. Например, человек, счи-

тающийся живой энциклопедией эпоса «Манас». Человек, в памяти которого сохранились тысячелетние легенды, обладатель красивого голоса - манасчы Саякбай Карадаев. А неповторимый актер и художник Суйменкул Чокморов. Разве можно его позабыть. Бессспорно, нет! Вместе с этими знаменитыми и незабываемыми мастерами искусства невозможно будет позабыть и имя великого кинорежиссера, который прожил среди нас всего 66 лет, и которого мы все будем вспоминать с любовью и чувством глубокого уважения, это Толомуш Океев. Его можно сравнить с мудрой и живой книгой. Молодые кыргызские кинорежиссеры часто обращались к этой живой книге за советом и помощью. Он был их советчиком и надежной опорой.

Вспоминаю, как говорил он: «Художник, чтобы быть ближе к народу, должен обязательно использовать свой фольклор». В действительности, каждое произведение искусства должно питаться из творческого источника своего народа, должно пользоваться им. Этим самым художник и само искусство выполняют свой гражданский долг перед народом. В противном случае, произведения даже самых талантливых мастеров не приобретут ни национального, ни международного значения. Их творчество не завоюет уважения и любви народа. Толомуш всегда любил пошутить, он был всегда жизнерадостен и великолдушен, его образ до сих пор у меня перед глазами. Я желаю, чтобы молодые художники и люди искусства не забывали Толомуша Океева, чтобы они должным образом сохранили его богатое духовное наследие для будущих поколений. Поэтому что Толомуш это одна из редких личностей в кыргызской культуре, в частности в кыргызской кинематографии. Природа и история редко создают таких людей. Как говорил один азербайджанский поэт: «Старания природы велики, но не всегда и не везде найдется жемчужина».

По моему мнению, всегда нелегко рассказывать о выдающихся личностях культуры. Я изложил свои мысли об искусстве Толомуша Океева в своей книге (он, безусловно, талантливейший режиссер и сценарист). Однако хочу еще добавить, что нет в кыргызском кинематографе такой области, где не было бы участия Толомуша Океева. Он был горячим, бьющимся сердце кыргызской кинокультуры. Толомуш, поднимая кыргызское киноискусство, распространяя его по всему миру, в то же самое время оставался строгим учителем, спокойным, зрелым и прекрасным человеком.

Толомуш - счастливый садовник. Сейчас, его талантливые ученики продолжают создавать кыргызское кино и своими творческими успехами очаровывают нас. Кино Океева – большая школа. Молодые кинематографисты могут и должны заимствовать многое для себя из этого наследства. По моему мнению, из воспоминаний об этом большом и великом мастере кино будут написаны книги.

Влюблённость в кино, в красоту этого вида искусства восхищают. Во всем – это человек творческого полета, сердце, не знающее покоя, не перестающее создавать.

18 декабря 2001 года, во вторник утром, тяжелая весть как удар молнии пронзила кыргызскую землю. Эта весть разлетелась по всему миру киноискусства и потрясла его. Преждевременная смерть отняла у нас одного из величайших мастеров кино, талантливого режиссера, сценариста, выдающуюся личность, государственного деятеля. Великий мастер и режиссер уже не с нами, но его имя будет жить, потому что фильмы, созданные

Т. Океевым, принадлежат не только кыргызскому народу, но и любителям кино всего мира.

Да распустится над ним милость Аллаха...

Неделя кыргызского кино, посвященная памяти известного кинорежиссера, первого посла Кыргызской Рес-

публики в Турции Толомуша Океева, открылась в Стамбуле 18 мая 2002 года в рамках программы «Звезды тюркского мира» в культурном центре имени Тарыка Зафера Тунайи.

Организаторы показа - департамент культуры мэрии Стамбула при участии профессора Стамбульского университете имени Мимара Синана - азербайджанского кинорежиссера Тофика Исмайлова.

В программу также включены выставки «Из альбома кинорежиссера», показ последнего короткометражного документального фильма о мастере «Это – Океев», сделанного совсем недавно его кыргызскими коллегами. Состоялся «Круглый стол», посвященный теме «Человек искусства кино», на котором выступили известные деятели искусства Турции, которые хорошо знали Толомуша Океева и дружили с ним. Нашего знаменитого земляка вспоминали турецкий продюсер, кинорежиссер Сабах Дуру, киновед Энгин Айча. Кстати, в 1996 году при содействии мэрии Стамбула Тофик Исмаилов провел подобное мероприятие с участием самого Океева для студентов университета Мимара Синана. Тогда молодежь и преподаватели этого вуза сделали для себя открытие неведомой доселе культуры, так как ранее никогда не слышали о кыргызском кинематографе. Океев провал блистательную пресс-конференцию, покорив сердца зрителей. С тех пор такие встречи стали традицией.

Тофик Исмаилов
Профессор, преподаватель Университета Мимар
Синан (Стамбул), кинорежиссер
Центральная Азия и кыргызстана мира
Спецвыпуск №3 (14) 2002

НАША МЕЧТА

Задолго до личного знакомства с Тофиком Исмайловым я был знаком с его двумя фильмами: «О Муслима Магомаеве» и «Я придумываю песню», созданные совместно с композитором Поладом Бюль-Бюль оглу.

Оба фильма мне очень нравились, но меня интересовала сама личность кинорежиссера, который решил снимать только музыкальные фильмы. Это редкость, к сожалению, не только в Азербайджане, но и во всей советской кинематографии. То что советские режиссеры так редко обращались к этому жанру прежде всего говорит о его трудности.

Музыкальный фильм это вовсе не фильм, где много музыки. Музыкальные фильмы - это фильмы, где драматургическим стержнем является музыка.

Это фильмы, которые начинаются с записи музыки, а не завершаются ею. Во всей советской кинематографии я могу назвать только Григория Александрова, который решил посвятить себя этому труднейшему жанру.

В Азербайджане, например, за многие десятилетия были сняты всего три фильма музыкальных фильма: «Аршин мал алан...», «Не та, так эта» и «Бахтияр».

Естественно мне было интересно познакомиться с режиссером, который решил посвятить себя этому жанру. И вот однажды, находясь в Москве у меня в номере раздался звонок из Баку, где говорящий представился Т.Исмайловым и предложил мне написать музыку к фильму «Мелик Мамед».

Я очень обрадовался, во-первых, потому что хотел работать с Т. Исмайловым и во-вторых потому, что сам давно носился с мыслию написать детскую оперу «Мелик Мамед».

По возвращении в Баку началась наша совместная работа, которая, прямо скажу, принесла мне большое удовлетворение.

Удивительным было то, что работа наша шла очень легко и без натяжек. Одно было ясно, что в лице Т.Исмайлова я нашел одиномышленника, который искал музыку не для обогащения эпизода, а музыку, которая дала бы ему возможность раскрыть внутреннее содержаний событий.

Лично я получил большое удовлетворение от этой работы. Мы даже договорились сделать оперу.

Этот фильм пользовался большим успехом не только у детей, но и взрослых среди лучших детских фильмов. Фильм демонстрировался и в США, о чем мне рассказал Дж. Кулиев. Он рассказывал о том, что совершенно случайно гуляя по улицам Нью-Йорка вдруг на огромных рекламных щитах увидел фамилии двух азербайджанцев. К сожалению, наша местная пресса прошла мимо этого факта.

После «Мелик Мамеда» мы с Т.Исмайловым сделали еще один музыкальный фильм «Учитель музыки», который вывел на союзную арену его героя-певца Сархана Сархана.

С Тофиком Исмайловым мы работали еще в нескольких художественных фильмах. Как вы знаете, основным автором любого фильма является режиссер. Это единственный человек в группе, который с самого начала уже видит готовый фильм.

Поэтому задания художнику, оператору, композитору подает он. Интересно то, что, давая задания по музыке, Т.Исмайлов всегда говорит мне, что он в музыке разбирается мало, а потом после записи музыку, написанную для одного эпизода он переставляет к другому эпизоду, где эта музыка оказывается именно на месте.

О работе с Т. Исмайловым я могу рассказать очень много, ибо мы работали в 5-ти фильмах, а каждый фильм снимается 7 месяцев. Но размеры телепередачи не дают возможности долго говорить. Одно я хотел бы особо подчеркнуть.

Тофик Исмайлов – один из самых профессиональных режиссеров нашей студии и я надеюсь, что, наконец сбудется наша мечта и мы снимем большой музыкальный фильм.

*Народный артист Азерб. ССР.
Лауреат Госпремии Азербайджана, композитор
Т. Кулиев*

НАВСТРЕЧУ 50-ЛЕТИЮ СОВЕТСКОГО АЗЕРБАЙДЖАНА.

ОЖИДАНИЕ

Фильм в форме камерной новеллы рассказывает о полной драматизма судьбе матери, отдающей самых дорогих и близких ей людей делу революции.

Революционная тема получает в фильме своеобразное лирическое решение, а черты главной героини где-то приобретают обобщающий оттенок.

Говорит режиссер Т. Исмайлов

Я снял свой фильм по рассказу Энвера Мамедханлы «Светильник матери». Рассказ этот давно стал хрестоматийным и известен каждому нашему школьнику. Меня привлекли в нем своеобразный показ предреволюционного Баку, интересно очерченный образ матери.

В работе над фильмом я старался избежать внешней эффектности и многозначительности. Мне хотелось показать конкретные человеческие судьбы, снять как бы фильм-балладу о матери, отдавшей детей делу революции.

В многом помог мне художественный руководитель фильма, народный артист СССР Адиль Искендеров. Замечания, конкретные поправки, сделанные им, помогли мне глубже понять и найти нужные средства для раскрытия главной идеи произведения.

Операторская работа Игоря Богданова выделила смысловое звучание фильма. Он нашел выразительный экранный облик персонажей, создал поэтичный образ Каспия.

Художнику фильма Мамеду Усейнову удалось верно воссоздать атмосферу далекого 19-го года, найти яркие детали национального быта.

Мне как режиссеру, особую радость доставила работа с нашей популярной актрисой Лейлой Бедирбейли, которая создала ряд прекрасных образов, как на сцене, так и на экране.

В роли Фархада снялся молодой и одаренный артист. Шахмар Алекперов, Мне очень приятно отметить, что я не ошибся в своем выборе. Талант Шахмара помог ему в небольших эпизодах раскрыть интересный образ молодого революционера.

Дебют в кинорежиссуре

22 декабря Тофiku Исмайлову запомнится надолго. В этот ден – день открытия II съезда кинематографистов Азербайджана, Тофик после долгого отсутствия вернулся из Москвы, где он был слушателем Высших курсов на отделении режиссеров художественного телевизионного фильма. И вернулся, как говорится, со щитом. Несколько

дней тому назад в Москве он успешно защитил свой диплом – двухчастный художественный фильм «Ожидание», который снял по рассказу известного азербайджанского писателя Энвера Мамедханлы «Светильник матери». Строгая экзаменационная комиссия, обычно скрупулезно на высокие оценки, поставила молодому режиссеру «отлично».

Хотя это первая большая работа Тофика, но назвать его новичком в искусстве нельзя. В 1961 году он закончил актерский факультет Азербайджанского института искусств имени М. А. Алиева, а в 1967 году – режиссерский факультет того же института.

И вот позади Москва, где под руководством опытных педагогов Тофик шлифовал свое мастерство. Среди них видные Деятели советского кинематографа занимает Леонид Трауберг, под непосредственным руководством которого была снята дипломная работа Тофика – фильм «Ожидание».

-Для меня, -говорит Тофик, -это было большим испытанием на прочность, заключалась в том, что фильм этот исторический и охватывает один из сложных, насыщенных событиями периодов истории Азербайджана, пору установления Советской власти в нашей республике. Необходимо было при современном звучании фильма полностью сохранить историческую достоверность событий. Тема фильма мне близка еще и тем, что в ней раскрывается образ матери революционера.

Проблемы. планы. мечты...

Вот уже много лет режиссер Тофик Исмайлов, наряду с постановкой фильмов, ведет преподавательскую деятельность в Азербайджанском государственном институте искусств имени М.А.Алиева, являясь заведующим кафедрой,

Здесь и встретилась с ним наш корреспондент Елена Шадухина.

- На днях в газетах появилось сообщение, что в институте искусств с этого учебного года открываются новые отделения по специальностям «режиссура кино», «режиссура телевидения». Что вы можете сказать по этому поводу?

- Я давно занимаюсь проблемами азербайджанской национальной режиссуры – будь то режиссура кино, театра или телевиденья. Изучаю ее прошлый опыт, сегодняшнее положение, стараюсь спрогнозировать перспективы. Как ни горько, но надо признать, что за последние десятилетия общий профессиональный уровень нашей режиссуры упал почти к нулевой отметке. У нас нет «больших» режиссеров. Причин тому много, одна из основных - неудовлетворительная подготовка кадров. А именно: до недавнего времени не было всесторонне продуманной «просчитанной» программы подготовки молодых специалистов. Наш институт готовил театральных режиссеров. Что касается кино и телевидения, то здесь все надежды возлагались на ВГИК (Всесоюзный государственный институт кинематографии). Возлагались без достаточных к тому оснований, ибо этот киноЙнститут не мог обеспечить реальные потребности республики. С интервалами в два-три года оттуда прибывали одиночки с дипломом режиссера, далеко не сразу становились постановщиками.

Но если кадры для кино хоть как-то готовились, то на телевидении дела обстояли просто плохо. Азербайджанско телевидение начало свое вещание в 1957 году, но до сегодняшнего дня там нет режиссера, который окончил бы вуз по специальности «режиссура телевидения и телепередач».

Все это было ясно давно, но потребовалась много усилий, чтобы преодолеть – скажем, так – инерцию. Во

всяком случае, наше упорство вознаграждено. С этого года мы открываем в нашем институте факультет, выпускающий телевизионных режиссеров. Ну а ребята, мечтающие работать в кино, принимают участие в конкурсе на отделение кинорежиссуры. Для этого им теперь не обязательно ехать в Москву.

Мы рассчитываем, что в ближайшее время азербайджанская режиссура сделает первые шаги по пути укрепления своего профессионализма. Мы добьемся того, что у нас будут свои кадры, своя национальная режиссура.

- А каковы ваши личные творческие планы? Правда ли, что вы намерены снять продолжение фильма «Поэт Муслим Магомаев»?

- Да, у нас есть такая договоренность с Муслым Магомаевым. Фильм будет называться «Двадцать лет спустя» (равно столько отделяют нас от первой ленты, снятой в 1970 году). В данный момент я снимаю картину о народной артистке Азербайджана Гульхар Гасановой, то есть продолжаю создание цикла о мастерах азербайджанского искусства. В него войдут фильмы о Рашиде Бейбутова, Фиркете Амирове, Тофике Кулиеве, Шовкет Алекперовой и др.

Приближается юбилей Низами Гянджеви. В связи с этим в 1991 году хочу снять художественно-документальную ленту «Низами и музыка» (она войдет в сборник из пяти фильмов, посвященный памяти поэта).

- Ваш фильм-сказка «Здесь тебя не встретит рай» имел большой успех и детей, и у взрослых. Не намерены ли вы продолжать работать для юных зрителей? Ведь советское кино (в том числе – и азербайджанское) делает для детей очень мало, особенно в последние годы.

- После того, как картина «Здесь тебя не встретит рай» была показана в Америке, я получил письмо из Сирии с предложением снять фильм-сказку по мотивам азербайджанского фольклора. Думаю, что приму это предло-

жение. Детское кино моя любовь. Из семнадцати поставленных – мною фильмов девять адресованы юным зрителям.

- Помимо конкретных творческих планов, есть ли у вас заветная режиссерская мечта?

- Я думаю, что если исполняются все замыслы, о которых только что шла речь, то я буду близок к исполнению всего заветного, чего в жизни. Будем надеяться!

ЮБИЛЕЙНЫЙ СЕАНС КИНОРЕЖИССЕРУ ТОФИКУ ИСМАЙЛОВУ -70

Было время, когда каждый новый телевизионный фильм вызывал огромный интерес зрительской аудитории. Сегодня, конечно, поверить в это не просто, по меньшей мере, потому, что само телевидение с известных пор вызывает у нас, мягко говоря, не самые приятные ассоциации. Впрочем... Не будем о грустном, лучше вспомним один из лучших музыкальных фильмов начала 70-х годов прошлого века, который с успехом демонстрировался в 85 странах мира, не раз включался в программу Центрального телевидения, принял участие на 1 Международном кинофестивале в Тегеране, а в Москве в течение 27 дней демонстрировался на экранах более чем 50 кинотеатров. Невероятно, но факт! Фильм этот называется «Поэт Муслим Магомаев», и снял его известный кинорежиссер народный артист Азербайджана, кандидат искусствоведения, профессор Тофик Исмайллов, который в эти весенние дни отмечает свое 70-летие. Несмотря на жесткий график юбилейных мероприятий, он нашел время побеседовать с корреспондентом газеты «Каспий».

-Скажите, пожалуйста, какой этап своей биографии вы чаще всего вспоминаете с высоты своего возраста?

-Чаще всего вспоминаю начало творческой биографии, далекое детство, когда меня, ученика четвертого класса, пригласили в Радиокомитет на запись радиопьесы «Чук и Гек» по повести Аркадия Гайдара. Это была постановка режиссера Зафара Нейматова, который и поручил мне роль Чука. Помню, как я неожиданно оказался в окружении таких корифеев сцены, как Алексер Алекперов, Оюма Гурбанова, Барат Шекинская... Видимо, на меня сильно по-действовала неповторимая аура этих выдающихся мастеров, во всяком случае, с возложенной на меня миссией я справился неплохо и получил приглашение участвовать в дальнейших радиопостановках. Позже я уже играл на сцене Театра юного зрителя, затем поступил на актерское отделение Азербайджанского государственного института искусств «ныне Азербайджанский государственный университет культуры и искусства» и работал режиссером на Гостелерадио. На этом же этапе решил серьезно заняться режиссурой и спустя два года после окончания института вновь поступил в тот же вуз, но уже на факультет режиссуры, в класс Адилля Искендерова. Затем, уже работая на киностудии «Азербайджанфильм», одновременно окончил двухгодичные Высшие курсы режиссеров и сценаристов в Москве в мастерской Андрея Тарковского.

-Вы, конечно, помните свой дебют в кино?

-В сущности, дебютом в кино для меня стала моя курсовая работа - музыкальный фильм «Камни моего города», посвященный нашей Бакинской крепости. Фильм был включен в программу гостевидения. Но более серьезной работой для меня стала кинолента «Светильник моей матери», которую я снял в качестве дипломной работы по одноименному произведению Энвера Мамедханлы. Без

должной скромности могу сказать, что этот фильм был очень высоко оценен и получил выход на всесоюзный экран, что по тем временам было явлением не частым.

- Зрителям вы больше известны как автор музыкальных и детских фильмов. Чем вас привлекла именно эта тематика?

- Я, можно сказать, все свое творчество посвятил телевизионным фильмам, а что касается тематики, то, я думаю, что все самое прекрасное в человеке, заложенное Всевышним, выражается именно в детском, отроческом возрасте, ну и, разумеется, в музыке. И моя основная задача, как режиссера, всегда заключалась в том, чтобы выяснить это и показать зрителям как подлинный образец нравственной чистоты. Молодежи я посвятил такие картины, как «Парни нашего квартала», «Следами чаравадаров», «Игра в човган», «Лагич», «Я придумываю песню», «Учитель пения», «Сурая», «Земля наших весен» и другие. Помимо этого, я снял картину «Приходи», посвященную Джалаледдину Руми, и первый в республике трехсерийный фильм «Абшерон» по мотивам одноименного романа Мехти Гусейна, который повествует о нелегком труде бакинских нефтяников.

- Но известно, что снятый вами художественный фильм - сказка «Тернистые пути» по мотивам азербайджанской народной сказки «Мелик Мамед» покорил даже американских кинематографистов. Это был, кажется, конец 80-х, когда нам была так необходима пропаганда нашего духовного наследия. Как это произошло?

- Это был 1989 год, и снятый мною сказка - фильм «Тернистые пути» попал в список семнадцати лучших советских фильмов, предназначенных для демонстрации в США. Причём фильмы отбирались самими американцами, и я был счастлив, что мы сможем показать им один из лучших образцов нашего детского фольклора.

- Вы прошли великолепную школу режиссуры у таких мастеров, как Адиль Исаков, Андрей Тарковский, успешно преподавали этот предмет в Университете культуры и искусства. Что же послужило причиной вашего отъезда в Турцию?

- В Баку я преподавал режиссуру с 1974 года, позже заведовал кафедрой. Но в 1994 году получил приглашение преподавать в Турецком государственном университете искусств Мемар Синан и, приняв его, остался в этой стране на долгие пятнадцать лет. Должен сказать, что в Турции для меня были созданы все необходимые условия работы. Кстати, там же я выпустил трехтомную энциклопедию кино тюркоязычных стран, реализовал целый цикл культурных проектов, связанных с творчеством таких личностей, как Узеир Гаджибейли, Гара Гараев, Адиль Исаков, Расул Рза, Анар и Бахтияр Вахабзаде. Но сегодня я вновь в Баку, и теперь уже навсегда.

- Вы вернулись в родной город после пятнадцатилетней разлуки. Что бы вы сегодня сказали о нашем подрастающем поколении и нашей музыке?

- Вы затронули очень болезнную тему. Дело в том, что в Турции, куда я уехал пятнадцать лет назад, всегда с восхищением отзывались об азербайджанских мастерах искусства, в этой стране делали всё возможное, чтобы дорасти до их уровня культуры, профессионализма, на их творчество смотрели как на высочайший образец подражания, и потому нам, преподавателям из Азербайджана, создавались все условия, чтобы мы могли передать им опыт той богатейшей школы, которую мы прошли, что мы собственно, и сделали. И что же? В конечном итоге всё свелось к тому, что за истекшие годы наша национальная культура осталась, практически, без школы и уровень ее опустился ниже критической отметки. В азербайджанской культуре прервалась связь поколений, и это то главное, что губит ее се-

годня. Сложилась парадоксальная ситуация: в Турции нам создают все условия, чтобы мы обучали молодежь этой страны, у себя же на родине мы делаем все, чтобы передать подрастающему поколению все то, что в свое время получили от своих педагогов, но наши стремления подчас никому не интересны. Вот то главное, что меня огорчает сегодня, и этим, кстати, объясняется весь беспредел, царящий сегодня в отечественном эфире - главном источнике примитивизма и безвкусицы.

Но в то же время не хочется показаться кому-то «незлечимым» пессимистом, ведь тот негатив, которой мы сегодня наблюдаем - явление, надеюсь, временное. У нас немало талантливой молодежи, которая сумеет проявить себя в той или иной области, в том числе и в культуре, будущее которой зависит именно от нее. Что касается деятелей искусства моего поколения, то мы всегда рады поделиться своими знаниями и опытом с теми, кому они будут необходимы. И вера в то, что таких людей в нашей стране найдется немало и позволяет нам смотреть с оптимизмом в завтрашний день.

Лала Багирзаде
Газета «Каспий»
4 апреля 2009

СВЕТИЛЬНИК МАТЕРИ

Ночь. Кругом ночь. Черное небо. Черные стены. Это тюрьма. Из нее, холодной, как это блеклое сияние луны, мрачно освещавшее страшные зазубрины крыши, бежит человек. Больно цепляясь за колючую проволоку, за камни, бросается к краю крыши, к спасительной веревке. Сплзает вниз, к земле. И бежит, бежит...

Выстрелы, крики сторожевых. Темноту прорезает свет прожекторов. Бежал заключенный-революционер.

Далеко в стороне осталась тюрьма. Впереди темные, петляющие из стороны в сторону улочки крепости. Остановившись где-то в уголке узкого переулка, пожилой арабачи передает сидящему сзади одежду и пистолет. Теперь, при свете тусклого огонька, мы видим лицо бежавшего — молодое, сильное, обросшее щетиной.

-Сколько тебе лет, сынок? -- спокойно, раскуривая трубку, спрашивает у своего спутника старик.

- Двадцать.

- А сидел-то сколько?

- Около двух лет.

-Ну и времена. А сейчас ты куда?

-В город, девушка.

..На «Азербайджанфильме», в рабочем просмотровом зале, мы смотрели первые отснятые кадры будущего фильма. Смотрели без всякой монтажной последовательности эпизодов, без музыки, без шумов. Но и сейчас, зная содержание рассказа Энвера Мамедханлы «Светильник матери», который и лег в основу картины, можно было ясно «ощутить» будущее кинопроизведение.

Когда фильм выйдет на экран, зрители во вступительных титрах прочтут: «Комсомолу 20-х годов посвящается». Время героическое и трагическое пройдет перед на-

ми. Предреволюционный Баку, яростная борьба народа, возглавляемого коммунистами, против предателей, оккупантов.

Менялись незваные правители, вместо одних приходили другие оккупанты. Силой оружия, тюрьмами, голodom пытались задержать свое падение, цеплялись за нефтяной Баку.

В тюрьмах томились те, в ком, как факел, горела любовь к Родине, народу.

-Нашему герою -- Фархаду, -- говорит сценарист и постановщик фильма, дипломант Высших режиссерских курсов Тофик Исмайллов, --было 18, когда его схватили и посадили в тюрьму. Два года в неволе не сломили его революционный дух. Сбежав из тюрьмы, Фархад вновь стремится к друзьям, с которыми должен глухой ночью через море перебраться в Астрахань, где их ждет товарищ Нариман...

-Но не детальное воспроизведение дерзкого побега, погони, переходов через море, не бытовые подробности того времени волнуют нас,- продолжает режиссер. -- Мы хотим сделать фильм-поэму, фильм-балладу о матери, которая воспитывает детей для революции. Романтически раскрыть и обобщить образ матери революционера—вот наша главная задача. Мне бы хотелось, чтобы дух новой ленты как бы воплощал мысль Максима Горького: «Герой – это тот, кто творит жизнь вопреки смерти. Мать всегда против смерти. Мать бесстрашна, если дело идет о жизни, которую она, мать, творит и охраняет. Восславим Женщину – мать. Без матери нет ни поэта, ни героя...»

В снимающемся фильме два главных действующих лица-мать, которую играет народная артистка Азербайджана Лейла Бедирбейли, и сын – Фархад артист Шахмар Алекперов.

Поэтому успех картины должен во многом зависеть от этих двух исполнителей. Во многом режиссеру-дебютанту помогает и художественный руководитель фильма, народный артист СССР, профессор Адиль Искендеров. Замечания, конкретные поправки большого мастера пойдут на пользу молодому творческому коллективу.

После просмотра отснятого материала съемочная группа – режиссер, оператор Игорь Богданов, художник Мамед Усейнов - обсуждала планы ближайших съемок. Они должны быть в павильоне, где построят «подавал». Здесь, дома, и встретятся мать с сыном, только что сбежавшим из тюрьмы.

-Мама. Я бежал из тюрьмы, Я пришел только взглянуть на тебя. Через минуту мне надо уходить.

И мать отпустит сына, потому что ему нужно идти. И еще долго будет она ждать его возвращения, вернее, надеяться на это.

И уже, наверное, мысленно режиссер видел и другую сцену, ясно раскрывающую характер матери революционера -«приход полицейских».

Презрительно смотрит мать на незваных гостей.

-Где сын?— слышится мрачный голос жандарма.

-Вам знать, где он.

И опять тот же зычный наглый голос:

-Где сын? Где твой сын?

-У тебя есть мать, сынок?

-Есть!

-Она бы тебя выдала, сынок?

На мать устремлен недоумевающий, тупой взгляд жандарма. А в это время идет обыск. На пол падает книга, на обложке которой---портрет Ленина. Лицо полицейского уже выражает не недоумение, а ожесточенность, злобу...

Съемки этих сцен состоятся на днях. А сегодня они обсуждаются в режиссерской комнате - рисунки, споры, находки создателей «Светильника матери»...

Н.Ибадов

“Вечерний Баку”

20 сентября 1962 г.

В ТУРЦИИ ОТКРЫЛСЯ ФЕСТИВАЛЬ, ПОСВЯЩЕННЫЙ КАРА КАРАЕВУ, ВЫЛИВШИЙСЯ В ПОКАЗ ФИЛЬМОВ И ВЫСТАВКИ

В эти выходные в Турции стартовал фестиваль, посвященный творчеству Кара Караева, организованный мэрией Стамбула. Караевский фестиваль - далеко не первое и не последнее мероприятие, проводимое администрацией этого города в рамках ознакомления с культурой тюркязычного мира. Уже были проведены мероприятия, посвященные Анару, Чингизу Айтматову, эпосу «Деде Горгуд», казахскому поэту Олжасу Сuleйменову, Адылю Искендерову, Майе Алмедовой и Ходже Кули Нарлиеву (актриса и режиссер фильма «Невестка»), дни современной тюркязычной литературы и прочие акции, призванные ознакомить турков с культурой родственных им народов.

Важную роль в ознакомлении интеллигенции с азербайджанской культурой играет профессор Тофик Исмайларов. Этот наш соотечественник, уже много лет, преподающий в Турции и работающий в мэрии, методично пропагандирует отечественные культурные богатства: начиная от мугама и оперного искусства, заканчивая живописью и поэзией. Но главным нашим козырем, конечно, является симфоническая музыка.

В декабре состоялись мероприятия, посвященные творчеству Узеира Гаджибекова. Теперь пришла очередь Кара Караева, которого в Турции очень любят. В рамках

фестиваля были проведены показы фильмов, где использовалась музыка композитора, так что Стамбул ожидала цепкая серия кинопоказов замечательных азербайджанских художественных лент: «Лейли и Меджнун», «Во имя закона», фильм - балет «Семь красавиц» и «На дальних берегах». В рамках фестиваля был приглашен Октай Миркасимов, который привёз пятидесятиминутный документальный фильм «Это вступает правда», рассказывающий о жизни и творчестве композитора (фильм был старым, но не утратил актуальности и по сей день). Турецкая публика встретила его с максимальным одобрением и аплодисментами, даже после просмотра люди не хотели расходиться, желая выразить свое восхищение фильмом и обсудить творчество Караваев.

Впрочем, обсудить творчество этого выдающегося композитора можно было и на конференции, где выступили много известные музыканты. Одна из них рассказала о своем знакомстве с творчеством Кара Караваева, оказалось, что музыкант влюбилась в азербайджанскую культуру после того, как случайно услышала Кара Караваева, в своей речи она высказала очень лестную мысль: «Говоря о музыкальной культуре тюркского мира, мы в первую очередь имеем в виду азербайджанскую музыку». Мы-то с вами знаем, что так оно и есть, но в устах турецкого специалиста эта фраза особенно приятна.

Помимо кинопоказов и конференций, была открыта выставка, представленная фотографиями и живописными работами, также посвященная светлому образу композитора. В общем, было все, кроме самой замечательной музыки Кара Караваева, которую, разумеется, приятно слушать вживую, в качестве гарнира к фильмам.

Нурлана

ЕСЛИ МЫ НИЧЕГО НЕ СДЕЛАЕМ СЕГОДНЯ,
ЧТО ОСТАВИМ ЗАВТРА НАШИМ ДЕТЬЯМ?

ТЕКСТ: БЕЛЛА ЗАКИРОВА

ДОСЬЕ: Тофик Исмайллов

Родился в Баку в 1939 году, окончил актерский и режиссерский факультеты Института искусств, учился в Москве на Высших режиссерских курсах у Андрея Тарковского, работал режиссером на телевидении и радио, на киностудии имени Дж. Джаббарлы. С 1994 по 2009гг. преподавал в Труцком государственном университете искусств. Сегодня заведует кафедрой режиссерского мастерства в Азербайджанском государственном университете искусств. Снял несколько десятков фильмов - художественных и документальных. Автор трехтомной энциклопедии кинематографии тюркских стран, детских книг, пьес и сценариев к фильмам. Профессор, народный артист Азербайджана.

Сорок лет назад его имя как режиссера фильма «ПОЕТ МУСЛИМ МАГОМАЕВ» впервые прогремело весь мир. Сейчас мэтр АЗЕРБАЙДЖАНСКОГО КИНЕМАТОГРАФА Тофик Исмайллов вновь обратился к этой теме. На страницах PACCAGE он делится мыслями о времени и о себе, о людях и об искусстве...

После окончания режиссерского факультета в Баку я поехал в Москву. Учился у Тарковского в тот период, когда он делал «Рубleva» и его не признавали. А после окончания Высших режиссерских курсов первое, что мне предложили сделать, - снять фильм «Поет Муслим Магомаев».

Это был первый заказ для Азербайджана. Мне дали сценарий, автором которого являлся Максуд Ибрагимбеков. Я сразу сказал, что сценарий плохой. Но здесь его

приняли, а вот в Москве отклонили. И дали 4-5 дней, чтобы представить новый вариант сценарий. Тогда я сел писать, его сам. Мне помогал оператор Игорь Богданов, он старался, книги находил, отправил в Москву – понравился, и я приступил к работе.

Начал слушать Магомаева, ходить на его концерты, ездить за ним по городам. Я садился в зале, обращался к молодым девушкам рядом и говорил: «Знаете, я буду снимать о нем фильм. Что бы вы хотели сказать?» И мне все говорили и говорили. Рассказывали, как его любят. Это просто неземное обожание было. Вот так я собирал материал про то, что зритель хочет узнать о певце. А самому Магомаеву приносил материал и говорил: они хотят вот это и это.

Когда я снимал тот фильм, то еще не знал, что Магомаев лепит, рисует. Я знал лишь, что он играет на фортепиано и поет. Он был очень разносторонний человек. И еще – очень любил подолгу сидеть дома. Потому что дома ему было легче, он мог играть, когда захочет. Он этим наслаждался этим жил. Он не любил большого скопления народа.

Теперь этот фильм известен всем. Газета «Правда» тогда писала: «Азербайджанские кинематографисты завоевали Москву!». Фильм шел 27 дней в 50 кинотеатрах столицы СССР. По этому показателю он в истории советского кино уступает только фильму «Чапаев». Картина шла также в Киеве, Минске, Ленинграде. Десять дней демонстрировалась и у нас, в кинотеатре имени Низами. И всегда был полный аншлаг.

Большую часть снимали в Москве, Баку, немного в Киеве. Когда я сдавал фильм, мне сказали: надо указать, «какой город вам больше нравится». Магомаев сказал: я родился в Баку, и мне больше нравится Баку. Те, кто принимал фильм, были недовольны. Тогда я добавил в картину

кадры о Москве, мол, Москву он тоже любит. Но Баку остался как основной. Тогда картину приняли.

Конечно, создать фильм о таком человеке и певце, как Магомаев, мог бы каждый, и возможно, музыкальные режиссеры сделали бы это лучше, чем я. Но почему же не сделали?

Спустя 10 лет я встретился с Магомаевым и захотел снять продолжение. Но он сказал, что не хочет, занят и т.д. Еще через 20 лет я все же уговорил его и Тамару Синявскую на новый фильм. Но потом я уехал в Стамбул и уже там узнал, что он сказал, что он сказал, что больше не поет и не будет сниматься.

После фильма о Магомаеве я снял много музыкальных лент. Я горжусь тем, что мой фильм «Здесь тебя не встретить» в течение 15 дней шел по всем городам. США. А я о том, что этот фильм там идет, узнал только тогда, когда мне позвонили и сказали: вы с Тофиком Кулевым захватили всю Америку, на улицах висят огромные плакаты фильма. В то время в США показали всего 14 советских кинокартин, и одна из них была нашей. А фильм о Магомаеве тогда купили 85 стран.

С уходом этого человека мы потеряли столько, что пока даже не можем осознать величины этой потери. Мы потеряли золото, которое всегда было рядом, а мы искали его где-то в других местах. Рядом с нами был такой легендарный человек, который рождается раз в сто лет. Его несчастьем было то, что он родился во Франции или Америке, он бы был известен на весь мир. Были бы театры, и даже магазины его стало бы брендом. Сегодня мы понимаем, что потеряли уникальную и очень ценную личность. В Азербайджане, да и во всем Советском Союзе не знали ему цены, не могли достойно представить его миру. Мир сегодня знает о Магомаеве столько, сколько, сколько мы

сейчас – о каком – нибудь китайском певце. В России помнят о нем, но в основном старшее поколение.

Раньше в России об Азербайджане, его музыкальной культуре говорили в связи с Магомаевым, а сегодня знают через «Давай, до свидания!». Это страшно. И ужас в том, что каждая семья в Азербайджане этим гордится. Сегодня у нас нет ни одного хорошего актера или певца. Сплошная тойхана – и по ТВ, и дома, и на концертах. Разве можно себе представить Бейбутова или Магомаева поющими в ресторанах или на свадьбах?! А сегодня говорят: если певец не поет на свадьбах, значит он не певец. И еще говорят: в консерватории мы изучаем ноты, а в тойхане становимся певцами: Это очень стыдно. Многие просили меня сделать о них фильм. И Рашид Бейбутов, и Шовкет Алекперова, и Зейнаб Ханларова. Я тогда отказывался, говорил, что не могу. А сегодня очень жалею об этом. Ведь это золотой фонд нашей культуры.

Вот прошло более 40 лет, и я снова снимаю фильм о Магомаеве. Но теперь это будет совершенно другая картина. Кое-что, конечно, я возьму и за того фильма. Нынешняя картина будет фильмом-воспоминанием. Я хочу назвать его «Три новеллы о Магомаеве». Конечно, туда войдут воспоминания Тамары Синявской, ее рассказ. Сейчас она никогда не слушает ничего в его исполнении – не может, начинает плакать. Также в фильм войдут воспоминания друзей Магомаева – Эльдара Кулиева, Араса Агаларова. И воспоминания его ученика – Эммина Агаларова. Каждая новелла будет длиться 30 минут.

Планирую закончить фильм к концу года, а по ТВ его покажут к 70-летию великого певца.

А еще я считаю большой заслугой нашего президента то, что Муслим Магомаев был похоронен в Баку. Причем Тамару Синявскую не пришлось уговаривать – она больше

всех приветствовать – она больше всех приветствовала этот факт. Он жил в Москве, а похоронен в Баку.

У могилы Магомаева даже спустя четыре года каждый день стоит по 20-30 корзин свежих цветов. И так будет, пока живо наше поколение. Он словно соединил страны и века. Но почему у нас нет улицы имени Магомаева? Почему фестиваль его имени проходит в Москве, а не в Баку? Вот на эти вопросы нам следовало бы ответить. И не только ответить, но и что-то сделать. Ведь если мы ничего не сделаем сегодня, что оставим завтра нашим детям?..

«Passage» 2012

Tevfik İsmayılov: Sinema ve hayat

GÜNLÜĞÜMDEN SATIRLAR...

Ben şu fikirdeyim ki, yönetmenin görevi film çekmekle bitmiyor. Düşünceyi her zaman resimlerle değil, bazen de sözlerle ifade etmeye dahili bir ihtiyaç duyuyorum.

“Söz kalpte kalmaz” derler. Bu söylemek istediklerim, İstanbul’da Mimar Sinan Üniversitesi’nden Güzel Sanatlar Fakültesi Sinema-TV Merkezi’nde çalışan “yabancı” meslektaşlarım olan sanatçı dostlarım, hocaların öylece de sanat hocalarının ve seyahatim hakkında kalbimde “kalmayan”, seyircilerle, okuyucularla paylaşmak istedğim düşüncelerdir.

İkinci yıldır ki, İstanbulda yaşıyorum. Zaman böyledir. Onunla omuz omuza adımlamak istiyorsan gerek kendinde bizim mürrekkep, çetin ve güzel yirminci asırımız kadar seferber ve çevik olasın. Burada adeta birbirinden lüzumlu işler baştan aşar. Ama öyle ki, boş vakit olur, evimiz, güzel Bakü hakkında düşüncelere dalarım. Arkadaşlarımlı ve sanatçı dostlarımı hatırlıyorum. Çok isterim ki, onların da ekseriyeti burada olsaydı, çalıştığım Mimar Sinan Üniversitesi’nden Sinema-TV Merkezi’ni görebilselerdi. Bir sinema müzesi seviyesinde olan bu çok güzel ve güzide binanın katlarını gezebilselerdi, vitrinlerde sergilenen malzemelerden, yirminci yüzyılın mucizevi sanatı sayılan sinemanın geçirdiği ilkel yolları, ta günümüze degen yarattığı ürünleri görebilirlerdi. Eğitim süreci için gerekli olan yeni modeli, ışıklı, geniş, son eğitim tekniği ile teçhiz edilmiş oditoryumları, çekim platoları ve stüdyoları, ses kayıt atölyeleri ve montaj odaları olan çok katlı bu bina kendine özgü mimari görkemi ile farklılaşır. Burada dünya sinemasının

en iyi örneklerinin bulunduğu çok zengin bir film arşivi de var. Yalnız burada eski filmleri onarıp beyazperde dünyasına kavuştururlar. Bu binada ister sinema, isterse de televiziyon sahasında tahlil gören öğrencilere kendi sanat dallarında gereken her bir teknik malzeme ve avadanlık mevcuttur. İstidatlı, becerikli çok bilgili bir pedagojik ekibe sahip olan Sinema-TV Merkezi’nde Türk Sinema Tarihi’nin temellerini atan hoca-sanatçılara da rastlarsınız.

Sakin görünen fakat daima kaşları çatılmış Lütfi Akad Hoca...

Gelişi ve gülüşü ile üniversitede bir canlılık getiren Halit Refik Hoca...

Konuşmasında çok heyecanlı ve ağızından sanki savaş alevi püşküren düşünür Metin Erksan Hoca...

Gelişi oditoryum ve platoların ışıklarını ahenkleştiren selvi boylu, hassas gözlü İlhan Arakon Hoca...

Nezaketli ve tevazu sahibi, gençliği ile öğrencilerden hiç de ayrılmayan Alev Demirbilek Hanım...

Herkesе bir büyükanne kaygısı ile yaklaşan, sabır ve temkini ile herkesi dinleyen ve sorusuna mutlaka bir ilaç bulan Gülden Eruzun Hanım...

Üniversitenin oditoryumlarını bir günde defalarca dolaşan, hocalarla öğrenciler arasında gerçek bir koordinatör olan, her öğrencinin ve hocanın kendi dilini bilen ve onlarla ilişkili kurmayan Yüksel Hanım...

Çalıştığım Üniversitenin Sinema-TV Merkezinin başkanını üç yıldır tanıyorum. Bu tanışlığın yaklaşıklık ilk haftasında hissettim ki, sanata, onun güzelliğine vurgunluk, hayranlık ve birçok başka keyfiyetler bizi ruhen, manen yaklaştırmış, Sami Şekeroğlu'na karşı benim kalbimde büyük hürmet, sevgi hisleri uyandırmıştır.

Ben, Sami Şekeroğlu hususunda yüksek fikirler ve ümitlerle yaşıyorum. Onu büyük istidatlı bir sinemacı gibi seviyorum. Onun yeteneği, bütün sinemacı tefekkürü, gece-

gündüz sinemacı yetiştirmek arzusu ile çarpan kalbi, hem Türk toprağının derin katlarından coşup gelen turna gözlü şeşmelerinden, hem de halkın sinesinden çağlayıp yükselen gür ve itirli ahenkler şeşmesinden tatlannmış, gidalanmıştır.

Onun birçok filmleri, çalışmaları dillere destandır, daima yükseklerde seslenir, insanı yaşamaya, yaratmaya ruhlandıır, yorgunluğu, rehaveti candan çıkarır, kalplerde derin, mukaddes heyecanlar, hisler firtınası kaldırır. Onun Sinema-TV Bölümü'nün kurulması için sarfettiği emeği, arşivi yaratması, adeta sinema müzesine çevirmesi, yaptırdığı çekim stüdyosu, bölümə topladığı hoca ekibi, Türk Sinema Dünyası'nın unutulmaz servetleridir.

Ben, Sami Şekeroğlu hususunda yüksek fikirler ve ümitlerle yaşıyorum. Buna göre ki, bir yaratıcı, bir vatandaş olarak, onun sinesinde rahatlık bilmeyen, her zaman hararetle dövünen bir yürek çarpar. Bu hararet, bu sıcaklık sanki zerdüşt ateşinden alevlenmiş bir ocağın sıcaklığıdır. Canları kızdırır, dört tarafa ışık yayar. O, film yaptığında da, konuştuğunda da, nutuk söylediğinde de, hocalık yaptığında da, hatta işçi ve öğrencilere kızdılığında da, bu sıcaklığı, bu harareti hissederiz. Eğer Sami Şekeroğlu'nun gece-gündüz güzelleşmesi için, gerçek bir sinema akademisi olması için, zahmetini esirgemeyip çalışan Sinema-TV Merkezi'ni gezseniz göreksiniz ki, onun her bir köşesinden çıkan kıvılcımlar sinenizi nasıl da kızdırır. Gözünüzü nasıl da ışıklandırır. Onun üniversitenin geleceğilarındaki nutkunu dinlerseniz yalnız istidatlı bir hocanın değil, coşkun bir vatanseverin de, sadık Türk vatandaşının da sevgi dolu sözlerini işteceksiniz. Onun bu dünyadan göçmuş büyük sinema hadimleri, sanat dostları hakkında şirin, çekici sözlerine kulak asacaksınız. Görüceksiniz ki, O, çağdaş sanat arkadaşları hakkında, Türk Sinemasının genç güçleri hakkında nasıl hevesle konuşur. Onların yetişmesi için ne büyük çaba sarfeder. Onun yarattığı film arşivine ayaküstü de olsa nazar vererseniz, oradaki filmler uzaklara giden yollara çevrilip sizi

ABD'ye, İngiltere'ye, Türkiye'ye, Meksika'ya, Tunus'a, hatta Azerbaycan'a götürecek, ayaküstü de olsa orallardaki hayatla, sinema hadimleri ile sizi tanıtırıacak. Görüceksiniz ki, Sami Şekeroğlu tek Türkiye'nin, onun sinemasının değil, bütün dünya sinemasının, bütün dünya sinema sanatçlarının tam yetkili temsilcisi gibi bilgi verir.

Aynı zamanda o, kendi fikirlerinin genişliği, kendi beynelmileciliği ve vatanseverliği ile, üniversitede gelen, misafiri olduğu ülkelerin temsilcilerine, onların sanatçlarına sevgi ile, kaygı ile yaklaşır.

O, Türk halkı ile, tüm Türk Devletleri halkları arasında hayırhah münasebet yaratır, bu halkların sinema sanatlarını yaklaşıtır.

Cok isterdim ki, Türk Dünyası'nın gençleri bu Üniversitenin oditoryumlarında dolaşıp ders görsünler. Bu Üniversite, Türk Dünyasının Sinema-TV Merkezi'ne dönüşsin. Bu arzunun hayata geçirilebilmesi için burada tüm imkan ve serait müsaittir.

Şunu bütün samimiyle itiraf etmek istiyorum. Bu güne kadar dünyanın çeşitli ülkelerini gezdim. Sinemaya ilgili eğitim kurumlarını araştırdım. Yıkılmış Sovyetler Birliği'nin tüm cumhuriyetlerinde, Litvanya, Letonya, Beyaz Rusya, Ukrayna, Estonya, Finlandiya, Polonya, Macaristan, İsviçre, Almanya ve Fransa'daki sinema, televizyon ve tiyatro ile ilgili yaptıkları eğitimle mukayese ettiğimde, Mimar Sinan Üniversitesi'nde yapılan eğitimin çok daha kaliteli ve seviyeli olduğunu rahathıkla söyleyebilirim. Bu yönü itibarıyle Türkiyedeki gençliğin sinemaya, televizyona, sanata gerçekten çok önem verdiklerini gördüm. Bu eğitim sonucunda yetişecek olan bu sinemacıların Türk Sineması'ni, dünya sineması seviyesine getireceklerine inanıyorum.

*Tevfik İsmailov
M.S.Ü. Sinema-TV Enstitüsü Öğretim Üyesi
Ağustos 1996, "Sanat Çevresi" dergisi. İstanbul*

STÜDYODAKI BOZKIR SONSUZLUĞU

Soylu atlarıyla ünlü Türkmen boyalarının ülkesi Türkmenistan da ilk film çekimleri, Sovyetler Birliği döneminde bir propaganda treniyle Sovyet Rusya'dan gelen sinemacılar tarafından belgesel olarak yapılmıştır.

Türkmen sinemasının tarihi 7 Şubat 1926'da Aşkabat'da Türkmenfilm Stüdyosu'nun açılmasıyla başlar.

Türkmen sineması bugün 74 yaşında. Dünya sinemasının yaşısı 100'ü geçti. Yeni bir sanat dalının gelişmesi içinse ancak yoluń başlangıcıdır.

20. yüzyılda sinema sanatı genç, dinamik ve kitlesel yönleri ile yeni neslin olgunlaşmasında ve yeni bir toplumsal bilinç yaratılmasında büyük rol oynamıştır. Bu evrensel değerlerin içinde, Türkmen sinemasının başarılarının da yer aldığı düşünüyorum.

Bugün, Türkmen sinema tarihini çağdaş, ulusal öz benlik düzeyinde değerlendirdiğimizde, onun hangi güçlüklerden, çelişkilerden ve zor yollardan geçtiğini görmezden gelemeyez. Yine de, tüm olumsuz siyasal şartlara rağmen o yıllar, hayatı kalmayı başaran Türkmen sineması için verimli olmuştur. Türkmen sineması mesleki deneyim kazanmış ve kendi sinema ekolünü yaratmıştır.

İlk filmler, Türkmen konularını temel alarak, Moskova ve Leningrad'dan (St.Petersburg) gelen Rus sinemacıları tarafından çekilmektedir. Bu filmler bilimsel temaları bir öykü çerçevesinde işleyen belgesel çalışmaları.

İlk Türkmen konulu filmini 1929 yılında yönetmen A. C Vladicuk gerçekleştirmiştir. "Beyaz Altın" olarak adlandırılan bu film, pamukçulukla uğraşan bir Türkmen köyünde kolhoz kurulması uğruna verilen mücadeleyi anlatmaktadır.

1930'lu yıllarda ulusal sinemanın yapılması için gösterilen çabalara genç Türkmen yazarları, yönetmenleri, kamamanları ve sanatçıları hep birlikte katkıda bulundular.

1933 yılında gösterime giren uzun metrajlı "Yedi Kalp" adlı konulu filmde başrolü (Çoban Oraz rolünü) ilk Türkmen sinema oyuncusu Aşır Melyayev oynamıştı. Türkmen sinema tarihinde yer alan en önemli filmlerden biri olan "Ben Döneceğim" (1935, yönetmen: Aleksandr Ledaşev) adlı konulu filmin senaryosu, şair Oraz Taçnazarov'un katılımıyla ve yine onun "Batrak" (Irgat) adlı şiirinin motifleri kullanılarak yazıldı. Filmin önemli rollerinden birini de (Nuri rolünü) Türkmen Dram Tiyatrosu oyuncusu Gulluk Hocayev oynadı.

1939 yılında Türkmenfilm stüdyosunun imkanları genişletildi.

1940 yılında çekilen "Dursun" adlı film (yönetmen: E.C İvanov-Barkov), ünlü sanatçı Altı Karlıyev'e sinemanın yolunu açmıştır. Bugün, Türkmenfilm Stüdyosu Altı Karlıyev'in adını taşımaktadır. Bu film, Sovyetler Birliği Devlet Ödülü'nü alan ilk Türkmen filmidir. "Dursun" filmi gelecekte Türkmen sinemasının ustaları olarak anılacak Aman Gülmemedov, Suray Muradova, Sarı Karriyev, K. Gülmuradov ve Ata Devletov gibi isimlerden oluşan büyük bir grubu bünyesinde toplamıştır.

1941'de dünyayı savaş ateşi sarınca faşizmin işgal ettiği Ukrayna'nın Kievfilm stüdyosu Türkmenistan'a nakledildi.

Ukrayna'dan gelen sanatçılar içinde ünlü yönetmenlerden A.Dovjenko, M.Donskoy, İ.Savchenko da bulunuyordu. Ukrayna ve Türkmen sinema sanatçıları ortak çalışmalar sonucu "Ukrayna Steplerindeki Partizanlar", "Stebelkov Bulutlarda", "Ve Çelige Su Verildi" ile "Kızılhaç Adamları" adlı konulu filmler yapıldı.

Özellikle Mark Donskoy tarafından çekilen ve Amerika Birleşik Devletleri Başkanı Roosevelt'in Beyazsaray'da etkilenederek izlediği ünlü anti-faşist film "Gökkuşağı" da adı anılmaya değer bir filmdir.

İkinci Dünya Savaşının yaralarını sarmaya zaman bulamayan Türkmenistan'ın başına 1948 yılında yeni bir felaket geldi. Bu bölgede meydana gelen deprem birçok köyü ve özellikle Aşkabat'ı yerle bir etti. Tabii ki, bu da Türkmenistan'da film çalışmalarına uzun zaman ara verilmesine sebep oldu.

1950'li yılların başlarında Aşkabat, yeni kurulmuş bir kente benziyordu. Türkmen sinemasında, bu dönemde Meret Atahanov, Hangeldi Ağahanov, Annamuhammed Geldiyev gibi yeni yönetmenler yetişmeye başladı. "Uzaktan Gelen Gelin" filminin başrol oyuncusu Altı Karlıyev, oyunuyla yüksek bir performans sergilemişti. Bu komedi filmi Türkmen sinemasına ikinci kez Sovyetler Birliği Devlet Ödülü'nü, genç oyuncusuna da uluslararası ün kazandırmıştır. Daha sonraları Altı Karlıyev, yönetmenlikte de başarılı olarak "Kararlı Adım", "Mugamın Sırları", "Mahdumkulu" gibi önemli filmlere imzasını atarak, Türkmen ulusal sinemasının temeli olan epik ve lirik öğeleri birlestirecek ve sanata Baba Annanov, Artık Calliyev, Hommat Mullik ve Liza Karayeva gibi yıldız oyuncular kazandıracaktır.

1965 yılında yazar Berdi Kerbabayev'in aynı adlı romanından Altı Karlıyev'in beyazperdeye uyarladığı "Kararlı Adım" filmi, Türkmen sinemasında önemli bir hadise oldu. 1967 de Sovyet Cumhuriyetleri' Sinema Festivalinde en iyi film ödülüünü kazanan bu eser, Türkmenistan Cumhuriyeti'nin Devlet Ödülü'ne layık görüldü.

Türkmen sinema tarihinin en önemli kilometre taşı, dış basının ve yabancı eleştirmenlerin Türkmen sinemasına dikkat çektüğü ve bu ekolün özellikleri hakkında yazilar yazmaya başladığı 1960'lı yıllarda. Yine bu yıllarda Türkmenfilm Stüdyosu'na Moskva'daki Devlet Sinema Enstitüsü'nün (VGİK) mezunları olan Bulat Mansurov, Hocakulu Narliyev, Yazgeldi Seyidov, Kakov Orazsahatov, Muhammet Soyunhanov, Usman Saparov gibi yeni yetenekler gelmişlerdi.

Bulat Mansurov'un "Yarışma" (1963) adlı filminin gösterime girmesinin ardından basında dünyaca ünlü yazar

Cengiz Aytmatov'un "Baltaları Kuma Gömen Musiki" başlıklı bir makalesi yayınlandı. Aytmatov makalesind; "Bu alılsımadık filmi seyrettikten sonra, sanki açık alanda bir fırtınaya yakalandığını ve iliklerine kadar ıslanıp, gökkuşağıını ruhunda götürdügün duygusuya ayrılyorsun. İçindeki bu aydınlığa seviniyorsun, ve uzun süre gördüklerinin etkisi altında kalıyorsun. Böyle anlar pek seyrek yaşanır... Orta Asya sinemasında, kanaatimce, buna benzer bir yapıt hiç olmadı. Bu film, dünya sinemasının başyapıtlarıyla aynı vasipta. Bu filmden sonra hem sinemada, hem de sahnedede birçok şeyi tekrar gözden geçirmek kisasası, yarışma çitayı yükseltti." diyordu.

Türkmen sinemacılarının milli tarihe ve folklorik unsurlara yönelikçe şaşılacak bir şey yok. Çünkü, Türkmenistan'da folklorun özel bir önemi var. Büyüleyici güzellikteki masallar, efsaneler ve şarkılar Türkmen yaşam geleneklerinin, renkli kültür yapısının, ruhsal gereksinmelerinin büyük ölçüde aralarasına yardım etmiştir.

Temel kaynağı Nurmurad Sarıhanov'un "Şükür Bahşı" adlı öyküsü olan "Yarışma" filminin konusu bir milli ozanla ilgili efsaneye dayanır. Ozan, düşman komşu devlete gider, en iyi saray müzisyenleriyle yarışa tutuşur, kazanır ve kardeş kani aktıltısının önüne geber.

Bulat Mansurov'un filmi, geçmişi anlatırken, hem bugünü öyküler, hem geleceğe atıfta bulunur. "Yakınlarda oldu ve daima" diye bağlar olayların geçtiği zamanı girişte.

Gerçekte de, filmdeki sorunlar, düello yapan iyilik ve kötülük, savaş ve barış, zorbalık ve merhamet, halk ve saray sanatı bütün zamanlar ve halklar için ebediyen var olacaktır. Filmin ses getirmesindeki önemli etkenlerden biri de, o zamanlar henüz çok genç bir besteci olan Nuri Halmamedov'un, dutarın çok sesliliğiyle senfonik orkestranın klasik polifonisini organik bir biçimde birleştirerek elde ettiği sentez müziqidir kuşkusuz.

“Yarışma”nın başarısı, Türkmen sineması için önemli bir dönüm noktası oldu, Uluslararası Cannes Film Festivali’nde gösterildi. Bir Orta Asya Sovyet Cumhuriyeti filmi ilk kez bu derecede yüksek düzeye çıkıyor ve böyle bir itibar kazanıyordu. “Yarışma”, festivalin yarışma dışı bölümde En İyi Film Özel Ödülü’nü aldı.

Bu filmlen sonra yetenekli yönetmen Hocakulu Narlıyev'in "Gelin" (1972) filmi de dünya semalarında gösterime girdi, uluslararası festivallerde ödüller topladı, Sovyetler Birliği Devlet Ödülü'nü aldı. H. Narlıyev'in sonraki yıllarda yönettiği "Kadın Atları Eyerlediği Zaman"(1975), "Hayır Demeyi Öğren!"(1977), "Cemal'in Ağacı" (1980), "Mutluluktan Esirgenmiş Sevgililer" (1985) adlı filmleri de uluslararası ve Sovyet sinema festivallerinde birçok başarı kazandı.

Bu başarıların devamı Halmamed Kakabayev ve Usman Saparov'un çalışmalarıyla geldi. Bu iki yönetmenin sanatsal yönden bütün farklılıklarına rağmen, önemli bir ortak noktaları vardı. O da filmlerinin çocuklar ve çocuklukla ilgili olmasındı. Halmamed Kakabayev'in "Çocukla Katır", "Atın Çalınması" (1978), "Babam Geri Dönenecek"(1981), "Kısa Kollu" filmleri, yalnızca dünyayı tanıtmakla kalmayan, kendi manevi yollarını da bulan küçüklerle ilgili dramatik öykülerdir. "Oğul", yönetmenin en ünlü filmdir. Bu filmde, savaş çocukların yoksulluğu, müzik eğitimini savaşta ölen babasından almış becerikli bir çocuk ve babalarla oğullar arasındaki ayrılmaz bağın yaşamdaki rolü anlatılmaktadır. "Oğul", Hindistan'da (Yeni Delhi) Uluslararası Film Festivali'nde Gümüş Fil Ödülü'ne layık görülmüş, Mısır'da (Kahire) Uluslararası Çocuk Filmleri Festivali'nde büyük ödül almış, İtalya ve İranda gösterime girmiş, Türkmenistanda Mahdumkulu Devlet Ödülü'nü almıştır.

Türkmenfilm Stüdyosu'na en çok uluslararası ödül getiren filmlerin başında, Usman Saparov'un yönettiği "Erkekler Yetişirken"ni (1982) sayabiliriz. Ailesinin tek erkek çocuğu

olan ve şımarık yetiştirilmiş bir oğlanın yazın çoban dedesinin yanına gönderilişini, otlaklarda dedesi ve doğuya birlikte karakterinin büsbütün nasıl değiştiğini anlatan bu film, Uluslararası Moskva Film Festivali'nde altın, Mannheim'da birincilik, Portekiz Çocuk Filmleri Festivali'nde Büyük Ödül, İtalya'da Altın Madalya aldı. Ve sonunda Sovyetler Birliği Devlet Ödülü'nü de kazandı.

Türkmen sinemacıları hakkında şunu da söylemeliyiz ki, onlar Sovyet döneminde de kendi milletinin çocukları olarak kaldılar. Onlar, tüm çalışmalarında ulusal saygınlığı korumayı, kendi kültürlerinin kaynağından ve evrensel insanı değerlerden beslenmeyi, tek tip Sovyet halkın yaratmak için devletin uyguladığı asimilasyon politikasına sanatla direnmeyi ilke edindiler. Gerçek ulusal sanatçıların eserleri hiçbir zaman, Sovyet sanatının şu sahte formülüne uygulanamadı. Formda ulusal, içerkite sosyalist. Zira, ulusal anlayış ne bir çerçeveden, ne bir fondon, ne de bir süsten ibaretti. O, dünyayı algılayışın, felsefeyin, sezginin, karakterin ve daha birçok şeyin belkemiğidir.

Sovyet döneminde çekilen en iyi Türkmen filmleri, birçok dünya ülkesinin takdirini kazanmıştır. Bu filmler saflığı, ulusal özgünlüğün yaşamı kavrayışındaki erdemini ve beşeri hakikatlerin Türkmenlere özgü manevi şuurunu içlerinde taşıyordu. Yine de, Parti diktasının siyasal baskları, Sovyet sanatının sınıfsal ve din düşmanı eğilimleri, yaşam kurallarındaki çifte standartlar sinemacıların filmlerini de, kaderini de etkilemiştir. Birçok film, Partinin sansüründen geçerek ideolojik ölçütlerde uygun biçimde kırılmış, sanatsal niteliğini ve değerini kaybetmiştir. Birçok orijinal fikir ve tasarı ya tümden kısırlaştırılmış, ya da üstü örtülmüştür. Bu durum tüm Türk Cumhuriyetleri sinemasına özgüdür.

Uluslararası ödüllerin ve devlet ödüllerinin (5 SSCB Devlet Ödülü, 5 Türkmenistan Devleti Mahdumkulu Ödülü) bolluğuna rağmen, Moskova tarafından Türkmenfilmin yılda

yalnızca 2-3 konulu film üretemesine izin veriliyor ve teknik altyapısı finanse edilmeyordu.

Türkmen sinemacılarının, kendi filmlerini pazarlamaları, festivallerde göstermeleri ve uluslararası sinema dünyasıyla ilişkiye girmeleri merkezi yönetim tarafından keskinlikle yasaklanmıştı (tüm cumhuriyetlerde olduğu gibi). Örneğin, bir şaheser olan "Yarışma" filmi, devrimci Sovyet yurtseverliğinin ideallerine uygun görülmemişti için pasifize edilmiş, ne yurt içinde, ne de yurt dışında yeterli düzeyde gösterime girememiştir. Ancak Türkmenistan bağımsızlığını kavuştuktan sonra filme gereken ilgi gösterilmiş ve film Mahdumkulu Ödüllü'ne layık görülmüştür.

Sovyetler Birliği'nin dağılmasıyla birlikte Rusya'yla iktisadi ilişkilerin sona ermesi, Moskova'nın finansal desteğine bağımlı olan ulusal sinemaya büyük bir darbe vurmuştur.

Bağımsız Türkmenistan devleti henüz çok genç. Değişen ve gelişen bir dünyada, yüzyılların ve binyılların sınırında zor bir dönemde doğdu. Ancak Türkmenlerin omuzlarında, hümanist gelenekleriyle, barışseverliğiyle, misafirperverliğiyle, yüksek erdemleri ve ulusal maneviyatıyla anlı şanlı bin yıllık bir tarih var. Ulusal direnişin başında, Türkmen sanatçıları, bir kısır döngü içindeki bu uygurluktan yeni bir Türkmen devleti yaratmak, ulus kendi değerlerine, diline, inancına, geleneklerine kavuşturmak, uluslararası topluma verimli bir işbirliğinin ve kültürel ilişkilerin dayanağı olan açık kapı politikasını garantileyen bir ülke oluşturmak için çalışıyorlar.

Bugün, ülkelerinin ve liderlerinin dünya otoritelerince onaylanan başarılarıyla kıvanç duyan Türkmen sanatçıları, ulusal kültürlerinin engin tarihine sırtlarını dayamış, hem antik, hem de çağdaş kültürlerini yeni bir felsefi ve edebi kavrayışla ele alarak yeni ve büyük başarılıara imza atmak için çalışmaya koyulmuşlardır. Son sekiz yılda çekilen Türkmen filmleri, en saygın uluslararası festivallerde layıkıyla kendini tanıtmış,

Türkmen sinemasında ortaya çıkan bu yeni dalga hakkında basında eleştirmenlerce olumlu yazılar yazılmıştır.

"Melekçik, Mutluluk Getir" (yönetmen: Usman Saparov), "Yandım" (yönetmenler: Bayram Abdullayev, Lora Stepankaya), "Adam ve Çam" (yönetmen: Halmamed Kakabayev), "Kemine" (yönetmen: Oraz Gummadov), "Tatlı Kaçık" (yönetmen: Eduard Recepov), "Efsane" (yönetmen: Kerim Annanov) ve başka Türkmen filmleri, üç kitada, en saygın uluslararası sine-forumlarda Almanya'da (Berlin), Çek Cumhuriyeti'nde (Karlov Vary), Kanada'da (Montreal), ABD'de (New York, Şikago), Rusya'da (Moskova, Soçi), Türkiye'de (İstanbul), İran'da (Tahran), Hindistan'da (Yeni Delhi), İngiltere'de (Londra) ve daha birçok yerde seyirciyle buluşmuş, büyük ilgi görmüştür.

"Melekçik, Mutluluk Getir" filmi, uluslararası sinema festivallerinde tam 16 ödül almıştır. Bunların altısı grand-pridir. "Yandım" filmi de FIBRESCI ve UNESCO gibi uluslararası örgütlerden ödüller almıştır.

Maalesef bugün Türkmen sineması bir durgunluk döneminden geçmektedir.

Aşkabat'ta küçük sinevizyon odalarının yanı sıra bir tek sinema salonu bile çalışmamaktadır. Sinema stüdyosu sayılan alan bile dağılmış, yerine yenisinin inşa edilmesi planlanmıştır. Son yıllarda yeni film üretilemiyor. Yukarıda adları zikredilen tünlü Türkmen sinemacılarının ekseriyeti başka işlerle uğraşmaktadır, ya da koltuk altlarında projelerle dolaşıp sponsor aramaktadırlar.

Bütün bunlara rağmen Türkmen sineması yeniden yapılanma sürecine girmiş bulunuyor. Temennimiz yakın gelecekte, 21. yüzyılın Türkmen sinemacıları olacak yeni bir neslin uluslararası arenaya çıkmasıdır.

*Prof. Dr. Teyvük İsmailov
Aksiyon. Üç aylık, Düşünce ve Kültür Dergisi
Sayı: 2.1 Şubat 2001, İstanbul*

ÇAĞDAŞ KAZAK ŞİİRİNİN PARLAYAN YILDIZI

Seçkin Kazak şairi Muhtar Şahanov, 1942 yılında Kazakistan'ın Çimkent şehrinde doğmuştur. Şahanov'a "Kazakistan Cumhuriyeti Halk Yazarı" ve "Kirgızistan Cumhuriyeti Halk Şairi" unvanları verilmiştir. Kalifornia Eğitim ve Sanatlar Enstitüsü Bilimler Akademisi'nin, Kazakistan'ın ve yurt dışındaki birçok akademi ile üniversitenin üyesi ve fahri profesörü olan Şahanov, Sovyetler Birliği ve Kazakistan'ın Lenin Komsomol Ödülleri, Türkiye Cumhuriyeti'nin Türk Dünyası'na Yararlıklar Ödülü ile Jambul Ödülü'nün sahibidir.

1997 yılında hümanizm dolu manzum eserlerinden dolayı UNESCO Booruker Kulübü tarafından Orta Asya'da "Yılın Merhametli Adamı" seçilmiştir. 2000 yılında da son on yılda en çok okunan şair olarak kendisine Kazakistan Bilim ve Sanatlar Koruyucusu, Tarlan Ödülü verilmiştir.

Kazakistan'da demokrasinin gelişmesine büyük katkıda bulunan Şahanov hayatını tehlkiye atma pahasına SSCB'de totaliter rejime karşı ilk önemli demokratik hareket olan ve Sovyet Cumhuriyetleri'nde milli bilincin uyandasını sağlayan 1986 Almatı Olaylarının önde gelen aydınlarından olmuştur.

Aral Gölü'nün korunması gerektiğini savunan ilk aydınlarından biri olarak 1992'de devlet başkanlarının toplandığı Rio de Janeiro'da kendisine Birleşmiş Milletler Çevre Programı Ödülü verildi; adı: Şeref Defteri'ne yazıldı.

Şahanov 30'dan fazla şiir kitabından sahibidir. Cengiz Aytmatov'la birlikte Kuz Başında Avcının Çığlığı (Şafak Sancısı adıyla Da Yayıncılık'tan yayınlandı) adlı söyleşi kitabı ile Sokrat'ı Anma Gecesi: "Kalin Kafalının Postundaki Yargılama" adlı oyunun yazarıdır.

Son kitaplarından biri olan Uygarlığın Yamılgısı, birçok dünya_diline çevrilmiş ve kısa bir süre içinde dünyada tanınmıştır. UNESCO, ikinci bin yılın bitiminde evrensel

sorunları ortaya koyan bu esere büyük değer verecek özel bir etkinlikle 1999 yılı Mart ayında Paris'teki merkezinde tanıtımını yapmıştır.

Bu şiirin farklı bölümleri Uluslararası Isık-Göl Forumu'nda (1997), UNESCO Kişinev Forumu'nda (1999) sunulmuştur. Ayrıca şiirin Viyana'da yayınlanan ve tüm devlet başkanlarına gönderilen Avrupa Güvenlik ve İşbirliği Konseyi'nin yıllık sonuç raporuna dahil edilmesi, uluslararası düzeyde kabul edildiğinin bir kanıtıdır.

Muhtar Şahanov'u iyi tanımak için onunla şahsen tanışmak şart değildir. Fakat kendisini tanıayıp da onun bilgisinin, entelektüelliğinin genişliğine hayran olmamak da mümkün değildir.

Şahanov'un şiirleri ve şiir-romanları öncelikle gerçeği yansıtır, daha sonra da okurda ideal hakkında düşünceler uyandırır. Bu 60 yaşındaki Kazak ve Kirgız şairinin en çok okunan romanlarının ayırt edici özellikleri; Doğu motifleri, ahlaki dürüstlük ve tahrif edilmemiş gerçeklerin ağırlıkta olmasıdır. Şahanov, eserlerinde parlak sahneler yaratmayı başarabilen bir sanatçıdır.

Şahanov ata yurdı Orta Asya'da şiirleri ve sahne eserleriyle dikkat çeker. Buna rağmen diğer yetenekli Kazak şair ve yazarları gibi ne yazık ki, Türkiye'de henüz o denli tanınmamıştır. Da Yayıncılık'tan çıkan elimizdeki kitabı, okuru daha ilk dizelerinden itibaren hayran bırakacak ve Şahanov'u tanıtacaktır.

Kazakistan'ın bugün en tanınmış şairi, oyun yazarı sayılan ve halen Kazakistan Cumhuriyeti'nin Bişkek Büyükelçisi olan Muhtar Şahanov, ilk eserlerinde siyasetle arasında mesafe bırakmaya çalışmış, yeniden yapılanma yeniliklerinin taraftarı olmuştur. İlk kitaplarında Kazak-Sovyet hayat tarzının çarpıcı analizlerine rastlanır. Bugünde sosyal ve kültürel değişimlerin dikkatli bir gözlemcişi olan şair, keskin konu ve temalarдан hiç çekinmez. Şahanov, Asya'nın epik geleneği ile edebiyatın

Bati'ya özgü teknik ve biçimlerini ustalıkla ilişkilendirmeyi başarır. Eserlerinde Doğu'nun bilgelik motifleri ön plana çıkar. Sık sık Doğu'nun büyük şairlerinin, bilim adamlarının, düşünçelerine başvuran bu ünlü şairin kitapları birçok dünya diline tercüme edilerek ABD, Japonya, Hindistan, Fransa, Almanya gibi 25 ülkede yayınlanmıştır.

Şahanov, çok yönlü bir yetenektir; her zaman aktüel niyetlerini canlandırmak için en uygun sanat dalına başvurur. Onu en çok şiir ve sahne oyunu çeker. Son kitaplarının ıslubu bu sahneye olan anlatım araçlarıyla belirginleşir. Şahanov bir diyalog ustasıdır; eskizvari kısa ve aynı zamanda öncü, kesinleşmiş tasvirin ustasıdır. Eserlerinde çokça simgesel işaretler olsa da, Şahanov hazır formüller sunmaz; canlı, değişken, gelişen ve biçimlenen insanları ortaya çıkarır. Onun anlatım yöntemi psikolojik açıdan somuttur. Onun sesi ve anlatımıyla temayüz eden ferdi bir ıslubu vardır.

Şahanov olgun bir insan, çok yönlü yaratıcılığa sahip duyarlı bir sanatçı ve yüksek kültürlü bir devlet adamıdır. Şahanov'un son ürünü olan elinizde "Cengiz Han'ın Sırrı" adıyla yayınlanmış olan "Cezalandırılan Hafıza'nın Kozmo-Formülü" adlı manzum romanı Nobel Ödülü sahibi H. Durr dahil bazı Batılı edebiyat tarihçilerine göre günümüzün en önemli eserlerinden biri ve başlı başına Orta Asya sanat-felsefe geleneginin bir başarısıdır. Romanın "Cengiz Han'ın Sırrı" adlı bölümü ondan fazla ülkede sahnelenmiştir.

"Cengiz Han'ın Sırrı" adlı manzum romanı, Alman şairi Friedrich Hitser'in deyişiyle "Avrupa için yıldırım topu" niteliği taşıyan ve UNESCO tarafından yüksek düzeyde değerlendirilen daha önceki "Uygarlığın Yanılgısı" adlı şiir-romanında olduğu gibi, birçok roman temasını özetter ve iki yüzyılın kesiştiği bir dönemde insanlığın en önemli manevi sorunlarına değinerek zamana boyun eğmeyen beşeriyet hafızasının cezalandırıcı özelliği ile ilgili düşünçeleri dile getirir. Eserin bir bölümü olan "Cengiz Han'ın Sırrı" adlı

felsefi dram, insanlık tarihinin en zalmış ve azgın dehalarından birinin son günlerini ele alır.

Cengiz Han çaresi olmayan bir hastalığa yakalanmıştır. Hekimlerin bütün çabaları boşanadır. Fakat, Otrar şehrində savaşta şehit düşmüş Aybar adlı bir bilim adamının bu hastalığın ilaçını bulduğu öğrenilir. Bu ilaçın tek nüsha reçetesini dünyanın İskenderiye'den sonra en büyük kütüphanesi sayılan Otrar kütüphanesindedir. Ancak Otrar Hanı Kayırhan'ın gizli emrine göre, şehrin düşüşünden üç gün önce bu kütüphane reçeteyle bir yerlere saklanmıştır. Esir alınan bilim adamının karısı Akerke, bu olaya tanık olan ve hayatı kalan tek kişidir. Akerke çok okumuş, bilgili bir kadındır. Cengiz Han'ın askerleri her türlü işkencəyi dener, ancak bu cesur ve mert kadını konuşturmayı başaramazlar. Cengiz Han kadına bu gizli yeri söylemesi karşılığında Otrar şehrinin tacını vadeder. Eğer gizli kütühanenin yerini söylese Cengiz Han hayatı kalaçak ve yeni kanlar akanacaktır. Cengiz Han ile Akerke arasında hayat, iktidar, sorumluluk gibi değerler üzerine son derece ilgi çekici diyaloglar geçer. Kadın, diktatörün gizli niyetlerini açığa çıkarır. "Sen üç şeytani güç tarafından yönetiliyorsun" der. Bunlar: Başkasının mutluluğunu kıskanma, sınır tanımayan şöhret düşkünlüğü, her şeye aşırı imrenmedir.

"Güç ve iktidarı her şeyden üstün tutuyor; mutluluğu düşmanı yakalayıp katletmek, onun kadınlarına sahip olmakta görüyorsun. Nikahlı 4 eşinin ve 500 kişilik hareminin sana ruhsal sevgiyle değil, yalnız fiziken, bedenen hizmet verdiklerini hiç düşündün mü? Onların sana aşıkla değil, sadece zorunlu bir itaatla bağlı olduklarını düşündün mü? Sen onların çoğu zaman kısa, anlık duygularını yanlışlıkla derin bir aşk sandın. Seninle yalnız bedenleri yaşamış, yaşamamış yürekleri onların! Aldandin..." der.

Cengiz Han bu güzel ve akıllı, aşkına vefali ve sadık, manen zengin kadınkarısında yenildiğini kabul eder. Akerke kadınlara özgü hisleri sayesinde Cengiz Han'ın gözlerini

hakikatlere açar. Bunun yanı sıra genç kadın, Cengiz Han'a Otrar Hanının vasiyetini açıklar. Otrar'dan sağ kurtulan her kişininin Cengiz Han öldükten sonra onun mezarını bularak üzerine üç kara taş bırakacağını, böylece bir müddet sonra kara taş yılğınınina dönecek olan mezarın halkın nefretinin sembolleştiği bir anıt olacağını söyler ve sonunda, "Kötü bir insanın mutlu olması mümkün değil, kötülük sonunda yaratıcısı için bir beladır!..." der.

Bunları duyan Cengiz Han büyük bir korkuya kapılır. Gündemi adamlarına şöyle vasiyet eder. Gömülüdükten sonra mezarının bulunmaması için üzerinden 10 bin ordu geçecek, onu gömen kişiler derhal öldürülecek ve onları öldürenler de öldürülecektir. Böylelikle Cengiz Han bu sırrı beraberinde götürücektir.

Bu dramın ana temalarından biri de her toplumun altın kaynaklarının var oluşunun zaruretidir. Bu altın kaynaklar toplumun önde gelen insanları, halkın kültür varlığını simgeleyen aydınlardır. Otrar Hanı Kayır Han da halkın üç değerli insanını koruyamadıkları, savaşta kaybettikleri için kendini ve ordu erkânını suçlamış, bu hatalar nedeniyle bilim ve sanatta en az üç yüzyl geri gittiklerini söylemiştir.

Bu dram tarihi belgelerin aydınlığında yazılmasına rağmen manevi ve ahlaki çağdaş konulara, güncel sorunlarada el atıyor. İktidar ve ölüm temasını ön planda ele alan oyun, bencilliğin ve kendine kapanmanın zararları üzerine, geçmişten ders alınması gereği konusunda insanları uyarıyor, dünyamın gelişmesinin bu ölçütlerle bağlı olduğunu altını çiziyor.

2002-2003 sezonunda İstanbul Şehir Tiyatroları sahnelerinde sergileneceği düşünülen bu dram bir sahne oyunu olarak Türkiye'de, Türk oyuncularınca sahneye konulan ilk Kazak oyunu olacaktır.

Cengiz Aytmatov'la birlikte yazdıkları, I. Türk Dünyası Tiyatro Günleri'nde seyrettigimiz "Sokrat'ı Anma Gecesi" adlı oyunu ve şiirlerini ilk tanıdığımız Kazak şairinin yeni basılmış

bu kitabı ve "Cengiz Han'ın Götürdüğü Sır" adlı tiyatro oyunu, 60 yaşındaki bu şairi bizlere daha da yakından tanıtacak ve sevdirecektir.

"Çağdaş Kazak Şiiri'nin Parlayan Yıldızı" olan Şahanov, Kazaklar'm olduğu kadar bütün Türk aleminin övüncüdür.

Prof. Teyfik İsmailov

Mimar Sinan Üni. Güzel Sanatlar Fak.
Sinema-TV Bölümü Öğretim Üyesi, Yönetmen
İstanbul, Haziran /2002

SANAT DOSTU OKEYEV'İN ARDINDAN

Güneş doğmak üzere. Bu kez her zamankinden çok daha isteksiz olduğu belli. Kuşlar civiltiyi bırakmış, susarak karşılıyordu bu sabah.... Ve güneş doğuyor. Fakat ne acı! Semada bize gülen o güneş, saklanıyor ve bir bulutla gölgelenmeye tercih ediyor. Bu sabah, yağmur tanecikleriyle insanların hüzünü yansitan bulutlar ağlıyordu.

Türk Dünyası medeniyetini, sinemasını acı bir haber bürüdü, Türk dünyası büyük bir kayıp verdi. Bu kayıp, Nazım Hikmet'in kaybına, Kemal Tahir'in, Yılmaz Güney'in kaybına benzer. Yürekleri fetheden, görtüntülerle seyirciyi büyüleyen Kirgız sinemasının ustası elimizden gitti.

Kırgızistan'ın başkenti Bişkek bugün dalgalandı. İnsan denizinin dalgaları sevimli sinema ustası Tolomuş Okeyev'in cenazesini hürmet ve ihtiramla son menziline uğurluyordu. Mezarının başında söylenen veda sözleri, uğurlayanların kalbinde silinmez izler bıraktı. Kardeş Kazakistan'dan, Türkmenistan'dan, Özbekistan'dan, Azerbaycan'dan, Türkiye'den ve birçok diğer ülkeden, Moskva'dan, Petersburg'dan sanatçı dostlarının Kirgız sinema ustası hakkında söyledikleri yürekleri alevlendirdi.

Kırgız kültür tarihinde öyle sanatçılar var ki, onların adı büyük iftihar hissiyle, gururla anılır. Mesela, Manas Destanının canlı ansiklopedisi sayılan, hafızasında bin yıllık efsaneleri saklayan, güzel sesle Manasçı Sayakbay Karalayev, Kırgız sinemasının tekrar edilemez büyük oyuncusu, ressam Suymenkul Çökmorov unutulabilir mi? Şüphesiz ki, hayır! Bu meşhur ve unutulmaz sanatçılarla birlikte 66 yaşında aramızdan ayrılan büyük sinemacı ve hepimizin saygıyla andığı Tolomuş Okeyev'in adı da unutulmaz. Tolomuş Okeyev, Kırgız sinemasında derin anlamlı, canlı bir kitaba benzetilebilir. Genç Kırgız sinemacıları sık sık bu kitaba müracaat ediyorlardı. Son yıllarda Kırgız sinemasında üretilen ünlü filmlerin en iyi dostu, tavsiyeçi ve yardımıcısı Tolomuş Okeyev idi.

1932 yılında Kırgızistan'ın ücra bir köyünde doğan Tolomuş Okeyev, 1962'de Petersburg Sinema Mühendisliği Üniversitesi'ni bitirdi ve "Kırgızfilm" stüdyosunda ses teknisyen olarak çalışmaya başladı. 1964 yılında Moskva Yüksek Yönetmenlik ve Senaristlik Enstitüsü'nde yönetmenlik yüksek lisans eğitimi gördü. Türkiye'de Kırgızistan Cumhuriyeti'nin Ankara büyüğelçiliğini yaptı.

1963 yılında "Bu Atlar", 1968'de "Boom", 1969'da "Muras" ve 1970'te ise "İsabetli Kuşlar" adlı belgesel filmlerini çekti.

1965'te uluslararası alanda ün kazanan "Çocukluğumuzun Göküyü", "Ateşe Tapınma"(1971), "Kurt Sultanı"(1974), "Kızıl Elma" (1975), "Ulan" (1979), "Altın Sonbahar"(1981), "Kar Leoparının Soyu"(1984), "Sevgi Serabı"(1988) adlı uzun metrajlı konulu filmlere yönetmenlik yapan ve birçok başarılı senaryoya kendi imzasını atan sanatçının, bunun yanı sıra, "İlk Öğretmen", "Toprak Ana", "Beyaz Gemi", "Erken Gelen Turlalar" gibi filmlerin ortaya çıkmasında da teşebbüsü ve gayreti olmuştur.

Hatırımdadır, o derdi ki, "Sanatçı, halka daha yakın olmak için kendi folklorundan faydalanamalıdır mutlaka. Gerçek

anlamda her sanat eseri kendi halkın yaratıcılık çeşmesinden gidalanmalı, bunu kullanmalı, böylelikle sanatçı ve sanat, halkın karşısında insanlık ve vatandaşlık borcunu yerine getirmelidir. Aksi taktirde, hatta en büyük yetenek sahiplerinin bile eserleri ulusal ve evrensel mahiyet taşımaz. Onların yaratıcılık ürünlerini halkın saygısını ve sevgisini kazanamaz."

Fikir fikri doğuyor. Tolomuş hakkında düşündükçe yaratıcılık hayatında onunla bağlı olan misaller zincir gibi birbirine diziliyor, halayimden gelip geçiyor. Daima benimle şakalaşan, güler yüzlü, geniş yürekli Tolomuş hala gözlerimin önünde duruyor.

Arzum şudur ki, genç Kırgız sanatçıları Tolomuş Okeyev'i unutmasınlar, onun zengin sanat mirası gelecek nesillere layıkıyla ullaştırınsınlar. Çünkü Tolomuş, Kırgız kültürünün, özellikle Kırgız sinema tarihinin nadir bir şahsiyetir, tarih onun gibilerini az getiri. Bir Azerbaycan şairinin dediği gibi:

"Büyük tabiatlar yaramır az az,

Her yerde, her zaman inci bulunmaz."

Medeniyyetin nadir şahsiyetleri üzerine layıkınca söz söylemek kimse için kolay olmamıştır. Ben Tolomuş Okeyev'in sanatı hakkında fikirlerimi kitabımda söylemiştim. Ancak şunu da diye bilirimki, Kırgız sinemasının öyle bir şahsi yoktur ki, orada Tolomuş'un katkısı olmasın.

Asıl anlayımla söyleyebiliriz ki, Tolomuş Okeyev, Kırgız sinemasının çırpinan yüregidir. Tolomuş, Kırgız sinemasını sanatıyla yükseklere çıkarmakla, dünyaya yaymakla berber aynı zamanda titiz bir hoca, alçak gönüllü, olgun ve güzel bir insandır. Tolomuş mutlu bir bahçıvandır; onun yetenekli talebeleri şimdi Kırgız sinemasının başında duruyor ve yaptıkları eserleriyle bizleri büyülüyorlar.

Tolomuş Okeyev'in sineması büyük bir mekteptir. Genç sinemacılar bu mirastan çok şeyler kazana bilir ve zannimca kazanmalıdır. Kanaatimce, bu büyük sinema ustası hakkında

hatıralar, kitaplar yazılacaktır. Tolomuş Okeyev'in hayatı Kırgız sinema kültür tarihinin en parlak sayfalarından biridir.

Sanata, onun güzelliğine vurgunluk, hayranlık ve birçok diğer keyfiyetler Tolomuş'da ruhen, manen sinemaya büyük hümet, aşk hisleri uyandırmıştır. Yaratıcı, bir vatandaş olarak Tolomuş'un sinesinde, rahatlık bilmeyen, her zaman hararetle çarpan bir yürek çırpnıdır.

18 Aralık 2001 Salı gününün sabahı facialı bir haber, yıldırım gibi kadim Kırgız toprağına düştü, dünya sinema alanına yayıldı ve onu sarstı. Amansız ölüm, sinema sanatı ustalarından birini, büyük yönetmen, senaryo yazarı, kamil şahsiyet ve devlet adamı Tolomuş Okeyev'in dünyasını değiştirdi. Büyük usta, yönetmen artık aramızda değil, lakin onun adı yaşayacaktır, çünkü Tolomuş Okeyev'in ürettiği filmler sadece Kırgız halkının değil, bütün sinemaseverlerin özüdür.

Allah ona rahmet etsin...

Tevfik İsmailov
Prof. Mimar Sinan Üniversitesi Öğretim Üyesi,
Yönetmen, Tevfik İsmailov,
"Zaman" qazeti. 24 Ocak 2002

ULUSAL DUYARLILIKTAN EVRENSELE, ŞÖHRET ABBASOV

Özbek sinemasının ünlü yönetmenlerinden biri olan Şöhret Abbasov'la Sovyet döneminde St. Petersburg'da düzenlenen tiyatro ve sinema dallarındaki üniversitelerin şiir okuma yarışmalarında sık sık juri üyesi olarak görüşüyorlardı. Bu jüriye ben Azerbaycan'dan o da Özbekistan'dan katılıyordum. O zamana dek gerek Sovyet, gerekse uluslararası film festivallerinde birbirimize filmlerimizle "rakip" de olmuştu, dost da. Her ikimiz de beyazperde sanatına aynı bakışta olmamıza

rağmen diğerinden üstün olmayı arzu ederdik. Ancak her zaman sanat ve ustalık arzularımıza üstün gelirdi.

Şöhret Abbasov'u iyi tanımak için onunla şahsen tanışmak şart değildir. Onun filmlerini seyretmek kafidir. Fakat kendisini şahsen tanıtarsa onun bilgisine, entelektüellığının genişliğine hayran olmamak mümkün değildir.

Şöhret, Özbekistan'da filmleri ve senaryolarıyla tanınır. Buna rağmen diğer yetenekli Türk Dünyası senaristleri ve yönetmenleri gibi ne yazık ki, Türkiye'de henüz o denli tanınmamıştır.

25-30 Ocak 2003 tarihlerinde İstanbul Büyükşehir Belediyesi Kültür İşleri Dairesince düzenlenen "Türk Dünyası'nın Yıldızları" programında yer alan "Şöhret Abbasov Filmlerinden Seçmeler" film haftası seyirciyi daha ilk filminden itibaren hayran bırakacak ve Abbasov'u tanıtacaktır.

İlk filmlerinde Özbek-Sovyet hayat tarzının çarpıcı analizlerine rastlanır. Bugün de sosyal ve kültürel değişimlerin dikkatli bir gözlemcisi olan sanatçı, keskin konu ve temalardan hiç çekinmez. Onun son eseri olan "Atamdan Yadigar Topraklar" filmi dediklerimize canlı kanıttır. Abbasov, Asya'nın şiir gelenegi ile sinemanın Batı'ya özgü teknik ve biçimlerini ustalıkla ilişkilendirmeyi başarır. Filmlerinde Doğu'nun bilgelik motifleri ön plana çıkar. Yaratıcılığında sık sık Doğu'nun büyük şairlerinin, bilim adamlarının hayatına başvuran bu ünlü yönetmen Ebu Reyan Biruni ve Hakim Niyazi gibi ünlü adamların hayatını da beyazperdeye aktarmıştır.

Abbasov olgun bir insan, çok yönlü yaratıcılığa sahip duyarlı bir sanatçı ve yüksek kültürlü bir senaristtir. Abbasov'un son ürünü olan "Atamdan Yadigar Topraklar" filmi Sovyetler'den sonra üretilen Özbek filmleri içinde sinema eleştirmenlerine göre günümüz Özbek sinemasının önemli beyazperde eserlerinden biri ve öyküsü Özbek sinemasının da sanat – felsefe geleneginin bir başarısıdır. Bu dramatik film tarihi belgelerin aydınlığında yazılmasına rağmen manevi ve

ahlaki açıdan çağdaş konulara, güncel sorunlara el atıyor. İktidar ve ölüm temasını ön planda ele alan film, bencilliğin ve kendine kapanmanın zararları üzerine geçmişten ders alınması gereği konusunda insanları uyarıyor, dünyanın gelişmesinin bu ölütlere bağlı olduğunu altını çiziyor.

Özbek yazarı Togay Murad'ın aynı adlı romanından beyazperdeye uyarladığı, bir Özbek köyünün yüz yıllık dönemini konu eden "Atamdan Yadigar Topraklar" adlı filminde olaylar, Çarlığın Türkistan'ı ele geçirmesiyle başlar ve günümüzə kadar süregelir.

Kanaatimize "Atamdan Yadigar Topraklar"da filmin yönetmeni Şöhret Abbasov, artık tarihe karışmış eski Özbek dünyasını, adet ve gelenekleriyle, kent ve köyleriyle, türkü ve oyunlarıyla çok gerçekçi bir biçimde canlandırmıştır. Çağdaş Özbek sinemasının bir öncüsü olan Şöhret Abbasov, Özbekler'in olduğu kadar bütün Türk Dünyası'nın da övündür. Şöhret, doğup büyüdüğü dünyانın birikimini kullanan, gelenekten hareketle yeni biçimlere, üst terkiplere ulaşan çok yönlü bir kültür adamıdır. Onun usta kaleminden doğan film senaryoları ve ürettiği filmler, çağdaş Özbek kültürüne önemli katkılar sağlamıştır. Şöhret, 1960'lı yıllarda Özbek sinemasına yeni hava getiren sinemacılar kuşağının onde gelen isimlerden biridir. Çağdaşımızın zengin manevi dünyasını, endişe ve sorunlarını yüksək estetik seviyede yansitan filmleri daima seyircilerin dikkat merkezinde olmuşdur. Evrenselle ulusallığın ayırlılmaz birliğini oluşturan çok yönlü sanatı, Özbek halkının birçok ülkelerde tanınmasına yardımcı olmuştur.

1962 yılında sinemada ilk yönetmenlik ürünü veren Şöhret Abbasov, usta bir senaryo yazarı, titiz bir tiyatro rejisörü ve nihayet birinema yönetmenidir. 1962 yılından bugüne Şöhret, Özbek sinemasının tarihinde yonettigi yirmiyi aşkın ilgi çekici filmlerin yaratıcısı olarak yerini almıştır.

1931 yılında Taşkent'te doğan Şöhret Abbasov, Taşkent Tiyatro Enstitüsü'nde sanat eğitimi aldı. 1958 yılında Mos-

kova'da senaristlik ve yönetmenlik yüksek lisansını tamamladı. Aynı yıl W. Saroyan'ın romanından uyarladığı "Filipinli ve Sarhoş" adlı kısa metrajlı filmi yönetti. Mezuniyet filmi sayılan bu beyazperde eserinin başarısı onu daimi olarak sinemaya bağladı. Uzun metrajlı ilk yönetmenlik denemesini 1960 yılında "Bunu Bütün Mahalle Konuşur" adlı komedi filmiyle gerçekleştirdi. Senaryosunu O. Ramazanov ve B. Resta'nın yazdıkları filmin öyküsü, Taşkent'in eski mahallelerinden birinde geçiyor. Yeni yapılan yüksek binaların arasında sıkışık kalmış bir varoşa yaşayan üç ailinin hayatını anlatan filmde birçok komik olaydan sonra gençlerin sevdikleriyle evlenmeleri konu ediliyor.

Yönetmen Şöhret Abbasov eserin kahramanlarına uygun güzel oyuncu heyeti seçmiş ve bununla da çok canlı, realist tipler yaratmaya muvaffak olmuştur. Şöhret Abbasov'a bir yönetmen olarak ün kazandıran ve onu sinema çevrelerine tanıtan, 1962'de çekdiği "Sen Yetim Değilsin" adlı film oldu. Senaryosunu R. Feyzi'nin yazdığı film konusu İkinci Dünya Savaşı sırasında tüm yakınlarını yitiren ve yetim kalan 14 çocuğu bir Özbek ailesi kendi himayesine alır. Taşkent'te herkesin Şahahmet Şahmehmudov ailesi olarak tanıdığı demirci ve eşi, farklı milletlere mensup 14 yetim çocuğu evlatlık olarak alıp onlara ana-babalık eder. Senaryosu yaşamış bir olaydan yola çıkılarak yazılan filmde, bu ailinin hikayesi, ilgi çekici bir sinema diliyle anlatılıyor.

Bu filmden sonra Şöhret, savaşın insan kalbinde achiğın ağır yaraların acısını konu alan kendi senaryosundan "Nefret". "Aşk Macerası" ve yazar A. Neverov'un romanından yola çıkarak A. Mihalkov-Konçalovskiy'in yazdığı senaryodan, I. Dünya Savaşı'ndan sonra Mişka Dodonov adlı bir köylü çocuğunun açlık yüzünden ekmeğin elde etmek için Rusya'dan Türkistan'a zorlu yoleculuk serüvenlerinden bahseden "Taşken Ekmek Kapısı" adlı filmlerini yönetti. Şöhret Abbasov'a üç kazandıran filmlerden biri de 1974 yılında, doğumunun 1000

yılı münasebetiyle büyük Türk bilgini Ebu Reyhan Biruni'nın hayatını anlatan "Ebu Reyhan Biruni" adlı tarihi-biyografič türdeki film oldu. Bu eser Tahran Uluslararası Film Festivali'nde "Altın Defne" ödülüne layık görüldü.

Devrinin beyazperde sanatının ustalarından ders alan Şöhret Abbasov, ömrünün en verimli yıllarını Özbek filmciliğinin dünya sineması alanında yer almazı için çalışarak geçirdi. 1976 yılında Şöhret Abbasov kendi senaryosundan "Alevli Yollar" adlı 8 bölümlü filmini beyazperdeye çıkardı. Yönetmen, Özbek Türkmenlerinin şanlı evladı, yazar, besteci, ressam, dramaturg ve devlet adamı Hamza Hakimzade Niyazi'nin hayatını anlatan bu destan – film üzerinde 4 yıl çalıtı.

1989 yılında üzerinde büyük bir sanat çabası ve tükenmez bir sevgiyle çalıştığı, senaryosu otobiyografik izleri taşıyan "Küçük Adam Büyük Savaşta" adlı filmini yönetti. Bu film, ele aldığı konu bakımından yönetmenin daha önce çektiği "Sen Yetim Değilsin" ve "Taşkent Ekmek Kapısı" filmlerinin bir devamı olarak değerlendirilmiştir.

Şöhret Abbasov'un çalışmalarını beyazperdede seyrettigimizde sanatkâr kudretinin gücüne hayran kalırız. Onun, II Dünya Savaşı yıllarda küçük bir Özbek kasabasında cepheden alınan acı haberlerin trajedisini yansitan "Küçük Adam Büyük Savaşta" adlı filminde savaşı iliklerimizde hisseder, karakterlerin ise kuyumcu inceliğiyle işlendiğini görürüz.

Şöhret Abbasov, tüm filmlerinde oyuncularını büyük bir incilikle seçer. Verilen roller sanki oyuncuların boy posuna göre biçimlip yaratıcılık tarzına uygun hale getirilmiştir.

Birkaç yıl Özbekistan Sinemacılar Birliği'ne başkanlık eden ve uzun yıllar "Özbekfilm" stüdyosunun müdürüüğünü yürüten Özbekistan Halk Sanatçısı, Devlet Ödülü sahibi, senaryo yazarı, ünlü yönetmen Şöhret Abbasov, bugün bağımsız Özbekistan Cumhuriyeti'nde sinema sanatının gelişmesi ve genç sinemacıların yetişmesi yolunda kendi imkanlarını seferber ederek çalışmalarına devam etmekte ve şu anda M.

Uygur Taşkent Güzel Sanatlar Üniversitesi'nde Oyunculuk ve Yönetmenlik Kürsüsü Başkanlığı görevini yürütmektedir.

1991 yılında Sovyetler Birliği'nde gelişen olaylar sonucunda birliğin dağılmasıyla Özbekistan Cumhuriyeti tam bağımsızlık kazandı. Bu Cumhuriyyettede diğer alanlarda olduğu gibi sinema sanatının gelişmesinin de yeni bir aşaması "yeni dalga" dönemi başlamıştır.

Özbek Cumhuriyeti'nin sinema sanatının bu yeni aşaması, usta sanatçıların yanı sıra birçok amatör yönetmenin de ortaya çıkmasına sebep oldu. Tabii ki, bu da (bağımsızlığını kazanmış tüm eski Sovyet Cumhuriyetleri'nin stüdyolarında olduğu gibi) özellikle sanatla ilgisi olmayan, yalnız ticari filmlimcilikle uğraşmak isteyen sinema hevesilerinin yetişmesine ortam hazırladı. Zayıf ve manasız senaryolardan böyle amatör "sanatçılarım" yaptığı, gerekli-gereksiz epizotlarda esas yer alan şiddet ve erotik sahnelerle "zenginleştirilmiş" bu filmler, ticari amaçla kısa bir zamanda beyazperdelere yol bula bildi. Sovyet sinemasının sona erdiği dönemde bağımsızlığını elde eden cumhuriyetlerde onlarca yerli film birliği kuruldu. Özel birliklerin vücut bulmasıyla amatör sinemacıların aynı ayrı cumhuriyetlerin beyazperdelere büyük bir atak yaptıklarını görürüz. Amatör film şirketleri ürettikleri kötü filmlerle beyazperdeye ve televizyona hakim olmaya çalışılar.

1991 yılından sonra Özbekistan'da ortaya çıkan filmler farklı özellikler taşıyan "münferit" filmleridir. Bunları Özbek Sineması kavramı altında bir genellemeye sokmak son derece hatalı olur. Bugün Özbekistan'da sinema alanında olan durum budur. Öyle ki, Batı sineması (ABD) bu cumhuriyeti fethetmiştir.

Özbekistan 1991 yılında bağımsızlığını elde ettikten sonra, siyasi ve sosyal hayatı gibi sinemacılar da zor ve sıkıntılı günler geçirdiler. Bugün yeni filmler üretmek için sponsor bulmak, finans aramak gerekmektedir. Günümüzde yılda iki-üç uzun metrajlı ve belgesel filmin yanı sıra televizyon programı için diziler üreten ve Kamil Yarmatov'un adını

taşıyan "Özbekfilm" stüdyosunun sanatçıları, özgürlük kazanmış Özbekistan'ın yararını düşünüp bu aşkla çalışır ve yaratırlar. Sonuca varmak için henüz vakit erkendir... Hayat devam ediyor, yeni filmler çekiliyor ve yeni isimler ortaya çıkıyor. 1990'lı yıllarda sonra yapılan filmlerde izlenen ana amaç, Özbek filmcilerinin konumlarını ve sanatlarını artık eski Sovyetler Birliği'nden ayrı olarak dünyaya tanıtmaktır.

Şöhret Abbasov ile Sovyetler Birliği'nin dağılmasından sonra yıllarca görüşemedik. Ancak 1998 yılında İstanbul Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı'nın gayretli çalışmaları sayesinde düzenlenen "I. Türk Dünyası Sinema Günleri" bütün eski sinemacı dostları İstanbul'da buluşturdu. Yönetmen Şöhret Abbasov'un, yazar Togay Murad'ın aynı adlı romanından uyarladığı, seyirci ve eleştirmenlerin büyük ölçüde ilgisini çeken "Atamdan Kalan Torpaklar" adlı filmi, 21-28 Kasım 1998 tarihleri arasında İstanbul'da düzenlenen "I. Türk Dünyası Sinema Günleri" etkinliklerinde, Özbekistan Sineması Günü'nün açılış filmi olarak gösterilip Türk seyircisinin de büyük takdirini kazanmıştır. Bu itibarla İstanbul'un Türk dünyası sanatçıları için çok önemli bir yeri vardır. İstanbul, büyük Türkler kimi kültür ve sanat adamları için en önde gelen bir merkezdir. İstanbul'un bu tarihi misyonunu sürdürmesi gerektiğini söyleyen Şöhret Abbasov, sohbetlerimizin birisinde şöyle demiştir: "Sinemamızın problemleri hâlâ çoktur. Türk Dünyası coğrafyasında milli geleneklerimizle, halklarımızın geçmişiyle bağlantılı filmlerin yolunda daha çok şey yapılmalıdır da.

*Yönetmen, Prof. Dr. Tevfik İsmayılov
Mimar Sinan Üniversitesi,
Güzel Sanatlar Fakültesi,
Sinema-Tv Bölümü Öğretim Üyesi.*

*Diyalog Avrasya 3 aylık Uluslararası Düşünce
ve Kültür Dergisi. Sayı: 9.15 Aralık 2004. İstanbul.*

FİLM KİMİNDİR ?

Derler ki, insan, hayata iki defa yürü. Biri emekleme dönenimde, diğeri de hayata kendinden emin, kendine güvenerek sağlam yürümesidir. Küçük çocuğun elinden tutub yardım ettiğinizde kendine inanarak sağlam yürümesi için ona yol göstermek gerekir.

Sanatlar ve zenaatlar hakkında kulaktan dolma bilgilerle gelecekte edinilecek mesleğe ulaşmak mümkün değildir. Sanat, sadece ekmeğin parası kazanmak için yapılacak bir iş değil, halkın karşısında ifade edilmesi gereken manevi ve ahlaki bir borçtur. Aktörlük ve rejisörlerin sanatının (belli ki, tüm sanatların) gerçek sırrı, gerginlik içinde geçen zahmetli bir süreçtir. Yetenek başarının bir kolu ise ondan faydalananıbecermek, ikinci koludur. Şöyledir bir tiyatro kelamı vardır: "Kötü rol yoktur, kötü aktör vardır". Bir keresinde tiyatroda birkaç saatten beri prova yapan üç aktöre yanaşıp şu soruyu yönelttim: Burada ne yapıyorsunuz? Sürekli küçük rolleri canlandıran orta yaşı ve somurtkan oyuncu dedi ki: "Kapıyı açıp, 'Kalkın! Hakim geliyor!' diyorum. Bu lanet kapıyı açıp kapatmaktan elim kabardı"; nispeten daha yumşak ve yaşa genç ikinci aktör: "Görmüyor musun, ne yapıyoruz? Ailem için ekmeğin parası kazamıyorum" dedi; üçüncü aktör de alınına biriken terini mendiliyle silerek ve gülümseyerek: "Sanatla uğraşıyorum" dedi ve ekledi: "İşine saygı göstermemi ve ona değer vermemi bilmelisin." Söylediğine göre iki tür arzu vardır: "Körükörüne" ve "gerçek" arzu. Severek seçtiğin sanatta, zahmetler, zorluklar ve engeller olsa da onu bırakmamalısın, daima zirveye çıkmayı başarmalısın. Evet, sanatların da zirvesi olur. Sanatçı, gerçekten o zirveye çıkanlar için söylenen bir tanımdır.

Sinema sanatının spesifik yönü hakkında düşünürken unutmamalıyız ki film, bir sanatçı tarafından değil, yaratıcılık sürecinin çoklu katılımcısı olarak ortaya çıkar. Çoklukta birlik,

fikir yetkinliği, genel yaratıcılığa merak olmadan mükemmel sanat eseri ortaya çıkmaz ve vücut bulamaz.

George Sadoul, kapsamlı ve birkaç ciltten oluşan Dünya Sineması Tarihi kitabında sinematografinin ortaya çıktığı dönemde, filmlerin nasıl yapıldığını canlandırmak içininema üretimi hakkında şöyle yazıyor: "Filmin çekimine başlamadan önce bir broşür yazılır, sanatçılar aslında buna 'senaryo' der. Burada öykü ve planların değiştirilmesi hakkında konuşmalar yapılır. Senaryo basit bir tiyatro piyesinde olduğu gibi sahnelerde bölünür. Senaryo yönetmene teslim edilir. Onun işi, tiyatro rejisörünün yaptığı işin aynısıdır. Yönetmen, çoğu zaman senaryo yazarı ve yahut bu sahade çalışan başka bir kişi olur. Aktörler seçilir, roller ayrılır, dekorcu dekorları hazırlamaya başlar. Çekime başlamadan önce birçok prova yapılır. Yönetmenler istekli olurlar. Öyle ki, gösterilen on beş dakikalık bir sahne için en az üç-dört haftalık hazırlık yapılırdı. Provası bitirilen sahne konusunda yönetmen ikna olduktan sonra kameraman davet edilirdi. Onunla çekilecek sahnenin görsel yönünden en iyi ve kusursuz olması için nasıl ışıklandıracağı müzakire edilir. Böylelikle çekim öncesi hazırlıklar gerçekleştirilir ve çekim başlar. Aktörler rollerini provada kararlaştırdıkları gibi icra ederler. Yönetmen çekim kamerاسının yanındaki mikrafonu eline alarak bağırır; bu şekilde oyunculara talimat verir, kimin tenkit eder, kimini ise taktir eder. Bu esnada kameraman kendi kamerasının kolunu döndürür. Sonuçta film sahne çekilmiş olur. Bilahare ayrı ayrı film sahnelerinin parçaları daha önce düşünüldüğü gibi birbirri arasında yapıştırılır, ara diáloglar yazılır (sinema o devirde sessizdi) ve film hazır hale gelir".

Bu tasvire dayanarak yüzyıl öncesinin yönetmenlik sanatının özelliğini ve sürecini gözümüzde canlandırmak zor değildir. O zamandan günümüze hiçbir şey değişmedi. Şimdi de yönetmen senaryoyu okuyor, rolleri dağıtıyor, prova yapıyor, dekorcu ve kameramanlar çalışıyor, yönetmen elindeki

megafonla talimatları veriyor. Klasik Rus tiyatro ustalarından biri olan K. Stanislavski der ki: "Rejisör, sadece piesi tahlil etmeye başarabilen aktörlerle, rollerini nasıl icra edecekleri hakkında talimat veren, dekorcu tarafından kurulmuş olan dekorlar arasından mizanseni paylaştıran kişi demek değildir. Rejisör, hayatı derinden görmeyi başarıran kişidir." Bu doğrultuda bazı sözleri değiştirirsek (mesela "piyeste" sözünün yerine "senaryoda", "sahnede" sözünün yerine "çekim mekanında") sinema yönetmenliğinin anlamanı tam kavrayabiliriz. Bu çerçevede aktörler tarafından canlandırılan senaryonun, sinematografinin kuralına uygun biçimde montajını da başarmak şart olduğu gibi filmi çekmeyi de bilmek gereklidir. Yaratıcılıkta asıl mesele başka şeydir: Konu hakkında Stanislavski bir şey söylememiştir.. "Ona göre yönetmen, bu histen uzak olamaz. Bu hiss, estetik tefekkürdür. Estetik tefekkürsüz ne yönetmen, ne besteci, ne de şair olunmaz."

Öyle sanatlar vardır ki, sanatçı tutkularını seçtiği sanatın özelliğine göre çalışmalarına aksentir. Sinema yönetmenliği gerçekten bu tür bir sanattır. Senarist senaryo yazar, dekorcu eskizler ve dekor hazırlar. Set işçileri bu eskizlere göre dekorları yaparlar ve oyuncular oyunlarını icra ederler. Kameraman oyunları filme aktarır, besteci müzik besteler, kurgucu filmin montajını yapar. Ancak film, "ilan yönetmenindir" denir. Doğru mudur bu? Elbette! Doğal olarak, binbir farklı sanatın sanatçılarından oluşan büyük çekim grubuna, yaptıkları işlerin içeriğini anlamadan rehberlik etmek imkansızdır. Sinema yönetmeni üstlendiği işin üstesinden layıkıyla gelmek ve ona verilen büyük ada layık olmak için mutlaka halkın hayatını derin ve iyi bilmek zorundadır. Ülkesinde baş gösteren tüm yeniliklerden ve gelişmelerden haberdar olmalıdır.

Yönetmen şunu bilmelidir ki, çekeceği film, dönemin ve ya zamanın talebine cevap verecek, seyirciyi ardından çekebilecek, halkın sorunlarının çözümünde ona yardımcı olabile-

cek özellikte olmalıdır. Sinema sanatı, yönetmenin karşısına böyle büyük ve çetin talepler koyar.

Filmin yaratıcısı deyince, bitmiş filmde kişiseleşen yönetmenin kişiliğini dikkate alırız. Beyazperde eserinde "yaratıcı" anlayışının yerini belirlemek, kimden söz edildiğini kesinleştirmek yerinde olur.

Sinema sanatındaki yaratıcılık, söz sanatındaki analogilik (benzeşim) meseyle kıyasla daha kendine özgüdür. Şüphesiz sinema sanatının sentez kökenli olması ile birlikte milli deneyimlerin farklılığı da belirli rol oynamaktadır. Mesela İtalyan sinemasında filmin yaratıcısı olarak yönetmenin kabul edilmesine karşılık Sovyet sinema anlayışında daha çok iki sanatçı, senaryo yazarı ve yönetmen dikkate alınır. Aslında filmin (şunu unutmamak gereklidir ki, bir film ortaya çıkmamasında senaristin dışında onlarca başka sanatçının da katkısı vardır) bir yaratıcısı vardır, yönetmen. Meseleye bu açıdan yaklaşmak, filmi sahibini belirlerken senaristin payını hiçe indirmek değildir. Ünlü Rus yönetmeni A. Tarkovski şöyle demiştir: "İyi bir yazar mutlaka iyi bir senarist olamaz. Buna göre iyi bir senaryo yazarı beyazperdede sanatının bütün yönlerini, en küçük tezerruatına kadar bilen adamdır. Böyle adam ise tabii ki, yönetmendir."

Şunu da unutmamak gereklidir ki, seyirciyi filmin yapılmama mənşəti değil, bitmiş yapıt-film ilgilendirir. Film meydana gelinceye dek senaryo cansız bir malzemədir. Nihayət filmin başarılı olması, ideal senaryo esasına görə çekilmiş olması demək değildir. Evet, doğrudur, iyi senaryodan film yapılmaması gerçəğe daha yakındır. Bir tiyatro oyununun yaratıcısı, oyunu yazan kişinin adıyla bağlantılıdır. W. Shakespeare'in piyesi dünyanın hangi ülkesinde sahnəlenirse sahnələşsin, Shakespeare'in adıyla anılır. Örneğin Türkiye'de herhangi bir tiyatro grubu Moliere'in "Cimri" oyununu sahneye koyduğu zaman seyirciye "Hangi oyunu seyrettin?" diye sorduğumuzda, Moliere'in "Cimri'sini" diye cevap verir. Okuduğumuz bir

romanın yazarının (yaratıcısının) kim olduğu sorulduğunda, "Lev Tolstoy'un", "Kemal Tahir'in", "Cengiz Aytmatov'un" diye cevap veririz.

Bir düz yazı eseri, bir tiyatro oyunu, müzik de, mimarı de, resim de, heykel de... Ünlü Mona Lisa tablosunu seyrettiğinizde yaratıcısının (müellifinin) Leonardo Da Vinci olduğu söylenilir. İstanbul'daki Süleymaniye Camii, yaratıcısı, mimarı Mimar Sinan'ın adıyla tanınır. Meşhur Tanrı'nın Eli ve Jules Dalou heykelleri de yaratıcı heykeltıraş Rodin'in adıyla bilinir. Meşhur bir senfoni orkestrasının yorumunda seslenendirilen müzik, bestecisinin adıyla, "Chopin'in", "Çaykovskin'in", "Cemal Reşit Rey'in" bestesi olduğu belirtilerek anılır. Orkestranın yorumu, oyuncuların yorumu, resmin ve ya heykelin olağanüstü güzelliği yaratıcısının adını daha da yükseltir.

Güzel sanatların altısı ilk yaratıcısının adıyla anıldığı halde, 1895 yılında ortaya çıkan yedinci sanat sayılan sinemada bir film yaratıcısı, senaryo yazarının adıyla değil yönetmenin adıyla bağlantılı olarak kabul edilir. Yazılan bir senaryoyu beyazperdeye aktaran onun yaratıcısı sayılır. Bence yazılmış bir senaryonun filmleştirilmesi olayı, yaratıcının niçin yönetmen olarak kabul edildiğinin kanıtlanması gerektirmez. Örneğin W. Shakespeare'in "Hamlet" trajedisi üzerine dört ayrı yönetmen film çekmişlerdir. Bunlardan 1948 yılında İngiliz yönetmeni Laurence Olivier'nin, 1964'teki Rus yönetmeni Grigori Kozintsev'in, 1969'da İngiliz yönetmeni Tony Richardson'ın ve 1946'da ise İngiliz yönetmeni Celestino Coronda'nın "Hamlet" filmi olarak adlandırılır. Bir "Hamlet" filminden bahsedildiğinde hangi yönetmenin filminden söz edildiği mutlaka vugulanmalıdır, yoksa filmden değil, piyesten söz edilmiş olur.

İster vasat bir senaryoya dayanarak yapılmış, seyirci tarafından büyük ilgiyle karşılanmış iyi bir film, isterse de iyi bir senaryodan ortaya çıkan kötü bir filmin yaratıcısı olsun, adı anılan yönetmen olacaktır. Belki de buna göre dünya sinema

festivalleri arasında en iyi yönetmen ve en iyi film ödülü olduğu gibi, bunun yanı sıra en kötü yönetmen ödülü de vardır. Evet, emekle meydana gelen her iş emek harcayanın yüzünü ağartır, başını her zaman dik tutar, her zaman maddi değil fakat manevi bir tatmin sağlar. Çok büyük sıkıntılarından sonra seyircinin kalbine ulaşmış sanat filmlerinin yönetmeninin yaratıcılık yaşamı, buna en iyi örnek olabilir; binbir sanat bilicisi yönetmen, estetik yeteneğe sahip olabilir.

Ünlü Rus yönetmeni Sergey Ayzenştayn der ki: "Yönetmenliği öğretmek mümkün değildir, ama öğrenmek mümkünür." Bu bir söz oyunu değildir. Gerçek sanatçı, ressam olsun, şair olsun, her zaman orijinaldir. Bir-iki kişiye iyi resim çizmeyi öğretmek mümkünür, ama ona ikinci bir Rembrant olmasını öğretmek mümkün değildir. Aslında olması da hiç gerekmeyez. Gerçek sanatçının değeri tekrar edilmeliğinde ve hiçbir başka sanatçuya benzememesindedir. Ama onun gerçek bir yaratıcı olması için mutlaka ve daima kendi üzerinde çalışması ve bilgisini artırması şarttır. Yönetmenlik öğretilemez. Beyazperdede sanatçının kendisi, yalnız kendisi yorulmadan çalışmalıdır ve ömrünün sonuna dek kendisindeki bu sanatçılık becerisini geliştirmelidir. Saysız insanın katkısıyla ortaya çıkan kolektif bir çabadır sinema. Ama yine de "Bir filme sanatsal son dammayı vuran yönetmendir. Yönetmen bin bir tür sanat bilicisidir."

*Prof. Dr. Tevfik İsmayılov
M. Sinan Ünv.Öğ.Üyesi
"Sonsuzkare gazetesi"
10 Temmuz, 2006*

NAHÇIVA'NDA 11 GÜN

Azərbaycan Sineması'nın gelecek gelişimi ve ilerlemesi için ben elimden geleni yapacağım, sanatkarlık ise sizin elinizdedir.

"Haydar Aliyev"

Sinemacılar ile görüşmede Azərbaycan Cumhuriyeti Devlet Başkanı Haydar Aliyev'in söyledişi bu sözler, Azərbaycan Sinema sanatkarlarını yeni eserler yaratmak için yüreklemişdir.

Görüşmede Cumhurbaşkanı, Bağımsız Azərbaycan Sineması'nın ilk yıllar inkişafı için devlet bütçesinden her yıl bir milyon ABD doları destek tehsis edeceğini de bildirmiştir.

Haydar Aliyev'in kültüre ve edebiyata azami dikkatinden, sanat adamlarına daimi yakınlığından her aydın gibi, az çok ben de haberdardım. Muhterem Devlet Başkanıımız 1992-1993 yıllarında Nahçıvan Muhtar Cumhuriyeti Yüksek Meclisi'ne Başkanlık ettiği zaman Nahçıvan'ın kuşatma altında yaşadığı, insanların en basit məsiət taleplerinin yerine getirilmesinin imkansız olduğu zor bir dönemde kameraman Rafik Kamberov'la beraber Nahçıvan'a gittik.

Ekim 1992...

Akşama doğru Nahçıvan'a indik. Hava buz kesiyordu. Yüksek Meclis'in elemanları bizi karşıladı. Misafirhaneye yerleştiğim. Aylar öncesinden başlayan ve defalarca yinelediğim çekim arzularım nihayet sonuçlanacaktı. Biz Nahçıvan hakkında belgesel film çekmek için gelmişük. Üç film çekmeyi düşünüyordum. Aklımda sorular uçuşuyor, yer değiştirip duruyorlardı. Beni rahatlatacak tek şey, o devir Nahçıvan Muhtar Cumhuriyeti Yüksek Meclis Başkanı Haydar Aliyev'le görüşmek, aklımdaki soruları teker teker sorabilmektir... İlk defa onunla görüşmek için bir imkan bulmuştum. Nasıl bir ortamla

karşılaşacağız, ne kadar zaman ayrıacaklar. Belirsizlik, aklın yükünü ağırlaştırmış. Nahçıvan'ın gergin, heyecanlı, ekonomik sıkıntılarla dolu bir dönemiymi. O günlerde Nahçıvan'da Bakü'den gelen çoktan bilim ve edebiyat adamı, aydınlar vardı. O günler Nahçıvan'da olayların tam anlamıyla ortasına düşen gazeteciler arasında Firus Tebrizli de vardı. Firus Tebrizli, ben ve Rafik Kamberov aynı otelde kalyorduk. O günler Nahçıvan gerçekten en zor günlerini yaşıyordu. Kişiin yaklaşmasına rağmen aydınlatma ve işitme problemleri tam halledilmemişti. Ermenistan'la hudutta her gün, her an gerginlik yaşayıyordu. Bakü'de bile halkın en zaruri yiyecek içecek ihtiyaçlarını temin etmek büyük bir problem olduğu halde, o günlerde Nahçıvan'da bu meselenin daha rahat ve profesyonelce çözümü beni hayran bırakmıştı. Biz gelmeden bir hafta veya on gün önce Nahçıvan'da vaziyet çok gerginleşmiş, ekonomik zorluklara bir siyasal kargaşalar eklenmişti. Böyle bir ortamda her halde kimse kendi zamanını belgesel film çeken iki sinemacıya harcamazdı. Nahçıvan'da o ilk gece bitmek bilmiyordu... Sabah oldu. Kameraman R.Kamberov'la beraber yola koyulduk. İki kameramız vardı. Birçok çekiyordu, gerektiği anda ben de kendi kameramın düğmesine basıydum. Çekime daha yoldayken başladım. Yolda rastladığım insanlarla soru ve cevaplarla kaptırmışım kendimi. Yirmi, otuz dakikalık yolculuk sonrasında Nahçıvan Yüksek Meclisi'nin binasına vardık. Bizi karşıladılar, ikinci kata çıktıktı. Kabul odasına alındık. Dışarıdan daha gösterişli olduğu halde, binanın iç dekoru sadeydi.

Haydar Aliyev, XX ve XXI asırların en çok konuşulan ve tartışılan bir siması, siyaset adamı, devlet başkanı ve fikir lokomotifi, önemli bir şahsiyeti olarak, kendisine tuttuğumuz aynaya (kameraya) bazı kendi görüşlerini ve tutumunu yansittı. Bunu çok samimi ve açık yüreklilikle yaptığı için kendisine teşekkür ettim...

Bana, Haydar Bey'le 11 gün görüşmek, onu dinlemek saadeti nasip olmuştu. "Saadet" diyyorum, çünkü bu görüşler hayatımın sonrakı yıllarına güclü tesis gösteren büyük bir hadiseye dönüştü. Düşünüyorum ki, bu insanla bir yerde olup onunla konuşmak, fikirlerini dinlemek, onun hayat felsefesini incelemek insanın önünde kapsamlı planlar, geniş ufuklar açan duyulgardır. Yeni nesle, tavsiyem şu: Haydar Aliyev nasıl yorulmadan çalışmış, biz de öyle yorulmadan çalışmalıyız.

Azerbaycan devletçilik tarihinde onun tutduğu mevkii Azerbaycan şiirinde Fuzuli'nin tutduğu mevki ile kıyaslaştırılabilir. Haydar Aliyev'in adı söylenirken insanın hafızasında mükemmel bir insan canları. Biz Haydar Bey'i hatırlarken, onun, dinleyenleri hayran bırakan bilge konuşmalarının hoş ahengi bütün inceliği ile kulaklarımıza seslenir. Böyle güzel ve mantıklı konuşmaları, kendi halkın hakiki evladı olan, onun milli varlığını unutulmaz çizgilerle terennüm edebilen bir adam yapabilir. Haydar Aliyev, Azerbaycan halkın devletçilik geleneğinin tükenmez hazinesinden şurulu surette istifade etmiş olan ilk Azerbaycan Cumhurbaşkanıdır. O, kendi devletçilik siyasetinin hayran bırakıcı sadeliğini ve azametini halkın yaratıcı hünerinden ilham alarak yaratmıştır. Haydar Aliyev, sîrf milli ruhta yaşayıp yaratan bir insan, müstakil Azerbaycan devletinin kurucusudur ve ondan sonra gelen cumhurbaşkanlarının muallimidir. Viçdanla diyebilirim ki, böyle bir hüner sadece yetenekten değil, aynı zamanda dahilikten kaynaklanan bir iştir!

Haydar Aliyev devletçiliğindeki kudretin bir sıra önemli cihetleri vardır ki, bu da merhum cumhurbaşkanının dünyaya bakışının genişliğinden, daima onun yorulmadan okumasından, çalışmasından, sosyal gayretlerinden ireli gelir.

Yeni Azerbaycan Partisi'nin ve bağımsız Azerbaycan devletinin kurulması, hem Haydar Aliyev'in bütün yaratıcılığının zirvesi ve hem de bütün Türk Cumhuriyetleri için bir örnektir. Bugün yeryüzünün ilerici insanları ve Türk Dünyası'

nin bütün halkları Haydar Aliyev'in adını hürmetle ve sevgiyle anıyorlar, ona ülkelerinde heykeller dikiyor, adını parklara, caddelere veriyorlar.

Küçük bir masa arkasında – bugün Nahçıvan Cumhuriyeti Yüksek Meclisi Başkanı olan – Vasif Talibov oturuyordu. Masasında iki telefon ve birkaç tane gaz lambası vardı. Misafirleri genellikle burada kabul ediyorlardı. Bir kapının önüne karşılıklı 4 sandalye koyulmuştur. Bize bu sandalyelere oturmamız teklif edildi. Etrafi seyrediyoruz. Haydar Aliyev'in çalışma odasının kapısı buraya açılıyor. Bekliyoruz. Nihayet bizi içeriye alıyorlar. Her ikimiz de heyecanlı ve şaşkınlık. Yüksek Meclis Başkanı masanın arkasından sıcak bir tebessümle, "Hoşgeldiniz" diyor. Teşekkür ediyoruz. Yer gösteriliyor, oturuyoruz. Kısa bir sessizlikden sonra "Nasılınız?" diye soruyorum. Haydar Bey de "Halk nasılsa, ben de öyleyim" diyerek, halini halkın gibi ifade ediyor. Yine bir sessizlik... Bu sefer sessizliği Haydar Bey bozuyor. "Kalbim bu günlerde sıkıştırıyor".

İlk görüşmemizde ben çok şaşkınlıktım. "Sizden cevap almak istedigim o kadar soru var ki, sadece sorulardan oluşan bir film yapmak bile mümkün olabilir!" diye söyleme başladım. Haydar Aliyev'in gözlerine parlaklı geldi, dudağına tebessüm kondu. Doğrusu içimin rahat olduğunu söylemeliyim. Şaşkınlığım ve heyecanım azaldı. Özerk Cumhuriyyet'in Yüksek Meclis Başkanı sonraki günlerde de bizi birkaç defa kabul etti. Saatlerce kamera önünde oturup, Azerbaycan'ın geleceği hakkında düşüncelerini, o zaman kurmayı düşündüğü Yeni Azerbaycan Partisi'nin amaçlarını, Nahçıvan Muhtar Cumhuriyyeti'nin elektrik sorununu, iç ve dış siyasi durumunu anlattı, birbirinden derin, kapsamlı ve anlamlı siyasi konuşmalarıyla bizi hayran bıraktı. Onun söylediklerinin hepsi ni video kameralara çektiğim.

İlk günlerde kısa seanslar halinde sürüp giden konuşmalar, beşinci gününde rayına oturdu. Tüm görüşmelerimizde

kameralarımızı sürekli çalışırdık, hiç dinmeden. Bu günler zarfında kim bilir kaç senaryo yazdım.

Haydar Aliyev'in 11 gün boyunca bizimle yaptığı samimi sohbetler öncelikle benim için önemli ve hafızamda derin izler bırakan günlerdir. O, işinin çokluğuna, zamanın darlığına rağmen bizi dinledi, söhbət etti ve gerekli tavsiyelerde bulundu. Çekimlerimize yardım etti. Ben, hürmetli Devlet Başkanımızın kendi halkın edebiyatına, güzel sanatlarına çok büyük ve muhteşem sevgisinin şahidi oldum.

O zaman Nahçıvan'da elektrik sıkıntısı olduğundan yalnız akşamları saat 9-11 arasında yerel Nahçıvan Televizyonu kendi programlarını yayınlayabiliyordu. Geldiğimin üçüncü günü, benim konuşmamın da yayınlanacağını öğrendim. Hürmetli Devlet Başkanımızın odasında birkaç kişiydik. Bugün Nahçıvan Yüksek Meclisi Başkanı olan Vasif Talibov, Sirius Tebrizli, Rafik Kamberov ve Bakü'den gelen birkaç konuk da vardı. Benim konuşmamın da yer aldığı o gündü programı birlikte seyrettik.

Program bittikten sonra merhum Devlet Başkanımız Haydar Aliyev, bana "Sen Ordubadlıymışsan, öyle mi?" diye sordu. "Evet, orayıym. Ama babam ve dedem "kulak" olarak sürgün edilmişler. Biz de Bakü'ye göç etmişiz." diye cevap verdim. Hürmetli Devlet Başkanımız Ordubad hakkında, onun gelip geçmiş sanat ve söz adamları hakkında birçok güzel sözler söyledi, haturalarını anlattı.

Sonraki görüşmelerimizde sorulması gerekenler soruldu, yanıtlar filme çekildi. Haydar Bey sorularımı bütün içtenliği ile cevapladi. Hiçbir soruya şaşırmadı ve cevap verirken hiçbir soruda duraksamadı. Kendinden emin, net ve açık konuştu. Bir cümlesini bile tekrar çekmeye gerek kalmadı. Tavırları, yüz ifadeleri, vücut dili de sözlerinin güvenilirliğine destek veriyordu. Haydar Bey, "Halk Cephesi"ni, Azerbaycan'ın tarih içinde ender yakaladığı fırsatlardan biri olarak görüyor.

"Daha güzel bir Azerbaycan ve daha güzel bir dünya için her Azerbaycan vatandaşı bu hərəkatın lüzumuna öylesine inanmış, öylesine ikna olmuş ki, kendini o yola tamamen vəkfat etmişdir. Bunlan koruyup saklamak gərəkdir... Ama... Ne yaxız ki..."

Haydar Bey'i inanmış, açık, net ve şəffaf gördüm.

Haydar Bey, inanın ve inandırın bir insan idi. Ben, merhum Devlet Başkanımıza o güne kadar hep sormak istedigim soruları sordum ve yanıtlarını aldım. Bir sinemacı olarak bu söyleşilerin içimi rahatlattığını söylemeliyim. Haydar Aliyev ile yaptığımız görüşmə ve söyleşilerin kaydedildiği bantlar bugün benim kişisel arşivimde en aziz ve en değerli bir hatıra olarak yer alıyor.

Torunlarım bu söyleşileri seyrettiklerinde kendi fikirlerine sahip olabilirler, kendi değerlendirmelerini yapabilirler. Torunlarımın bu olgunlukta olduklarını düşünüyorum. Bu tarihi öne sahip söyleşilerin, onlara toplumda bir yer tutmalarında yol gösterici olacağına inanıyorum: Bu sözlerim bir fikir yaymak, bir düşüncenin propagandasını yapmak şeklinde anlaşılmasıın. Haydar Aliyev'le yapılmış bu söyleşilerin temel işlevi, o devrin tarihine bir ayna tutmaktır diye düşünürüm.

Haydar Aliyev hakkında yazılan kitapları, yapılan tatlı sohbətləri bir daha hatırladığında, Azerbaycan halkının saf, zengin, asıl tabiatını kendinə təcəssüm ettiren büyük bir şahsiyet bütün azametiyle gözlerim önündə canlanmaktadır... O, seninle en yakın bir dost gibi söhbət eder. Sanat ve sanatkar hakkındaki fikirleri seni derinden düşündürür; sanata, hayata karşı ateşli sevgisinin sözmenə alevlerinin gözlerinde tüttüğünü görürsün. Haydar Aliyev çocukluğundan ta ömrünün son günlərinə dek halkını derin bir muhabbetle sevmiştir. Haydar Aliyev'in bitmez tükenmez hayal-gücü, dehası, güzel sanatlarımızın gelişmesi için geniş yaratıcılık imkanları açmıştır.

3 Ekim 1993

Bu tarih, 1918 yılında kurulan ve 23 ay süren mustakil Azerbaycan Devleti'nin asıl manada geri dönüş tarihi gibi, bağımsız Azerbaycan Cumhuriyeti'nin kuruluş günü olarak tarihimize altın harflerle yazılmıştır. 3 Ekim 1993. Her sene bu gün bir milli bayram olarak kutlanıyor.

Bu görüşmemizden yaklaşık bir sene geçmeden bile, umum liderimiz Haydar Aliyev halkımız tarafından oy birliğiyle bağımsız Azerbaycan Cumhuriyeti'nin Cumhurbaşkanı olarak seçildi. O zaman, Nahçıvan'daki görüşmemiz sırasında Azerbaycan Devlet Başkanı'nın tantanah ant içme merasiminin yönetmeni olarak görevlendirileceğimi hiç aklıma bile getirmezdim. Ama oldu. Ve ben, bu tantanah ant içme merasimi için yaptığım rejisörlüğün hayatımda en önemli, en heyecanlı ve en mesuliyyətli bir yönetmenlik çalışması olduğunu hiçbir zaman unutmayacağımdır.

Evet, insanlar doğar, yaşar ve bu dünyadan göçerler. Ama tarih ve insanlar, yalnız şerefli ömür sürenleri, erdemli emelleriyle insanların kalbine hakim olanları kendi belleklerinde yaşatır. Merhum Cumhurbaşkanımız Haydar Alırzaoğlu Aliyev gibi insanları...

Haydar Aliyev, muhataplarına belki de onların taşımayacakları kadar büyük değer verirdi. Bu noktayı vurguluyorum, çünkü bu onun insana bakışına dair bir örnek olma özelliği taşıyor. O adamina göre değer vermiyor, insana veriyordu. Uzun yıllar Sovyet siyaseti mirasının taşıyılığını üstlenen, KGB geleneğinden gelmiş ve modern çağın bütün köklü dönüşmelerine tanık olmuş büyük bir Devlet Başkanı'nı, zengin manevi ve sosyal kimliyə sahip bir şahsiyeti analiz etmek elbette çok güç.

Onun için Haydar Aliyev ütopyalarda, əskunda, hayallerinde anlaşılması zor bir insandı. Bu gerçek yarın da değişimeyecek.

Seveni çok, anlayanı aynı oranda değil Haydar Bey'in.

Haydar Beye karşı olanlar da bence onu anlamıyorlar. Haydar Bey bütün yönleriyle anlaşılmış değil, daha çok ezberlenmiş bir insan. Ezberlenenler ise Haydar Aliyev fenominini açıklayamıyor.

Nahçıvan'da bulduğum 11 gün içinde Özerk Cumhuriyet'in Yüksek Meclisinin çalışanlarına gösterdikleri titizlikten dolayı, başta bugün Özerk cumhuriyet'in Yüksek Meclis Başkanı olan Vasif Talibov'a, Nahçıvan'in o dönem Kültür Bakanı Fettah Bey'e, Yeni Azerbaycan Partisi ikinci sekreteri Sirus Tebrizli'ye, Nahçıvan televizyon ekibine ve tüm Nahçıvan insanına teşekkür ediyorum. O günler Haydar Aliyev'in hayatından yakaladığı fotoğraf kareleriyle bu görüşmelere ayrı bir renk katan kameraman R.Kamberova da teşekkürler... Son teşekkürümüz de bizi 11 gün boyunca kabul edip kameralarımıza bütün içtenliği ile konuşan Muhterem Devlet Başkanımız Sayın Haydar Alirzaoğlu Aliyeye...

Allah ona rahmet eylesin!

*Teyfik İsmailov
"Həyat Bir Pencerədir" kitabından*

İLHAM ALİYEV İLE İLK RESMİ GÖRÜŞME

Haydar Aliyev okulunun en iyi, yetenekli mezunu olan Azerbaycan Cumhuriyeti Devlet Başkanı Sayın İlham Aliyev ile görüşmemiz yılının Nisan ayında Bakü'de gerçekleşti. TRT Genel Müdürü Şenol Demirozün, Türk Cumhuriyetleri müşaviri olduğum zaman, Azerbaycan Devlet Radyo ve Televizyon Kurumu ile birliği protokolü imzalanmak amacıyla TRT Genel Müdürüyle Azerbaycan'ı ziyaret ettim. Bakü'de birçok toplantı ve görüşmelerde bulunduk.

Azerbaycan Radyo ve Televizyonu Başkanı ve Milletvekili Sayın Nizami Hudiiev ile yaptığımız görüşmelerde birçok programın TRT ile müsterek yürütülmesi kararlaştırıldı. İki kurum arasında uzun vadeli işbirliği protokolü imzalandı. O günlerin birinde Sayın Devlet Başkanımız İlham Aliyev TRT heyetini kabul etti. Çok sıcak ve sevimli bir insan olan genç devlet başkanımız bizimle çok dostane bir sohbet etti, bize ilgi çekici tavsiyelerde bulundu. Zat-ı alilerine teşekkür ederim.

TÜRKSOY

TÜRK CUMHURİYETLERİ'NDE SİNEMA

18 Kasım 2005 tarihinde Türk Kültür ve Sanatları Ortak Yönetimi-TÜRKSOY'un katkılarıyla düzenlenen, Doğumunun 70. yılında Ünlü Kırgız Yönetmeni Tolomuş Okeyev'i Anma Toplantısı'na birçok İç Asya sinemacılarıyla birlikte ben de davet edilmedim. İyi bir amaçta bizleri bir araya getirdiği için TÜRKSOY'a müteşekkirim. TÜRKSOY tarafından organize edilen bu tür faaliyetler öncelikle Türk Dünyası'nın sinema sanatı dalındaki meslektaşlarını bir araya getiriyor ve onları bir-birine yaklaşmasına yardımcı oluyor. Amacının tanıştırmak, birleşirmek olması, yani bizim birbirimizle tanışmamız, bizde hayranlık duygusu uyandırıyor. Eski Sovyetler Birliği bünyesinde 1960 sonrası yetişen sinemacıları kuşağında olan birçok sinema sanatçısıyla Ankara'da karşılaşmak benim için de hoş bir deneyim oldu. Onlarla sohbet etmek beni menmen etti. Aynı ekoldan gelen sanatçılardan ulusal sinemacımızın için, Türk sineması için, dünya sineması için tartışık ve fikir alışverişinde bulunduk. Maalesef bugündek, TÜRKSOY'un düzenlediği yalnız bu toplantıya katıldığımı itiraf ediyorum. Bunun günahkarı veya müsebbibi ben miyim? Yoksa bu güzel teşkilatın etkinliklerine beni davet etmeyenler mi? TÜRKSOY, Ankara'da Türk Dünyası sinema tarihimizde yeni bir dönem

başlattı. Türk Dünyası'ndan ünlü bir sinema sanatçısına muhteşem bir gece gerçekleştirdi: Azeri, Özbek, Kazak, Kırgız, Tacik ve Türk sinemacılarını temsilen söz alan sanatçılar bu gecenin çok önemli olduğunu, ufklarının açıldığı ve tarihi bir dönemin başladığını söylediler. Daha sonra geceye katılan sanatçılara plaket verildi. Ardından Kırgız yapımı, T.Okeyev'in yönettiği "Kar Leoparının Soyu" adlı film gösterildi.

Bu anma gecesini teşkil eden ve bizlere büyük bir konukseverlik gösteren TÜRKSOY çalışanlarına, başta nazik ve tevazu sahibi, Türk Cumhuriyetleri'yle TÜRKSOY arasında bir köprü olan, sabır ve ilgiyle herkesi dinleyen ve sorusuna mutlaka bir çare bulan, geliş ve gülüşüyle etrafı bir canlılık getiren, konuşmasında heyecanlı ve düşünür, Türk Kültür ve Sənətləri Ortak Yönetim Kurumu Genel Müdür Yardımcısı Mustafa Balçık ve varlıklar ile bu kurumun ahengini tamamlayan idareciliere ve tüm çalışanlarına teşekkür ediyorum. Bu insanların sanata, onun güzelliğine vurgunluk ve hayranlıklarını bizleri ruhen, manen yaklaştırdı. Onlara karşı kalbimizde büyük hümet, sevgi hissleri uyandı. Kendilerine teşekkür ediyorum. Müşterek bir kültür ortamı ve dayanışmayı saglama adına bu tür programların gerçekleştirilemesinde büyük bir çaba gösterdikleri için TÜRKSOY Teşkilatının güler yüzü çalışanlarına minnettarız, emeği geçen herkesi kutlarız. Kültür değerlerimizin uluslararası alanda tanıtılması elbette çok önemlidir. Tarihin en eski uygarlıklara sahip olan Türkler, bu uygarlıkların bu çağda da diğer milletlere yayarak onların gelişmesine ve medeniyetin ilerlemesine büyük katkıda bulunmuşlardır. Özellikle yaşadığımız yüzyılın teknolojide ulaşlığı nokta ve milletlerarası ilişkilerin hızla gelişmesi, bu önemi daha da artırmaktadır. Biz, bugün Türk Dünyası Türkleri, Türk'ü, Türk'e tanıtmalıyız. Zira sahip çıkmayan bir kültür meselesi, başkaları tarafından alınıp değiştirilerek kullanılmakta ve kendilerine mal edilmektedir. Türk Dünyası'na gelince: Tarihin karanlık devirlerinden günümüze kadar

yaşattığımız köklü ve zengin kültürümüzü birbirimizle paylaşmalıyız, kendi kendimizi tanıtmalıyız. TÜRKSOY, bu alanda, yani Türk Dünyası kültür alanında, ister opera ve bale olsun, ister fotoğraf olsun, ister resim ve müzik sahasında olsun, yayımcılık ve müzik alanında çok değerli ve ilgi çekici çalışmalar gerçekleştirmiştir. Bence, Türk Dünyası'nda diğer alanlara nazaran sinema alanı daha serbestdir.

Malum olduğu gibi, her halkın medeni ilerlemesinde ulusal kültürlerin karşılıklı olarak zenginleşmesi son derece zoruridir. Bence, Türk Dünyası kültüryle ilgilenen teşkilatlarımız bu mesleyi ciddiyetle düşünmeli ve Türk Dünyası kültürlerinin karşılıklı zenginleşmesi için günümüzde olmuş güzel ortamdan becerikle faydalanamalıdır. Unutmayalım ki, çocukların ve gençler bizim geleceyimizdir, umudumuzdur. Yarının Türk Dünyası'nın sanatçıları onların arasından çıkacaktır. Bunun içindir ki, ulusal sanatımıza yüksek taleplerle yaklaşmalı, onları bayağı ve söz-sanat nümunelerinden uzaklaştmak, büyük idealler ve fikirler aşılan ulusal kültürümüzün inceliklerini öğretmeliyiz. Gençlerimizin her bakımdan gelişmiş medeni insanlar olarak yetişmelerinde bizim yarattığımız ve yaratacağımız güzel sanatlarda çok büyük payı vardır.

Azerbaycan sineması ulusal sanatın Rus ve Dünya sinema sanatı ile tamada olduğu, qlobal kültürlerin başarılarından faydaladığı zaman gelişmeye başladı. Bugün Türk Dünyası devletlerinin ulusal kültürlerinin müstekil gelişimiyle, birlikte birbirine karşılıklı tesiri ve dikkat çekecek derecede güçlenmelidir. Burada şaşırtıcı hiçbirşey yoktur, çünkü her bir Türk Cumhuriyeti'nin ulusal kültürünü bağımsız gelişimi neticede tüm Türk kültürünün gelişimi demekdir. Daimi ve sıkı yaratıcılık ilişkilerinin olması sinema, opera, tiyatro ve bale sanatçımızın tanımı ve gelişisi içinde çok keskin şekilde kendisini gösterebilir. Maalesef, ulusal bir opera veya bale eseri, kendi ülkesinin tiyatrolarında sahneleşmişsede, ancak pek nadir durumlarda kendi ülkesi dışına çıkarılmaktadır. Azer-

baycanın bazı opera ve bale eserleri dışında, Türkiye'de ve ya diğer Türk Devletleri'nde kardeş Türk Devletleri'nin bestecilərinin yaratdıkları ulusal opera ve baleleri kendi tiyatrolarında oynanması zamanı geldiğini düşünmeyeliz. Prima opera ve bale sanatçılarımızı bu alanda Türk Cumhuriyetleri'nde sahne almağa davet etmeliyiz. Sinema, tiyatro, edebiyat, özellikle sanat festivaleri düzenlemeyi daha da genişletmeliyiz. Bence, TÜRKSOY bu on yılda bu sahada çok fazla iş görmemiştir, henüz her şey ileridir.

Biz bu sahada mücadele etmeliyiz. Nasıl ki, bizden öncekiler yorulmadan çalışmışlar, Biz de öylece yorulmadan çalışmalıyız.

Biz büyük bir zamanenin, Türk halklarının bağımsızlığı zamanesinin, yeni asırın evlatlarıyız. Buda çağdaşlarımızın karşısına yüksek talepler, mesul vazifeler koyar. Zamanın seviyesine çıkmak için çağdaş sanatçıdan özellikle Türk Dünyası sanatçılarından hem coşkun ilham, hem de çok ileriyi gören aydın zeka talep olunur. Bu sade, mütavazi ve dopdolu insanlarla ünsiyetden rahat ve mesud olacaksınız.

TÜRKSOY'da yıllarca yapılan işler hakkında ne kadar konuşulsrsa, söz tükenmez. İnsan özgür ise çok iş göre bilir. Kültürlerin ilişkisi, karşılıklı tesiri meselesi, bence çok ciddi bir iştır. Ben sinemadan söz edeceym.

Sinematoqrafi, bugün, sadece güzel sanatların en önemli dalı olmakla kalmaz, aynı zamanda, bilginin yayılmasını sağlayan en güclü araçtırır da. Beyazperde sayesinde izleyiciler, keçmiş öörenir, güceli daha iyi görür ve bu sahada geleceyi hayal ede bilirler. Ayrıca zengin bir bilimsel ve teknik kültürü kazanırlar. Bu sinema, sanatının genel karakteristiğidir. Sinema sanatı, da diğer sanat dalları gibi tarihi, sosyal, külturel ve etnik (ya da, ulusal) koşullara bağlı olarak ortaya çıkar. Sanatın ulusal nitelligini ve ulusal sanatın kurallarını sıkça düşünür ve irdeleriz. Bu, sinema sanatı içinde güncel bir sorundur. Türk Cumhuriyetleri'nde sinemanın bugününu analiz

ederken, estetik değerlerinde dar, yerel bir düşüncenin değilde, dünya sinemasının geniş haraket anlayışını esas tutulduğu görülür.

Sinema, hızla yayılma ve farklı izleyicilerle ilişki kurma imkanına sahip bir sanat dalı olarak, özel bir görev üstlenmektedir. Bu nedenle, hiçbir film seridinin doğduğu yerde kalmaya hakkı yoktur. Ülkesini başdan sona dolaşmalı ve hatta onun sınırları dışına çıkmalıdır. Yaratmak için çok şey bilmek gerektir. Genç sinemacılar ulusal sinemanın yükseltmesinin, kendilerinin dünya sinemasını zengin mirasını yeterince özümseye bilmelerine bağlı olduğunu anlamak zorundadırlar. O kadar yoğun bir asr yaşıyoruz ki, günümüzde bir kaç yılın tecrübesi, mazinin yüzlerce yıllık deneyimine eşit olabilmekte. Bu yüzden, çağdaş sanatçının çağın gerisinde kalmaması, ileriye doğru zamanla birlikte adım atması gerekmektedir. Türk cumhuriyetlerinde sinematoografi birbirinden farklı ve karışık bir yol izleyerek gelişmiştir. Bu ülkelerde sinema sanatının ve yönetmenliğinin ne yönde gelişeceğini, elbette zaman gösterecektir. Yinede gelecekte, son on yılın tesirini keskin olarak görüleceğini kesdirmek zor değil. Bu zenginliği, Türk halklarının çağdaş ve bağımsız sinema tarihini gerçekleştirdiği biçimde korumak ve çoğaltmak, onu yeni deyerler katarak yüceltmek işte bugünkü görevimiz.

Dünya sinema tarihinde, Türk cumhuriyetleri sinema tarihi, çok uluslu, Sovyet sinemasının ayrılmaz bir parçası olarak değerlendirilmiştir. Türk halklarının kültürel gelişimini, Ekim Devrimi sonrası, sarsılmaz derecede, Rus halkın yardımı ve desteğine bağlı olduğu şeklinde bir düşünce hakimdir. Azerbaycan sinema sanatının potansiyeli ve yüzyılı aşan tarihi onu en üst noktaya taşıyor. Sürekli genç yeteneklerin, yeni sanatçıların katılıması onu her etapda bilginin ve yaşamı değiştirmeye erkinin yenilenmiş ve etkin silahı, ruhsal genelleştirme ve kişisel gelişimin aracı yapıyor. 1991 yılında, Azerbaycan Cumhuriyeti'nin bağımsızlığının ilanından sonra

diğer eski Sovyet Cumhuriyetleri'nin sinemaları gibi, Azerbaycan sinemasında çok zor günler yaşamaya başladı. Geçmişte yönetmenler, canlarının her istedğini filmealamıyorlardı. Günümüzde ise, sponsorlar ve finans kaynakları aramak gerekiyor. 1991'den sonra Türk Cumhuriyetleri'nde sinema studyolarının tecrübeşi ve teknik imkanlarıyla bir dizi mikro-studyolar, kuruldu. Bu mikro studyolar, 1990'larda popüler temalar üstüne qısa ve uzun metrajlı 10-15 film çektiler. Bu filmlerin başarısını gösteren vekilleri ve izleyicisi sayını görmezden gelmek mümkün deyildir. Bu filmlerin yaratıcıları arasında, ünlü yönetmenlerin yanı sıra, genç ve çiçeği burnunda olanları da vardır.

Kendi sinema studyolarının tecrübesini ve teknik imkanlarını kullanan mikro studyolar, kendi studyosuyla bir bütün oluşturmak zorundalar. Zira, "Para kuvveti" ilkesinden yola çıkan varlıklı yönetmenler, kendi film studyolarını kurmuşlardır, ancak yalnızca birkaç proje gerçekleştirmeyi başarıya bilmışlardır. Bu filmlerin, herkesin aşina olduğu şaşalı sahnelerle, sonu gelmez kaçip kovalamacılar ile dolu Amerikan filmlerine zaten alışmış olan izleyiciler üzerinde hiçbir tesiri de olmamıştır. Profesyonel olmayan sinema şirketleri, düşük düzeyli filmleriyle, sinema perdesinde kendi egemenliklerini kurmaya çalışmışlardır. Bugün Türk Cumhuriyetleri studyolarında bir yılda ortalama iki-beş uzun metrajlı ve birkaç belgesel film çekilmektedir. Şu anda, bütün eski Sovyet Cumhuriyetleri'nde-Rusya hariç-sinema dünyasının durumu aynıdır; Batı sineması, beyazperdeyi ve seyircinin gönlünü fethetmiştir. Bugün bütün dünyanın (buna Türk Dünyası da dahildir) yalnız iki konusu vardır: Cinsellik ve ölüm. Sovyetler döneminde çekilen filmler, Hollywood filmleri tarafından beyazperdeden kovuldu. Üstelik bu filmler, çekildikleri dönemde, uluslararası arenada büyük başarı göstermiş olmalarına rağmen. Bu filmlerde, humanizm vardı, sosyal sorunlar vardı, aşk ve dostluk gibi yüce duygular vardı. Bu coğrafyanın, insanı büyüleyen doğa güzellikleri vardı.

ve nihayet, bunların birçoğu, bugün, yitikler... Bugün Azerbaycan'da ve diğer Türk Cumhuriyetleri'nde sinema sanatının zayıfladığını kaydediyor ve bir otorite ağızıyla "bunun ulusal sanatın gelişmesine ciddi zararlar vereceğini" beyan ediyorum. Türk sinemasının tarihi Sovyet öncesi (Azerbaycan) ve Sovyet dönemlerinde başlar (Azerbaycan sinema tarihi hariç) eski SSCB dahilindeki Türk Cumhuriyetleri'nin sinema tarihi Ekim Devrimi'nden sonra başlar. Sadece Azerbaycan sineması Sovyet öncesi dönemde başlamıştır. Sovyet dönemi, bu sanat dalının gelişimini, sanatsal olgunluğa erişimini, Sovyet ve dünya düzeyine çıkışını niteler. Hiç şüphesiz bu gelişimin, Sovyet rejiminin siyasal tabiatıyla, ideolojisiyle ve dünya görüşüyle bağlantılı bir bedeli yok değildi.

SSCB'nin dağılmasından sonra, Türk Cumhuriyetleri'nin bağımsızlıklarına kavuşması, onların sinema sanatı tarihinde yeni bir sayfa açtı. Bu, aynı zamanda, doğal olarak sinema çevreleriyle ilgili yeni sorunların doğmasına sebep oldu. Buların dışında, sinemanın ticarileştirilmesi, piyasaya ilişkilerinin rayına sokulması geliyordu. Bu, konu ve içeriğten estetik ve ahlak kriterlerine, film çekme hevesinden ekonomik sebeplerle bunu yapma imkanının bulaşmamasına kadar, ulusal sinemanın tüm unsurlarını etkiledi. Bununla birlikte, Türk Cumhuriyetleri'nin, Sovyet döneminde tertip edilen deneyimleri ve sanatsal imkanları, bu çağdaş geçiş döneminin tüm zorluklarının üstesinden gelmeye muktedir bir güç teşkil etmektedir. Bize, "yeni dalga sinemanın" başarılarının ve ödenen bedelin, tüm Türk Cumhuriyetleri sinemalarında, prensipte aynı olduğunu söyleye biliriz. Şu anda eski Sovyetlerde yaşayan Türk Cumhuriyetleri bağımsız devletler olarak dünya arenasında yerini aldı. Bu ülkelerin aydınları ve halk birbiriliye ittifak sağlarsa bunu hiç kimse bozamaz. Bu nedenle her bir Türk devleti kendi aralarında ve Türk halkları birbiriyle birlik, beraberlik içinde olmalıdır.

TÜRKSOY' un yaptığı bu anma gecesi yalnız Okeyev'e değil, tüm Türk Dünyası sinemasına yönelik olduğunun altının çizmek isterim. Sanat ve sanat adamları hakkında düzenlenen etkinliklerde TÜRKSOY'un yapmak istediği ana fikir olarak: hayatı insanlar için bir iş yapmak, kendinden sonra iyi eylemleri miras bırakmak düşüncesi yer alır. Aynı kökten gelen kültürlerin beraberliğinden doğan uyumu, bu ülkelerin işbirliğinin güzel meyvelerini, daha çok kişiyle paylaşmak için çeşitli organizasyonlar yapılmalıdır. Bunların en önemlilerinden biri "Türk Sinema Günleri", yanı, Azerbaycan, Türkmenistan, Kazakistan, Kuzey Kıbrıs Türk Cumhuriyeti, Tataristan sinema günleri Almatı'da, İstanbul'da, "Türk sinema Günleri"-nin Almatı'da, Kazan'da, Bişkek'te, Taşkent'te düzenlenmesidir. İstanbul Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı'nda damışan olarak çalıştığım zamanlar yeni fikirler üretiyor ve etkinliklerin dinamik yapısı, bu fikirlerin uygulanabilir projeler halinde gerçekleşmesiyle daha da güçleniyor, Türk Dünyası ve Türk dostluğunun temellerini daha da sağlamlaştırıyordu.

Maalesef, sinema günlerine iştirak eden bazı filmlerin dışında, bugün bile Türkiye'de Türk Cumhuriyetleri sineması hakkında çok az şey biliniyor. Yeni olmasa da benim için doğru olan bir fikri sizinle paylaşmak istiyorum: Sinema, halkları yaklaştırıyor. Ben bunu değişik ülkelerde, katıldığım film festivallerinde gördüm. İstanbul'da düzenlenen Türk Dünyası Sinema Günleri'nde de bunun bir hakikat olduğunu bir kez daha anladım. Bakınız, zamanında L. Aragon, "Cemile" romanını dünya edebiyatının en güzel aşk romanı olarak tanıttıktan sonra, Türkiye, Cengiz Aytmatov'u tanıdı. Bence, bugün ne yazık ki, yine aynı durumdayız. Birbirimizi Fransa, İngiltere, Rusya veya Amerika aracılığıyla tanıyoruz. Şu sıralarda Kazakistan'da Rüsem İbrahimbeyov'un senaryosundan çekilen güzel bir film vardır, "Göçebeler". Bugün Batı sinemacıları ondan övgüyle söz ediyorlar. Türkiye'de birçok sinema şirketi

yöneticisi, bu film Türkiye beyazperdelerine nasıl taşyalım diye bana soruyorlar. Ne yazık ki, bu filmin Türkiye'de gösterime girmesini sağlamak için bir Fransız şirketi ile anlaşmak gerekmektedir. Ülkelerimizdeki sinema uzmanlarının, sanatçılارının birbirleriyle aracısızlaşma ve konuşma şeklini bulmamız gerekiyor. Bence bu konuda TÜRKSOY çok önemli bir rol oynayabilir. Bu koşullarda Türk Dünyası adına yapılabilecek çok şey var. Türk Dünyası'nın Türkiye'ye açılan en önemli sanatlarından biri sinema olmalıdır.

Öte yandan, kültürel ve tarihi bağlarla içinde bulunduğu muz Türk Dünyası özellikle kültürel örgütlenme bakımından çok dağın bir resim sergilenmektedir. Türk Dünyası'nın iç alemi, imkanları, ortak manevi değerleri dünya kültürü düzleminde çok yüksek sanat eserleri verme imkânına sahiptir. Bu düşünce temelinden hareketle, Türk Dünyası'nın en yüksek kültürel kuruluşu olan TÜRKSOY teşkilatı, faaliyetleri arasında sinema çalışmalarını ihtiya eden bir yeni kurumlaşmaya gidebilir. Bugün Türk Dünyası'nda Türk Dünyası sinema alanında düzenlenen hiçbir film festivali yoktur. İstanbul Büyükşehir Belediyesi'nce 1998 yılında birincisi, 2001'de ikincisi ve 2002'de üçüncüsü düzenlenen "Türk Dünyası Sinema Günleri" dışında, Türk Dünyası Film Marketleri ise denebilir ki, hiç olmuşmamıştır.

21 Kasım 1998 tarihinde İstanbul'da düzenlenen "I. Türk Dünyası Sinema Günü" Türk sinemasında altın dönüm olarak medyada yer almıştır. Türk Dünyası'nın sinema ve kültür adamları yaptıkları görüşmeler sonucunda amaç ve ilkeler doğrultusunda ortak bir adım atmaya karar vermişlerdir. Hatta bir protokol da imzalanmıştır."I. Türk Dünyası Sinema Günleri"nin başlangıc günü olan 21 Kasım'ın, bütün Türk Cumhuriyetleri'nde "Türk Dünyası Sinema Günü" olarak kutlanması benimsememiştir.

Türk kültürünün, tarihinin, sanatının ve ortak Türk kimliğinin sinema sanatı yoluyla beyazperdede işlenmesi, tanıt-

ması ve dünyada kültür sanat yoluyla barış ve işbirliği ortamının geliştirilmesi amacıyla bir kültürel kurluş olan TÜRKSOY'un nézdinde "Türk Dünyası Sinema Birliği"nin oluşturulması düşünülebilir. Ayrıca, Türk Dünyası Filmleri Gezici Festival'ı düzenlenebilir. Ankara, İstanbul, İzmir'den sonra tüm Türk illerine ve kentlerine konuk olması planlanabilir.

Türk Dünyası Filmleri Gezici Festivali özenle seçtiği programını Türkiye'nin ve Türk Dünyası ülkelerinin kentlerinde izleyicilere sunarak TÜRKSOY'un en önemli sinema etkinliklerinden biri olabilir. Türkiye ve Türk dilli ülkelerin kentlerine konuk olan gezici festival kapsamında Türkiye ve Türk Cumhuriyetleri'nden uzun ve kısa metrajlı filmler, toplu gösterimler, çocuklar için özel programlar ve work-shop'lar yer alabilir. Türk Dünyası sinama sanatçıları, yerli ve yabancı basın mensuplarının katılımı da sağlanabilir. TÜRKSOY ile Türk Dünyası arasındaki iyi ilişkilerin bu kültür sanat etkinlikleriyle daha da gelişeceyi inancındayım.

Avrupa Birliği Sinema Fonu olarak 1988'de faaliyete başlayan EURIMAGE, Avrupa Birliği'ne üye ülkeler arasında Avrupa kültürünü genişletmek. Ortak yapımları teşvik etmek ve bunu gibi amaçlarını yüklenmiştir.

Niçin TÜRKSOY bu tür bir "TÜRKIMAJ" fonunun kendi bünyesinde oluşturulmasına karar vermesin? Niçin TÜRKSOY'a üye ülkeler arasında Türk kültürünün geliştirmek üzere film yapımını desteklemek üzere ortak yapımları teşvik etmesin? Bu da Türk toplumlarının sinema sanatı alanında birbirile tanışmalarına vesile ola bilir.

Türk Dünyası'nın sinema adamları kendi aralarında bilgi ve tecrübe alışverişi içinde bulunabilirler. Sinemacılar arasında gerçekleşcek çeşitli söyleyişi ve açık oturumlarda Türk Dünyası sinemasının tarihi, dünya sinemasındaki yeri, 21. yüzyıl-daki geleceği, alt yapı imkanları, sinema ilişkileri gibi konularda görüş alışverişi de olabilir. Kısaca Türk Dünyası sinemalarının ortak sorunları, eğitim, birlikte film yapım vb. konularda

çözüm önerileri konuşulabilir. Kurulacak yeni oluşumun merkezi TÜRKSOY olarak düşünülebilir ve koordinasyon kurulu Türkiye, Azerbaycan, Kazakistan, Türkmenistan, Kirgızistan, Özbekistan sinema insanlarından teşkil edilebilir.

Diger Türk ülkeleri de dışında tutulmadan, ömegin, Tataristan, Kuzey Kıbrıs Türk Cumhuriyeti, Altay, Gağavuz Yeri, Saha-Yaku, Tiva ve bunun gibi Türk ülkelerinde gözlemciler yer alabilir. Oluşturacak fonun, yılda dünya sinemalarında gösterilebilecek estetik kalitede 3-5 film çıkarılabilse (Dede Korkut, Yunus Emre, Körögöl, Nasreddin Hoca, Fuzuli ve digerleri gibi ortak konu olan projeler düşünün) maksat hasıl olacaktır. Bu oluşumun en önemli ayaklarından kısa film ve animasyon türleri dahil olmak üzere çocuk sineması çalışmaları da olabilir.

Periyodik olarak TÜRKSOY'un düzenleyeceği ortak bir film festivali ve film markei, öncelikle Türk dilli ülkeler arasında görsel manada işbirliğini artıracaktır. Bu da Türk Dünyası sinemalarında üretilen uzun metrajlı, belgesel ve kısa metrajlı filmleriyle kendi ülkeleri aralarında sanatsal ve ticari başarılar kazanmasına, Türk sinemasının gelişmesine yol açacaktır. Çünkü Türk Dünyası'nda son derece sevdiği sinema dilini bilen güçlü yönetmenler, güçlü oyuncular, güçlü bir teknik ekip var. Onların Türk sinemasına, Türk sinemasının da onlara katacağı çok şey var. Onlar da dünya piyasasına bir kapı olarak Türkiye'yi görme temayülündeler. Gerçi bunu görmedikleri için Fransız, İtalyan, Rus ve Amerikan filmliliğiyle direk prodüksion gerçekleştirir duruma geldiler. Bizim qayemiz Türk Dünyası sinemasının ortaya çıkarmaktatır.

TÜRKSOY bunları bir araya getirirse Türk Dünyası'nın birlliğini sağlaması hususunda daha önemli bir adım atmış olacaktır. Türk toplumlarının sinema sanatı alanında birbirile tanışmaları işbirliği için bir ortam olacaklardır. Bu global işlerle birlikte TÜRKSOY periyodik etkinlikler de düzenleyebilir: Türk Cumhuriyetleri'nde üretilmiş yeni filmlerin prömiyeri

veya qalasını zamanında dünya sinemasında meşhur olmuş filmlerin tanıtımını, Türk Dünyası'nda çocuklara özgü filmlerin toplu gösterimi, Türk dünyası sinema yıldızları, uluslararası başarılarla imza atmış filmler, senaristler, kameraman, besteci, oyuncu vb. Sanatçıların tanıtılması. Türk Dünyası'nın sinema tarihi ve kültürel mirasının gelecek nesillerimize ulaştırılması bilincinden yola çıkan bu etkinlikte, Türk Dünyası'nın sinema sanatını ve sanatçısını ve mücadilesini yakından tanıtmamasına ve anıltmasına özel bir önem verebilir. Türk Dünyası kültürünün sosial düşünce tarihinde TÜRKSOY'un kendine özgü bir yer tuttuğuna ve daha da derin bir kök salacağına inanıyorum.

Tofiq İsmayılov

TÜRKİSTAN'DA İLK FİLM GÖSTERİMLERİ 1987'DE TAŞKENT'TE GERÇEKLEŞTİRİLDİ. FİLM ŞERİTLERİNDEN TÜRKİSTAN'I SEYRETMEK

Türkistan'da ilk film gösterimleri, 1897'de Taşkent'te, yabancı şirketlerde çalışan, uzak ve esrarengiz Doğu'nun egzotik havasına hayran yabancı kameramanlar tarafından yapıldı.

Türkistan'ın egzotik güzelliklerini, Moskova ve Petersburglu kameramanlar ile beraber Fransız kameramanı Feliks Mesküci de filme almıştı. 1897 yılında, Lumiere Kardeşler tarafından Rusya'ya gönderilen kameraman Feliks Mesküci, 1905 yılına dek Rusya'da Fransız ve İngiliz film şirketlerinin temsilci kameramanı olarak çalıştı. Feliks Mesküci bu yıllarda Rus kameramanlarıyla beraber, Buhara, Taşkent, Hive ve Semerkant'da çekimler yaptı. Çekilen filmlerde emirlerin av, gezinti, tatil ve ziyafet sanheleri yer alıyordu.

1905 yılında Feliks Mesküci, Rusya'daki askeri-stratejik alanları filme aldığı için devlet tarafından sınırdışı edildi.

O zamandan itibaren, Çarlık Rusyası egemenliğinde olan Orta Asya'nın yabancı kameramanlar tarafından filme alınması Rus Çarlığı'nda yasaklandı.

1911 yılının yazında Danimarkalı Adolf Hardner ve Fransız film şirketi Eclair'in temsilcisi olan Rene Moro, Doğu'daki Rus malikanelerini filme çekme iznini almaya ciddi bir gayret göstererek sonunda başarılı oldular. Yabancıların Batı Türkistan'a girmesini istemeyen Çar Hükümeti pek de gönüllü olmadan bu izni verdi. Buna rağmen bazı yabancı kameramanlar Orta Asya'ya, özellikle de Hive ve Buhara'ya girmek için vize alabilirdiler. 1914 yılında, "Hanjankov ve Ko Anonim Şirketi" de Batı Türkistan bölgesini filme alabildi. Dışarıdan ve Rusya'dan gelen kameramanlar bu bölgede yalnız egzotik güzellikleri ve kalburüstü sınıfın yaşam sahnelerini filme almışlardır.

Türkistan'da yaşayan tüm halkın hayat tarzi ve sosyal durumlarını yansitan sahneler, bu devirde yalnız fotoğrafçı H.Divanoğlu'nun çektiği filmlerde rastlar. Öncü Özbek sinemacısı Hudaybergen Divanov'un filmcilik hayatı çok ilginçtir. Özbekistan'da 1924 yılı devrimine kadarki sürede bile fotoğraf ve filmciliğle uğraşan H. Divanov, Orta Asya'nın ilk milli sinema sanatçısıdır. Özbekistan'da devrime kadar olan sosyal gelişmeleri ve Batı Türkistan'ın durumunu anlatan belgesel filmler onun tarafından çekilmişdir.

Hudaybergen Divanov, 1878'de Hive kentinde doğdu. Çocukken makine ve cihazlara çok meraklıydı. Ailesi, belli bir süre onu Moskova'ya, daha sonra da Petersburg'a bu sahada eğitim almaya gönderme imkânı bulmuştu. Bu şehirdeki eğitimi sırasında hareket eden fotoğraflarla ilgilendi ve sinemacılığın sırlarını öğrenmeye çalışıyordu. H. Divanov, Petersburg'dan evine, Harezm'e, yerli halk için o devirde bir mucize olan üç makineyi; gramofon, fotoğraf ve Pathé markali sinema makinelerini getirdi. Divanov'un o zaman getirdiği, günümüz

için çok enteresan olan bu makineler, Hive şehrinde bulunan sinema müzesinde bugün bile sergilenmektedir.

Filmlerini, ne gün geçirmek için ne de ticari bir amaçla çevirmedi. Bu türlü olaylarla karşılaşıyor olsa da amacı halka hizmet etmek, aydınlatmaktı. Bu amaçla H. Divanov, Hiveli gençleri etrafına topladı ve onlara film çekmeye başladı.

H. Divanov'un evi, film laboratuvarı haline geldi. Batı Türkistan'da sinemanın sırlarını bilen ilk sanatçı olarak halkın gündelik hayatını, çalışmasını, hüzünü ve sevincini filme aldı. Çektiği filmleri kendi evindeki banyosunda yıkar ve kendi evinde seyrettirirdi.

Divanov, Harezm pazar yerleri ve sokaklarında ücretsiz film gösterileri organize ederdi. Onun tarafından çevrilen ve pek uzun olmayan filmlerde, başkentin ve sıradan insanların hayatları anlatılıyordu.

Harezm Hanlığı'nda yaşayanlar, 1917 Ekim Devrimi'ne kadar, özel küçük sinema salonlarında yabancılar tarafından çevrilen, yalnızca kaba şakalarla dolu "can sıkıcı" savaş filmlerini görevbilediler.

Sovyet hükümetinin Orta Asya'da zafer kazanmasından ve Harezm Cumhuriyeti'nin ilan edilmesinden sonra H. Divanov, yoğun kültürel etkinlikler düzenliyor, onun iniciyatifiyle okullarda, çocuk bakım evlerinde ve meslek kurslarında sinema salonları açılıyor, sinema, film ve fotoğraf çalışma grupları oluşturuluyordu. Aynı zamanda Divanov, Özbekistan'daki sosyal gelişmelerle ilgili sinema-kayıt çalışmalarını sürdürdü.

Harezm'de toprak-su reformunun yapılmasını, çiftliklerde ilk traktörlerin çalışmaya başlamasını, kolhozların organize edilmesini, kadınların çarşafı çıkarmasını filme alıyordu. H. Divanov, ilk Özbek sinema kamerasını olarak o dönem Özbekistan'da geçen devrim olaylarını filme kaydetmişti. Onun çektiği bu sahneler, gelecek Sovyet Özbekistanı belgesel filmlerinin esas bölümleri olarak, Özbekistan'da Sovyet Hü-

küməti'nin kurulma sahnelerini oluşturacaktır. 27 Ekim 1924 tarihinde, Özbekistan Sovyet Sosyalist Cumhuriyeti kuruldu. 1925 yılında, Sovyet Özbekistanında "Özbek Devlet Sinema Tröstü" kuruldu. H. Divanov yerli kamerman olarak bu stüdyoda çalışmaya davet edildi.

Batı Türkistan'da film üretimi 1924 yılında başlar. Buharalı Halk Sovyet Cumhuriyeti, Petersburg'da bulunan "Sovkino Anonim Şirketi" ile bir anlaşma imzalayarak ortak bir kurum olan "Buhkino"yu (Rus Buhara Sinema Yoldaşlık Mütessesi) kurdular. Bu kurum, "Orta Asya'yı Gezerken", "Buhara Kültür Doğuşu Yolundan", "Buhara'da Devrimin Yedinci Yılının Kutlanması" adlı belgesel filmlerle beraber "Ölüm Minaresi" adlı uzun metrajlı bir film de ortaya çıkardı.

Filmin öyküsü, Buhara'da bulunan ölüm minaresilarındaki halk masalından alınmıştı. Öykü, bir han kızı ile yoksul bir gencin arasında geçen talihsiz aşk serüveni etrafında kurulmuştu.

Film gösterime çıktığında Özbek seyircisinin büyük ölçüde ilgisini çekti. Hive güzeli Cemal'in maceraları, çiftçi Sadık'la, Emir'in oğlu Şahrur'un mücadelesi ve sonunda Sadık'ın zalim Şahrur'u ölüm minaresinden aşağıya atma sahnelerinde, seyirci, iyinin kötüye galip gelmesine çok sevinip bağırarak alkışlıyordu. Sonraları çekilen "Ferhat'ın İşıkları" adlı film, yeni inşa edilmeye başlanan, binlerce kilometrelük çorak çöllere hayat getirecek Sirderya nehri üzerinde kurulan hidroelektrik santralinin inşaatını konu almıştı.

Ünlü yönetmen M. Kayumov'un o yıllarda çektiği "Dört Giriş Kapılı Kent" adlı diğer bir belgesel film, güzel Hive şehri hakkındadı. Bu şehrin unutulmaz heykellerinden, birbirinden güzel inşa edilen bina ve camilerinden, bu kenti kuran yetenekli mimarlardan ve bu sanatçılardan el becerilerinden bahsediyordu. M. Kayumov'un yaptığı bu belgeseller, o devir için çok verimliydi.

Özbek yönetmeni M. Kayumov, Hive'ye gittiği yıllarda "artık buralarda ne irfan, ne alim kalmış..." diye yazar : "Bugün

icin eskisinin mavi düşlerinden başka bir şey yok sosyal alanda. Maalesef bilim üretenler, Hive'yi kurduğu rivayet edilen Nuh'un oğlu kadar uzak Hive'ye, ama insanları misafirperverliğiyle ünlü. Sarı çamurdan kentin daracık sokaklarından geçenken dolunayın parlaklığı gökyüzü, geniş sofali evlerin içinde Doğu'nun rahatlığı duyulur. Konuk olarak davet olundugum evlere ayakkabımızı çıkarıp giriyoruz. Çünkü her yer hali kaplıdır. Yer gök hali, duvarlara hali asma geleneği var. Yerlerde duran yoğunla büyülü küçülü yastıklara yaslanarak yerden birkaç karış yükseklikteki uzun masanın yanına oturuyoruz. Tüm kapılar ve kanapeler mavi boyalı. Tam bir Doğu görkemiyle süslenmiş masanın üstünde; ünlü tatlı üzümleri, ceviz, badem ve tatlalar dizilmiş, horoz ibiği gibi kırmızı çay bardakları insanın yüzüne gülüyor.

Kenti gezerken yarı kalmış koca bir minare dikkat çeker. Kalta Minar denen bu yarı minare, müthiş bir mavi renktedir. Minareyi yaptıran Han, minare bitince bunu yapan mimarı öldürerek diye söylenti çıkışınca mimar bugün 26 metre yükseklikte kalan minareyi bitirmeden kaçırıp gider.

212 sütunuyla olağanüstü güzellikte ahşap oymalarıyla gözleri kamaşturan Cuma Mescidi, çok etkileyici labirent gibi bir yapı olan İslam Hoca Medresesi ve minaresi gibi yerler ise yaratıcılığın şaheseri. Oniki odalı, lacivert ve açık mavi tonların süslemelerdeki görkemi, medresenin eski günlere ağıtımı yakarı gibi. Belgesel sinemanın yanısıra, günümüzde açık hava sinema platoları olarak adlandırılacak bu şehirlerde, birçok konulu film de çekilmiş ve bugün de çekilmeye devam ediliyor."

Ünlü Rus yönetmeni Yuri Protazanov, "Nasrettin Hoca Buhara'da" adlı filmle, Hoca Nasrettin konusunu Sovyet sinemasına getiren ilk yönetmen oldu. Bu filmden sonra Nasrettin Hoca karakteri, Özbek ve Sovyetlerdeki diğer film stüdyolarında defalarca beyaz perdede aktarıldı. İkinci Dünya Savaşı yıllarında çekilen "Nasrettin Hoca Buhara'da" adlı (1943) uzun metrajlı film sadece arka cephede değil, ön

cephede bile büyük coşkuyla karşılandı. Sonraları yönetmen N. Ganiyev, bir meydan gösterisine benzeyen, sadece Özbek halkına ait bir eser yaratmak istemişti. Sonunda Nasrettin Hoca ile ilgili yeni bir söz söylemeye karar verdi. N. Ganiyev, Y. Protazanov'un çektiği "Nasrettin Hoca Buhara'da" filminde Nasrettin tipinin oyuncusu L. Sverdlin'in canlandırdığı gibi Hoca'yı hilekar ve kurnaz olarak değil, akıllı, düşünen, halk içinden çıkmış, halkın dertlerine üzülen bilge bir hoca olarak görmek istedİ. Bu düşünceyle, bir nevi Türk Karagöz ve Ortaoyunu'nu hatırlatan, Özbek halk meydan gösterilerine benzeyen bir film olarak ortaya çıktı. N. Ganiyev'in "Nasrettin Hoca'nın Gezileri" adlı bu filmi, Sovyet Özbekistan'ı sinema tarihinde kendine özgü bir yer tutar. Film, bugün dahi seyircinin büyük ilgisini çeken bir eserdir. Filmde, Nasrettin Hoca rolünü Özbek oyuncusu R. Hamzayev ustalıkla canlandırdı. Esasen üç büyük oyuncunun bir araya gelmesi (A. Celikov, R. Hamrayev ve R. Muhammedov), filmin oyuncu ekibinin yetenekli bir kadrodan oluşduğunu göstermektedir. Bu sanatçılar, biri diğerini gölgедe bırakmadan, oyunculuk ve yetenekleri ile diğerinin yeteneğinin ortaya çıkmasına yardım etmiştir.

Buhara'da üretilen yapımlardan söz ederken 1957 yılında üretilen Özbek sinemasının en iyi tarihi-biyografik filmlerinden biri sayılan "Avisenna" filmi, büyük düşünür, Orta Çağ Doğu bilim adamı ve filozofu Ebul Ali İbn Sina'nın (980 – 1037) hayatına hasredilmiştir. Filmin senaryosunu, ünlü Tacik yazarı S. Ulukzade, senarist V. Vitkoviç ile beraber yazmışlardır. Yönetmen K. Yarmatov tarafından tarihi gerçeklige sadık kalınarak, filmde İbn Sina'nın hayatı olduğu gibi yansıtılmaya çalışılmıştır. Bu filmde, bir çok kahraman ve olay vardır. Bu zor ve bileşik kapsamlı muazzam yapının ortaya çıkması için Gazneli Sultan Mahmut'un Buhara'ya taarruzu, Gürgenç'teki veba salgını sahneleri gibi bazı olay ve kahramanlar, filme bölmeler halinde yer almıştır.

Gazneli Mahmut'un Buhara'ya saldırması sonucunda Buhara şehri alevler içinde kalır, evler yanar, eşsiz kitaplar mahv olur, insanlar ölürlər. Avisenna, Buhara'dan kaçmaya mecbur kalır.

Uzun yıllar uzaklarda yersiz yurtsuz kalan Avisenna, nihayet, Harezm'in başkenti olan Gürgenç'e gelir. O zaman bu şehri veba salgını bütürmüştür. İnsanları ölümünden kurtarmaya çalışan Avisenna, Gürgenç halkına bu yakınlarda güneşin tutulacağını haber verir. Cahil insanlara bilimin gücünü ve yakın dostu Biruni'nin güneş tutulması hakkında söylediklerini anlatmaya çalışır. O, Biruni'nin gerçeklestirdiği en ağır cerrahi ameliyatın nasıl yapıldığını gençlere öğretir. Sultan Mahmut, defalarca Avisenna'yı sarayına davet eder. Ve çağrısını reddeden Avisenna'yı takibe alır. Tekrar yersiz yurtsuz kalan büyük alim hapse atılır ve ortaya meşhur "El-Kanun fi't-Tip" adlı eser çıkar. İdamlı yargılanan Avisenna'yı, ölümünden, halkın sevgisi kurtarır. Artık yaşılmış ve yersiz yurtsuz olan bilgin, dostu Cüzani ile yola çıkar.

"Avisenna"nın biyografik bir film olmasından ötürü yönetmen, esas eksemi baş kahramanın fikir ve hisleri üzerine kurmuştur. Avisenna'yı bilgiye ve bilimin gücüne inanan, halkını büyük bir aşkıla seven bir kişi olarak ortaya çıkarmıştır. Filmin kahramanı olan İbn Sina'yı Tacik oyuncusu Marat Arıpov büyük ustalıkla canlandırmıştı.

Sonralar, 1983 yılında, Özbek sinemasının diğer ünlü bir yönetmeni E.İşmuhammedov, "Bir Dahinin Gençliği" adıyla, İbn Sinan'ın hayatını ikinci kez filme çeker. Yine bu dönemde, Özbekistan'da Sovyet egemenliğinin kurulmasından bahseden "Fergane'den Beş Kişi", yazar Abdullah Kadırı'nın "Geçen Günler" ve 15. yüzyılda yaşamış olan astronomi bilgini Uluğ Bey'in yaşam öyküsünü yansıtan F. Fayziyev'in yönetici "Uluğ Bey'in Yıldızı" adlı filmler çekildi.

1974'te Şöhret Abbasov 12. yüzyılın dahlilerinden biri olan bilim adamı Ebu Reyhan Biruni'nin hayatından bahseden filmi çekti. Bu eser, Özbek sinemasında çekilen en iyi tarihi-

biyografik filmlerden biridir, belki de en iyisidir desek, yanılmayız. Bu iki bölümlü beyazperde eserinde, Biruni'nin çocukluk yıllarından yaşlılığına kadar ağır mücadelelerle geçen hayatı tasvir edilmiştir. Filmde epizottan epizota, büyük bir insanın kişisel yazısında özelleşen halk yazısı, hatta dünyanın birçok meselesinin çözümü, büyük yönetmen buluşlarıyla gözümüzün önünden gelip geçer. Filmdeki olayların mekânı, bundan bin yıl önce kadim ve özgün bir kültüre sahip olan Harezmdir. Çalışkan halkın kudretli elli, yüzüllar boyunca kısır çölden toprağı kazıyor, kanal açıyor, baraj yapıyordu ve ulu Amuderya nehri, ekincinin emeğine hayırdua ederek, bahçe ve tarlalarını bol bol besliyordu. Avrupa ile Asya'yı birbirine bağlayan önemli ticaret yollarında bulunan Harezm'in şehirleri genişleyip kuvvetleniyordu.

Bu film Şöhret Abbasov'un adeta sanat zaferidir. Ş. Abbasov, tüm filmlerinde aktörlerini bir incelikle seçer. Verilen roller sanki onların boyuna posuna göre biçiliş, yaratıcılık tarzına uygunlaştırılmıştır.

Sohbetlerinden birinde Ş. Abbasov şöyle demişti : "Sinemamızın problemleri hala çoktur. Milli geleneklerimizle, halkın geçmişü ile bağlantılı filmlerin yapılması yolunda daha çok iş görülmelidir."

Teyfik İsmailov
"Mostar Dergisi"
Mart 2007

MOSKOVA'NIN SANSÜRÜ

1917 Ekim inkilabından sonra Rus-Sovyet sineması gelişmeye başladı. Böylelikle geçmiş SSCB'nin bünyesinde toplanan diğer cumhuriyetlerin sinemaları da Sovyet sinema ailesi içerisinde birleştiler. Burada özellikle cumhuriyet ülkelerinin sinemalarının ayrıcalıkları vardı. Bu ülkelerin yapacakları filmlerin hepsi sansüre tabi tutuluyodu. İstedikleri gibi film çekme şansı hiçbir sinemacıda yoktu. Filmler Moskova'daki komisyon tarafından oyuncusundan tutun da filmin konusuna varıncaya kadar komisyon tarafından tayin ediliyordu. SSCB'nin bünyesine uymayan, kendi rejimine, kendi ideolojisini yansıtmayan konulara kesinlikle müsaade edilmiyordu.

Her türlü baskın ve sansüre rağmen, Sovyet sinemasına çok güzel sanat filmleri kazandırmıştır. Sovyet sinema eğitimi, biz sanatçıların yetişmesine katkıları olmuştur. Komünizm rejimini sanatla, edebiyatla ayakta tutmaya çalıştığı için, sanatın en güzelini yapabilmek için her türlü tedbirini almıştı.

Sovyet sineması, sanat ve teknik yönden kendi sinemacılarına yararı olduğu kadar dünya sinemacılarına da çok büyük katkıları olmuştur. Sovyet sinemasında yetişen her bir sanatçının sanat ürünü ise onun kalbinin atış ahengine bağlı bir yapıt olarak ortaya çıkmıştır.

Moskova'da eğitim aldığım ve beraber sanat çalışmaları yaptığım sürece Rayzman, Hutsiyev, Bundarcak Alov, Naumov, Tarkouski, Trauberg ve Cuhray gibi hocalardan sinema sanatı üzerine çok şeyler öğrendim. Bu hocaların dünya görüşleri ne olursa olsun, sanatçılık ve eğitimcilik yönü bakımından büyük saygınlıklarını vardır. Bu bakımdan bu değerli hocalara minnettarım.

Burada çok önemli bir meseleyi de belirtmek isterim. Uzun yıllar Sovyet Ekistport film şirketi, Türkiye'ye bol

miktarda Rus filmleri sattılar. Ulus-Ajans adlı bir şirket, Rus filmlerinin pazarlamasını Türkiye'ye yaptı.

Ne yazık ki, 1990 yılına kadar, Azerbaycan sinemasına ait bir filmi dahi Türkiye'ye teklif etmediler. Varsa yoksa hep Rus filmleri pazarlandı. Değil Azerbaycan filmlerinin teklifinin yapılması, diğer Türk Cumhuriyetleriinden de hiçbir film teklifi yapılmadı.

"Platolar Boş"

-SSCB'deki komünizm rejimi yıkıldıktan sonra ve Türk Cumhuriyetleri bağımsızlıklarına kavuşuktan sonra durum ne olduğunu?

-1990'dan sonra Azerbaycan sinemasını tanutmak için Türkiye'nin çeşitli vilayetlerinde "Azerbaycan Sinema Haftaları" yapıldı. Bunun haricinde "Uluslararası İstanbul Film Festivali"ne "Nizami" adlı bir filmle katıldık. Bu festivalde benimle birlikte bir tane daha yönetmen katılmıştı. Maalesef bu girişimler ilk ve son girişimler olmuştur.

-Sovyet sineması dağıldıktan sonra durum ne oldu?

-SSCB'nin bünyesinde bulunan cumhuriyetlerin büyük bir çoğunluğunun kendi bölgelerinde sinema stüdyoları vardı. Bu stüdyolar şu anda da var. Yalnız, Sovyetler devrinde bu stüdyolarda yapılan filmlerin paralarını devlet ödüyordu. Ve bu stüdyolarla 2 ile 4 arasında filmler yapılyordu.

Maalesef bugün özgürleklerine kavuşmuş ülkelerin stüdyolarında devlet sinema için para ayırmadığından sanatçilar kapılarında bekliyorlar. Şu anda bu stüdyolar insaflı ve paralı yapımcıları bekliyorlar.

Bundan istifade ederek, Azerbaycan stüdyoları hakkında da şunu söylemek isterim. Şu anda Azerbaycan'da beş katlı iki büyük bina hazır, kurulu bir vaziyette duruyor. Bu iki büyük binanın alabildiğine geniş bir alanı var. İki platosu yeni yapılmış, son model tekniklerle donanmış laboratuvarı var.

Çizgi filmleri çekmek için ayrıca stüdyolar, belgesel ve TV dizileri için ayrı ayrı stüdyolar hazır, mevcut, ama bomboş bekliyorlar.

Ben Türk sinemacılarını ortaklaşa filmler ve diziler çekmeleri için Azerbaycan'a davet ediyorum. Bizim oralarda daha ucuz ve bol imkanlarla film çekme olanakları mevcut. Bunu değerlendirmek lazım diye düşünüyorum.

Bu durum bütün Türk Cümhuriyetleri[□]nin sinemalarında da aynıdır. Onlar da Türk sinemacılarını ortaklaşa birlikte filmler yapmaya çağrıyorlar.

-Sohbetimizin başında kendinizden bahsetmiştiniz, ama gerek Sovyet Sineması döneminde ve gerekse SSCB'nin dağılmasından sonra çektiğiniz filmlerin mahiyeti hakkında hiç konuşmadık. Arzu ederseniz biraz da filmleriniz hakkında konuşalım.

-30 senelik sinemacılık boyunca yaptığım filmlerin ekseriyeti çocuk ve müzikal filmlerdir. Uzun yıllar Moskova'da Azerbaycan sinemasının temsilciliğini yaptım. Yaptığım filmlerle kendi öz benliğimizi ve Türkülük vasfımızı yansıtmak istedim.

Çok sayıda ödül aldım

Bununla ilgili "Azap Yolları" adlı bir "masal" filmi yaptım. Bu filmde yeni Türk neslinin doğruluğunu, dürüstüğünü, temizliğini, vatan sevgisini, toprak uğruna Türk[□]ün cesaretini ve kahramanlığını verdim.

Bu film 1985'de ABD'de gösterilen ilk Azerbaycan Türk filmiydi. Aynı zamanda bu film Türkiye'de yapılan "Azerbaycan Sinemaları Haftası"[□]nda da gösterildi. Bunların haricinde "Azaplı yollar" filmi bir çok ülkeler tarafından da satın alınmıştır.

"Azaplı Yollar" filmi "Petersburg Film Festivali[□]ne ve Çekoslovakıya Festivalleri"[□]ne katılmış ve ödüller kazanmıştır.

Sanat ve sanatçılardan birkaç film yaptım. Bunlardan "Şarkı söyleyen Müslim Magomayev" filmi "Uluslararası İran Film Festivali" yanında Çekoslovakıya, Taşkent festivallerinde iştirak etmiş ve ödüllendirilmiştir. Aynı zamanda bu film dünyanın 85 ülkesine de satılmıştır.

1990'dan sonra bu konuya tekrar yönelik olarak çizgide 3 film daha yaptım. Bunlardan birincisi "Son tamaşa", ikincisi "Kendim ve Zamanım", üçüncüsü ise "Prima" filmleridir. Bu filmler 1990-1993 yılları arasında yapıldı.

Bunların haricinde "Kiraz ağacı", "Bizim sokağın Delikanlıları", "Şarkı Besteliyorum", "Köprü yapanlar", "Hüsusî An", "Babalarımızın toprağı", "Rakipler", "Dönüş" ve diğer filmler...

Bu filmlerin içeriği Azerbaycan Türklerinin yaşıtlarından, sevinç ve ideallerinden bahsederler. Ekseriyetinde Azerbaycan Türkleri'nin anneleri, gelenek ve görenekleri, tabii yaşıtları, umutları, sevinçleri ve amaçlarını seyirciye vermeye çalıştım. Kendi zaaflarımız yerine öz değerlerimizi sevdirmeye çalıştım.

-Türkiye'ye gelmekteki amacınız neydi?

-Türkiye'ye önce kim olduğumu ve gerçek kimliğini araştırmaya geldim. Çünkü Çar Rusyası zamanında Azerbaycan toprağında yaşayan bizlerin "Busurman Tatar" diye adlandırıldırırdı. Daha sonra Sovyet devrinde bize "Cenubi Azerbaycanlılar" adını vermişlerdi.

Ben babamdan ve büyük babamdan Türk olduğumu örendim ve onunla da gurur duydum. Maalesef İstanbul'a geldikten sonra burada birçok kişiler benim Türkçeyi iyi konuştuğumu gördüklerinden, kim olduğumu soranlarla karşılaştım. Bunlardan biri de sensin Mustafa bey.

Ruslar ister Çar Rusyası olsun, ister Sovyet Rusyası olsun bizim Azerbaycan Türklerini Türkler'den ayırp Türk olmadığını tekid etmenin altında yatan gizli sebebi anlıyorum. Ancak, Türkler ve Türkiye, bizim Türk olduğumuzu

maalesef hala bilmiyorlar. Bu yüzden de bizi Azerbaycanlılar diye adlandırıyorlar.

Hepimiz bir bütünüz

Ben buradaki Türkler'e demek istiyorum ki, Azerbaycan bir yerin adıdır. Türkler ise orada yaşayanlardır. Bu yüzden Azerbaycan Türkleri diye öz kardeşlerinin kalplerini böylesine suallerle lütfen kırmasınlar.

Bugün biz 7 milyon değil, 67 milyonluk Türk halkıyız. Siz de 60 milyonluk Türkiye değil 67 milyonluk Türk halkımız. Hepimiz bir bütünüz, hepimiz kardeşiz...

Ben bugün Türkiye'ye büyük babalarımızın başkentini ziyaret etmeye ve onu "Abu havasını" teneffüs etmeye geldim. Burada güzel sanat ve sanatçılarda, her şeyden önce güzel insanlarla karşılaştım ve de arkadaş oldum. Buraya kısa süre için gelmiştim, ama şimdi ise bu güzel memleketten ve güzel insanlardan geçici dahi olsa ayrılmak istemiyorum....

Bu arada bütün samimiyetimle ve içtenliğimle şunu da özel olarak belirtmek istiyorum. Başta Gündüz Gökçek, Sami Şekeroğlu, Halit Refik, Metin Erksan, Ömer Lütfi Akad, Gülden Efsun, Alev Demirbilek, Mehmet Tanrısever, Üstün İnanç, Ülvi Alacakaptan, Hasan Nail Canat, Yücel Çakmaklı, Şenol Demiröz, Çetin Tunca, Ömer Pekmez ve siz Mustafa Topaloğlu gibi çok değerli dostlarımıza bu bir sene içerisinde beni yalnız bırakmadıklarından ve yakın ilgilerinden dolayı kendilerine sonsuz teşekkür etmek istiyorum.

Ayriyetten sizin gazetenize ve sanata ve sanatçılara gösterdiği bu ilgiden dolayı da memnuniyetimi belirtmek isterim... Size de teşekkür ederim Mustafa Bey...

-Verdiğiniz bilgilerden dolayı ben de teşekkür ederim Tevfik Bey...

Mustafa Topaloğlu

80. YILINDA AZERBAYCAN SINEMASI

İstanbul Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı'ncı düzenlenen, "Azerbaycan Kültür Günleri" kapsamında bir dizi sinema etkinliği de gerçekleştirildi. Bu etkinliklerin en önemlisisi 19 Mart günü gerçekleştirilen, "Azerbaycan Sineması'nın 80. Yıldönümü" başlıklı etkinlikti. Halit Refik ve Prof. Tevfik İsmailov'un ortaklaşa sunduğu etkinlikte konuk Azeri sinema sanatçıları tanıtıldı, kısa söyleşi ve film fragmanları gösterimi yapıldı. Azeri oyuncu, yönetmen ve diğer sinema sanatçıları Azerbaycan Sineması üzerine görüş ve düşüncelerini dile getirdiler. Etkinliğe katılan Rasim Balayev, Refik Kamberov, Anar Rzayev, Ziyafet Abbasov, Rəmiz Azibeyli, Emin Sabitoglu, Ramiz Rövşən, Azerbaycan Sineması ve sorunları üzerine konuşmalar yaptı. Etkinlik sonunda görüşüğüm Prof. Tevfik İsmailov özetle şunları dile getirdi:

"80. Yılında Azerbaycan Sineması"na bakarken bu tarihsel süreci üç bölüm halinde incelemek gerekiyor. Birinci dönem Azerbaycan'da sinemanın başladığı yıl olan 1915 ile 1920 arasındaki dönemdir. Bu dönemi Azerbaycan Türk Sineması olarak adlandırıyorum. Çekilen ilk Azeri filmi finansmanını Amerikalılar'ın yaptığı "Neft ve Milyonlar Saltanatı" (Petrol ve Zenginlikler Ülkesi) adlı filmdir. Musabeyov adlı yazarın aynı adlı romanından sinemaya aktarılan film iki bölüm halinde çekilmişti. Bu filmden önce çekilen filmlerde hiçbir Azeri unsur yok. Bu filmin oyuncusu ve yazarı Azeri olduğu için ilk Azeri filmi olarak kabul ediliyor. Azeri oyuncu döneminin önemli sanatçılarından Hüseyin Ereblinski idi. Bu filmin iç çekimleri Tiflis'te platolarda, dış çekimleri de Bakü'de gerçekleştirilmiş. Gösterime çıktığında yoğun ilgi görmüş. Böylece aynı yıl içinde altı-yedi filmin çekilmesine zemin oluşturmuş. Filmden günümüze kalan yarılm kopya halen Amerika'da bir sinema müzesinde saklanmaktadır. Bu döneme

ilişkin önemli bir notum da "Arşın Mal Alan" adlı eserin iki kez filme alınmış olmasıdır.

İkinci dönem Azerbaycan Sovyet Sineması dönemidir. Bu dönem Azeri Sineması Sovyetler Birliği rejiminin güdümündeydi. Çok sıkı bir sansür vardı. Sinopsis aşamasından gösterime kadar her akşam anbean sansürün gözetimi altındaydı. Çekin her sahne basılıp sansüre gönderiliyordu. Tağılma olursa devamına izin verilmiyordu. Dönemin en önemli sinemacıları; Cefer Cabbarlı, Şerifzade, Abbas Mirzeşev ve Ağariza Guluyev gibi sanatçılardır. Özellikle Cefer Cabbarlı tiyatro kökenli olmasına karşın Azerbaycan Sineması'na büyük emekler vermiş, Milli Sinema anlayışının yerleşmesi için mücadele etmiş bir sinemacıydı. Bu dönemde "Arşın Mal Alan" üçüncü kez filme çekildi. Bu film Azeri Sineması'nı tüm dünyaya tanıtan bir film oldu. Bundan sonraki 1944-1955 arası geçen dönemde hiç film çekilmedi. İllerleyen yıllarda yılda bir-içerikli film anca çekiliyordu. Bu filmlerden birini anmak gereklidir; "Doğma Halkımı" adlı belgesel. İllerleyen yıllarda yıllık çekilen film sayısı artarak altı-yedi civarına gelebildi. 1990 yılına kadar böylece gelindi.

1990 yılında birlikte Azerbaycan'da büyük siyasal, toplumsal ve ekonomik değişimler yaşandı. Bu değişimlerden sinemada kaçınılmaz biçimde etkilendi. İşte üçüncü dönem olarak, 1990 yılından başlayarak süregiden zamanı belirterebiliriz. Bu arada belirtmem gereken bir nokta var. 1960'lı yılların sonu, 1970'lerin başı Azerbaycan Sineması'nın "Altın Çağrı" olarak nitelendirilebiliriz. Bu dönemin en önemli yönetmeni Cabbarı'nın izinden giden Adil İskenderov'dur. Altın çağın sürükleyiçi ve öncü yönetmenidir. Milli Azeri Sineması bu dönemde bağımsızlaşırken bir yandan da fakirleşti. Sinemacılar dört bir yana dağıldı. Şu da bir gerçek Türk Sineması ile ilişkiler de bu dönemde başladı. Ancak ilişkiler henüz çok yeni. Dileğim odur ki, Türk Dünyası Sinema Birliği kurulsun. Birlikte çok şeyler yapılabilir. Bu birliğe giden yol Türkiye'den

geçecektir düşüncesindeyim. M. S. Ü. Sinema-TV Bölümü'nün bu süreçte üstleneceği çok önemli sorumluluklar var. Azerbaycan Sineması'nın geleceğinden bu sebeplerle çok umutluyum. Genç ve dinamik yepyeni bir Azeri Sinemacılar kuşağı yetişıyor. Dilerim ki, onlar Türkiye'de sinema eğitimi alınsın, Türk Sineması ile tanınsın.

Teşekkür ederim Sayın İsmailov

Serdar Karakaya

TÜRK SINEMASI'NDA PATLAMA

Büyük umitlerle beklenen "1. Türk Dünyası Sinema Günleri" başlıyor. Bugüne kadar pek bilinmeyen, tanınmayan, duyulmayan Türk Dünyası'nın sinema birikimini yansıtacak olan bu günler çerçevesinde film gösterimleri, paneller ve çeşitli etkinlikler düzenlenecek. Azerbaycan ve Türkiye üniversitelerinde sinema üzerine dersler veren, sinema günlerinde yönetici "Prima" adlı ünlü filmi gösterilecek ve bugünden beri "Türk Dünyası Sinema Tarihi"ni yayinallyacak olan Azerbaycan'ın tanınmış sinema ve tiyatro adamı Prof. Dr. Tevfik İsmail ile eseri "Türk Dünyası Sineması" üzerine konuştuk. Dünya sinemasının ünlü yönetmeni Tarkovski'nin öğrencisi de olan Prof. İsmail, sorularımıza cevap verdi.

"Türk Dünyası Sinema Tarihi" adlı eserinizde bütün Türk Dünyası'nın sinema birikimini ve kültürünü yansıtıyorsunuz. Böyle bir çalışma daha önce yapılmış mıydı, hangi ihtiyaç üzerine bu eseri hazırladınız?

İSMAİL: Üç ciltlik bu eser, dünyada ilk defa Türkiye'de basılıyor. Yani Latin harfleriyle ve Türkçe olarak ilk defa basılıyor. Böyle bir eser dünyanın hiçbir dilinde basılmamış. Büyük bir ihtiyaç tabii ki. Bir Japon Sineması, bir Hint, bir Amerikan sineması var. Ben de bütün Türk Dünyası'nı kapsasın diye böyle bir eseri hazırladım. Tabii ki, bu kitabın

ortaya gelmesi bugünün işi değil, tahminen 30-40 yıllık biriminin. Azerbaycan Güzel Sanatlar Fakültesi'nde, Mimar Sinan Üniversitesi'nde sinema üzerine verdigim derslerin sonucu, şahsen eski Sovyetler'de yaşayan Türk Cumhuriyetleri'nin sinemacılarını yakından tanıyorum.

Çoğuyla birlikte okuduk, bulunduk. Ekseriyetini festivalerden tanıyorum. Müşterek filmler çektiğim. Böyle bir kitabın ortaya çıkışının sebebi gördüğüm filmlerin, sanatçılara biyografilerini bildiğim için böyle bir eser ortaya çıktı. Bu eserle Türk sinemasını bütün olarak dünyaya tanıtmak ve duymak istedim.

-Eserinizde Türkiye'deki Türk Sineması'ndan söz ettiniz mi?

İSMAİL: Türkiyede yapılan sinemanın tarihçesini verme lizumu hissetmedim. Ancak Lütfi Akad, Halit Refik, Metin Erksan, Sami Şekeroğlu gibi tanmış sinema adamları ile Mimar Sinan'da yetişen genç sinemacıları ele aldım ve bu gençlerin gelecekte Türk sinemasını geliştireceklerine inanıyorum.

-Mimar Sinan Üniversitesi Sinema Televizyon Enstitüsü'nün sinema sanatına katkıları nedir?

İSMAİL: Bu üniversitemizin sinemaya büyük katkıları var. Avrupa'da dünyada birinci değilse bile bu sahada en az dördüncü üniversite sayılabilir. Çok büyük ve zengin bir arşiv var. Teknolojik gelişmelere uygun olarak hem Türk hem de dünya sinemasından büyük bir arşiv hazırlanmış. Eskiden Türk Dünyası'ndaki gençler sinema eğitimi için Moskova'ya gidiyorlar ve Veikte sinema eğitimi görüyordular. Burası devletin en üst sinema eğitimi veren kurumuydu. Bugün gençlerimiz oraya gidemiyorlar çünkü eğitimi pahalı. Bizim gençler İstanbul'da Mimar Sinan Üniversitesi'nde o eğitimin aynısını çok daha uygun şartlarda görebilirler. Ben İstanbul'u sadece sinemanın değil Türk Dünyası'nın bir kültür merkezi olarak görmek isterim. İstanbul bana uygun bir şehirdir. Yalnız bunun için istek lazımdır.

-Türk Dünyası'ndaki sinemayı değerlendirmenizi istesek...

İSMAİL: Eski Sovyetler'de bugün Türk Dünyası dediğimiz ülkelerin sineması, bana göre Türkiye'de yapılan sinemadan geri olmadığı gibi ileri olduğu da söylenebilir. Eir Azerbaijan sineması, bir Kırgız sineması, bir Özbek sinemasının bir çok ürünü dünya çapında ödüller almıştır.

-Sovyetler döneminde bu ülkeler seslerini duyuramadı. Bundan sonra milli sinemalarını oluşturabilecekler mi?

İSMAİL: Evet. Bundan sonra olacak. Teknik altyapıları, birimleri buna müsait. Kendi banyoları, stüdyoları büyük büyük binaları var. Platoları var. Teknoloji, sanatçı ve birim yönünden güçlü olan Türk devletlerinde inanıyorum ki, pek yakında çok büyük bir atılım olacak ve dünya çapında ödüller kazanacaklar. Ancak Türkiye'de sinemacılar, dikkatlerini Batı sinemasından Amerikan sinemasından, Avrupa sinemasından ayırmak Türk Dünyası'na çevirirlerse ve müşterek büyük projeler üretirlerse Türkiye Sineması da bunlarla birlikte parlayacak ve dünya sinemasında Türk Sineması'nın önemli bir yeri olacak.

-Yönetmen Yılmaz Duru bu sahada ilk adımları atmışlığı değil mi?

İSMAİL: Evet. Yılmaz Duru, bu çalışmalara başlamıştı. Ancak buna engel oldular. Mesela "Ferhat ile Şirin" filmini yönetmek istediği Sovyetler buna izin verdi, ancak Türk Dünyası'yla irtibat kurmasını istemediler, sadece Moskova'daki sinemacılarla birlikte haraket etmesini ve film çekmesini kabul ettiler. Duru bu anlamda birkaç film yaptı, ancak arkasını getiremedi, çünkü serbest hareket edemiyordu. Cengiz Aytmatov'un "Mankurt" adlı hikayesinden uyarladığı filmi Türkmenlerle yaptı.

-Türk Dünyası sinemasının gündeme gelmesi için neler yapılabilir?

İSMAİL: Dünyada birçok ülke alanlarında bir araya geldiği gibi mesela bütün Türk Dünyası'nın sinemacıları da İstanbul'da niçin toplanmasınlar? Bir birlik oluşturup birbir-

lerinden istifade etmesinler? Mesela sempozyumlar yapılabilir. Genel projeler üretilebilir, müstərek çalışmalar yapılabilir. Hepsinden önemlisi bütün Türk Dünyası'nın yönetmenleri, aktörleri, kameramanları birbiriyile tanışır görüşürler. Bunlara ayrıca İslam ülkelerinde faaliyyette bulunan sinemacılar da eklenebilir. Büyük ve umumi projelerde Türk ve İslam Dünyası'nın büyük sinemacıları bir araya gelebilir ve mesela İstanbul'un fethi gibi büyük projeler için müstərek çalışmalara girilebilir.

21 Ekim 1998

Türkiye gazetesi, Mehmet Nuri Yapım

"TÜRK MODELİ" AZERBAYCAN'ı MAHVETTİ...

İstanbul'da oturduğu ve sözde sinemaya meraklı olduğu halde "Ben hiç Azerbaycan filmi görmedim" diyen ve bundan yakınan biri varsa, ona dikat edin; muhtemelen bir sorunu vardır. Çünkü İstanbul Belediyesi Kültür İşleri Daire Başkanlığı kültür hafızamıza Orta Asya'yı da katan ve bunu söylemeden eyleme geçiren politikaları sayesinde İstanbullu'ya oturduğu yerden ata yurdunu tanıma fırsatını verecek pek çok etkinlik düzenliyor yillardır.

Türk Cumhuriyetleri'nden onlarca yönetmen ve oyuncu geldi İstanbul'a şimdije kadar ve tüm bunların sayısını beş ona katlayacak kadar çok film gösterildi. Bu etkinliklerde gerek filmi organizasyonundaki payı, gerek nosyonu ile karşımıza çıkan Tevfik İsmailov, 1994'ten beri Mimar Sinan Üniversitesi Güzel Sanatlar Fakültesi Sinema-TV Bölümü'nde misafir öğretim görevlisi olarak çalışmalarına devam ediyor ve uzun bir süredir Kültür İşleri Daire Başkanlığı'nda sanat danışmanlığı yapıyor. Türkiye'yi, Türkiye'ye gelmesinden önceki zamanlardan beri takip eden İsmailov'un kayıtlara geçmeyecek

türden bir görevi daha var: Sinema yoluyla vakıf olduğumuz bu hem "bizim", hem "bize yabancı" olan Türk Dünyası'nda, akraba olmak ile apayrı olmak arasındaki sularda gezinen izleyiciye mihmandarlık yapmak. Söz uçar, eylem uçar, dostluk, sohbet ve tanışıklık bile uçar da yazı kalır; İsmailov'un "Türk Cumhuriyetleri Sinema Tarihi" adlı üç ciltlik eseri yayılmamak için gösterdiği çaba biraz da böylesi bir tarihe not düşme çabası. Eserin hazırlanmasında Mimar Sinan Üniversitesi'nden Prof. Sami Şekeroğlu'nun payı büyük. Hiçbir yayınevî Türk Cumhuriyetleri'nin sinema tarihini yayımlanacak kadar ehemmiyetli görmediği için eser Şekeroğlu'nun gayretiyle Türk Güzel Sanatlar Vakfı'na yayınlandı. Ne yazık ki, vakıf prosedür gereği satış yapamadığından kitabı elde edilmesi de bazı güçlükler taşıyor. Biz burada kolaylıkla satın alamayacağımız bir eserin hiç değilse basılmış olmasıyla rahatlayaduralım, kısa bir süre önce kitabı tanıtmış için Azerbaycan'a giden Tevfik İsmailov kitabı ortaya çıkışının orada yarattığı coşkuyu söze dökmekte bile zorlanıyor. "Alanında ilk ve tek kaynak" olan kitabı ilk cildi Azerbaycan sinemasına, ikinci ve üçüncü ciltleri ise Kırgızistan, Türkmenistan, Özbekistan, Kazakistan filmlerine ayrılmış.

En iyisi Gorbaçov dönemi

"Bu kitaba kadar Azerbaycan'daki konulu filmlerin tarihini 1915 olarak görüyordum" diyor. Ama yaptığı araştırmalar göstermiş ki, bu tarih 1898'lere kadar gidiyor. Paris'te 1898'in Ağustos ayında olmuş bir gazete, o dönemde yapılan bir sergiye Azerbaycan'a ait dört belgesel film katıldığından belgeliyor.

Kitabında Türk Cumhuriyetlerindeki sinemayı üç döneme ayıriyor İsmailov. İlk dönem Sovyetler Birliği'ne kadar olan dönem, Çarlık Rusyası'nda 1896 yılında sinemaya ilgi uyanmış ve bazı belgeseller çekilmiş. Hatta 1908'de Lev Tolstoy kendisinin beyazperdedeki halini görüp çok hoşlanmış ve sinemanın Ruslığını pek çok formda tezahür ettirebil-

ecək bir sanat olduğunu söylemiş, kendisi de senaryo yazmayı düşünmüştür. Ancak 1913'e gelindiğinde Çar II. Nikolay bir teklif dilekçesine yazdığı cevapta sinemanın gereksiz hatta zaralı bir şey olduğunu kesin bir dille ifade etmiş. 1917 Ekim Devrimi^{nden} sonra Moskova'da bir sinema şubesi kurulmuş. Ancak bu çok ulusal Sovyet döneminde sinema, devrimi terənnüm etmeye yaranan, sosyalizmi ispat etmesi gereken bir araç olarak görülmüş hep. Ancak nisbeten daha demokratik olan Gorbaçov döneminde sinemacılar ilk kez devlet desteğiyle ve devletin kanatları altında sistemi eleştiren filmler yapabilmişler. Sonrası bilindiği gibi bağımsızlık, özgürlük fakat parasızlık...

Bu kuş bakışı ayırımın ötesinde Türk Cumhuriyetleri'nin sinema tarihlerini etkileyen özel olaylar var. Bunlardan biri İkinci Dünya Savaşı. Savaş nedeniyle Moskova'dan, Petersburg'dan ayrıılıp daha içерilere, Orta Asya'ya giden Rus sinemacıları Türk Cumhuriyetleri'ndeki sinemaların daha da gelişmesini sağlamışlar... Kitabın ilk büyük cildinin tamamen Azerbaycan'a ayrılmasının nedeni Azerbaycan'ın sinema tarihinin diğer cumhuriyetlerinkine oranla daha gerilerden başlaması. Azerbaycan Sineması'nın ilk konulu filmi 1915'te çekilmiş. Öte yandan gerek nicelek gerekse nitelik bakımından bu cumhuriyetler içinde Azerbaycan sineması dışında hiçbir sinema üç devre bölünmemiştir.

-Peki bunun nedeni ne?

-Elektrik..

Elektrik ilk önce Azerbaycan'a gelmiş. Petrolün bu topraklarda çıkması da sinemanın gelişmesinde önemli rol oynamış. Çünkü tasını tarağını toplayan buraya akın etmiş; Fransızlar, İngilizler... Hatta Azerbaycan'da 25 yıl fotoğraf atölyesi işlenen bir Fransız varmış ki, İsmayılov onu minnetle anıyor. "Kamera ile içli dışlı olmamızı sağlayan bu Fransız'dı." diyor.

Azap da vardi, sanat da...

Sovyet dönemi bir azap dönemi İsmayılov'a göre. Para var, ama istediğiniz filmi çekemiyorsunuz, sanat eğitimi mükemmel ama bu eğitim Stalin'i veya Kruşçev'i övmek için kullanılıyor, üstelik her yeni gelen iktidarın gözünde daha önce bir öncekini yücelten filmler yaptığı için potansiyel bir hain oluyorsunuz. Arşivler var ama üzerinde çalışamıyorsunuz, bodrumlarda kilit altında tutuluyorlar! Ama hiçbir zaman sinemamız bugünkü kadar kötü olmadı!" diyor İsmayılov. "Bugün Azerbaycan'da film çekmenin yolu yine başkanı övmekten geçiyor. Başkanı, anmasını, babasını anlatırsan para bulunur! Daha da kötüsü Türk Cumhuriyetleri'ne Türk modelinin girmiş olması! Bugün eğitim almış ve gönlünde istediği filmi çekme ukdesi olan her sinemacı bağımsızlık öncesi dönemi özlüyör..." diyor İsmayılov; "Ben de özlüyorum"...

Gerekçesi basit: Daha önce, Gorbaçov öncesi dönemde bile baskiya rağmen varolan ilkeler sinemanın bir sanat olarak teminat altına alınmasını sağlıyordu. Dahasi sinemacılar parada yarışamıyorlardı. Sağ gösterip sol vurmanın yollarını da öğrenmişlerdi zaman içinde. Sözgelimi İsmayılov bağımsızlık öncesi dönemde birbirinden ayrı düşmüş üç kardeşin kavuşmasını konu alan bir film çekmiş. Ama asıl olarak anlattığı Türk İslâm Dünyası'nın biraraya gelmesi imi. Devlet engelleyecek bir şey bulamamış, ama seyirci mesajı algılamış. Bu film bahanesiyle küçük bir parantez açıyor: "Oysa şimdə anlıyorum ki, birlük için önce aynı dili konuşmak gerekdir. Biz yıllarca Rusça konuşmuş bir topluluğuz, İran'daki Azeri kardeşlerim Farsça konuşuyor, siz ise İngilizce konuşuyorsunuz artık."

Polis ve şarkıcı

Bir genç ne kadar yetenekli olursa olsun beş yıl sinema, beş yıl konservatuvar okumadan ne yönetmen, ne oyuncu olabiliyormuş evvelден. Aynı şey müzik ve tiyatro için de geçerliymiş tabii. "Bugün ise Azerbaycan'da iki şey bol: polis

ve şarkıcı.” Eh, tabii gençlerin tipki Türkiye’de olduğu gibi bir güzellik yarışmasından derece alıp veya kendi kendini yüreklenip spikerlige, oyunculuğa atılamayı planlaması çok doğal artık. “Bizler var olan modelimizi Türkiye’ye getirmeyi, eğitimi ve altyapımızı Türk Sineması’na eklemeyi başaramadık, ama buradaki model oraya çabuk gitti” diyor.

İsmailov'un yakındığı Türk modeli – yoksa Amerikan modeli mi demeli? – her şeyi hızlıca tüketmeyi amaçlayan serbest piyasa ideolojisi. Bu modelde sanat da, sinema da haz verecek bir ürün gibi algılanıyor, ya da en fazla o ürünün tanıtan bir promosyon olduğu takdirde kıymet görüyor. 1994'ten beri Türk sinemacılarına durmaksızın “Gelin birlikte sinema yapalım” çağrıları yapıyor İsmailov. Bizzat kendisinin birkaç girişimi olmuş ancak petrol ya da pamuk istemişler kendisinden. Asıl ihtisası çocuk filmleri üzerine olduğundan bir çocuk filmi senaryosu istemiş sonra. Senaryoyu yazıp verdiginde “çocuk şu sahnede ölsün” gibi isteklerle karşılaşmış. “Türk sineması da Amerikan sinemasının yolundan gidiyor” çünkü. “Ölüm vazgeçilmez tema. Bu çocuk filmi olduğu için ancak o kadarını istediler, ama Amerikan sinemasının olmazsa olmazları seks, aldatma, uyuşturucu, silah giderek Türk Sineması'nın baş motifleri haline geliyor.”

- Amerikan filmlerinden iyi filmler çıkmıyor mu? Biraz haksızlık etmiyor musunuz Allah aşkına?

“Tabii ki, çıkıyor, ama binde on. Diğerlerine alışmış insan bu on filmin gerçekten de iyi olduğunu anlayamaz, ne yazık ki, çunku diğerlerine alışmıştır. ‘Bu ne?’ der. İyi film de iyiyi kötüden ayırma yetisini kaybetmiş izleyici için anlam ifade etmez, böylelikle, amacına da ulaşamaz.”

Amerika orada kalsın. İsmailov'u endişelendiren kendi ülkesinde, diğer Türk Cumhuriyetleri'nde ve Türkiye'de olan bu abartma eğilimi. “Türk Sineması’ndaki canlanmadan bahsediliyor” diyor. “Eşkıya ile mi canlanacak Türk sineması? Eşkıya Türk motifi taşıyan kötü bir Amerikan filmidir. Koca

filmin tek önemli yerli teması Keje'nin sevdigi uğruna 30 yıl suskun kalmasıdır, gerisi helikopter, aldatma, uyuşturucu, mafya, pespayelik.”

“Serce sercedir, karga karga” diye ekliyor İsmailov. “...Boyunuzu, posumuzu, Türküğümüzü kabul edip, içimize sindirip öyle film yapmak zorundayız.” Ya Türk Sineması?

Azerbaycan halkını Türk Sineması'na hayran bırakan filmleri sayıyor İsmailov: “Minik Serçe” özel bir anlam taşıyormuş onlar için. Atif Yılmaz'ın “Selvi Boyum Al Yazmalım”, Lütfi Akad'ın “Üçleme”si, Metin Eğilmez'in aile filmleri. Ancak Azerbaycan halkı ne yazık ki, müstehcenlik ve sinema düzeyindeki bayağılıkla da ilk olarak Türk Sineması sayesinde tanışmış. Bağımsızlık döneminden sonra İbrahim Tatlisesli filmler almış yükümlü, Hülya Avşar'ın “sanat için soyunduğu” filmlerle, güya aydın yönetmenlerin filmlerindeki erotik sahnelerle afallamışlar. Hatta böyle bir Türk filmi televizyonda yayınlandıında halk galeyana gemiş ve filmi sırf Türkiye'den geldi diye bakmadan yayına koyan televizyon yöneticisi işten atılmış. Son dönem Türk sinemasından Nuri Bilge Ceylan'ın “Kasaba” filmini çok önemsiyor. Hatta Adana Film Festivali'nde “bir İtalyan filmi” dediği Ferzan Özpetek'in “Hamam”ına karşı “Kasaba”yı o kadar israrla savunmuş ki, bir daha kendisini jüri üyesi yapmamaya karar vermişler. Gerekçe olarak ise “Sen Türk değilsin” demişler.

Türkiyeli bir çizgi film karakteri yok

İsmailov “keşke bizim modelimiz buraya gelebilseydi” diye tekrarlıyor durmadan. “Azerbaycan ya da Türk cumhuriyetleri sinemaları bize ne verebilir ki, diye sorabilirsiniz” diyor, bunun cevabını biz alırdık, ama onun aklına başka bir nokta gelmiş gibi: 2 kendi alanıyla direkt ilgili olduğu için söyleyelim. Bu gün bir Türk çizgi film kahramanı adı söyleyin ki, çocuğunuza onun adını koyabilesiniz! Yarım yamalak, evlenme delisi bir Keloglan tiplemesi, sözlerindeki “hikmetten”

soyutlanmış neredeyse şaklaban bir Hoca Nasrettin... Hepsı o kadar... Oysa gerek Azerbaycan'da, gerek diğer Türk Cumhuriyetleri'nde milli çizgi film kahramanları vardı; temaları, karakterleri, üretim süreçleri ile tamamen özgün çizgi filmler."

Ismailov bu yeni süreçte Türk mahrecli sinemanın dün-yaya açılmasının eskisinden daha zor olduğunu söylüyor. Sanatın para karşılığı alıp satılan bir şey değil, zahmetle ele geçen bir süreç olduğunu yeniden keşfetmek gerekiyor çünkü. Elindeki üç kitabın önemi de bu keşfetme ve hatırlama sürecinde anlaşılmak belki. Bir gün birlileri bakmak, hatırlamak istense, hiç değilse kaynak hazır olacak. Buna inancı sonsuz. "Bir gün bu filmler dünya çapında beyazperdede yer alacak, buna inanıyorum, çünkü bunlar insanın kalbine, düşüncesine dokunan, bir neticeye varan filmlerdi, sanat icra etmeyi her şeyin önüne koyan filmlerdi."

Ezcümle, birçok rejim ve birçok sanat politikası görmüş bir sinema adamı olan Tevfik İsmailov'un sözleri, sistemi ve özlemi, sinemanın piyasa koşullarının baskısı altında olmasına diktatör baskısı altında olmasının çok farklı şeyler olmadığını kanıtlıyor bize. Bu konuda araştırma yapmak isteyen veya konuya özel ilgi duyanların bu üç cilde sahip olmaları için ise Mimar Sinan Üniversitesi Sinema TV Merkezi ile irtibata geçmeleri gerekiyor.

Nihal Bengisu Karaca
Aksiyon dergisi
Sayı: 1001, 9 Mart 2000

AZERİ YÖNETMEN TEVFİK İSMAİLOV KÜLTÜREL ALIŞVERİRİŞİN YETERSİZLİĞİNDEN ŞİKEYETÇİ

KARDEŞ SİNEMA DİŞLANIYOR

Türkiye ve Orta Asya Türk Cumhuriyetleri arasındaki kültürel iletişim için çalışan Azerbaycanlı yönetmen Tevfik İsmailov, mevcut kültür alış-verişinin yetersiz olduğunu düşünüyor.

Tevfik İsmailov, Azerbaycan'ın en ünlü sinema yönetmenlerinden biriyken, bilgi ve birikimini Türkiyeli gençlere aktarmak için büyük umutlarla gelmiş Türkiye'ye. Fakat Türkiye'de karşılaştığı ilgisizlik umutlarının boş çıkmasına neden olmuş.

Tarkovski'nin öğrencisi olan İsmailov şimdi, Mimar Sinan Üniversitesi'nde dersler veriyor ve İstanbul Büyükşehir Belediyesi Kültür A.Ş.'de Türk Dünyası Sinema'sıyla ilgili etkinliklerini organize ediyor. Son günlerde ise, Kırgızıstanlı yazar Cengiz Aymatov'un "Mankurt" adlı eserinin tiyatroya uyarlanması için çalışıyor.

Sinema birliği kurulmalı

Tiyatro ve sinema oyunculuğu yapan, otuz'a yakın uzun metrajlı ve pek çok kısa metrajlı film çeken İsmailov, Türkiye'de karşılaştığı genel ilgisizliğe rağmen, genç beyinleri Orta Asya'nın engin kültürel zenginlikleriyle tanıştırmaya kararlı.

Yakın bir gelecekte Orta Asya Türk Cumhuriyetleri'nin sinema tarihi üzerine üç ciltlik bir kitabı çıkacak olan İsmailov, Orta Asya Cumhuriyetleri'nin sadece ticari alışveriş nedeniyle hatırladığını belirtiyor. Türk Cumhuriyetleri Sinema Birliği'nin kurulmasını isteyen İsmailov, bu konuda şunları söylüyor: "Aynı kültürel özelliklere sahip olduğumuzu buraya geldikten sonra öğrendim. Ben Azeriler'in, Kırgızlar'ın,

Kazaklar'ın... birbirinden farklı halklar olduğunu sanıyorum. Aynı dili konuşduğumuzu ve birbirimizi anlayabileceğimizi bilmiyordum."

Hollywood'dan gelsin yeter!

Tevfik İsmailov, Azeri, Kırgız, Kazak, Özbek ve Türkmen filmlerinin Türk kanallarında bedava yayınlanmasını teklif etmiş, ama kimse bu filmleri yayımlamamış. Amerikan filmlerinin kaliteli olup olmadığına bakılmaksızın bütün televizyon ekranlarını kaplamasına üzüldüğünü söyleyen yönetmen, "Bizim filmlerimizde reytingleri artıracak vurdulu, kirdili sahneler ve erotik sahneler bulamazsınız. Bu yüzden kimse bu filmlerle ilgilenmiyor" diyor.

Türkan Şoray'a hayranız

İsmailov, Azerbaycan'da Türk yönetmenlerinden Halit Refik, Lütfi Akad ve Atif Yılmaz'ın, aktrislerden ise Türkan Şoray'ın tanadığını söylüyor ve Şoray hakkında şöyle diyor: "Bizim için dünyada üç büyük kadın sanatçı vardır; Rus Lubov Arnova, Amerikalı Elizabeth Taylor ve Türk sinemasından Türkan Şoray. Türkan Şoray, özellikle Cengiz Aytmatov'dan uyarlanan "Al Yazmalım, Selvi Boylum"daki "Asya" rolüyle herkesin gönlünde taht kurmuştur. Ortak bir filmde rol almasını çok isterdim. Türkan Şoray, Türk Cumhuriyetleri'ni ziyaret etse halktan, sizin futbol takımlarına gösterdiğiniz ilgi kadar ilgi görür".

Kardeş sinemaya üvey muamelesi

Orta Asya Türk Cumhuriyetleri'yle ortak gerçekleştirilen etkinliklere sadece o cumhuriyetlerden gelen öğrencilerin ilgi göstermesinin vahim bir durum olduğunu belirten İsmailov, kardeş ülkeler arasında, Sovyetler'in dağılmasına rağmen istenilen diyalogun gelişmediğini söylüyor. Azerbaycan'da Vietnam Kültür Merkezi bile olmasına rağmen Türk Kültür Merkezi'nin olmadığını söyleyen İsmailov, Türk Cumhuriyetleri sanatçlarının Türkiye'ye heyecan ve büyük bir istekle gelmesine rağmen karşılık bulmadıklarını vurguluyor.

Türkiyeli sanatçıların ve basının kendilerine mesafeli davranışlığını, fakat aynı çevrelerin Avrupalı sanatçılara daha sıcak ilgi gösterdiğini söylüyor. İsmailov, Orta Asya Cumhuriyetleri'nde üretilen sanat eserlerine ve sanatçılara en büyük desteğin İstanbul Büyükşehir Belediyesi'nden geldiğini ifade ediyor.

*Havva Setenay İlhan
Kültür gazetesi
20 Eylül, 2000*

İSMAİLOĞLU'NA GÖRE YEŞİLÇAM'IN USTALARI

Türkan Şoray

Dünyada Elizabeth Taylor ne ise Türkan Şoray da odur. Dünyada büyük üç kadın aktristen biridir. Türkan Şoray'ı da bir anne rolünde görmek isterim sinemada. Ama maalesef, Türkan Şoray'ın güzelliğinden çirkin güzellik gibi yararlandı.

Sener Şen

Sener Şen bir dünya sanatçısı. Böyle oyuncu Türkiye'ye gelmiş, bir daha da gelmeyecek ve yoktur. Böyle bir artist dünyada yok. İsmi büyük harflerle yazılacak bir aktör. Bu aktöre göre Türk Sineması'nda senaryo yazılması lazım. Bir banka bunu Türk Sineması'ndan daha iyi değerlendirdir. Sener Şen'i ve ona göre reklam senaryoları yazıyor.

Kadir İnanır

Kadir İnanır'ın bir tane günahı var benim alemimde. Filmden filme hep aynı bir karakter. İkinci bir Kadir İnanır yok.

Bulut Aras

Bulut Aras iyi oyuncudur. Dizi filmlerle özdeşleştirilir. Ben onu Minik Serçe'de seyretmiştim.

Cüneyt Arkın

Türk Sineması onu bir sirk cambazı gibi kullandı. Attan ata nasıl atıyor, nasıl ok atıyor... Oyunculuğu ikinci planda kaldı. Muhtar Şahanov"un "Cengiz Han" adlı bir oyunu var. Eğer bugün kabul etsin, o oyunda Cengiz Han rolünde hemen başlarım çalışmalarına. Ve iddia ediyorum ki, iki yıl kapalı gişe oynar.

24 Ocak, 2002, Zaman gazetesi

"TÜRKİ" SINEMANIN TARİHİ

Kalıcı işler yapılması gerektiğini söyleyen Azeri yönetmen Tevfik İsmailov'un, beş yıl süren titiz çalışması "Türk Cumhuriyetleri Sinema Tarihi" yayınlandı.

Azeri yönetmen Tevfik İsmailov'un uzun ve titiz bir çalışmanın neticesinde tamamlanan "Türk Cumhuriyetleri Sinema Tarihi" adlı çalışmasını yayınladı. İki ciltte Azerbaycan Cumhuriyeti'nin sinema tarihini konu eden İsmailov, ikinci ciltte Kazakistan ve Kırgızistan Cumhuriyyetleri'nin, üçüncü ciltte ise Özbekistan ve Türkmenistan Cumhuriyyetleri'nin sinema tarihini ele alıyor.

Özverili ve özgün bir çalışma

Mimar Sinan Üniversitesi Sinema-TV Merkezi ve Türk Güzel Sanatlar Vakfı'nın sponsorluğunda gerçekleştirilen bu çalışma, Tevfik Hoca'nın beş yılını almış. Kitaplarda Orta Asya Türk Cumhuriyetleri'nde sinemanın nasıl geliştiği, Sovyetler zamanında bu ülkelerde sinemanın herbir tükedeki durumu konu alıyor. Yaklaşık 2100 resimden oluşan eserde, sadece bu ülkelerin salt sinema tarihi bulunmuyor, dönemsel önem taşıyan tarihi gelişmelere, toplumsal olaylara da yer veriliyor. Bu ülkelerin herbirisine en az beşer defa gidip araştırmalar yapan İsmailov'un üç ciltlik eserinin bir diğer özelliği de kitapların Türkçe yazılmış olması.

Gezdi, gördü ve yazdı

"1995 yılında Mimar Sinan Üniversitesi'nde dünyada sinemanın 100. yılını doldurması nedeniyle yapılan toplantıda, Türk Cumhuriyetleri ve Rus Sineması üzerine de bir konuşma gerçekleşti. O zaman bana Sami Şekeroğlu Türk Dünyası sineması hakkında bir çalışma yapılması gerektiğini ve benim böyle bir çalışmanın öncülüğünü yapabileceğimi söylemişti. Böylece bu çalışmanın tohumları atıldı." - diyerek üç ciltlik araştırmaların çıkış öyküsünü özetleyen İsmailov, kitap üzerinde araştırmalar yaparken üniversitenin Sinema-Tv Merkezi'nden ve Halit Refik'den büyük katkılar görmüş.

Refik'in "Şehirdeki Yabancı" filmini ilk defa 1963'de Azerbaycan'da gördüğünü ancak yıllar sonra 1990'larda tanıma fırsatı bulduğunu söyleyen İsmailov, Türk Sineması'yla tanışmasının da bu yillara rastgeldiğini belirtiyor: "Sovyetler zamanında Türk Cumhuriyetleri'nde "Al Yazmalım, Selvi Boylum" ve "Minik Serçe" gibi filmler izleniyordu." Bütün Orta Asya Türk Cumhuriyetleri'ni en az beş kere gezdığını ve kitabında kullanmak için bu cumhuriyetlerin sinemasını temsil eden yönetmen, film ve oyuncular hakkında bilgiler içeren dokümanlar topladığını söylüyor.

Necip Fazıl, Puşkin'den büyük

Araştırmaların 1995 yılına gelindiğinde durağanlaşmasının nedeni ise Sovyetler Birliği'nin dağılmasının ardından bu cumhuriyetlerde sinemanın kabuk değiştirmesi ve gerekli ödenekten yoksun kaldığı için kan kaybetmeye başlaması.

Türk'ün Türk'ten başka düşmanın olmadığını kaydeden İsmailov, Türk Cumhuriyetleri arasında kültürel alışveriş yerine sadece ekonomik alışverişe ağırlık verilmesinden şikayetçi. Türk Dünyası Edebiyat Tarihi, Tiyatro Tarihi gibi başka ortak çalışmaların da yapılmasını temenni eden İsmailov, bugüne kadar Türk Cumhuriyetleri'nin yaptığı ortak toplantıların protokol gezileri, yemek davetleri ve daha sonra unutulacak konuş-

malarla sınırlı kaldığını, gelecek nesillere faydalı olabilmek için daha kalıcı çalışmalar yapılması gerektiğini söylüyor.

Necip Fazıl Kisakürek gibi büyük bir şairi Orta Asya Türk Cumhuriyetleri'nin hiçbirisinin tanımadığını, oysa herkesin Puşkin'in şiirlerini çok iyi bildiğini, Kisakürek'in bir şair olarak Puşkin'den daha yetenekli bir şair olduğunu belirten İsmailov, "Kisakürek sadece Azerbaycan'da tanınıyor. Ne bir Kazak, ne bir Türkmen, ne de bir Özbek onu tanıyor, bu bir faciadır. Türk halkları ancak ortak kültürel çalışmalarla birbirine yakınlaşabilir." diyor.

Tevfik İsmailov kimdir?

1939 yılında Bakü'de dünyaya gelen Tevfik İsmailov, 1962 yılında Azerbaycan Devlet Tiyatro Enstitüsü Oyunculuk Fakültesi'nden mezun oldu. Aynı okulun yönetmenlik fakültesinde eğitimine devam eden İsmailov, 1964-70 yılları arasında Azerbaycan Film Stüdyosu'nda yönetmen olarak çalışmaya başladı. Yine aynı yıllarda Moskova Yüksek Yönetmenlik ve Sénaryo Enstitüsü'nde lisansüstü eğitimini tamamlayan İsmailov, bugüne kadar 22'si uzun 4'ü kısa metrajlı olmak üzere 26 sinema filmine imza attı, pek çok belgesel ve TV filmleri hazırladı. Yurtçi ve yurtdışında Azerbaycan Sineması'nı temsil eden İsmailov, bugüne kadar sayısız ödüle layık görüldü. Ülkede akademik düzeyde çalışmalar yapan İsmailov, 1994 yılında Mimar Sinan Üniversitesi Güzel Sanatlar Fakültesi'nde misafir öğretim üyesi olarak göreveye başladı. Çeşitli toplantılarında, seminer ve sempozyumlarda Türk Cumhuriyetleri ve Sovyet Sineması üzerine konuşmalarda yapan yönetmen, aynı zamanda Azerbaycan Yazarlar Birliği üyesi. Tevfik İsmailov'un daha önce yayımlanmış beş kitabı daha bulunuyor.

Havva Setenay İlhan
4 Şubat, 2002
Yeni Şafak gazetesi

İSTANBUL BİZİM KÜLTÜR MEKKEMİZ OLMALI

Kariyerine tiyatro oyunculuğu ve yönetmenliğiyle başlayan Tevfik İsmailov, Sovyetler Birliği zamanında Moskova Film Akademisi'nde senaryo ve yönetmenlik eğitimi gördü. S. Bondarçuk, A.Tarkovski, S.Trauberg gibi ünlü isimlerden ders alan İsmailov henüz bağımsızlıkların kazanılmadığı 1987 yılında, tüm Orta Asya Cumhuriyetleri içinde ilk sinema kürsüsünü açan kişi. 1971'de çektiği ilk uzun metraj filmi "Şarkı Söylüyor Müslüm Magomayev" ile yurtçi ve yurtdışında büyük ilgi gören İsmailov kısa metraj, belgesel ve Tv Bölümünde öğretim üyeliği yapıyor. Çocuk hikaye ve masallarından oluşan beş kitabı da bulunan bu çok yönlü kültür adamı hakkında sergi, gösteri, açık oturum ve film gösterimlerinden oluşan önemli bir etkinlik Nisan ayı içinde "Türk Dünyası'nın Yıldızları" başlığıyla gerçekleştirilmiştir. Yönetmenin, 3 ciltlik "Türk Cumhuriyetleri Sinema Tarihi" adlı kitabıyla yakın zamanlarda yayınlandı. Türk Dünyası'ni yakından tanıyan İsmailov Türkiye'de, Türkçe basılan çalışması, yalnızca bu coğrafyada değil, dünya sinema literatürü içinde de bu konuda yazılan ilk kitaplardan biridir.

-Sovyetler zamanında her konuda film yapabiliyor-muydunuz?

-Sovyet şunu söylüyordu: Benim rejimimden dışarı çıkmak. Senin amacın "Ekim". Ama o güne kadar Ekim hakkında o kadar film yapılmış ki, ben artık Ayrenşayının Potemkin'inden daha çok nasıl göstereyim? Sovyet Sineması'nda şu da vardı: Oyundan bir an çıkışsan bir daha gitmemezsin. İyi film çektik zorundasın. Azerbaycan yılda 3-4 film çekiyor, 30-40 yönetmen var. Çok popülerseñ yılda bir film çekebilirsın. Düşersen, Moskova'daki stüdyolar sana iş vermez. Üstelik senaryodan montaja kadar bütün aşamalarda sansür var. Türk kelimesi yasaktı. Dini tebliğ etmek yasaktı. Dini olaylar,

karakterler var, ama olumlu gösteremezsin. Biz Türk Cumhuriyetleri sinemacıları kötü de olsa cami ve namaz sahneleri koyardık. Hiç değilse çocukların görüşün diye. Sistem, milletlerin kendi dini, dili, kültürü yokmuş gibi tanırdı. Oysa bunların üçü olunca millet olur.

-*Bu değerler konusunda hassas olan sinemacılar ne yapıyordu?*

-Mecburen alegorik, "kızım sana diyorum gelinim sen işit" şeklinde dolaylı yollarla anlatıyordu. 1983'te bir masal filmi çekmiştim "Azaplı Yollar" diye. Azerbaycan tarihinde bugüne kadar Amerikada tek film gösterildi o da, bu.

Ben orada birbirinden ayrı, her biri bir tarafta üç erkek kardeşi anlattım. Üçü el ele verirse, birebirse dağı dağ üstüne koyarlar, istedikleri zorluğa, savaşa galebe çalarlar diyordum. Aslında Azerbaycan, Türkiye ve İran Azerbaycan'ında yaşayan Türkleri kast ediyordum. Okusunuz masalambaşka bir şey, ama ben birliğe, birleşmeye getirdim.

-*Birlik konusunda Türkiye'de de yaptığınız çalışmalar var.*

Ben çok güzel bir üniversitede geldim. Bölüm başkanı Sami Şekeroğlu ile tanış oldum. Ne kadar geniş yürekli, ne kadar büyük, ne kadar sinema için her şeyinden geçen bir insan olduğunu gördüm. Arşivi, iç prosesi, oditoryumları gördüm. Rusya, Almanya, Fransa gibi birçok yerinkini de görmüştüm. Burada baktım her şey var. Bir sebebi de burayı Türk Dünyası Sinema Merkezi'ne çevirebiliriz düşüncesi.... Bütün arzum budur benim.

-*Bu merkezin amacı ne olacak?*

-Bir defa Moskova'ya sinema okumaya gideceklerle artık para konmuş, özelleştirilmiş, ikincisi Azerbaycan'da bugün ne teknoloji, ne de hoca var. Aynı durum Kazak, Kırgız ve Türkmenler için de geçerli. Ve bunların hiçbiri Türkiye kadar Avrupa'ya, dünyaya açılmaz. Yani buraya son teknoloji, son filmler geliyor, ama Baküye ya gider ya gitmez. Düşünüyorum

ki, bütün Türk Cumhuriyetleri'nin Avrupaya çıkışını Türkiye'dendir. Eğer sen filmini burada tanıtamazsan Avrupada kimseye tanıtamazsan. Biz ne diyoruz Hint Sineması, Çin Sineması... İkisinin de ucu yok buçağı yok. Niye biz hepsine Çin Sineması diyoruz da Türk Cumhuriyetleri'ninkine Türk Sineması demiyoruz? Sovyetler bu kadar milletin filmine Sovyet sineması diyordu da biz niye bunlara Türk Dünyası Sineması demeyelim? Bir yerde toplanalım, birbirimizi tanıyalım. Türk Dünyası Sinema Okulu olsun. O zaman birbiriryle kaynaşan Türk Dünyası sinemacıları çıkacak.

Biz Büyükşehir Belediyesi ve Cinema-TV Merkezi desteğiyle iki defa Türk Dünyası Sinema Festivali yaptı. Türk Dünyası Sinema Birliğiyle gördük. Burada Eurimages gibi bir Turkimages kurmaya niyetlendik. Ama devlet buna sahip olmazsa olmaz. Bizim isteğimizle olmuyor. Benim görüşüme göre Türk Dünyası'nın en baş şehri, en kültür şehri İstanbuldur. Biz bütün Türk Cumhuriyetleri'nde her sahada olan sanatkarlar Türkiye'de buluşmalıyız. İstanbul bizim kültür Mekkemiz olmalı. Nasıl ki, zamanında Moskova, cumhuriyetlerin kültür merkeziydi, şimdi de bunu İstanbul'da yapabilsek başarılı olabiliriz. Diğer Türk Cumhuriyetleri de böyle düşünüyor. Protokollerimiz, cumhuriyetlerdeki sinemacıların önde gelenlerinin de imzaları var. "Türk Sinemacıları Birliği" istiyoruz, merkezi İstanbul olsun.

İbrahim Türk
Altyazı, Aylık Sinema dergisi
2002, İstanbul.

İSTANBUL, BİR DÜNYA CENNETİ...

İstanbul Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı' bünyesinde danışmanlık yapan Azeri sinema ve tiyatro yönetmeni Tevfik İsmail ile sinema, Türk Cumhuriyetleri ve kendisinin İstanbul sevgisi üzerine konuştu.

Tevfik İsmail, uzun yıllar Azerbaycan'da İstanbul sevdası çekmiş: "Genç yaşlarda hep özlemini çekerdim. Acaba kendi öz kültürünü yaşayan bir ülke var mı? Çünkü biz hep Rusça konuşmak zorunda kahyorduk. Babam rahmetli bizi hep İstanbul sevgisiyle büyütüdü. Babam derdi ki: Bana deseler ki, İstanbul'u görmeden cennete mi gitmek istersin yoksa İstanbul'u gördükden sonra cehenneme mi? Hiç çekinmeden İstanbul'u göreyim derdim." İsmail, Komünist Rusya döneminde, festivaller için birçok ülkeye gittiğini, ancak İstanbul'a gitmeden kendini hiçbir ülkeyi gezmiş saymayıacağını belirtiyor ve "Ancak Allah nasip etti ve burada yaşıyorum. Bu ne büyük mutluluk" diyor.

"Şehirdeki yabancı"

Tevfik İsmail, Türk sinemasıyla tanışmalarının bir Halit Refik filmiyle olduğunu hatırlatarak, "1963 yılında Halit Refik'in "Şehirdeki Yabancı" adlı filmini izlemiştim ve Türk Sineması'ni böyle tanımlamıştık. Ve bu tam bir olay olmuştu Azerbaycan'da. Sonra Ertem Eğilmez'in "Bizim Aile" filmi de kapalı gişe oynamıştı. Sonra bir kopulkuluk oldu ve üzüllererek söylüyorum şu anki sinemayı Azerbaycan'da izlemiyorlar. Çünkü şimdiki Türk filmleri cinselliği ön plana çıkarıyorlar veya Amerikan filmlerini taklit ediyorlar" diye konuşuyor.

Benim Mankurt'um

Tevfik İsmail Şehir Tiyatrolarında sahnelenen Mankurt adlı oyunu kendisinin yazdığını, ancak Genel Sanat Yönetmeni Kenan Işık'ın oyunu değiştirmesi üzerine oyundan çekildiğini söylüyor. İsmail: "Kenan Işık böyle bir oyunu yazma arzusu içinde olduğunu söyleseydi ben de böyle bir oyun yazmazdım" şeklinde konuşuyor.

Dünyaca ünlü Kırgız yazarı Cengiz Aymatov'un Türkiye ziyaretine de değinen İsmail, "Türkiye'de ve dünyada ilk kez Aymatov Filmleri Toplu Gösterimi yapılıyor dediğimde

"Hayır, yanlış söylüyorsun dünyada ilk kez böyle bir gösterim yapılıyor" diye düzeltti diye konuşuyor.

Aymatov'un Türkiye'de geç tanındığını söyleyen İsmail, "Maalesef Aymatov Türkiye'ye Fransızca tercümeleriyle gelmiş. Doğrudan Kırgızca'dan tercüme edilmemiş, bu çok üzücü bir durumdur" diyor.

Kırgız devlet yetkililerinin bu organizasyonu memnuniyetle karşıladılarını ve on film için sadece kargo parası ödediklerini söyleyen İsmail, bunun Türk Cumhuriyetleri arasındaki yakınlığın eseri olduğunu söylüyor.

Tarkovski merakı!

İsmail, Rus yönetmeni Andrey Tarkovski ile dostluklarına da değinerek, Moskova'da aynı film platosunda beraber filmler çektilerini belirtiyor. Rusya'da Tarkovski'den daha meşhur yönetmenlerin ve hocaların bulunduğu halde, niçin Tarkovski'nin bu kadar tanındığını anlamadığını ifade ediyor.

İsmail, "Tarkovski, bize de önemli şeyler öğretti, ancak benim Türkiye'de Tarkovski ile ilgili bu kadar soruya karşılaşacağım aklımın ucundan geçmezdi. Şayet böyle olacağını tahmin etseydim o dönemlerde oturup Tarkovski'yi yazardım" diye konuşuyor.

DÜNYA AYDINLARI VE SANATÇILARININ

Prof. Tevfik İsmailov Üzerine Düşünceleri

Tiyatro oyuncusu, rejissör, çocuk yazarı, sinema yönetmeni ve bir eğitimci olarak Azerbaycan'da tanınan Tevfik İsmailov'un bir bilim adamı olduğunu da eklemek isterim. Yazdığı "Türk Cumhuriyetleri Sinema Tarihi" adlı üç ciltlik kitabı ile bunu kanıtlamıştır. Gurur, şefkat, beceri sembolü ve saflık kahramanlarını yansitan çocuk kitaplarınızın sevgili yavrularınızın eğitiminde özel bir yeri vardır.

ANAR

Azerbaycan Yazarlar Birliği Başkanı, Milletvekili

Bu kitabın Türk Dünyası' nın geçmişini, bugünü ve geleceği için büyük önem taşıdığını düşünüyorum. Türk Dünyası'nda bugündenek yetenekli birçok sanatçı yetişmişdir, fakat ne yazık ki, bu sanatçılar ve yaratıcıları sanat hiçbir zaman istenilen düzeyde değerlendirilmemiştir.

Bizim sanatımız belki bir az zayıf olabilir, ancak bugün dünya bilgi ve düşüncə çağındaır. Bizim, Türk Dünyası sanatı üzerine, kendimiz üzerine düşüncelerimiz ölçülü, akıllı ve tutarlı olmalıdır.

Prof. Tevfik İsmailov'un kitabının bu anlamda alanı için önemli bir başlangıç olduğunu düşünüyorum.

Nizami CEFEROV

Azerbaycan Atatürk Kültür Merkezi Başkanı, Milletvekili

Dün İstanbul'da bana hediye edilen, sabaha kadar titizlikle sayfalarını çevirdiğim Tevfik Bey'in yazdığı üç ciltlik "Türk Cumhuriyetleri Sinema Tarihi" kitabını, Türk Dünyası sinema tarihinin temel kaynağı olarak görüyorum.

Cengiz AYTMATOV

Yazar

Bugün yalnız Azerbaycan'da değil, Türkiye'de de saygın bir sanatçı olarak tanınan ve sevilen Tevfik İsmailov, Türk Dünyası' nın birleşmesi için gerçekleştirilen sosyal etkinliklerde de, edebi ve kültürel yaratıcılıkta da dolambaçlı yollardan geçerek saflaşmış, bugünkü yetkinliğine ulaşmıştır.

Halit REFİK

Yönetmen

Siz 1960'lı yıllarda tiyatro, sinema ve edebiyatımıza gelmiş genç kuşaktan biriyiniz, artık güzel sanatların yaratıcılarının önde gelenlerinden birisiniz.

Hocakulu NARLIYEV

Yönetmen (Türkmenistan)

5 yıllık bir çalışmanın ürünü olan bu ansiklopedik eserin ortaya çıkışmasından dolayı mutluluğumu belirtmek istiyorum. Kuşkusuz, biz hepimiz bir gün gideceğiz, ama tarihi bir araya getiren bu kitaplar yaşayacaktır. Sinemamızda çekilen filmler hakkında materyalleri bir raya getiren bu büyük bilimsel çalışma, Türk Dünyası' nın büyük ölçüde ihtiyaç duyduğu son derece gerekli bir eserdir.

Polat BÜLBÜLOĞLU

Azerbaycan Kültür Bakanı, TÜRKSOY Başkanı, Besteci

Tevfik İsmailov, tiyatro, sinema ve televizyon bölümleri için onlarca metodoloji programlar hazırlamıştır. Ülkemizde Sinema-TV eğitimi veren bölümernin açılmasındaki katkısı emsalsizdir. O, yetiştirdiği doçent, kürsü başkanı, oyuncu ve yönetmenlerin yanısına artık Halk Sanatçısı ünvanını alan öğrencileriyle iftihar edebilir.

Prof. Dr. Timuçin EFENDİYEV

Azerbaycan Kültür ve Güzel Sanatlar Üniversitesi Rektörü

Azerbaycan için zorlu imtihan günlerinde Siz daima ön sıralarda oldunuz. Trajik 20 Ocak Olayları zamanında halkımızın başına örtülen belaları çetin şartlar altında filme almakla yiğitlik ve kahramanlık örneği gösterdiniz. Şehit ailelerine karşı gösterdiğiniz ilgi ve şefkat de unutulamaz.

Mahmut NADİROĞLU
Azerbaycan Demokratik Sahipkarlar Partisi Genel
Başkanı, İş adamı.

Sen, son on yıllık müsterek çalışmamızda kendi çizgini oluşturan, Türk Dünyası edebiyatı ve kültürünün tanınması için, bu dünyada kendine özgü yeni bir iz açan ve bu izin dolambaçlarında Türk Dünyası 'na namusla hizmet eden büyük bir sanatçısın.

TÜRK CUMHURİYETLERİ SİNEMA TARİHİ
Tanitim Yazısı

Bu kitap, Azeri bir sanat adamının, Azerbaycan Kültür ve Sanat Üniversitesi ve Mimar Sinan Üniversitesi öğretim üyesi Prof. Tevfik İsmailov'un kaleminden çıkmıştır.

Azerbaycan'ın en önemli tiyatro ve sinema yönetmeni, usta oyuncu Tevfik İsmailov, bütün hayatını Azerbaycan sineması ve sahne sanatlarına ait formalar üzerine ulusal ve uluslararası çalışmalarla adamış ve onların korunması ve geliştirilmesi için büyük mücadele vermiştir. Öyle ki, onun, Türk Cumhuriyetleri'nde sinema sanatının oluşum ve gelişimini ortaya koyan, Azerbaycan ve Orta Asya sinemalarının niteliklerini anlatan, bol miktarda resimle mükemmel bir surette süslenmiş "Türk Cumhuriyetleri Sinema Tarihi" (İstanbul, 2001) adlı bu üç ciltlik kitabı da, bu davaya hizmet eder. Her cumhuriyetin sinema filmlerinden alınmış fotoğraflardan oluşan bir açıklamalı kataloga da yer verilen bu kitapta, ülke sinemalarının gelişimi ve özgün nitelikleriyle ilgili sorulara da ışık tutmaktadır.

Kitabın kesinlikle, okuyan herkes için, hatta hazırlıksız okuyucular için bile, gayet açık ve anlaşılır bir fikir verdiği söyleyebilir.

Bugün, sinema, yalnız sanatın en önemli dallardan biri olmakla kalmaz, bilginin yayılmasını sağlayan en güçlü araç

olma özelliği de taşır. Beyazperde sayesinde izleyiciler, geçmişin öğrenir, güncel görür, geleceği hayal eder ve sınırsız bilimsel ve teknik bilgi alırlar.

Türk Cumhuriyetleri'nde konulu filmlerin ve belgesellerin oluşum ve gelişim evrelerine ayna tutan denemelere de, kitapta özellikle yer verilmiştir.

Deneyim, en üstün ulusal sanat yapıtlarının, bir kural olarak, insanlık idealleriyle, insanın toplumsal çatışmalara, tarihe ve bugüne, kendine ve topluma bakış açısını ve bunlara karşı fikir tutumunu barındırdıklarını ısrarla ve inandırıcı bir biçimde gösterir. Sanatın ulusal niteliğini sıkça düşünür ve irdeleriz. Sanatta bir sürecin ortaya çıkması, zihnimizi ve yüreğimizi coşturur.

Yazar, ulusal bir sinemanın varlığını mı anlatmaktadır? Ne ulusaldır? Ne ulusal görünür? Tarzda ve karşılıklı insan ilişkilerinde neyi vurgulamak önemlidir? Neyi değildir? Hangi durumlarda, tüm bu betimsel ayrıntıları titizlikle izlemek gereklidir? Hangilerinde gerekli değildir?

Türk Cumhuriyetleri'nde sinemanın bugününu analiz ederken, estetik değerlerinde dar, yerel bir düşüncenin değil, Sovyet ve dünya sinemasının geniş hareket anlayışının esas tutulduğu görülür.

Sinema, sınırsız olanaklara sahip bir sanat olarak, özel bir görev üstlenir. Sinemanın dili, hızla ve farklı dinleyicilerle ilişki kurma imkanına sahiptir, zira hiçbir film seridinin doğduğu yerde kalmaya hakkı yoktur. Ülkesini baştan sona dolaşmalı ve hatta onun sınırları dışına çıkmalıdır.

Yaratmak için çok şey bilmek gereklidir. Bu ülkelerin sinemacıları, ulusal sinemanın yükselmesinin, kendilerinin dünya sinemasının zengin mirasını yeterince özümseyebilmelerine bağlı olduğunu anlamak zorundadırlar. O kadar yoğun bir asır yaşıyoruz ki, günümüzde, yılların tecrübe, mazinin yüzlerce yıllık deneyimine eşit olabilmekte. Bu yüzden, çağdaş sanatçının çağın gerisinde kalmaması lazım geliyor.

Prof. Tevfik İsmailov'un kitabının bütün yönleri, hem sinema çalışanları ve kuramcılar, hem uygulayıcıları, hem Azerbaycan, Kazakistan, Kırgızistan, Özbekistan ya da Türkmenistan hakkında genel kültürünü arturmaya çalışan geniş okuyucu kitleleri için gerçek değerini ortaya koyan bir çalışma olarak, her geçen gün kendisine olan ilgiyi artırmaktadır.

Bu kitap okuyucusu, güzel sanatların en genç dalı olan "yedinci sanat"la, yani sinemaya tanıştırıyor ve ona, ulusal sinemanın yaratılışını ve bugününnü anlatıyor; yakın zamana dek dağılan Sovyetler Birliği bünyesinde yaşayan Azerbaycan, Kazakistan, Kırgızistan, Özbekistan ve Türkmenistan Türklerinin perspektifini sunuyor.

Kitapta, Sovyet sineması ve onun eski SSCB Türk Cumhuriyetleri' nin sinemalarına etkileriyle ilgili bilgiler de veriliyor. Kitabın bir bölümü, yazılan senaryolar, çekilen filmler, produksyon teknikleri ve Sovyet dönemi konulu filmlerin yaratıcılarıyla birlikte Türk Cumhuriyetleri'nin sinemalarına giriş kısmıdır.

Günümüze dek, Azerbaycan, Kazakistan, Kırgızistan, Özbekistan ve Türkmenistan sinemaları hakkında, Kiril alfabesiyle bazı kitaplar basılmıştır. Bu kitaptaysa, tüm bu halkların sinema tarihi ilk kez bir araya toplanmaktadır. Bu halkların sinemaları, daha önce yayınlanan kitaplarda, hep çok uluslararası Sovyet sinemasının ayrılmaz bir parçası olarak değerlendirilmiştir. Türk halklarının kültürel gelişiminin, sarsılmaz derecede, Ekim Devrimi sonrası Rus halkın yardım ve destegine bağlı olduğu bir düşünce hakimdi.

Bu yayını eski SSCB Türk Cumhuriyetleri'nde sinemanın gelişim evrelerini dönem dönem yansıtmayı hedeflemiştir. Bu kitabın en temel özgün niteliği, bu tür bir çalışmanın ilk kez Latin harfleriyle yapılmış olmasıdır. Bunun haricinde, bu eser, Türk Cumhuriyetleri sinemaları hakkında Türkçe basılan ilk ve tek çalışmadır.

Kitap, bu ülkelerde yönetmenlik, kameramanlık, oyunçuluk, senaryo yazarlığı ve diğer sanatlar hakkında bilgi verir. Burada, bu halkların sinema produksiyonundaki emekleme ve olgunluk dönemleri etrafında verilir.

Bu ülkelerde sinema sanatının ve yönetmenliğin ne yönde gelişeceğini, elbette zaman gösterecektir. Yine de gelecekte, son on yılın tesirinin kesin olarak görüleceğini söylemek mümkün. Türk Cumhuriyetleri'nin yetmiş, seksen ve hatta yüz yıllık tarihi, dünü ve bugünü, az ya da çok geleceğini de etkileyecektir.

Bu kitap, bir görsel sanatın içinde farklı, bir başka, nasıl geliştiği ve doğduğuyla, sonra nasıl birbirlerini zenginleştirerek bir arada yaşadıklarıyla da ilgilidir. Kitapta, sesli ve sessiz sinema filmlerinin analizi yapılmakta, Azerbaycan, Kazak, Kırgız, Özbek ve Türkmen sinemalarının tarihsel bir özeti ve bugünkü durumları verilmektedir.

Bu kitapta Prof. Tevfik İsmailov, bizim için bir fenomen olan Azerbaycan ve Orta Asya sinemalarının üzerindeki perdeyi kaldırmaya ve onların son on yıl içinde nasıl bir oluşum içinde olduklarını göstermeye çalışmıştır. Bu kitabın sayfalarında, yazar, Azerbaycan, Kazak, Kırgız, Özbek, Türkmen sinemaları hakkında bizim için yazdığı sevgi dolu sözcüklerle şaşırtıcı bir tarz ortaya çıkarmaktadır.

Yazar, ulusun manevi değerlerinin korunması ve sonraki kuşaklara aktarılması gerektiğini düşünüyor. Yazara göre, her yönden zenginleşmeye ve estetik değerlere hizmet eden eserler yaratınan sinema ustalarının bizzat kendileri, uluslararası manevi zenginlikleridir.

Esas itibarıyle, bu üç ciltlik kitap, bu devletlerin Sovyet dönemi sinema tarihlerini içermektedir. Başka bir deyişle, bu kitapta, Sovyet sinemasının yaratıldığı yıllar ve bu ülkelerde sinemanın hem Sovyet sonrası dönemindeki, hem de gelecekteki gelişimiyle ilgili bazı bilgiler toplanmıştır. Kitapta,

aynı şekilde, ulusal sinemaların kurucularından günümüz şöhretlerine kadar tarihsel bir koşutluk sunulmuştur.

Bu çalışmanın ana kaynağı, Prof. Tevfik İsmailov'un, 1974-1994 yılları arasında kürsü başkanlığını yaptığı Azerbaycan Kültür ve Sanat Üniversitesi Sinema ve Televizyon Fakültesi'nde ve 1994'den sonra da Mimar Sinan Üniversitesi Güzel Sanatlar Fakültesi Sinema – TV Bölümü'nde verdiği dersler, bu derslere ait notlardır.

Önsözün yazarı, bu çalışmanın, eski SSCB'ye bağlı Türk halklarının sinema tarihlerinin tam bir çözümlemesi olmadığını altını çiziyor. Kitabın yazarı, kitapta adı geçen birçok filmi izlediği, ayrıca bu sanatçıların çoğunu tanıdığı için, bugüne kadar derlediği bilgileri ve kendi kişisel tecrübelerini okuyucuya paylaşıma hakkına sahip olduğunu düşünüyor.

Yazar, ayrıca, bu kitabı bir tarih kitabı olarak değil, yaratıcı kişiliğinin kalp atışları olarak adlandırıyor. Bu satırlar, uzun bir yol kat ederek, sizleri Azerbaycan'a, Kazakistan'a, Kırgızistan'a, Özbekistan'a ve Türkmenistan'a götürüyor. Geçici bir süre için de olsa sizi oralarda yaşıtıyor ve bu ülkelerin sanatıyla, sanatçılarıyla tanıştırıyor. Bu kitap, yalnızca sinemanın tarihini değil, aynı zamanda asaletin, insanların ve dostluğun tarihini anlatıyor. Dileğimiz, bu çalışmadan yalnızca ilgilerinin değil, tüm sinemaseverlerin faydallanmasıdır.

"Türk Cumhuriyetleri Sinema Tarihi", üç ciltten oluşmakta ve her cilt iki bölüm içermektedir:

1. Cilt – a) Azerbaycan sinemasının tarihi ve gelişimi; b) 1915-1995 yılları arası Azərbaycan'da çekilen konulu filmlerin fotoğraflarından oluşan ayrıntılı bir açıklamalı katalog.

2. Cilt – a) Kazak ve Kırgız sinemalarının tarihleri ve gelişmeleri; b) 1920- 1995 yılları arası Kazakistan'da ve 1955 – 1995 yılları arası Kırgızistan'da çekilen konulu filmlerin fotoğraflarından oluşan ayrıntılı bir açıklamalı katalog.

3. Cilt – a) Özbek ve Türkmen sinemalarının tarihleri ve gelişmeleri; b) 1920-1995 yılları arası Özbekistan'da

ve 1929-1995 yılları arası Türkmenistan'da çekilen konulu filmlerin fotoğraflarından oluşan ayrıntılı katalog.

Birinci cildin ilk bölümünde, Sovyet sineması hakkında, Rus ve Sovyet sinemacılarının Türk halklarının sinemaları üzerindeki etkisi hakkında bilgiler veriliyor. Aynı zamanda, Azerbaycan'da sinemanın doğuşu ve Sovyet öncesi dönemde çekilen filmler naklediliyor. Azerbaycan Sovyet sinemasının doğuşu ve gelişimi, bunun yanı sıra bağımsız Azerbaycan sinemasının bugünü anlatılıyor. Kitabın ilk cildinde, Azerbaycan sineması sanatçlarının sanatlarından yansımalar bulunuyor ve birçoğunun sanatsal portresi veriliyor.

Birinci cildin ikinci bölümünde, 1915-1995 yılları arası Azerbaycan'da çekilen konulu filmlerin fotoğraflarından oluşan ayrıntılı bir açıklamalı katalog yer alıyor.

Sizi, Türk Cumhuriyetleri sinemalarının 70-80-100 yıllık sanat hayatını yansitan bu ilginç kitapla baş başa bırakıyoruz.

Eminiz ki, eski SSCB topraklarında yaşayan Türk halklarının sinema tarihlerine yapılan bu kısa ve ilginç yolculuk, okuyucuları, sinemanın büyülü ve sevimi dünyasına bağlayacaktır.

Ateş Ülkesinin Sinema Sanatı

İlk kitap, Azerbaycan sinemasının (1898 – 1995) oluşum ve gelişimini anlatır. Azerbaycan sinema sanatçlarının üstlenmekleri görevleri ve sanat kaygılarını naklede, Azerbaycan sinemasının dününe, bugününe, yarınına bakar. Yazar, Azerbaycan sinemasının, cumhuriyyeteki yaşamı nasıl yansittığını analiz eder, çağdaş Azerbaycan sinemasının dramaturgları, rejisörleri, aktörleri hakkında fikirler verir.

Azerbaycan'da sinema, yalnızca önemli bir sanat türü olmakla kalmaz, bilginin yayılması için de en güçlü araç olur.

Azerbaycan sineması, bugünkü düzeyine gelmeden önce, uzun ve güç bir yol izlemiştir.

Özgün Azerbaycan sineması, ulusal kültürün zengin temellerinde vücut bulmuş; bin yılın akışı içinde, ulusun zor durumuna, inançlarına ve gücünə rağmen, yurtsever duygularla ve insanlık idealleriyle folklor eserleri, şarkılar, masallar, nükteler biriktirmiştir.

Kitapta, Azerbaycan sinemasının oluşum ve gelişim evreleri okuyucunun dikkatine sunuluyor, Azerbaycan sinemasının düşünsel ve sanatsal alandaki en ilginç ve önemli sonuçlarına ışık tutuluyor ve yaratıcılarının sanat yaşamı aktarılıyor.

Azerbaycan'da sinema, 1898 yılında, tarihi belgesellerle başladı. 1 Ağustos 1898'de "Kaspiya" (Hazar) gazetesinde, Paris'teki uluslararası fotoğraf ve sinema fuarına Bakü'den de bazı fotoğrafçıların katılacağı yazıyordu. 25 yıldır Bakü'de yaşayan A. Mişon adlı genç bir fotoğrafçı-kameraman, Paris'teki fuarda, "hareketli resimler"ini (ki, o zamanlar filmler öyle adlandırılırdı) gösterecekti. Fuarda, Azerbaycan yaşamından dört sahne sergilendi.

1920 devrimine kadar Bakü'de hiç film şirketi yoktu. Yalnızca, yerel burjuvazi, ticari amaçla, kısa metrajlı filmler çekme gayreti içindeydi. Bu filmler, içerik yönünden, halkın yaşamı ve kültürüyle çok az ilgiliydi. Bununla birlikte, devrim öncesi yıllarda, en eski Rus film yönetmenlerinden biri, B. N. Svetlov tarafından Bakü'de, "Petrol ve Milyonların Saltanatında" (1915) ve "Arşın Mal Alan" (1916) filmleri çekildi. Bu filmlerin ilkinde, baş rol oyuncularından biri de, ileri görüşlü bir ulusal tiyatro adamı olan, Azeri aktörü Hüseyin Arablinski'ydı.

Azerbaycan'ın Rusya'ya bağlanması, Azeri ve Rus kültürlerinin derin ve çok yönlü yakınılaşması için olumlu koşullar yarattı.

Azerbaycan sinemasının oluşumunda, çok uluslu Sovyet sinemasının gelişiminin genel karakteristiği, ayrıca, ulusal folkloru, edebiyatı ve sanatı tarihsel geleneklerle, kültürel

özelliklerle ve estetik özgünlükle, koyan öz niteliklerin de yansımaları görülmektedir.

Azerbaycan sineması, özgün bir sinemadır. Bununla birlikte, çok uluslu Sovyet sinemasının oluşumundaki gibi, Azerbaycan sinemasında da Ekim devriminin enternasyonal karakteri tezahür eder.

Yazar, Azerbaycan sinemasının tarihi gelişimini üç etapta inceler:

1. 1915-1920 arası Sovyet öncesi Azerbaycan sineması;
2. 1920-1990 arası Sovyet Azerbaycan'ı sineması;
3. 1990-1995 arası bağımsız Azerbaycan sineması;

Azerbaycan sineması varlığının yüzü boyunca, devrim öncesi dönemdeki gibi bir eğlence aracı olmaktan çıkmış, insanları, çağdaşlığın güncel sorunlarını düşünmeye zorlayan bir araca ve kitleleri etkileme sanatına dönüştürülmüştür.

4 Temmuz 1920'de, sinema kuruluşlarının uluslararasılaşması için bir kanun çıkarılmıştır.

Konulu film yapımları, Azerbaycan Fotoğraf ve Sinema İdaresince, 1923'te başlatılır.

Bu dönemde çekilen, "Tanrı'nın Adıyla", "Sevil", "Latif", "Bismillah", "İsmet" ve diğer bütün Azeri filmlerinde, yüzyılın geri kalmışlığıyla savaş, dinden kalan izler, halkların dostluğu, kadınların medeni haklarını kazanması gibi zamanın en önemli sorunlarına değinilmiştir.

Ulusal sanat yapıtlarının hazırlanmasına, o yıllarda Azerbaycan'da yaşayan, A. Litvinov, L. Mur, A. Bek-Nazarov, İ. Savçenko, N. Şengelaya gibi ünlü sinema yönetmenlerinin büyük katkıları olmuştur. Onların yardımlarıyla, savaş öncesi yıllarda Bakü stüdyosunda, bir dizi sesli sinema filmi yaratılmıştır: "Elmas", "Mavi Denizde", "Kentliiler", "Bakü'lüler" vs.

II. Dünya Savaşı yıllarda Bakü stüdyosu, ülkenin diğer birçok stüdyosu gibi, Sovyet insanların cephe ve cephe

gerisindeki kahramanlığını yansıtma çalışarak, güncel olayları ele alan belgeseller çekmişdi.

1950'li ve 60'lı yılların en önemli olayı, sinemacıların çağdaş konuları kullanması oldu. "Telefoncu Kız" (yönetmen: H. Seyidbeyli), "İnsan Mesken Kurar", "Çocukluğun Son Gecesi", (yönetmen: A. Babayev) gibi filmlerin kahramanları da bizim çağdaşlarımızdır.

Belgesel yazarları tarafından yaratılan belgesel filmlerden de söz etmek gereklidir: "Bizim Azerbaycan", "Hazar Petrolcülerinin Destanı", "Denizi Fethedenler", "Neriman Nerimanov", "Bizim 416" vs. Bütün bu filmler, Sovyet hakimiyetinin ilk yıllarda doğan belgesel sinemanın tarihine dayanır.

Çağdaş sinemanın karakteristik bir özelliği de, sanatsal anlatım için yeni araçların aranmasıdır. Bu yenilikler, sıklıkla yeni sanat yapıtları ortaya çıkarmaktadır. Son yıllarda, E. İbragimov, T. Tağızade, H. Seyidbeyli, H. Seyidzade, Ş. Mahmudbekov, A. İskenderov, M. Dadaşov, S. Badalov, A. Narimanbeyov, R. Ocakov, Z. Kazimova, M. Mustafayev, E. Rızakulyev, K. Necefzade, N. Badalov gibi Azeri sinema ustalarının büyük ve candan ailesine taze bir güç olarak genç senaristler, rejisörler, kameramanlar, aktör kardeşler Maksud ve Rüsem İbrahimbeyov, Yusif Samedoğlu, Eldar Kuliyev, Oktay Mirkasimov, Anar, Alla Ahundova, Yalçın Efendiyyev, Zaur Muharremov, Tevfik İsmayılov, Hasan Memmedov, Şahmar Elekberov, Amalya Panahova, Leyla Şihlinskaya ve daha bir çok başka sanatçı katılmış, onlarla birlikte yeni konular ve sinema tarzında değişiklikler ortaya çıkmıştır.

"Gün Geçti" (senaryo yazarı: Anar; yönetmen: A. Babayev; kameraman: R. İsmayılov) filminin yaratıcıları, sanki seyircisi, kahramanların lirik düşünceleriyle kuşatır. Film, insanın, yaşamdaki kendi yerini bulmadan yaşamayağını iddia etmektedir.

"Önemli Mülakat" (senaryo yazarı: M. İbrahimbeyov; yönetmen: E. Kuliyev; kameraman: R. Ocakov) filminin

kahramanı, kendine şu soruları sorar: "Doğru mu yaşıyorum?", "İnsanın topluma karşı sorumluklarının ölçüsü nedir?"

Sovyetler dışında da tanınan, SSCB devlet sanatçısı, Azeri şarkıcı M. Magomayev'i anlatan renkli film "Şarkı Söylenen Muslim Magomayev" (senaryo yazarı ve yönetmen: T. İsmayılov), beyazperdede büyük bir başarı kazanmıştır.

Tarih ve devrim konulu bir film olan "Son Geçit" (senaryo yazarı F. Kerimzade, kameraman R. İsmayılov), yönetmen K. Rüstembeyov'un şüphe götürmez bir başarısı sayılabilir. Filmde, yalnızca insanı geren olaylar değil, anlatımın keskin dinamizmi ve aktörlerin oyunculuğu da izleyenleri etki altına alır. Başrolde oynayan SSCB devlet sanatçısı A. İskenderov ve H. Memmedov'un ustalıkları kendilerine, festivalerde, en iyi erkek oyuncu dalında ödüller kazanmıştır.

1974'ün en iyi filmleri içinde, yönetmen H. Seyidbeyli'nin, tarihsel bir konuyu işleyen "Nesimi" (senaryo yazarı: İ. Hüseynov) adlı filmini de anmak gereklidir. Film, yalnızca kendi çağının, Hurufilerle Timur'un savasını anlatan bir öykü değildir. İçinde, onu bugün de çağdaş yapan fikirler barındırır.

"Yaşlı Kiraz" (senaryo yazarı: E. Eylisli; yönetmen: T. İsmayılov) filmi, yaşlı bir kirazla ihtiyar bir dejirmençiyi, iyiliği ve yardımseverliği anlatır.

"Bakı'de Esen Rüzgar" (senaryo yazarı: Y. Samedoğlu; yönetmen: E. Kuliyev) filmi, özgürlük uğruna savaşan halkların dostluğuya, sosyalist enternasyonalizmle ilgili fikirleri taşır.

"Bizim Sokağın Delikanlıları" (senaryo yazarı: O. Orucov; yönetmen: T. İsmayılov), küçük bir şehrin bir sokağının sakinleriyle ilgilidir. Filmde, üç temel kahramanın karakteri gözler önüne serilir: on parmağında on marifet olan Rasim, dahi çocuk Arif ve büyük hedefleri olan Tevfik.

Sinema tarafından çağdaş konuların benimsenmesinin en önemli belirtisi, "Çocukluğun Son Gecesi" (1969) filmidir. M. İbrahimbeyov'un hem filmi, hem (kendi öykülerine da-

yanişarak yazılıan) senaryosu, farklı parametreleriyle, hem bir edebiyat, hem de birinema eseri olarak ünlülerini hatırlatmakta ve bununla birlikte, belirgin farklılığı ve özgünlüğyle kendini göstermektedir.

Tarih ve devrimle ilgiliinema eserleri arasında, "Yedi Oğul İsterim" (1970), önemli bir yer tutar.

Son on yılda, Azerbaycan stüdyosunun hemen bütün önemli filmleri, çağdaş yaşamın güncel sorunlarını anlatır. Sinemaya yetenekli senaristler, rejisörler, aktörler katılmış, ilginç sanatsal kişiliklerini ortaya koymuşlardır.

Çağdaş konuların benimsenmesinde, 1970 yılında çıkarılan "Bir Güney Şehrinde", büyük söz sahibidir. Rüstəm İbrahimbeyov'un "9. Hrebtovi'da" romanından uyarlanan film, yazarın sinemaya aktarılan ilk eseridir.

Bir röپtajda Rüstəm İbrahimbeyov, kendisini özellikle kişilik oluşum sürecinin ilgilendirdiğini söylemiştir. Bu sorunun bir başka yönü de, Rüstəm İbrahimbeyov'un bütün eserlerinde kırmızı iplikle dokunan "insan ve doğa" kavramıdır.

Azerbaycan sinemasının son on yılda gösterdiği başarı önemlidir ve her şeyden önce, çağdaş temalar üzerinde çalışmaya ilişkilidir. Öğrenme süreci içinde biriken fikir ve sanat deneyimi, ulusal sanatın tarz-konu diyapazonunun genişletilmesinde kullanılır.

"Dede Korkut" (1975) filmi, ulusal destanın beyazperdeye aktarılmasıdır. Bu, Anar'ın senaryosunu yazdığı, T.Tağızadə tarafından alınan büyük birinema eseridir, ki bütün olarak önemli bir başarı sayılabilir. Bu filmi beyazperdeye yansitanlar, "Dedem Korkut'un Kitabı" destanındaki ana fikirleri vermeye çalışmışlardır. Filmde aktarılan olaylar, X-XI yüzyıllarda geçmektedir, ancak tarihsel bir kayıt değildir; yüzyıllar sonra, ulusal destanın kalbindəki Kitaptan gizli, simgesel biçimlerde yansyan gerçeklerdir.

Komedî ve müzikal, Azerbaycan sanatında eski geleneklere sahiptir. Bunlarla sinema da ilgilenmiştir ve ilgilenmektedir. 70'li ve 80'li yılların filmleri arasında "Sevil" (1970), "1001inci Turne" (1974), "Şarkı söyleyen Müslüm Mago-mayev" (1971), "Müzik Öğretmeni" (1983), "Garip Cinler Ülkesinde" (1977), "Ben Şarkı Besteliyorum" (1979) bunlara örnek gösterilebilir.

Yukarıda anlatılanlara bakarak şu sonucu çıkarmak mümkündür. Azerbaycan sineması, günümüzde yepyeni sınırlara ulaşmıştır ve ilerleme, kökleşme yolunda niteliklerini artırmak, ulusalinema sanatında gelişmek için tüm imkənlərə sahiptir.

1991 yılında, bağımsızlığının ilanından sonra, diğer eski Sovyet cumhuriyetlerinin sinemaları gibi, Azerbaycan sineması da çok zor günler yaşamaya başladı. Geçmişte yönetmenler, canlarının her istedığını filme alamıyorlardı. Günümüzde ise, sponsorlar ve finans kaynakları aramak gerekiyor.

1991'den sonra, "Azerbaycanfilm'in tecrübe ve teknik imkanlarıyla bir dizi mikro-stüdyo kuruldu. Bu mikro-stüdyolar, 90'lı yıllarda, popüler temalar üstüne kısa ve uzun metrajlı 10-15 film çektiler. Bu filmlerin başarısını gösteren verileri ve izleyici sayısını görmezden gelmek mümkün değildir. Bu filmlerin yaratıcıları arasında, ünlü yönetmenlerin yanı sıra, genç ve çiçeği burnunda olanları da vardır.

"Azerbaycanfilm'in tecrübesini ve teknik imkanlarının kullanan mikro-stüdyolar, "Azerbaycanfilm" stüdyosuyla bir bütün oluşturmak zorundadır.

Zira, "Para kuvvetti" ilkesinden yola çıkan varlıklı yönetmenler, kendi film stüdyolarını kurmuşlar, ancak yalnızca birkaç proje gerçekleştirmeyi başarabilmişlerdir. Bu filmlerin, artık kaçip kovalamacayla dolu Amerikan filmlerine alışmış olan izleyiciler üzerinde hiçbir tesiri de olmamıştır.

Profesyonel olmayan sinema şirketleri, düşük düzeyli filmleriyle, sinema perdesinde kendi egemenliklerini kurmaya çalışmışlardır.

Şu anda, bütün eski Sovyet cumhuriyetlerinde, sinema dünyasının durumu aynıdır; Batı sineması (ABD), beyazperdey ve seyircinin gönlünü fethetmiştir. Bugün bütün dünyanın (buna Türk Dünyası da dahildir), yalnız iki konusu vardır: cinsellik ve ölüm.

Sovyetler döneminde çekilen filmler, Hollywood filmleri tarafından beyazperdeden kovuldu. Üstelik bu filmler, çekildikleri dönemde, uluslararası arenada büyük başarı göstermişlerdi. Bu filmlerde, Azerbaycan'ın ve Orta Asya'nın etnik çeşitliliği, kültürü ve egzotik tabiatı gözler önüne serilmektedir.

Bugün, "Azerbaycanfilm" stüdyosunda, bir yılda ortalama iki uzun metrajlı ve birkaç belgesel film çekimi gerçekleştirilmektedir.

Kitabın yazarı, bugün Azerbayca'da sinema sanatının zayıfladığını kaydediyor ve "onun kaybının, Azerbaycan ulusal sanatına ciddi zararlar vereceğini", itiraz etmez bir biçimde beyan ediyor.

Türk Cumhuriyetleri Sinema Tarihi

Bilindiği gibi bizlere, ne ilk öğretimimizde ne de orta öğretimimizde Türk Dünyası, Türk Devletleri ile ilgili geniş bir bilgi verilmemişti. Yazılanlar, söylenenler hep hamasiyet içeren yüzeysel bilgilerdi. Çocukluğumuzda "Komünist" lafından herkes çok korkardı. Ne olduğunu da bilmeydik. Bu korku perdelerinin arkasında bizden birilerinin yaşadığını söylerlerdi, ama o kadar!...

Aynı kökenden gelen, farklı da olsa aynı dili konuşan, aynı dini inançları olan, benzer zengin kültüre sahip insanlar topluluğu perdelerle(!) birbirinden uzaklaştırılmışlardı.

Yıllar sonra Sovyetler Birliği dağıldı, her türlü perde de onunla beraber yıkıldı. Bağımsız devletler ortaya çıktı.

Yeni bir dönem başlamış, Türk Devletleri'ni giderek, görerek, onlara konuşarak doğrudan tanıma imkânları doğmuştur.

Filmleri seyrettikçe şaşkınlığım iyice arttı. Hele yönetmenlerini de tanıyınca Türk Devletleri hakkında bilgilerimiz ne kadar eksik ve yanlış olduğunu düşünüp üzüldüm.

90'lı yıllarda Azerbaycan Devlet Kültür ve Güzel Sanatlar Üniversitesi Rektörü Prof. Dr. Timuçin Efendiye ve Rektör Yardımcısı Prof. Dr. Mahmut Allahverdiye, Mimar Sinan Üniversitesi'nin konukları oldular. Prof. Gündüz Gökçe Rektör, ben Rektör Yardımcısıydım. Bir hafta süreyle her konuda konuşup sohbet ettik. Birbirimizi tanımadığımızdan şikayetçiydik.

Üniversitelerimiz arası ilişkilerin artırılması konusunda neler yapmamız gerektiğini tartıştık. İlk iş olarak, karşılıklı konuk öğretim üyesi değiş tokusu konusunda anlaşmıştık.

İşte Prof. Tevfik İsmail, bu anlaşmamızın sonucunda Kurumumuza konuk öğretim üyesi oldu. Sinemacı bir öğretim üyesiydi. O bize Türk sineması üzerine soruyor, biz de Türk Devletleri ve sinemaları hakkında ondan bilgi alıyordu. Tevfik Bey, heyecanla anlatıyordu. Sohbetlerimiz hep Türk Devletleri sineması üzerine oluyordu. Aynı kültürün değişik yansımaları hem bizi, hem onu heyecanlandırıyordu. Bir gün Halit Refik; "Tevfik Bey, bunları yazsanız." dedi. Basma imkânsızlığından bahsedince, "Ben hallederim. Bizim Türk Güzel Sanatlar Vakfı yayinallyabilir." dedim.

İşte kitapların yazılmıştır kararı da böyle alınmıştır.

Prof. Tevfik İsmail, bu kitap üzerine yaklaşık beş yıl ciddi araştırma yaptı. Türk Devletleri'ni dolaştı, sanatçılılarıyla konuşup belgeler topladı. Sonuçta, bu kapsamlı, üç ciltlik eser meydana geldi. Umuyor ve diliyor ki, Prof. Tevfik İsmail'in "Türk Cumhuriyetleri Sinema Tarihi" çalışması, bu ülkelerin sinemacıları, sinemaya ilgilenenleri ve sinema okulları için iyi bir kaynak olacak, Türk Dünyası Devletleri'nin sinemacıları

arasındaki ilişkilerin daha da artmasına, birbirlerini daha iyi tanımlarına katkıda bulunacaktır.

*Prof. Sami ŞEKEROĞLU
MSÜ Sinema-TV Merkezi Müdürü
Türk Güzel Sanatlar Vakfı
Yönetim Kurulu Başkanı*

YÜZYILIN YAZARI: CENGİZ AYMATOV

Gün Uzar Yüzyıl Olur, Dişi Kurdun Rüyaları ve Kassandra Damgası gibi dünya edebiyat çevrelerini derinden sarsan romanların bilge yazarı Cengiz Aytmatov'un doğumunun 70. yılı münasibetiyle çeşitli etkinlikler düzenleniyor.

Türk Dünyası'nın olduğu kadar, bütün dünya edebiyatının da devleri arasında saygın yerini alan ünlü Kırgız yazarı Cengiz Aytmatov'un 70 yaşından gün alması münasibetiyle faaliyyetler düzenleniyor.

İstanbul Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı bu çevrede "Aytmatov Yetmiş Yaşında" adlı tanıtıma programı düzenledi. Taksim Atatürk Kitaplığı'ndaki toplantıya konuşmacı olarak Prof. Dr. Tevfik İsmail ile gazetemizin Kültür Sanat editörü Olcay Yazıcı katıldı.

Aytmatov'un sinemaya aktarılan romanları üzerinde duran Prof. Dr. Tevfik İsmail, lirik ve sembolik bir dil kullanan ve eserlerini yoğun edebi sanat ustalığı ile yoğuran Cengiz Aytmatov'un sinemaya aktarılmasıındaki zorluklara dikkat çekti.

Aytmatov'un eserlerinde sistemin baskınlarına işaret etmekle birlikte, aşkı da en güzel bir dille anlattığını belirten Prof. Dr. Tevfik İsmail, Çarlık sisteminden sonra kurulan Sovyetler Birliği'nin baskı ve hüriyet kısıtlamasına rağmen kendilerine belli ölüslerde eğitim hakkı tanadığını ifade ederek, "Bizler bu sayede okuyan, yazan kültürlü bir toplum olma yolunda hayli mesafeler aldık. Bu kültür ortamının oluşma ve

gelişmesinde Aytmatov'un da büyük payı vardır. Aytmatov bir Türk yazar, bir Kırgız yazar olmasına rağmen, aynı zamanda evrensel bir yazardır ve kitapları bütün dünyada okunmaktadır" dedi.

Sitemkar bir dille, yıllardır hayal ettikleri Türkiye ile karşılaşlıklarını Türkiye arasında büyük farklar gördüklerini ifade eden Tevfik İsmail, "Bizim istegimiz bütün Türk Devletleri'nin iyi günde, kötü günde birlik olmalarıdır. Bu birlik, fiziki olarak bir araya toplantıları demek değil. Kültür ve gaye birliğidir" şeklinde konuştu.

Evrensel bir münevver

Cengiz Aytmatov'un eserlerindeki edebi, fikri ve estetik arka plan üzerine konusan Olcay Yazıcı ise Aytmatov'un yeriden evrensele açılan olağanüstü bir üşlupcu ve tahliliçi olduğuna dikkat çekerek şunları söyledi: "Bence Cengiz Aytmatov, bitirmekte olduğumuz yüzyılın en güçlü, en özgün ve en entellektüel yazarıdır. Öyle ki, eğer Dostoyevski yaşasydı mutlaka onu kıskanırdı!..."

Dünya romanının bence tartışılmaz zirvesi olan Cengiz Aytmatov, sadece bir sanat adamı, bir edebiyat ustası değil, aynı zamanda çağdaş bir aydın, bir bilge insandır. Evrensel bir düşünürdür. Yer yer lirik, yer yer mitolojik ve yer yer de kozmik unsurları özgün ve usta yorumlu harmanlayan çok güçlü bir kaleme karşı karşıyayız. Kendisinde önceki bütün Rus edebiyatında olduğu gibi, sistemin baskısı sebebiyle gizli ve örtülü söyleme mecburiyeti, beraberinde edebiyatın en önemli unsuru olan fikri ve estetik sembolizmi, telmihili, mecazlı anlatma sanatını ortaya çıkarmış. Önceleri anti Sovyet tavrını daha kapalı ve uzak göndermeli cümlelerle satır aralarına gizleyen Aytmatov, "Gün Uzar Yüzyıl Olur"la tavrını açık açık ortaya serer ve sistem tarafından bir nevi köle olarak kullanılan insanlara, bu toprakların asıl sahipleri oldukları şuurunu aşilar."

Aymatov'un önemli özelliklerinden birinin de, kültür yozlaşmasını ve özüne yabancılışmayı simbolize eden mankurtizm kavramlarını dünya edebiyat literatürüne kazandırması olduğunu hatırlatan Olcay yazıcı, "Aymatov baskıcı bir sistemin insanları mankurtlaştırmışından söz ediyor. Ne yazık ki, günümüzde bir gönüllü mankurtlaşma hadisesi ile yüzyüzeyiz" diye konuştu. Aymatov'un, son romanı "Kassandra Damgası" ile insan merkezli evrensel bir münevver olduğunu bir kere daha bütün dünyaya ispatladığını kaydeden Yazar, sözlerini şöyle tamamladı: "Bir Yunan efsanesi olan Kassandra isminden yola çıkan Aymatov, dünyamızda insanı ezen, insanı tedirgin ve huzursuz eden bütün kötü gidişe karşı çıkmakta ve aydının biricik erdemî olan uyarıcılık görevini yapmaktadır. Aymatov'un kayguları hepimizin, bütün insanların kaygularıdır. Teknolojik çağın tehdiklerinden, insanın özünü tehdit eden genetik mühendisliğinden, aşırı silah üretimine kadar her anti insanı unsuru eleştirmekte, bu felaketten ancak bir ruh yüceliği yenileşmesiyle kurtulabilceğimizi söylemektedir."

Konuşmaların ardından Cengiz Aymatov'un eserinden sinemaya aktarılan "Kopar Zincirlerini Gülsarı" filmi davetlilere gösterildi.

Tarkovski'nin babasına mektubu...

Hazırda dünyanın birçok ülkelerinde binlerce yurtaçımız ilim, teknik, kültür, edebiyat, medeniyet sahäsında uğurla çalışıyor. Onların arasında öyle tanınmış sanat adamları var ki, bu yabancı ülkelerde kültürümüzü liyaketle temsil edip yayıyorlar. Onlardan biri Azerbaycan halkına "Okuyor M. Magomayev", "Kiraz Ağacı", "Azaplı Yollar", "Süreyya", "Volkana Doğru Gidiyorum", "Müzik Muallimi", "Çarvadarların iziyle" filmlerini, çocuklarımız için yazdığı "Diş Ağrısı", "Sevinç'in Uykusu", "Şekil Tiyatro", "Şekil Sineması" ve "Komşular" kitaplarını ve "Türk Cumhuriyetleri

"Sinema Tarihi" adlı üç ciltlik araştırmayı kazandıran ünlü sinema yönetmeni Prof. Tevfik İsmayılov'dur.

Görkemli sanatkarın ürettiği 18 uzun metrajlı filmi ulusal ve uluslararası festivallere iştirak etmiş ve layıkli ödüller de kazanmıştır. İsmayılov yazarlığının ve yönetmenliğinin yanısıra hem de güzel bir pedagogdur. Azerbaycan Güzel Sanatlar Üniversitesi'nde 20 yıllık pedagoji faaliyetinin devamı olarak, on yıldır İstanbul Mimar Sinan Güzel Sanatlar Üniversitesi'nde Türkîyeli genç yeteneklere sinema yönetmenliğinin, senaryo yazarlığının ve oyunculuğun sırlarını öğretiyor.

-Tevfik muallim, çok zamandır Azerbaycan beyazperdeerde filmleriniz gösterilmıyor. Azerbaycan Film Stüdyosu'yla yaratıcılık emektaşılığınıza nasıl derler, biraz soğumuş...

-Filmlerim Bakü ve Moskova televizyon ekranında, öylece de İstanbul ve Türkiye'nin birçok başka-başa şehерinde gösterilir. Bence, filmlerimin Azerbaycan'da nümayiş ettirilmemesinin sebebini siz daha iyi bilirsiniz; bugün dünya beyazperdeelerini zapttettiği gibi, Azerbaycan beyazperdeelerinde de yalnız Amerikan filmleri geniş yer alır ve gösterilir. Ama şunu diyelim ki, eski Azeri filmleri içerisinde bugün çok meraklı izlenilen filmler az değil. Onları beyazperdeye sunmak formunu bulmak lazımdır. Her bir halk kendi sinemasına sahip çıkmalıdır. Haftada bir, hiç olmasa ayda bir ulusal sinemasının inkişafı namına fedakarlık etmek lazımdır. 1994 yılında Azerbaycan'dan Türkiye'ye ders vermek için davet edildim. Burada yaratıcılık işlerim daha da çoğaldı. Mimar Sinan Güzel Sanatlar Üniversitesi'ndeki derslerimin yanısıra kitap yazıyorum, İstanbul Büyükşehir Belediyesi'nde kültür programları hazırlıyorum, tiyatro ve sinema kurslarında dersler verip festivallere jüri olarak katılıyorum, senaryolar yazıyorum. Bu yakınlarda büyük Kırgız yazarı Ç. Aytmatov'la "Alperenler" adlı bir uzun metrajlı filmin senaryosunu bitirdik. TRT'de çalışmaya başladım. Ayda dört program olarak yayınlanacak bir yıllık "Türk Dünyası'nın Yıldızları", "Türk Dünyası

Sineması” programları üzerinde büyük yaratıcılık işi yapılıyor. Çekimi 2005 yılında hedeflenen ve tüm Türk Cumhuriyetleri'nin iştirakiyle ortaya çıkması düşünülen 13 bölümlü “Dede Korkut” dizisinin senaryosu üzerinde Anar'la birlikte çalışıyorum. Bu arada, ünlü Kazak şair ve yazarı Muhtar Şahanov'un “Cezalandırın Hafızanın Kozmo-Formülü” adlı manzum romanı üzerinde 5 bölümlü “Cengiz Han’ın Sırrı” adlı dizinin senaryosunu da bitirdim...

-Ders verdığınız üniversitede her halde, ümit verici yetenekli hemşehirlerimiz de vardır...

-3. sınıfta okuyan bir Azeri kızı tahlil alır. Biri de yüksek lisansı bitirmiştir. Onun nasıl olacağını gelecek gösterir. Ümit ediyorum ki, asıl sinema sanatçısı olarak yetişecektir. Açık konuşursam, üniversitemiz öğrencilere karşı çok talepkardır. Kaldı ki, bizim kızlara, onlara her defa derim, “Öyle çalışın ki, burada halkımızın başını yükseltin.” Sağolsunlar, nasihatlerimi, maslahatlarımı iyice yerine getirirler.

-Niçin İstanbul'da film çekmediniz?

-Ben narkotikten, cinayetten bahsedeni, polisiye dedimiz boş kaçtı-kovdu, hayatın güzelliklerini basitleştiren filmler çekemiyorum. Asıl sanatkar, cemiyetde baş gösteren hadiselerin ışıklı, iyi taraflarını da görmeyi becermelidir. Kan davası, lüzumsuz şiddet ve erotik sahnelerle, boş heyecan yaratın senaryolar üzerinde çalışmayı hiç sevmedim. Bence yönetmen film ürettiğinde senaryonun ideasını, onun telkin ettiği başlıca gayesini esas almalıdır. Bedii cehetten sığ, sönükkövzuları beyazperdeye ve ya televizyon ekranına çıkarmak asıl yaratıcılık değil. Her bir beyazperde eserinde esas perde insan olmalıdır. Yoksa film çekmek namına film üretmek, ya da para karşılığında film üretmek benim işim değil. Bir de hocam Adil İskenderov'un dediği gibi, sanatkar her şeyden evvel vatandaştır, zamanesinin oğludur.

-Tevfik hoca, Moskova'da okurken dünya sinemasında, 1960-70'li yıllarda adı sık sık anılan Andrey Tarkovski'nin öğrencisi olmuşsunuz.

-Öyledir.

-Siz Tarkovski'yi nasıl tanıdınız? Yani, Tarkovski sizin için nasıl?

-Bence Tarkovski, sağlığında değil, ölümünden sonra daha da çok yaşadı, tartışıldı. Eğer Tarkovski hakkında gelecekte birşeyler yazsaydım, başlığı “Ölmüş Sonra Başlayan Ömür” olurdu. Andrey Tarkovski Moskva'da tahlil aldığı 1968-71 yılları arasında bana sinemanın sırhli alemini öğreten ve onun da hocaları olan çok çok ünlü hocalarının içerisinde ünsiyet bağlayabildiğim sevimli hocalarından biri olmuştur. Yetenekli aktör Oleg Yankovski'nin tabiriyle dersek, “O da Visotski gibi bizim neslin lideri idi.”

-“Ölmüş Sonra Başlayan Ömür...”

-Tarkovski karşısında biz hepimiz günahkarız. Çektiği her bir filmin beyazperdeye çıkması yolunda Tarkovski daha ne gibi meşakketler çekmemiştir! O, ömrü boyunca uğrasmış, çalışmış, eserleri pahasına çarpılmıştır ki, filmleri sansürsüz, makassız, tashıhsız, yalnız kendinin görmek istediği şekilde seyirciye ulaşın. Onun sonuncu “Kurban” filmi tepeden tırnağa dek istrıplardan yoğunluğmuştur. Sanatkarın kendi kendini bu derecede facialı derinlikle aksettirdiğini ben başka hiçbir filmde görmedim.

Baştan sonadek çetin geçen ömrünün son sayfaları özellikle kederli olmuştur. Olaylar söyle başladı: 1982 yılının Mart ayında Tarkovsk'ının resmi mukavele ile “Vatan Hasreti” filmini çekmek için İtalya'ya gönderildi. Tayin edilmiş müddette filmini bitirmediginden, İtalya'da kalacak zamanдан daha fazla orada kalması gerekti. Bu da onun başına büyük belalar açtı. Bedhahların herbiri bunu bir yere yazdı. Kimi adına kaçak, kimi satılmış dedi. Dünyada ise Tarkovski

yangını, Tarkovski kederi, Tarkovski faciası kaldı ve bir de yadigar Tarkovski filmleri...

-Hocanız Tarkovski filmlerini nasıl düşünürdü, bu konuda hiç konuştu mu?

-Andrey Tarkovski'nin Andrey adlı bir oğlu ve Lara adlı bir kızı vardı. Tarkovski, Sovyet sineması hazinesine kendi layıklı katkısını vermiş bir sanatkardır. Onun filmleri Sovyet hükümetine oldukça hem hümrət getirmiş, hem de para vermiştir. O büyük bir sanatkar idi, öyle de kaldı ve kalacak. Babasına yazdığı son mektubu hatırlıyorum. 1983 yılı 16 Eylülünde Roma'dan babasına yazdığı mektuptan bazı satırlar ibret verici:

"Hakkında "kaçak" gibi düşünmeyin, beni çok kederlendiriyor. Gerçekten de sen benim kendi öz Rusyamı daima satmaya hazırladığımı mı düşünüyorsun? Eh, babacığım! Senin çok şeyden haberin yok... Ben vatanda çalıştığım 20 yılın tam 17 yılını işsiz kaldım. Birakmıyorum, istemiyordarı ki, çalışayım. Beni zehirliyorlar, incitiyorlardı. 1971 yılı Sovyet Filmleri Festivali'nde "Rublyov'u göstermediler. Bakalım, sinemalarda gösterecekler mi diye aylarca düşündüm. Sonraları filmin gösterilmesi hakkında gazeteler bir kelime bile olsun yazmadılar. Tüm şehirde bir afiş de olsun asılmadı. Çektiğim her filmi aylarca oturup beyazperdelerde gösterilip gösterilmeyeceği izni mi beklemeliyim? Bu ne garip bir ülkedir ki, ne güzel sanatlarımızın uluslararası tanınmasını istiyor, ne de yeni filmlerin ortaya çıkmasına imkan veriyor. Gerçek sanat nedense onları korkutuyor... Onlar müstəkilliğin, azadlığın tüm nişanelerini tüm alametlerini büsbütün mahvettmeyince rahatlıyorlar. "Cannes'da ise tüm vestitalar ile herşeye el attılar ki, "Vatan Hasreti" filmim müvaffakiyet kazanmasın. Ben bu filmde asıl vatanseverlik duygularını ifade ettim. Eğer o filme bakarsan, her şeyi anlar, benimle ulzalırsın. Belki de sen bunu küçük şey sanıyorsun. Ancak onlarca böyle şeyler beni sıkıyor, alçaltıyor. Yalnızca, sen bunlardan habersizdin.

Eminim ki, herşey iyi olacak. Kısa zamanda işi sona endirip Anna Semyanova, Andrey ve Lara ile birlikte Moskva'ya döneceğim. İşsiz de kalsam, zaten ben buna da alışacağım. Umut ediyorum ki, hükümetimiz dileğini yerine getirecek. Ben dinimi değiştirmiş mürted değil, Sovyet sineması hazinesine kendi layıklı hediyesini vermiş bir sanatkarım. Bir de hükümetimiz için oldukça iyilik getirdim. Hem manatla, hem de valyuta ile. Beni gurbete sürüklenmiş günahkarlar günahlarını örtbas etmek için her ne söyleseler de, ben Sovyet sanatçısıyım, nasıl varımsa öyle de kalacağım. Seni sıkı sıkı kucaklayıp öpüyorum. En kısa zamanda görüşunceye dek..."

Hürmetle, Bedbaht ve cana doydurulmuş oğlun Andrey Tarkovski

*Qazet: Sonsuzkare
Aygıl Hüseynova*

"CENGİZ HAN'IN SİRRI", ŞEHİR TİYATROLARI'NA GELİYOR

Çağdaş Kazak şairi Muhtar Şahanov'un ünlü eseri "Cengiz Han'ın Sırrı", DA Yayıncılık tarafından Türkçe'ye kazandırıldı. "İnsanlık tarihinin en zalim dehalarından" Cengiz Han'ın yaşamının son günlerini ele alan dram, Azeri yönetmen Tevfik İsmailov tarafından tiyatroya aktarılıyor. Eser, 2003 yılı başında İstanbul Şehir Tiyatroları'nda seyirci ile buluşacak.

Çağdaş Kazak şiirinin en önemli isimlerinden Muhtar Şahanov'un DA Yayıncılık'tan çıkan manzum romanı "Cengiz Han'ın Sırrı", Azeri yönetmen Prof. Dr. Tevfik İsmailov tarafından sahneye taşınıyor. Gelecek yılın ilk aylarında İstanbul Şehir Tiyatrosu'da sahnelenmeye başlanacak olan "Cengiz

Han'ın Sırrı" ile ülkemizde Kazak edebiyatına ait bir eser, ilk kez tiyatroya aktarılmış olacak. Oyunla ilgili sorularımızı cevaplayan yönetmen İsmayılov, Şahanov'un manzum romanını tiyatroya uyarlama işlemının tamamlandığını ve prova çalışmalarına Eylül ayında başlayacaklarını söyledi. İstanbul Şehir Tiyatroları repertuarında yer alan "Cengiz Han'ın Sırrı" 2003 yılı başında seyirci ile buluşacak.

Orjinal adı "Cezalandırılan Hafıza'nın Kozmo Formülü" olan "Cengiz Han'ın Sırrı" adlı dram, Muhtar Şahanov'un en önemli eserlerinden biri. Halen Azerbaycan Bakü'de Samed Vurgun Tiyatrosu'nda oynayan ve ondan fazla ülkede de sahnenelenen eser, 'insanlık tarihinin en zalm dehalarından' olan Cengiz Han'ın yaşamının son günlerini ele alıyor. Ölümcül bir hastalığa yakalanın Cengiz Han ile bu hastalığı iyileştirecek formülün yerini bilen tek kişi olan Akerke adlı bir kadi arasında geçen diyalogları kendine özgü üslubu ile anlatan Şahanov, tarihi belgeler ışığından yazdığı romanında, manevi ve ahlaki açıdan güncel sorumlara da vurgu yapıyor. Tevfik İsmayılov, Şahanov'un eseri hakkında şöyle diyor: "Dramın ana temalarından biri de, her toplumun 'altın kaynaklarının' var oluşunun zarrutudur. Bu altın kaynakları; toplumun önde gelen insanları ve halkın kültür varlıklarını simgeleyen aydınlarıdır. Şahanov, dramında ayrıca bencilliğin ve kendine kapanmanın zararları üzerine geçmişden ders alınması gerekteği hususunda insanları uyarıyor, dünyamın gelişmesinin bu ölçülere bağlı olduğunu altını çiziyor."

Şahanov, ülkesinin acılarını yansıtan bir şair

Çağdaş Kazak edebiyatının en önemli temsilcilerinden biri olan Muhtar Şahanov'un şiir macerası, 1960'lı yıllara uzanıyor. Tevfik İsmayılov'un onu tanıması da bu dönemde yazdığı şiirlerle olmuş. İsmayılov'a göre Şahanov'un şairliğinin gerçek yönlerinin ortaya çıkması, Sovyetler Birliği'nin dağılması ve Kazakistan'ın özgürlüğünne kavuşmasından sonra

başlıyor. Onun şiirinin komünist rejim döneminde de çok kuvvetli olduğunu; ancak içinde yaşadığı şartlar sonucu tek bir renginin ortaya çıktığını belirten İsmayılov, "Şahanov, ülkesinin özgürlüğünü kazanmasından sonra sancılarını, acılarını ve duygularını şairlerine yansitmaya başladı" diyor

Muhtar Şahanov'un şairliği dışında dikkati çeken yönlerinden biri de mücadeleci kimliği ve devlet adamlığı. Halen Kazakistan adına Kırgızistan'ın başkenti Bişkek'te büyükelçi olarak görev yapan Şahanov, Kazakistan'ın bağımsızlığına kavuşmasında önemli görevler üstlendi. Şahanov, 1986 yılında Almatı'da totaliter rejime karşı çıkan kazak gençlerinin hareketine katılarak, eski Sovyet cumhuriyetlerinde ulusal bilincin uyanmasını sağlayan ilk önemli harekette fiilen yer aldı. Çevreci ve hümanist kimliği ile de tanınan Şahanov'a, aral gölü'ne yönelik faaliyetlerinden dolayı 1992 yılında, Birleşmiş Milletler Eğitim Bilim ve Kültür Organizasyonu (UNESCO) tarafından Çevre Programı Ödülü verildi.

"Cengiz Han'ın Sırrı"

Cengiz Han, çaresi olmayan bir hastalığa yakalanır. Hekimlerin bütün çabaları boşunadır. Fakat Otrar şehrinde savaşda şehit olmuş Aybar adında bir bilim adamının bu hastalığın ilacını bulduğunu öğrenir. Bu ilacın tek nüsha olan reçetesinde Otrar kütüphanesindedir. Ancak Otrar hanı Kadir Han'ın gizli emrine göre şehrin düşüşünden 3 gün önce, bu reçete bir yerlere saklanmıştır. Esir alınan bilim adamının eşi Akerke, bu olaya şahit olan ve hayatı kalan tek kişidir. Akerke çok okumuş, bilgili bir kadındır. Eğer gizli kütüphanenin yerini söylese Cengiz Han hayatını südürecek, yeni kanlar akıtacaktır. Kadın, diktatörün gizli niyetlerini açığa çıkarır. Cengiz Han'ın 4 resmi nikahlı eşinin ve 500 kişilik haremimin onu sevmediklerini, zorunlu bir itaetle ona bağlı olduklarını söyler. Bunun yanı sıra genç kadın, Otrar'dan sağ kurtulan her

kışının Cengiz Han ölümden sonra onun mezarını bularak üzerine 3 siyah taş bırakacağını, böylece bir müddet sonra siyah taş yığımına dönecek olan mezarın, halkın nefretinin sembolleştiği bir anıt haline geleceğini söyler. Bunları duyan Cengiz Han, büyük bir korkuya kapılır. Güvendiği adamlarına şu vasiyeti bırakır: Gömüldükten sonra mezarının bulanmaması için üzerinden 10 bin atlıdan oluşan bir birlük geçecek ve onu gömen kişiler derhal öldürecekler. Böylelikle Cengiz Han bu sırrı beraberinde götürecektir.

T. İsmailov'un Sineması Üzerine

Tevfik İsmailov, "Azerbaycanfilm" stüdyosunda yaklaşık otuz yıllık bir dönemi kapsayan sinema yaşamında ürettiği filmlerde, devrinin bir dizi önemli sosyal ve siyasal sorunlarına eğilmiştir. İsmailov'un filmlerindeki kahramanlar, kendi ideolojilerine inanan, sağlam karakterli, üstün tutku ve güçce sahip kişilerdir. Filmlerinde seyircinin hem kalbine hem zihnine etki etmeye çalışan sanatçının yaptıklarında her zaman insan sevgisinin üstün yer tuttuğunu İskenderov, A.Rayzman, A.Tarkovskiy, M.Husdiyev ve S. Bondarçuk gibi hocalardan geçmiştir.

Azerbaycan sinemasının daha çok 1970'li yıllarda filmler çeken T.İsmailov'un sanatı geniş ufuklu ve ilgi çekicidir. Filmlerinde Azerbaycan'ın doğal güzellikleri, yer altı ve yer üstü zenginlikleri ile çağdaş yaşam tarzını yansıtan sanatçı, Azerbaycan sinemasının birikimini kullanan, var olan anlatım tekniklerinden haraketle yeni formalara, üst terkiplere ulaşmayı başarabilen bir yöntemdir.

*Zafer Özcan
İstanbul*

FİLMOGRAFİ

- 1969 "Şehrimin Taşları"/ Kısa Metrajlı
- 1970 "Bekleyiş" / Mezuniyet filmi
- 1971 "Şarkı Söylüyor Müslüm Maqomayev"
- 1972 "Kiraz Ağacı"
- 1973 "Bizim Mahallenin Delikanlıları"
- 1974 "Çarvardarların iziyle"
- 1976 "Babalarımızın Toprağı"
- 1977 "Rakipler"
- 1978 "Dönüş"
- 1979 "Ben Şarkı Besteliyorum"
- 1980 "Çamur Volkanları "/ Belgesel
- 1980 "Lahiç" / Belgesel
- 1980 "Çevgan Oyunu" / Belgesel
- 1982 "Azaplı Yollar"
- 1983 "Müzik Öğretmeni"
- 1985 "Özel Durum "/ 2Film
- 1986 "Yaz Günlerinin Hazan Yaprakları"
- 1987 "Süreyya"
- 1992 "Ben ve Zaman Üzerine" Dramatik Müzika Belgesel
- 1993 "Son Gösteri" Dramatik Müzikal Belgesel
- 1994 "Prima" Dramatik Müzikal Belgesel

AKADEMİK ÇALIŞMALARI

1) "Radyo ve Televizyon Programlarının Estetik Teorisi, Dramaturjisi, Oyunculuk ve Yönetmenlik Sanatının Esasları"
Azerbaycan Devlet Kültür ve Güzel Sanatlar Üniversitesi,
Bakü, 1984

2) "Dünya Sinema Tarihi Dersleri İçin Temel Müfredat"
Azerbaycan Devlet Kültür ve Güzel Sanatlar Üniversitesi,
Bakü, 1986

3) "Türk Cumhuriyetleri Sinema Tarihi" 3 cilt
Türk Güzel Sanatlar Vakfı, İstanbul, 2001

ÇOCUK EDEBİYYATI ALANINDAKİ ÜRÜNLERİ

- 1) "Komşular", 1976
- 2) "Şekil Tiyatrosu", 1978
- 3) "Sevinç'in Uykusu", 1979
- 4) "Şekil Sinema", 1983
- 5) "Diş Ağrısı", 1986

**TOFIQ İSMAYILOV:
KİNO VƏ HƏYAT**

«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Korrektorlar: Nigar Rəhimova
Afət Mamayeva
İlahə Abdullayeva

Kompüter dizayneri: Zahid Məmmədov
Texniki redaktor: Yadigar Bağırova

Yiğilmağa verilmiş 26.03.2014.
Çapa imzalanmış 19.04.2014.
Şərti çap varaqı 25.5 Sifariş № 40.
Kağız formatı 60x84 l/16. Tiraj 500.

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya
müəssisəsində sahifələnib çap olunmuşdur.
E-mail: nurlan1959@gmail.com
Tel: 497-16-32 511-37-82; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

Az 2014
362

PICTURE
START

8

3

98932